



Azərbaycan Respublikasının Prezidenti  
İlham Əliyevin  
**“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin  
əsərlərinin Azərbaycan dilində nəşr edilməsi  
haqqında” 2007-ci il 24 avqust tarixli  
sərəncamı ilə nəşr olunur.**

*“Şərq-Qərb”*  
Bakı - 2009

ὍΜΗΡΟΣ

ὈΔΥΣΣΕΪΑ

# HOMER

e.ə. VIII əsrdə yaşamışdır

## ODİSSEYA

*“Şərq-Qərb*

*” Bakı-2009*

ISBN 978-9952-34-216-1

Tərcümə edən: Ələkbər Ziyatay  
Ön sözün müəllifi: Qorxmaz Quliyev  
Redaktor: Etimad Başkeçid  
Korrektor: Arzu Nağıyeva

Bədii tərtibat və  
dizaynın müəllifi: Tərlan Qorçu  
Kompüter düzümü: Hikmət Aydınnoğlu  
Mehman Musabəyli

*Bu kitab "Homer. Odisseyə"  
(Bakı, "Öndər":2004) nəşri əsasında təkrar nəşrə  
hazırlanmışdır.*

**Homer. Odisseyə.** - Bakı: "Şərq-Qərb", 2009, 376 səh.

Əfsanəvi yunan şairi Homerin "Odisseyə" epik poeması qədim yunanların dünya duyumu və dünyaya münasibətinin bir ifadəsidir.

"İliada"da olduğu kimi, "Odisseyə" eposunda da Homer hadisələrin bədii təqdimatında xronoloji ardıcılığa riayət etmir. Lakin bu ardıcılıq ustalıqla və əsərin bütövlüyü qorunmaq şərti ilə pozulur.

"Odisseyə" Qədim Yunanıstanın sosial həyatını, mədəniyyətini öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir.

Mətn: Bakı Slavyan Universiteti, "Kitab aləmi" NPM, 2009  
Bədii tərtibat, səhifələnmə: "Tutu" nəşriyyatı, 2009 © "Şərq-  
Qərb" ASC, 2009

## ÖN SÖZ

Homerin “İliada” və “Odisseyə” əsərləri, əslində, antik yunanların dünya duyumunun və dünyaya münasibətinin bir-birini əvəzləyən, bir-birini müəyyənləşdirən, eyni zamanda bir-birindən fərqli iki mərhələsinin poetik məhsuludur: əgər “İliada”da insanın bütün hərəkətləri və əməlləri allahların birbaşa göstərişi və iradəsi əsasında həyata keçirilirsə, yəni insan tamamilə Olimp allahlarının itaətindədirsə, “Odisseyə”da insan tədricən allahların qeydsiz-şərtsiz təsirini dəf edir, sərbəstliyini və müstəqilliyini sübuta yetirmək üçün öz fərdi iradəsini - dünyanın bütün problemlərini heç bir ilahi müdaxilə olmadan həll etmək bacarığını və əzmini ortaya qoyur. Allahların iradəsindən qorxmamaq, müstəqilliyini təmin etmək prosesində insanın ən əsas və ən səmərəli silahı onun ağılı və bu ağılım bir gerçəkləşmə forması olan hiyləgərliyi. Əgər Homer eposunda ən qüdrətli qəhrəman Axill, ən nəcib insan Hektordursa, ən ağıllı fərd Odisseydir. Onu da qeyd etmək lazımdır ki, əgər Axillin qəhrəmanlığı bir növ allahlar tərəfindən ona şamil olunursa, Odisseyin hiyləgərliyi onun şəxsi keyfiyyətidir, əgər “İliada” da qəhrəmanların allahlardan asılılığı mütləqdirsə, “Odisseyə”da insanın, daha doğrusu, baş qəhrəmanın müstəqilliyinin xüsusi çəkisi son dərəcə böyükdür. “İliada”da Axill və Hektor, həmçinin personajların əksəriyyəti əsər boyu sadıq və ardıcıl şəkildə yalnız bir keyfiyyət, bir xüsusiyyət nümayiş etdirdikləri və qeydsiz-şərtsiz allahların iradəsinə tabe olduqları halda, Odissey ağıllı və hiyləgər fərd qismində Axillin və Hektorun xüsusiyyətlərini də özündə birləşdirir. Homerin eposunda Odissey universallıq kəsb edərək, cəmiyyətin öz dövrü üçün şəxsiyyət səviyyəsinə yüksələn yeganə üzvüdür.

Şəxsiyyətin təkاملü və süjet nöqtəyi-nəzərindən “Odisseyə” “İliada”nm davamıdır. “Odisseyə”da axeylilərin onillik müha-

şirədən sonra, nəhayət, Troyanı fəth edib yerlə yeksan etmələrinin ardınca həm Troyaya yürüşün, həm də savaşın ən fəal iştirakçılarından biri olan İtaka çarı Odisseyiü gəmi ilə vətənə qayıdışı zamanı başına gələn sərgüzəştlər təsvir olunur.

“İliada” əsərində Odissey Axilldən ön plana çəkilməsə də, əslində, hadisələrin adi iştirakçılarından da deyil və onillik savaşın ən ağır dövrlərində axeylilər məhz onun məsləhətilə, yardımı ilə çətin vəziyyətlərdən çıxıb bilirlər. Axilldən fərqli olaraq, Odissey düşməne qalib gəlmək üçün zordan, fiziki gücdən daha çox ağıla, hiyləgərliyə üstünlük verir. Belə ki, Troyanın baş qəhrəmanı Hektor Axill tərəfindən qətlə yetirildikdən sonra da axeylilər müharibənin gedişində ciddi dönüş yarada bilmirlər. Məlum olur ki, zor gücünə bu problemin həlli mümkün deyil. İlk baxışdan çıxılmaz görünən məqamda Odissey hiyləyə əl atır. O, taxtadan at heykəli hazırlatdırır, onun içində bir neçə axeyli əsgəri yerləşdirib Troya qalasının qarşısında qoyur. Şimiklənen troyalılar atı qalaya aparırlar. Atın içərisində gizlənmiş əsgərlər gecəylə çıxıb darvazanı açır və axeyliləri içəriyə buraxırlar. Onlar bütün troyalıları qılıncdan keçirib şəhəri yerlə yeksan edirlər...

Göründüyü kimi, artıq “İliada”da Homer, dillər əzbəri olmuş “Troya atı”nın müəllifi Odisseyin hiyləsinin Axillin zor gücünə nisbətən qat-qat daha artıq səmərəli və effektiv olması faktını etiraf etməyə məcbur olmuşdur.

İtaka çarının istedadı məhz “Odisseyə”da, nağılvari sərgüzəştlər situasiyasında özünü bütün rəngarəngliyi ilə büruzə verir.

“İliada”da olduğu kimi, “Odisseyə” eposunda da Homer hadisələrin bədii təqdimatında xronoloji ardıcılığa riayət etmir. Lakin “Odisseyə”da müəllif bundan, “İliada”dan fərqli olaraq, dinləyicinin (oxucunun) diqqətini müəyyən bir hadisənin ən gözəgəlimli, ən kəskin məqamlarından birinə yönəltmək üçün yox, universal bədii üsul kimi istifadə edir. Baş qəhrəmanın vətənə qayıtmaq əzmini daha qabarıq şəkildə nümayiş etdirmək üçün Homer ricalərin hesabına yeri gəldikcə süjet xəttinin xronoloji ardıcılığını ustalıqla və əsərin bədii bütövlüyünü qorumaq şərti ilə pozur. Bu, dünya ədəbiyyatında sonralar geniş intişar tapmış retardasiyanın - bədii gecikdirmənin önəmli və eyni zamanda son dərəcə effektiv nümunələrindən biridir.

Əsərin lap başlanğıcında, Olimp allahlarının ümumi qərarına görə, Odisseyə, nəhayət ki, vətəninə qayıtmağa icazə verilir. Lakin

müəllif təhkiyənin zamanın axarına uyğunluğu prinsipindən imtina edərək, yalnız əsərin beşinci nəğməsinin başlanğıcında Hermesin Kalipsonun yanma yollanması üçün şərait yaradır. Dörd ilkin nəğmənin məzmununa gəldikdə isə, burada hadisələr Odisseyin oğlu Telemaxın ətrafında cərəyan edir.

Əvvəlcə müəllif İtakada mövcud olan durumu təsvir edir. Burada ölkənin adlı-sanlı, gözəgəlimli nəsillərindən olan cavan oğlanlar Odisseyin itkin düşməsindən istifadə edərək onun sarayına yığışır və arvadı gözəl Penelopa ilə evlənib İtaka çarlığına əl keçirməyə çalışır. Bütün varlığı ilə Odisseyi sevən Penelopa isə ərinə sadıqdır. Lakin o başa düşür ki, ölkədə mövcud olan qayda- qanunu, adət-ənənəni də pozmaq olmaz: Penelopanın müxtəlif bəhanələrlə vaxtı uzatmaqdan başqa çarəsi qalmır. Ərini “itirmiş” qadınm tərəddüdlərindən istifadə edən iddialı gənclər Odisseyin sarayında arasıkəsilməz eyş-işrət məclisləri təşkil edirlər. Odisseyin hələ çox cavan olan oğlu Telemax isə bu həyasız namizədlərə müqavimət göstərmək, onları saraydan qovmaq iqtidarında deyil. Yadelli çar simasında İtakaya təşrif buyurmuş Afina Telemaxa məsləhət görür ki, sarayı tərk etsin. Ona həm də atasının taleyindən xəbər tutmaq üçün Odisseyin Spartada və Pilosda yaşayan silahdaşlarının yanma getməyi məsləhət görür. Telemax əvvəlcə Pilosa - Nestorun yanına, oradan da Spartaya - Menelayın yanma gedir. Menelay Odisseyin oğluna xəbər verir ki, atası Kalipsonun əsiri olmuşdur. Atasının sonrakı taleyi haqqında dəqiq məlumata malik olmasa da, Telemax bir qədər sakitləşir, ürəyində ümid qığılcımları alışı. Telemaxm belə gözlənilməz şəkildə ölkəni tərk etməsindən şübhəyə düşən və tezliklə vətənə dönəcəyindən xəbərdar olan başibəlalı “yeznələr” onu məhv etmək üçün pusqu qururlar.

Bu məqamda müəllif hadisələrin düzümündə xronoloji ardıcılığı gözləməkdən imtina edir və yenidən əsərin başlanğıcında nəql etdiyi duruma - gözəl nimfa Kalipsonun yanında əsir kimi qalmaqda davam edən Odisseyin yanma qayıdır. Kalipso Odisseydən ayrılmaq istəmir. Lakin allahların iradəsi xilafına getmək iqtidarında da deyil. Odur ki, Kalipso istər-istəməz Odisseyə dənizdə səyahətini davam etdirmək üçün bərə hazırlamaqda yardım edir və yol tədarükü görür. On səkkiz gün ərzində Odissey yol yoldaşları ilə birlikdə rahat üzür. Lakin on doqquzuncu gün başibəlalı itaka çan dəniz allahı Posey- donun gözüne sataşır. Poseydonoğlu taygöz Polifemi şikəst etmiş



Odisseyə dərin nifrət bəsləyir və ondan intiqam almaq üçün dənizə dəhşətli bir qasırğa göndərir. İki gün iki gecə ərzində dalğalar Odisseyin bərəsini qovur, dənizin ənginliyində batırmaq istəyir. Vətəninə dönmək həsrəti ilə yaşayan İtaka çarı bu müddət ərzində həyatla ölüm arasında çarpışır. Bu dəfə o nə qəhrəmanlığı, nə də hiyləgərliyi gücünə Poseydonun qəzəbindən qurtarmaq iqtidarında deyil. Yalnız Odisseyə rəğbət bəsləyən dəniz ilahəsi Levkoteyanın və hər zaman çətin məqamlarda İtaka çarına, ailəsinə kömək əlini uzadan Afinanın müdaxiləsi onu Poseydonun qəzəbindən qurtarır. Odissey yol yoldaşları ilə tanımadığı bir ölkəyə gəlib çıxır. Sxeriya adlanan bu zəngin ölkədə fitnə-fəsadın, bədbəxtliyin nə olduğunu bilməyən feaklar yaşayır. Odisseyə kömək göstərməkdə davam edən Afina, Sxeriyanın çan Alkinoyun qızını sübh tezdən rəfiqələrini başına yığib paltar yumağa getməyə sövq gedir. Qızların səs-küyündən çay qırağında yuxuya getmiş Odissey oyanır. Çar qızı rəfiqələrinə Odisseyə qulluq etməyi tapşırır. Odissey bir qədər dincəlib özünə gələndən sonra tanışlıq vermədən atasının sarayına gedən yolu müsafirə nişan verir. Sarayda çar Alkinoy arvadı ilə bərabər bu naməlum yolçunu təntənə ilə qarşılayır və onun şərəfinə böyük bir məclis təşkil edir. Bu yerlərin məşhur nəğməkarı Demodok qonaqları əyləndirmək üçün dastan söyləməyə başlayır, axeylilərin Troyaya hücum çəkməsi, on il ərzində şəhəri mühasirədə saxlamaları və nəhayət, “Troya atı” ideyasını ortaya qoyan Odisseyin sayəsində qalib gəlmələri haqqında danışır. Demodok oxuduqca başına gələnləri xatirəsində canlandıran Odisseyin gözləri yaşla dolur. Qonağın mütəəssir olmasını sezən Alkinoy Odisseydən özü haqqında, başına gələn sərgüzəştlər haqqında danışmağı xahiş edir. Odissey Troya fəth olunduqdan sonra vətənə qayıdışı zamanı yolda başına gələnləri saray sahibinə danışır. Troyanı tərk etdikdən sonra Odissey yol yoldaşları ilə birlikdə kikonlann ölkəsi Frakiyaya gəlib çıxır və buranı qarət edir. Bundan sonra itaka çan lotos çiçəyi ilə qidalanan lotofaqlann ölkəsində peyda olur. Lotosun qəribə ecazkar xüsusiyyəti varmış: kim bu gülü qoxlasa, birdəfəlik doğma vətəninə unudub gülləri yığmaqla məşğul olurmuş. Odissey böyük əziyyətlə bu ölkəni tərk edir. Bundan sonra o, taygöz Kiklop- larm ölkəsinə gəlib çıxır. Burada insan əti ilə qidalanan taygöz Polifem Odisseyin bir neçə yoldaşını yeyir. Odissey hiylə işlədib Polifem əlindən canını qurtarır: o, Polifemi içirdib gözünü çıxarır. Bundan sonra Odissey Polifemin atası - dəniz allahı




tuş gəlir. Odissey feakların ölkəsinə gəlib çıxana qədər dəfələrlə Poseydon onu məhv etməyə cəhd edir.

Kiklopların ölkəsindən qaçıb canını qurtaran Odissey digər adamyeyən azmanların - lestriqonların ölkəsinə gəlib çıxır. Lestriqonlar Odisseyin gəmisindən başqa bütün digər gəmiləri məhv edirlər. Bu bircə gəmidə Odissey cadugər qadın Kirkanm yaşadığı adaya yan alın. Kirka Odisseyin bütün yoldaşlarını donuza çevirir. İtaka çan isə Hermesin göstərdiyi bitkinin köməyi ilə Kirkanm cadusunu qırır və bir il sərəsər onunla yaşayn. Sonra Odissey Kirkanm göstərişi ilə ölümlər dünyasına səyahət edir, Fiva cadugəri Tirseyin ruhundan öz gələcəyini xəbər alır, anası ilə, artıq dünyalarını dəyişmiş döyüş yoldaşları Axill və Aqamemnonla söhbət edir. Dirilər dünyasına qayıtdıqdan sonra Odissey yemdən yola düzəlir, öz səsləri ilə ölüm saçıran sirenlərin yaşadığı adanın yamndan, insan yeyən Ssillanın və qarşısına çıxan hər bir şeyi udan Xaribdanın yaşadıkları iki qayanın arasından sağ-salamat keçməyə müvəffəq olur.

Nəhayət, Odissey yol yoldaşları ilə birlikdə günəş allahı Heliosun öz müqəddəs inəklərini saxladığı Trinakriya adasına gəlib çatır. İtaka çan silahdaşlarından xahiş edir ki, Heliosun qəzəbinə gəlməməkdən ötrü heç bir inəyə toxunmasınlar. Pis hava ara vermir. Kirkanm yol üçün tədarük etdiyi ərzaq isə tükənir. Odisseyin yol yoldaşları başçıları yuxuya getməsindən istifadə edib, inəklərdən kəsir və kefi məclisi düzəldirlər. Bir qədər sonra onlar açıq dənizə çıxanda Zevs, Heliosun şikayəti ilə Odisseyin gəmi üzərinə dəhşətli bir qasırğa göndərir və onun bütün yol yoldaşları gəmi ilə birlikdə dənizdə qərç edir. Yalnız İtaka çan canını qurtara bilir və nimfa Kalipsonun yaşadığı adaya gəlib çıxır.

Odisseyin feakların ölkəsini tərk edib vətəninə qayıtmağı və burada başına gələnləri əhatə edən ikinci hissədə müəllif xronoloji ardıcılığa tam riayət edir. Feaklar İtaka çanın öz ölkəsinə gətirib çıxarmaq qərarına gəlir və onu yol boyu yatmış halda vətənə çatdırırlar. Burada, aydın məsələdir ki, Afina yenə də öz sevimlisinin köməyinə gəlir və onu doğma evində gözləyən təhlükədən xəbərdar edir. Odissey başa düşür ki, düşdüyü vəziyyətdə yalnız onun bütün bağlı qapılan açmağa qadir məşhur hiyləsi məqsədinə nail olmağa - ailəsinə qovuşmağa yardım edə bilər. İtaka çan Afinadan onu dilənçi simasına salmağı xahiş edir. Siması köklü şəkildə dəyişdikdən sonra Odissey özünün keçmiş donuzotaram Yevmeyin yanına gəlir



və burada yenə Afinanın yaxın köməyi ilə həyasız “yeznələrin” pusqusundan yayma bilməmiş oğlu Telexla görüşür, ona həqiqətdə kim olduğunu faş edir. Ata-bala çağırılmamış qonaqlardan yaxa qurtarmaq üçün saraya qayıtmaq qərarına gəlirlər. Burada Odissey özü “yeznələrin” törətdiyi biabırçılıqların, özbaşnalıqların şahidi olur. Lakin eyni zamanda İtaka çan arvadının ona sadiq olmasını da görür. Odissey Penelopaya cürbəcür əhvalatlar damşaraq ürək-dirək verir, onu dözümlü olmağa çağırır. Penelopa qadınlara məxsus sövq-təbii ilə bu naməlum dilənçiyə ürək qızdırır və Odisseyin qoca dayəsi Yevrikleyaya bu dilənçiyə ən hörmətli müsafirlərə edilən xidməti - onun ayaqlanmış yumağı və yataq salmağı tapşırır. Yevrikleya vaxtilə qaban ovunda yaralandığı zaman ayağında qalmış köhnə çarıqdan Odisseyi tanıyır. Odissey dayəsinə susmağı əmr edir: axı düşmənlərinin vaxtımdan əvvəl onun kimliyindən duyuc düşməsi bütün planlarını poza bilər.

Ertəsi gün Penelopa Afinanın təlqini ilə “yeznəliyə namizədlər”in arasında Odisseyin köhnə kamanından ox atmaq üzrə yarış təşkil edir: kim daha sərrast olsa, o, Odisseyi əvəz etməyə layiqdir! Lakin “yeznələr”dən heç biri kamanı əymək iqtidarında da deyil. Onda Odissey bir növ hakim funksiyasını daşıyan Telexdən icazə alıb, kamanı əlinə alır və növbə ilə bütün “yeznələri” məhv edir. Yalnız bundan sonra Penelopa ərinə tanıyır. Nəhayət, Odissey qocalıb əldən düşmüş atası Laertlə də görüşür.

Əsərdə Odisseyin sərgüzəştləri bununla bitmir. Həlak olmuş “yeznələr”in qohumları onunla savaşa meydanında haqq-hesab çürütmək istəyirlər. Lakin Afinanın hadisələrə növbəti müdaxiləsi İtakada başlamaq ərafəsində olan bu qardaş qırğınının son qoyur. Əsər “yeznələr”in ruhlarının cəhənnəmə vasil olması və ölkədə əmin-amanlığın bərqərar olması ilə başa çatır.

“Odisseyə” ilə bağlı olaraq antik dövrdən bəri dünya estetik fikrinin mərkəzində dayanan “Homer məsələsi”nə toxunmaq vacibdir. Uzun müddətdir ki, tədqiqatçılar bir sual ətrafında baş sındırırlar: görəsən, “İbada” və “Odisseyə”, həqiqətən, Homer adlı sənətkarə məxsusdur, yoxsa xalq yaradıcılığının məhsuludur? Bu suala hələ bu günə qədər qəti cavab verilməmişdir və bəlkə də, heç vaxt verilməyəcək.

Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, hər hansı mülahizəni, o cümlədən, bədii fikri ilk dəfə konkret bir fərd ifadə edir: iki nəfərin,

üç nəfərin, kollektivin bir yerə yığılıb şeir deməsi, dastan qoşması ağlabatan deyil. Bu mənada “xalq yaradıcılığı” qeyri-mümkündür.

Lakin fərdin ifadə etdiyini onun adı ilə bağlayan və bununla da onun müəllifliyini təsdiq edən yazılı ədəbiyyat nümunələrindən fərqli olaraq, şifahi ədəbiyyatda ilk dəfə anonim fərdin dediyini yenidən ifa edən digər fərdlərin onu öz zövqlərinə, dünyagörüşlərinə uyğun şəkildə dəyişməsi, söz-üslub baxımından “rəndələ- məsi”, deməli, onun redaktəsi və hətta yenidən yaradılması prosesində iştirakı mümkün və təbiidir.

Əlbəttə ki, bu məqamı mütləqləşdirmək olmaz. Bundan əlavə, bəzi janrlar daha çox “anonimləşməyə”, digərləri isə “müəllifləşməyə” meyillidir. Belə ki, Azərbaycan ədəbiyyatında bayatılar, atalar sözləri və məsəllər, hətta yaradıcıdan məlumdursa da, müəllifdən ayrılmış anonim əsər kimi yaşayır. Halbuki dastanlar, qoşmalar öz müəllifinin adı altında “mövcud olmağa” can atırlar. Məhz buna görə də “Kitabi-Dədə Qorqud”, “Koroğlu” müəllif qismində Dədə Qorqudun, Koroğlunun əsərləri kimi təqdim olunur. Bu məqamda Dədə Qorqudun, yaxud Koroğlunun real şəxsiyyətlər kimi mövcud olması vacib deyil. Bu baxımdan “İliada” və “Odisseya” dastanlarının Homerin adma çıxılması qanunauyğundur.

Bizim Dədə Qorqud kimi, Homerin də mövcud olub-olmaması sualına birmənalı şəkildə cavab vermək qeyri-mümkündür. Mənbələr sübut edir ki, artıq antik dövrdə “İliada” və “Odisseya”nın müəllifi haqqında dəqiq məlumat mövcud deyildi. O dövrdə Homer real şəxsiyyətdən daha artıq əfsanəvi sənətkar kimi təsəvvür olunurdu. Homerin vətəni olmaq iddiasında olan yeddi şəhərin bir-birilə mübahisəsi dediklərimizə sübutdur. Bundan əlavə, mənbələrdə Homerin Olimp allahları nəslindən olması, mifoloji şəxsiyyətlər olan Aqamemnon, Odissey və Axillə şəxsən tanışlığı haqqında da məlumatlar mövcuddur. Sənətkarın adı da müxtəlif yozumlar doğurur: bir tərəfdən, iddia olunur ki, bu, real şəxsiyyətin xüsusi adıdır. Digər tərəfdən, bu sözün Kiçik Asiya yunanlarının dilində “kor” mənası daşdığı (guya, Homer kor sənətkar olmuşdur) və ümumi isim olduğu fərz olunur. Bundan əlavə, antik Yunanıstanda qəhrəmanlıq mahnılarının ifaçıları olan rapsodların repertuarını təşkil edən bütün əsərlərin Homerin adı ilə bağlanması cəhdləri də mövcud olmuşdur. Hətta “İliada” və “Odisseya”nın müxtəlif müəlliflərə məxsus olması da iddia edilirdi. Eyni zamanda bu iki eserin bir



sənətkarın yaradıcılığının məhsulu olması, sadəcə, ehtirasla dolu “İliada”nm gənclik çağlarında, soyuqqanlı “Odisseya”nm isə qocalıq dövründə yaradılması ehtimal olunurdu. Lakin antik dövrdə Homerin real şəxsiyyət və ən azı “İliada” dastanının müəllifi olması faktı heç bir şübhə doğurmurdu.

Homerin müəllifliyi ilə bağlı elmi səciyyə daşıyan şübhələr XVIII əsrin sonlarında meydana gəlməyə başlayır. Belə ki, alman tədqiqatçısı Fridrix Avqust Volf 1795-ci ildə nəşr etdirdiyi əsərdə iddia edir ki, “İliada” və “Odisseya” ayn-ayn müəlliflər tərəfindən yaradılmış epik nəğmələr toplusudur. Hegel isə qəti şəkildə bu fikrə qarşı çıxır, hər iki əsərin eyni müəllif tərəfindən yaradıldığı ideyasını müdafiə edirdi.

Hazırda elmdə belə bir fikir mövcuddur ki, Homer adlı şəxsin varlığı ilə bağlı kifayət qədər material olmaması üzündən “Homer məsələsi”nin həlli bu gün də çətindir və fərziyyə xarakteri daşıyır.

Əslində, bu heç vacib də deyil. Əsas məsələ budur ki, Homerin əsərlərində insan cəmiyyətinin təşəkkülünün erkən çağları mükəmməl bədiiiliklə təcəssüm olunmuşdur. O dövrdə bəşər övladının üzleşdiyi problemlər bu gün də bizim üçün öz əhəmiyyətini saxlamışdır. Məhz buna görə də Homerin əsərləri XXI əsrin əvvəllərində oxucu üçün yüksək estetik zövq mənbəyidir...

Zamanın axarı daim bir məqamdan digərinə, bir əsrdən başqa əsrə keçidə əsaslanır. Bu qanunauyğunluq bəşəriyyətin də həyatında öz əksini tapır: cəmiyyət yarandığı gündən bir haldan digərinə keçir. Lakin tarixin müəyyən dövrlərində bu keçid güclənir, sürətlə şaxələnilir. Belə dövrləri “keçid mərhələləri” də adlandırırlar. Homerin hərəkətlə, dinamika ilə səciyyələnən “Odisseya”-sı belə bir mərhələnin məhsulu idi: bu dövr ibtidai icma quruluşu münasibətləri və əxlaqından quldarlıq dövrü münasibətləri və əxlaqına, Krit-Miken mədəniyyətindən Yunan sivilizasiyasına, mifoloji dünya duyumundan aləmin elmi dərkinə, allahlar qarşısında irrasional qorxudan və kortəbii itaətdən itaətsizliyə və onlara istehzal münasibətə keçid mərhələsi idi.

Odisseyin sərgüzeştləri, əslində, get-gedə gücünü-qüdrətini hiss edən insanın Olimp allahlarının itaətindən xilas olması prosesidir. Və biz ardı-arası kəsilmədən Olimp allahlarını barmağına sarıyan Homer qəhrəmanına haqq qazandırırıq. Çünki allahlar insanlardan geridə qalmağa başlayırlar: insanlarda tədricən forma

laşmaqda olan mənəvi-etik keyfiyyətlərdən - əxlaqdan, nəciblikdən, rəhmdillikdən məhrumdurlar. Bu baxımdan insanı Olimp allahlarından qoparmaq adillik, mənəvi saflıq prinsiplərinə əsaslanan təkallahlılıq üçün meydan açır. Homer eposunun da həmişəyaşarlığı bununla bağlıdır.

***Qorxmaz Quliyev***

**Homer**

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



# Odisseyə

## BİRİNCİ NƏĞMƏ

Muza, mənə dünyagörmüş Odisseydən gəl söhbət aç. O, müqəddəs Troyanı yerlə yeksan edən gündən Çox şəhərlər dolaşaraq, çox adətlər gördü gözü. Dostlarını və özünü vətəninə sağ-salamat Çatdırmaqçın dənizlərdə çox üzdü, çox cəfa çəkdi. Dostlarını xilas etmək cəhdi fəqət çıxdı boşa,

Onlar özü yoldan azıb məhv etdilər özlərini:

Heliosun mallarını yedikləri üçün, o da Evlərinə qayıtmaqdan məhrum etdi nadanları. *10* Muza! Nədən başlayırsan başla, bizə bundan danış. Başqalan həm döyüşdən, həm də dəniz tufanından Xilas olub çoxdan gedib çatmışdılar evlərinə.

Yalnız onu - vətən, zövcə həsrətli Odisseyi Kalipso - o ilahələr ilahəsi xeyli müddət *15* Mağarada saxladı ki, axır ərə getsin ona.

İllər ötdü Laertidin öz yurduna dönməsiçün Allahların öncə təyin etdiyi vaxt gəlib çatdı.

Laertoğlu Odisseyi, sən demə, öz evində də Ağır günlər gözləyirmiş. Poseydondan başqa onun *20* Əhvalına bütün Olimp allahları acıyırdı.

Poseydonsa onu təqib etdi yurda çatanadək. Allahların yığnağında həmin allah yoxdu bu gün; Həbəşlərin hekatomba<sup>1</sup> bayramına getmişdi o. Dünyanın lap ucqarında yaşayırdı həbəş xalqı,

*25* Hiperion ordan çıxıb, orda qürub eləyirdi.

Orda qurban şənliyində əyləşmişdi həmin allah.

Qalan bütün allahlarsa Kronidin<sup>2</sup> qəsrindəydi. İnsanların, allahlann atası Zevs danışdı. Aqamemnonoğlu Orest tərəfindən öldürülmüş

<sup>1</sup> *Hekatomba* - allahlann şərəfinə kəsilən yüz heyvanlıq qurban.

<sup>2</sup> *Kronid və ya Kronion* - Kronoğlu Zevs (Başqa bütün adların mənası əsətiri və coğrafi adlar lüğətində verilmişdir).



- 30 Egist idi hökmdarın xəyalını məşğul edən.  
Zevs Egisti anıb belə söyləyirdi allahlara:  
“Qəribədir, nə baş versə bu insanlar bizdən görür.  
Guya, bizim dərd göndərən. Bir halda ki, onlar özü  
Gedib tale əleyhinə, məhv edirlər özlərini.
- 35 Misal üçün Egist özü: Atreyoğlu öz yurduna Dönəndə  
qətl edib onu, arvadını almadımı?  
Ona qorxunc aqibəti məlum idi: açıqgözlü Hermeslə  
biz ona xəbər göndərərək, demişdik ki, Atridə qəsd  
eləməsin, arvadıyla evlənməsin.
- 40 Demişdik ki, Orest ərgən yaşa çatan kimi mütləq  
Qayıdaq atasının qisasını alacaqdır.  
Hermesin bu sözlərinə qulaq asmaq istəməyən Egist  
çəkdi törətdiyi bəd əməlin cəzasını!” Bayquşgözlü  
Afina da belə cavab verdi Zevsə:
- 45 “Hamımızın atası Zevs, hökmdarlar hökmdarı! Haqdır  
sənin dediklərin; ölməliydi - öldü Egist. Başqası da  
belə bir iş tutsa, bu cür ölməlidir!  
Ancaq mənim ürəyimi parçalayan Odisseydir; Çoxdan  
ayrı düşübdür o istədiyi adamlardan.
- 50 Dənizin lap göbəyində, sıx meşəli bir adada Əzab çəkir o  
bəxtikəm bir ilahə sarayında.  
Atlant qızı o ilahə dustaq edib Odisseyi.  
Dənizlərin bütün dərin yerlərinə bələd Atlant Yerdən  
göyə dayaq olan sütunlara keşik çəkir.
- 55 Atlant qızı Odisseyi yaman ağır dərdə salıb; Tovlayıcı  
sözlərilə onu dilə tutur ki, o (Jnutsun öz doğma yurdu  
İtakanı. Odisseysə Heç olmasa, doğma elin tüstüsünü  
bircə kərə Görüb sonra ölməyini arzulayır gecə-  
gündüz.
- 60 Onun qara bəxti səni heç narahat eləmirmi? Troyada,  
arqıvlərin gəmiləri yanında o,  
Sənə azmı qurban kəsib? Niyə ona qəzəblisən?” Ona  
belə cavab verdi buludyığan Kronion:  
“Bu nə sözdür danışırsan, ağzından nə çıxdı, qızım? 65  
O ilahi Odisseyi heç unuda bilərəmmi?  
Ölərilər arasında o hamıdan ağıllıdır,  
Göy sahibi allahlara hamıdan çox qurban kəsib. Yerə  
dayaq Poseydondur yalnız təqib edən onu; Allahatay  
və qüdrətli Polifemi kor edib o.



70 Bu səbəbdən Poseydon da ona yaman qəzəblənib.  
 Su pərisi Foosadır doğan taygöz Polifemi,  
 Dəniz gözətçisi Forkin atasıdır Foosanın.  
 Poseydonla bir kahada əlaqədə olub o qız.  
 İndi hirsli Poseydon məhv etməsə də Odisseyi,  
 75 Təqib edir, qoymur doğma vətəninə gedib çata.  
 O, yurduna dönsün deyə fikirləşib bir yol tapaq;  
 Yersarsıdan Poseydon qoy əl çəksin öz qəzəbindən.  
 Bütün başqa allahların istəyinə qarşı gedib,  
 Onlar ilə mübahisə etmək onun işi deyil!”  
 80 Bayquşgözlü Afina da onda Zevsə belə dedi:  
 “Ey atamız Kronoğlu, hökmdarlar hökmdarı!  
 Əgər o mərd Odisseyin öz yurduna dönməsini  
 Əbədilər istəyirsə, hər əmrinin icraçısı  
 Hermesə de, Oqiqiya adasına getsin dərhal,  
 85 Bu qərarı çatdırsın qoy qəşənghörük o pəriyə.  
 Atlant qızı izn versin dözülmüçox Odisseyə,  
 Öz elinə-obasına, öz evinə qayıtsın o.  
 Mən də gedim İtakaya, Odisseyin övladının  
 ürəyinə cürət hissi, mərdlik hissi aşılayım.  
 90 Qoy uzunsaç axeylilər yığıncağı çağırıb o,  
 Əyribuynuz, astayeriş cöngələri, qoyunları  
 Amansızca kəsib yeyən cavanları qovsun evdən.  
 Sonra onu yola sallam Pilosa və Spartaya,  
 Bəlkə, orda xəbər bilə atasının gəlməyindən,  
 95 Beləliklə, ad qazana adamların arasında”.  
 Sonra qızıl səndəlini ayağına bağladı o -  
 Xoş ətirli bu səndəllər ilahəni həm quruda,  
 Həm də ki, su üzərində külək kimi uçururdu.  
 Mis ucluqlu, ağır möhkəm nizəni də aldı ələ;  
 100 Qadir ata Zevsin qızı həmin möhkəm nizə ilə  
 Acığını tutduran mərd igidləri kötəklərdi.  
 Olimpın dik zirvəsində yeltək uçub o ilahə  
 Gəlib çıxdı İtakada Odisseyin sarayına.  
 Tafoslular hökmdan görkəmində, qərib kimi,  
 105 Əldə nizə gedib durdu darvazanın lap ağzında.  
 Penelopa məftunları o darvaza qabağında  
 Kəsdikləri cöngələrin dəriləri üzərində  
 Aşırıq atıb oynamaqla məşğuldular, deyə-gülə.  
 Cəld nöqərlər qasidlərlə salonda bir çalışırdı;



- 110 Kraterə su qatılmış mey töküdü bəziləri,  
 Bəziləri masaları süngərlərlə təmiz yuyub,  
 Ortalığa çəkir, üstə qızarmış ət düzürdülər.  
 Afinanı öncə görən allahsifət Telemaxdı.  
 O da məftun cavanlarla əyləşmişdi; tutqun idi.
- 115 Xəyalına atasının dönməyini gətirdi:  
 O qayıtsa, burdan qovub bu gəncləri evlərinə,  
 Özü sahib olardı öz əmlakına əwəlkitək.  
 Bu fikirlə məşğul ikən gördü birdən Afinanı.  
 Qəribi çox gözlətdiyi üçün xeyli xəcələtli,
- 120 Tez yollandı darvazaya, lap yanına gəldi onun;  
 Sağ əlindən tutdu, qəbul etdi sivri nizəsini.  
 Sonra uca səslə ona bu qanadlı sözü dedi:  
 “Şad olasan, qərib! Buyur, gir içəri, qonağım ol.  
 Əvvəl ye-iç; məramını sonra açıb söyləyəsən”.
- 125 Belə deyib addımladı, Afina da arxasınca.  
 Odisseyin uca, qəşəng sarayına girən kimi,  
 Sütunlardan birisinə söykədi mis nizəsini.  
 Mətin ruhlu Odisseyin bir zamanlar işlətdiyi  
 Bəzi başqa nizələr də saxlanırdı həmin yerdə.
- 130 Sonra gözəl kreslodə əyləşdirib ilahəni,  
 Ayağının altına da kiçicik bir kürsü qoydu.  
 Özü də bir oymanaxış kürsü üstə tutdu qərar.  
 Qonağını cavanların səs-küyündən xeyli uzaq  
 Oturdu ki, orda onun iştahası korlanmasın,
- 135 Odisseydən məlumatı varsa, açıb deyə bilsin.  
 Əllərini yumaq üçün kəniz qızıl bir dəstidə  
 Su gətirdi, gümüş tasi önlərində qoydu yerə,  
 Sonra da bir hamarlanmış masa çəkib gətirdi o.  
 Mərifətli açarçı da çörək qoydu o masaya.
- 140 Evdə olan azuqədən neçə cürə yemək verdi.  
 Saqi isə içi dolu nimçələri qaldıraraq,  
 Gətirdi ət yeməkləri, yanında zər piyalələr.  
 Bir qasid də tezcə gəlib doldurdu o qədəhləri.  
 Səsli-küylü lovğa gənclər birdən zala doluşdular
- 145 Kreslo və stullarda cərgə ilə əyləşdilər.  
 Qasidlər tez su gətirdi, əllərini yudu onlar.  
 Qaravaşlar onlar üçün səbətlərdə çörək qoydu.  
 Cİşaqlar mey qablarını ağzınacan doldurdular.  
 Hazırlanmış yeməklərə əl uzatdı dərhal onlar.

- 150 İstədiyi qədər hər kəs yeyib-içib doyan kimi,  
Çal-çağıra, rəqs etməyə meyil oyandı qəlblərində, -  
Axı hər bir ziyafətin yaraşığı çal-çağırdır.  
Qasid gözəl kifaranı verdi Femiy müğənniyə:  
İstəməyə-istəməyə pərəstişkar gənclər üçün
- 155 Kifaranı uca tutub çox gözəl bir nəğmə dedi.  
Başqaları eşitməsin deyə bir az əyilərək,  
Odissey yavaş səslə belə dedi Afinaya:  
“Əziz qonaq, ürəyinə toxunmaz ki, bir söz desəm?  
Bir nəğmə, bir kifardır arzusu bu adamların;  
160 Özgəsinin hesabına kef çəkirlər çünki onlar.  
Bəlkə də, mal sahibinin sümüyünü yad ellərdə  
Yağış döyür və ya dəniz dalgaları atıb-tutur.  
Əgər onun İtakaya dönməsini görsəydilər,  
Bu adamlar burda paltar, qızıl yığmaq əvəzinə  
165 Yelqanadlı ayaqlara sahib olmaq istərdilər.  
Əfsus, o məhv olub gedib, ümidimiz üzülübdür,  
Amma yenə “o dönəcək” - deyənlər də vardır hələ.  
Lakin onun dönüş yolu həmişəlik bağlanıbdır.  
İndi məndən heç bir şeyi gizlətmədən, açıq söylə:  
170 Kimsən? Atan-anan kimdir? Şəhərinin adı nədir?  
İtakaya hansı yolla, hansı gəmi ilə gəldin?  
Səni bizim bu yerlərə gətirənlər kimdir, danış?  
Axı bizim bu adaya pay-piyada gəlmək olmaz.  
Bir də bunu açıb söylə, yaxşı-yaxşı bilim mən də:  
175 Bu gəlişin ilk dəfədir, yoxsa bir vaxt Odisseyə  
Burda qonaq olmusan sən? Axı o vaxt hər diyardan  
Qonağımız çox olurdu, atam yaman qonaqcıldı”.  
Bayquşgözlü pak Afina ona belə cavab verdi:  
“Sualına cavab verib, düzü nədir deyəcəyəm:  
180 Adım Mentdir; atam müdrük Anxialla fəxr edirəm.  
Avarsevən tafoslular hakimiyəm mən özüm də,  
Məni bura bizimkilər gətiriblər öz gəmidə.  
Dəmir verib əvəzində Temesadan mis almaqçün  
Tünd dalğalı dəniz ilə yad ölkəyə üzürəm mən.  
185 Gədim şəhər kənarında, sıx meşəli Meyon dağı  
Önündəki açıqlıqda, Retr adlı limandadır.  
Odisseylə mənim gediş-gəlişimiz lap çoxdandır,  
Bu gediş-bu gəlişlə mən həmişə fəxr eləmişəm,  
Laertgilə getsən, o da təsdiq edər sözlərimi



- 190 Deyirlər ki, o, şəhərə daha gəlmir, kənddə qalır,  
Bir qarıdır ona baxan; bütün günü yamacdakı  
üzümlükdə işləyir o, axşam evə qayıdanda Yorğun  
olur; həmin qarı hazırlayır yeməyini.  
Dedilər ki, atan gəlib, onun üçün gəldim bura.
- 195 Yolda, yəqin, ölümsüzlər ləngidirlər Odisseyi.  
İnan mənə, ölməyibdir, Odissey sağ-salamatdır. Harda  
isə gen dənizdə, dalğadöyən bir adada Vəhşi, quduz  
adamlardır öz yolundan edən onu;  
O nə qədər çalışırsa, can qurtara bilmir ordan.
- 200 Nə peyğəmbər, nə quşlarla falabaxan olmasam da, Ancaq  
sənə əvvəlcədən deyə billəm - allahların Fikri nədir və  
bu fikir tutacaqdır öz yerini:  
Onun vətən intizarı çox da uzun çəkməyəcək,  
Dəmir buxov vursalar da, qayıdacaq öz yurduna. - 205
- O ustadır, tədbirlidir, qayıtmaqçın yol tapacaq.  
İndi mənə düzünü de, heç bir şeyi gizlətmədən:  
Doğrudanmı, Odisseyə layiq olan bir oğulsan?  
Görürəm ki, üzün-gözün Odisseyin üz-gözüdür.  
Axı bir vaxt gedib-gələr, biz çox tez-tez görüşərdik *210*  
Onun seçmə arxivlərlə hündüryanlı gəmilərdə Troyaya  
getməsindən qabaq idi bu görüşlər.  
O zamandan görməmişik biz heç biri-birimizi...”  
Odisseyin müdrik oğlu ona belə cavab verdi:  
“Əziz qonaq, sualına düzgün cavab verəcəyəm:
- 215 Mən bilmirəm, anam deyir, Odisseyin oğluyam mən. Axı  
heç kəs deyə bilməz, atası kim olub onun.  
Kaş ki, elə bir kişinin oğlu olmuş olaydım ki, Qocalana  
qədər rahat yaşayaydı öz mülkündə.  
Bu dünyada yer oğlunun ən bədbəxti atam olub.
- 220 Əgər bilmək istəyirsən, həqiqətən, atam odur”.  
Ona belə cavab verdi bayquşgözlü pak Afina: “Madam  
səni Penelopa doğub, belə görünür ki, Əbədilər  
istəyiblər nəslin-kökün kəsilməsin.  
İndi mənə bir də bunu açıq-aydın danış görüm,
- 225 Bu yehaye, bu izdiham, bu qonaqlıq nə üçündür?  
Yoxsa toydur? Ortaq xərcli qonaqlığa oxşamır bu.  
Qonaqların özlərini yaman sırtıq aparırlar.  
Onlardakı iyrendiyi, rəzilliyi gəlib görən Xəcil olar bu  
həyasız qonaqların əvəzinə”.

- 230 Dərrakəli Telex da qonağına belə dedi:  
“Əziz qonaq, madam bunu soruşursan, eşit, deyim:  
Nə qədər ki, ev sahibi burda idi, var-dövləti  
Başdan aşır, hamı onun hörmətini saxlayırdı.  
İndi onu gözümündən uzaşdırın o allahlar
- 235 Bizim üçün tamam başqa qərar qəbul eləyiblər.  
Bilsə idim, o ölübdür, mənə belə yer etməzdi,  
Bilsə idim, Troyada həlak olub, ya da sonra  
Dostlarının qollarının arasında can veribdir,  
Şərəfinə məzar-təpə ucaldıblar axeylilər,  
240 Oğlunu da həmişəlik başıuca eləyərdi.  
İndi onu Harpi alıb şərəfsizcə yoxa çıxıb,  
Oğluna da Odisseydən miras qalan dərdə-qəmdir.  
Ancaq mənə dərdə-qəmə qər qəyən tək bu deyil,  
Üstəlik bir başqa dərd də göndəribdir ölümsüzlər.
- 245 Adaların nə qədər ki, adlı-sanlı gəncləri var:  
Zam, Dulixi, sıx meşəli Zakinf, daşlı İtakada  
Sözü keçən bütün gənclər Odisseyin arvadına  
Elçi gəlir, talan edir evimizi, malımızı.  
Nə bu mənfur izdivaca razı ola bilir anam,  
250 Nə onların tələbini açıqca rədd edə bilir.  
Talançılar çox çəkməz ki, mənə də məhv eləyərlər”.  
Afina bərk qəzəblənib Telexa belə dedi:  
“Böyük dərdədir! Atanın tez qayıtması lap vacibdir;  
Yalnız onun güclü qolu bacarar bu sırtıqlarla.
- 255 Kaş qəfildən qayıdaraq görünəydi qapıda o,  
Əllərində qoşa nizə, döşdə qalxan, başda sərpuş, -  
İlk dəfə, bax, evimizdə belə görüb gözüm onu.  
Yeyib-içib yaxşıca kef çəkdi bizim evimizdə.  
Efiradan - Mermeroğlu İl yanından qayıtmışdı.
- 260 Dediyim o ölkəyə öz gəmisilə getmişdi ki,  
Zəhər alıb sürtsün iti oxlarının uclarına.  
Mermeroğlu amma ölməz allahlardan çəkinərək  
Zəhər vermək istəmədi onda atan Odisseyə,  
Xatirini əziz tutan atam zəhər verdi ona.
- 265 Atan indi o görkəmdə görünsəydi bu gənclərə  
Ömürləri gödələrdi, toyları da vay olardı.  
Bu sirr yalnız allahlara əyandır: o qayıdanda  
Bu gənclərdən qisasını alacaq, ya almayacaq.  
İndi təklif edirəm ki, gör bu məftun cavanları



- 270 Öz atanın sarayından hansı yolla qovmaq olar. Yaxşı-  
yaxşı qulaq asıb sözlərimə diqqət elə:  
Sabah bütün axeyləri yığıncığa yığ meydana.  
Allahların şahidliyi ilə danış olanları.  
Tələb et ki, bütün gənclər çıxıb getsin evlərinə.
- 275 Əgər anan Penelopa ərə getmək istəyirsə,  
Çıxıb getsin öz qüdrətli atasının sarayına.  
Nə qədər ki, verməlidir, bir o qədər cehiz verib,  
Öz qızına qoy yenidən toy eləsin varlı ata.  
Sən də, bəlkə, bu ağıllı sözə əməl eləyəsən:
- 280 Saz bir gəmi və iyirmi avarçəkən götürərək,  
Səfərə çıx, itkin düşmüş atandan bir xəbər öyrən.  
Bəlkə, soraq verən oldu, bəlkə, xəbər özü dedi;  
Axı Zevsin sözlərini adamlara o çatdırır.  
Əwəl-əwəl Pilosa get, Nestor ilə söhbət elə,
- 285 Spartada xurmayısıç Menelaydan soruş sonra;  
Mis zirehli axeylərdən ən axırda gələn odur.  
Eşitsən ki, atan sağdır, dönəcək ev-əşiyinə,  
Hər zəhmətə qatlaşaraq, onu tamam bir il gözlə.  
Eşitsən ki, həlak olub, yer üzündə yoxdur daha,
- 290 Doğma ata ocağına özün dönüb gələn kimi,  
Adına bir məzar-təpə ucalt, matəm saxla ona.  
Mən dediyim bu sözlərə elə ki, sən əməl etdin, Sonra  
özün birinə ver, Penelopa ərə getsin.  
Bu işləri qurtarandan sonra düşün, bir çarə tap,
- 295 Gör nə yolla qırmaq olar kəbin tələb edənləri:  
Açıq-aşkar, yoxsa başqa fəndlə qırmaq münasibdir. Öz  
uşaqlıq çağların ötüb daha sənin yaşın. Bilirsənmi  
allahsifət Orest necə bir iş görüb,  
Xain Egist onun şanlı atasını öldürmüşdü,
- 300 Orest də öz atasının qatilini qətl edibdir.  
Əziz dostum, yaraşlıq, uca boylu gənc olmusan,  
Orestdən az deyil gücün, tarixdə ad qazanarsan... Daha  
mənim öz gəməmə dönmək vaxtım yetişibdir, Yəqin,  
indiyə qardaşlarım narahatdır mən sarıdan.
- 305 Sən də fikir ver özünə, dediklərim haqda düşün!"  
Dərrakəli Telemaxsa ona yenə belə dedi:  
"Görürəm, bir ata kimi sən xeyrimə danışırısan,  
Həç bir zaman unutmaram məsləhətli sözlərini.  
Görürəm, çox tələsirsən, amma yenə bir az dayan.

- 310 Əvvəlcə bir yuyun burda, ürəyinə səfa gəlsin.  
Öz gəminə gülər üzlə, töhfə ilə qayıt sonra  
Sənə yaxşı və qiymətli töhfə vermək istəyirəm;  
Axı gərək ev yiyəsi qonağına bir şey verə”.
- 315 Bayquşgözlü pak Afina ona belə cavab verdi:  
“Yox, saxlama məni yoldan, çünki yaman tələsirəm.  
Mənə vermək istədiyini o qiymətli hədiyyəni,  
Söz verirəm qayidanbaş səndən alıb apararam,  
Əvəzində mən də sənə bir hədiyyə bağışlaram”.
- 320 Bu sözləri söyləyərək bayquşgözlü pak Afina  
Birqanadlı quşa dönüb pəncərədən uçub getdi.  
Cürət duydu, qüvvət duydu Telex öz ürəyində,  
Atasının barəsində daha ciddi düşündü o.  
Qonağının bilib allah olduğunu, heyrət etdi.  
Tezcə qalxıb salondakı cavanlara yaxınlaşdı.
- 325 Gənclər dinməz dinləyirdi xanəndənin nəğməsini.  
Afinanın qəzəbinə səbəb olmuş axeylərin  
Mə zillətlə dönməsindən bəhs edirdi həmin nəğmə,  
üst qatdakı otağında İkarinin aqıl qızı  
Penelopa dinləyirdi bu ilahi təranəni.
- 330 Düşüb hündür pilləkənlə gəldi qonaq salonuna;  
İki kənz müşayiət eləyirdi xanımını.  
İlahətək gözəl qadın Penelopa o salondan  
Yan otağa gedən qapı sütununa söykənərək,  
Parıldayan örpək altıda gizlətdi al yanağını;
- 335 Sağ-solunda ehtiramla durdu qadın xidmətçilər.  
Ağlayaraq, müğənniyə belə dedi Penelopa:  
“Fəmiy, sən ki, allahların, igidlərin hünərindən  
Bəhs eləyən, ürəkaçan nəğmələrdən çox bilirsən.  
Gəl onlardan birisini oxu. Onu qonaqlar da  
340 Çox həvəslə dinləyərlər. Kəs bu qəmgin nəğməni sən.  
Bu mahnını dinləyəndə mənim qəlbim parçalanır.  
Yer üzündə ən böyük dərd düşüb mənim qismətimə.  
Elə bir ər itirmişəm, heç yadımdan çıxan deyil,  
Elladaya və Arqosa yayılmışdı onun adı”.
- 345 Odisseyin müdrək oğlu belə dedi anasına:  
“Əziz ana, xanəndənin ürəyindən qopub gələn  
Bir mahnıdan niyə bizi həzz almağa qoymayırsan?  
Müğənnidə nə günah var, günahkar Zevs atadır ki,  
Mə istəyir, onu tələf edir insan ürəyinə.



350 Danayların kəm bəxtindən oxuyursa, qoy oxusun.

Fani insan dönə-dönə eşitdiyi nəğmələrdən  
Ən təzə, ən tərəvətli nəğmələri çox xoşlayır.  
Öz-özünü ələ salıb, dinləməyə vadar elə.

Troyadan qayıtmayan tək Odissey deyildir ki,

355 Ondan başqa çox igidlər qayıtmayıb döyüşlərdən.

Ən yaxşısı budur ki, sən öz işinlə get məşğul ol:  
Əyir, toxu, kənizlərə əmr et ki, boş durmasınlar.  
Söz danışmaq arvad işi deyil, kişi işidir, bil,

Madam mənəm ev sahibi, söz danışmaq mənə düşər". 360

Penelopa bu sözlərə heyrət edib, döndü geri.

Eşitdiyi ağıllı söz işlədi lap ürəyinə.

Kənizlərlə üst qatdakı otağına qalxdı yenə.

Pak Afina gözlərini qapayana qədər onun.

Əziz əri Odisseyi yada salıb hey ağladı.

365 Gənclər hələ küyləşirdi geniş qəsrin salonunda,

Penelopa vüsalına can atırdı hər bir cavan.

Dərrakəli Telemax bu sözü dedi o gənclərə:

"Ey anama elçi düşən azğın, lovğa "adaxlılar".

Gəlin, indi səs salmadan yeyib-içib ləzzət ala!

370 Gəlin, gözəl nəğməsinə qulaq asa q müğənninin, Oxuduğu  
nəğmə, sanki, allahların nəğməsidir.

Sabah tezdən gedək şəhər meydanına, - yığıncağa. Xalq  
önündə orda sizdən tələbim bu olacaq ki:

Bizim evdən çıxın, gedin. Qonaqlığı növbə ilə 375

Özünü öz evinizdə düzəldin öz xərcinizlə.

Əgər sizə öz gəsinin hesabına yeyib-içmək Xoş gəliрсə,  
nə deyirəm, yeyin-için, hey tıxanın.

Onda mən də ölməzləri çağıraram köməyimə,

Bəlkə də Zevs özü verər onda sizin cəzanızı:

380 Qan bahanız ödənmədən hamınız məhv olarsınız!"

Telemaxın bu cürətli sözlərinə qulaq asan Ordakılar  
təəccübdən dişlədi dil-dodağını.

Yevpeytoğlu Antinoy tez cavab verib belə dedi:

"Ey Telemax, yəqin, sənə lovğa-lovğa danışmağı,

385 Həyasızca öyünməyi tələqin edən allahlardır.

üstümüzə çar olmağa irsən haqqın olsa belə, Kronion  
qoy o günü göstərməsin İtakaya!"

Dərrakəli Telemax da ona belə cavab verdi:

"Antinoy, heç əsib-coşma, qulaq as gör nə deyirəm.



390 Mənə çarlıq verərsə Zevs, əlbəttə, rədd eləməyəm.  
 Yoxsa elə bilirsən ki, hökmdarlıq qəbahətdir?  
 Yox, çar olmaq heç bəd deyil, çarın evi tez varlanır,  
 Xalq içində daha artıq olur şanı-şərəfəti.  
 Lakin bizim İtakada, axeylərin arasında  
 395 Adlı-sanlı qocalann, cavanlann çoxdur sayı, -  
 Birisi çar ola bilər, madam yoxa çıxıb atam.  
 Mənsə yalnız Odisseydən qalma mülkə, var-dövlətə,  
 Bir də onun qullarına sahib olsam kifayətdir!”  
 Poliboğlu Yevrimax tez ona cavab verib dedi:  
 400 “Axeylərin üzərində çarlıq kimin qismətiyə, -  
 Allahlardan başqa heç kəs bilə bilməz, ey Telemax,  
 Əlbəttə ki, burda olan var-dövlətə sənsən ağa.  
 Nə qədər ki, İtakada həyat vardır, sənin bu var -  
 Dövlətinə bir nəfər də əl atmağa cürət etməz.  
 405 Ancaq bilmək istəyirəm: o qonağın kimdi sənin?  
 Haradandır, vətən deyə hansı yeri tərifləyir?  
 Tayfasının adı nədir, özü harda doğulubdur?  
 Odisseyin dönməsindən yoxsa xəbər gətirmişdi?  
 Yoxsa şəxsi bir iş üçün İtakaya gəlmişdir o?  
 410 Nə tez gəldi? Qalmadı ki, bu yaxından tanış olaq.  
 Görkəmindən məlumdu ki, adlı-sanlı nəsiləndir”.  
 Dərrakəli Telemax da belə cavab verdi ona:  
 “Yox, Yevrimax, yox, atamın dönməsinə ümid yoxdur.  
 Çoxdan onun qayıtması xəbərinə inanmıram.  
 415 Anamın hər hardan olsa, evimizə çağırdığı  
 Çox müxtəlif falçıların sözüne də inanmıram  
 Gedən adam atamın Ment adlı yaxın yoldaşdır;  
 Avarsevən tafoslular qəbiləsi başçısıdır,  
 Atası mərd və ağıllı Anxialla fəxr edir o”.  
 420 İlahəni tanısa da, qonaqlara bildirmədi.  
 Penelopa məftunları yenə rəqs və nəğməylə  
 Başlarını qatıb, axşam düşməyini gözləyirdi.  
 Onlar kefə məşğul ikən çökdü gecə qaranlığı,  
 Onda qalxıb yatmaq üçün öz evinə getdi hər kəs.  
 425 Odisseyid Telemax da getdi yataq otağına;  
 Otaq yaxşı mühafizə olunurdu hər tərəfdən.  
 Ora doğru addımlayan Telemax çox fikirliydi.  
 Pensenorid Opun qızı dayə qadın Yevrikleya Hər əlində  
 məşəl, onun qabağınca yeri yirdi.



- 430 Yevrikleya yeniyetmə yaşındaykən Laert onu Düz  
iyirmi buğa verib, satın alıb gətirmişdi.  
Laert ona arvadına etdiyitək hörmət edir,  
Lakin arvad hirs-lənməsin deyə yatıb-durmayırdı.  
Körpə ikən Telemaxa süd vermişdi Yevrikleya;
- 435 Telemaxı kənizlərdən onun qədər sevən yoxdu.  
Qəşəng yataq otağının qapısını açdı oğlan,  
Yatağında əyləşərək xitonunu soyundu tez,  
Dayəsinə tərif atdı; dayə çırpıb o xitonu  
Səliqəylə qatlayaraq yaxındakı mıxdan asdı.
- 440 Bu taxta mıx hamarlanmış çarpayının yanında ydı. Qarı  
səssiz çıxdı evdən, tutub gümüş dəstəyindən Qapını  
da çəkib ördü, qayıqla da içəridən rəzələdi  
Telemaxsa yumşaq qoyun dərisinə bürünərək  
Afinadan eşitdiyi səfər haqda fikirləşdi.

## İKİNCİ NƏGMƏ

Səhər tezdən alsaçaqlı Eos çıxdı qaranlıqdan,  
Odisseyin əziz oğlu qalxdı rahat yatağından,  
Geyinərək, çiyini üstədən asdı iti qılıncını,  
Sonra bəyaz ayağına geydi qəşəng pəncəliyi,  
5 Çıxdı yataq otağından ölümsüz bir allah kimi, üca  
səsli carçılara əmr eləyib tapşırırdı ki,  
Clzun saçlı axeyləri yığıncığa səsləsinlər.  
Car çəkildi, hamı dərhal gəldi şəhər meydanına.  
Adamlar cəm olan kimi, əldə bürünc uclu, sivri 10 Nizəsilə  
Telemax da gəldi həmin o meydana. Yanınca da iki oynaq  
it gəlirdi Telemaxın.

Ona nadir bir gözəllik bəxş etmişdi pak Afina.  
Bu görkəmdə görüb onu təəccübə düşdü hamı.  
Qocalar yol verdi, gedib atasının əyləşdiyi 15 Yerdə qərar  
tutdu. Öncə Yeqipti, o pir danışdı.  
Dünyagörmüş o qocanın beli çoxdan bükülmüşdü.  
Nizəatanoglu Antif allahsifət Odisseylə Bir gəmidə  
yollanmışdı atlan bol Troyaya. Mağarada onu quduz  
Taygöz tələf etdi o vaxt;

20 Lap axırda onu yedi Polifem şam edən zaman. Qocanın  
üç oğlu qaldı: Yevrinom da aşiq idi.  
İkisi də Yeqiptinin ev işini görürdülər.  
Antifi hey anıb qoca qəhərlənib, qəmlənirdi.  
Gözü yaşlı Yeqipti bax belə dedi yığıncığa:  
25 “Ey İtaka camaatı, qulaq verin sözlərimə!

Mərd Odissey əyriburun bir gəmidə gedən gündən,  
Nə şuramız olub bizim, nə də ki, xalq yığnağımız.  
İndi kimdir bizi yığan, kimdir bunu lazım bilən?  
Cavandırımı, qocadırımı o xeyirxah adam, görün?  
30 Yoxsa qoşun gəldiyini eşidib o hamıdan tez,  
Və bu haqda camaata xəbər vermək fikrindədir?  
Bəlkə, ellik məsələdən danışacaq indi bizə?  
Mənə belə gəlir ki, o, xeyirxah və mərd adamdır.  
Zeus atamız mətləbinə çatdırsın o adam kimsə!”



- 35 Belə dedi. Telemaxı sevindirdi onun nitqi.  
Yerində bənd alammayıb, can atdı ki, bir söz desin. Düz  
ortada durdu. Gözəl məsləhətlər verən qasid Mərd  
Pisenor Telemaxa skipetr təqdim etdi.  
Natiq qoca Yeqiptyə əvvəlcə üz tutub dedi:
- 40 “Qoca, görmək istədiyin şəxsi indi görəcəksən, - O toplayıb  
sizi bura. Dərd başımdan aşıb daha. Qoşun-filan  
gəldiyindən heç bir xəbər bilmirəm ki, Eşitdiyim  
məlumatı sizə xəbər verə biləm.  
Xalqa aid məsələ də yoxdur, sizə danışım mən.
- 45 Dərd mənim öz başımdadır, evim də ki, talan olur.  
Bir tərəfdən həlak olub nəcabətli atam mənim,  
O sizin də ata kimi çox mehriban çarınızdı.  
Daha ağır o biri dərd, o qədər də çəkməz, məni Müflis  
edər, ev-əşiyim, varım-yoxum əldən çıxar.
- 50 Anam özü istəmədən, adlı-sanlı adamların Oğulları elçi  
düşüb ona, evə soxulublar.  
Cürət edib İkariyə ağız açmaq istəmirlər.  
Onda qoca öz qızına layiq başlıq tələb edib, ürəyinə kim  
daha çox yatır, ona ərə verir.
- 55 Onlar bunu etməkdənsə, hər gün bizə soxulurlar.  
Hər gün neçə qoyun, keçi, cöngə kəşib hey tıxırlar,  
Bizim əla şərablardan içib-içib keflənirlər.  
Əllərinə nə keçirsə, sonra qarət eləyirlər.  
Odisseytək mərd yoxdur ki, son verə bu quldurluğa. 60  
Bizdə elə zor hanı, bu adamlara cavab verək? Sonralar da  
gümanımız yoxdur cavab verə bilək. Gücüm çatsa, hamısının  
öhdəsindən gələrdim mən. İş o yerə çatıbdır ki, heç cür  
dözmək olmur buna. Əldən gedir ev, var-dövlət.  
Toxunmurmu bu hal sizə? 65 Heç olmasa, qonşulardan utanıb,  
bir kara gəlin,  
Heç olmasa, o ölümsüz allahlardan bir çəkinin;  
Yoxsa onlar buna görə, qəzəbini tökər sizə.  
And verirəm sizi Zevsə, and verirəm Femidaya, -  
Adamları yığıncağa o toplayır, o dağıdır;
- 70 Əzizlərim, di əl çəkin, öz dərdimi özüm çəkim.  
Bəlkə, mənim nəcib atam yaraşılıq dizlik taxan  
Axeylilər ürəyinə toxunan bir iş görübdür?  
Yoxsa onun hayıfını indi məndən alırsınız?  
Bu gəncləri qızıdırıb üzərimə salırsınız?

**75** Mal-heyvanı siz özünüz, kaş ki, qırıb yeyəydiniz!  
 Vurduğunuz ziyanlara onda əvəz verərdiniz.  
 Qəsb edilən hər bir şeyi sizdən geri alanadək  
 Bütün günü bu şəhərdə əl çəkməzdim arxanızdan.  
 Lakin məni bu halınız bir ümitsiz dərdə salıb!”

**80** Hirsə deyib bu sözləri skipetri atdı yerə,  
 Görüb axan göz yaşını, rəhmi gəldi xalqın ona.  
 Hamı susdu, Telemaxın bu qəzəbli sözlərinin  
 Cavabını qaytarmağa kimsə cürət eləmədi.  
 Tək Antinoy etirazla cavab verib belə dedi:

**85** “Ay çərənci azğın hərif, bu nə sözdür danışsən?  
 Yoxsa bizi ləkələyib gözdən salmaq istəyirsən?  
 Elçi düşən cavanlarda zərrə qədər yoxdur günah,  
 Günah sənin o kələkbaz, o məkrli anadadır!  
 Anan cavan axeyləri üç ildir ki, ələ salır;

**90** Bu yaxında üç il bitər, dördüncüyə addayanq.  
 Yaxşı sözlər ismarlayıb, hərəyə bir vədə verir,  
 ürəyində isə tamam başqa şeylər fikirləşir.  
 Bizə qarşı məkrli bir tədbirə də əl atdı o:  
 Dəzğah qurub otağında başladı ağ toxumağa.

**95** Həmin zərif toxumanı göstərərək bizə dedi:  
 - Sizə ey cavan aşıqlərim, Odissey məhv olubsa da,  
 Bir az dözdün, məni vadar etməyin tez toy etməyə.  
 Bu kəfənlik toxumanı, qoyun başa çatdırım mən!  
 Adlı-sanlı qoca Laert, bəlkə, öldü bu yaxında;

**100** İnsanları qırıb tökən ölüm onu yaxalarsa,  
 İstəmirəm məni axey arvadları sözə qoyub  
 Desin: belə varlı adam kəfənə də sarınmadı! -  
 Belə deyib bizim bu mərd qəlbimizi yumşaltdı o.  
 Bəs sonrası? Bütün günü toxumaqla məşğul olub,

**105** Gecə məşəl ışığında sökürmüş o kəfənliyi.  
 Bu qaydayla üç il keçdi, inandıq biz axeylilər.  
 Elə ki, vaxt ötüb keçdi, dördüncü il yaxınlaşdı,  
 Bu kələyi bilən qadın bizi bundan hali etdi.  
 Toxumanı sökən zaman biz üstünü aldıq onun,

**110** İstəmədən öz işini qurtarmalı oldu xanım.  
 Bax, anana elçi düşən bu adamlar gör nə deyir,  
 Sən və bütün axeylilər qoy yaxşıca bilsin bunu:  
 Ananı öz atasının ocağına göndər getsin,  
 Orda özü və atası bəyəndiyi şəxsə getsin.



- 115 Anan axey gəncələrini ələ salmaq adətindən Qoy əl  
çəksin indən belə. Bilirik ki, pak Afina Ona bol-  
bol verib ağılı, incə, zərif əl işini;  
O bildiyi kələkləri qədimlərdə ömür sürmüş Axeyanın  
qalın saçlı, gül camallı qızlarından 120 Nə Mikena, nə  
Alkməna, nə də Tiro bilməzdilər. Penelopa fəndgirlikdə  
üstündür o gözəllərdən.  
Ancaq onun fəndgirliyi çatmaz daha köməyinə.  
Nə qədər ki, allahların ona tələqin elədiyi Niyyətində  
möhkəm durub, talanacaq var-yoxunuz.
- 125 Penelopa bu minvalla böyük ad-san qazansa da,  
Sənin varın talanaraq tamam əldən gedəcəkdir.  
Anan bizdən birimizi seçməyincə bir axeyli Nə başqa bir  
qız axtarıb, nə də burdan gedəcəkdir.” Dərrakəli  
Telemaksa ona cavab verib dedi:
- 130“Anam özü istəməsə, necə qova billəm onu?  
Axı məni anam doğub, boya-başa yetiribdir.  
Atam isə uzaqdadır, heç bilmirəm, sağdır, ölüb.  
Anamı öz atasının sarayına göndərərsəm,  
Onda qoca İkariyə xeyli fidyə verməliyəm.
- 135 Anam evdən qovulanda Erinniyə gileylənsə,  
Allahların qəzəbinə düşər ollam, bədnam ollam.  
Yox, anama mən heç zaman “get” sözünü deyəmmərəm.  
Xoşunuza gəlməsə də, qanınızı qaraltsa da,  
Evimizdən çıxın gedin! Qonaqlığı növbə ilə,
- 140Özünüz öz evinizdə düzəldin öz xərcinizlə.  
Əgər sizə əvəzini ödəmədən özgəsinin Hesabına yeyib-  
içmək xoş gəlicə, yeyin-için;  
Onda mən də ölməzləri çağıraram köməyimə.  
Bəlkə də, Zevs özü verər onda sizin cəzanızı!
- 145 Qan bahanız ödənmədən evimdə məhv olarsınız!” Telemaks  
bax belə dedi. Şimşəksaçan Zevs bu zaman CJca dağdan  
iki qartal uçurdu o səmtə sarı.  
Öncə onlar sakit külək sürətilə uçurdular,  
İkisi də qanadını geniş açıb süzürdülər.
- 150 Lakin gəlib o hay-küylü yığnaq üstə çatan kimi,  
Hər ikisi qanad çalıb, dövrə vurub dolandılar, - Hamiya  
göz qoyub, ölüm xəbərini bildirdilər.  
Bir-birinin üz-gözünü cırmaqlaya-cırmaqlaya,  
CJçub şəhər evlərinin üstə, sağa yönəldilər.

- 155 Qartalları başlarının üzərində görənlər:  
“Qarşımızda bir fəlakət vardır” deyər düşündülər.  
Mastoroğlu mərd Alifers başladı söz söyləməyə;  
Quşlarla fal açmaqda o tay-tuşundan seçilirdi,  
Danışıqda, bilikdə də fərqlənirdi qocalardan.
- 160 Xoş niyyətlə yığıncağa üz tutub o belə dedi:  
“Ey İtaka camaatı, qulaq asın sözlərim!  
Ey məftunlar sizə daha çox dəxli var bu sözlərin;  
Çünki böyük bir fəlakət gözləyir siz cavanları.  
Odisseyin qayıtmağı çox da uzun çəkməyəcək;
- 165 Penelopa talibləri üçün ölüm gətirir o,  
Uzaq dəniz sularından gözə çarpan İtakada  
Bəzi-bəzi adamların başında da bir xata var.  
Biz bu ərgən cavanları cilovlasaq, pis olmazdı.  
Qoy özləri dinc dursunlar: bu onların xeyrinədir.
- 170 Fal açmaqda səriştəm var, təcrübəm var mənim axı.  
Troyaya vuruşmağa yollananda axeylilər,  
Onlarla bir yola düşən o çoxbilmiş Odisseyə  
Mən o zaman nə demişdim, - tamam tutur öz yerini.  
Demişdim ki, bu səfərdə çox bəlalər çəkəcəkdir,
- 175 Dostlarını itirərək, iyirmi il sonra evə  
Yad adamtək dönəcəkdir, - indi sözüm doğru çıxır!”  
Poliboğlu Yevrimaxsa ona cavab verib dedi:  
“Qoca, get bu falçılığını evindəki uşaqlara  
Elə, onlar bir fəlakət, xata-bala görməsinlər.
- 180 Burda isə səndən qat-qat üstün falçı mən özüməm.  
Parıldayan günəş altda azmı uçan quş görürük?  
Xeyir, ya şər xəbəri ki, vermir bütün quşlar bizə.  
Odissey məhv olub gedib. Kaş onunla birgə sən də  
Məhv olaydın; bizə ölüm muştuluğu verməyəydin,
- 185 Bizdən incik Telemaxı qızışdırma bilməyəydin.  
Həqiqəti budur: sənün umacağın vardır ondan!  
Gör indi mən nə deyirəm, dediyim də olacaqdır: Əgər  
dünyagörmüşlüyün, təcrübənlə Telemaxı Dilə tutub  
ürəyində kin oyatsan bizə qarşı,
- 190 Bundan yalnız Telemaxın özü ziyan çəkəcəkdir.  
Çünki bizim qarşımızda o çox gücsüz və acizdir.  
Qoca, sənsə ağır fidyə ödəməli olacaqsan, ürəyində  
dərd olacaq bu fidyənin ağırlığı Telemaxa isə budur  
təklifimiz, bilsin hamı:



- 195 Qoy göndərsin anasını öz atası evinə o;  
El qaydası nə qədər ki, tələb edir, qoy o qədər Cehiz verib  
öz qızına toy eləsin İkarı tez.  
Əl çəkəsi deyilik biz yoxsa bu cür elçilikdən.  
Heç bir kəsdən nə qorxumuz, nə hürkümüz vardır bizim.
- 200 Qoy Telemax hər nə qədər çərənləyir, çərənləsin!  
Qoca, sənin falçılığın bizə əsər eləməyir,  
Bu boş sözlər yalnız sənə çoxlu düşmən qazandırır.  
Nə qədər ki, Penelopa toy etməyə razı deyil,  
Əvəzini ödəmədən, nə var, - tamam yeyəcəyik.
- 205 Nə müddətdir ondan cavab almaq üçün müntəzirik;  
Yarışlarla, oyunlarla günümüzü keçiririk,  
Evlənməkçün özümüzə başqa qız da axtarmırıq”. Dərrakəli  
Telemax da belə dedi Yevrimaxa:  
“Ey Yevrimax, mən nə sənə, nə də başqa məftunlara *2io*  
İndən belə ağız açıb yalvarası deyiləm, bil.  
Çünki işdən allahlar da xəbərdardır, camaat da.  
Bir sürətli gəmi verin, iyirmi də yol yoldaşı,  
Belə ki, o adamlarla ora gedib, gələ bilim. - Fikrim qumlu  
Pilos ilə Spartaya səyahətdir.
- 215 İtkin düşmüş atamdan bir xəbər bildim, bəlkə, orda:  
Fənilərdən, bəlkə, bilən vardır, ya da ulu Zevsin İnsanlara  
daim qasid göndərdiyi xəbər bilir.  
Öyrənsəm ki, atam sağdır, yenə evə qayıdacaq,  
Sıxıntıya qatlaşaraq düz bir il də gözləyərəm.
- 220 Öyrənsəm ki, diri deyil, köçüb gedib bu dünyadan, Doğma  
ata torpağına qayıdaraq mən yenə də,  
Ona məzar tərəciyi ucaldaram, təntənəli Dəfn ayini icra  
edib, anamı da verrəm ərə”.
- Belə deyib əyləşdi o. Odisseyin yaxın dostu  
225 Mentor qalxdı danışmağa. Mərd Odissey Troyaya  
Gedəndə ev-eşiyini bu dostuna tapşırırmışdı;  
Demişdi, ev adamları qulaq assın bu qocaya.  
Həmin qoca xoş niyyətlə belə dedi yığıncağa:  
“Ey İtaka camaatı, eşidin bu sözlərimi!
- 230 Bir halda ki, rəiyyətlə ata kimi rəftar edən Odisseyi bir  
nəfər də xatırlayıb yada salmır,  
İndən belə hakimiyyət skipetri tutanlardan Gərək heç kəs  
nəcibliyə, yumşaqlığa yol verməsin; ürəyindən qovub  
rəhmi, camaata zülm eləsin.



235 Mən bu lovğa və həyasız pərəstişkar dəstəsinə  
 Zorakılıq və məkr üstə hədə-qorxu gəlmirəm, yox.  
 Odisseyi ölmüş bilib, var-yoxunu talan edən  
 Bu adamlar başlarıyla bir gün cavab verəcəklər.  
 Mən daha çox yerdə qalan axeylərdən inciyirəm;  
 240 Tələblilər sizdən azkən, susursunuz və öz qəti  
 Sözünlüzlə bu gənclərin Cilovunu çəkmirsiniz!”  
 Yevenorid Leokrit etirazla belə dedi:  
 “Bu nə sözdür danışsan, ay ağılıkəm və tərs Mentor?  
 Camaatla ələ almaq istəyirsən bizi! Amma,  
 245 Camaat da qonaqlıqdan çəkindirə bilməz bizi!  
 Tutuq ki, lap Odisseyin özü dönüb gəldi geri,  
 Gördü nikah istəyənlər evində kef çəkir onun.  
 Əgər o da qovmağa cəhd etsə idi bizi ordan,  
 Odisseyin gəlməyini arzulayan Penelopa  
 250 Çox çətin ki, bu gəlişdən fərəhlənib sevinərdi,  
 Çünki əri öhdəsindən gəlməzdi bu qədər gəncin.  
 Ey camaat, dağılışın, çıxın gedin işinizə!  
 Qoy Alifers, bir də Mentor yola salsın Telemaxı;  
 Axı onlar Odisseyin köhnə, sadıq dostlarıdır.  
 255 Məncə ata sorağıyla o, burda çox gözləyəcək;  
 Telemax öz səfərini heç vaxt başa çatdırammaz!”  
 Belə deyib yığıncığa gələnləri dağıtdı o;  
 Öz evinə-əşiyinə çıxıb getdi axeylilər.  
 Məftunlarsa Odisseyin sarayına döndü yenə.  
 260 Telemax da qumlu dəniz sahilinə tərəf getdi,  
 Əllərini yuyub, sonra dua etdi Afinaya:  
 “Ey evimə gəlib, mənə çoxdan getmiş Odisseyin  
 Dönməsindən səhih xəbər bilmək üçün, sis-dumanlı  
 Dənizlərə baş vurmağı təklif edən pak ilahə!  
 265 Bu səfərə bir tərəfdən axeylilər mane olur,  
 Bir yandan da Penelopa məftunları adlananlar”.  
 Belə deyib yalvardı o, Pak Afina mərd Mentorun  
 Görkəmində zahir oldu; Mentor kimi danışaraq  
 Odisseyin mərd oğluna bu qanadlı sözü dedi:  
 270 “Bir halda ki, Odisseyə çəkib mətin qəlbin sənin,  
 Sonralar da belə cəsur və ağıllı olmalısan, - İşdə, sözdə  
 cəsur olmaq Odisseydən keçib sənə.  
 Belə olsan, səyahətin, inan ki, baş tutacaqdır. Odisseylə  
 Penelopa deyildirsə atan-anan,



- 275 İnanmıram bu səfəri onda başa çatdırasan.  
Atasına oxşar olan uşaqların azdır sayı;  
Atasından pis olanlar çoxdur, yaxşı olanlar az.  
Əgər bundan sonra dəxi ağıllı və güclü olsan,  
Əgər səndə əlaməti varsa ata idrakinin,
- 280 Əmin ol ki, məqsədinə nail ola biləcəksən.  
Məftunlardan heç birinin əməlinə fikir vermə.  
Onların heç birində yoxdur ağıl nişanəsi.  
Ölümləri yaxınlaşır, ancaq onlar hiss etməyir,  
Bilmirlər ki, bircə gündə hamısı məhv olacaqlar.
- 285 Gedəcəyin qürbət yolu o qədər də uzaq deyil.  
Mən də atan Odisseyin yaxın dostu, sirdaşıtək Tez  
bir gəmi hazırlayıb yol yoldaşın ollam sənin. İndi  
qayıt nikah tələb edənlərin yanına sən,  
Tapşır, evdə sənin üçün görülsün yol tədarükü:
- 290 Küplərə mey, kisələrə arpa unu doldurulsun;  
Arpa unu beyinlərə qüvvət verən bir nemətdir.  
Mən könüllü yol yoldaşı avarçılar tapım gərək.  
Dalğadöyən İtakada çoxdur köhnə, təzə gəmi,  
Onlardan ən yaxşısını özüm gedib seçim gərək,
- 295 Tez sazlayıb o gəmini, yollanarıq gen dənizə”.  
Zevsin qızı pak Afina belə dedi. Telex da  
İlahəni dinləyincə, tezcə qalxdı öz yerindən,  
ürəyində gizli bir dərd, dönüb getdi evlərinə.  
Gördü nikah talibləri qonaqlığa hazırlaşır:
- 300 Kimi zalda keçi soyur, kimi donuz ütür çöldə.  
İstehzayla gülüb ona yaxınlaşdı Yevpeytoğlu,  
Telexın əllərindən tutub dedi bu sözləri:  
“Eh, Telex, ay boşboğaz, özü lovğa, sözü lovğa!  
Bil ki, bizi sarsıdammaz nə tədbirin, nə də sözün. 305 Gəl  
yenə də əwəlkıtək bizimlə ye, bizimlə iç. Axeylilər  
hazırlayar nə lazımsa sənə yola:  
İtıgedən bir gəmi də, neçə qoçaq avarçı da.  
Gedib ata sorağını pak Pilosda toplayarsan”.  
Dərrakəli Telexsa Antinoya belə dedi:
- 310 “Yox, Antinoy, sizdəki bu sırtıqlığı görə-görə,  
Açıq qəlblə, gülər üzlə bir məclisdə əyləşməyəm. Bəs  
deyilmi bir az əvvəl məni kiçikyaşlı görüb Evimizin  
var-yoxunu yeyib tələf etdiyiniz?  
İndi daha böyümüşəm, arıflərdən dərs almışam,

- 315 Ağlım kəsir, sinəmdə də mərdlik hissi güclənibdir,  
 Pilosa da getsəm, burda qalası da olsam əgər,  
 Keraları üstünüzə salmağa cəhd edəcəyəm.  
 Mən gedirəm və dediyim yolu başa vuracağam,  
 Gedirəm yad gəmisində, çünki mənim nə gədim var.
- 320 Nə də avarçəkənim var, sizə də, bax, bu lazımdı!”  
 Deyib çəkdi əllərini Antinoyun əllərindən.  
 Penelopa talibləri yenə yeyib-içirdilər,  
 Telemaxı ələ salıb gülür, şuxluq edirdilər.  
 Təkəbbürlü cavanlardan vardı belə deyəni də:
- 325 “Sayıq olun! Telemaxın qəsdı bizi məhv etməkdir!  
 O ya qumlu Pilosdan, ya Spartadan üstümüzə  
 Qoşun çəkmək fikrindədir. Görün, nə can atır ora!  
 Ya da ki, o bərəkətli Eflraya səfər edib,  
 Ordan zəhər gətirəcək; elə güclü bir zəhər ki,
- 330 Kraterə töküb qırsın hamımızı birdən-birə”.  
 Cavanların arasında vardı belə deyəni də:  
 “Eh, kim bilir? Bəlkə, o da əyriburun bir gəmidə  
 Odisseytək gəzib-gəzib yad ellərdə məhv olacaq!  
 Beləliklə, o bizi də əziyyətə salacaqdır:
- 335 Onda onun var-yoxunu bölüşməli olduq axı. -  
 Anasıyla, seçəcəyi ərə evi verrik onda!”  
 Bu söhbətdə ikən onlar, Telemax tez dik tavanlı  
 Gen anbara getdi; orda qalaq-qalaq qızıl və mis,  
 Sandıqlarda dəst-dəst paltar, ətirli yağ saxlanırdı.
- 340 Divar boyu düzülmüş gil çəlləklərdə çoxillik mey  
 Saxlanırdı, bu saf meyin baldan şirin dadı vardı.  
 Çox məşəqqət, çox təhlükə görmüş olan mərd Odissey  
 Bəlkə, gəlib çıxdı deyə saxlanırdı bu dadlı mey.  
 İkitaylı qapıyla bərk bağlanmışdı həmin anbar;
- 345 Pensenorid onun qızı ağıl kanı Yevrikleya,  
 Gecə-gündüz ayrılmırdı bu yatırım anbarından,  
 Orda olan varidatı canla-başla hifz edirdi.  
 Telemax bu açarçını çağıraraq belə dedi:  
 “Əziz dayə Yevrikleya, bu küpləri meylə doldur.
- 350 Qara ölüm pəncəsindən axır nicat tapmasına,  
 Öz evinə dönməsinə böyük ümid bəslədiyin  
 Atam üçün saxladığın meytək şirin olsun o mey.  
 On iki küp dolduraraq möhkəm bağla başlarını,  
 Sonra arpa unundan da düz iyirmi ölçü götür.



- 355 Doldur dəri kisələrə. Bunu bir sən bilməlisən,  
Bu şeyləri hazırlayıb, səliqəylə yığ bir yana,  
Axşam yataq otağına qalxan kimi Penelopa,  
Özüm gəlib bu şeyləri daşıdırıb apararam.  
İstəyirəm Pilosa və Spartaya səfər edib,
- 360 Orda atam Odisseyin dönməsindən xəbər bilim.  
O qurtardı. Yevrikleya eşidincə bu sözləri,  
Höknürtüylə ağladı və bu qanadlı sözü dedi:  
“Əziz oğlum, bircə dənəm, söylə görüm, belə fikir Hardan  
gəldi xəyalına? Qürbət eldə nə işin var?”
- 365 Allahların törəməsi əziz atan mərd Odissey  
Burdan uzaq yad ellərdə çoxdan tələf olub gedib.  
Sən getdinmi, Penelopa talibləri hiylə ilə Canına qəsd edib  
sənin, nəyin varsa böləcəklər.  
Bala, getmə, doğma qohum-əqrəbənin yanında qal!
- 370 Niyə gərək təhlükəli dənizlərdə yol gedəsən?”  
Dərrakəli Telemaksa dayəsinə belə dedi:  
“Əziz dayəm, qəm eləmə, allahların hökmüdür bu. Ancaq  
mənə and iç ki, sən, mən gedəndən on bir, ya da On iki gün  
sonra xəbər tutacaqdır bundan anam.
- 375 Başqasından öyrənməmiş, soruşmamış özü - demə. Qorxuram  
ki, göz yaşları soldura gül camalını”. Allahların baş andını  
təkrar etdi onda dayə.  
Elə ki, and ayinini icra etdi Yevrikleya,  
Küpləri lap ağzınacan şirin meylə doldurdu tez,
- 380 Sonra dəri kisələrə un doldurdu - arpa unu.  
Telemaksa çıxıb getdi gənclərin kef məclisinə.  
Bayquşgözlü Afinanın başına bir fikir gəldi:  
Telemaxın görkəmində gəzdi bütün şəhəri o;  
Rast gəldiyi adamlardan bir-bir xahiş elədi ki,
- 385 Axşamüstü Noemonun gəmisinə toplaşsınlar.  
Sonra isə Fronion Noemondan gəmisini Verməsini rica  
etdi; o da qəlbən razı oldu.  
Elə bu vaxt günəş batdı, yollar-izlər kölgələndi.  
Pak ilahə o gəmini itələyib saldı suya,
- 390 Gəmi üçün lazım olan əşyanı da hazırladı.  
Buxtanın lap ucqarına çəkdi həmin o gəmini,  
Bu arada çağırdığı adamlar da gəlib çıxdı.  
Bayquşgözlü pak Afina başqa fikrə düşdü birdən:  
Allahsifət Odisseyin sarayına gəldi birbaş,

395 Kefə məşğul cavanlara şirin yuxu göndərərək  
 Başlarını dumanlatdı; əllərindən düşdü qədər.  
 Tez şəhərə dağılışıb, hərə getdi öz evinə,  
 O qədər də çox çəkmədi, yuxu endi gözlərinə.  
 400 Yaraşlıq otağından çağıraraq Telemaxı,  
 Bayquşgözlü pak ilahə müraciət etdi ona, -  
 Mentor şəkli almışdı o, Mentor kimi danışdı:  
 “Ey dost, möhkəm dizlik geyən yoldaşların hazırdırlar.  
 Tezmi hazır olacaqsan, axı səni gözləyirlər.  
 Di gəl gedək, yubandırmaq olmaz axı bu səfəri!”  
 405 Bunu deyib tez qabağa düşüb getdi ilahə qız,  
 Telemax da Afinanın arxasınca getdi dərhal.  
 Onlar gəmi olan yerə yetişəndə gördülər ki,  
 üzunsaçlı avarçılar artıq qumlu sahilədir.  
 Telemax yol dostlarına üz tutaraq bunu dedi:  
 410 “Əziz dostlar, tez gəmiyə daşıyaq biz azuqəni.  
 Onlar evdə hazırdırlar, anam isə heç nə bilmir,  
 Getməyimi bir nəfərdən başqa bilmir heç bir kənim”.  
 Belə deyib addımladı, adamlar da arxasınca.  
 Tezcə evdən azuqəni daşdılar o gəmiyə,  
 415 Telemaxın göstərdiyi yerbəyer elədilər.  
 Afinanın arxasınca qalxıb sonra Telemax da  
 Gəminin dal tərəfində əyləşdilər yan-yanaşı.  
 Kəndirləri açıb sahil daşlarından avarçılar,  
 Tez keçdilər gəmidəki avarların arxasına.  
 420 Pak Pallada Afina da əsdirdi səmt küləyini.  
 Tünd-qırmızı dalğaların üzərində əsdi Zefir.  
 Telemax dor iplərini yerlərinə bərkitməyi  
 Əmr elədi dostlarına; onlar əməl etdi buna.  
 Cökə doru yuvasına pərçimləyib ucaldılar,  
 425 İplərini gəminin uc tərəfinə bağladılar.  
 Ağ yelkəni hörmə qayış örkənlərlə qaldırdılar.  
 Əsən zefir küləkləri qabartdı bu ağ yelkəni.  
 Al-qırmızı dəniz suyu şırımlandı gəmi altda,  
 Dik dalğalar üzərindən şütüyərək getdi gəmi.  
 430 Çəkib yelkən iplərini bağladılar tarım-tanm.  
 Sonra isə krateri ağzınacan dolduraraq  
 Carladılar ölməz olan allahların şərəfinə,  
 Afinanın şərəfinə daha artıq mey süzdülər.  
 Bütün gecə və səhəri dənizdə yol getdi gəmi.



## ÜÇÜNCÜ NƏĞMƏ

Bərəkətli yer üzündə həyat sürən insanlara,  
Bir də ölməz allahlara işıq saçan parlaq Günəş  
Yaraşılıq bir körfəzdən qalxdı göyün mis tağına.  
Telemaxgil abad Neley Pilosuna yetişdilər.

5 Piloslular o sahilə yertitrədən, qarasaçlı  
Poseydona qara cöngə qurbanları kəsirdilər.  
Hər birisi beş yüz yerlik doqquz bölmə vardı orda,  
Hər bölmədə əyləşənlər qarşısında doqquz cəmdək.  
İçalatdan dadıb onlar, allahçın bud yandıranda, 10 Sahilə  
yan aldı gəmi; yelkənləri qaldırdılar,

Lövbər atıb, müsafirlər gəmini tərək elədilər.  
Telemax da Afinanın arxasınca düşdü yerə.  
Sözə əvvəl başlayan da Afinanın özü oldu:  
“Çəkinməyin yeri deyil, Telemax, at qorxaqlığı!

15 Axı gəldin, öyrənəsən doğma atan Odisseyin Başına  
nə qəza gəlib, hansı torpaq alıb onu.

Di dayanma, at ram edən Nestorun düz yanına get,  
Axı gərək bilək onun ürəyində olanları.

Xahiş edib özün soruş, qoy düzünü açıb desin;  
20 Həddən artıq ağıllıdır, odur ki, o yalan deməz”.

Dərrakəli Telemax tez cavab verdi ilahəyə:

“Mentor, necə yaxınlaşım? Necə xitab edim ona?

Ağıllı söz danışmaqda təcrübəm çox azdır mənim.

Çəkinirəm, - bir gənc necə sual versin bir qocaya!” 25 Pak  
Pallada Afinasa ona cavab verib dedi:

“Sualların bir qismini özün düşün ürəyində,  
Bir qismini allah sənə təlqin edər. Məncə, sənin  
Doğulub boy atmağına allahlar heç zidd olmayıb”.

Bunu deyib, Zevsin qızı tez qabağa düşüb getdi,

30 Telemax da ilahənin arxasınca addımladı.

Pirolslular əyləşdiyi yerə gəlib yetişdilər.

Əyləşmişdi mərd Nestor da, yanında da oğulları. Pirolslular  
şişlərə ət taxıb odda qızardırdı.

Qonaqları görəni kimi tez qabağa atıldılar,

35 Əllərini sıxıb dəvət elədilər qonaqlığa.  
 Onları ilk qarşılayan Nestoroğlu Pisistrat Afina və  
 Telemaxın əllərindən yapışaraq Sahil boyu  
 düşünilmiş yumşaq dəri üzərində Nestor ilə  
 Frasimedin arasında əyləşdirdi.

40 Bir parça iç verib, şərab tökdü qızıl piyaləyə.  
 Qalxantutan Zevsin qızı Afinaya xitab edib Çox dil-  
 ağız elədi və bu sözləri dedi ona:  
 “Ey yadelli, indi allah Poseydona dua elə:  
 Onun qurban bayramına düşüb sizin gəlişiniz. Əvvəl

45 özün dua edib, carla yerə mey nəzrini,  
 Sonra şirin şərab süzüb qədəhi ver yoldaşına,  
 O da icra etsin bunu. Məncə, o da ölməzlərə  
 Duaçıdır: axı insan allahlardan asılıdır.  
 Səndən cavan yol yoldaşın mənimlə bir yaşda olar.

50 Qızıl camı öncə sənə verməyimə səbəb budur”. Bunu  
 deyib şirin meyli piyaləni verdi ona.  
 Pisistrat öncə camı ona təqdim etdiyindən,  
 Afina bu dərrakəli cavandan çox razı qaldı, üçə səsle  
 Poseydona dua edib belə dedi: “Yersaxlayan çar

55 Poseydon, eşit bizim duamızı, Qəlbimizdən keçən  
 bütün arzu-kama çatdır bizi! Əvvəl başdan Nestoru  
 və övladını xoşbəxt elə; Yerdə qalan bütün Pulos  
 xalqına da, ey Tanımız, Hekatomba nəzri üçün  
 ləyaqətli qarşılıq ver! Telemaxla mən nə işə

60 gəlmişiksə, tamamlayıb Hündüryanlı gəmimizdə  
 dönək yenə yurdumuza!” Belə deyib ilahə qız tökdü  
 yerə mey nəzrini. Telemaxa verdi sonra qoşaquplu  
 gözəl camı. Telemax da qaydasıyla icra etdi bu ayını.  
 Elə bu vaxt şişlərdəki bişmiş əti siyirdilər.

65 Hərə aldı öz payını, qonaqlığa başladılar.  
 İstədiyi qədər hamı yeyib-içib doyan kimi,  
 Məşhur Geren minicisi Nestor belə nitq elədi:  
 “Madam bizim müsafirlər yeyib-içib ləzzət aldı,  
 Yersiz düşməz biz onlann kimliyini xəbər alsaq.

70 Ey qəriblər! Siz kimsiniz? Gəlişiniz haradandır?  
 İş üçünmü, yoxsa elə-belə üzüb gəzirsiniz?  
 Həyatından keçib, başqa ellilərə divan tutan  
 Quldurluğa qurşanaraq hər yana baş vurursunuz?”



- 75 Cürətlənib Odisseyin oğlu birdən dilə gəldi;  
Qəlbinə bu cəsərəti Afina həkk elədi ki,  
Qocadan öz itkin düşən atasını xəbər alsın,  
Bir də yaxşı ad qazansın. Telemax bu sözü dedi:  
“Axeyanın iftixarı Neleyoğlu şanlı Nestor!
- 80 Soruşursan\*, kimik, hansı diyardanıq. Eşit, deyim:  
Neyon dağı düşündəki İtakadan gəlmişik biz.  
ümumi yox, xüsusi bir iş üçündür gəlişimiz,  
İstəyirəm sınaqlardan çıxmış atam Odisseyin Haqqında bir  
söz eşidəm; deyirlər ki, səninlə bir 85 Troyada çox vuruşub, yerlə  
yeksan edib onu. Troyaya gedənlərin hamısından xəbərdarıq;  
Kim harada, necə ölüb, - xəbər gəlib çatıb bizə. Zevs,  
atamın ölümünü bizdən belə gizli tutur!  
Harda həlak olduğunu heç kəs deyə bilmir onun.
- 90 Müxənnətlər qurudamı boğazlayıb Odisseyi? Amfitrita  
dalğaları dənizəmi gömüb onu?  
Bax bununçun qabağında diz çökərək yalvarıram, Onun  
necə öldüyünü açıb mənə deyərsənmi?  
Bəlkə, özün görüb, ya da görənlərdən eşidibsən.
- 95 AXI onu doğan ana əzab çəkmək üçün doğub.  
Nə hesablaş, nə də acı, nə də yumşalt olanları, Gördüyünü,  
bildiyini olduğutək danış bir-bir. Axeylərin çox-çox cəfa  
çəkdikləri Trofada Əgər mənim nəcib atam öz əhdinə sadıq  
qalıb, 100 Öz sözü, ya işi ilə bir rəşadət göstəribsə,  
Yalvarıram, yada sahib, olduğutək danış mənə”. Məşhur  
Geren minicisi Nestor ona cavab verdi: “Keçən günün  
dərdlərini sən yadıma saldın, ey dost! Biz başəyməz  
axeylərin orda nələr çəkdi başı!
- 105 Bir hissəmiz sis-dumanlı dənizlərdə Axillesin  
Dəstəsində qənimətçin hər tərəfə baş vuranda,  
Bir hissəmiz Troyanın önündəki döyüşlərdə Oldu zəlil.  
Qurban getdi ən say-seçmə ərlərimiz. Orda yatır qadir Ayaks,  
orda yatır mərd Axilles. 110 Məsləhətdə allahlara bənzər olan  
Patrokl da,  
Mənim güclü, əziz oğlum Antilox da orda yatır, - Antilox  
da qazanmışdı həm döyüşdə, həm qaçışda. Bundan başqa  
başımıza çox fəlakət gəldi orda, - Oğul istər saya bilsin  
bütün olub-keçənləri!



- 115 Sən beş il də, altı il də qalsan bizim yanımızda,  
Sual verib, xəbər alsan başımıza gələnləri,  
Dözəmməyib axırda öz vətəninə qayıdardın.  
Düşməni məhv etmək üçün kələk qurduq düz doqquz il.  
Kronion güc-bəlayla xitam verdi vuruşlara.
- 120 Fəndgirlikdə allahsifət Odisseyə çatan yoxdu.  
Bəli, kələk işlətməkdə o hamıdan üstün idi,  
Sənin atan çoxbilmişdi, atandırısa, doğrudan, o.  
İndi sənə baxdıqca mən heyrət edib, mat qalırım:  
Nitqin də lap o özüdür; heç kəs güman etməzd ki,  
125 Yeniyyətə gənc nitqiylə onun nitqi oxşar ola.  
Nə ümumxalq yığıncağı, nə də şura iclasında  
Odisseylə mənim fikrim fərqlənməzdi bir-birindən.  
Məsləhətdə, məşvərdə niyyətimiz birdi bizim:  
Çalışırdıq hər bir işdə fayda verək axeylərə.
- 130 Biz elə ki, fəth elədik Priamın şəhərini,  
(Mindiyimiz gəmiləri ayn saldı qadir allah),  
Bizə bəla göndərməyi qət elədi Kronion,  
içimizdə ağılsız və kəmfürsət də vardı çünki.  
Qadir ata törəməsi pak Pallada Afinanı
- 135 Hirsələndirən adamlardan çoxu tapdı cəzasını;  
Atridlərin arasına nifaq salıb dalaşdırdı:  
Günəş göydə batabatda Menelayla Aqamemnon  
Axeyləri fəvqəladə yığıncağa topladılar.  
Onlar da ki, bu iclasa sərxoş halda gəlmişdilər
- 140 Hər qardaş öz niyyətini açıb dedi gələnlərə:  
Çar Menelay istəyirdi tez doluşub gəmilərə,  
Axeylər su yolu ilə qayıtsın öz yurdlarına.  
Aqamemnon bu təklifi bəyənəməyib deyirdi ki,  
İncik düşmüş Afinanın soyutmaqçın qəzəbini
- 145 Hamı qalib Hekatomba qurbanına başlasınlar.  
Bilmirdi ki, Afinanı ovutmaq çox asan deyil:  
Allahlar öz qərarını asanlıqla dəyişdirmir.  
Bir-birini təhqir edib durdular üz-üzə onlar.  
Yaraşlıq dizlik taxan axeylilər dik qalxaraq,
- 150 Başladılar küyləşməyə, iki yerə bölündülər.  
Səhərədək düşmən kimi bəhs etdik bir-birimizlə.  
Artıq bizə Kronion zülm etməyə başlamışdı.  
Ertəsi gün qənimət və qadınlara bənd vuraraq,  
Gəmilərə yüklədilər, çıxdı yola bəziləri.



- 155 Qoşunların tən yarısı öz yerindən tərənmədi,  
Baş sərkərdə Aqamemnon ilə qaldı Troyada,  
Yerdə qalan yarımızsa yeyin-yeyin üzüb getdik;  
Allah coşqun dənizdəki dalğaları hamarladı, Tenedosa  
çatdıq. Evə tez yetişək deyə, orda 160 Qurban kəsdik. Lakin  
geri qayıtmağa qoymadı Zevs. Aramıza o yenə də  
düşmənçilik saldı bizim. Fəndgirlikdə və bilikdə bərabəri az  
tapılan Odisseylə qoşaquyruq gəmilərə əyləşənlər  
Aqamemnon razı qalsın deyə geri qayıtdılar.
- 165 Qabaqdakı fəlakəti əvvəlcədən duyaraq mən, Gəmiləri  
var gücümürlə irəliyə doğru sürdüm.  
Tidid də öz dostlarını qaçmağa sövq edib üzdü.  
Bir az sonra xurmayısac Menelay da çatdı bizə. - Lesbosda  
biz qalan yolu müzakirə eləyirdik,
- 170 Dedik: Xios körfəziylə qayaların üst yanından, Psiranın  
sağ yanından keçək gedək, ya Xiosun Alt yanından və  
Mimantın yaxınından keçək gedək? Yalvarırdıq allaha ki,  
bir əlamət peyda edib Bizə doğru yol göstərsin. Xatadan  
tez qaçaq deyə 175 Dənizin düz ortasıyla Yevbeyə tez  
yetişməyi Məsləhətli bildi Allah. Səmt küləyi əsdi birdən,  
Balığı bol su yoluyla gecə çatdıq Gerestə biz.  
Keçən kimi gen dənizi, Poseydonun şərəfinə Xeyli  
cöngə boğazlayıb ona qurban gətirdik biz.
- 180 Dördüncü gün at ram edən Tideyoğlu Diomedin Gəmiləri  
miniklərlə çatdı Artos limanına.  
Allahların əsdirədiyi səmt küləyi heç kəsmədi,  
Bu küləyin köməyilə mən Pilosa tərəf üzüdüm.  
Beləliklə, əziz bala, mən Pilosa gəlib çıxdım,
- 185 Bir azca da ölən-qalan axeylərdən xəbərim var.  
Öz evimin damı altıda eşitdiyim xəbərlərin Hamısını  
danışaram, səndən heç nə gizlətmərəm. Deyirlər ki, böyük  
qəlbli Axillesin oğlu ilə Nizəatan mirmidonlar sağ-salamat  
dönüb geri.
- 190 Poyantoğlu Filoktet də sağ-salamat qayıdıbdır.  
İdomeney döyüşlərdən sağ qurtaran dostlarıyla Çatıb  
Krit adasına; heç birini su boğmayıb. Aqamemnon  
barəsində eşitməmiş olmazsınız: Dönən kimi Egist  
onu hiylə ilə öldürübdür;

- 195 O da öz bəd əməlinin alıb ağır cəzasını.  
 Xoşbəxtlikdir mərd öləndə yerində mərd oğlu qala!  
 Şan-şöhrətli atasını namərdliklə həlak edən  
 Qəddar, xain Egisti o həlak edib, qisas alıb.  
 Dost, görürəm sən də gözəl, boy-buxunlu gənc olubsan,
- 200** Hünər göstər, şöhrətini unutmasın qoy nəsillər”.  
 Dərrakəli Telemaksa belə dedi cavabında:  
 “Axeyanın iftixarı, Neleyoğlu şanlı Nestor!  
 Orest yaman qisas alıb. Axeylilər Orest haqda  
 Nəgmə qoşub, tərifini çatdıracaq nəsillərə!  
 205 O allahlar kaş mənə də elə bir güc verəydilər.  
 Öc alaydım ədnalıği başdan aşan cavanlardan,  
 Çox müsibət gətirirlər, başıma o həyasızlar.  
 Allahlar bu xoşbəxtliyi nə atama nəsib etdi,  
 Nə də mənə. Səbir etməkdən başqa çarəm qalmayıbdır”.
- 210 Məşhur Geren minicisi Nestor belə cavab verdi:  
 “Əziz bala, madam ki, sən özün açdın, qoy deyim ki,  
 Eşitmişəm Penelopa məftununun sayı çoxdur.  
 Elçi düşüb anana, çox yaramazlıq törədirlər.  
 De görüm sən özünmü yol verirsen o adamlara,  
 215 Allahların təlqinilə xalqımı səndən üz döndərib?  
 Bəlkə, atan özü gəlib ya tək, ya da axeyləri  
 Köməyinə çağıraraq alacaqdır qisasını.  
 Axeylərin çox-çox əzab çəkdikləri Troyada  
 Pak Afina Odisseyin qayğısını çox çəkirdi,  
**220** Onun kimi kaş səni də istəyəydi o ilahə!  
 Afinanın Odisseyi sevib kömək etdiyiyək  
 Allahların heç bir kəsi sevdiyini görməmişəm.  
 O səni də Odisseytək çox istəyib qorusaydı,  
 Tələblilər nikah haqda fikrə belə düşməzdilər!”
- 225 Dərrakəli Telemaksa ona belə cavab verdi:  
 “Heç inana bilmirəm ki, dediklərin gerçəkləşə,  
 Bu çox çətin məsələdir, heç ağıma batmır mənim.  
 Lap allahlar istəsə də, o xoşbəxtlik tapmaz məni”.  
 Bayquşgözlü pak Afina ona belə cavab verdi:  
 230 “Bu nə sözdür, dişlərinin çəpərindən uçdu sənin!  
 Allah bizi harda olsa q hifz eləyər, könlü olsa.  
 Arvadımın və Egistin öldürdüyü Atrid kimi  
 Sağ-salamat dönüb, lakin xəyanətlə ölməkdənsə,  
 Yol uzununu neçə-neçə fəlakətə düşər olub,



- 235 Öz yurduna məşəqqətlə gəlib çıxmaq daha xoşdur.  
Ölüm ki var bütün fani insanların qismətidir,  
Allahların özü dəxi istədiyi bir adamın Xoşagəlməz  
ölümünün qabağını ala bilməz!” Dərrakəli Telemaxsa  
Afinaya belə dedi:
- 240 “ürəyimiz tutqunsa da, Mentor, dəyiş bu söhbəti, Onun  
geri dönməyinə heç bir ümid qalmayıbdır. Yəqin,  
ölüm və Keranı allah ona nazil edib.  
İstəyirəm mən Nestora indi başqa sual verəm;  
O hamıdan düşüncəli və hamıdan rəhmdildir.
- 245 Deyirlər ki, o, üç nəslin başbiləni, hakimidir.  
Ona baxan elə bilir qabağında allah durub! Neleyoğlu  
Nestor! Bir söz xəbər alım, düzünü de: Hökmüböyük  
Aqamemnon, söylə, necə öldürülüb? Bəs Menelay harda idi?  
Xain Egist mərd Atridi 250 Nə hiyləylə qətl eləyib? Çox  
güclüydü axı Atrid.  
Yoxsa hələ Arqosda yox, yad eldəydi Aqamemnon?  
Bəlkə, onun gecikməsi Egistə qol-qanad verib?”  
Məşhur Geren minicisi Telemaxa belə dedi:  
“Əziz balam, əhvalatı olduğutək danışaram.
- 255 Xurmayışaq mərd Menelay Troyadan qayıdaraq, Görsəydi ki,  
Egist sağdır, qardaşının sarayında,  
Bu iş sənin düşündüyün kimi başa çatardı da.  
Nə Egistə qəbir qazıb üstə torpaq tökərdilər,  
Nə də axey qadınları üstündə yas saxlardılar.
- 260 Qurda-quşa yem olardı, yəqin, şəhər kənarında.  
Çox böyükdü çünki onun işlədiyi o cinayət:  
Biz Troya hasarları ətrafında vuruşarkən,  
Atları bol Arqosda o, rahat-rahət əyləşərək, Aqamemnon  
arvadını dilə tutub tovlayırmış.
- 265 Klitemnestra öncə onun bu yaramaz təklifini  
Rədd edibmiş. Çünki hələ fikri, qəlbi safmış onun.  
Müğənni də heç vaxt yalqız qoymurmuş öz xanımını;  
Troyaya gedən Atrid ona belə tapşırıbmış.  
Amma sonra allahlar o qadını düz yoldan edib,
- 270 Egist həmin müğənnini bir adaya sürgün edib,  
Boş adada vəhşi quşlar yeyib onun cəsədini. Çariçanı  
xain Egist öz evinə dəvət edib.  
Əbədilər şərəfinə çox bud əti yandırıb o,  
Məbədgaha xeyli qumaş və qızıl qab nəzri verib,

275 Və belə bir çətin işi öz xeyrinə həll eləyib...  
 Menelayla Troyadan birgə çıxıb, bir yol tutduq,  
 Çünki bizim dostluğumuz çox möhkəm bir dostluq idi.  
 Biz Afina yanındakı pak Sünidən keçən zaman,  
 Menelayın gəmisində sükançını uzaqvuran  
 280 Feb-Apollon birdən zərif oxla vurub etdi həlak;  
 Onetorid Fronti öz sükanının başındaydı,  
 Sükançılar arasında bərabəri yoxdu onun:  
 O, gəmini tufanlardan sağ-salamat çıxarırdı.  
 Menelay çox tələssə də ləngiməyə vadar oldu,  
 285 Çünki səfər yoldaşını hörmətlə dəfn etməliydi.  
 Bir az sonra içi oyuq gəmisində düşüb yola,  
 Tünd suları yara-yara çatıb Maley bumuna o.  
 Onun qalan yolunda Zevs çox təhlükə törədi.  
 Fit nəfəsli küləkləri, dağdan ağır dalğaları  
 290 Menelayın gəmiləri üzərinə yönəldib Zevs.  
 Gəmilərdən bir qismini atıb Krit adasında  
 Kikonların yaşadığı İardançay mənəsinə.  
 Sisli dəniz ağuşunda, Qortinanın ucqarında  
 Dalğaları yarıb çıxan hündür, hamar bir qaya var;  
 295 Orda nəhəng dalğaları Not yönəldib Fəstə tərəf,  
 Lakin nəhəng dalğaları qaytarır o kiçik qaya.  
 Tufan həmin qayalığa tərəf qovub yolçulan,  
 Yolçular sağ qalsalar da, gəmiləri parçalanıb.  
 Tufan yalnız burunları mavi rəngli beş gəmini  
 300 Qova-qova aparıbdir birbaş Misir sahilinə.  
 Başqa dilli xalq içində çox dolaşıb mərd Menelay,  
 Orda xeyli qızıl yığıb, var-dövlətə sahib olub.  
 Egist bu vaxt qardaşını evdə həlak edib onun.  
 Çarı həlak elədikdən sonra, barlı Mikenada  
 305 Düz yeddi il hökm sürüb, xalq da tabe olub ona.  
 Səkkiz ildən sonra Orest dönüb gəlib Afinadan;  
 Şan-şöhrətli atasının o fitnəkar qatilini  
 Allahsifət Orest qorxunc bir əzabla öldürübdür.  
 Sonra qorxaq Egist ilə əliqanlı anasını  
 310 Dəfn etdirib, axeylərə açıb ehsan süfrəsi o.  
 Elə o gün o gur səslə Menelay da gəlib çıxıb,  
 Gəmilərin tutumunca var-dövlətlə qayıdıb o...  
 Əziz dostum! Öz yurdundan o qədər də gen düşmə sən;  
 Evi namərd ümidinə qoyub getmək yaxşı deyil.



- 315 Ehtiyatlı ol ki, onlar nəyin varsa yeyər tamam,  
Sənin bura gəlişin də itirər öz mənasını Məsləhətim  
budur, gedib Menelayla görüşsən. Axeylərdən ən  
axırda qayıdanı yalnız odur;  
Elə yerdən qayıdıb ki, ordan heç kəs qayıdammaz.
- 320 Tufan onu qova-qova uc-bucaqsız bir dənizdə Elə yerə  
atmışdı ki, quş bir ilə gələ bilməz,  
Aradakı dəniz çünki həm böyükdür, həm qorxulu,  
İstəyirsən dostlarını götürərək dənizlə get,  
İstəyirsən quruyla get, - gərdunəni mən verərəm.
- 325 Oğullarım yol yoldaşın olub, səni xurmayısac  
Menelayın çar olduğu Spartaya apararlar.  
Gedib özün xahiş elə, hər nə bilir, açıb desin,  
Bir sözü də yalan olmaz, çünki o çox ağıllıdır”.  
Belə dedi. Elə bu vaxt Günəş batdı, zülmət çökdü.
- 330 Bayquşgözlü pak Afina dilə gəlib belə dedi:  
“Qoca, sənin dediklərin başdan-başa həqiqətdir.  
İndi cöngə dili kəsib meyi suyla qarışdırın,  
Poseydonla başqa ölməz allahlara nəzir verək.  
Ondan sonra yatmaq haqda fikirləşək, vaxtdır daha,
- 335 Qaranlığa endi günəş. Qurban, vəzir məclisini  
Çox uzatmaq düzgün deyil, dağılımaq vaxtı yetib”.  
Bu sözləri söyləyəndə, hamı ona qulaq asdı. Carçəkənlər su  
tökdülər, əllərini yudu hamı.  
Gənclər neçə krateri ağzınacan doldurdular,
- 340 Hərəyə bir cam verdilər, mey nəzrini carlamaqçın.  
Dili oda atıb, hamı ayaq üstə mey carladı.  
Yalnız bundan sonra hər kəs istədiyi qədər içdi. Əyriburun  
gəmisinə dönmək üçün Afina da,  
Allahsifət Telemax da yerlərindən qalxdı birdən.
- 345 Nestor isə buraxmayıb, onlara bu sözü dedi:  
“Burdan gedib gecəni öz gəminizdə keçirməyə Nə ulu  
Zevs razı olar, nə də başqa əbədilər.  
Elə bil ki, öz evimdə lüt və yoxsul bir adamam,  
Elə bil ki, evimdə nə yorğanım var, nə yastığım;
- 350 Nə qonağım, nə mən özüm yumşaq yerdə yatammarıq. Xeyr,  
dostlar, yorğan da var bizdə, qəşəng yastıqlar da. Nə qədər  
ki, mən və mənim oğullarım salamatdır, Gülərzüzlə  
qarşılanar qapımızdan girən qonaq;  
Allahsifət Odisseyin oğlu kimi qonağısa

355 Heç qoymarıq qayıdıb öz gəmisində gecələsin”.  
 Bayquşgözlü Afina da belə cavab verdi ona:  
 “Əziz qoca, düz deyirsən; Telemaxın borcudur ki,  
 Qulaq assın sən deyənə, bu çox gözəl məsləhətdir.  
 Qoy arxanca gedib sənin, evinizdə gecələsin,  
 360 Mənsə qara gəmimizə dönüb, orda yoldaşlara  
 Göstərişlər verməliyəm, ürək-dirək verməliyəm.  
 Hamısından yaşlı mənəm və bununla fəxr edirəm.  
 Onlar isə uca ruhlu Telemaxla yaşiddılar,  
 Ona dostluq xatirinə yol yoldaşı olub onlar.  
 365 Mən öz qara gəmimizdə qalacağam bu gecəni,  
 Səhər tezdən kavkonlann diyarına gedəm gərək,  
 Kavkonların mənə xeyli borcları var, köhnə borcudur.  
 Bir halda ki, Telemax da sənə pənah gətiribdir,  
 Gərdunə ver, oğlunu qoş, bir getsinlər Spartaya;  
 370 Gərdunənin atları da dözümlü və güclü olsun”.  
 Belə deyib döndü dəniz qartalına Zevsin qızı,  
 Gözdən itdi. Piloslular vahiməyə düşdü bundan.  
 Möcüzəni öz gözüylə görə Nestor heyran qaldı,  
 Telemaxın əllərindən tutub ona belə dedi:  
 375 “Madam ki, gənc yaşlarından allah sənin bələdçidir,  
 Deməli ki, elə-belə adamlardan deyilsən sən.  
 Olimpdəki allahlardan heç birisi deyildi o, -  
 Egioxun qızı şanlı Tritogena getdi burdan.  
 Axeylərin hamısından çox atana hamiydi o.  
 380 Ey ilahə, sən mənə də şəfqətli ol, ad qazandır,  
 Ad qazandır övladıma və namuslu arvadıma!  
 Sənə qurban kəsəcəyəm genalın bir dananı,  
 Biryaşardır, hələ xamdır, boyunduruq görməyib o,  
 Buynuzunu zərə tutub sənə qurban kəsəcəyəm!”  
 385 Belə dedi. Duasını eşitdi pak Afina da.  
 Məşhur Geren minicisi Nestor belə dua edib  
 Kürəkən və oğulları ilə dönüb getdi evə.  
 Nestorun yar-yaraşlıq sarayına çatan kimi,  
 Kreslo və kürsülərdə əyləşdilər nizam ilə.  
 390 Gələnlərə kraterdə qoca şərab qanşdırdı.  
 Bu şirin mey on ildi ki, saxlanırdı çəlləyində;  
 Açarçı ilk dəfə onun qapağını açdı indi.  
 Bu onillik şirin meyi qarışdırıb kraterdə,  
 Afinanın şərəfinə qoca Nestor tökdü yerə.



- 395 Hamı təkrar edib bunu, özləri də içdi meydən, Yatmaq  
üçün sonra hər kəs qalxıb getdi öz evinə. Məşhur  
Geren minicisi Nestor, - Pilos hökmdarı, Telemaxı  
öz evində saxladı və sütunların Arasında yer saldırdı  
ona oyma çarpayıda.
- 400 Yanında da kiçik oğlu nizəatan Pisistrat  
Yatdı onun. Qardaşlardan evlənməyən tək o idi.  
Nestor isə içəridə yatdı, ayrı bir otaqda,  
Çarpayıda onunla yan-yana yatdı arvadı da.  
Erkən doğan alsaçaqlı Eos çıxdı qaranlıqdan.
- 405 Yatağından qalxdı Nestor - məşhur Geren minicisi, Evdən  
çıxıb əyləşdi bir hamar daşın üzərində,  
O ağ daşlar hündür evin qapısının ağzındaydı,  
Pardaqlanmış kimi par-par parıldayıb dururdular.  
Bir vaxt Neley əyləşərdi o daşların üzərində;
- 410 İndi Kera onu Aid aləminə aparmışdı,  
Axeylərin fəxri Nestor əyləşirdi indi orda,  
Əlində bir əsa vardı, ətrafında oğulları:  
Evdən yeni çıxmışdılar Yexefronla, Strati,  
Aret, Persey, təşəxxüslü, allahlara tay Frasimed
- 415 Və altıncı qardaş igid Pisistrat gəlib çıxdı.  
Telemax da onlarla bir gəlib birgə əyləşmişdi.  
Məşhur Geren minicisi cavanlara belə dedi:  
“Balalarım, tez yerinə yetirin bu istəyimi!  
Əvvəl gərək razı salam o lütfkar Afinanı,
- 420 Öz xoşuyla gəlmişdi o bizim qurban şənliyinə.  
Tez biriniz kök bir dana gətirməkçün qaçsın çölə:  
Malotaran özü seçib gətirsin qoy o heyvanı.  
Bir adam da Telemaxın getsin qara gəmisinə,  
İki nəfər orda qoyub, qalanını dəvət etsin.
- 425 Bir nəfər də gedib zərgər Laerti qoy çağırсын tez,  
Buynuzuna qızıl qapaq hazırlasın o, heyvanın.  
Qalanınız burda qalsın. Bir də evdə kənilərə  
Tapşırın ki, tələssinlər: yaxşı yemək hazırlayıb,  
Kürsüləri düzüb, odun, su dalınca yollansınlar!”
- 430 Belə dedi. Oğulları dərhal işə başladılar:  
Dana çöldən gətirildi. Gedib qara gəmidəki  
Dostlarını çağırtdılar Telemaxın. Lazım olan  
Alətlərlə gəldi zərgər - alətləri tuncdu onun.  
Çəkcik, zindan və kəlbətin gətirmişdi özüylə o;



435 Zərgər üçün nə lazımsa gətirmişdi. Afina da  
 Gəldi qurban qəbuluna. Zərgərə zər verdi Nestor;  
 Qızıl kimi parıldasın deyə könlü ilahənin,  
 Zərgər qızıl qapaq saldı buynuzuna o dananın.  
 Buynuzundan tutdu onun Yexeffonla Strati;  
 440 Aret evdən bir əlində naxışlı bir dəstidə su  
 Gətirmişdi, bir əlində arpa ilə dolu səbət.  
 Frasimed də balta ilə heyvanın lap qabağında  
 Durmuşdu ki, vursun onu. Persey də tas gətirmişdi, -  
 Qan axmasın deyə yerə. Əllərini yuyub qoca,  
 445 Heyvanın dən səpələdi üzərinə və bir çəngə  
 Baş tükündən oda atıb, dua etdi Afinaya,  
 Yerdə qalan adamlar da təkrar etdi bu ayini.  
 Mərd Frasimed danaya lap yaxınlaşıb, əlindəki  
 Balta ilə dərhal onun üzdü boyun bəndlərini.  
 450 Dana candan düşdü tamam. Nestorun qız övladları,  
 Gəlinləri, böyük qızı Klimena və arvadı  
 Möhtərəmə Yevridika birdən fəryad qopardılar.  
 Sonra gənclər ayaq üstə qaldırdılar o dananı,  
 Frasimed öz bıçağıyla başını da üzdü onun,  
 455 Axdı dərhal qara qanı, canı çıxdı sümüyündən,  
 Tez cəmdəyi bölüb, onun budlarını ayırdılar,  
 Sonra iki piy qatına bürüdülər o budları.  
 Piy qatları üzərinə qalan əti yığdı onlar,  
 Nestor onu oda atıb üzərinə mey çilədi.  
 460 Əllərində beşdiş, oğlan uşaqları dayandılar,  
 Bud ətləri yanan kimi, içalatdan daddı hamı.  
 Qalan əti parçalayıb, çubuqlara keçirdilər,  
 O başından, bu başından tutub gənclər qızartdılar.  
 Neleyoğlu Nestorun ən kiçik qızı Polikasta  
 465 Bu müddətdə əziz qonaq Telexaxı çimizdirdi.  
 Sonra par-par parıldayan yağ da çəkdi bədəninə,  
 Sonra xiton geyindirdi, üstündən də qəşəng plaş.  
 O, vannadan çıxan zaman, elə bil ki, bir allahdi;  
 Gəlib ellər hökmdan Nestor ilə bir əyləşdi.  
 470 Bu müddətdə şişlərdəki ət qızanb siyirilmişdi.  
 Yeməyə əl uzatdılar. Qonaqlara qulluq edib  
 Nökərlər mey süzürdülər zərif, qızıl qədəhlərə.  
 İstədiyi qədər hər kəs yeyib-içib doyan kimi,  
 Məşhur Geren süvarisi Nestor belə bir söz dedi:



- 475 “Balalarım! Telemaxçın uzunyallı atlar seçin,  
Boyunduruq taxıb qoşun; yolu rahat gedə bilsin”.  
Belə dedi. Oğulları dərhal əməl elədilər. Gərdunəyə  
yüngüləyən atlar qoşdu tezcə onlar. Açarçı yol  
üçün yaxşı şərəb, çörək hazırladı,
- 480 Hakimlərə layiq başqa yeməklər də gətirdi o.  
Telemax o gərdunəyə minib durdu ayaq üstə.  
Telemaxın yol yoldaşı Nestoroğlu Pisistrat  
Gərdunəyə qalxan kimi cilovlan aldı ələ Və  
atları qamçılıdı, atlar dərhal götürüldü,
- 485 Düzə tərəf uçdu onlar; daldə qaldı uca Pilos.  
Gərdunəni çəkə-çəkə bütün günü qaçdı atlar.  
Axşam oldu, günəş batdı, yollar-izlər kölgələndi.  
Diokləyə qonaq oldu onlar Feri şəhərində. -  
Ortiloxun oğluydu o, allah Alfey babasıydı,
- 490 Yolçulara yer verdi o, onlar orda gecələdi.  
Erkən doğan alsaçaqlı Eos çıxdı qaranlıqdan. Ala-  
bək gərdunənin atlarını qoşub onlar,  
Keçib tağlı sütunları darvazaya yollandılar. Pisistrat  
qamçısını oynatdıqca atlar uçdu,
- 495 Çox çəkmədi barlı taxıl zəmisinə yetişdilər.  
Çox sürətlə gedib, başa çatdırdılar yollarını.  
Elə bu vaxt günəş batdı, yollar-izlər kölgələndi.

## DÖRDÜNCÜ NƏGMƏ

### LAKEDEMON DA

Dörd yanı dağ, özü düzən Lakedemon mahalına  
Yetişərək Menelayın sarayına yollandılar.  
Şan-şöhrətli Menelayın toplanmışdı qohumları,  
Həm oğluna, həm qızına toy edirdi öz evində.

5 Troyada söz vermişdi halaypozan Axillesə,  
İndi onun oğlu üçün göndərirdi öz qızını;  
Allahlardı o gəncləri bir-birinə qovuşduran Adaxlının  
hökm etdiyi mirmidonlar paytaxtına Gəlinlə bir yola düşən at  
da çoxdu, gərdunə də. 10 Spartalı Alektorun qızı idi gələn  
gəlin.

Evlənən gənc Meqapentsə bir kənzdən doğulmuşdu;  
Çünki daha Yelenaya allah övlad verməyirdi.  
Afrodita kimi gözəl Germiona adlı qızı Doğan kimi  
Yelenanı qısır qoydu o tanrılar.

15 üçə damlı saraydaydı qonaqların toy məclisi,  
Bütün qohum-qonşuları orda idi Menelayın,  
Kefə məşğul idi hamı. Allahsifət bir müğənni Forminq  
ilə oxuyurdu. Nəgmə səsi ucalınca Dövrə vurub rəqs  
etməyə çıxdı iki rəqqasə qız.

20 Yolçuların özləri də, atları da qapıdaydı;  
Odisseylə mərd Nestorun oğulları idi onlar.  
Menelayın sarayında hər bir işi nizamlayan Yeteon bu  
yolçuları darvazada görən kimi,  
Xəbər üçün getdi ordu başçısının hüzuruna.

25 Lap yanına gəlib onun, bu qanadlı sözü dedi:  
“Sən ey Zevsin yetirməsi! İki nəfər adam gəlib;  
Hər ikisi, elə bil ki, Kronion nəslindəndir.  
Əmrin nədir - atlarını gərdunədən açaqmı biz,  
Yoxsa başqa bir adamın qapısına yola salaq?”

30 Xurmayısac mərd Menelay acıqlanıb belə dedi:  
“Boyefoğlu Yeteoney belə başsız danışmazdın,  
Nə oldu ki, uşaq kimi indi boş-boş danışsın?  
Yurdumuza dönənəcən yad ellərdə başqaları Azmı  
hörmət edib bizə! Qayıtmasın bir də o gün!



- 35 O yadelli qonaqların, tezcə get aç atlarını!  
Özlərini yanına sal gətir evə, qonaq kimi!”  
Yeteoney kişilərin salonundan çıxdı dərhal;  
Əldən iti nökörləri öz yanına harayladı.  
Tez açıldılar gərdunədən tərə batmış köhlənləri 40 Və  
tövləyə apararaq bağladılar axurlara;  
Arapaya bol pərinc qatıb axurlara doldurdular,  
Gərdunəni isə hamar bir divara söykədilər.  
Yolçuların özlərini apardılar düz saraya;  
Menelayın gözəl qəsri heyran qoydu gələnləri.
- 45 Şan-şöhrətli Menelayın uca, geniş imarəti  
Bədirlənmiş Ay kimi, ya Günəş kimi nur saçırdı.  
Baxıb xeyli həzz aldılar. Sonra yaxşı cilalanmış  
Vannalarda yuyunmağa yollandılar; qonaqları  
Qaravaşlar çimizdirib canlarını yağladılar.  
50 Sonra da yun pləş, xiton geydirdilər hər birinə.  
Onlar gedib Menelayın lap yanında əyləşdilər.  
Əllərini yumaq üçün kəniz qızıl bir dəstidə Su gətirdi,  
gümüş taşı tutdu qonaq qabağına,  
Sonra hamar masa çəkdi; mərifətli açarçı da 55 Masa  
üstə çörək qoydu, evdə olan ehtiyatdan Canla-başla neçə  
löün dadlı-dadlı yemək verdi.  
Saqi isə dik tutaraq içi dolu nimçələri,  
Qonaqlara ət payladı, yanında da qızıl qədəh.  
Əldə qədəh, belə dedi qonaqlara mərd Menelay:  
60 “Əvvəl yeyin, ləzzət alın, siz doyandan sonra yalnız  
Soruşarıq: siz kimsiniz, gəlişiniz haradandır?  
Görürəm ki, hər ikiniz mərd ataya çəkibsiniz.  
Yəqin ki, Zevs törəməsi çar nəslinə mənsubsunuz.  
Pis atadan sizin kimi mərd oğullar törəməzdi”.
- 65 Belə deyib önündəki kök dananın bel ətindən  
İki parça alıb, qoydu qonaqların qabağına.  
Əllərini uzatdılar onlar hazır yeməklərə...  
İstədiyi qədər hər kəs yeyib-içib doyan kimi,  
Eşitməsin deyə heç kəs səsini lap yavaşıdıb,
- 70 Odisseyid Nestoridə xitab edib belə dedi:  
“Nestoroğlu, sən ey mənim yaxın dostum, can sirdaşım, Bu  
möhtəşəm evdə hər şey gör bir necə parıldayır!  
Qızıl, gümüş, kəhrəba, fil sümüyü gör nə qədərdir! Yəqin,  
Zevsin Olimpdəki salonu da lap belədir.

- 75 Bu qədər də dövlət olar! Baxdıqca mat qalır adam!”  
Xurmayisaç Menelaya çatdı sözü Telemaxın,  
Qonaqlara xitab edib bu qanadlı sözü dedi:  
“Balalarım, Kronidlə heç kəs bəhsə girə bilməz.  
Çünki onun həm sarayı, həm sərvəti əbədidir.
- 80 Bu var bəzi adamlarda ola bilər, bəzində yox.  
Çox ölkələr dolaşaraq, çox bəlalər çəkdimisə də,  
Səkkiz ildən sonra yığıb gətirdim bu var-dövləti.  
Kiprə, uzaq Finikyaya, uzaq Misrə düşdü yolum,  
Sonra Sidon, Həbəşistan, Yerembistan oldu yerim,
- 85 Liviyada gördüm quzu doğulur öz buynuzuyla;  
Qoyun, keçi ildə üç əl balalayır o diyarda.  
Süddən, ətdən və pendirdən korluq çəkən yoxdur orda,  
Nə mal-qara sahibləri, nə çobanlar korluq çəkir,  
Çünki orda bütün ili başdan-başa süd sağılır.
- 90 Yad ellərdə dolaşaraq var yığmaqla məşğul ikən,  
Qardaşımı arvadının xəyanəti ucbatından  
Gözlənmədən yad bir adam namərdliklə etdi həlak.  
Beləliklə, var-dövlət də lap gözümdən düşüb mənim.  
Yəqin, sizə bu barədə atanız da danışmışdır.
- 95 Çox bəlalər çəkib başım; rahatlığı öz yerində,  
Ağzımacan dolu olan ev-eşiyim çıxıb əldən.  
Kaş əlimdə üçdə biri qala idi o sərvətin,  
Təki əziz yurdlarıdan çox aralı Troyada  
Şəhid olan qəhrəmanlar sağ-salamat qayıdaydı.
- 100 Tez-tez anıb o dostları, göz yaşları tökə-tökə  
Günlərimi bu sarayda dərdlə-qəmlə keçirirəm.  
Gah qəlbimi ağlamaqla toxdadıram, gah susuram;  
ürəyimi göz yaşıyla, dərdlə-qəmlə doydururam.  
Lakin məni bir nəfərin dərdi daha çox yandırır;
- 105 O yadıma düşəndə həm yuxum qaçır, həm iştaham.  
Odisseyin çəkdiyi o əziyyəti, müsibəti,  
İnanın ki, axeylərdən heç birisi çəkməmişdir.  
Dərd-qəm ona nəsisib olub, dost həsrəti çəkmək mənə, Nə  
müddətdir yoxa çıxıb, nə izi var, nə sorağı.
- 110 Heç bilmirəm sağdır, ölüb. Laert də dərd çəkir, yəqin.  
Çox ağıllı arvadı da, bircə oğlu Telemax da;  
Mərd Odissey evdə körpə qoyub gedib Telemaxı”.  
Telemaxın ağlamağı tutdu bunu eşidəndə Gözlərinin gilə-  
gilə yaşdı yanağından.



- 115 Gizlətməkçün bu yaşları, tünd-qırmızı plaşını Tutdu  
gözü qarşısına. Menelay hiss etdi bunu,  
İki fikir arasında mütərəddid qaldı xeyli:  
Gözləsinmi qonaq özü söhbət açsın atasından, Yoxsa  
özü sual verib danışdırsın qonağını?
- 120 Ağılı ilə, qəlbi ilə bu barədə düşünərkən,  
Yelena öz uca yataq otağından gəldi bura, -  
Qızılqoxlu Artemida ilahədən qalmazdı o.  
Adresta öz xanımına naxışlı bir kürsü verdi,  
Alkippa da ayağının altı yumşaq xalça saldı,
- 125 Əlində bir gümüş mücrü gəldi Filo; bu mücrünü Bir  
vaxt Misir Fivasında Alkandra bəxş etmişdi.  
O, Polibin arvadıydı. Orda evlər dolu olur.  
Polib isə Menelaya iki ədəd gümüş vanna,  
İki ədəd üçayaqlı vermişdi, on talant qızıl.
- 130 Arvadının Yelenaya töhfəsi də az deyildi:  
Zər həşyəli, gümüştəkər mücrü ilə qızıl bir iy  
Vermişdi o, Yelenaya: bu mücrünü kənz Filo  
Gətirərək qoymuşdu düz onun gözü qabağına;  
Mücrü yaxşı əyirilmiş iplik ilə dolu idi,
- 135 üstə qızıl mil, bir də ki, bənövşəyi yun var idi.  
Kresloda əyləşdi o, ayağını isə kiçik Bir kürsünün  
üstə qoydu, sual verdi öz ərinə:  
“Sən ey Zevsin yetirməsi Atreyoğlu mərd Menelay!  
Bizə gələn qonaqların kimliyini bilirsənmi?
- 140 Düz çıxsa da, çıxmasa da deyəcəyəm öz fikrimi:  
Kişilərin, arvadların arasında mən heç zaman Bax,  
belə bir bənövşəyi, oxşarlığı görməmişəm: Troyaya  
gedən zaman Odisseyin uşaq qoyub Getdiyi o  
Telemaxa çox oxşayır bax bu qonaq.
- 145 A xeylilər mənim kimi utanmazın ucbatından İlionə  
səfər edib döyüslərə atıldılar”.  
Xurmayisaç Menelaya ona belə cavab verdi:  
“Arvad, elə mən özüm də bu barədə düşünürdüm.  
Odisseyin əl-ayağı, elə bil ki, qumda bitib;
- 150 Bundakı saç qıvrımlığı, göz-qaş, guya, onunkudur.  
Mən indicə qonaqlara Odisseydən danışardım;  
Mənim üçün onun nələr çəkdiyini söyləyirdim.  
Gördüm bu gənc al-qırmızı plaşının arxasında  
Gizlətdiyi gözlərindən gildir-gildir yaş axıdır”.

- 155 Nestoroğlu Pisistrat ona belə cavab verdi:  
“Sən ey Allah törəməsi, el hakimi, mərd Menelay!  
Sən dediyin o adamın, doğrudan da, oğlu budur.  
O, ağıllı, ismətlidir, qapınızdan girən kimi  
Qarşınızda dil-dil ötüb danışmaqdan həya edir. -
- 160 Bir də sənin o ilahi səsin bizi mat qoyubdur.  
Məşhur Geren minicisi Nestor məni Telemaxa  
Bələdçilik etmək üçün qoşdu. Səndən o ya sözlə,  
Ya da işlə kömək almaq fikrindədir. Bilirsən ki,  
Evdə başqa bir köməyi, havadarı yoxsa əgər,
- 165 Atasını itirmişin böyük olur dərdi-qəmi.  
Telemax da bax belədir: atası lap çoxdan gedib,  
Yoxdur elə bir adamı, dar gününə dayaq ola”.  
Xurmayısac Menelay da belə dedi Nestoridə:  
“Ey allahlar! Doğrudanmı, mənimçün çox cəfa çəkmiş
- 170 Yaxın dostun əziz oğlu indi qonaq gəlib mənə!  
Mənsə ümid edirdim ki, asimana hay salan Zevs  
Bizi coşqun dənizlərdən sağ-salamat keçirərsə,  
Hamıdan çox mən onunla möhkəm dostluq eləyərəm.  
Arqosda bir şəhər verib, orda bir ev tikdirərəm,
- 175 Spartaya yaxın, mənim hökmümdəki o şəhərə,  
O öz varı-dövlətilə, oğlu ilə köçüb gələr;  
İtəkanın xalqını da o şəhərdə yerləşdirər.  
Onda tez-tez görüşərik, can deyib, can eşidərik -  
Sevib biri-birimizi. Ölüm qara buludunu
- 180 üstümüzə salanadək bizi heç şey ayırmamaz.  
Görünür ki, allahların paxıllığı tutub buna,  
Axeylərdən yalnız onun yollarını bağlayıblar”.  
Belə deyib adamların gözlərini yaşartdı o:  
Ağladı Zevs törəməsi arqiv qızı Yelena da,
- 185 Telemax da, Atreyoğlu xurmayısac Menelay da.  
Axdı Nestoroğlunun da göz yaşları öz-özünə:  
Öz qardaşı Antiloxu yada salıb ağladı o,  
Eosoğlu Troyada onu həlak eləmişdi.  
Pisistrat anıb onu bu qanadlı sözü dedi:
- 190 “Atreyoğlu, adamların ağıllısı tanınırsan;  
Nə zaman ki, evimizdə sən barədə söhbət olur,  
Bax həmişə belə deyir dünyagörmüş qoca Nestor.  
Mümkündürsə, eşit məni: şam süfrəsi ətrafında  
Qəmlənməyi xoşlamıram. Bunun üçün sabah vardır.



- 195 Başına bir qəza gəlmiş, həlak olmuş bir adamı  
Yada salıb ağlamağın əleyhinə deyiləm mən.  
Göz yaşları axıdaraq, saçımızı qırxdırmaqla Ölənlərə  
hörmət, şərəf qazandıra bilərik biz.  
Mən də qardaş itirmişəm. Axeylərin arasında 200 Pis  
döyüşçü deyildi o. Yəqin, sən də tanıyırsan.  
Mən üzünü görməmişəm. Ancaq belə deyirlər ki,  
Onun kimi qaçan yoxmuş, döyüşdə də qorxmaz imiş”. Ona  
belə cavab verdi xurmayışa mərd Menelay:  
“Əziz dostum, görürəm ki, çox ağıllı danışırısan;  
205 Səndən yaşlı bir adam da elə-belə danışardı.  
Atan müdrik olduğundan sənin sözlün ağıllıdır. Evlənəndə,  
ya anadan doğulanda bəxt ipini Açıqgözlü Zevs əyirən  
bəxtiyarlar tez tanınır.  
Nestoru da yarıdıb Zevs; öz evində-əşiyində *Zio* Şad və  
xürrəm günlərini başa vurub qocalır o;  
Ögullar da nə oğullar! - Həm ağıllı, həm də qoçaq! Gəlin,  
matəm yaşlarını başqa vaxta saxlayaq biz.  
Şam etməyin vaxtı çatıb, gəlin yuyaq əlimizi.  
Telemaxla ətraflı bir söhbət etmək üçün, düzü,  
215 Sabah səhər istənilən qədər imkan olacaqdır”.  
Belə dedi. Menelayın əldən iti xidmətçisi Asfalion su  
gətirdi, əllərini yudu onlar,  
Hazırlanmış yeməklərə sonra da əl uzatdılar.  
Zevsin qızı Yelenanın başına bir fikir gəldi.  
220 İçdikləri al şəraba elə dərman qatdı ki, o,  
Dərdi, kini unutsunlar, yaddan çıxsın olub-keçən.  
O dərmanı meyvə töküüb kim içsəydi, bütün günü  
Gözlərindən bir gilə də yaş axıdıb ağlamazdı.  
O gün ölmüş olsa belə ya atası, ya anası,  
225 Gözlərinin qabağında qardaşını, ya oğlunu  
Doğramış da olsaydılar, yaş çıxmazdı gözlərindən.  
Bir vaxt Misir torpağında təsiri xoş bu dərmanı Fon arvadı  
Polidamna bəxş etmişdi Yelenaya. uzaq Misrin bərəkətli  
torpağında bitən otdan 230 Çoxdur şəfa verəni də, təhlükəli olanı  
da.  
Hər misirli bir həkimdir, geniş bilik sahibidir,  
Çünki Pean nəslindəndir Misrin bütün sakinləri.  
O, dərmanı meyvə qatıb, paylaşdığı əmr elədi,  
Sonra isə bu sözləri dedi orda olanlara:



235 “Sən ey Zevsin törəməsi Atrid! Siz ey mərd kişidən  
 Törəmişlər! Xoşbəxtlik də, bədbəxtlik də Zevsdəndir  
 Hər şey onun əlindədir, o qadirdir hər bir şeyə.  
 Uca damlı bu salonda yeyin, deyin, nəşələnin,  
 Ruhunuza yatanlardan mən də sizə söhbət açım.  
 240 Sınaqlardan mətin çıxmış Odisseyin hünərini  
 Nə danışa bilərəm mən, nə də saysam, saya billəm.  
 Axeylərin çox-çox cəfa çəkdikləri Troyada  
 Göstərdiyi bir hünərdən ancaq söhbət açə billəm.  
 Öz-özünə kötək vurub yaman hala salmışdı o,  
 245 Kölə kimi çiyinə bir köhnə-köşkül cındır atıb,  
 Düşmənlərin gen küçəli şəhərinə gəlib çıxdı.  
 Elə bil bir dilənçidir; axeylərdən heç kəs onu  
 Gəmilərin ətrafında bu görkəmdə görməmişdi.  
 Bu görkəmdə İlionə gəldi, şübhə oyatmadan.  
 250 Bircə onu mən tanıdım, yaxınlaşıb sual verdim,  
 Ustalıqla susub cavab vermədi o, sualıma.  
 Elə ki, mən çimizdirib, canına yağ çəkdim onun,  
 Təmiz paltar geyindirib, and içdim ki, troyanlar  
 Odisseyin kimliyini yalnız o vaxt biləcəm İd,  
 255 O, yanına dönmüş olsun itigedən gəmilərin.  
 Anddan sonra axeylərin kələyini açıb dedi.  
 Uzuntiyə silahıyla o bir xeyli düşmən qırıb,  
 Xeyli hərbi məlumatla dönüb yenə getdi geri.  
 Troyanın qadınları uca səslə ağladılar,  
 260 Mən sevindim, çünki çoxdan can atırdım vətənimə  
 Onsuz da mən yanırdım ki, Kipridanın sözlərinə  
 Kor-koranə uyub, ayrı düşmüşdüm öz vətənimdən  
 Tərk etmişdim öz qızımı, öz gəlinlik yatağımı,  
 Cismən, ruhən çoxlarından üstün olan öz ərimi”.  
 265 Ona belə cavab verdi xurmayısac mərd Menelay:  
 “Arvad, olmuş əhvalatı tamam doğru danışdın sən. Çox  
 yer gəzib, nəcib-nəcib insanlara rast gəlmişəm,  
 Öyrənmişəm mən onların niyyətini, adətini. Sınaqlardan  
 mətin çıxmış Odisseytək bir adama Heç bir zaman, heç  
 270 bir yerdə rast gəldiyim olmayıbdır. Seçmə igid axeylərin  
 troyalı düşmənlərə Qorxunc ölüm apardığı taxta atda  
 Odisseyin Göstərdiyi hünər kimi bir hünər də  
 görməmişəm. Həmin ata yanaşdın sən. Yəqin, bizə  
 düşmən allah



- 275 Səni ora çəkmişdi ki, troyanlar ad qazansın. Allahsifət  
Deifob da, gördük, sənin yanında. Taxta atı  
taqqıldadıb sən üç kərə dövrə vurdun,  
Hər bir axey arvadının səsi kimi səs çıxarıb,  
Öz adıyla çağırırdın sən bizim məşhur igidləri.
- 280 Tideyoğlu Diomedlə mən, bir də ki, mərd Odissey At  
bətində əyləşərək eşidirdik çağırışını.  
Diomedlə mən sevincdən dik sıçrayıb istədik ki,  
Taxta atdan çıxacaq, ya da çağırışına cavab verək.  
Odissey tez kəsdi yolu, köpümüzü aldı bizim.
- 285 (Yerdə qalan axeylilər səs-səmirsiz oturmuşdu. Bircə  
Antikl cəhd etdi ki, çağırışına cavab verə. Odissey  
tez sıçrayaraq öz qüvvətli əllərilə Cəld ağzını  
yumub, bizi xilas etdi məhv olmaqdan. Bir az sonra  
Afinanın təlqinilə uzaşdın sən.)“
- 290 Dərrakəli Telemax bu sözü dedi Menelaya:  
“Sən ey Zevsin yetirməsi Atrid, ellər hökmdarı!  
Elə məni yandıran da odur ki, o tunc ürək də  
Odisseyi qurtarmadı qorxunc ölüm pəncəsindən.  
Ancaq daha rahatlanmaq vaxtı gəlib yetişibdir,
- 295 Qoy indi də yatıb hər kəs dadsın yuxu ləzzətini”. Belə  
dedi. Yelena tez əmr elədi: dəhlizdəki İki rahat  
çarpayıda qaravaşlar yer salsınlar, - Yaraşlıq  
yastıqlardan yaxşı yataq düzəltsinlər, üstə yumşaq  
xalça sərrib, yorğan hazır eləsinlər.
- 300 Əllərində məşəl tutan kənzilər tez çıxdı evdən,  
Yer saldılar. Qonaqlara bələdçilik etdi carçı.  
Atreyoğlu Menelayın hündürsütun dəhlizində Yatdı  
igid Odisseylə Nestorun gənc oğulları.  
Çarsa hündür imarətin uzanıb iç otağında,
- 305 Qadınların ən gözəli Yelenayla qoşa yatdı...  
Erkən doğan alsaçaqlı Eos çıxdı qaranlıqdan. Xurmayışa  
mərd Menelay tezcə qalxdı yatağından, Paltarını geyib,  
asdı çiyini üstə qılıncını,  
Ayağına bənd elədi yaraşlıq altlığını,
- 310 Ölümsüz bir allah kimi çıxdı yataq otağından.  
Telemaxla bir əyləşib bu sözləri dedi ona:  
“Nəcabətli Telemax, de, görüm, səbəb nə oldu ki,  
Dəniz keçib Lakedemon mahalına gəlib çıxdın?  
Öz işinmi, xalq işini gətiribdir səni bura?”

315 Dərrakəli Telemaksa ona belə cavab verdi:  
 “Sən ey Zevsin yetirməsi Atrid, ellər hökmdarı!  
 Gəlmişəm ki, atam haqda bir məlumat əldən səndən.  
 Mənim evim talan olur, var-dövlətim əldən gedir;  
 Yağılarla dolub evim, onlar qoyun-keçini də,  
 320 Əyribuynuz, astayeriş malları da kəsib yeyir.  
 Həddən artıq quduzdurlar anamın gənc məftunları.  
 Bax bununçün qabağında diz çökərək yalvarıram, -  
 Atam necə öldüyünü açıb mənə söyləyəsən,  
 Bəlkə, bunu özün görüb, ya görəndən eşidibsən.  
 325 AXI, onu doğan ana əzab çəkmək üçün doğub!  
 Mə rəhm elə, nə hesablaş, nə də yumşalt olanları.  
 Nə görübsən, eşidibsən, olduğutək nağıl elə.  
 Axeylərin çox-çox cəfa çəkdiqləri Troyada  
 Əgər mənim nəcib atam öz əhdinə sadıq qalıb  
 330 Öz sözü, ya işi ilə bir rəşadət göstəribsə,  
 Yalvarıram, yada salıb olduğutək danış mənə!”  
 Xurmayısac mərd Menelay bərk hirslənib belə dedi:  
 “Necə yəni miskin, qorxaq adamcıqlar bir igidin  
 Arvadının yatağına sahib olmaq istəyirlər!  
 335 Bu iş ona bənzəyər ki, maral körpə balaları  
 Yatırıb şir yuvasında, otlamağa gedə özü.  
 Çəmənlərdə otlamağa qarışmışkən onun başı,  
 Qüdrətli şir dönə birdən yaşadığı mağaraya,  
 Balaları ilə birgə parçalaya o maralı.  
 340 Odissey də o gəncləri bax, beləcə məhv edəcək.  
 Zevs ataya, Apollona, Afinaya and olsun ki,  
 Bir gün Lesbos adasında Filomelid pəhləvanla  
 Güləşərək onu böyük bir qüvvətlə çırpdı yerə;  
 Beləliklə, axeyləri sevindirdi sənin atan.  
 345 İndi yenə o görkəmdə görünsəydi bu gənclərə,  
 Ömürləri gödələrdi, toyları da vay olardı.  
 Nəyi bilmək istəyirsən, o haqda da danışaram,  
 Danışaram olduğutək, heç bir şeyi dəyişmədən.  
 Qoca dəniz fəlcısından eşitdiyim hər nə varsa,  
 350 Bir sözünü gizlətmədən danışaram başdan-başa.  
 Evə yaman tələsirdim, allahlarsa Misir elindən  
 Buraxmırdı məni, çünki yüz baş qurban kəsməmişdim,  
 Onlara baş əyənlərdən xoşu gəlir allahların.  
 Gur dalğalı dənizdə bir ada vardır, adı Faros;



- 355 Misir ilə üzbəüzdür, aradakı məsafəni  
üca yanlı bir gəmiylə, səmt küləyi əsən zaman,  
Bircə günə qət eləyib, gedib ora çatmaq olur.  
Orda rahat bir liman var; su götürmüş gəmiləri O limandan  
gen dənizə yola salmaq mümkün olur. 360 Allahlar düz iyirmi  
gün məni orda ləngitdilər.  
Gəmiləri dalgaların qucağında yüyürtdürən Səmt küləyi  
əsmədi ki, dənizçilər yola çıxa.  
Qoca dəniz allahının - Proteyin cavan qızı Eydofoya rəhm  
etməmiş olsa idi əgər mənə.
- 365 Azuqəmiz, taqətimiz tükənərdi tamam bizim.  
O adada məni hər gün təkçə gəzən gördüyündən, Hamıdan  
çox mənə rəhmi gəlmişdi o ilahənin. Yoldaşlarım  
qarmaqlarla hər gün balıq tuturdular, Çünki aclıq tamam  
əldən salmadaydı hamımızı.
- 370 Eydofoya yaxınlaşıb mənə bərkədən belə dedi:  
“Qərib, sən ya kəm ağıllı, ya da axmaq bir adamsan!  
ünudaraq hər bir şeyi, qəmdən ümid gözləyirsən? Adada  
çox ləngiyirsən, tapmırsan bir çıxış yolu, Beləliklə,  
dostlarında ümitsizlik yaradırsan!”
- 375 Belə dedi. İlahəyə mən də belə cavab verdim:  
“Kimliyini bilməsəm də, düzü nədir, - deyəcəyəm. Öz  
xoşumla ləngimirəm; bəlkə də, göy sahibləri Allahlardan  
hansınsa mən özümdən incitmişəm. Barı, sən də, axı hər  
şey məlum olur ölməzlərə,
- 380 Balığı bol bu dənizlə vətənimə qayıtmağa  
Allahlardan hansı biri mane olub kəsir yolu?”  
Bunu dedim. Mənə belə cavab verdi o ilahə:  
“Ey yadelli, düzü nədir indi açıb deyəcəyəm:  
Qoca dəniz hökmdarı tez-tez üzüb gəlir bura, - 385 O,  
misirli Proteydir, düz danışan bir allahdır,  
O, bələddir Poseydonun hökmündəki hər dənizə. Deyirlər  
ki, atam odur, o atadan törəmişəm. Pusqusunda durub onu sən  
keçirə bilsən ələ, Gedəcəyin balığı bol dənizlərdə yolun necə 390  
Olacağı haqda sənə doğru-dürüst xəbər verir. Sonra, ey Zevs  
yetirməsi, istəsən o açıb deyər O uzun və məşəqqətli yola çıxan  
gündən sənənin Evinə nə baş veribdir: istər yaxşı, istərsə pis”.
- Belə dedi, mənə belə cavab verdim ilahəyə:

395 “Yox, özün de, necə tutum o ölümsüz qocanı mən,  
 Neyləyim ki, məni görən kimi qaçıb gizlənməsin?  
 Axı insan ölməzlərin öhdəsindən çətin gələr”.  
 Belə dedim. Pak ilahə mənə belə cavab verdi:  
 “Qərib, heç nə gizlətmədən sənə izah edərim mən:  
 400 Gün-günorta yerinə ki, çatdı göydə, Zəfir əsər,  
 O hər şeyi bilən qoca burulğandan çıxar üzə  
 Və dənizdən aralanıb bir çalada uzanar tez;  
 Ətrafını alar dəniz gözəlləri suitilər;  
 Aralanan kimi bəyaz saçlı dəniz sularından  
 405 Dəstə-dəstə yatışırlar Proteyin ətrafında.  
 Dənizlərin təkindəki üfunəti yayır onlar,  
 üfük yeni qızarıanda, səni ora apararaq,  
 Suitilər arasında sənə də yer hazırlaram.  
 Kömək üçün gəminizdən üç yoldaş da götürərsən.  
 410 Qoy bunu da deyim ki, o qoca yaman hiyləgərdir.  
 O əvvəlcə dolanıb su itlərini sayacaqdır.  
 Hamısını sayıb gözdən keçirəndən sonra qoca,  
 Çoban kimi düz onların arasında uzanacaq.  
 Elə ki öz itlərinin arasında yuxuladı,  
 415 Yubanmadan gücünüzü göstərməyə cəhd eləyin!  
 O nə qədər çırpınsa qoy çırpınsın, buraxmayın.  
 Yer üzündə gördüyünüz canlıların, cansızların  
 Görkəmində görünsə də, suya, oda çevrilsə də,  
 Siz qorxmayın, əlinizdən buraxmayın, bərk-bərk sıxın.  
 420 Elə ki, o düşdü yenə öz əvvəlki görkəminə,  
 Elə ki, o özü sənə xitab edib dilə gəlmiş,  
 Əl çəkib zor işlətməkdən, ixtiyarı sərbəst burax.  
 Ondan soruş: allahlardan səni təqib edən kimdir?  
 Bol balıqlı dənizlə gör necə dönmək olar evə”.  
 425 Belə deyib batdı suyu aşıb-daşan dənizə o,  
 Mənsə qumlu sahiləki gəmimizə tərəf getdim.  
 Yol uzununu həyəcədən qəlbim tir-tir əsib durdu.  
 Elə ki, mən gəlib çatdım sahiləki gəmimizə,  
 Şam yeməyi hazırladıq; düşdü axşam qaranlığı.  
 430 Sonra yatdıq hay-haraylı dalğalara yaxın yerdə.  
 Erkən doğan alsaçaqlı Eos çıxdı qaranlıqdan. Allahlara  
 yalvararaq gen dənizin sahililə Düşdüm yola; birdən  
 lazım olar deyə, o üç nəfər Yoldaşım da müşayiət etdi  
 məni yol uzununu.



- 435 Eydofofeya baş vuraraq geniş dəniz sularına,  
Lap təzəcə soyulmuş dörd suitinin dərisini Gətirdi  
tez bizim üçün. İstəyirdi beləliklə Çəşbaş salsın  
atasını. Bizim üçün çala qazdı Və oturub gözlədi  
ki, biz ona lap yaxın gedək.
- 440 Bir-bir salıb o çalaya, üstümüzə dəri örtdü,  
ürəyimiz bulandı su itlərinin pis iyindən.  
Asan deyil murdar dəniz itlərilə bir uzanmaq!  
Belə pusqu çəkmək bizə ağır başa gələcəkdi, Lakin  
bizi bu bələdan xilas etdi Eydofofeya:
- 445 Xoş qoxulu amvrosya sürtdü bizim burnumuza. Bu  
xoş ətir yox elədi heyvanların pis iyini. Dərilərin  
altında bütün o səhəri başa vurduq. Suitilər dəstə-  
dəstə çıxıb sudan, səslə-küylü Dalğalardan az aralı  
qumsallıqda uzandılar.
- 450 Duzlu dəniz sularından düz günorta çıxdı qoca.  
Gəzib yağlı su itləri arasında, saydı bir-bir;  
ürəyinə gəlmədi ki, biz pusquda dayanmışıq;  
Sürüsünü sayanda o, əwəl-əwəl bizi saydı.  
O uzandı. Biz sıçrayıb bağışaraq tutduq onu.
- 455 Öz məkrli sənətini dərhal işə saldı o da.  
uzun yallı, alov rəngli bir aslana döndü öncə,  
Sonra döndü gah bəbirə, gah ilana, gah qabana;  
Axar suya, xeyli uca bir ağaca döndü sonra...  
Özümüzü toxtaq tutub buraxmadıq lakin onu.
- 460 Çox keçmədi o hiyləgər qoca axır tənqə gəldi, İnsan  
kimi dilə gəlib, bu sualı verdi mənə: “Atreyoğlu,  
pusqu qurub məni ələ keçirməyi Hansı allah  
öyrətdir sənə? Nədir istədiyim?”  
Bu sualı verdi mənə. Ona belə cavab verdim:
- 465 “Özün yaxşı bilirsən ki, istədiyim nədir səndən.  
Bilirsən ki, ilişmişəm bu adada, gedəmmirəm. Çıxış yolu  
tapammıram, qəlbən, ruhən üzülürəm. Qoca, barı, sən də,  
- axı ölməzlər hər şeyi bilir, - Balığı bol bu dənizi  
addayaraq vətənimə 470 Qayıtmağa hansı allah mane  
olub, yolu kəsib?” Belə dedim. Qoca dərhal cavab verib  
bunu dedi: “Madam ki, sən tez qayıtmaq istəyirdin  
vətəninə, Gəminizə minən zaman Zevs atayla bütün  
başqa Allahların şərəfinə xeyli qurban kəsməliydin.

475 Yalnız onda tale səni qohumlarla görüşdürüb,  
 Öz evinə-eşiyinə, torpağına çatdırardı.  
 Zevsin sudan yaratdığı Misir çayı axarıyla  
 Geri dönüb, geniş göyün ölməz olan sakinləri  
 Allahların şərəfinə hekatomba nəzri versən,  
 480 İstədiyən yolu onlar açar sənin qənsərinə”.  
 Bu sözləri deyəndə o, qubarlandı qəlbim yaman:  
 Buyruğuna görə onun sis-dumanlı dənizlə mən  
 Cüzun, ağır bir yol keçib yenə Misrə dönməliydim.  
 Ancaq buna baxmayaraq, ona cavab verib dedim:  
 485 “Qoca, nə əmr eləyirsən, ona əməl edəcəyəm.  
 Gizlətmədən bir də mənə bu barədə danış görüm,  
 Nestorla mən Troyadan çıxan zaman orda qalan  
 Axeylərin hamısını sağ-salamat dönüb evə?  
 Yoxsa ki, öz gəmisilə sulara qərq olanı var,  
 490 Ya dostunun qolu üstə, hərbdən sonra öləni var?”  
 Belə sual verdim, o tez cavabımı verib dedi:  
 “Atreyoğlu, belə sual hardan düşdü, de, ağılna?  
 Bilməməyin məsləhətdir. Bilsən olub-keçənləri,  
 İnanmıram uzun zaman göz yaşların ara verə.  
 495 Axeylərdən sağ qalan da çoxdur, ölüb-itənlər də.  
 Tunc yaraqlı axeylərdən yolda yalnız iki başçı  
 Həlak olub; döyüşlərdə ölənlərsə məlumundur.  
 Bir qismi də sağdır, ancaq ləngiyir gen dənizlərdə.  
 Oileyin oğlu Ayaks uzunavar gəmisilə  
 500 Batıb suda. Yertitrədən çarpıb Girey daşlarına  
 Parçalayıb o gəmini, özünüsə xilas edib.  
 Afınanın ondan xoşu gəlməsə də, sağ qalardı,  
 Lakin Ayaks öyünüb ki, allahlara dəxli yoxdur.  
 Onun özü xilas olub burulğanda boğulmaqdan.  
 505 Bu həyasız qürrələnmə gedib çatıb Poseydonu.  
 Qəzəblənib üçdişlini alıb güclü əlinə o,  
 Çırpıb Girey qayasına, qaya dərhal parçalanıb.  
 Bir parçası öz yerində qalıb, lakin üzərində  
 Suçlu Ayaks dayandığı parça gedib düşüb suya,  
 510 Özüylə qərq edib onu coşqun dəniz sularında.  
 Duzlu dəniz sularını uda-uda məhv olub o.  
 Qardaşın öz uca yanlı gəmisində Keralardan  
 Yaxasını qurtarıbdır. Onu Hera xilas edib.  
 Lakin buna baxmayaraq, Maley bumu yaxınında



- 515 Qopan tufan onun qara gəmisini alıb gedib.  
Ağır-ağır inildəyən dalğalardan keçirərək,  
Ölkənin lap ucqarına atıb; orda bir zamanlar Fiyest özü  
yaşayardı, indi oğlu Egist olur.  
Xoşbəxtlikdən Aqamemnon ordan geri qayıdıbdır.
- 520 Allah yeli tərs çevirib, o evinə gedib çıxıb,  
Çox fərhlə ayaq basıb Atrid doğma diyarına, üzənaraq  
torpağından öpüb onun. Şadlığından uzun zaman  
gözlərindən axan yaşı dayanmayıb. Qüllədəki bir gözətçi  
elə bu vaxt görüb onu.
- 525 Ona iki talant qızıl vəd edibmiş xain Egist.  
Bir il varmış o da keşik çəkirmiş ki, Aqamemnon  
Gözlənmədən gəlib çıxar, işə salar var gücünü.  
Gözətçi tez xəbər üçün gedib Egist olan evə.  
Eşidincə amansız bir tədbirə əl atıb Egist:
- 530 Pusuq üçün iyirmi gənc seçib xalqın arasından,  
Evinin bir yanında da yemək-içmək hazırladıb,  
Orduların başçısını dəvət üçün gedib özü.  
Bunun üçün gərdunəyə yaxşı atlar qoşdurubmuş,  
Qarşılayıb, öz evinə aparıbdır qonağını;
- 535 Lakin onu qonaqlıqda cöngə kimi boğazlayıb.  
Nə Atridlə gələnlərdən, nə Egistin adamından Diri qalan  
olub, hamsı vuruşaraq həlak olub”.
- Belə dedi. Mənim qəlbim parçalandı bu sözlərdən.  
Qum üstündə əyləşərək çox ağladım. Nə yaşamaq,  
540 Nə günəşin işığına baxmaq eşqi qaldı məndə.  
Qum üstünə sərilməkdən, ağlamaqdan doyunca mən,  
Dənizlərin düzdanışan ixtiyarı belə dedi:  
“Atreyoğlu, ümitsizlik və ağlamaq lazım deyil.  
Göz yaşları axıtmaqdan bir şey ələ gələn deyil.
- 545 Vətənə tez qayıtmağı fikirləşsən, yaxşı olar:  
Ya Egisti diri tutar, ya Orestin öldürdüyü O xainin dəfninə  
sən özün gedib yetişərsən”.
- Belə dedi. Dərdim-qəmim dağdan ağır olsa belə,  
Məni yaman sevindirdi ixtiyarın bu sözləri.
- 550 Həmin dəniz qocasına bu qanadlı sözü dedim:  
“İkisindən xəbər bildim, üçüncüdən danış indi,  
Sağ qalıb, gen dənizlərdən dönəmməyən kimdir bu an?  
Bəlkə də, o daha yoxdur? De, ağır da olsa, bilim”.
- Belə dedim. Sualıma dərhal cavab verdi qoca:



555 “üçüncü mærd itakalı Laertoğlu Odisseydir.  
 Bir adada mæn gözündæn yaşlar tökæn gördüm onu:  
 Orda pæri Kalipsodur onu zorla dustaq edæn,  
 Çox can atır, Odissey öz vätəninə dönə bilmir.  
 Nə avarlı gəmissi var, nə də ki, yol yoldaşları.  
 560 O bunlarsız necə keçsin silsiləli dalğalan.  
 Sənə isə allahlar bir başqa qismət hazırlayıb:  
 Atları bol Arqosda can vermək sənə qismət deyil.  
 Allah səni şabalıdsaç Radamantın yaşadığı  
 Dünyanın ən ucqar yeri Yeliseyə göndərəcəkdir.  
 565 O yerlərdə insanların güzəranı yüngül keçir,  
 O yerlərdə nə qar-yağış, nə şiddətli tufan olur.  
 İnsanlara bir sərincilik vermək üçün orda müdam  
 Okeandan ürəkəçən, vıyılıtlı külək əsir.  
 Axı Zevsin kürəkəni, Yelenanın ərisən sən!”  
 570 Bunu deyib o, dənizə qərq olaraq, yoxa çıxdı.  
 Mæn də həmin üç dostumla gəmimizə tərəf getdim.  
 Yolu gedə-gedə qəlbim həyəcanla döyünürdü.  
 Sahildəki qaraböyür gəmimizə çatan kimi  
 Şam yeməyi hazırladıq. Çökdü gecə qaranlığı,  
 575 Coşan dəniz kənarında uzanaraq yuxuladıq.  
 Erkən doğan alsaçaqlı Eos çıxdı qaranlıqdan.  
 Əvvəlcə biz gəmimizi itələyib saldıq suya,  
 Yelkənli dor ağacını sonra qoyduq o gəmiyə,  
 Özümüz də avarların arxasına keçib bir-bir,  
 580 Kürəkləri işə salıb çırpıdıq dəniz sularına.  
 Misir çayı axarına yaxınlaşdı gənim yenə,  
 Orda Zevsin şərəfinə yüzheyvanlıq qurban kəsdik.  
 Allahların acığını soyudunca, qardaşımın  
 Adı qalsın deyə məzar təpəciyi dikəlttim mæn.  
 585 Sonra yola düşüb üzдық. Allahlardan göndərdiyi  
 Səmt küləyi köməyilə gəlib çıxdıq doğma yurda...  
 Telemax, gör indi sənə mæn nə təklif eləyirəm:  
 On bir, ya da on iki gün burda, mənim yanımda qal.  
 Sonra yaxşı töhfələrlə səni yola sallam özüm:  
 590 Bir gərdunə bağışlaram, üstündə də üç yaxşı at;  
 Allah nəzri vermək üçün gözəl bir cam bağışlaram,  
 Mey nəziri ayinində daim məni xatırlarsan”.  
 Dərrakəli Telemaksa Menelaya belə dedi:  
 “Atreyoğlu, yalvarıram, məni burda çox saxlama!



- 595 Düzdür, bir il başdan-başa mən yanında qalsam sənin, Nə ev üçün darıxaram, nə də qohum-qardaş üçün. Dinlədikcə söhbətini, bil ki, yaman həzz alıram.  
Lakin məni o müqəddəs Pilosda da gözləyən var, Dostlar mənsiz darıxırlar. Sən də məni yubadırsan.
- 600 Verəcəyin hədiyyəsə başqa bir şey olsun ancaq.  
Atlarını İtakaya aparmaram. Burda qalib,  
Qoy bu yeri bəzəsinlər. Düzənliyin çoxdur sənin;  
CJc-bucaqsız o düzlərdə şanagül də, xəşəmbu da Ağ arpa da, buğda ilə pərinc də bol məhsul verir.
- 605 Lakin bizim İtakada nə çəmən var, nə enli yol.  
Atlara yox, İtakanın keçilərə çadır yemi.  
At sürməkçin yararsızdır bütün dəniz adaları,  
Çəməndən də kasıbdırlar. İtaka lap kasıbdır”.  
Belə dedi. Menelay gur səsi ilə gülümsünüb,
- 610 Telemaxı sığallaya-sığallaya belə dedi:  
“Danışığın bildirir ki, oğlum, yaxşı nəsilənsən.  
Eybi yoxdur, dəyişdirrəm verəcəyim töhfəni də!  
Öz evimdə saxladığım başqa bir şey verrəm sənə,  
Töhfələrin arasında qiymətli, bil ki, odur.
- 615 Verəcəyim o şey qayət yaraşıklı kraterdir:  
Özü tökmə gümüşdəndir, ağzı qızıl haşiyəli.  
O, Hefestin əl işidir. Onu sidon hökmdarı Nəcib  
Fedim bağışlayıb, yurdumuza qayıdanda Hamıya xoş  
üz göstərdi. Krateri onda verib”.
- 620 Telemaxla mərd Menelay belə söhbət edirdilər.  
Evə daxil oldu hamı, çar onları gözləyirdi.  
Ortalığa əla meylə, qoyun əti gətirdilər.  
Arvadları ərlərinə bol çörək də yollamışdı.  
Hamı Atrid sarayında nahar hazır etmədəydi...
- 625 Penelova məftunları Odisseyin həyatında  
Hər gün adət etdikləri oyunlarla məşğuldular:  
Geniş həyət meydanında nizə və disk atırdılar.  
Allahsifət Antinoyla Yevrimaxsa əyləşmişdi, - Daha  
güclü nəsiləndi Antinoy da, Yevrimax da.
- 630 Froninin oğlu Noyemon yanaşdı o başçılara,  
Antinoya üz tutaraq, ona belə sual verdi:  
“Antinoy, de Telemaxın qumlu Pilos adasından  
Haçan geri dönməyindən bir xəbərin varmı sənin?  
Gəmini o, məndən alıb getdi, indi Elidaya

635 Gedəsiyəm, gəminim yoxdur. Orda yanı day-dayçalı  
 Düz on iki madyan atım, xeyli vəhşi qatırım var.  
 Minmək üçün xam atlardan biri mənə görək olub”.  
 Eşidincə bunu, onlar diksindilər, - Telemaxın  
 Nestorgilə getməyini çünki güman etmirdilər.  
 640 Sanırdılar sürülərə baş çəkməyə gedib kəndə,  
 Yevpeytoğlu Antinoy bu sözü dedi Noyemona:  
 “Düzünü de, haçan gedib? Yoldaşları kimdi onun? -  
 İtakadan yığıb, yoxsa evindəki işçilərdir;  
 Ya da ki, öz qullarıdır? Bu əlindən gələr onun!  
 645 Sən bunu da danış görüm, yaxşı-yaxşı bilim mən də:  
 Böyrüqara gəmini o qol zoruna aldı səndən,  
 Yoxsa təkid etdiyindən, öz xoşunla verdin ona?”  
 Noyemonsa Antinoya cavab verib belə dedi:  
 “Öz xoşumla verdim. Əgər başqası da olsa idi,  
 650 Başı buna bəla çəkmiş bir adamın xahişini,  
 İnanmıram, rədd edəydi. Onun səfər yoldaşları  
 İtakanın bizdən sonra adlı-sanlı gəncləridir.  
 Başçıları Mentor idi, ya da Mentor görkəminə  
 Düşmüş olan bir allahdı. Təəccüblü bax budur ki,  
 655 Allahsifət Mentoru mən dünən səhər burda gördüm;  
 Halbuki gənc yolçularla bir gəmidə getmişdi o”.  
 Noyemon bu sözü deyib dönüb getdi evlərinə.  
 Başçıların bu sözlərdən döyündü mərd ürəkləri.  
 Yarışları dayandırıb əyləşdilər, cavanlar da  
 660 Yevpeytoğlu Antinoy hirs alovunda yana-yana,  
 Cavanlara xitab etdi. Kin didirdi ürəyini.  
 Gözlərindən qəzəb odu yağa-yağa belə dedi:  
 “İş pis gedir! Telemaxın bu həyasız hərəkəti  
 Bizə baha oturacaq! Bunu hardan biləydik biz!  
 665 Bizdən heç nə soruşmamış, özbaşına çıxıb gedib,  
 Gəmi tapıb, camaatın arasından yoldaş seçib!  
 Gələcəkdə başımıza iş açacaq. Zevs atamız,  
 Boya-başa yetişməmiş, canını tez alsın onun.  
 İti gedən gəmi verin, iyirmi də yoldaş verin.  
 670 İtaka-Zam boğazında pusqu qurub gözətləyək,  
 Dönüb geri qayıdanda tez yolunu kəsək onun.  
 Atasından xəbər bilmək ona baha oturacaq!”  
 Belə dedi. Hamı onun təkliflə razılaşdı.  
 Tezcə durub Odisseyin sarayına yollandılar.



- 675 Çox çəkmədi Penelopa xəbər tutub öyrəndi ki,  
Məftunları Telemaxı məhv etməyə hazırlaşır.  
Bu xəbəri Medont verdi: umudlular bu barədə Danışanda  
Medont həyəət divarının dalındaymış,  
O tez evə qaçıb bunu xəbər verdi xanımına.
- 680 Astanadan girən kimi Penelopa xəbər aldı:  
“Medont, səni nə xəbərlə göndəriblər aşıqlərim,  
Yoxsa, onlar allahsifət Odisseyin evindəki Kənzilərə  
tezcə yemək bişirməyi əmr edirlər?  
Kaş nə mənə elçi düşüb, nə bu evə gələyidilər!”
- 685 Kaş ki, bizdə axırıncı yeməkləri olaydı bu!  
Ah, sırtıqlar! Gör nə tez-tez gəlib oğlum Telemaxın  
Varını yox edirsiniz! Guya, uşaq yaşlarında Atanız  
heç söz açmayıb allahsifət Odisseydən, Onun sizin  
atalara elədiyi hörmətlərdən?
- 690 Nə dili, nə əməlilə o heç kəsi incitməzdi.  
Allahsifət hakimlərin bax belə bir şəkəri var:  
Bir adamdan xoşu gəlməz, o birini əzizləyər.  
Odisseysə ömrü boyu bir adamı incitməyib.  
Sizdə olan bədxahlığı amma bütün aləm bilir;
- 695 Keçmişdəki yaxşılığa qiymət verən deyilsiniz!”  
Çox ağıllı fikirlərlə zəngin Medont ona dedi:  
“Xanım, dərd-qəm bir bununla bitsə idi, nə vardı ki!  
İndi də qətl hazırlayır nikah tələb ələyənələr.  
Kaş yerinə yetirməyə qoymasın bu tədbiri Zevs!
- 700 İstəyirlər Telemaxı qayıdanda öldürələr.  
O, müqəddəs Lakedemon bir də Pilos diyarına  
Gedibdir ki, atasının barəsində xəbər bilsin”.  
Çarıcanın bu xəbərdən əsdi dizi, əsdi qəlbi.  
Xeyli müddət nə danışa bildi, nə də səsi çıxdı,
- 705 Birdən-birə gözlərinin yaşı axdı yanağından.  
Xeyli sonra toxtayaraq Medonta bu sözü dedi:  
“Qasid, hara getdi oğlum? Onu səfər eləməyə Vadar  
edən nədir, Medont? Suda atı əvəz edən Bir gəmiyə  
əyləşərək niyə çapdı dalğalarda?”
- 710 Bəlkə, oğlum istəyir ki, xalq unutsun onu tamam?”  
Çox ağıllı fikirlərlə zəngin Medont cavab verdi:  
“Deyəmmərəm: allahlardan birisini tələqin etdi,  
Öz qəlbimi çəkdi onu qumlu Pilos diyarına;  
Getdi, bilsin - dönəsidir atası, ya ötüb gedib”.

- 715 Bunu deyib Odisseyin otağından keçib getdi.  
Penelopa çox sarsıldı, salondakı kürsülərdən  
Heç birinin üzərində oturmaq da istəmədi.  
Xanım yataq otağının qapısında əyləşərək,  
Qərq oldu qəm deryasına; istər cavan, istər qoca
- 720 Mə qədər ki, kəniz vardı evdə, tamam ağlaşdılar.  
Ağlayaraq kənizlərə belə dedi Penelopa:  
“Əzizlərim, qulaq asın! Yaşadılarım arasında  
Kronion yalnız məni belə dərdə düşər edib.  
Əvvəl mənim şirürəkli nəcib ərim tələf olub,
- 725 Çox igidlik göstərmişdi o, danaylar arasında.  
Həm Arqosa yayılmışdı şöhrəti, həm Elladaya.  
İndi əziz oğlumu da bir qasırga alıb gedib,  
Heç bilmirəm hara atıb. Getdiyini bilməmişəm!  
Əclafsınız! Yəqin, bundan xəbəriniz vardı sizin, -
- 730 O, sahilə gedib qara gəmisinə əyləşəndə,  
Necə olub heç biriniz gəlib məni oyatmayıb!  
Onun getmək niyyətini mən o zaman bilsə idim,  
Ya qoymazdım ayağını ata evdən dışarıya,  
Ya da mənim meyitimə üstədən keçib gedərdi o!
- 735 Tez çağırın, qoy yanıma gəlsin mənim qoca Doli.  
Atam nökr verib onu ər evinə gələndə mən,  
Bağ-bağçaya, ağaclara keşik çəkir indi qoca.  
İstəyirəm o, Laertə gedib desin əhvalatı.  
Laertə və Laertoğlu allahsifət Odisseyin
- 740 Nəslini məhv edənlərə qarşı, bəlkə, çarə bilir;  
Bəlkə, çıxıb camaata deyəcəkdir əhvalatı”.  
Xanıma üz tutub dayə Yevrikleya belə dedi:  
“Əziz qızım! İstəyirsən, öldür məni öz əlinlə,  
İstəyirsən, salamat qoy, düzü nədir - deyəcəyəm.
- 745 Mən bilirdim. Yolu üçün şərəbı da, çörəyi də,  
O əmr etdi, mən gətirdim. Amma mənə and verdi ki,  
On iki gün susum, ya da başqasından eşidərək  
Məndən xəbər alsan əgər, onda açıb deyim bunu.  
O qorxurdu sən ağlayıb soldurasan camalını.
- 750 Gör indi mən nə deyirəm: get çim, təmiz paltar geyin,  
Kənizlərlə üst qatdakı otağına qalx, orada Zevsin qızı  
Afinaya dua elə, çünki bir o Əziz oğlun Telemaxı  
ölümdən hifz edə bilər. Qocanınsa bir dərdini ikilətmə.  
Çünki Allah



755 Arkeziad övladına o qədər də nifrət etmir.

Bu nəsilədən hansı isə uca damlı bu saraya,  
Bərəkətli tarlalara axır sahib olacaqdır”.

Bu sözlərlə xanımına toxtaq verib kiritdi o.

Penelopa gedib çimdi, sonra təmiz paltar geydi. 760 üst qatdakı otağına qalxdı, neçə kənzilə,

Bir səbətə arpa töküb, Afinaya dua etdi:

“Ülu Zevsin dəfedilməz qızı, yaxşı dinlə məni!

Əgər bir vaxt o çoxbilmiş Odissey bu ev-əşikdə

Sənin üçün heyvan kəsib budlarını yandırıbsa,

765 Yadına sal, özün xilas elə mənim bir balamı,

Mənə elçi düşənlərin xətasından-bəlasından!” Belə

deyib hönküldədi. Afinaya çatdı xahiş. Məftunlara

elə bu vaxt zalda hay-küy salmışdılar. Təşəxxüslü

cavanlardan bəziləri deyirdi ki:

770 “İndi xanım, yəqin, toya hazırlaşır və ağılına

Gəlmir ki, biz Telemaxı öldürməyi qət etmişik!”

Bunu deyən bilmirdi ki, onlar özü öləcəklər. Antinoy bu

cavamlara xitab edib bərkədən dedi: “Yoxsa dəli

olubsunuz? Hər nə gəldi, deyirsiniz! 775 Demirsiniz bu

sözləri çariçaya çatdırırlar?!”

Səs-səmirsiz qalxıb gedək dediyimiz iş dalınca; Axı

bu iş hamımızın ürəyinə yatan işdir”.

Belə deyib o iyirmi sədaqətli cavan seçdi,

Getdi qumlu sahillərə, gəmiləri duran yerə.

780 Əvvəl hamı köməkləşib o gəmini saldı suya,

Yelkənli dor ağacını uzatdılar o gəmidə.

Sonra qayıq halqalara keçirdilər avarları,

Bunlar hazır olan kimi yelkənləri buraxdılar.

Onlara öz nöqərləri gətirdilər silahları.

785 Dərin sahil sularında lövbərləyib o gəmini,

Yerə düşüb şam etdilər, gözlədilər gecə olsun.

Bu vaxt dərddi Penelopa üst qatdakı otağında üzənmişdi;

yadına nə su düşürdü, nə də yemək, Başındakı bu fikirdi:

oğlu nicat tapacaqmı,

790 Yoxsa bədxah məftunları nəfəsini kəsəcəklər?

Ovçuların yaratdığı dairənin sıxlığını Görən

aslan necə qorxub həyəcanlar keçirirsə,

O da elə həyəcanlıydı. Lakin yuxu basdı onu,

Mürgüleyib, yatağına əyildi, dərd çıxdı yaddan.

- 795 Pak Pallada Afina da bu vaxt başqa fikrə düşdü:  
Gözəl qadın İftimaya bənzər xəyal yaratdı o,  
Penelopa kimi o da İkaridən törəmişdi,  
Ferili mərd Yevmel ilə həyat qurub evlənmişdi.  
Odisseyin sarayına yolladı bu tefi allah.
- 800 Çünki yaman dərd çəkərək ağlayırdı Penelopa,  
Teyf xanıma toxtaq verib, göz yaşını kəsməliydi.  
Xəyal rəzə qayışının yarığından girdi evə,  
Çarıçanın başı üstə dayanıb bu sözü dedi:  
“Ey ürəyi qəm üzgünü Penelopa, yatıbsanmı?”
- 805 Yüngülhəyat əbədlər ağlamağı, qəm çəkməyi  
Sənə yasaq eləyirlər. Sağ dönəcək oğlun evə;  
Allahların qarşısında heç bir suçu yoxdur onun!”  
Mürgüləyib gördüyü bu şirin yuxu aləmində  
Ağılkanı Penelopa ona belə cavab verdi:
- 810 “Bacım, bu nə sözdür, dedin? De sən hara, bu yer hara?  
Sən ki bizdən uzaqdasan, buralara gəlməzdin heç.  
Necə yəni deyirsən ki, ağlamayım, zanmayım,  
Qəlbi, ruhu parçalayan nə var - yaddan çıxardım mən?  
Əvvəl mənim şirürəkli nəcib ərim tələf olub,
- 815 Çox igidlik göstərmişdi o, danaylar arasında;  
Həm Arqosa yayılmışdı şöhrəti, həm Elladaya.  
İndi isə əziz oğlum bir gəmiyə minib gedib,  
Bərkə-boşa düşməyib o, dil-ağızsız gəncdir hələ.  
Onun dərdi unutturub mənə, bil ki, ər dərdini;
- 820 Qəlbən qorxub əsirəm ki, onun dəniz yollarında,  
Ya getdiyi yad ölkədə başına bir qəza gələr.  
Düşmənləri çoxdur onun, xata çıxar əllərindən,  
Öz yurduna dönənədək nəfəsini kəsər onlar!”  
Çox da yaxşı seçilməyən kabus ona belə dedi:
- 825 “Əziz bacım, cürətli ol, qorxutma heç ürəyini!  
Onun elə bacarıqlı yol yoldaşı var ki, bacım,  
Kişilər də istəyər ki, o dayansın keşiyində. -  
O, Zevsqızı Afinadır. Dərdlərinə yanır sənin.  
Bu sözləri demək üçün məni də o göndəribdir”.
- 830 Düşüncəli Penelopa ona belə cavab verdi:  
“Eşitdiyim, doğrudan da, ilahənin səsidirsə,  
Ərimin də əhvalından mənə səhih bir xəbər ver.  
Ey ilahə, o sağdırımı, baxırmı gün işığına,  
Yoxsa yoxdur Odisseyim, gedib Aid aləminə?”



835 Çox da yaxşı seçilməyən kabus belə cavab verdi:  
“O diridir, ya ölübdür, - doğrusunu deyəmmərəm, Havayı  
söz danışmaqdan xoşum gəlmir çünki mənim”. Bu sözləri deyib,  
mehtək kabus qarı rəzəsinin Deşiyindən çıxıb getdi. Penelopa  
tez ayıldı 840 Və sevimli ürəyini fərəh hissi çulğaladı.

Yuxuda yox, sanki, bunlar ayıqlıqda baş verirdi.  
Məftunlarsa bir gəmiyə əyləşərək yol gedirdi.  
Bu səfərdən məqsədləri Telemaxı öldürməkdə.

Qayalı Zam adasıyla İtakanın arasında  
845 Asterida adası var, çox da böyük ada deyil.

O adanın gəmilərçün iki rahat limanı var,  
Axeylilər Telemaxa orda pusqu düzəltmişdi.



## BEŞİNCİ NƏĞMƏ

Ölməzləri, faniləri işığa qərq etsin deyə,  
Tifonla cüt yatan Eos oyanıban qalxdı göyə.  
Allahların şurasıydı. Baş tərəfdə ölməzlərin Ən  
güclüsü, qüdrətlişi gursəsli Zevs əyləşmişdi.  
5 Odisseyin dərdlərindən danışırdı pak Afina,  
Onun əsir vəziyyəti sarsıtmışdı ilahəni:  
“Ey Zevs ata və ey başqa alicənab pak allahlar!  
Bir halda ki, rəiyyətlə ata kimi rəftar edən Odisseyi  
bir nəfər də xatırlayıb yada salmır, 10 İndən belə hakimiyyət  
skipetri tutanlardan  
Gərək heç kəs nəcibliyə, yumşaqlığa yol verməsin,  
Qovub rəhmi, ədaləti, camaata zülm eləsin.  
O cəfakeş indi uzaq bir adada, gursaç pəri Kalipsonun  
yanındadır. Zorakılıq edir pəri,  
15 Öz sevimli vətəninə dönə bilmir mərd Odissey Çoxavarlı  
gəmisini və yol yoldaşı yoxdur onun,  
Ö, gəmisiz və yoldaşsız necə keçsin gen dənizi?  
Onun əziz oğlunu da, İtakaya qayıdanda,  
Həlak etmək istəyirlər. Atasının sorağıyla 20 Pilosa və  
Lakedemon diyarına gedibdir o”. Buludyığan Kronoğlu  
belə cavab verdi ona:  
“Bu nə sözdür danışırısan, ağzından nə çıxdı, qızım!  
Vətəninə dönən kimi Odisseyin yağılardan Qisasalma  
qərarını verən sən özünsən ki.  
25 Telemax da öz yurduna sağ-salamat dönsün deyə,  
Müşayiət elə onu, - bunu tək sən bacarırsan.  
Penelopa məftunları qoy əliboş dönsün geri!”  
Bunu deyib əziz oğlu Hermesə əmr elədi Zevs:  
“Hermes, sən ey allahların qasidi, gör nə deyirəm, 30 Get o  
qalınsaç pəriyə çatdır bizim bu qərarı,  
Qoy buraxsın dözümlü çox Odisseyi, bir şərtlə ki, Nə  
insanlar yol yoldaşı olsun onun, nə allahlar. Möhkəm  
saldə çətinliklə keçsin dəniz yollarını,  
Düz iyirmi gündən sonra çatsın barlı Sxeryaya, -



- 35 Allahların törəməsi feakların ölkəsinə.  
Ona feak qəbiləsi hörmət edər allah kimi,  
Gəmi verib apararlar doğma, əziz diyarına, Yığın-  
yığın qızıl və mis, xeyli paltar bağışlarlar; Troyadan öz  
evinə əlidolu qayıtsaydı 40 Qəniməti feakların töhfəsindən  
az olardı.  
Bəli! Gedib vətəni də, uca damlı evini də,  
Doğma qohum-qardaşı da görmək onun nəсібidir”.  
Belə dedi, fərmanına əməl etdi qasid Hermes. İtgedən  
ayağına bağladı zər səndəlini,  
45 Bu səndəllər istər geniş yer üzündə, istər suda Onu külək  
sürətilə uçurdaraq aparırdı.  
Çubuğunu aldı ələ; bu çubuqla istəsə o,  
Oyaqları yuxuladar, yatanları oyadardı.  
Qadir Hermes çubuğuyla endi Olimp təpəsindən.  
50 Piyeriyə çatan kimi endi göydən su üzünə, Qağayıtək  
dalğaların üzərilə süzüb getdi;  
Qanadını duzlu dəniz sularında isladaraq Nəriləyə  
dalğalarda balıq tutan qağayıtək Arqovuran çox  
sürətlə keçirdi su üzərindən.  
55 Qurudan çox-çox aralı bir adaya çatan kimi  
Bənövşəyi dalğalardan qədəm basdı bərk torpağa.  
Gursaç pəri yaşadığı mağaraya çatanadək Getdi  
Hermes. Mağarada gördü gursaç Kalipsonu;  
Ocağından qalxan alov asimana ucalırdı,  
60 Bütün ada yanan sidrin xoş ətrinə qərq olmuşdu. Əlində  
bir qızıl məkik pəri dəzgah ətrafında Gəzib parça  
toxuyurdu, gözəl səslə oxuyurdu. Qaraqovaq,  
qızılağac, bir də ki, sərv ağacının Sıx meşəsi mağaranı  
hər tərəfdən bürümüşdü.  
65 İriqanad bayquş, qırğı, açıqdimdik su qarğası Göy  
budaqlar arasında rahat yuva hörmüşdülər. Onlar  
dəniz sahilində yem axtarıb yemlənirdi. Mağaranın lap  
yanında çoxdu üzüm tənəkləri, Budaqlardan ağır  
üzüm salxımları asılmışdı.  
70 Bir-birindən az aralı dörd saf bulaq qaynayırdı,  
Hər birinin büllur suyu bir tərəfə axmadaydı.  
Kərəvizlə tər bənövşə süs verirdi göy çəmənə.  
Bu adaya bir allahın özünün də yolu düşsə,  
Lap məəttəl qalıb belə gözəlliyə, həzz alardı.

**75** Arqovuran Hermes dəxi heyrətindən donub qaldı.  
 Elə ki, o təəccüblə hər yanı seyr edib doydu,  
 Mağaraya girdi sonra. İlahələr ilahəsi  
 Müsafiri tez tanıdı bircə kərə baxan kimi.  
 Bir-birindən çox aralı olsalar da əbədilər,  
**80** Olan bir iş deyil, onlar yad ola bir-birlərinə.  
 Ancaq igid Odisseyi Hermes orda görmədi.  
 O yenə də bir qayada əyləşərək ağlayırdı;  
 ürəyini parçalayıb didirdi göz yaşı, ah-zar.  
 Nəzərləri dənizdəki ənginliyə dikilmişdi.  
**85** Bu vaxt qəşəng kreslodə əyləşdirib qonağını,  
 İlahələr ilahəsi ona belə sual verdi:  
 “Bu nə işdir? Necə olub - çubuğu zər, özü əziz  
 Hermes bizim evimizə qədəm basıb? Sən ki, bura  
 Az gələrdin! Nə lazımdır? Mümkün olan hər nə varsa  
**90** Və əlimdən nə gəlırsə, mən yerinə yetirərəm.  
 Çox təvəqqe eləyirəm gir içəri, qonağım ol!”  
 Belə deyib masa çəkdi qonağının qabağına,  
 Amvrosya qoydu, nektar qarışdırdı - qıpqırmızı.  
 Yedi-içdi Arqovuran masa üstdə olanlardan.  
**95** Elə ki, o yeyib-içdi, könlü-gözü doydu tamam,  
 İlahəyə xıtab edib bu sözlərlə cavab verdi:  
 “Ey ilahə, gəlişimin səbəbini soruşursan,  
 Buyruğına əməl edib, düzü nədir deyəcəyəm.  
 Özüm bunu istəmədən, məni bura Zevs yolladı.  
**100** Söylə görüm, insanların məskən sala bilmədiyi,  
 Allahlara hekatomba nəzri verə bilmədiyi  
 Duzlu, geniş bir dənizi öz xoşuyla kim qət edər!  
 Qalxantutan Zevsin ancaq buyruğına allahlardan  
 Hansı əks gedə bilər, kəmetinə baxa bilər?  
**105** O dedi ki, bu adada çox əzabkeş bir adam var,  
 Onuncu il Troyanı alt-üst edib yola düşən  
 Axeylərdən onun qədər heç kəs əzab çəkməmişdir.  
 Onlar geri qayıdanda hirsəndirib Afinanı;  
 O da güclü dalğa, külək yollayıb o yollulara.  
**110** Odisseyin yolda bütün yoldaşları həlak olub,  
 Tufan yalnız Odisseyi qova-qova atıb bura.  
 Zevs əmr edir bu adamı öz yurduna çatdırasan,  
 Qohumlardan uzaq yerdə ölmək ona qismət deyil!  
 Amma gedib vətəni də, uca damlı evini də,



- 115 Doğma qohum-qardaşı da görmək onun nəсібidir”.  
Bu sözlərdən Kalipsonun ürəyinə qorxu düşdü, Hermesə  
üz tutub dərhal bu qanadlı sözü dedi:  
“Ey allahlar, siz necə sərt və nə yaman paxılısınız!  
Yatağımı ərə getmək istədiyi adamlarla 120 Bölüşdürən ilahələr  
göz açmırlar əlinizdən.  
Al-saçaqılı Eos sevib-seçən kimi Orionu,  
Xoş gün görən siz allahlar onu təqib elədiniz,  
Axırda da Ortiqiya adasında onu birdən Qızıl taxtlı  
Artemida vurdu zərif oxu ilə.
- 125 Demetra da qəlb səsinə qulaq asıb Yazionla CİÇ şum görmüş  
bir tarlada girdi sevgi yatağına.  
Bir o qədər çəkmədi ki, Zevs bundan tutdu xəbər, Dərhal  
dümağ ildırımına həlak etdi Yazionu.  
İndi məni qoymursunuz fani ilə ömür sürüm.
- 130 Parçalanmış bir gəminin suda gəzən tiri üstədən Onu xilas  
edən mənəm. Zevsin bəyaz ildırımını O gəmini al sularda  
parça-parça eləmişdi,  
Onun bütün yoldaşları dənizdə məhv olmuşdular. Dalğa,  
külək qova-qova onu bura gətirmişdi.
- 135 Onu sevib yedirdim mən. Möhkəm əmin olmuşdum ki,  
Odiseyə ölümsüzlük, qocalmazlıq bəxş edəərəm.  
Qalxantutan Zevsin amma buyruğına allahlardan Hansı  
əks gedə bilər, kəmetinə baxa bilər.  
Madam ki, Zevs getsin deyir, qoy Odisey çıxıb getsin.
- 140 Lakin ona yol yoldaşı, gəmi verə bilmərəm mən:  
Nə avarlı gəyim, nə də onu sonsuz bir dənizin Dalğaları  
üzərindən keçirəcək avarçım var.  
Lakin ata diyarına sağ-salamat dönsün deyə Nə məsləhət  
gərəkdirsə, açıq qəlblə verərəm mən”.
- 145 O bələdçi Arqovuran ilahəyə belə dedi:  
“Onu burda çox saxlama! Cəld ol, Zevsi hirsəndirmə.  
Hirsəndirsən əgər onu sənənin halın yaman olar”.  
Bunu deyib o qüdrətli Arqovuran çıxıb getdi.  
Hakim pəri eşidincə Kronidin buyruğunu,
- 150 Yubanmadan getdi igid Odiseylə danışmağa.  
Sahildəki yarıqanda o əyləşmişdi gözü yaşlı.  
Ömrü vətən həsrətilə əriyirdi gilə-gilə.  
Pəridəki gözəllik də cəlb etmirdi daha onu.  
Gecələri amma dərin mağarada istəmədən

- 155 Ehtiraslı pəri ilə bir yastığa baş qoyurdu.  
Gündüzlərsə bütün günü qaya üstə əyləşirdi,  
ürəyini parçalayıb didirdi göz yaşı, ah-zar,  
Nəzərləri dənizdəki ənginliyə dikilirdi.  
İlahələr ilahəsi ona yaxın gəlib dedi:
- 160 “Ey bəxtikəm, yanımda dərd-qəm çəkməyin bəsdir daha!  
Həyatını puç eləmə. Buraxıram səni; çıx get.  
Ancaq əwəl doğrayaraq dirəklərdən bir sal düzəlt.  
Sis-dumanlı dənizləri qət etdirsən deyə sənə,  
Həmin salın üzərinə taxtapuş vur, hündür olsun.  
165 Yolda korluq çəkməyəsən deyə səni bol çörəklə,  
Al şərabla, bir də şirin suyla təchiz eləyəyəm.  
Sağ-salamat yetişəsən deyə ata diyarına,  
Paltar verib, səmt küləyi əsdirərəm yol boyunca.  
Hökmü, gücü məndən üstün göy sahibi allahların,  
170 Bir halda ki, istədiyi budur, bu da olmalıdır”.  
Belə dedi. Dözümüçox Odisseyi dəhşət aldı.  
Bərkdən ona xitab edib bu qanadlı sözü dedi:  
“Fikrin məni yola salmaq deyil, başqa məsələdir:  
Sal üstündə necə keçim mən bu sonsuz dalğaları!  
175 Kronion səmt küləyi əsdirəndə belə həтта  
İtgedən gəmi bu sərt dənizdən çox çətin keçir.  
Madam sənin ürəyindən deyil, sala minməyəm mən;  
Məni başqa fəlakətə düşür etmək xəyalında  
Deyilsənsə and iç, böyük andımızı təkrar elə”.
- 180 Belə dedi. Gözəl pəri sıgallayıb Odisseyi,  
Mehribanca, nəzakətlə müraciət etdi ona:  
“Bir halda ki, and içməyə məni vadar eləyirsən,  
Demək səndə fəndgirlik də vardır, incə düşüncə də.  
Şahid olsun qoy bu torpaq, şahid olsun əngin səma,  
185 Şahid olsun yer altından axıb gedən Stiks çayı! -  
Bundan böyük andı yoxdur ölməz, nəcib allahların, -  
Sənə xətər toxundurmaq xəyalına düşməmişəm,  
Əksinə, mən özümü də sən düşdüyün vəziyyətdə  
Hesab edib, qayğıkeşin olmaq haqda düşünürəm.  
190 Çünki mənim sinəmdəki bu ürək də dəmir deyil,  
Rəhm eləmək və acımaq ona da xas olan hissidir”.  
Bunu deyib Odisseyin qabağına düşüb getdi,  
Odissey də təqib etdi pak ilahə Kalipsonu.  
Hər ikisi daxil oldu həmin dərən mağaraya.



- 195 Bir az əvvəl Arqovuran əyləşdiyi kreslodə  
Əyləşdirib Odisseyi, yemək-içmək verdi pəri, - İnsanların  
yeyəcəyi hər nə varsa, verdi ona.  
O özü də Odisseyin qarşısında əyləşincə,  
Qaravaşlar nektar ilə amvrosya gətirdilər,  
200 Onlar hazır yeməklərə uzatdılar əllərini.  
İstədiyi qədər hər kəs yeyib-içib ləzzət aldı.  
İlahələr ilahəsi belə dedi Odisseyə:  
“Ey allahın törəməsi, ey çoxbilmiş mərd Odissey! Deməli,  
sən günü bu gün evə dönmək istəyirsən.  
205 Nə deyirəm! Sevindirsin səni Olimp allahları!  
Ancaq bilsən sən öz doğma vətəninə çatanadək Başına nə  
müsibətlər gətirəcək tale sənin,  
Bu səfərə can atmazsan, yanımdaca qalıb mənim,  
Ölməzliyə yetişərsən. Ancaq gedib arvadını *2io* Görməyə çox  
can atırsan, onsuz yaman darıxırsan. Halbuki mən nə görkəmdə  
geri qallam arvadından, Nə də boyda. Bir də fani olan qadın  
gözəllikdə Ölməz olan ilahəylə müqayisə olunarmı?”  
O çoxbilmiş Odisseysə ilahəyə belə dedi:  
215 “Bir söz deyim, ürəyinə toxunmasın, ey ilahə!  
Özüm yaxşı bilirəm ki, ağıl kanı Penelopa Görkəmcə və  
boy-buxunca səndən çox-çox geri qalır. O fanidir, sən  
ölümsüz və qocalmaz ilahəsən.  
Lakin buna baxmayaraq gecə-gündüz fikrim budur, 220  
Yenə də öz vətənim, öz evimi gedim görüm. Ölməzlərdən əgər  
biri tünd-qırmızı dalğalarda Mənə bəla göndərərsə, qəbulumdur  
o da mənim. Döyüslərdə və dənizdə mən az əzab çəkməmişəm;  
Qoy çəkdiyim əzabların birisi də artıq olsun!”  
225 Belə dedi. Elə bu vaxt günəş batdı, zülmət çökdü.  
Hər ikisi mağaraya girib küncə çəkildilər,  
Sübhə qədər bir yataqda məhəbbətdən zövq aldılar. Erkən  
doğan alsaçaqlı Eos çıxdı qaranlıqdan. Allahsifət mərd  
Odissey geydi xiton və plaşı,  
230 İlahə də öz gümüşü paltarını geyindi tez,  
Zərif, yumşaq paltar üstədən bağladı zər kəmərinə,  
Geyinərək-gecinərək ördü zərif örpəyini,  
Odisseyi yola salmaq qayğısına qaldı sonra.  
Əvvəl başdan əllərinə yatımlı tunc balta verdi,

235 İtilənmiş iki ağzı vardı həmin tunc baltanın;  
 Hamar, qəşəng sapı vardı onun zeytun ağacından;  
 Hamarlamak üçün ayn bir balta da verdi ona.  
 Sonra pəri Odisseyi apardı sıx meşəliyə;  
 Qaraqovaq, qızılağac və uca şam çoxdu orda,  
 240 Onlar çoxdan qurumuşdu, üzmək üçün yararlıydı.  
 Clca boylu ağaclığa gətirərək Odisseyi,  
 Öz evinə çıxıb getdi ilahələr ilahəsi.  
 Odissey çox asan və tez gəldi işin öhdəsindən.  
 Düz iyirmi ağac kəsib hamarladı balta ilə,  
 245 İp götürüb əyri-üyrü yerlərini cilaladı.  
 Elə bu vaxt burğu ilə geri döndü ilahə də.  
 Dəlik açıb Odissey bənd etdi bütün şalbanları,  
 Bir dirəklə bərkidərək çiv də vurdu arasına.  
 Altını yük gəmisinin mahir usta nə ölçüdə  
 250 Düzəldirsə o çoxbilmiş Odissey də öz salını  
 O ölçü, o genişlikdə hazırladı səliqəylə.  
 Sonra möhkəm dayaqları dikinə bənd edib sala,  
 Cizun-uzun taxtalardan bir döşəmə hazırladı.  
 Düz ortada dor ucaldı, yelkən üçün atma vurdu,  
 255 Salın idarəsi üçün bir sükan da hazırladı.  
 Dalğalardan qorunmaqçın hörüb heyva çubuğuyla  
 Hər tərəfi çəpərlədi, ağırlıqla tarazladı.  
 Kalipso da yelkən üçün qalın kətan gətirərək  
 Verdi ona. Yelkəni də hazırladı mərd Odissey,  
 260 İp bağladı o yelkəni qaldırmaqçın-düşürməkçün.  
 İtələyib sonra linglə saldı salı pak dənizə.  
 Dördüncü gün gəlib çatdı; o işini başa vurdu.  
 Beşinci gün yola salmaq üçün pəri Odisseyi  
 Çimizdirib, xoş ətirli paltar verdi geyinməyə.  
 265 Düz bir tuluq qara şərab qoydurdu o sala pəri,  
 Bir tuluq da içməli su, bir kisə də çörək verdi,  
 Hər cür yemək azuqəsi gətirdirib qoydu sala.  
 Müləyim səmt küləyi də əsdirdi ki, çəksin salı.  
 Sevinərək yelkənini açıb üzdü mərd Odissey.  
 270 Möhkəm salda əyləşərək, məharətli əllərilə Yapışib  
 sal sükanından gecə-gündüz sürdü onu. Gah Ülkərə  
 baxdı gözü, gah gec batan Volopasa, Baxdı Ayı  
 bürcünə gah - bir adı da Qazalaqdır - Gəzib göydə o  
 göz qoyur Oriona, sezilmədən,



275 Okeanın sularında yuyunmayan bircə odur.

Kalipso mərd Odisseyə demişdi ki, elə getsin Ki, həmin  
bürc olsun salın həmişə sol tərəfində.

On yeddi gün dənizdə yol qət elədi mərd Odissey. Ertəsi  
gün üzüb gedən sala yaxın məsafədə 280 Feakların kölgəli dağ-  
təpələri çarpdı gözə.

Sis-dumanlı dəniz üçün bir qalxandı, sanki, onlar.

Lakin həbəş ölkəsindən qayıdırdı Yertitrədən.

Odisseyin göy dənizi salla üzüb keçdiyini Gördü Solim  
dağlarından. Poseydonu hirs çulğadı 285 Və başını tərpadərək  
belə dedi öz-özünə:

“Bu nə işdir? Doğrudanmı, mən həbəşlər diyarında Olan  
zaman allahlar bir başqa qərar qəbul edib?

O, feaklar adasına yaxınlaşır; ora çatsa Demək, azad  
olmalıdır sonsuz əzab-ışgəncədən.

290 Amma hələ mən doyunca ona sitəm etməliyəm”.

Buludları yığıb, dərhal üçdişlini çaldı suya

Tələtümə gəldi dəniz; bir-birinə əks yellər Əsdi  
birdən, qara bulud zülmət çəkdi yerə, göyə Sanki,  
qatı qaranlıqlı gecə endi asimandan.

295 Yevrlə Not əsən kimi şahə qalxdı dik dalğalar.

Əsdi yeyin Zefir ilə, bulud qovan Borey yeli.

Odisseyin dizləri də gücdən düşdü, ürəyi də.

Çox həyəcan keçirərək belə dedi mərd qəlbinə:

“Yazıq canım! Görən necə bitəcəkdir bu fırtına?

300 Qorxuram ki, ilahənin dedikləri doğru çıxsa.

O demişdi: öz evimə çatanadək, mənim başım

Çox bəlalər çəkəcəkdir. Doğru çıxır onun sözü.

Nəhayətsiz göy üzünü Zevs buludla örtüb  
tamam.

O, dənizə lərzə salıb, bir-birinə əks yelləri 305 Bir-birinə  
toqquşdurur. Qarşidadır labüd ölüm! Atridlərin xatirinə Troyada  
şəhid olan Danaylılar məndən üçqat, bəlkə, dördqat  
xoşbəxtidirlər. Troyanlar tərəfindən öldürülən Axillesin Cənazəsi  
yanında, kaş, üzərimə yağdırılan 310 Say-hesabsız nizələlərə hədəf  
olub öləydim mən! Axeylilər dəfn eləyib, ad-sanımı ucaldıydı.

Amma indi ən şərəfsiz bir ölümle öləcəyəm”.

Belə dedi. Elə bu vaxt şahə qalxan nəhəng dalğa Gəlib  
salın üzərinə, onu fir-fir fırlatdı:



315 Əli salın sükanından çıxdı, özü düşdü suya  
 Əks səmtə əsən güclü küləklərin şiddətindən  
 Dor ağacı düz ortadan sınıb iki parça oldu.  
 Külək taxta döşəməni və yelkəni alıb getdi.  
 Odisseyin özü isə su təkində qaldı xeyli,  
 320 Gur dalğalar qoymurdu ki, çıxсын suyun üzünə o,  
 Pəri verən paltarlar da maneçilik törədirdi.  
 Axır üzə çıxıb bildi, duzlu suyu qusa-qusa;  
 Bu acı su axdı onun saçlarının arasından.  
 Çox əziyyət çəkdisə də salı yaddan çıxartmadı.  
 325 Dalğalan yarıb üzdü, onu tapıb tez yapışdı,  
 Minib sala, yaxasını məhv olmaqdan xilas etdi.  
 Dalğa salı gah o yana aparırdı, gah bu yana.  
 Payız fəslı, sanki, Borey, ilişərək toplanmış  
 Qaratikan şaxlarını qovur geniş düzənlikdə.  
 330 Küləklər də belə qovub aparırdı salı suda.  
 Qabağına qatıb salı ora-bura atsın deyə,  
 Not Boreyə, Yevr Zefirə tərəf qovub aparırdı...  
 Kadının qızı Levkoteya-İno gördü onu birdən.  
 Bir vaxt fani insandı o, sonra əngin dənizlərin  
 335 İlahəsi olub çatdı xeyli uca bir şərəfə.  
 Odisseyi burda əzab çəkən görüb rəhmi gəldi.  
 Suyun dərin qatlarını yara-yara çıxdı üzə,  
 Clçub qondu sal üstünə, Odisseyə belə dedi:  
 “De, ay yazıq, neylədin ki, hirsələndirdin Poseydonu?  
 340 Niyə belə qəzəblənib, sənə belə divan tutur?  
 Amma bil ki, istəsə də məhv eləyə bilməz səni.  
 Görürəm ki, ağılısan, nə deyirəm - əməl elə.  
 Tez soyunub atıl suya və işə sal əllərini;  
 Salı isə qoy haraya qovur qovsun əsən yellər,  
 345 üz feaklar diyarına, orda zaval yoxdur sənə.  
 Bu əbədi örtüyü də al sinənin üstünə tut.  
 Sən onunla nə əzabdan, nə ölümdən çəkinərsən.  
 Elə ki, öz əllərinlə quru yerə toxundun sən,  
 Tez çıxardıb at örtüyü tünd-qırmızı dalğalara,  
 350 Bacardıqca uzağa at, özün dönüb geriyyə üz”.  
 Belə deyib Odisseyə verdi həmin o örtüyü,  
 Su quşuna çevrilərək batdı coşqun dalğalarda;  
 Rəngi qara o dalğalar gizlətdilər ilahəni.  
 Dözümü çox Odisseyə öz-özünə fikrə getdi,



- 355 Çox həyəcan keçirərək belə dedi mərd qəlbinə:  
“Yazıq canım! - Salı tərək et - məsləhəti vermək ilə  
Allahlardan biri mənə yenə kələk gəlməyirmi?  
Yox, salı tərək edəmmərəm. Görürəm ki, uzaqdadır Mənim  
nicat gözlədiyim o torpağın sahilləri.
- 360 Başqa sayaq etməliyəm; ən yaxşısı budur ki, mən Necə ki,  
sal şalbanları bir-birindən ayrılmayıb,  
Dözüb hər bir çətinliyə mən də saldan ayrılmayım. Əgər  
salı parçalasa coşqun dəniz dalğaları,  
Onda suya atılam, - ən yaxşısı budur ki, var!”
- 365 Bu barədə düşünürkən mərd Odissey öz-özünə, Yertitrədən  
Poseydon da çox heyvərə bir dalğanı Qaldıraraq  
Odisseyin bərəsinə çırpdı birdən.  
Bəzən güclü bir qasırğa quru saman çöplərini Qaldıraraq  
pərən-pərən salır bir göz qırpımında,
- 370 Dalğa o cür pərən-pərən saldı salın tirlərini,  
Odissey bir tirə minib çapdı köhlən bir at kimi.  
Kalipsonun bəxş etdiyi pal-paltarı soyundu tez,  
İlahənin örtüyü ilə ördü dərhal sinəsini,  
Əllərini açıb, suya atıldı tez başı üstə.
- 375 Dənizlərin hökmdarı Yertitrədən gördü bunu Və başını  
tərpədərk, gülümsünüb belə dedi:  
“Ey cəfakəş, bu tufanlı dənizdə üz, üz hələ sən,  
CİZ o Zevsin yetirməsi feaklara çatanadək.  
Çəkdiyin bu müsibətlər, mənəcə, sənə cəzandır, çək!” 380
- Belə deyib uzunyallı atlarını qamçıladi,  
Getdi Eqi şəhərinə, orda qəsri vardı onun.  
Zevsin qızı Afinanın başına bu fikir gəldi:  
Kəndi əsən küləklərin qabağını: əmr etdi ki,  
Bütün yellər cövlanını dayandırıb, rahatlınsın,
- 385 Tək Boreyə izin verdi. Dalğaları dayandırdı  
Ki, ölümdən və Kerlərdən xilas olmuş mərd Odissey  
Avarsevən feakların diyarına çıxıb bilsin.  
Odissey düz iki gün də əl-qol atdı göy sulara, Dönə-dönə  
gözlərinin qarşısında durdu ölüm.
- 390 Gursaç Eos üçüncü günün açdı sabahını. Sakitləşdi əsən  
yellər. Odissey göy dalğalarda Gördü külək əsmir daha.  
Lakin hündür bir dalğanın Zirvəsinə qalxan kimi  
yaxınlıqda yer göründü.  
Tərs bir allah tərəfindən bəzən bir xəstə düşür,

395 Bu xəstəlik uzun çəkib, gündən-günə ağırlaşır,  
 Lakin onun uşaqları xatirinə pak allahlar  
 Birdən onu sağaldırsa, uşaqlar lap çox sevinir.  
 Görcək yeri və meşəni o da belə bərk sevindi,  
 Sahilə tez çatsın deyə üzdü bütün qüvvəsilə.  
 400 Səsin çata biləcəyi məsafəni qət edincə,  
 Qulağına çatdı sahil daşlarından qopan səs-küy;  
 Uca sahil daşlarına çarpan sular qaynaşaraq,  
 O daşları başdan-başa köpüklərə qərq edirdi.  
 Gəmilərcün nə bir körfəz vardı orda, nə də liman.  
 405 Başdan-başa sahil yalçın qayalardan ibarətdi.  
 Gücdən düşdü Odiseyin dizləri də, ürəyi də.  
 Çox həyəcan keçirərək belə dedi, mərd qəlbinə:  
 “Ah, dərdə bax! Zevs dənizi keçməyimə imkan verib.  
 Birdən-birə quru üzü görməyimə yol verirkən,  
 410 Gur sulardan çıxmaq üçün sahildə bir yer tapmıram  
 Hər yan daşlıq, hər tərəfdə coşub-daşan sərt dalğalar,  
 Sahil isə hündür, hamar bir divarı xatırladır.  
 Dəniz burda çox dərinidir, ayağımı qoymaq üçün  
 Münasib bir yer yoxdur ki, məhv olmaqdan can qurtarım.  
 415 Sahilə yan alsam əgər, gur dalğalar alıb məni  
 Sal daşlara çırpır, yəqin, əziyyətim hədər gedər.  
 Bəlkə elə, sahil boyu üz-üzə gedim görüm  
 Çıxmaq üçün bir körfəzciik, ya maili bir yer varmı.  
 Qorxuram ki, coşan sular birdən-birə alıb məni  
 420 Bol baliqlı dənizin düz ortasına atar yenə.  
 Ya allahlar bəd bir heyvan yollar mənim üzərimə;  
 Amfitrita çox bəsləyir belə nəhəng heyvanları.  
 Bilirəm ki, Poseydonun yaman hirsı tutub mənə”.  
 Qəlbi, ruhu tərəddüddə ikən, onu nəhəng dalğa  
 425 Sahildəki qayalara tərəf atdı birdən-birə.  
 Elə bu vaxt Zevsin qızı Afinanın təlqinilə  
 Atılaraq ikiəlli bir qayadan tutmasaydı,  
 Sümükləri sınıb, tamam çıxacaqdı dəridən də.  
 Dalğa keçib gedənədək o qayadan tutub durdu.  
 430 Bu bələdan qurtarsa da, dalğa geri qayıdanda  
 Onu ordan qopardaraq uzaq saldı o sahildən.  
 Polipləri yuvasından güclə dartıb çıxaranda,  
 Bədənində daş-kəsəyin qırıntısı qaldığıtək,  
 Qopub daşda qaldı onun əllərinin dərisi də.



- 435 Odisseyi başdan-başa öz altına aldı dalğa.  
Zevsin qızı ruhlandırmış olmasaydı əgər onu,  
Şübhəsiz o bəxtikəmi ölüm alıb gedəcəkdı.  
Qayalara tərəf gedən gur dalğadan yana çıxıb,  
Sahil boyu üzə-üzə göz qoydu ki, görsün orda 440
- Çıxmaq üçün bir körfəzcik, ya maili bir yer varmı.  
Duru bir çay mənəsinə gedib çatdı üzə-üzə.  
Qayasızdı, çıxmaq üçün ən münasib verdi bu yer,  
Həm də əsən küləklərdən mühafizə olunmuşdu. Sidq-  
ürəklə yalvararaq Odissey o çaya dedi:
- 445 “Ey hökmdar! Hər kimsənsə dinlə məni, yalvarıram,  
Qəzəblənmiş Poseydondan güclə qaçıb qurtarmışam  
Kömək uman bir qərribə ölməzlərin özü belə Hörmət edir,  
- çox bəlaya düşər olub, indi mən də O müqəddəs axınına,  
dizlərinə qapanıram:
- 450 Ey hakimim, səndən kömək ummağımla fəxr edirəm!” Çay  
yatırdıb dalğaları, yavaşıtıdı axınıni.  
Suyun səthi hamarlandı; allah o çay mənəsinədə Odisseyə  
nicat verdi. Büküldü əl və dizləri.  
Fırtınalı dəniz onun almışdı tab-tavanını.
- 455 O şişmişdi; həm burnundan su gəlirdi, həm ağzından.  
Şüurunı itirərək sərilmişdi yerə səssiz Və nəfəssiz; yaman  
əldən düşüb, yaman yorulmuşdu Bir az sonra ayıldı o,  
ruhu geri döndü yenə,  
İlahənin bəxş etdiyi o örtüyü tez çıxardı 460 Atdı  
çaya; o çay gedib göy dənizə tökülürdü. Dalğaların  
axınıyla axıb getdi və İnonun Əlinə tez çatdı örtük.  
Odisseysə çaydan çıxıb Qamışlıqda uzanaraq bərəkətli  
yeri öpdü.  
Çox həyəcan keçirərək belə dedi mərə qəlbinə:
- 465 “Ah, görəsən, hələ nələr çəkəcəkdir mənim başım? Əgər  
çayın kənarında keçirsəm mən bu gecəni,  
Buz kimi şəh, bir də qırov axırıma çıxar, yəqin.  
Onsuz da bu ürəkkeçmə keyləşdirib məni tamam.  
Gücləndikcə səhər mehi soyuqlaşır çay havası.
- 470 Əgər qalxıb bu təpəyə, sıx kölgəli meşədə mən (Jzansam kol  
arasında, bu üşütmə, bu yorğunluq Canımdan tez çıxıb  
gedər, yatıb yaxşı dincələrəm. - Bircə qorxum budur:  
birdən yem olaram vəhşilərə!” Çox götür-qoy elədikdən  
sonra belə qət edərək,

475 Çaya yaxın tərədəki meşəliyə yollandı o,  
Orda bitmiş qoşa zeytun ağacına yaxınlaşdı;  
Ağaclardan biri adi zeytun idi, biri vəhşi.  
Ən şiddətli küləklər də tutmurdu bu ağacları,  
Sıx yarpağı buraxmırdı qızmar günün şüasını,  
480 Budaqlan elə sıx-sıx hörülmüşdü zeytunların,  
Yağışı da buraxmırdı. Odissey bu ağacların Altıda  
dərhal özünə bir rahat, yumşaq yer düzəltdi, Onun bura  
topladığı xəzəllər o qədər ki,  
Qış nə qədər soyuq keçir keçsin, həmin sığnacağa 485  
İki nəfər deyil, hətta üç nəfər də sığınardı  
Dözümü çox Odissey bu yeri görcək sevinmişdi  
Xəzəlləri bir yerə cəm edib girdi arasına.  
El-obadan çox-çox uzaq düşmüş çoban görürsən ki,  
Ehtiyatçın bir kösövü kül altında gizlədir ki,  
490 Sonra dağa-daşa düşüb, özgələrə əl açmasın. Odissey də o  
kösövtək girdi yarpaq arasına.  
Afina da ona yuxu göndərdi ki, möhkəm yuxu Qapayıb  
göz qapağını, qovsun ağır yorğunluğu.



## ALTINCI NƏGMƏ

- Bərkə-boşa düşüb-çıxmış allahsifət mərd Odissey  
Yorğunluğun daldı şirin yuxusuna. Afınasa Feakların  
yurdundakı bir şəhərə getdi birbaş.  
Bir vaxt geniş Gipereya məskən idi feaklara;  
50 yer qəddar təpəgözlər diyarına çox yaxındı.  
Onlar gücdə üstün olub feakları talardılar,  
Buna görə çar Navsifoy əməksevər feakları Sxeryaya  
köçürdərək, uzaşdırdı taygözlərdən.  
Orda şəhər ətrafına sədd çəkdirib, ev tikdirdi, 10  
İbadətqah bina edib, böldü əkin yerlərini,  
Sonra Kerə təslim olub getdi Aid aləminə. Allahlartək  
müdrək olan Alkinoya keçdi çarlıq. Odisseyi öz  
yurdunda tez çatdırmaq xəyalıyla, Alkinoyun sarayına  
gəlib çıxdı pak Afina.
- 15 Yaraşığı, uca yataq otağına qalxdı o cəld,  
İlahəyə bənzər bir qız yatmadaydı o otaqda.  
Feak çarı Alkinoyun qızı idi Navsikaya.  
O otağın kilidlənmiş qapısının sağ-solunda Xariltərtək  
gözəl iki qulluqçu qız uyumuşdu.
- 20 Bir meh kimi süzülərək yatan qızın yatağına,  
Baş tərəfdə dayanaraq nitq elədi pak Afina;  
Dimant adlı dənizçinin qızı kimi gəlmişdi o,  
Navsikaya öz yaşadı həmin qızı çox sevirdi.  
Gəlib o qız surətində belə dedi pak Afina:
- 25 “Anan yaman soyuqqanlı doğub səni, Navsikaya!  
Əhəmiyyət vermirsən heç yuyulmalı paltarlara.  
Toy gününə çox qalmayıb; onda gərək sən özün də,  
Gəlinlə bir toya gedən adamlar da təmiz geyə. Səliqəli  
paltar geyən adamlar çox təriflənir,
- 30 Fərəhlənir onların öz əziz ata-anası da.  
Səhər tezdən gəl birlikdə gedək çayda paltar yuyaq.  
Tez qurtarsın deyə işin mən də kömək eləyəyəm. Sənin  
evdə qız qalmağın axı uzun sürməyəcək, Adlı-sanlı  
feaklardan səndə gözü olan çoxdur;

35 Axı burda sən özün də adlı-sanlı nəsil dənsən.  
 O şöhrət gir atandan sən xahiş et ki, səhər tezdən  
 Qatırları arabaya qoşdursun; o arabaya  
 Nə qədər ki, paltar, kəmər və örtük var, yükləyəsən.  
 Pay-piyada getməkdənsə özün də min arabaya,  
 40 Axı paltar yuyulan yer şəhərdən çox aralıdır”.  
 Bunu deyib bayquşgözlü pak Afina allahların  
 Yaşadığı möhkəm Olimp zirvəsinə çıxıb getdi. -  
 O əbədi iqamətgah nə küləkdən silkələnir.  
 Nə islanın yağışlardan, nə qar görür, üstündəki  
 45 Səma daim buludsuzdur, açıqdır və işıqlıdır.  
 Orda xoşbəxt allahların kef-damaqla keçir günü.  
 Afina da öz sözünü qıza deyib getdi ora.  
 Bir az sonra qızıl taxtlı Eos, xanım şahzadəni  
 Oyadınca o, yuxuda gördüyünə heyrət etdi.  
 50 Yuxusunu söyləməyə getdi ata-anasına.  
 Gördü əziz anası da, atası da saraydadır.  
 Anası od kənanında kənizlərlə əyləşərək  
 Çəhrayı ip əyirirdi; orda idi atası da,  
 Ağsaqqallar şurasına getmək üçün tələsirdi;  
 55 Onu tayfa başçıları çağırmışdı bu şuraya,  
 Atasına yaxınlaşıb belə dedi Navsikaya:  
 “Əziz ata, de qoşsunlar möhkəmtəkər arabanı,  
 Paltarları yumaq üçün gərək çaya aparam mən,  
 Çünki çoxdan yuyulmayıb o paltarlar, kirli durur  
 60 Sən özün adlı-sanlı adamların yığnağında  
 Əyləşəndə lazımdır ki, əynin-başın təmiz olsun.  
 Bundan başqa beş oğlun da vardır sənin bu sarayda.  
 İkisinin arvadı var, üçü hələ evlənməyib;  
 Onlar təmiz paltar geyib rəqsə getmək istəyirlər,  
 65 Bu təmizlik barəsində qayğı isə mənə düşür”.  
 Belə dedi. Toyu haqda danışmaqdan həya etdi,  
 Ata özü bunu duyub övladına belə dedi:  
 “Qızım, səndən qatırları əsirgəyən deyiləm mən,  
 Gedirsən get. Möhkəmtəkər araba da qoşar qullar;  
 70 Paltarları qoymaq üçün yük yeri də olar onun”.  
 Bunu deyib, nə lazımsa nökrələrə əmr elədi,  
 Onlar əmrə əməl edib dışarıya çıxan kimi  
 Möhkəmdırnaq qatırları tez qoşdular arabaya.  
 Parıldayan paltarları qız anbardan çıxardaraq



- 75 Yaxşı-yaxşı rəndələnmiş arabada yerləşdirdi.  
Anası bir xeyli yemək qoydu hörmə gen səbətdə,  
Sonra keçi dərisindən bir tuluq da şərab qoydu.  
Navsikaya paltarlarla çıxdı uca arabaya.  
Həm kənzilər, həm də özü canlarına çəkmək üçün 80  
Areta bir qızıl qabda yağ da verdi gedənlərə.  
Cilovu da, qamçını da aldı ələ Navsikaya.  
Qatırları qamçılıdı. Dərhal onlar götürüldü. Qatırların  
yükü xeyli paltar ilə xanım qızdı.  
Kənzilər arabanın arxasınca gəlirdilər.
- 85 Bir az sonra çatdı onlar gözəl çayın sahilinə.  
Paltar üçün çalaların suyu əskik olmazdı heç. Altdan  
vuran su hər cürə keri yuyub aparırdı. Həmin yerə  
çatan kimi qatırları açdı onlar, Otlasınlar deyə çayın  
sahilinə buraxdılar.
- 80 Çəmən burda bal ətirli otlar ilə zəngin idi.  
Paltarları arabadan alıb suya basdı qızlar;  
Bir-birilə bəhsə girib tapdadılar yeyin-yeyin.  
Bütün kirli paltarları təmiz yuyub qurtarıncə,  
Göy dənizin xırda daşlı sahilində sərdi onlar;
- 95 Bu daşları dönə-dönə yumuşdular gur dalğalar.  
Qızlar özü çimib, sonra canlarına yağ çəkдилər, Əyləşib  
çay sahilində yaxşı nahar elədilər. Yuduqları paltarları  
qurudurdu gün bu zaman. Yeyib-içib doyan kimi,  
xanım qız da, kənzilər də 100 Örpəkləri açıb, top-top  
oynamağa başladılar, Başçılığını nəğmə deyən Navsikaya  
eləyirdi.  
Elə bil ki, Artemida Yerimanf, ya Qayget dağı  
Döşlərində nəşə ilə qaban və ya maral qovur; Sanki, ovu çox  
xoşlayan o ilahə arxasınca 105 Zevs qızları gözəl səhra  
pəriləri yallı gedir,  
Pak ilahə Leto isə ona baxıb fərəhlənir, - Pərilər çox  
gözəlsə də onun qızı Artemida Boy-buxunda, gözəllikdə  
hamısından seçilir tez, Xanım qız da onun kimi seçilirdi  
kənzilərdən. 110 Navsikaya evə dönmək istəyirdi; zərif,  
qəşəng Paltarları yığdıraraq qatırları qoşdurmuşdu. Afinanın  
başına bir təzə fikir gəldi bu vaxt:  
İstədi ki, mərd Odissey oyanaraq görsün qızı, -  
Feakların şəhərinə aparsın qız Odisseyi.



- 115 Navsikaya kənizlərdən birisinə atdı topu,  
Top o qıza deyil, gedib həmin dərin çaya düşdü.  
Qızlar birdən qışqırdılar. Odisseyi oyatdı səs,  
Tezəcə qalxıb öz-özünə düşünməyə başladı o:  
“Ah, görəsən, yenə hansı bir yad elə gəlib çıxdım?  
120 Vəhşidirmi, lovğadırmı, görən, burda yaşayanlar?  
Ya allahdan xof eləyən, qonaqpərvər adamlardır?  
Qulağıma səslər gəlir, özü də qız səsləridir.  
Yoxsa burda yumru başlı təpələrin, ya çayların,  
Ya ətirli çəmənlərin pəriləri gizlənilblər?  
125 Yoxsa bu yer dili olan adamların məskənidir?  
Ən yaxşısı budur, gedim özüm görüm bu nə səsdir”.  
Bunu deyib kol dalından çıxdı üzə mərd Odissey.  
Örtülməli yerlərini örtmək üçün sıx kolluqdan  
Öz qüvvətli əllərilə yamyaşıl bir budaq qırdı.  
130 Elə bil ki, öz gücünə güvənən bir dağ aslanı  
Ova çıxır, - nə yağışa məhəl qoyur, nə küləyə;  
Hücum çəkir çöldə qoyun, ya qaramal sürüsünə,  
Ya meşədə maral tutur. Bir ağıla girib hətta  
Ordan qoyun çalmağa da məcbur edir adıq onu.  
135 Odissey də tamam çılpaq olmasına baxmayaraq,  
Gursaç qızlar olan yerə yollanmağa məcbur oldu.  
Onu dəniz lehməsinə batmış görüb qorxdu qızlar,  
Dağılışıb üz qoydular suya girmiş bir zolağa.  
Alkinoyun gözəl qızı Navsikaya qaldı yalnız;  
140 Afınaydı qorxaqlığı qovan onun ürəyindən.  
Qız önündə durdu onun, Odisseysə çaşıb qaldı:  
Bilmədi ki, düşüb qızın dizlərini qucaqlasın,  
Yoxsa bir az kənar durub yalvar-yaxar etsin ona  
Ki, şəhəri göstərib qız, paltar versin geyinməyə.  
145 Çox götür-qoy edib bunu, bu qərara gəldi axır:  
Dizlərini qucaqlasa, hirsləndirə bilər qızı,  
Bir az gəndən öz sözünü demək daha məsləhətdir.  
Dərhal yaxşı sözlər seçib ona belə xitab etdi:  
“İlahəsən, ya fanisən, dizlərini qucaqlayıb yalvanram!  
150 Clc-bucaqsız göy sahibi allahlardan birisənsə,  
Gözəllikdə, boy-buxunda sən o Zevsin gözəl qızı  
Artemida ilə yalnız müqayisə olunarsan.  
Əgər yerdə həyat sürən fanilərdən birisənsə,  
Atan, anan, qardaşların bir yox, üçqat bəxtəvərdir.



- 155 Nəğmə deyib rəqs eləyən tay-tuşların arasında Sənin kimi cəvanəzən bir gözəli görün zaman Ailənin qəlbi böyük xoşbəxtliklə vurur, yəqin.  
Hamıdan çox töhfə verib səni alan bir cavanı O dediyim adamlardan daha xoşbəxt sayıram mən.
- 160 Nə qadınlar, nə kişilər arasında sənin kimi Gözəllərə rast gəlməmişəm, sənə baxıb mat qalmışam.  
Apollonun məbədgahı olan Delos adasında, - Yalnız orda sənə bənzər gənc palmaya rast gəlmişəm. Axı sadıq dostlarımla yolum ordan düşüb mənim,
- 165 Demə məni qabaqda çox fəlakətlər gözləyirmiş!  
Bəli, yalnız həmin palma məni valeh eləmişdi;  
Onun kimi düz gövdəli palma yoxdur yer üzündə.  
Sən də valeh etdin məni, cəsarətim çatmır ancaq  
Qucaqlayım dizlərini. Mənə böyük dərd üz verir:
- 170 Sərt sulardan yalnız dünən qurtarmışam mən yaxamı.  
Oқиқиya adasından çıxalı, düz iyirmi gün Tufan, dalğa qovub məni. İndi də ki, allah məni Yeni-yeni fəlakətlər görmək üçün atıb bura.  
Hələ məni bərkə-boşa çox çəkəcək ölümsüzlər.
- 175 Xanım, rəhmin gəlsin mənə. Dərd əlindən mən ilk dəfə Sənə pənah gətirirəm. Bu şəhərdə, bu diyarda Həyat sürən adamlardan heç birini tanımıram.  
De, şəhərə necə gedim? Paltar бүктüb gətirdiyin  
Sarıqlardan birini ver, barı, ona бүрүнüm mən.
- 180 Allahlar da əvəzində muradını versin sənin:  
Ər də, ev də yetirsinlər, ərlə ürək birliyi də.  
Çünki əsil bəxtiyarlıq odur ki, sən bu dünyada ürəyibir və mehriban yaşayasan öz ərinlə;  
Onda dostlar fərəhlənər, düşmən baxıb kədərlənər.
- 185 Lakin ən çox bəxtiyarlıq ər-arvada qismət olar”. Odisseyin cavabında belə dedi ağəlli qız:  
“Xəbis, axmaq adamlara oxşayışın yoxdur, qərib!  
Kronion nə gədaya, nə kübara fərq qoymadan Sədəti öz ürəyi istədiyi şəxsə verir.
- 190 Zevs sənə nə göndəribsə, ona qane olmalısən.  
İndi ki, sən bu şəhərə, bu diyara qədəm basdın,  
Nə paltar, nə başqa şeydən bir korluğun olmayacaq, Bizə pənah gətirəni biz məyus eləmirik.  
Şəhəri də, xalqını da sənə nişan verəcəyəm,

- 195 Feak xalqı bu şəhərin, bu torpağın sahibidir.  
Geniş qəlbli, uca ruhlu Alkinoyun qızıyam mən,  
Feakların Alkinoya bağlıdır güc və qüdrəti”.  
Bunu deyib, gursaç kənz dostlarına əmr elədi:  
“Qızlar, gəlin! Kişi görcək qorxub hara əkildiniz?
- 200** Yoxsa elə bildiniz ki, düşmən girib aramıza?  
Yox, insanlar arasında elə adam tapılmaz ki,  
Bizim Feak torpağına pis niyyətlə gələ bilsin;  
Çünki ölməz allahların məhəbbəti çoxdur bizə.  
Biz feaklar insanlardan çox uzağa çəkilmişik,
- 205 Dənizin də axırındır, azdır bura gəlib çıxan.  
Qarşınızda duran adam bəxtikəm bir didərgindir.  
Ona sığnaq verməliyik. Gələn qərib, ya dilənçi,  
Zevsdəndir. Az da olsa gəlin ona bir şey verək.  
Əzizlərim, öncə yemək-İçmək verin bu qəribə,
- 210 Sonra çayın küləktutmaz bir yerində çimizdirin”.  
Bir-birinə ürək-dirək verib qızlar qayıtdılar.  
Geniş qəlbli Alkinoyun gözəl qızı Navsikaya  
Göstərdiyi sakit yerdə əyləşdirib Odisseyi,  
Yanına da plaş, xiton qoydular ki, sonra geysin.
- 215 Bir qızıl qab içində də ətri əla yağ qoydular,  
Çimizdirmək istədilər axımı xoş, duru çayda.  
Allahsifət Odisseysə belə dedi kənzlərə:  
“Qızlar, bir az qıraq durun, bədənimdə olan kiri  
Özüm yaxşı-yaxşı yuyub, üstündən də yağ çəkərəm.
- 220** Nə müddətdir ətirli yağ görməyibdir mənim canım.  
Yanınızda çiməmmərəm. Sıx hörüklü gözəllərin  
Arasında çınl-çılpaq durmaq mənə eyib şeydir”.  
Qızlar bunu xanım qıza xəbər verib uzaşdılar,  
Allahsifət mərd Odissey su götürüb çaydan tez-tez,
- 225 Canındakı kir-pasağı yaxşı-yaxşı yudu təmiz,  
Başındakı kirli dəniz köpüyünü təmizlədi.  
Elə ki, o yuyunaraq yağ çəkdi öz bədəninə,  
Navsikaya göndərdiyi paltarları geydi sonra  
Zevsin qızı pak Afina ucaltdı boy-buxununu,
- 230 Görkəm verdi, ət-can verdi, qıvrımlatdı saçlarını,  
Bir sənubər çiçəyinə bənzətədi hər qıvrımını.  
Ustalığı Hefest ilə Afinadan əxz eləmiş  
Bir sənətkar, xas gümüşdən düzəltdiyi bir əşyanın  
üstə parlaq qızıl çəkib hamını mat qoyduğutək



- 235 Afina da Odisseyə bir qəşənglik bəxş elədi.  
Bir az gedib sahil qumu üzərində əyləşincə,  
Onda olan gözəlliyə valeh oldu Navsikaya,  
Qalınsaçlı kənzilərə üz tutaraq belə dedi:  
“Görün, sizə nə deyirəm, bəyazəlli rəfiqələr:  
240 Allahsifət feakların vətəninə gəlməklə o,  
Olimpdəki allahlara xilaf bir iş görməyibdir.  
Əvvəl mənim özümə də o çox adi görünürdü,  
İndisə göy sahibləri allahlara çox oxşayır.  
Kaş mənimlə evlənməyə bir beləsi razı ola,  
245 Ömrü-günü burda keçib, həmişəlik burda qala!  
Qızlar, onun yeməyini-icməyini tez gətirin”.  
Belə dedi. Canla-başla qızlar əməl elədilər,  
Odisseyin qabağına dərhal yemək-icmək gəldi.  
Dözümüçox mərd Odissey acgözlüklə yeyib-ıçdı:  
250 Neçə vaxtdı nə içməyə su tapırdı, nə də yemək.  
İndi başqa fikrə gəldi bəyazəlli Navsikaya;  
Paltarları hamarlayıb arabaya yığdı bir-bir,  
Möhkəmdırnaq qatırları qoşduraraq mindi özü, Odisseyə  
ürək-dirək vermək üçün belə dedi:  
255 “Dur, ey qərib, dur düş yola! Ağıl kamı Alkinoyun Sarayına  
səni özüm müşayiət edəcəyəm,  
Adlı-sanlı feakları tamam orda görəcəksən.  
Görürəm ki, ağıllısan, nə deyirəm onu elə:  
Nə qədər ki, əkinlərin arasıyla gedirik biz,  
260 Sən arxamca, yeyin-yeyin, kənzilərlə bir yerdə gəl.  
Mən qabaqda gedib, yolu özüm nişan verəcəyəm. Şəhərə  
ki, çatdıq... şəhər hər tərəfdən uca sədlə Mühasirə  
olunmuşdur. Bir tərəfdə liman vardır, - Qoşaquyuq  
gəmilərlə girəcəyi daralmışdır:  
265 Sağ da, sol da gəmilərdir, - hər gəminin üstə çardağ  
Poseydonun məbədinə yaxın meydan görəcəksən,  
Oturmaqçın iri daşlar pərçimlənib orda yerə.  
Orda qara gəmilərçün nə lazımsa tapmaq olar:  
Örkən, yelkən, hamarlanmış möhkəm avar kürəkləri. 270  
Feaklara çünki nə ox gərək olur, nə ox qabı:  
Onlara dor ağacları, gəmi, avar lazım olur;  
Qocaman göy dənizlərdə səyahəti sevir onlar. İstəmirəm  
amma yadlar məsxərəyə qoysun məni,  
Nə çoxdur xalq arasında sözgəzdiren həyasızlar.

- 275 İstəmirəm bizi qoşa görənlərdən biri desin:  
- Kimdir, görün, Navsikaya ilə gedən gözəl qərib?  
Görən, hardan tapıb bunu? Bəlkə, ona ərə gedir?  
Bəlkə, onu uzaqlardan tufan bura gətiribdir?  
Axı biz bu yaxınlıqda elə bir xalq tanımırıq.
- 280 Bəlkə, qızın duasıyla göydən enən bir allahdır,  
Enibdir ki, alıb onu, həmişəlik əri olsun?  
Pis olmazdı bu qız gedib yad eldə ər axtaraydı.  
Onu almaq arzulayan adlı-sanlı feaklardan  
Neçəsini rədd eləyib, təhqir edib Navsikaya! -
- 285 Yadlar belə deyəcəklər. Bu, mənimçün bir ləkədir.  
Mən özüm də qınayaram atasının, anasının  
İstəyinə əhəmiyyət verməyərək rast gəldiyi  
Nikahsız bir kişi ilə əlaqəyə girən qızı.  
Odur ki, sən əməl elə, qərib, mənim dediyimə,
- 290 Onda atam yola salar səni doğma vətəninə.  
Afinanın qovaqlığı vardır yoldan bir az kənar;  
O yerdə bir çeşmə axır, yaşıl tala arasından.  
Alkinoyun əkin yeri, barlı bağı o yerdədir;  
Şəhərdən çox uzaq deyil, - səs eləsən çatar ora.
- 295 Biz şəhərə yetişərək Alkinoyun sarayına  
Toxtayana qədər həmin o meşədə qalıb gözlə.  
Elə ki çar Alkinoyun daxil olduq evinə biz,  
Yollan feak şəhərinə, kim rast gəlsə, soruş ondan:  
Alkinoyun yaşadığı evə necə getmək olar?
- 300 Çətin deyil, onu sənə bir uşaq da nişan verər.  
İgid atam Alkinoyun yaşadığı o ev kimi  
Yarışıqlı evi yoxdur feaklardan heç birinin.  
Elə ki, sən daxil oldun o həyətə, o binaya,  
Kişilərin salonundan keç anamın yanına get.
- 305 Görəcəksən anam uca bir sütuna söykənərək  
Tünd-çəhrayı sap əyirir ocağın düz qabağında,  
Kənizlər də ondan dalda əyləşərək işləyirlər.  
Atamın da kreslosu o sütunun yanındadır,  
Atam orda əyləşərək şərab içir allah kimi.
- 310 Sən atamın yanından öt, quc anamın dizlərini.  
Ağuşundan çox uzağa düşdüyün o vətəninə  
Tezlik ilə dönüb getmək onda sənə nəsb olar.  
Bil, ey qərib, əgər anam səni yaxşı qarşılasa,  
Əmin ol ki, vətəninə qayıdaraq öz evini,



- 315 Doğma əziz diyarını, qohumları görəcəksən”. Belə  
deyib qatırları qamçıladı Navsikaya, - Sürət ilə  
götürülüb çayı dalda buraxdılar. Qatırların qaçışı  
da, yerışı də ahəngdardı.  
Arabani qız elə bir sürət ilə sürürdü ki,  
320 Arxasından yadelli də, kənzilər də çata bilsin.  
Gün batanda onlar gedib Afinanın o müqəddəs  
Meşəsinə yetişdilər. Mərd Odissey o meşədə  
Əyləşərək dua etdi Zevsin qızı Afinaya:  
“Dinlə məni, Atritona, ey Eqiox Zevsin qızı!  
325 Şan-şövkətli Yertitrədən gur dənizdə mənə divan  
Tutan zaman dinləmədin, heç olmasa, indi dinlə!  
Feakları rəhmə gətir, mənə hörmət eləsinlər!” Belə  
dedi. Sözlərini eşitdi o pak Afina,  
Ancaq gözə görünmədi; əmisindən çəkindi o;  
330 Allahsifət mərd Odissey İtakaya çatanadək Qəzəbindən əl  
çəkəsi deyildi o tərs Poseydon.

## YEDDİNCİ NƏGMƏ

Belə dua eləyirdi dözümüçox mərd Odissey.  
Navsikaya bu müddətdə çatdı doğma şəhərinə.  
Atasının ehtişamlı sarayına yetişincə,  
Darvazada dayandı o, allahsifət qardaşları 5 Tez  
əhatə edib onu, tez açdılar qatırları,  
Paltarları arabadan alıb evə daşdılar.  
Xanım qız öz otağına getdi. Orda aneyralı Kələ  
qadın Yevrimedus qarı ocaq qalamışdı.  
Onu çoxdan qənimətlə bir gəmidə gətirərək 10 Seçib  
töhfə vermişdilər Alkinoya, çünki elin Bu sevimli  
hakiminə allah kimi baxırdılar.

Alkinoyun qızını da Yevrimedus böyütmüşdü.  
Ocaq çatıb, Navsikaya üçün yemək gətirdi o.  
Odissey də bu vaxt qalxıb şəhər deyib düşdü yola.  
15 Pak Afina onu duman pərdəsinə bürüdü ki,  
Feaklardan bir dələduz onu görüb satışmasın,  
Ya da sual eləməsin onun nəçi olduğunu.  
Feakların cazibədar şəhərinə çatar-çatmaz,  
Dəsti ilə su apararı feak qızı görkəmində 20  
Bayquşgözlü pak Afina qarşıladı Odisseyi.

Durub onun qabağında sual etdi mərd Odissey:  
“Bala, mənə Alkinoyun sarayına apararsan? - Bu  
ölkənin hökmdarı Alkinoyun sarayına.  
Mən qəribəm, yollar boyu başıma çox qəza gəlib.  
25 Gəlişim çox uzaqdandır, tanışım da yoxdu burda;  
Bu şəhərdə olanlardan heç bir kəsi tanımıram”.  
Bayquşgözlü pak Afina ona belə cavab verdi:  
“Qərib əmi, istədiyin evi sənə göstərəm:  
Dediysin ev mənim atam evi ilə yanaşıdır.

30 Mən qabaqda yol göstərəm, sən də səssiz arxamca gəl, Nə bir  
kəsin üzünə bax, nə bir kəsdən bir şey soruş. Bizimkilər  
yadellini xoşlamırlar; uzaqlardan Gəlmişləri düşmən kimi,  
soyuq qəbul eləyirlər.  
Gəmilərlə dənizləri dolaşmağı sevir onlar,



35 Bu sənəti feaklara Poseydonun özü verib.  
Bu gəmilər fikir, ya da quşlar kimi qanadlıdır”.  
Bunu deyib yeyin-yeyin addımladı pak Afina,  
Allahsifət Odissey də arxasınca getdi onun.  
Gəmisevən feaklardan heç kəs onu görəmmədi,  
40 Hürükləri qəşəng, güclü ilahənin işiydi bu:  
Odisseyi qalın bulud arasında gizlətmışdi,  
Onu bütün qəlbi ilə istəyirdi o ilahə.  
Odissey yol gedə-gedə körpüyə və gəmilərə,  
Geniş-geniş meydanlara, uca şəhər hasarına,  
45 Məhkəmtikiş dayaqlara baxıb heyrət eləyirdi.  
Çarın qəşəng sarayına gəlib çatan kimi onlar,  
Zevsin bayquşgözlü qızı belə dedi Odisseyə:  
“Qərib əmi, axtardığın o ev budur. Koronidin  
Yetirməsi hökmdarlar, bax bu evə toplaşblar, -  
50 Qonaqlığa gəlib onlar. Çəkinmədən gir içəri:  
Keyli uzaq bir ölkədən gəlib çıxmış olsan da sən,  
Cürətli ol: cürətlinin işi hər vaxt rast gətirir.  
Girib yemək otağına, əvvəl yanaş xanıma sən,  
Onun adı Aretadır: çar arvadı Areta da  
55 Alkinoyun nəslindəndir. Yertitrədən pak Poseydon  
Peribeya adlı yarlı-yaraşlıq bir qadınla  
Əwəl-əwəl Navsifoyu gətirmişlər bu dünyaya.  
Peribeya Yevrimedont çarın kiçik qızı idi.  
Yevrimedont bir vaxt quduz nəhənglərə hökmdardı,  
60 Özünü də məhv elədi o, qudurğan xalqını da.  
Onun qızı Poseydonla yatıb doğdu Navsifoyu,  
Navsifoy da feakların hökmdarı oldu sonra.  
Reksenorla Alkinoy da Navsifoydan törədilər.  
Evlənəndən bir az sonra Reksenoru öldürdü Feb;  
65 Onun evdə bircə qızı qaldı - həmin bu Areta.  
Çar Alkinoy onu alıb uca tutdu hörmətini,  
Yer üzündə heç bir qadın çatmamışdı bu hörmətə.  
İndi evdə hər ixtiyar Aretanın əlindədir.  
Ona əri Alkinoy da, əziz oğul-uşağı da 70 Qabaqlarda  
olduğutək yenə hörmət eləyirlər. Aretanı Allah kimi uca  
tutan camaat da Yolda-izdə görün kimi salamlayıb, hörmət  
edir, Aretanın çünki özü ağıl-kamal sahibidir,  
Höcətləşən kişiləri dəxi sözlə sakit edir.



**75** Ey yadelli, əgər xanım səni yaxşı qarşılasa,  
 Əmin ol ki, vətəninə dönüb yenə öz evini,  
 Doğma, əziz diyarını, qohumları görəcəksən!"  
 Belə dedi. Mənzərəli adanı tərək eləyərək,  
 Gur dalğalar üstü ilə uçub getdi pak Afina.  
**80** Marafona çatdı öncə, sonra isə Afinaya;  
 Yerexteyin möhkəm, gözəl sarayına daxil oldu.  
 Odissey də Alkinoyun sarayına gəlib çatdı.  
 Mis kandarın qarşısında qəlbi bərk-bərk vurdu onun, -  
 Cəsur qəlblə Alkinoyun çox möhtəşəm qəsri çünki  
**85** Elə par-par parlayırdı, elə bil ki, gün, ya aydı.  
 Astananın sağ-solunda mis divarlar nur saçırdı,  
 Yuxarıdan göy həşyələr bəzəyirdi divarları.  
 Qəsrin qızıl qapıları kilidlənib bağlanırdı.  
 Mis kandarın üzərində gümüş dayaq yüksəlirdi,  
**90** Qapının üst tiri gümüş, halqaları qızıldandı.  
 Qapılann sağ-solunda heykəl itlər dayanmışdı.  
 Geniş qəlblə Alkinoyun sarayını qorumaqçın  
 O itləri Hefest qızıl və gümüşdən düzəltmişdi,  
 Həmin itlər həm ölümsüz, həm qocalmaz qalacaqdır.  
**95** Astanadan başlayaraq divarlara yapışıqlı  
 Kreslolar düzülmüşdü; hamısının üzərinə  
 Qadınların toxuduğu yumşaq örtük salınmışdı.  
 Kresloda feakların başçılan əyləşərək  
 Korluq nədir hiss etmədən burda yeyib-içərdilər.  
**100** Pyedestallar üzərində qızıl uşaq heykəlləri  
 Əllərində yanan məşəl saxlayaraq durmuşdular,  
 Gecə vaxtı onlar işıq saçırdılar qonaqlara.  
 Əllyədək kölə qadın işləyirdi bu sarayda,  
 Kırkırədə kimi qızıl buğda çəkib üyüdüdü,  
**105** Kimisi ip əyirirdi, ya da parça toxuyurdu.  
 Onlar qovaq yarpağıtək yan-yana, sıx oturmuşdu.  
 Sıx toxunmuş o parçadan damcı-damcı yağ damırdı.  
 Bütün feak kişiləri gəmi sürmək sənətində  
 Hər bir tayfa adamından nə qədər çox fərqlənirsə,  
**110** Hər bir feak arvadı da toxumaqda fərqlənirdi.  
 Afina həm ağıl, həm də əl işləri bacarığı  
 Vermişdi bu qadınlara. Darvazadan dışarıda  
 Sahəsi dörd qiyə çatan hasarlı bir dağ da vardı.  
 Həmin bağda say-hesabsız bar yetirən ağac vardı -



115 Çoxdu orda alma, armud, nar yetirən barlı ağac,  
Çoxdu orda əncir verən, zeytun verən ağacları da.  
Yayda, qışda əskilməzdi meyvəsi o ağacların;  
Nə sovlur, nə də xarab olurdular o meyvələr,  
Zefir bunu puçurladı, o birini yetirirdi.

120 Alma-alma, armud-armud dalısınca yetişirdi,  
üzüm-üzüm, əncir-əncir dalısınca sulanırdı.  
Bağın arxa tərəfində bəhrəsi bol üzümlük var.

Salxımları qurutmaqçın bir tərəfdə meydança var.  
Bir yanda da dəymiş üzüm salxımları toplanırdı.

125 üzüm vardı - sıxılırdı, üzüm vardı - çiçəyini  
Yeni töküb sulanırdı, ya dəyməyə başlamışdı,  
üzümlüyün son ləkinin arxasında cərgə ilə  
Dirrik ləki bir-birinin yanınca düz uzanırdı.

İki çaydan biri bağı suvararaq axıb gedir,

130 Biri həyət gapısının altından keçib qəsəə tərəf  
Yollanırdı, ikincidən camaat su aparırdı.  
Allahlar çar Alkinoyu yarıtmışdı hər cəhətdən.  
Odissey bir yerdə durub heyran qaldı bu çalala.  
Elə ki, o hər bir şeyə baxdı valeh ola-ola,

135 Astanadan addayaraq tez özünü verdi evə.

Gördü feak başçıları, müşavirlər toplaşblar;

Qasid Hermes şərəfinə şərab nəzri verirdilər, -

Yatmamışdan əvvəl gərək Hermes nəzri veriləydi.

Dözümüçox mərd Odissey Afinanın göndərdiyi

140 Sis və bulud arasında keçdi evin o başına,

Areta və çar Alkinoy olan yerə yollandı düz.

Aretanın dizlərini qucaqladı; elə bu an

Onu saran o müqəddəs sis çəkilib itdi gözdən.

Birdən-birə görcək onu təəccüblə susdu hamı,

145 Odisseysə Aretaya yalvararaq belə dedi:

“Areta, ey allahsifət Reksenorun qızı, dinlə!

Dizlərinə düşüb sənə, çar ərinə, bir də bütün

Qonaqlara yalvarıram! Qoy allahlar hamısına

uzun ömür və xoşbəxtlik versin; xalqın bəxş etdiyi

150 Var-dövlətə, mülkə-mala varis olsun övladları.

Yalvarıram, kömək edin, tez qayıdım mən də evə.

Nə müddətdir ailəmdən uzaqlarda dərd çəkirəm!”

Bunu deyib oda yaxın kül üstündə əyləşdi o,

Bunu görcək feakları sardı dərin bir səssizlik.

- 155 Handan-hana Yexeney - o alicənab qoca dindi.  
Yaşca bütün yerdə qalan feaklardan qocaydı o,  
Dünyagörmüş bir adamdı, danışıda mahir idi.  
Xoş niyyətlə yığıncağın qarşısına gəlib dedi:  
“Alkinoy, bu yadellinin gəlib sənin ocağında
- 160 İsti küllün üzərində oturması yaxşı deyil!  
Bil ki, sənin buyruğuna müntəzirdir burdakılar.  
Qaldır onu, gümüşmismar bir kreslo çək altına,  
Carçıya de, kraterdə meylə suyu qarışdırın,  
Olu Zevsin şərəfinə mey nəziri süzək yerə;
- 165 Axı odur bütün kömək umanların havadarı.  
Evdə olan ehtiyatdan qoy açarçı yemək versin!”  
Çar Alkinoy Yexeneydən bu sözləri eşidincə  
Fəndgir, müdrük Odisseyin əllərindən tutub onu  
Kül üstündən qaldıraraq oturtdu bir kreslodə. -
- 170 Laodamant öz yerini verdi, ata buyruğuyla,  
Çar Alkinoy bu oğlunu öz yanında oturtmuşdu.  
Əllərini yumaq üçün kənz qızıl bir dəstidə Su  
gətirdi, gümüş taşı qoydu onun qabağına, Sonra  
hamar masa çəkdi Odisseyin qarşısına. Mərifətli
- 175 açarçı da masa üstə yemək qoydu, Canla-başla  
evdə olan ehtiyatdan yemək verdi, Dözümüçox  
mərd Odissey yeyib-içdi olanlardan. Sonra da öz  
qasidinə belə dedi çar Alkinoy: “Kraterdə meylə  
suyu bir-birinə qat, Pontonoy, Payla; Zevsin
- 180 şərəfinə şərab nəzri verməliyik;  
Axı odur bütün kömək umanların havadarı”.  
Pontonoy tez meylə suyu qarışdırıb kraterdə.  
Qədəhlərə süzüb bir-bir təqdim etdi qonaqlara.  
Mey nəzrini süzüb yerə sonra hər kəs özü içdi.
- 185 Əyanlara üz tutaraq belə dedi çar Alkinoy: “Qulaq  
verin, şanlı feak müşavir və başçıları! ürəyimdən  
keçənləri sizə demək istəyirəm. Məclisimiz bitdi.  
Hər kəs çıxıb getsin öz evinə, Sabah başqa  
başçıları dəvət edib gəlin yenə. Yadellini
- 190 qonaqlayaq, allahlara qurban verək, Sonra birgə  
fikirləşək görək biz bu yadellini Necə yola salaq  
ki, o, qoşduğumuz adamlarla Yolu yaxşı başa  
vurub, tez yetişsin öz yurduna; Öz elindən-  
obasından çox uzaqda olsa belə,



- 195 Gedib doğma diyarına çatanadək dənizlərdə  
Bir qəzaya, qanqaraldan bir bəlaya rast gəlməsin.  
Orda isə, - hər bir kəsin doğulanda bəxt ipini Əyirənlər ona  
nə ip əyirib-sə, səbir eləsin.  
Əgər onun görkəmində bura gələn bir allahsa,  
200 Onda başqa niyyəti var, demək, ölməz tanrıların.  
Onlar yalnız dəbdəbəli hekatomba qurbanında Varlıqları  
necədirsə, bizə elə görünürlər;  
Bizimlə bir yeyib-içir, bizimlə bir əyləşirlər.  
Tənha yolçu allahlardan birinə rast gələndə də,  
205 Görkəmini o yolçudan gizlətməyə çalışmır o.  
Taygözlər, ya nəhənglərtək biz yaxınıq allahlara”.  
Alkinoya belə cavab verdi müdrik, mərd Odissey:  
“Yox, Alkinoy, səhv edirsən! Nə görkəmin, nə də boyum  
Nəhayətsiz göy sahibi allahlara oxşamayır.  
210 Mən ən adi fanilərdən birisinə oxşayıram.  
Ancaq sizin gördüyünüz adamlardan heç birisi Qisməti  
dərd-qəm olmaqda çata bilməz, bil ki mənə. Allahların  
əmrini ilə başım çəkən bəlaları Danışmağa qalsa əgər nə vaxt  
çatar, nə gün yetər.  
215 Ancaq dərdim çox olsa da, bir az yemək verin, yeyim.  
Bu zəhrimar qarın dərdi hər bir dərddən yaman dərddir. Nə  
bəlaya düçar olub, qəlbin nə dərd çəkir çəksin, Yemək  
haqda düşünməyə məcbur edir qarın səni.  
Mən də elə: ürəyimin dərdi-qəmi çox olsa da,  
220 Qarın bütün o dərdləri, o qəmləri unutturub Qulağımı dəng  
edir ki, ona yemək-içmək verim.  
Bir də xahiş edirəm ki, sabah şəfəq yayılında Yola salın,  
mən bəxtikəm çayıdım öz vətənimə.  
Düzdür, başım çox çəkibdir, ancaq bircə istəyim var:  
225 Öz evimi, əmlakımı, qullarımı görüb ölüm”.  
Onun haqlı sözlərini təqdir edib bütün məclis,  
Dərhal doğma vətəninə göndərməyi qət etdilər.  
Mey nəziri süzüb yerə sonra içdi özləri də Yatmaq üçün  
sonra hər kəs çıxıb getdi öz evinə.  
230 Zalda yalnız allahsifət Odisseylə çar Alkinoy Və Areta qaldı;  
çarla Odissey bir oturmuşdu.  
Qaravaşlar masalarda nə vardısıa, yığışdırdı.  
Sözə ilkin başlayaraq dinən xanım özü oldu.  
Odisseyin paltarına baxan kimi o bildi ki,

- 235 O xitonu, o plaşı kənzilərlə o toxuyub.  
Laertidə kitab edib bu qanadlı sözü dedi:  
“Qərib qonaq, əwəl başdan xəbər almaq istəyirəm:  
Kimsən? Hansı diyardansan? Kimdən aldın bu paltarı?  
Axı özün deyirdin ki, tufan səni atıb bura?”
- 240 O ağıllı mərd Odissey Aretaya belə dedi:  
“Xanım, sayıb-sadalamaq çox çətindir dərdlərimi.  
Məni üran allahları çox bəlaya düşər edib.  
Sualının cavabında təkcə bunu deyər billəm:  
Uzaqlarda Oqiqiya deyilən bir ada vardır.
- 245 Atlant qızı Kalipsodur o adada həyat sürən,  
Hörükləri çox qəşəngdir, ancaq özü sərtidir yaman,  
Mə bir allah yaxın gəlir ona, nə bir fani insan.  
Düşməncilik edən allah yalnız məni atdı ora.  
Bir ildırım çaxdıraraq itigedən gəmimizi
- 250 Tünd-qırmızı dalğalarda ikiparça elədi Zevs,  
Mənim səfər yoldaşlarım dənizdə məhv oldu bütün.  
Tək mən gəmi gövdəsinin tirindən bərk yapışaraq,  
Düz doqquz gün üzüm suda. Onuncu gün Kalipsonun  
Yaşadığı Oqiqyaya qovdu məni o allahlar.
- 255 Gözəl saçlı sərt ilahə yaxşı qəbul etdi məni,  
Yeməyimi, içməyimi verib, sevdi, əzizlədi.  
Ölümsüzlük, qocalmazlıq vəd elədi həmişəlik,  
Lakin mənim ürəyimi ələ ala bilmədi o.  
Onun mənə bəxş etdiyi köhnəlməyən paltarları
- 260 Düz yeddi il göz yaşım qər q elədim başdan-başa.  
Günlər-aylar keçib getdi, səkkizinci il yetişdi.  
Zevsdənmi əmr aldı o, fikrinimi dəyişdirdi, -  
Birdən mənə vətənimə qayıtmağa izn verdi.  
Təkid ilə tapşırırdı ki, sal düzəldib çıxım yola;
- 265 Bol yeməklə, şirin içki, təzə qalan paltar verdi,  
Mülayim səmt küləyi də əsdirdi gur saçlı pəri.  
On yeddi gün dalğaları aşa-aşa üzüb gəldim,  
On səkkizə addayanda sizin yerin dağlarını  
Gördü gözüm. Qəlbi yaman sevindi mən bəxtikəmin.
- 270 Demə hələ başıma çox müsibətlər gələcəkmiş;  
Qabağıma Yertitrədən çıxartdı bu müsibəti;  
Güclü külək qaldıraraq birdən-birə kəsdi yolu;  
Dənizi bir təlatümə gətirdi ki, mindiyim sal Heç vəch ilə  
haraysalan dalğalara tablaşmazdı.



- 275 Axır tufan pərən-pərən saldı salın tirlərini,  
Mən üzərək yardım ancaq coşqun dəniz sularını...  
Külək, dalğa axır məni atdı sizin sahillərə.  
Amma azca qalmışdı ki, çox qüvvətli gur dalğalar Məni  
sahil daşlarına çırpıb həlak eləyələr;
- 280 Mən atılıb yan tərəfə, çay tökülən səmtə üzdüm.  
Çıxmaq üçün quruya, bu çay mənsəbi münasibdi;  
Çünki ora daşlıq deyil, özünü də yel tutmurdu.  
Sahildə bir xeyli müddət halsız qalıb güc topladım. Axşam  
oldu, Zevsin təchiz elədiyi həmin çaydan
- 285 uzaqlaşib sıx kolluqda yatdım, yarpaq arasında,  
Allah məni uzun və bərk bir yuxuya qərq elədi. Dərdim-  
qəmim çox olsa da, qalaq-qalaq xəzəl altda Axşamdan ta  
səhərədək, səhəri də günortaya qədər yatdım. Gün qüruba  
əyiləndə gözlərimi açdım yalnız.
- 290 Duydum - sizin qızınızın kənziləri oynayırlar,  
O qızların arasında sizin qız bir ilahəydi.  
Xanım qıza yalvardım mən. Çox ağıllı tərpendi o,  
Belə cavan qızdan heç kəs gözləməzdi bu rəftarı;  
Axı çox vaxt cavanların davranışı yersiz olur.
- 295 Mənə bol-bol yemək verdi, köpüklənən şərab verdi,  
Çimizdirdi həmin çayda, bu paltarı bağışladı,  
ürəyimdə dərd çoxsa da düzü nədir, dedim sənə”.  
Odisseyə cavab verib çar Alkinoy dedi yenə:  
“Mənim qızım, əlbəttə ki, düz hərəkət etməmişdir,
- 300 Gərək səni kənzilərə qoşub o tez gətirəydi,  
Çünki öncə onu görüb, ondan kömək istəyibsən”.  
Belə dedi. Çoxbilici Odissey də cavab verdi:  
“Yox, hökmdar, acıqlanma, bir təqsiri yoxdur qızın.  
O istədi kənzilərlə gəlir, razı olmadım mən,
- 305 Bir tərəfdən həya etdim, bir yandan da qorxdum yaman, -  
Dedim, bizi sən bir yerdə gələn görsən hirsələnərsən.  
Bilirsən ki, biz insanlar özümüzədən tez çıxırıq”. Cavabında  
Alkinoy da Odisseyə dedi yenə:  
“Yox, ey qərib, əbəs yerə qəzəblənən deyiləm mən,
- 310 Biz hər işdə soyuqqanlı olmağı da bilməliyik.  
Ey Zevs ata, ey Apollon, ey bakirə qız Afina!  
Mənim kimi fikirləşən bu yadelli qərib kimi Bir şəxs alıb  
qızımı bu məmləkətdə qalsa idi,

Mən ona ev tikdirərdim, var-dövlət bəxş eləyərdim.  
 315 Bir şərtlə ki, öz xoşuyla qala burda, çünki Zevsi  
 Hırslandırıb biz heç kəsi burda zorla saxlamırıq.  
 Qərrib, bil ki, günü sabah səni yola salacağım.  
 Sən yol boyu bərk yuxuya gedib rahat yatacaqsan,  
 320 Səni bizim avarçılar öz yurduna, öz evinə,  
 Ya da könlün istədiyi başqa yerə aparacaq, -  
 İstəyir lap Evbeydən də uzaq yolda olsun o yer.  
 Deyilənə görə uzaq bir yer yoxdur Evbey kimi.  
 Bizimkilər bəyazəlli Radamantla gedib ora,  
 Gediblər ki, görüşsünlər Yerin oğlu Titi ilə.  
 325 Onlar o vaxt Evbeyədək olan dəniz yollarını  
 Bircə günə qət eləyib, həmin gün qayıdılar.  
 Özün bizim gəmilərin necə yeyin getdiyini,  
 Feakların necə avar çəkdiyini tez görərsən”.  
 Belə dedi. Dözümüçox Odisseyi sardı sevinc.  
 330 Canü-dildən dua edib yalvararaq belə dedi:  
 “Ey Zevs ata! Kaş Alkinoy öz vədinə əməl etsin!  
 Bərəkətli yer üzündə həmişəlik qalsın adı!  
 Mənsə doğma vətənimə sağ-salamat və tez çatım!”  
 Çar Alkinoy Odisseylə belə söhbət eləyirdi.  
 335 Bəyazəlli Areta əmr etdi bu vaxt kənizlərə:  
 Dəhlizdə yad qonaq üçün yaraşlıq yastıqlardan  
 Yumşaq, rahat yer düzəldib xalça ilə döşəsinlər,  
 Örtməyə də qərrib üçün yumşaq yorğan hazırlansın.  
 Qaravaşlar əldə məşəl cəld çıxdılar gen salondan,  
 340 Tezcə möhkəm çarpayıda qonağa yer düzəldilər.  
 Sonra gəlib nəvazişlə Odisseyə bildirdilər:  
 “Qərrib, get yat! Sənin üçün çarpayıda yer salmışıq”.  
 Qərrib yatmaq xəbərini eşidincə çox sevindi. Sütunların  
 arasında, burğulanmış çarpayıda Dözümüçox mərd  
 345 Odissey belə yatıb rahatlandı. Alkinoy da uca evin  
 rahat yataq otağında Çarpayıda öz arvadı Aretayla  
 qoşa yatdı.



## SƏKKİZİNCİ NƏĞMƏ

Erkən doğan alsaçaqlı Eos çıxdı qaranlıqdan.

Çar Alkinoy, bir də allah törəməsi mərd Odissey, -  
Qalayıxan o qəhrəman qalxdı rahat yatağından. Gəmilərdən az  
aralı, feakların toplaşdığı 5 Gen meydana apardı öz qonağını çar  
Alkinoy.

Hamar daşlar üzərində onlar qoşa əyləşdilər.

Pak Pallada - Afina da ağıllı çar Alkinoyun Bir qasidi  
görməmində dolaşırdı küçələri.

Odisseyi vətəninə yola salmaq niyyətilə 10 Şəhərdə rast  
gəldiyini saxlayaraq söyləyirdi:

“Siz ey şanlı feakların müşavir və başçıları!

Ağıl kanı Alkinoya uzaq yerdən qonaq gəlib;

Gedin şəhər meydanına, söhbətinə qulaq asın. Dənizlərdə  
çox qəzaya rast gəlib o allahsifət!”

15 Belə deyib adamlarda böyük maraq oyatdı o, -

Meydandakı kürsülər də, boş yerlər də doldu tamam,

Ağıllı, mərd Odisseyə baxıb heyran qaldı hamı. Kronidin  
müdrək qızı pak Pallada - Afina da Bir qənirsiz gözəlliyə  
qərq elədi bu qonağı;

20 Diqqətini cəlb eləsin deyə bütün feakların ücaltdı

boy-buxununu, ətli-canlı etdi onu;

Hər bir sınaq yarışından qələbəylə çıxsın deyə, Qollarına  
qüvvət verdi, özünə də cazibə, zəhm.

Elə ki, o geniş meydan gələnlərlə doldu tamam,

25 Çar Alkinoy izdihama xitab edib belə dedi:

“Siz ey şanlı feakların müşavir və başçıları! ürəyimdən  
gələn sözü istəyirəm deyəm sizə.

Kimliyini bilməsəm də qonağımdır mənim bu şəxs;

Məğribdənmi, məşriqdənmi olduğunu deyəmmərəm, 30 İstədiyi  
budur ki, biz onu tezəcə yola salaq.

Biz də hər vaxt olduğutək onu yola salacağıq.

Çünki mənim sarayıma gələnlərdən heç birini

Qoymamışam qayıtmaqçın uzun zaman xiffətlənə. Pak,  
müqəddəs dənizlərdə hələ yola salınmamış



35 İlkün üzən qaraçanaq bir gəmini salağ suya.  
 Adamların arasından ləyaqətli, sədaqətli Əlli iki  
 cavan seçib təhkim edək o gəmiyə.  
 Avarları öz yerinə bərkidərək qayıtsınlar;  
 Gedib yemək hazırlasın onlar mənim sarayımda,  
 40 Nə lazımsa verdirərəm. Əmrim budur cavanlara.  
 Siz ey feak başçılar, siz də gəlin, gedək bizə,  
 Açıq qəlblə mehman edək uzaqelli bu qəribi.  
 Heç kəs boyun qaçırmasın, Demodok da, deyın, gəlsin.  
 Nə bərədə oxuyursa qoy oxusun, - Allah ona Qəlbimizi  
 45 açmaq üçün həm səs verib, həm də hünər". Belə deyib  
 düşdü yola, adamlar da arxasınca.  
 Bir qasid də gətirməyə getdi o pak Demodoku. Alkinoyun  
 əmri üzrə, adamların arasından Seçilmiş o əlli iki gənc  
 sahilə tərəf getdi.  
 50 Sahildə bir təzə gəmi gözləyirdi bu gəncləri.  
 Tez saldılar o gəmini dərın dəniz sulanna,  
 Yelkənli dor ağacını o gəmidə qoyub yerə,  
 Avarları bərkidilər qayıqlardan həlqələrə.  
 Sonra doru dikəldərək, açdılar ağ yelkənləri,  
 55 Hərəsinin kəndirini öz yerinə bağladılar.  
 Bu işləri görüb, hamı getdi çarın sarayına.  
 Həyət, eyvan və otaqlar adamlarla dolu idi,  
 Qocası da, cavanı da çoxdu gələn qonaqların.  
 Alkinoy əmr elədi ki, qonaqlara on iki qoyun,  
 60 Səkkiz donuz, astagediş iki cöngə boğazlansın.  
 Boğazlanan heyvanlardan yaxşı yemək hazırlandı,  
 Bu vaxt qasid o sevimli müğənniyə gəlib çıxdı. - Muza  
 ona həm səadət bəxş etmişdi, həm müsibət:  
 Xoş nəğmələr bağışlayıb, kor etmişdi gözlərini. Pontonoy  
 65 tam ortalıqda, hündür sütun qarşısında, Gümüşmismar  
 kresloda əyləşdirdi Demodoku. Forminqini başı üstədən -  
 elə yerdən asdı ki o,  
 İstəyəndə əli çatsın ona o kor müğənninin.  
 Qabağına masa çəkib, qoydu çörək səbətini,  
 70 İstəsə mey içsin deyə, bir qədəh də qoydu ora. Qonaqlar əl  
 uzatdılar hazırlanmış yeməklərə.  
 İstədiyi qədər hər kəs yeyib-içib doyan kimi,  
 Muza ilham verdi kora, oxumağa başladı o, - Vəsfi gedib  
 göyə çatan nəğmələrin nağılından.



- 75 O oxudu - qurbangahda Odisseylə Axillesin  
Bir-birini söyməsindən. Onda mərdlər sərkərdəsi  
Aqamemnon sevinmişdi iki mərdin savaşından;  
Bunun xeyir əlaməti olduğunu bilirdi o:  
Bunu Pifon məbədində Feb demişdi Atreidə, - 80  
Gələcəyi orakuldan xəbər almaq niyyətilə  
Məbədin daş kandarında eşitmişdi bu xəbəri.  
Bu hal Zevsin Axeya və Troyanın üzərinə  
Göndərdiyi fəlakətin əvvəlində baş vermişdi.  
Mahnı bundan bəhs edirdi. Odissey al plaşını 85 Öz  
başına çəkib, tamam gizlətməmişdi üz-gözünü,  
O, feaqlar qarşısında ağlamaqdan utanırdı.  
Mügənni hər bir nəğməni bitirəndə, mərd Odissey  
Göz yaşını silib, üzdən götürürdü plaşını,  
Qədəh alıb allahların şərəfinə mey səpirdi.  
90 Həzz alıb bu nəğmələrdən məclis əhli Demodoku Oxumağa  
yenə təhrik edər-etməz, Odissey də üz-gözünü plaş altında  
gizlədərək ağlayırdı.  
Odisseyin göz yaşları tökdüyünü görəndə yoxdu,  
Bunu yalnız çar Alkinoy hiss eləyir və götürdü.  
95 Çünki yaxın əyləşmişdi, eşidirdi ah-zarını.  
Avarsevən feaqlara birdən xitab edib dedi:  
“Siz ey şanlı feaqların müşavir və başçıları!  
Biz məclislər yaraşığı forminqdən həzz ala-ala,  
Hamımızçın eyni olan qonaqlıqda yeyib-döyduq. 100  
Vaxtdır daha, burdan çıxıb yarışlara başlayaq ki,  
Qərib qonaq vətəninə qayıdanda, dostlarına  
Söyləsin ki, nə qaçmaqda, nə güləşdə, nə rəqsdə,  
Nə də yumruq davasında feaqlara çatan olmaz”.  
Bunu deyib yola düşdü, qonaqlar da arxasınca.  
105 Demodokdan forminqini qasid alıb asdı mıxdan, Əllərindən  
tutub zaldan çıxmasına etdi kömək. Tamaşaya gedən adlı  
feaqların arxasınca Mügənni də qasid ilə getdi yarış meydanına,  
Başçıların arxasınca camaat da axıb gəldi. 110 Meydan doldu.  
Yarışmağa gələn gənclər qalxdılar tez. Önə çıxdı Akroneylə  
Okial və Elatrey,  
Sonra Navtey və Primney, sonra Pontey və Anxial,  
Anabesin və Prorey, Yerətmey və igid Foon;  
Amfiolla Tektonoğlu Poliney də gəldi önə.

- 115 Adamqıran Aresə tay Yevrial da çıxdı sonra, -  
 Boy-buxunda və görkəmdə feaklardan üstündü o,  
 Yaraşıqda, boyda yalnız Laodamant üstün idi.  
 Alkinoyun üç oğlu da qoşulmuşdu yarışlara:  
 Laodamant, allahsifət Klitoney, bir də Qaliy.
- 120 Öncə qaçış yarışına başlayaraq bu cavanlar  
 Çəkilməmiş xətt arxasında bir cərgəyə düzüldülər,  
 Düzəndə toz qaldıraraq, onlar birdən götürüldü,  
 Bilindi ki, Klitoney hamısından qaçaraqdır:  
 Kotan çəkən qatırların birnəfəsə açdıqları
- 125 Şırım qədər dalda qoyub ötüb-keçdi dostlarını.  
 Güləşənlər ağır güləş yarışına başladılar.  
 Yevrial ən güclü, mahir dostlarından üstün oldu.  
 Tullanmaqda Amfial öz dostlarına zəfər çaldı,  
 Disk atmaqda Elatreydi keçən bütün feaklan,
- 130 Yumruqlaşma yarışında Laodamant qazandı ad...  
 Yarışlar ki başa çatdı, baxıb hamı ləzzət aldı,  
 Alkinoid Laodamant belə dedi cavanlara:  
 “Gəlin, dostlar, xəbər alağ, görək qərib nə bacarır.  
 Boy-buxunda o hamıdan artıqdır ki, əskik deyil;
- 135 Baldırları, yambızlan və qolları qüvvətlidir;  
 Boynunun hər əzələsi bildirir ki, çox güclüdü, r,  
 Yaşı da çox deyil, böyük fəlakətlər əyib onu.  
 Adamlan dəniz kimi heç şey əldən sala bilməz;  
 Ən möhkəm bir adamı da dəniz heydən sala bilər”.
- 140 Laodamın cavabında Yevrial da bunu dedi:  
 “Laodamant! Ağlabatan söz danışdın; ancaq bunu  
 Sən qonağın özünə de, bu təklifi ona elə”.  
 Alkinoyun qoçaq oğlu eşidincə bu sözləri,  
 Durub gəldi düz ortaya, Odisseyə belə dedi:
- 145 “Qalx, ata, qalx, öz gücünü sına sən də yarışlarda,  
 Məharətin varsa, göstər, bacarığın vardır, yəqin. İnsana  
 öz əl-ayağı sayəsində gələn şöhrət,  
 Gələn şərəf, bilirən ki, başqa heç bir şeydən gəlməz.  
 Çıx, özünü göstər görək, qov könlündən dərdi-qəmi,  
 150 Onsuz da çox çəkməyəcək öz yurduna qayıtmağın.  
 Gəmi suya salınıbdır, adamlar da hazırdırlar”.  
 Çox ağıllı Odissey də ona cavab verib dedi:  
 “Laodamant, rişxənd üçün demirsən ki, bu sözləri?  
 Mənim kimi cəfakəşin yadınımı düşər yarış?



- 155 Mənim başım çəkmədiyi bir cəfamı qalıb, heyhat!  
Bu ziyafət yerində də dərdli-tutqun oturmuşam, Çardan,  
eldən ricam budur, məni yola salın, gedim!” Yevrial bu  
sözə gülüb Odisseyə bunu dedi:  
“Yox, ey qərib, adamların arxasında çox gördüyüm 160  
Oyun-yarış adamına heç oxşarın yoxdur sənin! Çoxavarlı  
gəmilərdə öz alverçi dostlarıyla Dənizləri ölçə-ölçə mal  
satmaqla, mal almaqla Qazancını güdən tacir tayfasına  
oxşayırsan. Yarış-döyüş adamına oxşayışın yoxdur sənin!”
- 165 Tərs-tərs baxıb ona belə cavab verdi mərd Odissey: “Yox,  
yaxşı söz danışmadın, pis adama oxşayırsan, Allah əqli-  
düşüncəni, yaraşığı, xoş kəlamı Hamıya bir bərabərdə, bir  
ölçüdə bəxş eləmir.  
Birisi öz görkəmilə nəzəri cəlb etməsə də,
- 170 Görürsən ki, allah ona xoş danışmaq əta edib.  
O öz gözəl nitqi ilə valeh edir hər bir kəsi;  
Yığıncaqda o hamının diqqətini cəlb eləyir,  
Şəhərdə də hamı ona allah kimi baxıb keçir. Görürsən ki,  
birinin də allah kimi görkəmi var,
- 175 Bir şirinlik əlaməti yoxdur ancaq kəlamında.  
Sən zahirdə çox gözəlsən; allah səndən gözəlini Bəlkə də  
xəlf etməmişdir. Təəssüf ki, ağıln çatmır, Sənin yersiz  
danışığın sarsıtdı bil, ruhən məni.  
O qədər də naşı bilmə məni yarış barəsində.
- 180 Nə qədər ki, qolumda güc vardı, özüm cavan idim, Yarışlarda  
birincilər cərgəsində olardım mən. Dərd-qəm üzüb indi  
məni. Qanlı-qızğın döyüşlərdən, Güclü dəniz tufanından az  
çəkməyib başım mənim. Ancaq dərdim çox olsa da  
sınayaram öz gücümü,
- 185 ürəyimə od vurubdur sənin acı sözlün, cavan!”  
Bunu deyib, plaşını çıxartmadan bir disk aldı;  
Bayaq feak gənclərinin atdıqları disklərdən  
Həm çox ağır, həm də qalın bir disk idi bu yastı daş,  
Başı üstə fırlayaraq atdı onu zorlu əli.
- 190 O girdə daş bir vıyıltı, bir uğultu qopartdı ki,  
Dərhal yerə çöməldilər uzunavar feaklılar.  
Cavanların atdığından çox uzağa düşdü bu disk.  
Bir feaklı görkəmində pak Pallada - Afina da Xətt çəkib  
daş düşən yerə, belə dedi Odisseyə:

195 “Qərib, diskin düşən yeri gözsüzlər də seçə bilər!  
 Bu yarışda sən hamını çox arxada qoydun, düzü;  
 Qalibbiyyət səninkidir, ürəkli ol, cürətli ol!  
 Sən atdığıın məsafəyə heç kəs ata bilməz onu!”  
 Afinanın sözlərindən fərəhləndi mərd Odisey,  
**200** Burda yaxın bir havadar tapdığına sevindi o.  
 Bir yüngüllük duyub, dərhal belə dedi feaklara:  
 “Gənclər, indi mən atdığım məsafəyə atın, görüm,  
 Mən o zaman daha uzaq məsafəni allam nişan.  
 Kim nə üzrə yarışmağı arzulayır - gəlsin görüm,  
 205 İstər qaçış, istər gülüş, istər yumruq yarışına, -  
 Hamısına hazırım mən; çox toxunub o söz mənə!  
 Amma bircə Laodamı çağırıram bu yarışa;  
 Qonağıyam onun: qonaq vuruşmaz ev yiyəsilə,  
 Ancaq ağı çatışmayan nadürüslər edər bunu, -  
 210 Qürbət eldə bəhsə girib vuruşmağa razı olar.  
 Belə adam özgəsinə yox, özünə ziyan vurur.  
 Laodamdan başqa bütün cavanlarla yaşaram.  
 Öz-özümü kimlə olsa sınamaqdan şad olaram;  
 Yarışların hansı növü olsa, onda səriştəm var.  
 215 Hamar yayı çəkib əymək mənim üçün çətin deyil.  
 Ətrafımı bürüsə də məharətli oxatanlar  
 Qarşıda bir düşməni onlar nişan alanadək,  
 Mən atdığım sərrast oxa hədəf olur həmin rəqib.  
 Biz İlion ətrafında ox atmaqda yaşarkən  
**220** Tək Filoktet bu yarışda məni məğlub eləyirdi.  
 Çörək ilə qidalanan adamların arasında  
 Filoktetdən başqa heç kəs mənim kimi ox atammaz.  
 Keçmişdəki igidlərə bəhsə girə bilmərəm mən, -  
 Mə Exalya hökmdan Yevrit, nə də Herakl ilə.  
 225 Ox atmaqda onlar həтта allahlarla yarışır.  
 Bununçün də qocalmadan öz evində öldü Yevrit;  
 Apollonu çağırdığı üçün o ox yarışına,  
 Apoilon da qəzəblənib öz oxuyla vurdu onu.  
 Nizəm mahir oxatanın oxundan da uzaq gedir.  
 230 Bəlkə, məni yüyürməkdə ötən ola aranızda;  
 Çünki dəniz tufanları məni yaman əldən salıb,  
 Burayacan gəmi ilə gəlməmişəm axı yolu,  
 Dalğalarla əlləşməkdən gücdən düşüb əzam tamam”.  
 Odiseyin sözü dərin sükut ilə qarşılındı.



235 Yalnız ona çar Alkinoy cavab verib belə dedi:

“Qərib, bizim qəlbimizə dəyən bir söz danışmadın, Yalnız, səni təhqir edən bu şəxs başa düşsün deyə, Qəzəblənib özündəki ləyaqəti sərh elədin. Düşünərək danışmağı bacaran bir adam əsla 240 Səndə olan ləyaqətə şəkk-şübhə edə bilməz.

İndi mənim sözlərimi yaxşı-yaxşı dinlə qonaq: İstəyirəm evdə arvad-uşağımla məclis qurub,

Ziyafətə əyləşəndə, Zevs atanın bizə çoxdan Ata-baba zamanından bəxş etdiyi hünərləri 245 Yada salıb danışasan məclisdəki adamlara.

Yumruq, gülüş yarışında biz birinci olmasaq da, Qaçmaqda və gəmiçilik işlərində birinciyik.

Yallı gedib oynamağı, kifaranı çox sevirik,

İsti vannə, təmiz paltar, yumşaq yataq xoşlayırıq.

250 Siz ey feak rəqqasları bir qabağa gəlin görün,

Qoy sizdəki məharəti öz gözüylə görsün qonaq,

Öz yurduna qayıdanda dostlarına tərifləsin Yaxşı üzən,

yeyin qaçan və rəqs edən feakları. Demodokun forminqinin dalınca da adam getsin, 255 Forminq mənim sarayımda, harda isə bir yerdədir”. Allahsifət çar Alkinoy belə dedi, carçı qalxıb Getdi çarın sarayına, kifaranı gətirdi tez.

Xalq seçməsi doqquz nəfər başçı qalxdı öz yerindən, Yarış üçün nə lazımsa onlar hazır edərildilər.

260 Onlar xalqı sıxlaşdırıb oyun üçün yer açdılar,

Qasid bu vaxt forminqini çatdırdı kor Demodoka. Düz ortaya gəldi o da. Ərgənliyə yeni çatmış Gənc rəqqaslar Demodoku tez əhatə elədilər,

Yerə ayaq döyə-döyə rəqs etməyə başladılar.

265 Onların cəld hərəkəti heyran qoydu Odisseyi,

Kor müğənni Demodoksa dilləndirib forminqini, Nəğmə dedi Ares ilə Afrodita sevgisindən.

Nəğmə dedi - Hefestgildə onlar necə görüşüblər... Ares xeyli töhfə verib, pak Hefestin arvadını 270 Ələ saldı. Helios bu əhvalatı verdi xəbər, -

O görmüşdü, onlar necə qucaqlaşmış bir yatdılar. Hefestə öz arvadının xəyanəti çatan kimi,

Öc almaqçın getdi dərhal öz dəmirçi dükanına, Zindanını kötük üstə qoyub bir tor düzəltdi ki,

275 İkisini birdən tutub, bir yerdə də bərk saxlasın,  
 ürəyində Aresə kin, - başa vurdu öz işini,  
 Girdi yataq otağına, öz yatdığı çarpayının  
 Ayağının hamısını ilişdirdi həmin tora,  
 Hörumçəktək tavandan da sallatdı o möhkəm toru;  
 280 Tor o qədər nazikdi ki, insan deyil, allahlar da  
 Onu görə bilməzdilər, - məharətlə toxunmuşdu.  
 Bax bu zərif toru asıb çarpayının üzərindən,  
 Gözəl Lemnos diyarına getdiyini bildirdi o;  
 Hefest bütün şəhərlərdən o şəhəri çox sevirdi.  
 285 Ares gözdən qaçırmadı Hefestin bu səfərini.  
 Elə ki, o mahir rəssam Hefest bir az uzaqlaşdı, -  
 Ares yeyin addımlarla gəlib çıxdı Hefestgilə, -  
 Gözəl taclı Afrodita vüsalına tələsirdi.  
 Afrodita Zevs atanı ziyarətdən qayıtmışdı;  
 290 Əyləşərək dincəlirdi. Ares evə daxil olub,  
 Nəzakətlə ilahənin əllərindən tutub dedi:  
 “Sevgilim, gəl çarpayuya, məhəbbətdən ləzzət alağ!  
 Ərin Hefest burda yoxdur, getdi Lemnos şəhərinə, -  
 Qaba səslə sintilərin şəhərinə çıxıb getdi!”  
 295 Belə dedi. Afrodita razı olub girdi yerə.  
 Bir yataqda yatdı onlar. Pak Hefestin toxuduğu  
 O incə tor elə möhkəm yapışdı ki, yatanlardan,  
 Qalxmaq nədir, qımıldanmaq imkanı da qalmamışdı.  
 Onlar başa düşdülər ki, burdan çıxmaq mümkün deyil...  
 300 İki qıçdan şikəst Hefest hazır oldu yanlarında.  
 O Lemnosa getməmişdi, öz evinə qayıtmışdı.  
 İti gözlü Heliosdu yenə xəbər verən ona.  
 Hefest yaman tutularaq qaçıb getdi sarayına,  
 Qapısının qabağında durub hirsli bağıraraq,  
 305 Ölməz olan allahları harayladı uca səslə:  
 “Ey Zevs ata, ey ölümsüz, nəcib Olimp allahları!  
 Gəlin baxın siz bu iyrənc və gülməli mənzərəyə, -  
 Zevsin qızı, mənim zövcəm Afrodita görün necə  
 Mən axsağın namusunu tapdalayır Ares ilə!  
 310 Ares yarlı-yaraşlıq, həm də sağlam ayaqlıdır,  
 Mənsə axsaq doğulmuşam, müqəssiri mən deyiləm,  
 Axsaqayaq olmağıma atam-anam müqəssirdir.  
 Görün necə qucaqlayıb onlar mənim yatağımda!  
 Çox ağırdır onları bu vəziyyətdə görmək mənə!



315 Onlar necə sevişirlər sevişsinlər, bilirəm ki,  
Bir də belə yatammazlar, tez düşərlər şövqdən də! Bu  
həyasız, bu utanmaz qadın üçün mən verdiyim Töhfələri  
valideyni tamam geri verənədək Bu qərribə tor onları  
möhkəm-möhkəm saxlayacaq. 320 Zevsin qızı gözəlsə də,  
yaman pozğun, əxlaqsızdır!” Belə dedi. Allahlar tez  
toplandılar tunc saraya.

Çox çəkmədən gəlib çıxdı yersarsıdan Poseydon da,  
Xeyirverən Hermes ilə uzaqvuran Apollon da,  
Yalnız həya saxlayaraq ilahələr gəlmədilər.

325 Nemətvərən ölümsüzlər topladılar girəcəkdə. Çoxbilici  
pak Hefestin düzəltdiyi bu dəstgahı Görən kimi, qah-  
qah çəkib gülüşdülər əbədilər. Allahlardan bəziləri  
belə dedi bir-birinə:

“Bu bəd deyil. Ehmallılıq çevikliyə üstün gəlib.

330 Hefest axsaq ola-ola, allahların ən cəldini, - Ares kimi  
yeyinayaq bir allahı tuta bilib,

Hiylə ilə tutub onu, - o cərimə verməlidir!”

O ölümsüz allahların bu haqdaydı söhbətləri.

Zevsin oğlu Feb-Apollon Hermesə üz tutub dedi:

335 “Ey Zevsoğlu, xeyirverən, qasid allah, de bir görüm,  
Daha möhkəm bir tor ilə bürələnmək şərti ilə Afroditə  
ilə belə cüt yatmağı istərdinmi?”

Arqovuran qasid Hermes ona belə cavab verdi:

“(Jzaqvuran Feb-Apollon, kaş belə bir iş olaydı, - 340 Hefest  
məni üçqat möhkəm tora salmış olsa belə, Allahlar və  
ilahələr tamaşama dursa belə,

Afrodit ilə bu cür cüt yatmaqdan çəkinməzdim!”

Hermes belə deyən kimi gülmək tutdu allahları. Gülməyən  
tək Poseydondu, o, ecazkar sənətkara 345 Yalvararaq deyirdi  
ki, azad etsin pak Aresi,

Bu qanadlı sözlərini Hermesə ərz edirdi o:

“Burax onu. Mən zəmanət verirəm ki, istədiyim

Cəriməni allahların lap yanında verər Ares”.

Lakin iki ayaqdan şil ona belə cavab verdi:

350 “Yersarsıdan Poseydon, gəl bu xahişi etmə məndən! Çünki  
qırdı-qaçdırlara zəmin olmaq xatalıdır.

Əgər Ares tələdən və borcdan çəksə yaxasını,

Allahların hüzurunda mən nə deyə billəm sənə?”

Yersarsıdan pak Poseydon belə cavab verdi ona:



355 “Əgər Ares cəriməni ödəməmiş qaçıb getsə,  
 Onun sənə verəcəyi cəriməni mən verərəm”.  
 O hər iki ayaqdan şil belə dedi Poseydona:  
 “Sənin belə xahişini rədd eləyə bilmərəm mən”.  
 Bunu deyib Hefest tora düşənləri azad etdi.  
 360 Tordan azad olan kimi ilahə də, pak Ares də  
 Sıçradılar tez ayağa. Frakyaya qaçdı Ares,  
 Güləyən, şux Afrodita Kiprə tərəf düşdü yola.  
 Kiprin Pafos şəhərində vardı məbəd və sıx meşə.  
 Xaritlər o ilahəni yaxşı-yaxşı çimizdirib,  
 365 Əndamına allahlara məxsus əla yağı çəkдилər.  
 Əyninə də elə bir don geydirdilər, - bir tamaşa...  
 O şöhrətgir, kor xanəndə bu nəğməni oxuyurdu,  
 Mərd Odissey ruhani bir ləzzət aldı bu nəğmədən,  
 Cizunavar feaklar da tamam valeh olmuşdular.  
 370 Alkinoyun əmri ilə Qali ilə Laodamant  
 Rəqs etdilər. Onlar kimi rəqs eləyən tapılmazdı.  
 Tünd-qırmızı bir top aldı qardaşlar tez əllərinə;  
 Mahir usta Polib idi həmin topu hazırlayan.  
 Qardaşlardan biri əvvəl var gücüylə atdı topu,  
 375 Top buluda gedib çatdı; o birisi atlanaraq,  
 Yerdən xeyli aralanıb, göydə ikən tutdu onu.  
 Dönə-dönə topu atıb göydə ikən tutdu onu.  
 Sonra isə bərəkətli torpaq üstə oynadılar;  
 Yerdə qalan cavanlarsa dövrə vurub əl çaldılar.  
 380 Yan-yörəni çəpik səsi, ayaq səsi tutdu tamam.  
 Allahsifət mərd Odissey belə dedi Alkinoya:  
 “Feakların ən şöhrətli, ən şanlısı çar Alkinoy!  
 Doğrudan da, sizdə olan rəqqasların yoxdur tayı;  
 Mən də şahid oldum buna, heyrətimin yoxdur sonu!”  
 385 Belə dedi. Alkinoyun bu sözlərdən xoşu gəldi,  
 Avarsevən feaklara xitab edib belə dedi:  
 “Siz ey şanlı feakların müşavir və başçıları!  
 Məncə, bizim bu yad qonaq çox ağıllı bir adamdır.  
 Adətimiz üzrə gərək hədiyyələr verək ona.  
 390 Feakların adlı-sanlı hökmdarı on ikidir,  
 On üçüncü hökmdarsa, bilirsiniz, mən özüməm.  
 Qonağa bir xiton versin hər hökmdar, bir də plaş,  
 Bundan başqa bir talant da qızıl peşkəş etsin ona.  
 Dediyim bu töhfələri mehmana tez yetirək ki,



- 395 Xoşhal olub, qonaqlığa gülər üzlə bassın ayaq.  
Yevrialsa onu təhqir etdiyiçün üzr istəyib,  
Dəyərli bir töhfə ilə bağışlatsın günahını!”  
Alkinoyun sözlərini təsdiq etdi bütün məclis.  
Hər kəs töhfə gətirməkçün qasidini saldı yola.
- 400 Yevrialsa Alkinoya cavab verib belə dedi:  
“Feakların ən şöhrətli, ən şanslısı çar Alkinoy!  
Dediyintək günahımı yumaq üçün hazırım mən.  
Gümüşdəstə tunc bir qılınc bağışlaram - qını ilə,  
Həmin qın bu yaxınlarda düzəldilib fil sümüyündən.
- 405 Çox dəyərli, ləyaqətli hədiyyədir bu hədiyyəm!”  
Bunu deyib gümüşdəstə tunc qılıncı verdi ona;  
Bu qanadlı sözləri də dedi həmin mərd qonağa:  
“Ey yadelli qarıb ata! Qoy açılınsı qaşqabağın!  
Mən dediyim təhqiramiz sözləri də yaddan çıxart!
- 410 Öz yurdun, öz arvadına tez yetirsin allah səni!  
Çoxdan qohum-əqrəbandan uzaq düşüb, dərd çəkirsən”. O  
çoxbilmiş Odisey də ona cavab verib dedi:  
“Dost, sənin də gülsün üzün, xoşbəxt etsin allah səni! üzr  
istəyib bu qılıncı mənə peşkəş etdiyiçün 415 Bundan sonra heç  
bir zaman peşmanlıq çəkməyəsən”. Bunu deyib öz çiyindən asdı  
həmin tunc qılıncı.  
Gün batanda yerdə qalan töhfələr də gəlib çıxdı; Qasidlər  
bu töhfələrlə gəldilər çar sarayına.  
Alkinoyun oğulları qəbul edib peşkəşləri,
- 420 Öz möhtərəm anaları Aretaya verdilər cəld.  
Alkinoy da qonaqları gətirdi öz sarayına.  
Evə çatıb onlar uca kürsülərdə əyləşdilər.  
Çar Alkinoy Aretaya xitab edib belə dedi:  
“Areta, get sandıqlardan yaxşısını gətir bura.
- 425 Yuyulmuş bir xiton, bir də bir plaş qoy o sandığa,  
Tapşır, ocaq qalasınlar, su qoysunlar qızınmağa,  
Qonaq çimib, feakların ona peşkəş gətirdiyi Töhfələri öz  
yanında hazır görüb fərəhlənsin;  
Ləzzət alsın çal-çağırdan, bol yeməklə qonaqlıqdan.
- 430 Ona peşkəş eləyirəm mən öz qızıl piyaləmi.  
Öz evində - Zevsin, başqa allahların şərəfinə Şərab səpib  
məni daim xatirinə salsın deyə”.  
Çar Alkinoy belə dedi. Areta tez kənizlərə Əmr etdi  
üçayaqlını qoysunlar od-ocaq üstə.

435 Üçayaqlı su qazanı tez qoyuldu ocaq üstə,  
 Ağzınacan su doldurub altda odun qaladılar;  
 Qazanı od bürələdi; içindəki su isindi.  
 Bu arada Areta da bir sandıqla gəlib çıxdı;  
 Feakların Odisseyə töhfə kimi verdikləri  
 440 Xiton, plaş və qızıllar həmin qəşəng sandıqdaydı.  
 Xanım da bir xiton, bir də plaş peşkəş eləmişdi.  
 Sonra xanım bu qanadlı sözü dedi Odisseyə:  
 “İndi sandıq qapağını örtüb iplə bərk bağla ki,  
 Qaraçanaq gəmidə sən şirin-şirin yatan zaman  
 445 Töhfələrdən heç birini oğurlaya bilməsinlər”.  
 Sınaqlardan mətin çıxmış mərd Odissey eşidincə,  
 Örtüb sandıq qapağını, Sirseyanın öyrətdiyi  
 Qayda ilə sarıtlayıb möhkəm düyün saldı onda.  
 Açarçı da Odisseyi yuyunmağa dəvət etdi.  
 450 O, vannada isti suyu görən kimi çox sevindi;  
 Kalipsonun yaşadığı o adadan çıxan gündən  
 Heç kəs onun qayğısına qalmamışdı indikitək.  
 Kalipsonun yanında o, allah kimi bəslənirdi.  
 Kəniz qızlar çimizdirib onu, sonra yağladılar,  
 455 Əyninə də qəşəng xiton, bir də plaş geydirdilər.  
 Yuyunduqdan sonra qərrib yollandı mey məclisinə.  
 Allahların gözəllik bəxş elədiyi Navsikaya  
 Sütunlardan birisinə söykənərək dayanmışdı.  
 Odisseyi bu görkəmdə görcək onu heyrət aldı,  
 460 Bu qanadlı sözlə ona xitab edib belə dedi:  
 “Qərrib, dərd-qəm görməyəsən. Qayıdanda yad et məni.  
 Sağ qaldığın üçün mənə borclusan hər kəsdən əvvəl”.  
 O çoxbilmiş Odissey də ona cavab verib dedi:  
 “Alkinoyun uca ruhlu, gözəl qızı Navsikaya!  
 465 Heranın o şimşəksaçan əri əgər kömək etsə, -  
 Doğma elə qayıtdığım günü görə bilsəm əgər,  
 Gecə-gündüz sənə dua edəcəyəm allah kimi.  
 Çünki mənə həyatımı sən qaytardın, ey gözəl qız!”  
 Bunu deyib Alkinoyun yanındakı kresloda  
 470 Əyləşdi o. Ət paylanıb, şəraba su qatılmışdı.  
 Hörmətini bütün feak tayfasının saxladığı  
 Demodok da bir carçının köməyiylə gəlib çıxdı,  
 Ona uca bir sütunun qarşısında yer verdilər.  
 Odissey öz ət payından bir parçanı özü üçün



- 475 Saxlayaraq, kök qabırğa hissəsindən bir parça da Carçəkəno təqdim edib, bu sözü də dedi ona:  
“Carçı, bu ət parçasını Demodoka ver, qoy yesin, Qəlbim tutqun olsa da mən qulluğunda varam onun. Müğənniyə hörmət-izzət hər kəsə borc olmalıdır;
- 480 Çünki Muza təlim edir müğənniyə bu vərdişi  
Və nəğməkar adamları lap ürəkdən sevir Muza”.  
Carçı bunu eşidincə dərhal əti alıb getdi,  
Demodoka təqdim etdi. O sevincək aldı payı. Qonaqlar əl uzatdılar bu vaxt hazır yeməklərə.
- 485 Bütün məclis adamları yeyib-içib doyan kimi,  
Mətin ruhlu mərd Odissey belə dedi Demodoka:  
“Ey müğənni, insanların hamısından sən ucasan. Nəğməni ya Apollondan öyrənmisən, ya Muzadan. Axeylərin işlərindən, başlarına gələnlərdən,
- 490 Çəkdikləri əzablardan doğru-dürüst danışdın sən.  
Sanki özün ordu olub, ya olandan eşidibsən.  
İndi isə, ey Demodok, keç başqa bir əhvalata, - Danış  
Epeylə Afina düzəltdiyi taxta atdan.  
Mərd Odissey onu necə apardırdı akropola.
- 495 At bətninə girmişlərin Troyanı yerlə yeksan  
Etməsindən danış. Əgər bunları da düz nəql etsən, Mən  
hamıya deyərəm ki, təbin allah vergisidir. Allahlardır sənə  
təlqin edən bax bu nəğmələri”.  
Belə dedi. Ötdü allah vergisilə kor müğənni.
- 500 O başladı danayların çadırları yandıraraq,  
Tez doluşub gəmilərə dənizə üz qoymasından.  
Dedi: bu vaxt Odisseysə başındakı igidlərlə Taxta atda  
gizlənmişdi; troyanlar axışırdı.  
Onlar özü apardılar taxta atı akropola.
- 505 Taxta atın ətrafında troyanlar bağrışırdı.  
üç tədbirin arasında onlar çaşbaş qalmışdılar:  
Ya qılıncla parçalayıb darmadağın etmək atı,  
Ya qaldırıb qaya üstə, ordan yerə yuvarlamaq,  
Ya dəyməyib, allahlara nəzir kimi hidz eləmək.
- 510 Bu son təklif bəyənildi, tale belə qət etmişdi:  
Troyalı adamlara ölüm və qətl hazırlayan Arqivlərin  
gizləndiyi at qalaya gətirilsə,  
Priamın pak şəhəri yerlə yeksan olmalıydı.  
Taxta atın daxilində gizlənmiş mərd axeylilər

- 515 Dışarıya çıxan kimi dağılışıb hər tərəfə,  
Hündür sədli Troyanı yerlə yeksan elədilər.  
Aressifət Odisseylə, allahsifət çar Menelay  
Deifobun sarayına birgə basqın elədilər.  
Clca ruhlu Afinanın köməyilə mərd Odissey
- 520 Qanlı-qorxunc vuruşmada qınb tökdü hamısını...  
Nəgmə bundan danışırdı. Dinlədikcə nəgməkəri,  
Odisseyin göz yaşları isladırdı yanağını.  
Elə bil ki, gənc bir qadın döyüşün ön cərgəsində  
Öz elini, şəhərini, uşaqları qoruyarkən
- 525 Ölümcül bir yara almış mərd ərinin üzərinə  
Əyilərək onun əzab çəkə-çəkə ölməsinə  
Baxıb haray-həşir salır; sərt düşmənsə nizəsinin  
Dəstəyini çırpır onun çiyinə və kürəyinə,  
Qabağına qatıb onu qovalayır əsirliyə.
- 530 Dərd əlindən bir ləhzədə solur üzü o qadının,  
Odissey də o qadıntək məhzun-məhzun ağlayırdı.  
Ancaq onun göz yaşları tökdüyünü duyan yoxdu;  
Tək Alkinoy ona yaxın əyləşərək ah-vayını  
Eşidirdi, göz yaşları tökdüyünü hiss edirdi.
- 535 Avarsevən feaklara üz tutub o, belə dedi:  
“Siz ey şanlı feakların müşavir və başçıları!  
Qoy Demodok dayandırsın nəgməsini, çalğısını.  
Çünki onun nəgməsindən xoşlamayan adam da var.  
Biz məclisə başlayandan və Demodok oxuyandan.
- 540 Görürəm ki, qonağımız saxlayammır göz yaşını.  
Yəqin, onun ürəyini üzən böyük bir dərdi var.  
Nəgmə sussa hamımız bir bərabərdə həzz alarıq.  
Elə güman edirəm ki, belə etsək yaxşı olar.  
Qonaq razı qalsın deyə, nə lazımsa etməliyik:
- 545 Təhfələrlə onu yola salacağıq vətəninə.  
Az-çox ağıl-dərrakəsi varsa əgər bir insanın  
Kömək uman adamları, qərbləri qardaş sanar.  
Odur ki, sən ehtiyatla bizdən gizli tutma, qərib,  
Nə soruşsam düz cavab ver, bu iş sənin xeyrinədir.
- 550 Atan, anan, bir də doğma şəhərinin adamları Sənə  
necə ad veriblər, səni necə çağırırlar? Adlı-sanlı, ya da  
yoxsul ailədə doğulana Ad qoyulur, bu dünyada heç  
kəs adsız qala bilməz. Bəli, hər bir övladına ata-ana bir  
ad qoyur.



- 555 Öz yurduğunun, şəhərinin, dövlətinin adını de, - Gəmi  
səni hansı yerə aparacaq, - bilməlidir.  
Çünki bizim gəmilərdə nə sükan var, nə sükançı, Sükançı  
və sükan başqa gəmilərdə olan şeydir. Sərnişinin niyyətini  
duyur feak gəmiləri,
- 560 Tanıyırlar bərəkətli torpaqları, şəhərləri;  
Zülmət olsun, duman olsun, - üzüb dərin dəryalarda  
Coşub-daşan dalğalarda, qasırgada, fırtınada Qərç  
olmaqdan qorxmayaraq yol gedirlər sürət ilə. Lakin atam  
Navsifoydan eşitdiyim bax budur ki:
- 565 Biz hamını vətəninə sağ-salamat çatdırırıq  
Deyə bir gün Poseydonun yaman hirsı tutacaqdır.  
O deyirdi: bizim gəmi bir qərbi yola salıb Sis-dumanlı  
dəniz ilə dönüb geri qayıdanda,  
O qərç edib, şəhəri də alacaq dağ arasına.
- 570 Qoca belə söyləyirdi. Deyəmmərəm Yersarsıdan Bunu  
icra edəcəkmə, - bu allahın öz işidir. Gizlətmədən  
indi mənə açığını söylə görüm:  
Necə oldu azdın yolu, haralarda olmusan, de;  
Rast gəldiyin adamlardan, şəhərlərdən danış bizə.
- 575 Rast gəldiyin vəhşilərdən, haqtanımaz tayfalardan,  
Qonaqcıl və dindarlardan heç gördüyün varmı sənin? De,  
arqoslu danayların, Troyanın taleyindən Niyə nəğmə oxunanda  
qüssələnib ağlayırsan? Gələcəkdə nəğmə kimi yaşasınlar deyə  
onlar 580 Allahların hökmü ilə həlakətə yetişiblər.  
Bəlkə, qohum-əqrəbandan həlak olan vardır orda? Bəlkə,  
yeznən, ya qaynatan həlak olub o davada;  
Qan və nəslə qohumlardan sonra onlar gəlir axı.  
Bəlkə də, xoş xasiyyətli bir yoldaşın ölüb orda?
- 585 Axı dostlar arasında əhval bilən, hal anlayın Ağillı  
dost bizə doğma qardaş kimi əziz olur”.

## DOQQUZUNCU NƏĞMƏ

Ona belə cavab verdi çoxbilici mərd Odissey:

“Feakların ən şöhrətli, ən şanslısı çar Alkinoy!

Demodoktək nəğməkarı dinləmək çox xoşdur mənə,

Allahların nəğməsindən qalmaz onun nəğmələri!

5 Məncə əsil bəxtiyarlıq odur ki, sən öz xalqın

Başdan-başa nəşəli - şən olduğunu seyr edəsən,

Görəsən, gen saraylarda yan-yanaşı əyləşərək, Müğənnini  
dinləyirlər; masaların üstə bol-bol Çörək də var, yağlı ət də;

saqi isə kraterdən 10 Qədəh-qədəh şərab süzüb paylaşdırır  
qonaqlara, - Məncə budur dünyadakı xoşbəxtliyin ən gözəli.

Amma ki, sən istəyirsən mən çəkdiyim müsibəti Açıb sənə  
nəql eləyəm, göz yaşları tökə-tökə.

Heç bilmirəm nəyi əvvəl deyim, nəyi lap axırda?

15 Cİranidlər az əziyyət verməyiblər, düzü, mənə.

Əvvəl gərək öz adımlı söyləyəm ki, biləsiniz;

Yaşadığım yer bu yerdən çox uzaq da olsa belə,

Kimliyimi bilib məni burda qonaq sayasınız.

Mən Laertid Odisseyəm. Fəngirliyim ad qazanıb,

20 Ellər mənim şöhrətimi asimana ucaldıblar.

Çox uzaqdan gözə çarpan İtakada yaşayıram,

Meşə ilə örtülmüşdür orda hündür Nerit dağı.

İtakaya yaxın başqa adalar da az deyildir:

Zam, Dulixi, sıx meşəli Zakinfdir ən məşhurları.

25 Mənim yurdum yastı ada - İtaka qərb tərəfdədir,

Adlarını çəkdiyim o adalarsa - şərq tərəfdə.

İtaka çox daşlıqsa da, gənc igidlər məskənidir, Mənim  
gözəl İtakamdan gözəl bir yer ola bilməz. Özünə ər etmək

üçün Kalipso bir mağarada 30 Öz yanında saxlamağa çox  
çalışdı bir vaxt məni. Eeyanın hökmdarı cadugər qız Sirseya

da Məni xeyli saxlayıb ki, məcbur olub alım onu,

Amma o da ürəyimi ələ ala bilmədi, yox.

Yad ellərdə varlı-hallı saraylarda yaşasaq da,



35 Yənə qohum-əqrəbadan, yaxınlardan, əzizlərdən,  
Bir də doğma yurddan uzaq olmaq bizə ağır gəlir.  
Troyadan çıxan gündən Zevsin mənə göndərdiyi Bəlaları,  
sitätələri bir-bir sayım indi sənə.

Külək İlion şəhərindən atdı bizi İsmaraya,

40 Kikonları qırıb, yerlə yeksan etdik o şəhəri.

Əlimizə xeyli sərvət, bir xeyli də qadın keçdi;

Qəniməti aramızda biz bərabər bölüşdürdük,

Vaxt var ikən, gəlin qaçaq - dedim səfər dostlarıma, Qulaq  
asmaq istəmədi lakin mənə o axmaqlar.

45 Sahildə bir xeyli qoyun, əyribuynuz cöngə kəsdik, Kef-  
damağa başlayaraq, şərab içdik biz o ki var.

Demə, bu vaxt kömək alıb düşmən qonşu kikonlardan. -  
Gələnlərin çoxdu sayı, döyüşdə də mahirdilər,

Onlar burdan xeyli uzaq, içəridə olurdular.

50 Həm piyada, həm gərdunə döyüşündə mahirdilər.

Dan sökəndə zahir oldu onlar saysız otlar kimi.

Onda başa düşdük ki, biz, kinli, zalım Krinion Bizim üçün  
çox bəlalər hazırlayıb bundan belə.

Gəmilərə yaxın yerdə başladı bir qızgın döyüş,

55 Mis ucluqlu nizələri yağdırırdıq bir-birimizə,

Dan vaxtından başlayaraq gün zirvəyə qalxanadək,

Onlar bizdən çox olsa da, vuruşduq mərdi-mərdana. Lakin  
Günəş əyiləndə, öküzlər cütdən açılarda Axeyləri əldən salıb  
üstələdi kikonlular.

60 Gəmilərin hər birindən altı nəfər şəhid vardı.

Ölümdən və bəd taledən bizsə güclə xilas olduq,

Sağ qalsaq da yaxın əziz həmdəmləri itirərək, Dərdli-qəmli  
ordana yola düşüb dərhal uzaqlaşdıq.

Ancaq yola düşməmişdən düz üç kərə biz adbaad 65 Bu  
döyüşdə həlak olan yoldaşları harayladıq.

Kikonların əllərilə onlar ölüb getmişdilər.

Buludyığan Kronid öz güclü şimal küləyini Bizə sarı  
yönəldərək, dumanlatdı yeri, suyu.

Qatı gecə qaranlığı sardı bütün hər tərəfi.

70 Sürət ilə yarıb suyu getdi bizim neçə gəmi.

Yelkənləri üç-dörd yerə parçaladı sərt qasırğa,

Qorxub açdıq biz onları, büküb qoyduq bir kənara.

Avarlarla sürdük yaxın bir sahilə gəmiləri.

İki gecə-gündüz tamam məskən saldıq o sahilə.



75 üzüb əldən saldı bizi həm yorğunluq, həm də xiffət,  
 üçüncü gün qızılsaqlı Eos göydə görünəndə,  
 Gəmilərə minib asdıq yelkənləri yenə dordan.  
 Düşdük yola sükançı və əsən yelin köməyilə.  
 Sağ-salamat yurdumuza gedib çata bilərdik biz,  
 80 Maleyadan burularaq Kiferaya dönəndə  
 Gəmiləri başqa səmtə yönəltdi sərt dalğa, külək.  
 Bizi ölümsaçan külək düz doqquz gün atıb-tutdu.  
 Onuncu gün gedib çıxdıq lotofaqlar diyarına.  
 Çiçəklərlə qidalanır həmin yerin adamları.  
 85 Biz sahilə çıxıb ordan içmək üçün su götürdük.  
 Gəmilərə yaxın yerdə yoldaşlanm nəhar etdi.  
 Yeyib-içib doyan kimi mən öz səfər dostlarımdan  
 İki nəfər ayıraraq bir qasidlə saldım yola,  
 Göndərdiyim adamlara tapşırıqım bu oldu ki,  
 90 Öyrənsinlər, görək burda yaşayanlar nə karədir.  
 Onlar gedib lotofaqlar olan yerə yetişiblər.  
 Lotofaqlar elçiləri məhv eləmək fikrilə yox,  
 Yedikləri o çiçəkdən onlara da yedirdiblər.  
 Demə hər kim baldan şirin o yeməkdən bir az yəsə,  
 95 Kimliyini, vətəninə qayıtmağı unudurmuş:  
 Lotofaqlar diyarında həmişəlik məskən salıb,  
 Dadlı lotos çiçəyilə qidalanmaq istəyirmiş.  
 Mən onlan zorla çəkib aparanda ağlaşdılar.  
 Qollarını sarıtdırıb atdım dərin gəmimizə.  
 100 Yolçulara əmr etdim ki, tez minsinlər gəmilərə.  
 Qorxurdum ki, onlar dəxi yeyib lotos çiçəyindən,  
 Doğma yurda qayıtmağı tamam yaddan çıxardalar.  
 Tez gəmiyə dolub, avar arxasında əyləşdilər,  
 Avarlan dalğalarda işlətməyə başladılar,  
 105 Qəlbimizin qəm yüküylə uzaqlaşdıq o sahiləndən,  
 Gəlib çıxdıq lovğa, quduz təpəgözlər ölkəsinə.  
 Onlar ölməz allahlara ümid olub başdan-başa,  
 Əllərilə nə yer əkir, nə dən səpir zəmilərə.  
 Əkinsiz və səpinsiz də bol yetişir taxılları,  
 110 Tənəklərdə salxımların nə sayı var, nə hesabı,  
 Şimşəksaçan, yağışıyla suvarır bu tənəkləri.  
 Nə məşvərət, nə ümumi bir yığıncaq bilir onlar,  
 üç dağlar zirvəsində kahalarda yaşayırlar.  
 Hər kəs arvad-uşağına hökm eləyir bildiyitək,



- 115 Təpəgözlər bir-birinin işlərilə maraqlanmır.  
Körfəzdən bir az aralı düzənlik bir ada vardır,  
Ora taygöz diyarından o qədər də uzaq deyil.  
Sıx meşəli o adada çoxdur keçı sürüləri,  
Qorxub qaçmır adamlardan o vəhşi çöl keçiləri.
- 120 Çox əziyyət bahasına dağa-daşa dırmanaraq,  
Meşələri dolaşan bir ovçu gözə dəymir orda.  
Nə yer əkən, nə də çoban yoxdur həmin o adada. Torpaq  
orda, nə əkilib nə üstünə dən səpilib,  
O adamsız ada yalnız keçiləri yemləndirir.
- 125 Təpəgözlər alburunlu gəmidən də xəbərsizdir;  
Yaxşı gəmi hazırlayan ustalar da yoxdur orda.  
Bu səbəbdən adamları ölkə-ölkə dolaşdıran, Möhkəməvar  
gəmiləri yoxdur taygöz nəhənglərin; Adamlarsa gəmi ilə  
gediş-gəliş yaradırlar.
- 130 Onlar vəhşi adanı da gül-çiçəyə qərq edərdi,  
Münbit torpaq hər nə əksən, öz vaxtında yetirərdi. Geniş  
dəniz sahilini çəmənliklər bürümüşdür,  
Bu yumşaq və nəm torpaqda üzümlük də salmaq olar.  
Şumlanması asan olan bu yerlər çox şirəlidir,
- 135 Nə əkilsə, bəhrəsini öz vaxtında yığmaq olar.  
Limanı da çox rahatdır, körpü tikmək lazım deyil, Gəmiyə  
nə lövbər daşı, nə də kanat lazım deyil. Quruya kip  
yanaşdımı, səmt küləyi əsənədək Bütün gəmi adamları o  
sahildə qala bilər.
- 140 Bu buxtanın qurtaracaq yerində bir çeşmə axır;  
Şəffaf sulu o çeşmənin sağı-solu qovaqlıqdır.  
Biz körfəzə daxil olduq. Qatı gecə zülmətində Allahlardan  
hansı isə, sanki, bizə yol göstərdi. Sis-dumandı dörd yanımız. Ay  
səmada görünmürdü, 145 Bürümüşdü sıx buludla duman Ayın  
qabağını. Yaxındakı o ada da gözümüzə görünmürdü,  
Quruya yan alanadək, uca-uca dalğaların Sahillərə  
çarpmasını dəxi seçə bilmirdik biz.  
Quruya yan alan kimi açıb yığdıq yelkənləri,
- 150 Özümüz də tökülüşdük hay-haraylı o sahilə,  
Al Eosun doğuşunu gözləyərək yuxuladıq.  
Erkən doğan alsaçaqlı Eos çıxdı qaranlıqdan, Oyanaraq biz  
adanı gəzdik heyrət edə-edə.  
Zevs qızları şux pərilər keçiləri oyudaraq

- 155 Bizə sarı qovdular ki, vurub nahar hazırlayaq.  
Gəmilərdən iti-uzun nizə, ox-yay götürərək,  
üç dəstəyə ayrılaraq başladıq ov eləməyə.  
Allahların köməyilə biz o ki var ov elədik.  
Ov bərabər bölündü on iki gəmi arasında,
- 160 Hərəsinə doqquz, təkcə mənə biri artıq düşdü.  
Günəş qürub edənədək biz orada əyləşərək,  
Doyunca ət qızartması yeyib, şirin şərab içdik.  
Gəmimizdə al-qırmızı şərabımız hələ vardı,  
Kikonların o müqəddəs şəhərini dağıdanda
- 165 Meylə dolu küpləri biz daşımışdıq gəmilərə.  
Qarşıda ki təpəgözlər diyanna baxanda biz,  
Gördük tüstü qalxır ordan, hey mələşir qoyun-keçi.  
Axsam oldu, Günəş batıb zülmət sardı yer üzünü,  
Biz uzanıb yatdıq yenə coşqun dəniz sahilində.
- 170 Erkən doğan alsaçaqlı Eos çıxdı qaranlıqdan,  
Yolçuları yığınağa toplayaraq belə dedim:  
“Əziz səfər yoldaşları, siz burada qalın hələ!  
Öz gəmilə və öz gəmi adamımla mənə gedib,  
Xəbər bilmək istəyirəm - o adamlar nə karədir:
- 175 Vəhşidirmi, lovğadırmı, görüm burda yaşayanlar;  
Ya allahdan xof eləyən qonaqpərvər adamlardır?”  
Bunu deyib öz gəmimə mindim və əmr elədim ki,  
Adamları kanatları açıb minsin tez gəmiyə.  
Tez gəmiyə doluşdular, avarların arxasında
- 180 Hər kəs tutdu öz yerini, kürəkləndi mavi sular.  
Taygözlərin qarşıda ki diyarına gedib çatdıq.  
Dənizə lap yaxın yerdə bir mağara dəydi gözə,  
Qəşəng dəfnə ağacları ucalırdı dörd yanında.  
Sürü-sürü qoyun-keçi gecə orda yatışırdı.
- 185 Mağaranın daş hasarlı həyəti də vardı geniş;  
İçərisi sıx yarpaqlı şamlıq ilə pəlidliqdi.  
Mağarada dağ gövdəli bir təpəgöz yaşayırdı. Qoyun-  
keçi sürüsünü təkbaşına otarırdı,  
Heç bir kəsə yaxın getmir, qayda-qanun tanımırdı. O,
- 190 eybəcər bir məxluqdu, çörək ilə qidalanan İnsanlara  
bənzəyişi yoxdu; üstü sıx meşəli üç dağa bənzəyirdi,  
- dağların ən ucasına. Yeyingedən gəmimizi quru  
yerə çəkib, ona Yaxın yerdə qalmağı əmr elədim yol  
dostlarıma,



- 195 Özüm isə on iki mərd döyüşçüylə yola düşdüm. Özümüzlə bir  
tuluq da şirin şərab götürmüşdük,  
Bu şərabı Evandidin oğlu Maron bəxş etmişdi.  
O, İsmarın qoruqçusu Apollonun kahiniydi;  
Arvadı və oğlu ilə bizdən aman görmüşdü o,  
200 Həmin kahin Feb-Apollon meşəsində yaşayırdı.  
Ona aman verdiyimçün çox hədiyyə verdi mənə:  
Yeddi talant çəkisində qızıl əşya bağışladı,  
Tökmə gümüş bir krater, üstəlik də düz on iki Küp  
dolusu şərab verdi, rəngi şəffaf, dadı şirin;  
205 İlahi bir içkiydi o, - qaravaşlar və kölələr Xəbərsizdi  
evdə belə əla şərab olduğundan.  
Bunu bir o, bir arvadı, bir açarçı bilirdi tək.  
Elə şirin şərabdı ki, ondan içmək istəyənlər Bir  
camına iyirmi cam su əlavə etməliydi.  
210 Bu şərabın rayihəsi elə xoşagələndi ki,  
Kraterə yaxınlaşan içməməyi bacarmazdı.  
Bir tuluq mey, bir kisə də yemək şeyi götürdük biz.  
Birdən-birə ürəyimə damdı ki, mən görəcəyim Məxluq  
böyük zor sahibi, güc və qüvvət sahibidir, 215 Onun vəhşi  
təbiəti qanunlara biganədir.  
Mağaraya daxil olduq, gördük taygöz yoxdur orda;  
Yağlı qoyun-keçiləri otarırdı yaxınlıqda.  
Mağaranı çox diqqətdə gəzib gözdən keçirdik biz.  
Səbət-səbət pendir gördük, bir xeyli də quzu, çəpisi; 220  
İriləri irilərlə, ortaları ortalarla,  
Yeni olmuş balaları körpələrlə ayrı-ayrı Güzdəklərdə  
saxlayırdı burda məskən salan taygöz. Sağmalları  
sağmaq üçün sərnici, vedrə düzülmişdü. Yoldaşlarım  
dərhal məni dilə tutub dedilər ki,  
225 Xeyli pendir götürərək tezcə burdan çıxıb gedək. Özümüzlə  
qoyun, keçi balası da götürərək,  
Gənimizi duzlu dəniz sularına salıb gedək.  
Belə etmək sərfəliyəkən, qulaq asmaq istəmədim,  
Dedim, bəlkə, onu görsək, özü bizə bir şey verər.  
230 Ancaq onun qayıtması pərt elədi hamımızı.  
Od qalayıb, allahlara qurban nəzri atdıq oda;  
Təpəgözün pendirindən alıb yedik və oturub Gözlədik  
ki, sürüsüylə gəlib çıxsın otlaqdan o. Böyük odun  
şələsilə gəldi yemək bişirməyə.

235 Odunları gurultuyla atdı birdən mağaraya,  
 Qorxub dərhal mağaranın bir küncünə qısıldıq biz.  
 Sağmal qoyun-keçiləri mağaraya doldurdu o,  
 Ancaq erkək toğluları, keçiləri hər tərəfi  
 üca sədli, daş hasarlı gen həyətdə saxladı o,  
 240 Sonra nəhəng bir daş ilə tutdu kaha qapısını.  
 Dördtəkərli iyirmiiki araba bu zorba daşı  
 Öz yerindən bir balaca qımıldada bilməzdi heç  
 Bax belə bir qaya ilə qapadı o, girəcəyi.  
 Sonra diş qoyunları, keçiləri sağdı bir-bir,  
 245 Axırda da əmmək üçün balaları buraxdı o.  
 Dümağ südün yansını ayıraraq mayaladı,  
 Sıx hörülmüş səbətlərə töküüb qoydu bir kənara.  
 Südün qalan hissəsini töküüb başqa-başqa qaba,  
 Saxladı ki, bu südü də içsin axşam yeməyində.  
 250 Bu işləri səliqəylə görüb sonra od qaladı,  
 Birdən onun o tək gözü bizi gördü və soruşdu:  
 “Ey qəriblər, siz kimsiniz? Gəlişiniz haradandır?  
 İş üçünmü, yoxsa elə-belə üzüb gəzirsiniz?  
 Həyatından keçib, başqa ellilərə divan tutan  
 255 Quldurluğa qurşanaraq hər yana baş vurursunuz?”  
 O bunları soruşanda ürəyimiz əsdi tir-tir,  
 Qorxunc səsi, bəd görkəmi vahiməyə saldı bizi.  
 Ancaq buna baxmayaraq, belə cavab verdim ona:  
 “Axeylərik. Troyadan qayıdırıq. Hər tərəfdən  
 260 Əsən yellər gəməimizi düz yolundan azdırdılar.  
 Evimizə qayıdırıdıq. Yolumuzu azdıq ancaq.  
 Kronoğlu Zevs atanın işləridir, yəqin, bunlar.  
 Sərkərdəmiz, fəxrimizdir Atreyoğlu Aqamemnon,  
 İndi onun adı-sanı göyə qədər ucalıbdır;  
 265 Troyanı viran qoyub, çox xalqlara diz çökdürüb.  
 Bura pənah gətirərək, qarşında diz çökürük biz,  
 Yalvarırıq - qəbul edib qonaqcılıq göstər bizə,  
 Ya da pay ver, - pay verilər axı gələn hər qonağa. Yad  
 et ölməz allahları: səndən imdad gözləyirik,  
 270 Zevs özü də qonaqcıdır, qəriblərin hamisidir. Qonağa  
 yol yoldaşdır. Qonaqlara hörmət gərək”. Belə dedim.  
 Taygöz mənə tərs-tərs baxıb-baxıb dedi: “Ya  
 axmaqsan, qərib, ya çox uzaqdandır bu səfərin. Ona  
 görə allahlarla qorxudursan məni boş-boş.



275 Nə o qalxantutan Zevsə, nə də başqa allahlara  
Biz taygözlər baş əymərik, biz onlardan çox üstünük! Öz  
ürəyim istəməsə, Kroniddən qorxduğumçün Nə sən aman  
görəcəksən məndən, nə də yoldaşların. Söylə görüm, gəminizi  
yaxındamı, uzaqdamı 280 Dayandırıb düşübsünüz, mən yerini  
bilməliyəm”.

İstədi söz ala məndən. Ancaq mən də xam deyildim,  
Məqsədini başa düşüb, kələk gəlib belə dedim: “Gənimizi  
yersarsıdan pak Poseydon batırıbdır,  
Bu sahilə qayalara çırpıb onu məhv edibdir.

285 Qasırgalı yellər onu siz tərəfə gətirmişdi,  
Gördüyün bu adamlardır, bir də mənəm sağ qurtaran”. Belə  
dedim. O, üzümə tərs-tərs baxıb, danışmadan Cəld  
sıçrayıb, uzun, güclü əllərini uzadaraq İki nəfər tutdu,  
küçük vurur kimi, vurdu yerə,

290 Beyinləri səpələndi mağaranın torpağına.  
Parçalayıb canı çıxmış cəsədləri, şam elədi,  
Dağların ac aslanıtək yedi tamam axıradək:  
Nə ət qaldı, nə içalat, nə ilikli bir sür-sümük.  
Bu dəhşəti görüncə biz, özümüzü lap itirdik,

295 Nalə çəkib, əlimizi uzatdıq Zevs atamıza.  
Taygöz, insan əti ilə doldurub öz gödənini, üstündən su  
qatılmamış südü içdi; axırda da Qoyunların arasında  
uzanaraq yuxuladı.

Mən öz cəsür ürəyimlə bu qərara gəldim ki, tez 300 Çəkib  
iti qılıncımı yaxınlaşım təpəgözə,

Sinəsini yarıb qara ciyərini parçalayım;  
Köksündə əl gəzdirirəkən başqa fikir mane oldu:  
Onun kaha qapısına qoyduğu o nəhəng daşı Biz yerindən  
tərpətməyi bacarmazdıq; orda qalıb,

305 Amansız və labüd ölüm pəncəsində məhv olardıq.

İnildəyə-inildəyə gözlədik ki, şəfəq doğsun.  
Erkən doğan alsaçaqlı Eos çıxdı qaranlıqdan,  
Taygöz qalxıb öz yerindən hamı kimi od qaladı.  
Sağıb sağmal heyvanları, balaları əmizdirdi.

310 Bu işləri görüb tezcə yenə bizim adamlardan  
İkisini parçalayıb, yedi səhər yeməyini.  
Sonra da öz sürüsünü çıxartdı gen mağaradan,  
Nəhəng daşı asanlıqla girəcəkdən yana çəkib,  
Sonra yenə asanlıqla qoydu daşı girəcəyə.

- 315 Hay-harayla, fitlə qovdu sürüsünü dağa sarı.  
Mağarada düşünürdüm: görün ondan qisas alıb,  
Afinanın köməylə ad qazana bilərəmmi.  
Bu tədbirin üzərində dayandım mən ən axırda:  
Təpəgözün dəyənəyi mal pəyəsi yanındaıdı. -
- 320 O bir zeytun gövdəsiydi, əl əsası etmək üçün  
Təzə kəsib, qurutmaçqın mağaraya gətirmişdi.  
Dərin-dərin dənizlərin sularını yarıb keçən,  
Avarları iyirmiyə çatan, çoxlu yük daşıyan  
Bir ticarət gəmisinin dor ağacı kimiydi o
- 325 Yoğunluqda, uzunluqda. Düz bir qulac kəsib ondan  
Dostlarım verib dedim, təmizləyib düzəltsinlər.  
Onlar onu hamarladı, mən ucunu itilədim,  
Bu şişlənmiş ucu sonra tonqal üstə tutub ütdüm,  
Mağaranın küncündəki hündür peyin qalağında
- 330 Clcu sivri o payanı səliqəylə gizlətdim mən.  
Mən sağ qalan yoldaşlara əmr etdim ki, püşk atsınlar,  
Gərək taygöz yatan zaman mənimlə bir o payanın  
Şiş ucunu onun o göz bəbəyinə kim soxacaq.  
Qürə mənim istədiyim dörd yoldaşa düşdü; mən də
- 335 Yoldaşların beşincisi oldum, qürə və püşksüz.  
Axşamüstü qalın yunlu sürüsüylə gəldi taygöz.  
Sürüləri başdan-başa mağaraya doldurdu o;  
Allahlarını təlqin etdi, qəlbinəmi bir şey damdı,  
Dik hasarlı həyətdə nə keçi qaldı, nə də qoyun.
- 340 Qaldırıb o nəhəng daşı girəcəyi tez qapadı.  
Sağmal qoyun-keçiləri sağdı yenə, hamı kimi,  
Axırda da əmmək üçün balaları buraxdı o.  
Taygöz bütün bu işləri səliqəylə başa vurub,  
Bizdən yenə iki nəfər parçalayıb şam elədi.
- 345 Bir tabağı tünd-qırmızı şərab ilə dolduraraq,  
Təpəgözə yaxınlaşıb bu sözləri dedim ona:  
“Adam əti yeyib doydun, indi al bu şərabdən iç,  
Bir gör bizim gəmidəki bu şərabın dadı nədir.  
Bu şərabı sənin üçün gətirdim ki, rəhm eləyib Məni yola
- 350 salasan sən. Sənsə yaman zalımsanmış. Mənə qarşı sən  
ki belə zülm edirsən, indən belə Say-hesabsız  
adamlardan heç kəs sənə yaxın gəlməz”. Belə dedim. O  
şərabı alıb içdi. Ondən yaman Xoşu gəldi. Bir tabaq da  
tələb edib belə dedi:



- 355 “Bu şərabdən bir də gətir, adını da söylə ki, mən Görüm  
kimsən, qonağımı ərməğanla sevindirirəm. Bərəkətli yer bizə  
də say-hesabsız üzüm verir,  
Yağış isə bu üzümü bol şirəylə şirələyir.  
Sən verdiyin bu şərabsa amvrosiya, ya nektardır”.
- 360 Belə dedi. O köpüklü meydən yenə verdim ona.  
Düz üç kərə doldu tabaq, üçünü də içdi axmaq.  
Elə ki, mey dumanlatdı təpəgözün şüurununu,  
Mülayim və yaltaqlıqla bu sözləri dedim ona:  
“Mənim şanlı adımlımı soruşursan, ay təpəgöz?
- 365 Mən deyərəm. Vəd etdiyin hədiyyəni di ver sən də.  
Atam, anam mənə “Heçkim” ad veriblər, mən Heçkiməm.  
Heçkim deyər çağırırlar tanışlar da, bilişlər də”.  
Belə dedim. O, üzümə tərs-tərs baxıb bunu dedi: “Heçkim!  
Səni dostlarından sonra, yəni lap axırda 370 Yeyəcəyəm. Mənim  
sənə hədiyyəm də bu olacaq!”  
Bunu deyib, valaylaya-valaylaya düşdü yerə Və boynunu  
bir tərəfə çevirərək yuxuladı.  
Bərk yuxuda təpəgözün yediyi o insan əti,  
İçdiyi o təsirli mey qusuntuya dönüb axdı.
- 375 Mən payanın şiş ucunu közərməkçün oda basdım. Yanımdakı  
dostlara da ürək-dirək verdim ki, qoy Bərk ayaqda qorxub  
heç kəs işdən boyun qaçırmasın.  
O nəm zeytun payasının ucu odda tez közərdi,  
Bir o qədər çəkmədi ki, qıpqırmızı oldu tamam.
- 380 Onu oddan çıxardaraq təpəgözə yaxınlaşdım;  
Allah cürət bəxş etdiyi dörd nəfər də mənəmləydi.  
Vəhşi zeytun payasının közərmiş və şiş ucunu Düz gözüne  
soxduq; mən də yuxarıdan burdum onu. Məşhur gəmi  
dülğəri də tiri belə burğulayır,
- 385 Qalanlar da aşağıdan qayıq salıb o burğuya,  
Fırladırlar iki yandan; burğu isə hey fırlanır.  
Biz də nəhəng təpəgözün belə ovduq tək gözünü. Alqanına  
qəltan olub göz töküldü öz yerindən,  
Közərmiş od kirpiyini, qaşını da ütdü onun.
- 390 Od dəyəndə cızıldayıb partladı göz almacağı.  
Qızarmış bir təbərzi, ya baltanı bir dəmirçi Soyuq suya  
salan zaman cızhacızla fışıldayar;  
O soyuq su bu dəmirə sərtlik verər, bərklik verər, -  
Nəhəngin də gözü belə fışıldadı hərərətdən.



395 Gündü haray qopartdı o, mağaraya düşdü səsi,  
 Böyük qorxu içində biz tez çəkildik bir kənara.  
 Qana qəltan o payanı tez gözündən çəkdi taygöz,  
 Zorlu-güdü əllərilə bir tərəfə fırlatdı.  
 Dərhal qonşu kahalarda - sıx meşəli zirvələrdə  
 400 Məskən salmış taygözləri kömək üçün çağırırdı o.  
 Bu gur səsi eşidincə tez axışib gəldi onlar,  
 Girəcəyi dövrələyib sorğu-sual elədilər:  
 “Polifem, de nə beş verib, niyə belə qışqırırsan?  
 Niyə bizi oyadırsan yuxunun bu şirin vaxtı?  
 405 Fanilərdən, bəlkə, biri aparıbdır sürünü, de?  
 Bəlkə, hiylə və ya zorla öldürürlər səni, söylə?”  
 Çox qüvvətli Polifemə mağaradan cavab verdi:  
 “Heçkim mənə zor eləmir, hiylə məni həlak edir!”  
 Qonşularsa Polifemin cavabında belə dedi:  
 410 “Madam ki, sən mağarada təksən, heç kim zor eləmir,  
 Zevs göndərən xəstəliyə çarə tapmaq çətin işdir.  
 Sən öz atan Poseydona yalvarmağın məsləhətdir!”  
 Belə deyib getdi onlar. Öz-özümə güldüm mən də,  
 Çəşbaş saldı çünki adım, bir də incə hiyləm onu.  
 415 O inləyib əllərilə gözdi kaha divarını,  
 Bir kənara çəkib daşı, girəcəyin ortasında Əyləşərək,  
 qollarını açdı yana, istədi ki,  
 Biz sürüyə qanşaraq ordan keçsək, bizi tutsun.  
 Xəyalında gör bir məni necə axmaq sanırmış o.  
 420 Həm özüm, həm yoldaşlarım sağ-salamat qalsın deyə,  
 Labüd ölüm pəncəsindən tezcə xilas olaq deyə,  
 Fikirləşib neçə-neçə tədbirlərə əl atdım mən. Ölüm-  
 dirim məsələsi dayanmışdı qarşımızda.  
 Ən nəhayət, bu tədbiri bəyənərək qəbul etdim:  
 425 Qoyunların arasında daha canlı, daha iri,  
 Daha qəşəng, daha yunlu olanları az deyildi. Təpəgözün  
 tənəklərdən eşib döşək düzəltdiyi Örkənlərdən xeyli alıb,  
 qoyunları üçbir-üçbir Bağladım mən; hər ikinci  
 qoyundan bir şəxs asıldı; Kənardakı qoyunlarsa  
 430 gizlədirdi asılanı.  
 Hər üç qoyun birimizi daşıyırdı; mən özümə...  
 Qoyunların hamısından hündür, qəşəng bir qoyunun  
 Kürəyinə minib sonra qamı altda daldalandım Və asılı  
 qaldım orda, iki əlim onun uzun,



- 435 Sıx saçaqlı tüklərinin lap dibindən yapışmışdı.  
Bu minvalla gözlədik biz pak Eosun doğuşunu.  
Erkən doğan al saçaqlı Şəfəq çıxdı qaranlıqdan,  
Taygöz qoyun-keçiləri qovdu otlaq yerlərinə.  
Sağılmamış dişilərsə axırda mələşirdi:
- 440 Südlə dolu yelinləri incidirdi heyvanları.  
Girəcəkdə duran taygöz əllərilə yoxlayaraq Buraxırdı  
heyvanları. Axmaq başa düşmədi ki,  
CJzun yunlu qoyunların qarnı altından sallanmışıq.  
Asıldıığım qoyun isə ən axırda gəlib keçdi;
- 445 Öz yununu güclə çəkən qoyuna bir yüküm mən də. Kürəyini  
sığallayıb taygöz ona bunu dedi:  
“Ah, əzizim, bu sənənmə? Niyə bu gün mağaranı Ən  
axırda tərkdirsən? Axı öncə çıxırdın sən,  
Sən həmişə lap qabaqda gedərdin göy çəmənliyə, 450  
Su içməyə gedəndə də əvvəl çaya sən çətərdin; Axşam geri  
dönəndə də ən qabaqda sən olurdun. İndi isə axırdasan, lap  
axırda. Bəlkə elə Mənim sənə baxmağımı gözləyirsən?  
Qəddar insan Məni möhkəm kefləndirib, gözümə od vurub  
töküb. 455 Heçkim adlı o hiyləgər sağ qurtara bilməyəcək!  
Sən mənimtək həssas, aqıl və dil bilən olsa idin,  
Qaçıb hara girdiyini açıb mənə söyləyərdin.  
Yerə elə çırpardım ki, beyni bütün mağaraya  
Çilənərdi. Onda Heçkim yaramazın törətdiyi 460 Bu  
dərdlərin ağrısını, acısını unudardım!”  
Belə deyib o, bayıra buraxdı o qoyunu da.  
Mən kahayla həyətin dik hasarından az aralı Öncə  
qalxıb ayaq üstə, dostları da azad etdim. Tez-tələsik  
nazikayaq, yağlı qoyun-keçiləri 465 Gəmimizin dayandığı  
yerə qədər qovaladıq.  
Biz salamat qalanları görəndə dostlar sevindilər,  
Ölənləri yada salıb tökdülər öz yaşlarını.  
Mən onlara göz yaşını saxlamağı əmr elədim, Qoyun-keçi  
sürüsünü tez gəmiyə sürün - dedim.
- 470 Bildirdim ki, burdan dərhal üzüb yola düşməliyik. Bir-birinin  
arxasınca tez gəmiyə doluşaraq Keçdik avar arxasına,  
kürəkləndi mavi dəniz.  
Biz sahildən səs çatacaq məsafəyə yetişincə,  
Polifemi səsləyərək rişxənd ilə belə dedim:

475 “Ey təpəgöz! Dostlarını mağarada parçalayıb  
Tıxadığın bu mərd kişi çox da gücsüz deyil imiş!  
Madam ki, sən qonağını həzm etməkdən çəkinmirsən,  
Gec-tez sənin başına, bax, belə bir iş gəlməliydi.  
Bu qisası səndən alan Zevslə başqa ölməzlərdir!”

480 Belə dedim. Təpəgözsə daha artıq qəzəblənib,  
Qopardıb dağ zirvəsini gəmimizə tərəf atdı.  
Qaraburun gəmimizin qarşısına düşdü o daş,  
Az qaldı ki, qırıb tökə onun burun hissəsini.  
Tələtümə gətirdi o daş parçası dalğaları.

485 Dik dalğalar gəmimizi qabağına qatıb dərhal,  
Qovdu yenə o sahilə tərəf, güclü axınıyla.  
Mən bir uzun paya alıb tez dirədim dik sahilə,  
Beləliklə, başqa səmtə yönəltdim öz gəmimizi.  
Yoldaşlara işarəylə bildirdim ki, qaçmaq üçün

490 Tez avardan yapışsınlar. Onlar işə girişdilər.  
Əvvəlkindən iki dəfə çox yol gedər-getməz gəmi,  
Mən taygözə yenə bir söz qışqırmağı qət elədim.  
Yoldaşlarım məni bundan çəkirmək istədilər:  
“Sən yenə mi qızıqdırmaq istəyirsən onu, ötkəm?”

495 Atdığı daş gəmimizi indi geri atmadımı?  
Elə güman elədik ki, haqlayacaq ölüm bizi.  
İndi yenə bir səs, bir söz eşidəsi olsa taygöz,  
Atdığı daş həm gəmini parçalar, həm özümüzü.  
İti mərmər parçasını atmağa da qadirdir o!”

500 Onlar məni öz fikrimdən daşındıra bilmədilər.  
Qəzəbindən odlanaraq təpəgözə belə dedim:  
“Ey təpəgöz, kim gözünü töküb, deyə fanilərdən  
Əgər biri sual etsə, sən də ona cavab ver ki:  
Məni belə hala qoyan qalayıxan Odisseydir,

505 Laertoğlu o mərd - daşlı İtakada ömür sürür”.  
Belə dedim. Qəzəbindən nərə çəkib taygöz dedi:  
“Ah fəlakət! Çox qədimdən eşitdiyim gerçək oldu!  
Adamların arasında yaraşlıq, uca boylu Yevrimoğlu  
Telam adlı falabaxan vardı bir vaxt, Təpəgözlər diyannda  
510 fala baxıb qocaldı o.  
O lap çoxdan demişdi ki, bu iş mütləq baş verəcək:  
Odisseyin əli ilə gözdən məhrum olacağam.  
Mən gözləyib düşünürdüm: deyirdim - bəs hündür, gözəl  
Nəhəng qüvət-güc sahibi o mərd haçan gələcəkdir.



515 Lakin onun əvəzində boydan qısa və yöndəmsiz Adamcığaz  
kefləndirib, məni sonra kor elədi!

Gəl, Odissey, qayıt geri, hədiyyəni verim sənin,  
Bir də ki, pak Poseydondan sənə yaxşı yol diləyim,

Poseydonun oğluyam mən, öz oğluyla fəxr edir o. 520  
Fanilərin və ölümsüz allahların arasında

Könlü olsa tək Poseydon əlac edə bilər mənə”.

Eşidərək bu sözləri mən etiraz edib dedim:

“Əgər gücüm çatsa idi canımı da alardım mən,  
Nəfəsini kəsib Aid aləminə göndərərdim.

525 Gözünüsə Poseydon da sağaltmaz heç, bil ki, sənin! Belə  
dedim. Poseydona yalvarmağa başlayıb o, Əllərini bol  
ulduzlu göyə açıb belə dedi:

“Eşit məni, ey qarasaç, yertitrədən Poseydon sən!

Mənə ata olmağınla qürrələnin isən əgər,

530 Qoy yurduna dönəmməsin qalayıxan mərd Odissey, Laertoğlu  
bu mərd, daşlı İtakada həyat sürür.

Əgər ona doğma, əziz qohumunu, dostlarını,

(Jea damlı sarayını, öz yurdunu görmək əgər Qismətdirsə, -  
qayıtsın çox çətinliklə, təkbaşına,

535 Yad gəmidə; evində də çox bələlər çəksin başı!”

O yalvarıb belə dedi; qarasaç da qulaq asdı. Əvvəlkindən  
daha ağır bir daş alıb taygöz ələ,

Başı üstə dolandırıb var gücüylə atdı bizə.

Qaraburun gəmimizin düşdü arxa tərəfinə,

540 Az qaldı ki, qırılıb tökə onun sükan hissəsini. Tələtümə  
gətirdi o nəhəng qaya dalğaları.

Dik dalğalar qabaqdakı sahillərə qovdu bizi.

Yerdə qalan gəmilərin dayandığı o adaya Gəlib

çıxdıq. Gördük böyük intizara qərq olaraq.

545 Əyləşibən yolumuzu gözləyirlər qalan dostlar.

Biz quruya çatan kimi, quma çəkdik gəmimizi,

Özümüzə tökülüşdük coşqun dəniz sahilinə. Təpəgözün  
sürüsünü düşürərək dərhal yerə, Aramızda bölüşdürdük,

qalmadı bir məğmun olan. 550 Bütün qoyun-keçiləri  
bölüşəndən sonra, dostlar Bir qoyun da artırdılar mənə  
düşən payın üstə.

Lap sahildə, ölməzlərin, fanilərin hökmdarı Qara

bulud yığan Zevsə nəzir olaraq o qoyunun Budlarını  
atdım oda. Zevs nəzrimi rədd elədi:

555 Dostlanmla gəmiləri məhv etməyi qət etdi o.  
Cünəş göydə batanadək biz orada əyləşərək,  
Ətdən yeyib, şirin şərab içə-içə ləzzət aldıq.  
Bu müddətdə Günəş batıb zülmət endi yer üzünə,  
Yatmaq üçün uzandıq biz coşan dəniz sahilində. 560 Erkən  
doğan alsaçaqlı Eos çıxdı qaranlıqdan,  
Mən oyandım. Yoldaşlara ürək verib əmr etdim ki,  
Borazlardan azad edib, doluşsunlar gəmilərə.  
Tez gəmiyə minib onlar, bir-birinin arxasınca  
Avarlardan yapışdılar; kürəkləndi mavi sular.  
565 Qəlbimizdə qəm yükləri, üzüb ordan uzaqlaşdıq; Sağ  
qalsaq da itirmişdik çünki əziz yoldaşları”.



## ONÜNCCİ NƏĞMƏ

“Eoliya adasına gəlib çıxdıq. O adada Allahların sevimlisi olan Eol yaşayırdı.

Onun səyyar cəzirəsi tunc hasara alınmışdı, - Sahil yalçın qayalardan ibarətdi başdan-başa.

5 Hippotoğlu Eolun on iki oğlu-qızı vardı:

Tən yarısı oğlan idi, yarısı da qız xeylağı.

Eol nikah eləmişdi həmin bacı-qardaşları.

Ata-ana evi idi hamısının olduğu yer,

Birgə yeyib-içirdilər, hər nə desən vardı evdə. 10 Bütün günü xörək ətri, səs-küy əskik olmayırdı. Gecələrsə yan-yanaşı çarpayılar üzərində Öz yorğanı altda hərə yatırdı öz arvadıyla.

Biz şəhərdə gözəl Eol sarayına gəlib çıxdıq.

Bir ay bizi qonaqlayıb, Troyadan, vuruşlardan 15

Dönməmizdən, gənimizdən sual verdi bizə Eol.

Bütün olub-keçənləri mən müfəssəl dedim ona,

Sonra ondan bizi yola salmağını xahiş etdim,

O etiraz eləmədi, tez tədarük gördü yola.

Doqquzyaşar bir cöngənin dərisindən düzəldilmiş 20 Bir tuluğa küləkləri salıb onu bərk bağladı.

Zevs Eola tapşırmışdı əsən bütün küləkləri,

İstəsəydi dayandırar, istəsəydi əsdirərdi.

O, tuluğu gənimizdə gümüş sapla möhkəm-möhkəm

Sarıdı ki, az da olsa, dışarıya yel sızmasın.

25 Ancaq Zefir küləyindən bir az sərbəst buraxdı ki, Gənimizə təkan versin. Ancaq niyyət baş tutmadı. Ağılsızlıq ucundan biz özümüzü məhv elədik.

Düz doqquz gün, doqquz gecə dayanmadan üzüb getdik,

Onuncu gün İtəkanın düzənləri çarpdı gözə,

30 Yaxındakı tonqalların odunu da seçə bildik.

Məni şirin yuxu tutdu, çünki yaman yorulmuşdum.

Mən idarə eləyirdim hər an gəmi yelkənini,

Vətənə tez çataq deyə ipi əldən verməyirdim.

Mən yatanda yoldaşlarım elə güman ediblər ki,

35 Hippotoğlu qızıl-gümüş doldurubdur bu tuluğa,  
 Mənə peşkəş eləyibdir; apardığım simü-zərdir.  
 Yolçulardan bəzisi də qonşusuna belə deyib:  
 “İşə bax ki, Odisseyin yolu hansı bir mahala,  
 Ya şəhərə düşür, bunca hörmət görür və sevilir.  
 40 O Troya talanından qənimətlər, xəzinələr,  
 Nələr, nələr gətirmişdir! Biz də həmin o yolları  
 Keçdiyimiz halda evə lüt-əliboş qayıdırıq.  
 Bax Eol da dostcasına ona çox şey bağışlayıb.  
 Gəlin açaq bu tuluğu, görək nədir içindəki,  
 45 Nə qədəri saf qızıldır, nə qədəri gümüş onun?”  
 Bax, bu mənhus məsləhətin tərəfdarı çox olubdur.  
 O tuluğu açan kimi tüğyan edib sərt küləklər.  
 Gözü yaşlı yolçuları qasırgılar bir qırpımda CJzaq salıb  
 Itakadan atıb mavi ənginliyə.  
 50 Mən ayılıb iki fikir arasında çaşbaş qaldım:  
 Atılaraq coşqun sular qucağında boğulmaqımı,  
 Ya da hələ diri qalıb əziyyətə qatlaşmaqımı?  
 İkincini qəbul etdim. Plaşıma bürələnib Daldalandım  
 gəmimizdə. Azğınlaşan yellər bizi Yenə Eol adasına  
 55 atdı. Hamı ah-vaydaydı.  
 Biz quruya çıxan kimi içmək üçün su götürdük, İtgedən  
 gəmimizin yanındaca yemək yedik.  
 İstədiyi qədər hər kəs yeyib-içib doyan kimi,  
 Mən bir nəfər yol yoldaşı və bir qasid götürərək,  
 60 Şanlı Eol sarayına yola düşdüm. O, evdəydi,  
 Arvadı və övladları ilə nahar eləyirdi.  
 Girib qarı payasının lap yanında əyləşdik biz. Gedənləri  
 dönən görüb onlar heyrət elədilər:  
 “Ah, Odissey! Hansı allah səni yoldan etdi belə?  
 65 Sənin doğma vətənə, ya istədiyin başqa yerə  
 Getməyinçün əlimizdən hər nə gəlir, etdik axı!”  
 Onlar belə dedi. Mən də dərddli-dərddli cavab verdim:  
 “Dostlarımla möhkəm yuxu bu hallara saldı məni.  
 Kömək edin; tək siz bizə kömək edə bilərsiniz!”  
 70 Onlarda rəhm oyatmaqçün dedim həmin sözləri mən.  
 Hamı susdu. Yalnız Eol belə cavab verdi mənə:  
 “Fənilərin ən rəzili, tezcə rədd ol get burdan, get!  
 O müqəddəs allahların bunca nifrət elədiyi Bir şəxsi nə  
 qonaq saxlar, nə də yola sala billəm!



- 75 Madam döndüm, allahların demək xoşu gəlmir səndən!” Belə deyib, valvarmama baxmayaraq qovdu məni, ürəyimiz tutqun halda uzaşdıq biz o adadan,  
Avar əldən saldı bizi, ağılsızlıq ucbatından.  
Əsməz oldu gəmimizə sürət verən səmt küləyi.
- 80 Düz altı gün, altı gecə dayanmadan üzüb getdik, Yeddinci gün Telepilə çatdıq Lamın şəhərinə,  
Lestriqon yurduydu bu. Sürüsünü düzə yayan Çobanlar və naxırçılar haylayırdı bir-birini.  
Orda çoban oyaq qalsa, ikiqat muzd ala bilər;
- 85 Əvvəl naxır, sonra ağyun qoyunları otarar o,  
Çünki orda gecələr də gündüz kimi aydın olur.  
Elə ki, biz yaraşlıq bir limana daxil olduq.  
Gördük ona iki yandan sərt qayalar hasar çəkib. Girəcəkdə iki qaya sanki burun-burunadır;
- 90 Girəcəyi daraldıbdır qarşı duran bu qayalar.  
Biz limana daxil olub, haçaquyruq gəmiləri Bir-birinə yaxın yerdə yan-yanaşı rahatladıq.  
Böyük, kiçik dalğalanma olmur heç vaxt o limanda,  
Nə vaxt baxsan, suyun üzü ayna kimi durğun olur.
- 95 Ancaq mən öz qara rəngli gəmimizi limanda yox, Girəcəkdə bir örkənlə qayalığa rəbt elədim,  
Sonra yalçın bir qayaya çıxıb baxdım yan-yörəmə,  
Nə mal şumu, nə də insan yaratdığı bir şey gördüm.  
Yerdən tüstü qalxdığını gördüm ancaq - burum-burum. 100  
Yolçulardan neçəsini göndərdim ki, öyrənsinlər,  
Hansı insan qəbiləsi həyat sürür bu məkanda.  
Bir nəfər də qasid qoşdum göndərdiyim iki şəxsə. Aralanıb yoldaşlardan hamar yolla getdi onlar.  
Dağdan odun daşınardı həmin yolla şəhərlərə.
- 105 Yolda onlar su aparan bir qız ilə rastlaşırılar;  
Lestriqon hökmdarı Antifatın qızıymış o,  
Şəffaf sulu Artakiya bulağına gedirmiş o.  
Bütün şəhər o bulağın suyu ilə dolanırmış.  
Yoldaşlarım həmin qızı haraylayıb soruşurlar: 110 Bu şəhərin çarı kimdir, rəiyyəti kimdir onun?  
Qız onlara atasının sarayını nişan verib,  
Çar arvadı qarşılıyıb evdə bizim adamları.  
Dağdan uca bu arvadı görən kimi qorxub onlar,  
Qadın dərhal Antifatı yığıncaqdan çağırıbdır.



- 115 Antifat bu adamların qəsd eləyib canlarına:  
Dərhal tutub birisini parçalayıb nahar edib.  
Diri qalan iki nəfər qaçıb gəldi yanımıza.  
Antifat bərk qışqıraraq səhərə hay-haray saldı;  
Lestriqon qəbiləsi hər tərəfdən axıb gəldi.
- 120 İnsana yox, onlar nəhəng varlıqlara oxşayırdı,  
Qayaları parçalayıb bizə sarı tulladılar.  
Parçalanan gəmilərin, həlak olan adamların  
Səsi-küyü, bağirtəsi eşidildi hər tərəfdən,  
Ölənleri balıq kimi ipə taxıb apardılar, -
- 125 Buxtadakı yolçuları yemək üçün qırdı onlar.  
Mənsə iti qılıncımı dərhal açıb öz belimdən,  
Burnuqara gəميمizin örkənini kəsib tökdüm.  
Gəميمdəki yoldaşları ruhlandırıb əmr etdim ki,  
Avar çəkib tezlik ilə qurtaraq bu fəlakətdən.
- 130 Onlar ölüm qorxusundan güc verdilər avarlara,  
Dərhal asma qayalardan uzaqlaşdı bizim gəmi.  
Qalan başqa gəmilərsə limanda məhv olub getdi,  
Uzaqlaşdıq. Ölənleri anıb dərdə qərq olduq biz,  
Sağ qalsaq da itirmişdik çünki əziz yoldaşları.
- 135 Biz Eeya adasına gəlib çatdıq. Bu adada  
Gursaç, insan danışıqlı bir ilahə yaşayırdı,  
Sirseyə və çox hiyləgər Eet bacı-qardaşdılar.  
Ataları insanlara işıq saçan Heliosdu,  
Anaları Okeanın gözəl qızı Persa idi.
- 140 Sakit liman sularında saxladıq öz gəميمimizi:  
Allahlardan hansı isə çatdırmışdı bizi bura.  
İki gecə, iki gündüz o sahilə qərarlaşdıq.  
Həm yorğunluq, həm qüسسə-qəm üzməkdəydi qəlbimizi.  
Üçüncü gün qalın saçlı Eos göydə görünəndə,
- 145 Mən nizəmi, bir də iti qılıncımı götürərək,  
Uca sahil qayasına dırmaşdım ki, bəlkə ordan  
Gözümə bir insan dəyə, insan səsi eşidəm mən.  
Mən o yalçın qaya üstəndən ətrafa çox göz gəzdirdim,  
Qalın palıd meşəsinin arxasından Sirseyanın
- 150 Sarayından qalxan tüstü gözlərimə dəydi birdən.  
Burda məni fikir-xəyal aldı, dedim öz-özümə:  
Tüstü gələn o tərəfə, görən, gedim, ya getməyim?  
Axır belə bir qərara gəldim ki, mən əwəl-əwəl Gəميم  
duran o sahilə dönsəm, daha yaxşı olar;



155 Nahar edib, kəşfiyyata sonra adam göndərərəm. Gəminimizin  
dayandığı yerə tərəf yollananda Məni hansı allah isə yalqız  
görüb rəhm elədi,

İribuynuz bir maralı mənə tərəf yönəltdi o;

Çıxıb meşə otlığından su içməyə yollanırdı, - 160 Qızmar  
günün yangısını rəf etməyə atırdı can.

Göy meşədən çıxan kimi kürəyindən vurdum onu,

Mis ucluqlu nizəm onun sancıldı bel sümüyünə.

Nərə çəkib sərələndi, canı çıxdı bədənindən.

Ayağını üzərinə qoyub çəkdim nizəni mən,

165 Sonra maral cəmdəyinin yanındaca qoydum yerə.

Söyüdükdən xeyli çubuq qopardaraq yığdım ora,

Düz bir sajin uzunluğu olan möhkəm örkən hördüm.

Qıçlarını möhkəm-möhkəm bağlayaraq, şıkarımın Cəmdəyini  
kürəyimə atıb tezcə yola düşdüm 170 Və nizəmə dayaq verə-verə  
çatdım sahilə mən.

Belə ağır bir cəmdəyi daşımaq da ağır işdi.

Yerə atıb o cəmdəyi, yatan bütün yoldaşları Bircə-bircə  
oyatmağa başladım mən nəvazişlə,

“Dostlar, düzdür dərd-qəm bizi yaman günə qoyub, ancaq

175 Əcəlimiz yetişməmiş heç birimiz ölməyəcək.

Nə qədər ki, gəminizdə azuqə var, yeyək-içək,

Ac qarına özümüzü əldən salmaq lazım deyil!”

Belə dedim. Sözlərimi eşitdi yol yoldaşlarım, üzlərini açıb  
hamı baxdı maral cəmdəyinə,

180 Onun nəhəng gövdəsini görənlər lap mat qaldılar.

Elə ki, bu zor heyvana baxıb-baxıb doydu hamı,

Əllərini yuyub yemək bişirməyə başladılar.

Günəş göydə batanadək bir orada əyləşərək,

Doyanacan ət xörəyi yeyib, şirin şərab içdik.

185 Elə ki, gün qürub etdi, zülmət endi yer üzünə, Səsli-küylü  
dalğalara yaxın yerdə yuxuladıq.

Erkən doğan alsaçaqlı Eos qalxdı qaranlıqdan.

Yığıb bütün yoldaşları belə dedim mən onlara:

“Ey başları çox bəlalər çəkmiş dostlar, qulaq asın!

190 Biz bilmirik burda hardan şəfəq doğur, zülmət çökür, Nurlu  
Günəş göydən yerə harda enir, hardan doğur. Gəlin birgə  
fikirləşək, görək çıxış yolu varmı?

Mən ki, heç bir çıxış yolu görmürəm bu fəlakətdən. Çünki  
hündür qaya üstəndən hər tərəfə nəzər salıb,

195 Gördüm ki, bir adadayıq, dörd yanımız sudur tamam,  
 Gördüm qalın, sıx meşənin arxasında bir ocağın  
 Tüstüləri burum-burum qalxır göyün qatlarına”.  
 Belə dedim. Yolçuların əsdi qəlbi vahimədən.  
 Lestriqonlar başçısının, adamyeyən Polifemin

**200** Törətdiyi müsibətlər bir-bir yada düşdü tamam,  
 Hönkürtüylə ağlaşaraq göz yaşları axıtdılar.  
 Axır başa düşdülər ki, ağlamaqdan fayda yoxdur...  
 Yaraşlıq dizlik geymiş yolçuları yarı böldüm;  
 Hər dəstəyə bir nəfər də başçı təyin elədim mən,

205 Birinə mən, o birinə pak Yevrilox oldu başçı.  
 Mis sərpuşa püşklər atdıq, hərə çəkdi birisini;  
 Kəşfiyyətə getmək düşdü allahsifət Yevriloxa,  
 İyirmiiki yoldaşıyla yola düşdü o qorxmaz gənc.  
 Gedənlər də axıdırdı göz yaşını, qalanlar da...

210 Onlar bir dağ döşündəki evə gedib yetişirlər;  
 Sirseyanın qəşəng evi hamar daşdan tikilmişdi,  
 Evin dörd bir tərəfini qurdılar, şirlər bürümüşdü;  
 Sirseyə bu heyvanları sehləyib ram etmişdi.  
 Nə hay salıb, nə üstünə cumub onlar adamların,

215 Yalnız quyruq bulayaraq yanaşırlar gələnlərə.  
 Axı itlər - sahibləri nahar edib qayıdanda  
 Bir loğma, bir sümük atsın deyə ona quyruq bular;  
 Bu qurdılar, bu aslanlar da elə quyruq bulayardı.  
 Bu yırtıcı heyvanlardan yaman qorxub yoldaşlarını,

**220** Sirseyanın qapısına yetiriblər özlərini;  
 İlahənin evdən gözəl nəğmə səsi yüksəlirmiş,  
 Gəzib dəzgah arxasında, xanım parça toxuyurmuş,  
 İlahələr toxuduğu parça zərif, yumşaq olur.  
 Yolçuların arasında çox sevdiyim başçı Polit

225 Kəşfiyyətçi dostlarına xitab ilə belə deyib:  
 “Evdə dəzgah ətrafında, dostlar, kimsə nəğmə deyir.  
 Onun gözəl tərənəsi yayılır bu düzənlüyə.  
 Ya qadındır o, ya pəri. Gəlin onu haraylayaql!”  
 Belə deyib. Cтca səslə çağırıblar oxuyanı,

230 Pəndədən qapılan xanım açıb, “gəlin!” - deyib  
 Qəlbinə bir şey dammayan müsafirlər girib evə,  
 Tək Yevrilox fəlakəti hiss edərək çöldə qalıb.  
 Ev sahibi qonaqlara kreslo və kürsü verib.  
 Arpa unu, bal və pendir, bir də iksir qarışdırıb



- 235 Pramneya şərabiylə təqdim edib gələnlərə,  
O iksirdən içən adam unudarmış vətəninini.  
Bu içkini verib xanım; hamısı nuş edib onu. Çubuğuyla vurub sonra, onlar dönüb donuz olub Və tövləyə salınıblar, bədənləri qıl gətirib.
- 240 Donuz şəkli alsalar da ağılları qalıb yalnız.  
Gözüyaşlı yolçuların qabağına o cadugər Zibillikdə yatıb-duran donuzların xoşladığı Yerkökləri, acı, şirin şabalıdla qoza töküüb.  
Çox çəkmədi, Yevrilox öz dostlarının başlarına 245 Gələn acı fəlakəti söyləməkçün qaçıb gəldi. Vahimənin şiddətindən onun dili tutulmuşdu, Dostlarının fəlakəti sarsıtmışdı onu qəlbən.  
Göz yaşları kəsilmirdi. Qərq olmuşdu dərdə-qəmə.  
Biz araya alıb onu sorğu-sual eləyirdik,
- 250 Handan-hana deyə bildi baş vermiş o müsibəti:  
“Ey şöhrətli Odissey, biz göstərdiyin yolla getdik,  
Sıx meşəli dağ döşündə örtülü bir yerə çatdıq. Gördük orda hamarlanmış daşdan bir ev ucalıbdır, Kimsə dəzgah ətrafına dolanaraq oxuyurdu.
- 255 Bilinmirdi ilahədir, ya qadındır. Çağırdılar.  
Parıldayan qapıları açıb xanım “gəlin!” dedi.  
Qəlbinə bir şey dammayan müsafirlər girdi evə,  
Tək mən yaxın fəlakəti hiss eləyib çöldə qaldım. Birdən yoxa çıxdı onlar, heç birisi görünmədi,
- 260 Çox oturub gözlədim mən, heç kəs geri qayıtmadı!” Belə dedi. Mən tələsik gümüşmismar qılıncımı Qurşayaraq, ox-yayımı kürəyimə atdım dərhal.  
Yevriloxa əmr etdim ki, “həmin yerə apar məni!”  
O yalvarıb ikiəlli qucaqladı dizlərimi.
- 265 Gözüyaşlı yalvararaq bu hikmətli sözü dedi:  
“Sən ey Zevsin yetirməsi, bir də getmək istəmirəm!  
Bilirəm ki, nə sən geri dönəcəksən, nə o dostlar. Bundan qaçıb getməyimiz, mənəcə, daha məsləhətdir, Heç olmasa, bu bələdan qurtararaq sağ qalarıq!”
- 270 Belə dedi. Mənsə ona etirazla cavab verdim:  
“Qal, Yevrilox, əgər getmək istəmirsən, qal burada, Qal burdakı damlarla, ye, iç. Mənsə getməliyəm. Dəfədiməz bir zərurət məni buna vadar edir!”  
Belə deyib uzaqlaşdım düşdüyümüz o sahilədən.

275 Mən vadidən keçib getdim; mahir iksir hazırlayan  
 Sirseyanın sarayına daxil olmaq istəyirkən,  
 Birdən qızıl çubuğuyla Hermes çıxdı qabağıma.  
 O, biğ yeri yeni-yeni tərləyən bir yeniyetmə  
 Cavan oğlan görkəmində çıxdı mənim qabağıma.  
 280 Öz adımla çağıraraq əllərimdən tutub dedi:  
 “Dur, ay bədbəxt! Sən ki, bura nabələdsən, hara belə  
 Yollanırsan təkbaşına? Sənin səfər dostlarını  
 Donuzlara çevirərək donuzluğa salıb pəri.  
 Sən onları qurtarmaqımı istəyirsən? İnan mənə,  
 285 Sən özün də qayıtmayıb, donuz olub qalacaqsan.  
 Ancaq qorxma. Səni mən bu fəlakətdən qurtararam.  
 Bu dərmanı al; bununla Sirseyanın yanına get,  
 Bax bu dərman xilas edər səni ölüm pəncəsindən.  
 Qoy xəbərdar edim səni ilahənin hiyləsindən.  
 290 Sənə içki hazırlayıb, ona iksir qatacaqdır,  
 Mən verdiyim dərman isə salacaqdır onu gücdən.  
 Bu dediyim sözləri də yaddaşında möhkəm saxla:  
 Əlindəki çubuğuyla sonra sənə toxunacaq,  
 Çəkib iti qılincimi bu vaxt hücum elə ona.  
 295 Guya, onu bu qılıncla həlak etmək istəyirsən.  
 O qorxuya düşüb, səni dəvət edər yatağına,  
 Təklifini rədd etməyi fikrinə də gətirmə heç.  
 Sən bu yolla dostlarını xilas edər; özün isə  
 Yaxşı qəbul olunarsan; ancaq ona and içdir ki,  
 300 Ondən sənə heç bir zaman, heç bir xətər yetməyəcək.  
 O and içsə, sən arxayın çıxararsan silahını”.  
 Bunu deyib qasid allah yerdən bir kök çıxardaraq  
 Mənə verdi və şərh etdi onda olan keyfiyyəti.  
 Kökün özü qapqaraydı, süd kimiydi çiçəkləri.  
 305 Allahların “moli” adı verdikləri bu kökləri  
 İnsanların qazıb yerdən çıxartması çətin işdir.  
 Sonra Hermes sıx meşəli o adadan addımlayıb  
 Getdi Olimp dağlarına. Getdim pəri evinə mən.  
 Yol uzununu sinəmdəki ürək bərk-bərk döyünürdü.  
 310 Gözəl saçlı ilahənin qapısında dayanaraq,  
 Harayladım onu bərkdən, çağırışımı eşitdi o. Parıldayan  
 qapıları açıb məni dəvət etdi.  
 Onu qəlbim əsə-əsə təqib etdi, girdim evə.  
 Gümüşmismar kresloda əyləşdirdi məni xanım,



- 315 Gördüm ayaq qoymaq üçün kətli də vardır onun. Mənə qızıl  
piyalədə bir içki də hazırladı,  
O içkiyə bədniiyyətlə bir iksir də qarışdırıb Verdi mənə,  
alib içdim; cadu təsir eləmədi.  
Vurub uzun çubuğuyla məni, belə dedi pəri:
- 320 “Donuz olub donuzluğa yollan, tez ol, durma, tez ol!” Belə  
dedi. Mənsə iti qılincımı çəkib qından,  
Cumdum üstə, guya, onu öldürməkdir qəsdim mənim. O  
ucadan qışqıraraq qucaqladı dizlərimi,  
Yalvarmış kimi birdən dilə gəlib xəbər aldı:
- 325 “Söylə kimsən? Haralısən? Atan kimdir, anan kimdir?  
Heyranam ki, iksir içdin, amma təsir eləmədi! İndiyədək  
elə insan olmayıb ki, həmin iksir Dişlərinin çəpərindən  
keçən kimi sarsılmasın.  
Görünür ki, sənin ruhun, sənin qəlbin yenilməzdir.
- 330 Bəlkə də, sən o çoxbilmiş Odisseysən? - Sən barədə  
Qızılçubuq Hermes mənə dönə-dönə deyibdir ki, Troyadan  
qayıdanda gəmin bura uğrayacaq.  
Di yaxşı, sən öz qanına qoyub iti qılincını,  
Gəl yanıma, gedək yataq, qovuşdursun bizi sevgi,
- 335 Qarşılıqlı etimadla danışaq bir-birimizlə”.  
Belə dedi; mən etiraz eləyərək cavab verdim:  
“Mənim əziz dostlarımı sən donuza döndərmişkən, Necə  
məndən mehribanlıq gözləyirsən, ey ilahə? Özümü də dilə  
tutub tora salmaq istəyirsən.
- 340 Hələ qoşa yatmağı da mənə təklif edirsən ki,  
Çılpaq halda öz-özümü qorumaqdan məhrum olum. Burda  
mənə heç bir xətər yetirməmək barəsində Böyük andı əgər  
təkrar eləməsən, ey ilahə,  
Heç vəch ilə mən səninlə bir yastığa baş qoymaram”. 345  
Mən bu sözü deyincə, o həmin böyük andı içdi...  
Elə ki, o böyük andı təkrar etdi, mən soyunub Qalın saçlı  
ilahənin girdim gözəl yatağına.  
Sirseyanın sarayında dörd qız işlə məşğul idi,  
Dörd qulluqçu qızdı qəsrə səliqə və sahman verən.
- 350 Məşələrdən, bulaqlardan dənizlərə axıb gedən Nəhrlərdən  
törəmişdi qulluq edən həmin qızlar.  
Birinci qız kresloya öncə qalın kətan saldı, üstündən də  
yaraşlıq, tünd-qırmızı xalça örtüdü.  
İkinci qız gümüş masa çəkdi onun qarşısına,

- 355 Masa üstə yeməklərlə dolu qızıl səbət qoydu,  
üçüncü qız meylə suyu qarışdırdı kraterdə;  
Baldan şirin mey üçün o düzdü qızıl piyalələr.  
Dördüncü qız üçayaqlı bir qazanda su gətirdi,  
Qazan altda od qaladı, isinməyə başladı su.
- 360 Elə ki, su qaynamağa başladı o mis qazanda,  
Mən vannada əyləşincə ilahə su soyuqlayıb  
Tökdü onu çiyinlərim üzərindən, başım üstədən,  
Yorğunluğum, üzgünlüyüm bədənimdən çıxdı tamam.  
Çimizdirib ətirli yağ çəkdi sonra bədənimə;
- 365 Axırda da yaraşlıq xiton, plaş geyindirdi.  
Gümüşmismar kresloda əyləşdirdi sonra mənə,  
Altda ayaq qoymaq üçün kətli də vardı onun.  
Əllərimi yumaq üçün kəviz qızıl bir dəstidə  
Su gətirdi, gümüş taşı tutdu mənim qabağında.
- 370 Hamarlanmış masa çəkdi mənə sarı həmin kəviz;  
Bir mötəbər açarçı da çörək qoydu və ehtiyat  
Azuqədən neçə cürə yemək verdi canla-başla.  
Ev xanımı “buyur!” - dedi. Mənsə yemək istəmədim.  
Başqa bir dərd bərəsində düşünürdüm, - qanıqara.
- 375 Elə ki, ev sahibəsi gördü qəmgin oturmuşam,  
Qabağında olan dadlı yeməyə də əl vurmuram,  
Yaxınlaşıb dərhal mənə bu qanadlı sözü dedi:  
“De, Odissey, niyə belə lal-kar kimi əyləşibsən?  
Niyə üzüb öz qəlbini, yeməklərə əl vurmursan?
- 380 Yoxsa mənim başqa cadu və məkrimdən çəkinirsən?  
Heç çəkinmə. Çünki sənə mən and içib, söz vermişəm”  
Belə dedi mənə xanım. Mənsə belə cavab verdim:  
“Ah, Sirsey! Heysiyyətli adamların arasında  
Bir eləsi tapılsam, öz sevimli dostlarının
- 385 Tamam azad olduğunu görməyincə yeyə-içə?  
Əgər yeyib-içməyimi qəlbən arzu edirsənsə,  
Azad elə sən onları, görüm əziz dostlarımı”.  
Belə dedim. Sirseyə tez çıxdı zaldan,  
Çubuğunu əldə tutub, açdı tövlə qapısını.
- 390 Doqquzillik donuzlara dönmüş olan dostlarımı Dışarıya  
qovdu. Onlar bir cərgəyə düzüldülər.  
Yaxınlaşıb hər birinə xanım yeni məlhəm sürtdü O  
əvvəlki iksir ilə canlarını basmış olan Yoğun qıllar  
tökülməyə başladı bu məlhəm ilə.



- 395 Əvvəlkindən daha gözəl, boy-buxunca daha uca, Daha  
cavan oğlanlara çevrildilər onlar yenə.  
Dərhal məni tanıyaraq əllərimi sıxdı onlar,  
Gözlərindən sevinc yaşı axdı, qəsrə yayıldı səs.  
Görünce bu mənzərəni kövrəldi tez ilahə də,  
400 Lap qarşımda dayanaraq bu sözləri dedi mənə:  
“Sən ey Allah törəməsi, ey çoxbilmiş mərd Odissey!  
En sahilə, gəminizin dayandığı tərəfə get.  
İtigidən gəminizi sudan çıxar əvvəl-əvvəl,  
Gəminizdə hər nə varsa, siz daşıyın mağaraya.  
405 Sonra özün, bütün səfər dostlarınızla qayıt bura!”  
Sirseyanın bu əmrinə əməl etdim mən qorxmadan,  
Tez yollandım dalgaları coşan dəniz sahilinə.  
Gördüm qalan yoldaşlarım gəminizin yanındadır,  
Hamısını gözü yaşlı, dərdə-qəmə dəlgün gördüm.  
410 Kənd yerində axşam naxır otlamaqdan qayıdanda, Götürsən  
ki, buzovlar tez axın edib ağılından,  
Yeyib doymuş inəklərin düz üstünə yüyürüşür,  
Hər buzov öz anasının ətrafında cövlan edir.  
Mənim geri döndüyümü görən səfər dostlarım da 415  
Sevinərək üzərimə yüyürdülər, gözü yaşlı;  
Elə bil ki, yenə doğma İtakaya döndü onlar;  
Axı orda doğularaq, boya-başa çatmışdılar. Gileylənə-  
gileylənə belə dedi onlar mənə:  
“Sənin geri qayıtmağın bizi yaman sevindirdi,  
420 Elə bildik yenə doğma İtakaya qayıtmışsıq.  
Yerdə qalan dostlarımız, söylə, necə məhv oldular?”  
Onlar bunu soruşanda belə dedim mən sevincək:  
“Əvvəlcə öz gənimizi gəlin sudan çıxardaq biz Və  
gəmidə hər nə varsa, daşıyaq o mağaraya.  
425 Sonra da bir yerdə gedək ilahənin sarayına;  
Bizim əziz dostlarımız indi onun evindədir;  
Siz onları orda yeyib, şərab içən görərsiniz”.  
Belə dedim. Onlar dərhal əməl etdi dediyimə.  
Tək Yevrilox yoldan etmək istədi bu yolçuları,  
430 O hamıya xitab edib bu qanadlı sözü dedi:  
“Ay axmaqlar, hara belə? Yeni bir dərd dalıncamı?  
Sirseyanın yanmamı? İnanın ki, o sizləri Ya donuza  
döndərəcək, ya aslana, ya da qurda. Hamınızı o,  
qoruqçu heyvanlara çevirəcək.



435 Odisseyin başçılığı ilə taygöz Polifemin  
 Kahasına girəndə də bizi tutub saxladı o.  
 Odisseyin ucbatından həlak oldu dostlarımız!”  
 Belə dedi Yevrilox. Mən öz-özümə fikirləşdim:  
 Qılıncımı öz qınından siyirərək, elə vurum  
 440 Onun başı bədənindən üzülərək dığırlansın!..  
 Qohumum da olsa onu həlak etmək istəyirdim.  
 Ancaq dostlar mane olub həlimliklə söylədilər:  
 “Sən ey allah törəməsi, öldürmə, qoy burda qalsın,  
 Qoy gəmidən ayrılmasın, keşik çəksin ona burda.  
 445 İlahənin o müqəddəs sarayına bizi apar”.  
 Onlar bunu söyləyəncə uzaqlaşdıq biz gəmidən.  
 Yevrilox da gəmi olan yerdə qalmaq istəmədi,  
 Qəzəbindən qorxub o da arxamızca gəldi bizim.  
 Sirseyanın sarayında qalan bütün yolçuları  
 450 Xanım özü çimizdirib, yağ çəkmişdi canlarına,  
 Hamısına yun plaşla, zərif xiton geydirmişdi.  
 Biz onlan ziyafətdə yeyib-içən gördük zalda.  
 Elə ki, üz-üzə gəlib bir-birini gördü onlar,  
 Qəmli-qəmli inlədilər, səs бүрүdü bütün qəsri.  
 455 İlahələr ilahəsi yaxın gəlib dedi mənə:  
 “Ey allahlar törəməsi, Laertoğlu mərd Odissey!  
 Göz yaşını, iniltini dayandınn indən belə.  
 Bilirəm ki, başınıza çox müsibət gəlib yolda,  
 Bilirəm ki, quruda da yadlar sizə çox dağ çəkib.  
 460 İndi rahat əyləşərək yemək yeyin, şərab için,  
 Qoy yenə də əvvəlki ruh yüksəkliyi dönsün geri.  
 Siz o ruhla çıxmışdınız sərt qayalı İtakadan.  
 Görürəm ki, indi ruhən tamam əldən düşübsünüz,  
 Yol uzunlu başınıza gələnləri anırsınız,  
 465 Şadlıq edib əylənməksə yadınızdan çıxıb tamam”.  
 Belə dedi. Təklifini qəlbən qəbul etdi hamı.  
 Tamam bir il qonaqlıqda keçdi bizim günlərimiz, -  
 Doyunca ət yeməkləri yeyib, şirin şərab içdik.  
 İl qurtardı, Orlar başa çatdırdı öz gərdisini,  
 470 Aylar ötdü, bir-birini günlər əvəz elədilər.  
 Yoldaşlarım bir gün məni çağıraraq ərz etdilər:  
 “Ey bəxtikəm, heç olmasa, indi yada sal vətəni.  
 Madam ki, öz torpağını, uca damlı sarayını  
 Görmək sənin qismətidir, çox yubanma, çıxmaq gedək”.



- 475 Yoldaşlarım belə dedi. Mən də qəlbən razılaşdım. Günəş qürub edənədək biz bir yerdə əyləşərək, Doyunca ət yeməkləri yeyib, şirin şərab içdik.  
Elə ki, gün qürub edib yer üzünə çökdü zülmət,  
Yoldaşlarım ala-toran evdə yatıb dincəldilər.
- 480 İlahənin qəşəng yataq otağına gedib mən də, Dizlərini qucaqlayıb çox yalvardım; o, dinlədi Diqqət ilə; bu qanadlı sözləri mən dedim ona:  
“Ey ilahə, öz əhdinə-ilqarına əməl elə,  
Doğma yurda qaytar bizi, mən oraya can atıram.
- 485 Dostlarım da bu xahişlə parçalayır ürəyimi;  
Sən gedincə yanımızdan, məlul-məlul yalvarırlar!”  
Belə dedim. Cavab verdi ilahələr ilahəsi:  
“Sən ey Allah törəməsi, ey çoxbilmiş mərd Odyssey! Öz evimdə mən heç kəsi məcbur edib saxlamıram. 490 Amma görək əvvəlcə siz başqa yerə gedəsiniz.  
Aid ilə Persefona diyarıdır dediyim yer.  
Orda görək Tiresinin ruhu ilə danışasan, - Orda yalnız o kor falçı saxlayıb öz idrakını.  
Persefona onu məhrum eləməyib düşüncədən.
- 495 Qalan bütün ölümlərin orda yalnız teyfi uçuur”.  
İlahənin bu sözündən tir-tir əsdi qəlbim mənəm. Çarpayıda əyləşərək axıtdım göz yaşlarımı,  
Nə yaşamaq eşqim qaldı, nə günəşə baxmaq eşqim. Sağa-sola çevrilərək yatacaqda çox ağladım,
- 500 Ağlamaqdan doyub, sonra ilahəyə belə dedim:  
“Bu səfərdə bələdçimiz kim olacaq, ey ilahə? İndiyəcən heç bir gəmi axı ora getməyibdir”.  
Belə dedim. İlahələr ilahəsi cavab verdi:  
“Sən ey allah törəməsi, ey çoxbilmiş, mərd Odyssey! 505  
Sən bələdçi bərəsində heç narahat olma əsla.  
Doru ucalt, yelkəni aç, rahat əyləş öz yerində,  
Bor ey yeli gəminizi özü çəkib aparacaq.  
Okean-çay sularını üzüb başa çatdıranda,  
Sahildə sən Persefona meşəsini görəcəksən;
- 510 Orda yalnız ağ söyüdlə qarayarpaq qovaq bitir.  
Okeana yaxın yerdə gəminizi qoyub, özün üfunətli, qorxunc Aid aləminə yollanarsan.  
Orda Kotsit Pirifleqeton çayı ilə Axeronta Axıb gedir;  
Axerontsa bir qoludur Stiks çayın.

- 515 Bu iki çay bir qayanın lap yanında birləşirlər.  
Sözlərimi yaxşı eşit: həmin yerə çatan kimi  
Bir çala qaz, - düz bir dirsək olsun eni və uzununu.  
Ölənlərin ehsanına orda içki carla yerə:  
Biris bal, biri baldan şirin şərab, biri də su;
- 520 Əvvəlcədən hər üçünə arpa unu qatarsan sən.  
Ölənlərə sonra rəhmət oxuyaraq vəd elə ki,  
İtakaya çatan kimi balaverməz inək kəsib  
Yandıracaq və tonqala çox nəzirlər atacaqsan.  
Sürüdəki ən qiymətli, qara rəngli bir qoyunu
- 525 Tiresinin şərəfinə dərhal qurban kəsəcəksən.  
Ölənlərin pak nəslinə xeyir-dua verdinmi sən,  
Qara qoçla qoyunun kəs başlarını o çalada.  
Erebə tut yönlərini kəsəndə o heyvanları,  
Özün isə Okeana tərəf çevir üzünü sən.
- 530 Onda baxıb görəcəksən ruhlar gəlir axın-axın.  
Elə bu vaxt yanındakı adamlara əmr elə ki,  
Sənin iti qılıncınla öldürülmüş heyvanları  
Soyub odda yandırınlar; güclü allah Aid ilə,  
Sərt ilahə Persefonaya dua edib yalvarsınlar.
- 535 Özün isə əldə qılınc əyləş çala kənarında;  
Qoca falçı Tiresidən səhih cavab almayınca,  
Heç bir teyfi qoyma gəlib həmin qana yaxınlaşsın.  
Çox çəkməz, o qəbilələr başçısı da gəlib çıxar,  
Vətəninə qayıdanda bol balıqlı dənizlərdə
- 540 Yolun çoxmu, azmı sürər, - əvvəlcədən deyər sənə.  
Pəri bunu deyən zaman qızıl taxtılı Eos doğdu.  
Geyinməkçün xanım mənə yun plaşla xiton verdi;  
Özü isə gümüş rəngli, uzun, zərif bir don geydi,  
Yumşaq donun üstündən də bağladı zər kəmərinə,
- 545 Lap axırda başına bir yaraşlıq örpək saldı.  
Qalxıb evdən çıxıb getdim, yatan bütün yoldaşları  
Bircə-bircə oyatmağa başladım mən nəvazişlə:  
“Dostlar, yetər xoruldayıb şirin-şirin yatdığınız!  
Yola çıxmaq zamanıdır. Sirseyanın əmri budur!”
- 550 Belə dedim mən onlara. Qulaq asdı onlar sözə.  
Lakin yenə biz ordan da tələfatsız çıxamдық.  
Gəmində bir cavan vardı, Yelpenordu onun adı,  
Nə döyüşdə hünərilə, nə əqlilə fərqlənirdi.  
O həddindən artıq içib adamlardan aralanır,



- 555 Yatmaq üçün ilahənin damı üstə qalxır. Birdən  
Dostlarının yola çıxmaq söhbətini eşidərək, Tez-  
tələsik uzandığı yerdən durub addımlayır;  
Nərdivanla düşmək lazım gəldiyini lap unudur.  
Addımını boş havaya atıb damdan düşür yerə,
- 560 Sınır boyun fəqərəsi, ruhu uçur o dünyaya.  
Dostlar evdən çıxan zaman mən onlara belə dedim:  
“Elə güman etməyin ki, düz vətənə qayıdırıq;  
Xanım bizə tamam başqa bir səyahət hazırlayıb:  
Aid ilə Persefona diyarına gedirik biz.
- 565 Gələcəyi gərək gedib Tiresidən xəbər alağ”.  
Belə dedim. Yoldaşlarım vahiməyə düşdü yaman, Saçlarını  
yola-yola əyləşərək ağlaşdılar,  
Axır başa düşdülər ki, ağlamaqdan fayda yoxdur. Biz  
gəmimiz duran dəniz sahilinə yetişəndə,
- 570 Hamımızın gözü yaşlı, ürəyimiz dərdli idi.  
Bu arada ilahə də gəldi gəmi duran yerə,  
Bir qoyunla qara qoçu bağladılar yaxın yerdə,  
Gəldiyini görməmişdik. Axı allah istəməsə,  
Necə gəlib-getdiyini kim gözüylə görə bilər?

## ON BİRİNCİ NƏGMƏ

- Gəməimizin dayandığı sahilə yan alan kimi, Əwəl-əwəl  
itələyib saldıq onu pak sulara,  
Yelkənli dor ağacını sonra qoyduq o gəmiyə,  
O qurbanlıq qara qoçla qoyunu da götürərək,  
5 Gözü yaşlı, qəlbi qəmlə, dərdlə dolu mindik ora.  
Bizim qara gəməimizin arxasınca əsən külək Hey  
qabartdı yelkənləri. Bizə bu səmt küləyini Gözəl saçlı,  
insan dilli, sərt ilahə göndərmişdi. Dikəldib dor ağacını  
biz rahatca əyləşmişdik, 10 Səmt küləyi və sükançı  
aparırdı gəməimizi,  
Bütün günü yelkənləri qabartdı o səmt küləyi.  
Bu arada Günəş batdı, yollar-izlər kölgələndi,  
üzüb dərin Okean-çay sularını bütün günü,  
Kommerilər yaşadığı bir şəhərə gəlib çatdıq.  
15 Kommerilər məmləkəti hər vaxt sisli-dumanlıdır; Nurlu  
Günəş burda heç vaxt işıq saçıb parıldamır, -  
Parıldamır nə ulduzlu səmalara yüksələndə,  
Nə ulduzlu səmalardan dönüb yerə qayıdanda. Orda  
bədbəxt adamları əbədi bir zülmət sarıb.  
20 Gəməimizi o sahilədə saxlayaraq, qoyunları  
Alıb, dərin Okeanın sahililə düşdük yola.  
Sirseyanın mənə nişan verdiyi bir yerə çatdıq.  
Trimedlə Yevriloxa tapşıraraq qoyunları,  
Ağzi iti qılınıcı öz qınından çıxartdım cəld,  
25 Həm uzununu, həm də eni dirsək qədər çala qazdım, Ölüb  
getmiş adamlara içki nəzri verdim orda, - Əvvəlcə bal,  
sonra baldan şirin şərab, sonra da su. Qabaqcadan hər  
üçünə arpa unu qarışdırdım. Ölənlərə xeyir-dua  
oxuyaraq vəd etdim ki:  
30 Öz yurduma çatan kimi tez bir qısır inək kəsib,  
Yandıracaq və tonqala çox nəzirlər atacağam.  
Sürüdəki ən qiymətli, tamam qara bir qoyunu  
Tiresinin şərəfinə orda qurban kəsəcəyəm.  
Ölənlərin pak nəslinə xeyir-dua oxuyaraq,



- 35 Kəsdim çala üzərində cjoçla qoyun başını mən,  
Düz çalaya axdı qanı. Ölüb getmiş adamların  
Ruhu axdı o dünyanın Ereb adlı hissəsindən.  
Gəldi ruhu qadınların, cavanların, qocaların,  
Gəldi dünya qəmlərini ilkin dadan qız teyfləri;
- 40 Gəldi döyüş şəhidləri, yarasında iti nizə,  
Geydikləri cəng paltarı dəlik-deşik və al qanlı.  
Xeyle ruh qan çalasına tərəf uçub hər tərəfdən,  
Küyləşdilər dəhşət ilə. Qaçdı rəngim vahimədən.  
Elə bu vaxt yanımdakı yoldaşlara əmr etdim ki,
- 45 Mənim iti qılıncımla öldürülmüş heyvanları  
Soyub odda yandırsınlar, qadir allah Aid ilə  
Sərt ilahə Persefonaya dua edib yalvarsınlar.  
Əldə qılınc əyləşərək özüm çala kənarında,  
Qoca falçı Tiresidən mən bir cavab alanadək
- 50 Heç bir teyfi qoymadım ki, gəlib qana yaxınlaşsın.  
Əwəl-əwəl yaxınlaşan Yelpenorun ruhu oldu,  
Çünki onun meyitini dəfn eləyə bilməmişdik.  
Yol üstündə olduğumuz üçün, onu ağlamamış, Meyitini  
dəfn etməmiş Eeyada qoyub gəldik.
- 55 Onu görüb çox acıdım, gözlərimin axdı yaşı;  
Müraciət edib ona, bu qanadlı sözü dedim:  
“Ah Yelpenor, bu yeraltı dünyaya sən nə tez gəldin? Sən  
piyada, mən gəmidə gələ-gələ ötdün məni!”  
Belə dedim. İniltilər içində o cavab verdi:
- 60 “Ey allahlar törəməsi, fəndgirlikdə tək Odissey!  
Allahlardan döndü bəxtim və çox içib oldum həlak.  
Sirseyanın damı üstə sərxoş halda uzanmışdım,  
Nərdivanla düşmək lazım olduğunu lap unuttum.  
Tələsərək irəliyə can atanda düşdüm yerə;
- 65 Sındı boyun fəqərəm və bu dünyaya uçdu ruhum.  
Bilirəm ki, sən bu Aid aləmindən qayıdanda,  
Gəmin bir də dönəcəkdir pak Eaya adasına.  
Sən evində qalan əziz qohumların xatirinə:  
Səni sevən və böyüdən pir atanın xatirinə,
- 70 Arvadının, yalqız qalan övladının xatirinə,  
Ey hökmdar, məni yaddan çıxartma sən qayıdanda, -  
Cənazəmi dəfn etməmiş, yas tutmamış çıxıb getmə,  
Yoxsa ölməz allahların qəzəbini tutdurarsan.  
Silahım, cəng paltarımla bir yandırın cənazəmi,

**75** Göy dənizə yaxın yerdə qurun məzar tərəsinə,  
 Qoy o məzar nəsillərə xatırlatsın mən bədbəxti.  
 Bir ricam da budur ki, sən sağlığımda işlətdiyim  
 Mənim avar kürəyimi sanc qəbrimin üzərinə”.  
 Mənə belə söylədi o. Cavabında dedim mən də:  
**80** “Ey bəxtikəm, xahişinə, bil ki, əməl edəcəyəm”.  
 Bu minvalla qəmli-qəmli çox danışdıq dalğın halda.  
 Mən çalanın bu tayında əldə qılınc dayanmışdım,  
 O tayında yoldaşımın ruhu durub danışdı.  
 Sonra anam Antikleya gəlib mənə yaxınlaşdı,  
**85** Antikleya qorxmaz igid Avtolikin qızı idi.  
 Troyaya gedəndə mən anam hələ salamatdı,  
 İndi onun ölümünə acıyaraq ağladım mən.  
 Lakin falçı Tiresidən sorğu-sual edənədək  
 Mən öz doğma anamı da qoymadım o qandan içə.  
**90** Elə bu vaxt Tiresinin ruhu mənə yaxınlaşdı,  
 Qızıl əsa tutmuşdu o; tanıyaraq məni dedi:  
 “Ey allahlar törəməsi, ey çoxbilmiş pak Odissey!  
 Bədbəxt, niyə o işıqlı dünyanı sən atıb gəldin?  
 Bu cansız diyarı və ölümləri görməyəmi?  
**95** Qılıncımı qınına qoy, çaladan da kənarında dur,  
 Qoy bu qandan içib doyum, sonra deyim olacağı”.  
 Belə dedi. Gümüşmismar qılıncımı qoydum qına,  
 Çaladan da uzaqlaşdım. Gələcəyi görən falçı  
 Qara qandan içib doydum, sonra mənə belə dedi:  
**100** “Odissey, sən vətəninə qayıtmağı düşünürsən,  
 Poseydonsa mane olur sənə geri dönməyinə.  
 Sənə ona etdiyini o yadından çıxarammır,  
 Oğlunu kor etdiyindən sənə yaman qəzəblənib.  
 Ancaq yenə əzabla da olsa yurda dönərsiniz,  
**105** Bu şərtlə ki, öz gəmində tünd-qırmızı dalğaları  
 Yara-yara Trinakriya adasına çıxan zaman  
 Gərək nə sən, nə dostların əluzunluq eləməsin.  
 O yer qoyun və qaramal otlığıdır Heliosun,  
 Helios hər şeyi görüb, hər bir sözü eşidəndir.  
**110** Yurda dönmək xatirinə, sürülərə dəyməseniz,  
 Əzabla da olsa gedib İtakaya çatarsınız.  
 Sürülərə toxunsanız - həm gəminiz məhv olacaq, Həm  
 də bütün yoldaşların. Tək özün sağ qalacaqsan. Evinə  
 də başqasının gəmisində gedəcəksən,



- 115 Yolda, evdə çox əngəllər çıxacaqdır qabağına. İtakada  
azgün gənclər talan edir var-yoxunu,  
Töhfə verib arvadınla evlənməyə can atırlar.  
Dönüb qisas alacaqsan zor işlədən o gənclərdən.  
Tədbirləmi, ya açıqmi namizədlər dəstəsini 120 Elə ki, sən  
qılıncladın, əlinə bir avar alıb  
Sonra yenə çıx səfərə, oymaq-oymaq gəz elləri. Dəniz  
nədir tanımayan, xörəyinə duz tökməyən Adamlara rast  
gələnə qədər yol get; unutm ki,  
O adamlar nə dənizdə al-qırmızı gəmi görüb,  
125 Nə gəmidə qanadları əvəz edən avar görüb  
Bir əlamət daha deyim, onu bilsən yanılmazsan:  
Qabağına çıxanlardan əgər biri soruşsa ki,  
“Niyə sovruq belini sən öz çiyində gəzdirirsən?”  
Dayandığın o yerə sanc həmin avar kürəyini.  
130 Yubatmadan qurbanlar kəs yertitrədən Poseydon: Biri  
qaban, biri cöngə, biri qoyun olsun ancaq. Sonra qayıt  
öz evinə bir-bir bütün allahlara Yüz heyvanlıq qurban  
kəsib budlarını yandır odda; Geniş göyün sahibidir  
Olimpdəki o allahlar.  
135 Onda səni qəfil ölüm dənizlərdə yaxalamaz.  
Qocalaraq can verərsən xoşbəxt elin arasında...  
Söylədiyim bütün sözlər tutacaqdır öz yerini”.  
Bu sözləri dedi qoca. Mən də cavab verib dedim: “Ah,  
Tiresi! Allahlardır qismətimi təyin edən!  
140 İndi isə danış mənə, düzü nədir, açıq danış:  
Budur, mənim qabağımda durub ruhu öz anamın. Qan  
çalası ətrafında səs-səmirsiz oturmuşdur,  
Nə üzümə baxa bilir, nə bir kəlmə dinə bilir.  
Söylə görüm neyləyim ki, o tanısın öz oğlunu?”  
145 Belə dedim. Qoca falçı cavabımda bunu dedi:  
“Sənə sadə bir söz deyim, yaddaşında yaxşı saxla.  
Ölənlərdən sən hansına qan içməyə izn versən, Bütün  
sorgu-sualına dərhal cavab verəsidir.  
Kimə izn verməsən, o tez qayıdıb gedəsidir”.  
150 Belə deyib qoca falçı Tiresinin ruhu mənə,  
Gələcəyi xəbər verib döndü Aid diyarına.  
Mən çalanın kənarında dayanaraq gözlədim ki, Anam o  
qan çalasına yaxınlaşıb içsin ondan. Qandan içib, o  
üzümə qəmli-qəmli baxıb dedi:



- 155 “Oğlum, sağkən bu yeraltı dünyaya sən necə gəldin?  
Dirilərin axı bura yol tapması çətin işdir.  
Aradaki böyük çaylar, ələlxüsus, Okeançay  
Dəhşətlidir; saz gəmisini olmayanlar o gur çayı  
Heç vəch ilə üz-üzə keçib gələ bilməz bura.
- 160 Yoxsa dəniz sularında məşəqqətlər çəkə-çəkə  
Öz gəmin və dostlarınla Troyadan qayıdırsan?  
Doğrudanmı, evə dönüb arvadını görməyibsən?”  
Bu sualı verdi anam, mənə belə cavab verdim:  
“Əziz anam, bir ehtiyac gətirmişdir məni bura.
- 165 Gəldim fivli Tiresidən xəbər alım gələcəyi.  
Hələ axey torpağına qədəm basa bilməmişəm.  
Bizi məşhur Aqamemnon Troyaya vuruşmağa  
Aparandan, görməmişəm doğma, əziz İtakanı.  
Əksinə, yad ellər gəzib çox bəlaya rast gəlirəm.
- 170 İndi də sən söylə görüm, Keralardan səni hansı  
İnsanları qəmləndirən bir ölümə məhkum etdi?  
Cİzun sürən xəstəlikmi, yoxsa ki, pak Artemida  
Lap yaxına gəlib vurdu səni incə oxu ilə?  
Atamdan da, oğlumdan da səhih xəbər yetir mənə;
- 175 Var-dövlətim onlarınmı əlindədir, yoxsa yadlar  
Qəsb ediblər və sanırlar bir də evə dönmərəm mən?  
Arvadımın fikri nədir, oğlumla bir yerdədirmi,  
Ev-əşiyə göz olurmu? Adlı-sanlı axeylərdən  
Yoxsa biri Penelopa ilə nikah kəsdiribdir?”
- 180 Belə dedim. O möhtərəm anam isə cavab verdi:  
“Oğlum, sənənin evindədir sədaqətli Penelopa.  
Dərdin-qəmin içindədir, o, göz yaşını tökə-tökə  
Mə gündüzlər dinclik bilir, nə gecələr yuxulayır.  
Sənənin uca mövqeyini başqalan qəsb etməyib,
- 185 İxtiyarat başdan-başa Telemaxın əlindədir,  
Qonaqlıqlar onsuz olmur, divan qurub qərar verir.  
Atan daha gedib-gələ bilmir şəhər yerinə heç,  
Bütün günü-güzəranı kənd yerində keçir onun.  
Nə yaxşı bir çarpayısı, nə yorğan, nə yastığı var.
- 190 Qış olanda kölələrlə birgə ocaq qırağında,  
Kül üstündə yatır, cındır paltarlara bürünərək.  
Havaların isindiyi qızmar yayda və payızda  
üzümlüyün hər guşəsi onun üçün yataq olur,  
Yerə düşən yarpaqlardan o, özünə yer düzəldir.



- 195 Yalnız səni gözləyərək qüssələnir, ahlar çəkir.  
Yox, Laertın qocalığı əsla ürək açan deyil.  
Öz ömrümü mən də elə başa vurub axır öldüm. Ancaq  
elə düşünmə ki, sərrast ovçu Artemida Daxil olub  
otağıma zərif oxla vurub məni.
- 200 Eləcə də insanları əldən salıb, bədənindən Ruhu qovan  
azarla da naxoşlayıb ölməmişəm.  
Yalnız sənin ayrılığın, ağlın, yumşaq təbiətin Aldı şirin  
canı məndən, bil, ey nəcib Odisseyim!  
Belə dedi; fikir-xəyal aldı məni öz qoynuna,
- 205 İstədim ki, qucaqlayıb ruhu basım öz bağrıma.  
Düz üç kərə yaxınlaşıb qucaqlamaq istədimsə, üçündə də  
kölgə kimi, yuxu kimi çıxdı əldən.  
Artdı mənim ürəyimi çulğalayan dərd daha da.  
Onu bərkdən səsləyərək bu qanadlı sözü dedim:
- 210 “Ana, niyə sivişirsən səni qucmaq istədikcə?  
Aiddə də olsa səni qucaqlamaq istəyirəm,  
Qucaqlayıb ağlasaydıq dağıdardıq dərdimizi.  
Yoxsa sənin əvəzinə Persefona xəyalını Göndərib ki,  
dərdim üstə üstəlik bir dərd də qoysun?” 215 Belə dedim. O  
möhtərəm anam isə cavab verdi:  
“Bil, ey bütün insanların ən bədbəxti olan oğlum, Zevsin  
qızı Persefona aldatmayıb səni əsla.  
Ölüb getmiş adamların, bil ki, budur aqibəti:  
Nə sümüyü var onların, nə əti var - ələ gələ.
- 220 Elə ki, ağ sümükləri ruh tərək edib çıxır gedir,  
Odun qızmar alovları udur əti-əzələnı.  
Ruhun özü yuxu kimi uçur ora, uçur bura.  
Dön işıqlı dünyaya sən, məndən hər nə eşitdinsə Yadda  
saxla, Penelopa üçün danış, görüşəndə”.
- 225 Biz söhbətə məşğul ikən xeyli qadın gəlib çıxdı, Şan-  
şövkətli Persefona göndərmişdi bu ruhları.  
Önlər məşhur igidlərin arvadları, qızlarıydı,  
Dərhal o qan çalasınn dövrəsinə yanaşdılar. Fikirləşdim:  
mən onları bir-bir necə danışdırım?
- 230 Bütün başqa fikirlərdən çox bəyəndim bax bu fikri: Açıb  
möhkəm əzələli belimdən tunc qılıncımı, Qoymadım qan  
çalasına dəstə ilə yanaşsınlar.  
Qandan bir-bir içib, hərə nişan verdi öz nəslini.

- 235 Adlı-sanlı bir nəsilədən olan Tiro gəldi əvvəl  
 Və dedi ki, şan-şöhrətli Salmoneyin övlədidir.  
 Əri isə Eoloğlu mərd qəhrəman Krefeydir.  
 Yer üzündə axıb gedən nəhrlərin ən gözəli  
 Pak Yenipey onda coşqun bir ehtiras oyadıbdır.
- 240 Yenipeyin sahilinə o çox tez-tez yollanırmış.  
 Yerədayaq Poseydonsa Yenipeyin görkəmində  
 Həmin çayın mənsəbində Tiro ilə yatıb o vaxt.  
 Fani qadın Tiro ilə, ölməz olan Poseydonu  
 Gizlətməkçün hasar çəkib sular, günbəz düzəldiblər.
- 245 Yatırdaraq qızı allah, açıb qızlıq kəmərinə.  
 Öz ehtiras alovunu söndürüncə Yertitrədən  
 Öz adıyla çağıraraq Tironu bu sözü deyib:  
 “Sevin, Tiro, bu sevgiyə! Bir il belə çəkməz, sənin  
 İki qəşəng oğlun olar; allahların yaxınlığı  
 250 Nəticəsiz olmur axı. Uşaqları yaxşı böyüt.  
 İndi qayıt get evinə. Çəkməyəsən adımı ha!  
 Ancaq bil ki, qarşıdakı yertitrədən Poseydondur”.  
 Belə deyib coşqun dəniz sularında çıxdı yoxa.  
 Bu görüşdən həm Pelini doğdu Tiro, həm Neleyi,
- 255 Hər ikisi ulu Zevsin oldu qadir xidmətçisi.  
 Bol sürülü, gen meydanlı lolkada çar oldu Peli,  
 Neley isə qumlu Pilos adasına sahib oldu.  
 Tironun üç övladı da oldu əri Krefeydən:  
 Gərdunəçi Amifaon, Eson, bir də məşhur Feret.
- 260 Sonra gəlib Asonqızı Antiopa söhbət açdı.  
 O Zevs ilə bir yataqda yatmağıyla öyünürdü;  
 Zevsin iki oğlu olub: Zef bir də ki, mərd Amfion. Onlar  
 yeddi darvazalı Fivi tikib, sədd çəkiblər.  
 Güc sahibi olsalar da, gen meydanlı o şəhərə Sədd  
 265 çəkməmiş ömür sürmək onlara da çətin olub. Amfitrion  
 arvadı şux Alkmenanı gördüm sonra. Herakl Zevsin  
 Alkmenayla yatmasından doğulmuşdu; Sinəsində şir  
 ürəyi döyünürdü mərd Heraklın. Kreontun gözəl qızı  
 Meqara da burda idi, Qəhrəmanlar qəhrəmanı Herakl  
 270 onun əri idi.  
 Çar Edipin şux anası Epikasta gəldi sonra.  
 Bilməməzlik üzündən o, böyük günah işləmişdi:  
 Öz oğluyla evlənmişdi. Atasını öldürərək Anasını alıb  
 Edip. Xəbər çatıb allahlardan.



- 275 Ölməzlərin hökmü ilə işgəncəyə dözə-dözə  
Sevimli Fiv şəhərində hakimiyyət sürüb Edip.  
Epikasta xəcalətdən dirəyə bir ip bağlayıb Öz-özünü asıb  
getdi qadir Aid dünyasına.  
Anasından öz oğluna əzab miras qaldı ancaq:
- 280 Erinnilər bu günahçın onu yaman incitdilər.  
Sonra gözəl Xlorida gəldi. Neley o gözəllə Evlənmişdi bir  
vaxt böyük hədiyyələr bahasına.  
İasoğlu Amfionun kiçik qızı idi bu qız,  
Amfionsa Orxomendə minilərin hakimiydi.
- 285 Pilosun şux məleykəsi Xlorida Neley üçün  
Periklimen, Nestor və mərd Xromini doğru öncə Sonra  
Pero oldu ondan, - fanilərin ən gözəli.  
Ona bütün qonşulardan elçi gəldi-elçi getdi,  
Neley isə şərt qoydu ki, kim İfiklin əyribuynuz 290  
Mallarını Filakadan gətirərsə, qız onundur.  
Bu çox çətin işi falçı gənc götürdü öz boynuna.  
İşə şüru eləyəndə allahlardan bəxti döndü - Naxırçılar  
tutdu onu, buxovlandı əl-ayağı.  
Elə ki, ay ay dalınca keçdi, gün də gün dalınca,
- 295 Gərdisini başa vurdu il, yenə də gəldi bahar,  
İfikl özü gənc falçını dustaqlıqdan etdi azad:  
Falçı da fal açdı ona, qərarını verdi Zevs də.  
Sonra Leda gəlib çıxdı. Tindareyin bu arvadı Tindareyə  
iki oğul bəxş etmişdi - mərd və qoçaq - 300 At ram edən Kastor,  
bir də zor yumruqlu mərd Polidevk, O gəncləri diri-diri yer  
bağrına çəkdi birdən,  
Lakin yerin altında da Zevs onları uca tutur:  
Növbə ilə bir gün onlar diri olur, bir gün ölü, Allahlardan  
əskik deyil, mövqeləri, hörmətləri.
- 305 Aloeyin şux arvadı İfimedeya gəldi sonra,  
Yertitrədən Poseydonla yatmağından danışıdı o.  
O da iki oğul doğub, ancaq onlar az yaşayıb Biri adlı-sanlı  
Efialt, biri allahsifət Otos.  
Bərəkətli yer onların ucaltmışdı boylarını,
- 310 Gözəllikdə onlar yalnız Oriona tay deyildi.  
Doqquz yaşda doqquz dirsək enindəydi kürəkləri,  
Boylarının ucalığı doqquz sajin qədəriydi.  
Hətta ölməz allahlar da qorxurdu bu qardaşlardan,  
Qorxurdular Olimpə də qarğaşalıq, qan salalar.

- 315 Onlar Ossa dağlarını Olimp üstə, Pelini də  
 Ossa üstə qoyub göyə çıxmağa can atırdılar.  
 Gənc yaşına çatsaydılar, bu niyyət baş tutacaqdı.  
 Bıg yerləri tərləməmiş, üzlərinə tük gəlməmiş  
 Letonun və Zevsin oğlu sərrastvuran Feb-Apollon
- 320 Yeniyetmə qardaşlan oxla vurub etdi həlak.  
 Fedra ilə Prokrida, sonra Krit hökmdan  
 Çar Minonsun gözəl qızı Ariadna gəlib çıxdı.  
 Tezey onu Afinaya bu adadan qaçırmışdı.  
 Lakin vəslə yetişməmiş, Dionisin sözü ilə
- 325 Artemida həlak etdi qızı Diya adasında.  
 Sonra Mera, Klimena və ərinin qətlə üçün  
 Qızıl şeylər almış olan Erifila gəlib çıxdı...  
 Başqa məşhur adamların arvadlan və qızları  
 O qədərdir, adlarını saymağı da bacarmaram,
- 330 Bunun üçün bu müqəddəs gecə dəxi bəs etməzdi.  
 Bir də yatmaq vaxtı keçib; gəmidə, ya burda yatım?  
 Arvadlarla siz həll edin mənə getmək məsələmi”.  
 O qurtardı. Qonaqlarsa səs-səmitsiz əyləşmişdi,  
 Nımqaranlıq zalda hamı dərin heyrət içindəydi.
- 335 Bəyaz əlli Areta bu səssizliyi pozub dedi:  
 “Feaklar, bu qərib sizə necə təsir bağışladı;  
 Boy-buxundan uca, gözəl və ağıllı deyilmidir?  
 Mənə qonaq olsa da o, hörmət borcudur hamınıza.  
 Bununçun da onu yola salmaq üçün tələsməyin.
- 340 Təhfəni də artıq verin, ehtiyacı çoxdur onun.  
 Allahların sayəsində hamınız çox varlısınız”.  
 Feakların arasında ehtiramı uca olan  
 Nəcib qoca Yexeney də belə dedi qonaqlara:  
 “Aretanın fikri bizim fikrimizlə uyğun gəlir;
- 345 Əziz dostlar, gəlin biz də səsinə səs verək onun.  
 Qərar qəbul eləməksə Alkinoyun öz işidir”.  
 Alkinoy da Yexeneyə cavab verib belə dedi:  
 “Nə qədər ki, canım sağdır və feaklar çarıyam mən,  
 Bütün burda deyilənlər tutacaqdır öz yerini.
- 350 Vətənə tez qayıtmağa can atsa da, dözsün qonaq,  
 Sabahadək dözsün ban, təhfələri toplayım mən. Onu  
 yola salmaq haqda gərək hamı fikirləşə, Xüsusən mən  
 fikirləşəm, feak çarı çünki mənəm”. Çox ağıllı  
 Odisseysə Alkinoya belə dedi:



355 “Feakların ən nəcib, ən ağıllısı çar Alkinoy!  
Ləyaqətlə yola salmaq, yaxşı töhfə yığmaq üçün İndən  
belə düz bir il də saxlasanız məni burda, Etirazım yoxdur  
mənim, çünki ata torpağına Əli dolu qayıtmağım mənə  
daha faydalıdır.

360 İtakaya qayıdanda görüşümə gələn hər kəs Əli dolu  
görsə məni xətrim daha əziz olar”.

Çar Alkinoy ona dərhal cavab verib belə dedi:

“Əziz qonaq, görkəmindən pis adama oxşamırsan, Nə  
yalançı zənn edirik səni, nə də fırıldaqçı;

365 Az yeşləmir beləsini qara torpaq el içində.

Onlar elə yalan hödür, dözülməsi mümkün deyil,  
Sənin isə sözün şirin, fikirlərin çox nəcibdir. Bacarıqlı  
müğənnitək özünün və dostlarının Çəkdikləri bəlaları  
çox maraqla nağıl etdin.

370 İndi bizdən heç bir şeyi gizlətmədən söylə görək,  
Troyaya səninlə bir gedib orda həlak olmuş  
Allahsifət dostlarından Aiddə sən kimi gördün?  
Gecə hələ çox uzundur, yatmağın da vaxtı deyil.  
Öz maraqlı nağılını davam etdir, dayandırma;

375 Sən başına gələnləri bir-bir nağıl etsən əgər,  
Səhərəcən oyaq qalıb dinləməyə hazırım mən”. Çox  
ağıllı Odisseyə Alkinoya cavab verdi: “Feakların ən  
yaxşısı, ən nəcibi çar Alkinoy! (Jzun-uzun nağılın da,  
yatmağın da öz vaxtı var.

380 Doğrudan da, səndə maraqlı varsa əgər dinləməyə, Daha  
acı, ağladıcı əhvalatlar danışaram.  
Danışaram hərbdən dönən dostlarımdan ölümündən: (Jzun  
sürən döyüşlərdən sağ-salamat qurtararaq Arvadının məkri  
ilə ölənlərdən danışaram”.

385 Pak ilahə Persefona elə ki, o qadınların  
(Çan yüngül ruhlarını dağıdaraq qovdu ordan, Qəmə  
dalğın Aqamemnon ruhu ilə qarşılaşdım. Onun Egist əli  
ilə Egistin öz sarayında Öldürülən dostları da başına cəm  
olmuşdular.

390 Gözü məni görən kimi tez tanıdı Aqamemnon. Hönkürtüylə  
ağlayaraq axıtdı göz yaşlarını,  
Qollarını gen açdı ki, qucaqlasın məni bərk-bərk. Lakin  
onun qollarında sağlığında olan gücdən, İqtidardan nə  
əlamət, nə də əsər qalmamışdı.

395 Çox yazığım gəldi ona, gözlərimin axdı yaşı,  
 üçə səslə xitab edib bu hikmətli sözü dedim:  
 “Adlı-sanlı sərkərdəmiz, Atreyoğlu Aqamemnon!  
 Hansı Kera xoşagəlməz ölümlə ram etdi səni?  
 Yoxsa azğın küləkləri kükrədərək birdən-birə,  
 400 Poseydonmu öz gəmində dənizə qərq etmiş səni?  
 Yoxsa özgə sürüsünü aparanda məhv olubsan?  
 Yoxsa qadın qaçırtmağa və ya şəhər zəbt etməyə  
 Girişəndə düşmənlərin vurub səni öldürüblər?”  
 Belə dedim. Aqamemnon dərhal mənə cavab verdi:  
 405 “Sən ey allah törəməsi, ey çoxbilmiş mərd Odisey!  
 Yox, yox, azğın küləkləri kükrədərək birdən-birə  
 Poseydon qərq etməmişdir öz gəmində məni suya,  
 Quruda da yad adamlar məni həlak eləməyib.  
 Əl altdan qəsd hazırlayıb Egist dəvət etdi məni,  
 410 Sonra məlun arvadımla birləşərək həlak etdi.  
 Qonaq edib, bir cöngəni kəsən kimi kəsdi məni.  
 Bu çox ağır ölüm oldu. Yanımdakı dostlanm da  
 Namərd Egist salonunda donuz kimi boğazlandı.  
 Harınlaşmış bəzi varlı sahibkarlar, götürsən ki,  
 415 Toy, ya adi ziyafətçün belə kəsir donuzları.  
 Sən təkbətək döyüşlərdə, ya kütləvi qırğınlarda  
 Adamların şəhid olub öldüyünü çox görübsən.  
 Lakin üstü yemək dolu, içki dolu masalann  
 Arasında döşəməyə sərələnmiş qonaqları  
 420 Qana qəltan halda görsən, dərdin birə-min olardı.  
 Priamqızı Kassandra qışqıranda qopdu qəlbim;  
 Canı, qəddar Klitemnestra yazıq qızı həlak edib  
 Yıxdı mənim üzərimə. Əl uzatdım qılıncıma,  
 Lakin əbəs: qüvvəsini itirmiş əl düşdü yerə.  
 425 Öz ərinin gözlərini və ağzını bağlamağa  
 Cəsarəti çatmayan o arsız qadın uzaqlaşdı.  
 Belə murdar cinayətə iqdam edən bir qadından  
 Daha müdhiş və həyasız qadın olmaz yer üzündə!  
 Öz qanuni ərinə qəsd etmək kimi ən məkrli,  
 430 Ən uğursuz bir əmələ şüru etdi o bihəya!  
 Mən deyirdim: qayıdaram, fərəhlənər arvad-uşaq.  
 Lakin bu bəd işilə o həm özünü ləkələdi,  
 Həm bu günün, həm sabahın, günahsız da olsa tamam,  
 Bütün qadın tayfasına bir silinməz ləkə vurdu!”



435 Belə dedi Aqamemnon. Cavab verib dedim mən də: “İşə bax ki, Zevs əzəldən Atreylərə nifrət edib Arvadların əli ilə onlara hey dərd göndərir:

Yelenanın ucbatından azmı ölən oldu bizdən!  
Arvadın da demə səni öldürməyi qət edibmiş”.

440 Belə dedim. Dərhal mənə cavab verdi Aqamemnon: “Sən də gərək arvadına çox etibar etməyəsən, Niyyətinin hamısını açıb ona deməyəsən;

Birisini söyləyəndə, o birini gizləyəsən.  
Lakin sənin arvadından sənə ölüm gələn deyil:

445 Müdrik qoca İkarinin əziz qızı Penelopa  
Çox ağıllı, dərrakəli, xoş niyyətli bir qadıdır.  
Biz evdə tək qoyub onu Troyaya yollananda,  
O cavanca bir gəlindi, oğlun isə südəmərdi;  
İndi isə yığıncığa böyüklərlə birgə gedir.

450 Bəxtiyardır sənin oğlun. İtakaya qayıdanda,  
Adət üzrə səni o da basmalıda öz bağrına.

Arvad məni bir doyunca oğul üzü görməyə də Qoymadı.  
Mən birçə anda boğazlanıb öldürüldüm. Qoy bir söz də deyim sənə, bu barədə yaxşı düşün. 455 Dönməyini gizli saxla; doğma vətən sahilinə

Gəmin xəlvət yanaşsın qoy. Arvadlara çox inanma. Qoy bir söz də xəbər alım səndən, amma, düzünü de: Bəlkə mənim oğlumdan da sən bir xəbər eşitmişsən?

Orxomendə, yoxsa qumlu Pilosdadır indi Orest?

460 Ya əmisi Menelayın yanındadır - Spartada?

Hər halda o ölməyibdir, bilirəm ki, sağdır Orest!”

Belə dedi Aqamemnon. Cavab verib dedim mən də:

“Atreyoğlu, niyə məndən soruşursan bunları sən? Bilmirəm o ölüb, qalıb. Boş danışmaq nəyə gərək”. 465 Bu minvalla çox danışib söhbət etdik hər ikimiz, Təzələndi dərdlərimiz, gözümüzün axdı yaşı.

Peleyoğlu Axillesin ruhu gəldi sonra yaxın,  
Arxasınca Patrokl ilə Antiloxun ruhu gəldi,  
Onların da arxasınca yaxınlaşdı igid Ayaks;

470 Axillesdən sonra Ayaks birinciydi boyda, gücdə.

İgid Eak nəvəsinin ruhu məni, tez tanıdı,  
Dərdli-qəmli, dalğın halda bu qanadlı sözü dedi:  
“Sən ey allah törəməsi, ey çoxbilmiş pak Odissey!  
Qorxmaz igid, gör sən yenə nə qorxulu iş tutubsan!



475 Ölülərin teyfi gəzən, düşüncədən məhrum ruhlar  
 Dünyasına, söylə görüm, nə cürətlə gəlib çıxdın?"  
 Belə dedi. Axillesə cavab verib dedim mən də:  
 "Axeylərin ən güclüsü, Peleyoğlu mərd Axilles!  
 Gəlmişəm ki, Tiresidən bir məsləhət alım burda,  
 480 Desin görüm, sərt qayalı İtakaya necə dönüm.  
 Hələ axey torpağına yaxınlaşa bilməmişəm.  
 Nə müddətdir yalnız bəla çəkməkdədir başım mənim.  
 Səni isə xoşbəxtlikdə keçən yoxdur, olmayacaq!  
 Sağlığına səni allah bilirdik biz axeylilər,  
 485 Burda isə ölülərin arasında hökmdarsan.  
 Bununçun da ölməyinə heç təəssüf etmə, Pelid!"  
 Belə dedim. Axilles tez mənə belə cavab verdi:  
 "Mərd Odissey, öldüyümçün gəl təsəlli vermə mənə.  
 Yer üzündə torpaqsız, ac bir yoxsula ömrüm boyu  
 490 Az muzd ilə işləməyi daha üstün bilirəm mən;  
 Ölülərin hökmdan olmağımdan bu yaxşıdır.  
 İndi oğlum haqda danış, ön cərgədə vuruşanlar  
 Sırasında olmaq üçün Troyaya gəldimi o?  
 Əgər bir şey bilirsənsə atam Peley haqda, - danış.  
 495 Mirmidonlar əwəlkitək ona hörmət edirlərmi?  
 Yoxsa gözdən salıb onu Ellada da, Ftiya da;  
 Qocalıqdan qolu-qıçı gücdən düşüb çünki tamam.  
 Kaş mən ona kömək üçün o dünyaya qayıdaydım,  
 Troyanın düzlərində adlı-sanlı igidləri  
 500 Qırıb-çatan güc-qüvətim kaş dönəydi bir də geri,  
 O gücümlə az müddətə qayıdaydım vətənimə,  
 Onda qoca atama gün verməyərək sıxışdıran,  
 Onu gözdən salanlara göstərərdim öz gücümü".  
 Axilles bu sözü dedi. Cavabında dedim mən də:  
 505 "Pak Peleyin barəsində məlumatım yoxdur mənim,  
 Lakin oğlum Neoptolem haqqında nə bilirəmsə  
 Hamısını bircə-bircə sənin üçün danışırım.  
 Bizim axey gəmiləri yanındakı düşərgəyə  
 Skirosdan gəmi ilə onu özüm aparmışam.  
 510 Troyanın ətrafında biz məşvərət eləyəndə,  
 Əvvəl başdan ən ağıllı təklif verən o olurdu.  
 Məsləhətdə bir Nestordu ondan üstün, bir də ki, mən  
 Troyanın düzlərində biz döyüşə girişəndə Heç bir  
 zaman dal səflərdə vuruşmazdı Neoptolem,



- 515 İgidlərlə bəhsə girib lap qabağa can atardı.  
Ən dəhşətli döyüşlərdə çox düşməni elədi məhv; Axeyləri  
nizəsilə, qılıncıyla qoruyarkən Öldürdüyü düşmənlərin  
hesabını deyəmmərəm. Telefoğlu Yevripili öldürdüyü  
yadımdadır;
- 520 Yevripillə birgə ketey dostları da həlak oldu;  
Onlar varlı bir qadıncan çox hədiyyə almışdılar.  
Gözəllikdə yalnız Memnon üstündü mərd Yevripildən.  
Biz Yepeyin düzəltdiyi taxta atda gizləndə,  
Neçə arqiv başçısının gizləndiyi həmin atın 525 Qapısını  
bağlamaq, ya açmaq mənim hökmümdəydi. Axeylərin müşavir  
və başçıları vahimədən Tir-tir əsib gözlərinin yaşlarını axıdırdı.  
Ancaq heç vaxt görmədim ki, Neoptolem qorxusundan  
Ağarsın, ya gözlərinin yaşı axsın yanağından.
- 530 Ancaq yaxşı yadımdadır: o, qılıncın dəstəyindən Və  
nizədən yapışaraq, məndən xahiş edirdi ki,  
İzn verim, atdan çıxsın, qırıb töksün düşmənləri. Priamın  
dik hasarlı şəhəri ki, fəth olundu,  
Ona düşən qənimətlə o gəmiyə minib getdi.
- 535 Nə qılınc, nə əlbəyaxa döyüşündə yaralandı,  
Nə uzaqdan atılan ox, ya da nizə tutdu onu.  
Bilirsən ki, qızmış Ares fərq qoymayı heç bir kəsə”. Mən  
bunları söyləyəndə yeyinayaq Axillesin Nəcib ruhu  
addımladı Asfodelom çəməninə;
- 540 Sevindi ki, onun oğlu döyüşlərdə ad qazanıb.  
Qalan bütün ölümlərin ruhu çəmgin dayanmışdı. Danışmağa  
can atırdı hamı ürək sözlərini.  
Yalnız Ayaks, - Telamonun oğlu Ayaks dinməz durub  
Qəzəb dolu gözlərini düz üzümə zilləmişdi;
- 545 Axillesin silahına sahib olmaq yarışında üstünlüyü  
mənə verdi troyanlar və Afina.  
Bu yarış Axillesin öz anası düzəltmişdi.  
Kaş ki, heç mən o yarışda zəfər çalmış olmayaydım! Gör  
bir necə igid öldü bu yar-yaraq ucbatından!
- 550 Telamonid Ayaks boyda, cəsarətdə, yarışıda Peleyoğlu  
Axilledən sonra təkdi, misilsizdi.  
Mülayim bir səslə ona müraciət edib dedim:  
“Cəsur Ayaks Telamonid, sən öləndən sonradamı  
Başımıza çox bəlalar gətirmiş yar-yaraq üçün

555 Mənə qarşı kin və qəzəb bəsləməkdən çəkmirsən əl?  
 Ey axeylər havadarı, bil ki, sənin ölümünə  
 Axillesin ölümünə yandığımıztək yanırıq.  
 İnan ki, bu məsələdə müqəssir tək Zevs özüdür:  
 O nizədar danayların arasına nifaq salıb,  
 560 Əbəs yerə sənin ölüb getməyinə səbəb oldu.  
 Di gəl, Ayaks, yaxın gəl ki, eşidək bir-birimizi,  
 Qəzəbini və ruhunu cilovlayıb al əlinə!”  
 Belə dedim. Cavabımda Ayaks bir söz danışmadı;  
 O da başqa ruhlar kimi getdi Erebb hissəsinə.  
 565 Əgər başqa ölümlərin kölgəsilə görüşməyə  
 Getməsəydim, acıqlı da, qəzəbli də olsa Ayaks,  
 Ya o, ya mən bir dil tapıb, şirin söhbət edəcəkdik,  
 ülu Zevsin kamil oğlu Minosu da gördüm orda,  
 Əlində bir qızıl əsa, yenə divan qurmuşdu o.  
 570 Dayananlar, əyləşənlər mühasirə edib onu,  
 Məhkəmənin başlanması anlarını gözləyirdi.  
 Ondən sonra Orionun gördüm nəhəng cüssəsini,  
 Asfodelom çəməninədə vəhşiləri qovurdu o.  
 O bir vaxtlar tuncdan tökmə və əyilməz əsasıyla  
 575 üçə dağlar yamacında qovardı bu heyvanları.  
 Mən Qeyanın məşhur oğlu Titini də gördüm orda,  
 Doqquz peletr yer tutaraq uzanmışdı torpaqda o.  
 Bir çalağan sol yanında, biri sağda dayanaraq,  
 Onun qara ciyərini dimdikləyib didirdilər.  
 580 Qovammırdı onları o. Leto keçib Panopeydən  
 Pifona üz qoyduğu vaxt Titi onu zorlamışdı.  
 İlgəncəyə məhkum olan Tantalı da gördüm orda.  
 Xirtdəyəcən su içində olsa belə gölməçədə,  
 Susuzluqdan qovrulurdu, ağzı suya çatmayırdı.  
 585 Əyilərək qoca sudan içməyə meyil edən kimi,  
 Su çəkilib geri gedir, ayağının altda yalnız  
 Gölün lili görünürdü, - qurudurdu allah suyu.  
 Sulu armud, al yanağı parıldayan alma və nar,  
 Şirin əncir, zeytun kimi bar gətirən ağaclann Meyvə  
 590 dolu budaqları ona san əyilmişdi.  
 Əl uzadıb qoca dərmək istəyəndə meyvələrdən, Külək  
 barlı budaqları qaldırırdı yuxarıya.  
 Əzablara məhkum olan Sizifi də gördüm orda, Nəhəng  
 daşı əllərilə bir təpəyə qaldırırdı.



- 595 Var gücünü sərf eləyib ayağı və əllərilə  
Dağ başına qaldırdığı daş zirvəni haqlayaraq,  
Zirvədəki aşırımdan o tərəfə aşıhaşda Yuvarlanıb yenə  
dağın lap dibinə qayıdırdı.  
Sizif daşı yenə dağa qaldırmağa çalışırdı,
- 600 Tərə batır, bulud kimi toz qalxırdı başı üstə.  
Daha sonra pak Heraklın teyfi ilə qarşılaşdım.  
Teyfi burda, özü isə şux arvadı Heba ilə Allahların eys-  
işrət məclisində kef çəkirdi.  
Heba Şimşəksaçan Zevslə şux Heranın qızı idi.
- 605 ürküdülmüş quşlar kimi ruhlar teyfin üzərində Uçurdular o  
tərəfə-bu tərəfə hay-küy ilə.  
Oxlu yayın kirişinin çəkib Herakl, zülmət kimi  
Dayanmışdı, elə bil ki, oxu indi atacaqdı.  
Köksü üstə dəhşətsaçan çarpaz qayış görünürdü,
- 610 Xas qızıldan tökmə qayış üzərində vəhşi qaban,  
Gözlərindən dəhşət yağan qızmış aslan, nəhəng ayı,  
Gərgin döyüş səhnələri, qan, ölüm həkk olunmuşdu. Bir  
sənətkar zövqü ilə bəzədilmiş həmin qayış Ustasını  
həmişəlik yaşatmaqçın kifayətədi.
- 615 Gözlərinə sataşantək o tanıdı məni dərhal,  
Kədərlənib bu qanadlı sözlər ilə etdi xitab:  
“Sən ey allah törəməsi, ey çoxbilmiş mərd Odissey!  
O işıqlı dünyada mən rast gəldiyim bəlalara Görünür ki,  
indi də sən rast gəlirsən, ey bəxtikəm!
- 620 Zevsin oğlu olsam da mən, başıma çox bəla gəldi. Məndən  
çox-çox ləyaqətsiz bir adama tabe olub,  
Hey yerinə yetirməli oldum onun buyruğunu.  
Əmr etdi ki, bu dünyadan it aparım onun üçün, Düşündü  
ki, bu - icrası mümkün olan bir iş deyil.
- 625 Lakin hünər göstərərək iti burdan apardım mən. - Afınayla  
Hermes mənə kömək etdi bu səfərdə”.  
Bunu deyib döndü yenə Herakl Aid aləminə.  
Mən yerimdə gözlədim ki, qədimlərdə həlak olmuş  
İgidlərdən, bəlkə, yenə biri gəldi görüşümə.
- 630 Qalsam görə bilərdim də çoxdan ölüb getmiş olan Allahların  
törəməsi çar Tezeyi, Pirifoyu...  
Lakin güclü bir axıntək axdı ruhu ölülərin;  
Qopan müdhiş qışqırtıdan vəhmələndim, qaçdı rəngim.  
Elə güman elədim ki, sərt ilahə Persefona

635 Dəhşətsaçan Qorqonanı göndərəcək üzərimə... Tez  
gəmiyə qayıdaraq yoldaşlara əmr etdim ki, O gəmini  
sahilə bənd edən ipi açsınlar cəld. Dərhal avar arxasında  
tutdu hər kəs öz yerini. Okean-çay sularında üzduk  
üzüaşığı biz, - 640 Öncə avar, sonra külək alıb getdi  
gənimizi”.



## ON İKİNCİ NƏĞMƏ

“Çox keçmədi, Okean-çay sularını qət edərək, Yolları  
gen, dalğaları səslı-küylü dəniz ilə Gəlib çatdıq  
Eeyaya. Bu adadır Eos evi,  
Rəqqasların gen meydanı, günəşlərin doğduğu yer. 5  
İtgedən gənimizi qumsallığa çəkib dərhal,  
Heç vaxt səsi kəsilməyən dənizin gen sahilində Pak  
Eosun doğmasını gözləyərək yuxuladıq.  
Erkən doğan al saçaqılı Eos çıxdı qaranlıqdan.  
Yoldaşları Sirseyanın sarayına göndərdim ki, 10 Yelpenorun  
meyitini tez sahilə gətirsinlər.  
Sahildəki ağaclıqdan tonqal üçün odun qırdıq. Sonra  
yaxın dostumuzun başladıq dəfn ayinini: Silahıyla bir  
yandırılıb Yelpenorun meyitini,  
Bir təpəcik ucaldaraq üstə məzar daşı qoyduq.  
15 Təpəcüyün dik yerinə sancdıq avar kürəyini,  
Nə lazımsa hamısına əməl etdik bircə-bircə...  
Sirseyaya məlum oldu bizim geri dönməyimiz,  
Geyinərək-keçinərək yanımıza gəldi dərhal,  
Kəniylər də çoxlu çörək, ət və şərab gətirdilər.  
20 İlahələr ilahəsi düz ortaya gəlib dedi:  
“Ah, dəcəllər! Ölməmişdən o dünyaya baş çəkdiniz!  
Hamının bir, sizin iki ölümünüz vardır, demək!  
İndi isə axşamadək yeyin, için, ləzzət çəkin.  
Sabah şəfəq sökər-sökməz, qalxıb yola düşərsiniz. 25  
Özüm sizə yol göstərilib, məsləhətlər verərəm ki,  
İstər dəniz yollarında, istər quru yollarında Heç bir  
kəsin hiylə-şəri sizə bəla yollamasın”.  
İlahə bax belə dedi. İtaətlə qulaq asdıq.  
Günəş qürub edənədək biz orada əyləşərək 30  
Doyunca ət yeməkləri yeyib, şirin şərab içdik.  
Elə ki, gün qürub edib zülmət sardı yer üzünü,  
Gəmilərə yaxın yerdə yatdı bütün yoldaşlarım.  
Yolçulardan uzaşdırılıb oturtdu qum üstə məni,  
Özü yerə uzanaraq sorğu-sual verdi pəri.

35 Başımıza gələnləri bir-bir nağıl etdim ona,  
 İlahələr ilahəsi sonra mənə belə dedi:  
 “Nə lazımsa eləyibsən. İndi eşit sözlərimi,  
 Dediyyəmi - allahların buyruğunu yadda saxla.  
 Sirenlərin lap yanından düşəcəkdir öncə yolun;  
 40 Onlar bütün yolçuları yoldan edir nəğmə ilə.  
 Naşılıqdan kim onlara qulaq asıb yaxınlaşsa,  
 Öz evinə dönə bilməz. Evdə arvad-uşaq onun  
 Gəlişinə sevinərək, qabağına yüyürməzlər.  
 Göy otluqda əyləşərək sirenlər çox adamları  
 45 Sehləyir nəğmə ilə. Onların dörd tərəfində  
 Dağdır insan sümükləri; hər sümükdə bir az dəri.  
 Düz keç ordan, dostlarının qulağını tıxa mumla,  
 Sirenlərin mahnısını qoy heç biri eşitməsin.  
 Ancaq özün istəsən ki, nəğmələri dinləyəsən,  
 50 Qoy əlini, ayağını dor ağacı dirəyinə  
 Möhkəm-möhkəm sansınlar, ayaq üstə duran yerdə.  
 Beləliklə, sən həzz ala bilərsən o mahnılardan.  
 Yalvararaq qayıqları açmağı əmr etsən, əgər,  
 Qoy dostların daha da bərk sansınlar səni dora.  
 55 Elə ki, yol yoldaşların sirenləri dalda qoydu,  
 Hansı yolla getmək haqda mən məsləhət verəmmərəm.  
 Gedəcəyin yolu özün fikirləşib seçməlisən,  
 Təsvirini verə billəm mən yalnız o iki yolun:  
 O yollardan birisində qayalığa rast gələrsən,  
 60 Mavi gözlü Amfitrita dalğaları çırpır ona.  
 Səyyar qaya adı verib allahlar o qayalara.  
 O qayalar üzərindən quş da, - Zevsə amvrosiya  
 Daşıyan pək göyərçinlər özləri də uça bilmir;  
 Hər uçuşda hamar qaya birisini həlak edir;  
 65 Əvəzində atamız Zevs başqasına həyat verir.  
 Yaxın gedən hər gəmiyə fəlakətdir o qayalar:  
 Dalğalarla od selinin gen dənizə apardığı  
 Taxta, bir də meyit qalır məhv olan o gəmilərdən.  
 Yalnız Eet hökmdarın görüşündən qayıdanda  
 70 Məşhur Yason sağ qurtanb ordan Arqo gəmisində.  
 Yasonu çox sevən Hera müşayiət etməsəydi,  
 O gəmi də qayalığa dəyib tezcə məhv olardı.  
 İkinci su yolunda da iki qaya vardır yenə,  
 Onun biri çox ucadır, buludlara çatır başı.



- 75 O qayanın zirvəsindən əskik olmur qara bulud;  
Nə payızda, nə də yayda açılmayırdı orda hava.  
İyirmi əl-ayağı da olsa əgər bir adamın,  
Nə dırmaşa bilər ora, nə də ordan enə bilər, Sürüşkəndir  
çünki qaya, sanki, kimsə hamarlayıb.
- 80 O qayanın ortasında qaranlıq bir mağara var,  
Girəcəyi onun qərbə, düz Erebə tərəf baxır.  
Mərd Odisey, o qayanın yanından düz sür gəmini,  
Çünki mahir ox atanın bir gəmidən atdığı ox Gedib o  
boş mağaranın axırına çata bilməz.
- 85 Dəhşətsaçan Ssilla o mağarada qərar tutub,  
Onun səsi bir küçüyün hümrəsinə çox oxşayır.  
Ancaq özü çox qorxuncdur; kim görürsə dəhşətlənir,  
Heç allah da istəməz ki, Ssillanı görsün gözü.  
Düz on iki ayağı var Ssillanın nazik və süst,
- 90 Çiyini üstədən altı boyun uzanmışdır; hər boyunda  
Qorxunc bir baş çarpır gözə; hər ağızda üç cərgə diş;  
Ələ keçən hər insana sərt ölümdür bu sıx dişlər.  
Gövdəsinin tən yarısı mağaranın içindədir,  
O altı baş dəhşətsaçan mağaradan çıxıb çölə,
- 95 Hamar qaya üzərindən uzanaraq balıq tutur:  
Delfin, köpək balıqları, nəhənglərdir ovladığı;  
Belə iri heyvanları çox bəsləyir Amfitrita.  
Heç bir gəmi sürücüsü lovğalanıb deyəmməz ki:  
“O qayanın yanından mən tələfatsız keçib gəldim!”<sup>100</sup>  
Ssillanın hər bir başı bir yolçunu şikar edir.  
Əvvəlkindən bir az alçaq bir qaya da görəcəksən, Cəmi  
bir ox mənzilidir arası o qayaların.  
Sıx yarpaqlı vəhşi əncir ağacı var o qayada,  
O əncirin düz altında pak Xaribda tüğyan edir.
- 105 Gündə üç yol udub suyu, üç yol geri qaytarır o,  
Bax, o, suyu udan zaman yaxınına getməyəsən!  
Yertitrədən özü belə qurtarmamaz onda səni!  
Ssillaya yaxın yerdən tezəcə keçsən, qazanarsan:  
Çünki bütün gəmidəki adamları itirməkdən<sup>110</sup> Altı nəfər  
dənizçini itirməyin məsləhətdir”.  
Bax ilahə bunu dedi. Mənsə belə cavab verdim:  
“Ey ilahə, indi mənim bu sorğuma düz cavab ver:  
Xaribdadan xilas olsam, Ssilla biz yolçuları Ovlamağa  
başlayanda öhdəsindən gələrimmi?”



- 115 İlahələr ilahəsi cavabımda bunu dedi:  
“Ay xatakar! Vurub-tutmaq heç başından çıxmır sənin!  
Ölməzlərin özünə də, demək, meydan oxuyursan!  
Cinutma ki, Ssilla da fani deyil, əbədidir,  
Çox güclüdür, yırtıcıdır. Onunla cəng etmək olmaz.
- 120 Güc işlətmək havayıdır. Gərək qaçıb qurtarasan.  
Ləngiyərək sən onunla vuruşmaya girsən əgər,  
Qorxuram ki, yenə sizin gəminizə hücum edib,  
Hər başıyla dostlarından birisini şikar edə.  
Bacardıqca tez qaç ordan, “Krateida” - deyə-deyə,
- 125 İnsanları qırıb-çatan Ssillanı o doğubdur;  
Övladının o saxlaya bilər təkrar hücumunu.  
Sonra yolun Trinakriya adasına düşər sənin.  
Heliosun sürüləri otladığı yerdir o yer;  
Yeddi sürü kök qoyunu, yeddi naxır inəyi var.
- 130 Hər sürü də əlli başdır, əllisi də balaverməz,  
Əllisi də ölümsüzdür. Çobanlar pərilərdir;  
Biri gursaç Faetusa, biri gursaç Lampetyadır. -  
Ataları Heliosdur, anaları Neeradır.  
Neera bu pəriləri doğub boya çatdırınca,
- 135 Yurdundan çox uzaqdakı bu adaya göndərib ki,  
Heliosun sürüsünə, naxırına göz olsunlar.  
Yurda dönmək xatirinə sürülərə dəyməsəniz,  
Əzabla da olsa gedib İtakaya çatarsınız.  
Sürülərə toxunsanız, - həm gəminiz məhv olacaq,
- 140 Həm də bütün yoldaşların. Tək özün sağ qalacaqsan.  
Evinə də tək və tənha, həm də çox gec çatacaqsan”.  
Sirseyə bax belə dedi. Qızıl taclı Eos doğdu,  
İlahələr ilahəsi qalxıb getdi öz evinə.  
Mən gəmiyə qayıdaraq yoldaşlara əmr etdim ki,
- 145 O gəmini sahilə bənd edən ipi açsınlar cəld.  
Tez gəmiyə minib onlar yapışdılar avarlardan,  
Kürəklərin zərbəsilə döyəcləndi mavi dəniz.  
Bizim qara gəmimizin arxasınca əsən külək.  
Hey qabartdı yelkənləri. Bizə bu səmt küləyini
- 150 Gözəl saçlı, insan dilli sərt ilahə göndərmişdi.  
Dikəldib dor ağacını biz rahatca əyləşmişdik,  
Səmt küləyi və sükançı aparırdı gəmimizi.  
Dərdli-qəmli, dalğın halda belə dedim yoldaşlara:  
“İlahələr ilahəsi Sirseyanın dediyini



- 155 Mən bilməyim kafi deyil, gərək siz də biləsiniz.  
Ölümümüz labüddürmü, yoxsa ondan xilas olmaq  
Mümkün olan şeydir, ya yox? Söylərəm, siz bilərsiniz.  
Əwəla o bildirdi ki, xoşavazlı sirenlərin Nəğməsinə, göy  
çəmənə şirnikməyib çıxaq gedək.
- 160 O nəğməni dinləməyə yalnız mənə izn verdi.  
Amma gərək möhkəm-möhkəm sarınam dor ağacına;  
Sarındığım ip ucları bağlana dor ağacına.  
Yalvararaq kəndirləri açmağı əmr etsəm əgər,  
Onda gərək qayıyla da mənə dora sarasınız.
- 165 Bu minvalla mən hər şeyi izah etdim yoldaşlara.  
Bizim möhkəm gənimizi səmt küləyi qova-qova Xoş  
nəğməli sirenlərin adasına tez çatdırdı. Gözlənmədən  
kəsdi külək, suyun üzünü hamarlandı: Aşib-daşan dalğaları  
yatırdı pak ölümsüzlər.
- 170 Yoldaşlarım qalxıb dərhal yelkənləri yığışdırdı,  
Yerə qoyub, avarların arxasında əyləşdilər.  
Küləklərin zərbəsindən köpükləndi suyun üzünü.  
İri bir mum parçasını böldüm xırda hissələrə,  
Öz qüvvətli əllərimlə yumşaltmağa başladım mən;
- 175 Var gücümle əzdim onu, çox keçmədi yumşaldı mum, Bir  
yandan da Heliosun nuru çatdı köməyimə; Yolçuların  
qulağını bircə-bircə mumluadım mən Onlar isə  
qayıqlardan hörülmüş sərt iplər ilə Mənim əl və ayağımı  
sarıdılar dora möhkəm.
- 180 Sonra avar arxasına keçib işə başladılar.  
Bağırtının çatacağı məsafəcə yol qalanda, üzən gəmi  
yayınmadı sirenlərin nəzərindən.  
Bu sözləri nəğmə kimi uca səslə oxudular:  
“Axeylərin şan-şöhrəti mərd Odissey, bura buyur!
- 185 Öz gəmini saxlatdırıb, dinlə bizim nəğməmizi.  
Bizim şirin nəğməmizi dinləməmiş hələ heç kəs  
Gəmisini sürüb burdan elə-belə keçməmişdir,  
Dinləyənlər ləzzət alıb, bizdən çox şey öyrəniblər.  
Biz bilirik, Troyada allahların hökmü ilə 190 Arqivlilər  
nələr çəkib, troyanlar nələr çəkib.  
Həyatverən yer üzündə nə baş verir - biz bilirik”,  
ürəkəçən səslərilə onlar belə oxuyurdu.  
Mən həvəslə dinləyərək əmr etdim ki, açın mənə!  
İşarəylə başa saldım; avarını çəkdi onlar.

195 Perimedlə Yevriloxsa yerlərindən sıçrayaraq,  
 Sarğılarım üzərinə bir sarğı da arturdılar.  
 Elə ki, o sirenləri çox arxada qoydu gəmi,  
 Xoş səsləri, nəğmələri eşidilməz oldu artıq,  
 Hər kəs mənim tıxadığım mumu atdı qulağından,  
 200 Açıb qayış kəndirləri məni sərbəst buraxdılar.  
 Sirenlərin yaşadığı o adadan uzaşınca,  
 Nəhəng dalğa və buğ gördüm, gurultulu səs eşitdim.  
 Vahimədən yolçuların əllərindən avar düşdü,  
 Həm avarlar, həm də gəmi hərəkətsiz qaldı suda;  
 205 Ağziiti avar daha qovammadı gəmimizi.  
 Mən bu qorxmuş adamlara ürək-dirək vermək üçün  
 Hər birinə yaxınlaşıb toxtadıcı sözlər dedim:  
 “Dostlar, biz ki, hər möhnətə qatlaşmağı öyrənmişik!  
 Qarşıdakı bu bəla da bizi taygöz Polifemin  
 210 Mağarada zorla dustaq etməsindən yaman deyil.  
 Mənim ağlım və hünərim sizi xilas etdi ordan.  
 Bir zaman bu fəlakət də xatirəyə çevriləcək.  
 İndisə mən dediyimə gəlin birgə əməl edək:  
 Hərə keçsin öz yerinə, işə salın avarları.  
 215 Kronoğlu Zevsin özü, bəlkə, bizi hədələyən  
 Bu xatadan xilas olub uzaşmağa qoyacaqdır.  
 Ey sükançı, nə qədər ki, sən bu sükan başındasan,  
 Dediyimi yaxşı-yaxşı xatirində saxla hər an:  
 Cəhd et o gur dalğalardan və buxardan uzaq olaq,  
 220 Birdən ora yaxınlaşıb bizi bədbəxt eləyərsən.  
 Bax o hündür qayalığa tərəf yönəlt gəmimizi...  
 Belə dedim, qulaq asdı onlar mənim sözlərimə,  
 Lakin labüd fəlakətdən, - Ssilladan söz açmadım.  
 Bilirəm ki, bunu desəm, daha avar çəkməzdilər,  
 225 Vahimədən qaçıb hərə bir bucaqda gizlənərdi.  
 Sirseyanın bir əmrini tamam yaddan çıxartdım mən,  
 O demişdi: Ssillayla vuruşmağa cəhd eləmə.  
 Geyib döyüş paltarını, iki nizə aldım ələ,  
 Bircə anda addımladım gəminin uc tərəfinə.  
 230 Orda durub gözlədim mən başa bəla Ssillanı, Öz-  
 özümə dedim: indi gözümüzə dəyəcəkdir.  
 Ancaq bir şey görəmmədim, gözlərimə tor gəlmişdi,  
 Çünki gözüm duman sarmış o qayaya çox baxmışdı.  
 Dar boğazla yol gedirdik, ürəyimiz səksəkəli;



235 Ssilla bir yanımızda, Xaribda bir yanımızda.

Xaribda gur dalğaları udurdu çox dəhşət ilə, CJdduğunu  
qaytaranda yer-göy gur-gur gurlayırdı: Sanki nəhəng bir  
qazanda su pıqqapıq qaynayırdı. Ağ köpüklər zirvəsinə  
qalxırdı cüt qayalığın.

240 O yenidən udan zaman dənizin şor sularını,

Daxilini görüb, ordan eşidirdik gurultunu, Qayaların lap  
dibində qarqara qum görünürdü. Yolçuların vahimədən  
rəngi dümağ ağarmışdı, Canda ölüm vahiməsi seyr  
edirdik Xaribdanı.

245 Elə bu vaxt gəميمizin heyətindən altı nəfər

Cəld və güclü yol yoldaşım Ssillanın oldu yemi. Mən bir  
iti gəميمizə nəzər saldım, bir də göydə Çapalayan dostlarımın  
əl və ayaq çalmasına. Dəhşətsaçan bağırtyla axırıncı dəfə  
onlar 250 Öz adıyla çağıraraq, məndən kömək istədilər. Sanki,  
uzun bir tilova mal buynuzu bağlayaraq, Balıqçı yem atır xırda  
balıqlara bir qayadan,

Onları öz tilovuna bu kələklə keçirir o;

Balıqlarsa qıvrılıaraq ip ucunda düşür yerə, - 255

Dostlarım da o balıqlar kimi göydə qıvrılırdı.

Ssilla öz kahasında yeyəndə bu adamları, Bağrışaraq  
əllərini mənə sarı uzatdılar.

Başım dəniz sularında çox bəlalar çəkibmə də,

Belə acı bir səhnənin heç şahidi olmamışam!

260 Qayalıqdan, Ssilla və Xaribdadan uzaqlaşdıq,

Sonra gəlib Heliosun adasına yetişdik biz.

Hökmürəvan Heliosun enlialın inəkləri,

Ətli-canlı qoyunları bu adada otlayırdı.

Ağıllarda inəklərin, qoyunların mələməsi 265

Gəmi hələ yolda ikən gəlib bizə yetişirdi.

Bu səsləri eşidəndə fivli falçı Tiresinin,

Eeyalı Sirseyanın sözlərini xatırladım.

Heliosun fanilərə çox xoş gələn adasında Əluzunluq  
etməməyi tapşırılmışdı onlar mənə.

270 Dərdə-qəmə dalğın halda yoldaşlara belə dedim: “Siz ey

baş çox bəlalar çəkmiş dostlar, qulaq asın, İstəyirəm  
deyəm sizə fivli falçı Tiresinin,

Eeyal Sirseyanın etdikləri tövsiyəni.

Heliosun fanilərə çox xoş gələn adasında

275 Əluzunluq etməməyi tapşırırmışdı onlar mənə.  
 İndi gəlin bu xatalı adadan yan keçək gedək!”  
 Belə dedim. Yolçuların parçalandı sanki qəlbi.  
 Yevrilox tez cavab verib bu tikanlı sözü dedi:  
 “Odyssey, sən davamlısan, gücün çoxdur, yorulmazsan!  
 280 Bər-bədənin, elə bil ki, başdan-başa dəmirdəndir!  
 Biz yorğunuq, yuxusuzuq; amma bizi bu adada  
 Dincəlməyə qoymayırsan. İzn versən, burda düşüb  
 Özümüzə ləzzətli bir şam yeməyi hazırlarıq.  
 Bizi ora buraxmayıb; istəyirsən bu gecə də  
 285 Sisli dəniz sularının qucağında veyllənək.  
 Lakin gecə gəmilərçin təhlükəli yellər əsir.  
 Əgər gecə zülmətində birdən-birə Not başlasa  
 Və ya ölməz allahların istəyinə baxmayaraq,  
 Gəmiləri qərq eləyən coşqun Zefir tüğyan etsə,  
 290 Ölümdən bir nəfərimiz xilas ola bilərmiz, de?  
 Biz gecəyə tabe olsaq, mənəcə, daha məsləhətdir;  
 Burda düşüb, gəميمizin yanında şam hazırlayaq,  
 Səhər tezdən yenə qalxıb düzələrək yolumuza.  
 Yevriloxun təklifilə razılaşdı yoldaşlarım.  
 295 Hiss etdim ki, bizə bəla göndərəcək ölümsüzlər.  
 Clca səslə Yevriloxa bu qanadlı sözü dedim:  
 “Yevrilox, mən təkəm, siz çox. Məni güclə yendiniz siz.  
 Amma gərək qabaqca siz böyük bir and içəsiniz:  
 Əgər burda inək, qoyun sürüsünə rast gələrsək,  
 300 Heç kəs yersiz hərəkətə, azğınlığa yol verərək,  
 Nə bir inək, nə bir qoyun tuta bilməz sürülərdən!  
 Sirseyə nə veribdirsə, ona qane olmalıyıq”.  
 Belə dedim. Onlar əmrə tabe olub and içdilər.  
 Elə ki, yol yoldaşlanm and içdilər, qurtardılar,  
 305 Birbaş sürdük gəميمimizi sərt qayalı o körfəzə  
 Və gəmidən düşdük yerə; içməli su yaxındaydı.  
 Təcrübəli yolçular tez şam yeməyi hazırladı.  
 İstədiyi qədər hər kəs yeyib-içib doyan kimi,  
 Ssillanın gözlənmədən gəميمizdən ovladığı  
 310 Əziz səfər dostlarını yada salıb yaş axıtdıq,  
 Sonra yaşlı gözümüzü qapadı bir şirin yuxu.  
 Sübh vaxtına az qalmışdı, batırdılar ulduzlar da,  
 Buludyığan qüdrətli Zevs Kronoğlu gözlənmədən Şiddətli  
 bir yel əsdirdi, duman sardı yeri, göyü,



- 315 Asimandan yer üzünə qapqara bir zülmət endi.  
Erkən doğan al saçaqılı Eos çıxdı qaranlıqdan,  
Gənimizi sudan dartıb, çəkdik dərin mağaraya,  
Rəqs etməyə toplaşardı pərilər o mağaraya.  
Mən öz səfər dostlarımı toplayaraq belə dedim:  
320 “Dostlar, yüngül gənimizdə yemək də var, içki də var,  
Mal-qaraya əl vurmasaq, başımız da bəla çəkməz.  
İnəklər də, qoyunlar da Heliosun mallarıdır,  
Helios hər şeyi görür, eşidir nə danışılsa”.  
Belə dedim. Canla-başla qəbul etdi onlar bunu.  
325 Tamam bir ay Not küləyi əsdi, bir an dayanmadı,  
Bu bir ayda əsən yalnız bir Not oldu, bir də ki, Yevr.  
Yoldaşlarım nə çörəkdən korluq çəkdi, nə də sudan, Ətə tamah  
salsalar da mal-qaraya dəymirdilər. Gəmidəki azuqəmiz bitər-  
bitməz yoldaşlarım 330 İstəməyə-istəməyə ov etməyə  
başladılar.  
Quşdan tutmuş, əllərinə hər nə keçdi ovladılar,  
Yaman aclıq çəkib, balıq ovlamağa başladılar.  
Mən dostlardan uzaqlaşmış, yalvardım ki, allahlardan Biri  
bizə yol göstərsin, çıxıb gedək evimizə.  
335 Elə ki, mən sahildəki yoldaşlardan uzaqlaşdım,  
Yeltutmayan bir yer tapıb, əllərimi təmiz yudum,  
Olimpdəki ölməz, nəcib allahlara dua etdim... Allahlarsa  
məni şirin bir yuxuya qərq etdilər.  
Yevrilox bəd bir məsləhət verib bu vaxt yoldaşlara:  
340 “Siz ey başı çox bəlalar çəkmiş dostlar, qulaq verin.  
Hansı ölüm olur olsun, insan üçün qorxuludur;  
Lakin aclıq əzabıyla ölmək daha dəhşətlidir.  
Heliosun naxırından seçək ən kök inəkləri,  
Geniş səma sahibləri allahlara qurban kəsək.  
345 Doğma ata torpağına - İtakaya dönəndə də,  
Heliosun şərəfinə bir məbədğah ucaldaraq,  
O məbədi ən qiymətli şeylər ilə bəzəyərək.  
Helios öz heyvanları üçün bizə qəzəblənib Allahlarla  
razılışmış gənimizi batırırsa,  
350 Dənizin şor sularını udub dərhal həlak olmaq,  
Boş adada əziyyətlə məhv olmaqdan daha xoşdur”.  
Yevriloxun təklifilə razılışmış dərhal hamı,  
Naxırlardan ən kök, qəşəng inəkləri ayırıblar. Alnıgeniş,  
astayeriş bu inəklər yaxınlıqda -

355 Bizim qara gəmimizin lap yanında otlayırmış.  
 İnəkləri tutub onlar. Arpa yoxmuş gəmimizdə;  
 Əvəzinə uca palıd ağacından yarpaq dərib,  
 O ölümsüz allahlara qurban kəsib, yalvarıblar.  
 Sonra isə, dərisini soyublar o inəklərin,  
 360 Buddan kəsib ikiqat piy laylanna bürüyüblər.  
 Yerdə qalan çiy ətləri qalayıblar üzərinə.  
 Lakin şərab olmadığı üçün, yanan bud ətinə  
 Su səpiblər. Sonra içi-içəlatı qızardıblar.  
 Yandırıb bud ətlərini, içəlatdan dadan kimi,  
 365 Qalan əti parçalayıb dərhal şişə keçiriblər.  
 Elə bu vaxt şirin yuxu gözlərimdən uçub getdi,  
 Tez sahilə, gəmimizin dayandığı yerə gəldim.  
 Haçaquyruq gəmimizə yaxınlaşar-yaxınlaşmaz,  
 Cızhacızla yanan piy-yağ iyini hiss etdi burnum,  
 370 Bir inilti qopdu məndən, allahları harayladım:  
 “Ey Zevsi ata, ey Olimpin başqa nəcib allahları!  
 Bərk yatırıb məni, böyük bir fəlakətdən törətdiniz!  
 Burda qalan yoldaşlarım yaman günah işləyiblər!”  
 Cizundonlu Lampetiya inəklərin kəsilməsi  
 375 Xəbərini bircə anda atasına çatdırmışdı.  
 Helios bərk qəzəblənib allahlara xitab etdi:  
 “Ey Zevs ata, ey Olimpin başqa nəcib allahları!  
 Laertoğlu Odisseyin dostlarına cəza verin!  
 Onlar mənim çox sevdiyim inəkləri öldürüblər.  
 380 Mən ulduzlar səpələnmiş asimana qalxanda da,  
 Enəndə də yerə, ləzzət alırdım o inəklərdən.  
 Əgər cəza verməsəniz, mən Aidə enəcəyəm,  
 İşığımı orda yalnız ölümlərə saçacağam!”  
 Buludyığan Zevs də on cavab verib belə dedi:  
 385 “Yox, Helios, sən nurunu allahlara saçmalısən,  
 Bərəkətli yer sakini fanilərə saçmalısən.  
 Tünd-qırmızı dənizin lap ortasında Odisseyin  
 Gəmisini ildırımla parça-parça edəcəyəm!”  
 Mən bunları gözəl saçlı Kalipsodan eşitmişdim,  
 390 Ona isə Zevs qasidi Hermes belə çatdırmışdı.  
 Elə ki, mən gəlib yetdim gəmi duran o sahilə,  
 Yoldaşlara bircə-bircə yanaşaraq töhmətlədim;  
 Amma çarə qalmamışdı: inəkləri kəsmişdilər.  
 Çox keçmədi, allahlar bir əlamət də göstərdilər:



- 395 İnəklərin dərilləri öz-özünə süründülər,  
Şişlərdəki tikələr də canlı kimi böyüdülər.  
Heliosun ən say-seçmə mallarının əti ilə Mənim səfər  
yoldaşlarım düz altı gün yemləndilər. Kronidin hökmü ilə  
yeddiinci gün gəlib çatdı.
- 400 Aramsızca əsən külək və qasırga durdu birdən.  
Tez gəmiyə minib sürdük gen dənizin qucağına, Dikəldib  
dor ağacını, asdıq bəyaz yelkənini.  
Arxamızda qaldı ada, quru tamam gözdən itdi,  
Mavi sudan, mavi göydən başqa bir şey görünmədi.
- 405 Gənimizin üzərinə qara bulud göndərdi Zevs; üç-bucaqsız  
dənizi də sardı qatı bir qaranlıq.  
Gəmi azca getmişdi ki, bərk hay-haray qaldıraraq,  
Qərb küləyi bir fırtına qopartdı ki, gəl görəsən.  
Dor ağacı iplərini qırdı güclə əsən külək,  
410 Dal tərəfə yığıldı dor. Qırdı qalan ipləri də,  
Gəmidəki avadanlıq yerlə yeksan oldu tamam.  
Dor ağacı sükançının təpəsinə düşdü birdən;  
Qafa taşı xıncım-xıncım parçalanan o sükançı Dalğıc kimi  
batdı suya, çıxdı canı sümüyündən.
- 415 Zevs gurlayıb bir ıldırım atdı bizim gəmimizə,  
İldırımın zərbəsindən gəmi suda dövrə vurdu,  
Kükürd iyi yayıldı və yolçuları aldı dəniz.  
Cəmdəkləri qarğalartək dəstə-dəstə üzdü suda,  
Zevs onları doğma yurda qayıtmaqdan məhrum etdi... 420
- Dalğalar yan taxtaları tirdən ayrı salanadək  
Gah o başa, gah bu başa getdim gəmi içində mən.  
Su həm tiri, həm yerindən qopmuş doru alıb getdi,  
Dor dalınca onun qayış örkəni də uzanırdı.  
Bu örkənlə bir-birinə bağladım mən tirlə doru 425 Və  
onlardan bərk yapışdım; külək alıb getdi bizi.  
Bir az sonra qasırgalı Zefir susub sakitləşdi.  
İndi də Not ürəyimi təlatümə saldı mənim;  
Qorxdum məni Xaribdaya tərəf çəkib apara Not. üzdüm  
bütün gecəni mən, gün doğanda gördüm yenə 430 Qayalıqda -  
Ssillayla Xaribdanın yanında yam;  
Xaribda şor sularını udurdu o dar boğazın.  
Mən sıçrayıb tutdum əncir ağacının gövdəsindən,  
Yarasatək xeyli müddət sallanaraq qaldım orda;  
Nə ayağım yerə çatdı, nə yuxarı qalxa bildim.



435 Onun kökü dərindəydi, budaqları əlçatmazda;  
Sıx budaqlar Xaribdanın üstə kölgə salmışdılar.

Mən asılı vəziyyətdə çox gözlədim, axırı ki,  
Xaribda o tir və doru qaytardı su ilə geri.

Bəzən hakim istintaqı - məhkəməsi uzun çəkir,

440 Axşamdan çox keçmiş gedir evinə şam eləməyə, -  
Xaribdanın tir və doru qusması da ona çəkdi.

Mən o əncir gövdəsindən əllərimi üzüb birdən,

Atıldım və o tirlərin düz yanına gəlib düşdüm Çıxıb tirlər  
üzərinə əllərimlə avar çəkdim.

445 Ölməzlərin, fanilərin atası Zevs Ssillanın

Gözlərindən yayındırdı məni, yoxsa məhv olardım.

Düz doqquz gün üzdüm suda, ölümsüzlər onuncu gün

Kalipsonun yaşadığı Oqiyağa atdı məni.

Gözəl saçlı, insan dilli, dəhşət saçan o ilahə 450

Məni sevib əzizlədi. Lakin bunu niyə deyim?

Bu barədə dünən sənə, sənənin gözəl arvadına Hərtərəfli  
danışmışam. Danışılmış əhvalatı Yenə başdan təkrar  
etmək xoşagələm bir şey deyil”.



## ON ÜÇÜNCÜ NƏGMƏ

O qurtardı söhbətini. Ala-toran zalda hər kəs  
Odisseyi sükut ilə dinləyərək valeh oldu.

Çar Alkinoy Odisseyə cavab verib belə dedi:  
“Alicənab mərd Odissey, bir halda ki, yolun bizim 5 Mis  
kandarlı, uca damlı evimizə düşüb, bil ki, Yolçuluğun sona  
çatar, qayıdarsan öz evinə.

Siz ey feak başçıları, bir təklifim vardır sizə, - Qulaq  
verin sözlərimə, ey qəsrimdə şərab içib, ürəkaçan  
nəğmələri dinləyərək həzz alanlar: 10 Cilalanmış bir  
sandığa xeyli paltar qoyulmuşdur, Xeyli qızıl məmulatı və  
cürbəcür hədiyyələr Öncə peşkəş edibsiniz bu möhtərəm  
müsafirə. Qoy indi də bir qazanla, bir üçayaq verək ona.

Bu şeylərin əvəzini əhalidən toplayaraq:  
15 Bir bu qədər töhfə vermək bizim üçün çətin olar”.

Alkinoyun təklifilə razılaşdı müşavirlər;  
Sonra qalxıb yatmaq üçün getdilər öz evlərinə.  
Alsaçaqlı Eos lakin çıxan kimi qaranlıqdan,  
Hərə öz mis töhfəsilə qaçdı gəmi duran yerə.

20 Feak çarı Alkinoyun özü çıxıb göyertəyə,  
Gətirilən töhfələri elə yığdı gəmiyə ki,  
Avarçəkən adamlara bir maneə törətməsin.

Alkinoyun sarayında onlar məclis düzəltdilər,  
Gələnlərə ev sahibi Alkinoy bir cöngə kəsdi.  
25 Varlıqların hökmdarı Kronid Zevs şərafinə Bud ətini  
yandırdılar, sonra isə hamılıqla Qonaqlığa başladılar. El-  
obanın sevimlisi İlahi, pak Demodok da forminq çalıb  
nəgmə dedi. Lakin tez-tez qərbə tərəf boylanırdı pak  
Odissey; 30 İstəyirdi gün tez batsın, getməyə çox tələsirdi.

Elə bil ki, bir əkinçi tələsir şam yeməyinə;  
O, kotanla bütün günü tarlasını əkə-əkə,  
Günün yerə endiyini görən kimi sevinir ki,  
Şam yeməyin vaxtı çatıb, yorğun-argın getməlidir.

35 Odissey də görüb günün batdığını çox sevindi.  
 Avarsevən feaklara, feak çarı Alkinoya  
 Müraciət eləyərək bu sözləri ərz elədi:  
 “Feakların ən yaxşısı, şərəflişi, çar Alkinoy!  
 Mey ayını icra edib, məni yola salın gedim.  
 40 Görürəm ki, burda mənim istəyimcə olur hər şey;  
 Töhfələr də, getməm üçün hazırlıq da qəlbimcədir.  
 Qoy ölümsüz üranidlər hifz eləsin feakları!  
 Arvadımı sadıq görüm, əzizlərim sağ olsunlar!  
 Siz də burda öz qanuni arvadınız və istəkli  
 45 Balalarla qalasınız! Allah xoşbəxt etsin sizi!  
 Qoy bu feak xalqı heç vaxt yaman günə rast gəlməsin!”  
 Mərifətlə deyilmiş bu sözlər ilə razılaşıb,  
 Belə təklif etdilər ki, onu yola tez salsınlar.  
 Alkinoy öz qasidinə əmr eləyib söylədi ki:  
 50 “Pontonoy, sən kraterdə meylə suyu qarışdırıb  
 Payla bütün qonaqlara; Zevs ataya dua edib,  
 Öz sevimli vətəninə yola salağ müsafiri”.  
 Pontonoy tez baldaşirin meylə suyu qarışdırıb,  
 Hərəyə bir qədəh verdi; geniş göyün sahibləri  
 55 Allahların şərəfinə onu yerə tökdü hər kəs.  
 Sonra qalxdı öz yerindən Odissey - o nəcib insan,  
 Aretaya qoşaquqlu mey camını təqdim etdi,  
 Sonra da üz tutub ona bu qanadlı sözü dedi:  
 “Çar arvadı, ömrünün son gününədək şad olasan!  
 60 Bir qocalıq, bir də ölüm hamımızın qismətidir.  
 Mən gedirəm vətənimə. Sən bu uca sarayında  
 Övladların, xalqın və çar ərin ilə xoşbəxt yaşa!”  
 Belə deyib allahsifət mərd Odissey çıxdı evdən  
 Odisseyi sahildəki gəmiyədək ötürməkçün  
 65 Alkinoy öz qasidini bələdçitək qoşdu ona.  
 Areta da kənzləri Odisseylə saldı yola. -  
 Biri təmiz plaqları, xitonları daşıyırdı,  
 İkincinin daşdığı möhkəm, qəşəng sandıq idi,  
 üçüncünün çörək, bir də köpüklənən meydi yükü.  
 70 Sahildəki o gəmiyə gedib çatan kimi onlar,  
 Töhfələri, azuqəni qəbul edib avarçılar  
 İçəriyə daşıyaraq tez yerbəyer elədilər.  
 Qonaq bütün yol uzununu oyanmadan yatsın deyə,  
 Göyertədə mələfədən, xalçadan yer düzəldilər.

75 Odissey səs-səmirsizcə gedib girdi yatağına.

Keçib cüt-cüt əyləşdilər avarçılar yerlərində, Ovulmuş daş dəliyindən borazları açdı onlar. Avarçılar əyilərək işə saldı kürəkləri.

Ölümə çox yaxın olan dərin yuxu, şirin yuxu 80

Odisseyin qapadı tez hər iki göz qapağını.

Saysız qamçı zərbəsindən götürülən dörd köhlən at Düzənlikdə gərdunəni çox sürətlə daşıyarkən, Yerdən qabaq qıçlarını necə üzüb ayırırsa,

Gəminin də ön hissəsi sudan belə aralıydı.

85 Onun arxa hissəsində su şırımını hay salmışdı.

Gəmi elə gedirdi ki, ən sürətli bir quş olan Şahin belə uçub ona yetişməkdən aciz idi,

Dalğaları yara-yara gəmi iti gedirdi çox,

Allah qədər dərrakəli bir adamdı sərnəşini.

90 İgidlərlə vuruşmada, dalğalarla çarpışmada Onun başı nə bəlalər, nə zillətlər çəkməmişdi!

İndi bütün əzabları unudaraq yatmışdı bərk.

Al şəfəqin bir az sonra doğacağı xəbərini İnsanlara bildirməkçün qalxdı göyə dan ulduzu.

95 Yaxınlaşdı İtakaya çox sürətlə gedən gəmi,

İtakada bir körfəz var, ta qədimdən o körfəzə Forkin adı verilmişdir, - Forkin dəniz allahıdır.

O körfəzə iki yandan iki qaya uzanmışdır,

Dalğaların hücumuna qarşı onlar sədd çəkiblər. 100

Qayalarla hasarlanmış o körfəzə girən gəmi Borazsız da dayandığı yerdə qərar tuta bilir.

Körfəzin lap axırında uzunyarpaq zeytun bitib,

Yanında da yaraşlıq, zil qaranlıq mağara var,

Nayad adlı pərilərçün ibadətəgah vardır orda.

105 Daş küplər və kraterlər çoxdur həmin mağarada,

Öz ehtiyat ballarını ora yığır bal arısı.

Yenə daşdan çoxlu dəzgah çarpır gözə o kahada;

Gözəl paltar toxuyurlar nayadlar o dəzgahlarda. Mağaranın bir bulağı, iki giriş yolu vardır: 110 İnsanların girəcəyi birinci yol şimaldadır,

Allahların girəcəyi ikinci yol cənubdadır.

Allahlara məxsus olan yoldan insan keçə bilməz.

Bələd olan avarçılar gəmini düz bura sürdü. Avarçılar küləkləri elə güclə çəkdilər ki,

- 115 Yarıyacan çıxdı gəmi o körfəzin üzərinə.  
Möhkəm gəmi yarıyacan sahilə ki çıxdı, dərhal  
Odisseyi mələfəylə xalçaların arasında  
Yatmış halda göyörtədən alıb yerə endirdilər,  
Yatmış halda sahil qumu üzərinə uzatdılar.
- 120 Afinanın təhrikilə feaklann Odisseyə  
Verdikləri töhfələri daşdılar daha sonra,  
Bu şeyləri iri zeytun ağacının kölgəsində,  
Yoldan kənar qoydular ki, Odisseyi yatmış görüb,  
Keçib gedən adamlardan heç birisi aparmasın.
- 125 Feak gəmisürənləri üzüb geri qayıtdılar.  
Yertitrədən Odisseyə təhdidini yada salıb,  
Məsələnə həll etməkçün müraciət etdi Zevsə:  
“Ey zevs ata, allahların nəzərindən düşdüm daha;  
Çünki mənim öz törəməm olan fani feaklar da
- 130 Daha mənə nə ehtiram göstərirlər, nə sayırlar.  
Misal üçün Odisseyi göstərək: o, gümanımca  
Çox məşəqqət çəkib sonra çatmalıydı vətəninə.  
Sən başını tərpedərək çünki belə vəd etmişdin.  
İndi onu yatmış halda İtakaya gətiriblər;
- 135 Özünə də çoxlu qızıl, mis və qumaş paltar verib  
İntəhasız töhfələrlə yola salıb feaklılar.  
Troyadan İtakaya maneəsiz qayıtsaydı,  
Ona düşmən qənimət də çatmazdı bu töhfələrə”.
- 140 Buludyığan Zevs ona tez cavab verib belə dedi:  
“Sən ey böyük hökmü olan Yertitrədən, bu nə sözdür?  
Ölməzlərçün hörmətli sən, axı səntək şanlı, qədim  
Bir allahın hörmətini saxlamamaq olarmı heç?  
Gücdə qat-qat zəif insan səni saymaq istəmirsə,  
Hər vaxt onun cəzasını vermək sənə əlindədir.
- 145 Xətrin necə istəyirsə elə də et, ey Poseydon”.
- Dərhal Zevsə cavab verib belə dedi Yertitrədən:  
“Buludyığan! Necə dedin, mən də elə edəcəyəm.  
Mənim qorxum tək cə sənə qəzəbindən idi yalnız.  
İstəyirəm elə bu gün sis-dumanlı dəniz ilə
- 150 Geri dönən qəşəng feak gəmisini parçalayım.  
Bir də onlar hər qərbi öz yurduna daşmasın!  
Onlar olan şəhəri də dağ çevrəyə alacaqdır”.
- Buludyığan Zevs etiraz edib, ona belə dedi:  
“Əzizim, sən belə etsən, mənə, daha yaxşı olar:

155 Şəhərlilər götuncə ki, gəmiləri dönüb gəlir, Qurudan bir az aralı daşa çevir o gəmini, Gökəmini saxla onun, hamı baxıb heyran qalsın. Şəhərəsə dağdan hasar çəkilməsi lazım deyil”.

Bu cavabı eşidəndə yertitrədən Poseydon cəld 160 Feakların yaşadığı Sxeriyaya yola düşdü.

O gözlədi. Birdən gördü itigedən gəmi gəlir, Yertitrədən su allahı o gəmiyə yaxınlaşdı, Ovucuyla vurub onu bir qayaya çevirdi və Su dibinə pərçimləyib uzaqlaşdı o qayadan.

165 Şanlı dəniz övladları, uzunavar feaklılar

Bunu görüb təəcübə danışmağa başladılar; Bəziləri belə dedi yanındakı yoldaşına:

“Aman allah! Yurdumuza dönüb gələn gəmimizi Kim saxladı birdən-birə, gözümüzün qabağında?” 170 Belə dedi çoxu, ancaq bilmədi ki, bu nə işdir.

Çar Alkinoy feaklara xitab edib belə dedi:

“Fəlakətdir! Gerçək olur nə deyibsə bir vaxt atam. O deyirdi: Poseydonun bir gün hirs tutacaqdır, Çünki hər kim olursa, biz çatdırırıq öz yurduna.

175 O deyirdi: vaxt gələcək, bizim qəşəng bir gəmimiz Vətəninə qayıdarkən allah onu məhv edəcək, Şəhəri də uca dağlar arasına alacaqdır.

Atamın o dedikləri indi tutur öz yerini.

İndi mənə qulaq asıb, nə deyirəm, əməl edin:

180 Fanilərdən kim olursa olsun yolu düşsə bura,

Onu doğma vətəninə çatdırmayaq bundan belə.

Poseydonun şərəfinə on iki kök buğa kəsək, Bəlkə, dağlar hasarına almaz onda bu şəhəri”. Belə dedi.

Onlar qorxub buğaları gətirdilər.

185 Sonra bütün feakların müşavir və başçıları

Durub məhrab ətrafında Poseydonu yalvardılar... Bu arada Odissey də ayıldı öz vətəninə.

Çoxdan bəri görmədiyi üçün onu tanımadı.

Bir də ulu Zevsin qızı bayquşgözlü pak Afina 190

Tanınmasın deyə sisə qərç etmişdi bu yerləri. İstəyirdi Odisseylə hərtərəfli söhbət etsin;

İstəyirdi subaylardan qisasını alanadək,

Nə arvadı, nə dostları, nə xalq onu tanımasın. Buna görə burda hər şey Odisseyə yad göründü.

- 195 Dağa qalxan cığırlar da, körfəzin saf aynası da,  
Sıx yarpaqlı ağacların başı da, dik qayalar da  
Tez yerindən sıçrayaraq ətrafına nəzər saldı.  
Əllərini dizlərinə çırpıb fəryad qopardı o,  
Canına bərk qorxu çökdü, öz-özünə belə dedi:
- 200 “Yazıq canım! Yenə görən hansı yerə gəlib çıxdım?  
Vəhşidirmi, azğındırmı, əyridirmi burdakılar,  
Yoxsa allah xofu olan qonaqpərvər adamlardır?  
Bu qiymətli töhfələri indi harda gizlədim mən?  
Mən hardayam? Niyə feak torpağında qalmadım mən?”
- 205 Başqa güclü bir hakimə sığınsaydım, bəlkə də, o,  
Məni sevib öz dost-doğma vətənimə yollayardı.  
Bu şeyləri hara qoyum? Qoysam qalsın öz yerində,  
Qorxuram ki, tamam başqa adamlara qismət ola.  
Götürəm ki, feakların müşavir və başçıları
- 210 Mənə qarşı o qədər də ağıllı iş görməyiblər!  
Məni doğma İtakaya aparmağı vəd eləyib,  
Gör haraya gətiriblər, vədə xilaf imiş onlar.  
Köməksizlər havadarı Zevs onlara versin cəza;  
İnsanlara o göz qoyur, günahkardan qisas alır.
- 215 İndi sayım, görüm hər şey yerindədir, yoxsa onlar  
Qayıdanda gəmi ilə töhfələrdən aparıblar?”  
Belə deyib saydı öncə üçayağı və tasları,  
Sonra saydı qızılları, zərif qumaş paltarları.  
Gördü hər şey yerindədir. Sonra vətən həsrətilə
- 220 Gəzinməyə başladı o qumlu dəniz sahilində.  
Birdən qoyun sürüsünü otaran gənc bir çobanın  
Görkəmində pak Afina yaxınlaşdı Odisseyə;  
Əsilzadə gəncləritək təhər-töhrü xoşdu onun,  
Çiyindəki geniş plaş məharətlə tikilmişdi,
- 225 Əlində bir nizə vardı, ayağında qəşəng sandal.  
Bu cavanı görən kimi Odisseyin güldü üzü,  
Ona tərəf gedə-gedə bu qanadlı sözü dedi:  
“Bax, əziz dost, bu torpaqda ilk gördüyüm adam sənsən.  
Salamat ol. Ricam budur: haqqımda bəd fikrə düşmə,
- 230 Bu şeyləri saxla, mənim özümə də havadar ol.  
Dizlərinə düşüb sənə allah kimi yalvarıram,  
Bir də mənə düzünü de, yaxşı-yaxşı bilim mən də:  
Bu torpağın adı nədir? Sakinləri kimdir onun?  
Cizaclardan gözə dəyən adadırmı, ya dənizin



235 İçlərinə çox uzanmış quru yarımadasıdır?” Bayquşgözlü pak Afina ona belə cavab verdi: “Qərib, sən ya ağılsızsan, ya çox uzaq bir eldənsən, Yoxsa məndən soruşmazdın bu torpağın adını sən. Tanımayan yoxdur onu. Gündoğanda sakin olub, 240 Şəfəqi, gün doğmasını qarşılayan adamlar da, Sisli qərbdə olanlar da tanıyırlar bu adanı. Qayalıqdir; arabada gəzmək burda çətin işdir. Sahəsi çox olmasa da, o qədər də yoxsul deyil, Burda taxıl bol yetişir, bol da şərab hasil olur,

245 Çünki çoxdur yağıntısı, xeyli şəh də düşür yerə. İri-xırda mal-qaranın otlamağa yeri çoxdur, Burda çoxdur meşəlik də, axar su da, şəlalə də. Qərib, axey torpağından çox uzaq da olsa, yenə Troyaya qədər çatıb İtakanın şan-şöhrəti”.

250 Qalxantutan Zevsin qızı Afinanın dediyi söz Sınaqlardan mətin çıxmış Odisseyi sevindirdi. İlahəyə xitab edib bu qanadlı sözü dedi;  
(Lakin əsil həqiqəti açıb ona söyləmədi,

255 Çünki onun sinəsində çox kələklər gizlənmişdi):

“İtakanın tərifini mən Kritdə eşitmişəm.

İndi bu var-dövlət ilə özüm gəlib çıxdım bura.

Bu qədər də uşaqlarçün qoyub orda özüm qaçdım,

Torpaqları nəhayətsiz olan Krit adasında 260 İdomeney oğlu yeyin Orsiloxu öldürmüşəm.

Kritlilər arasında birinciydi o qaçmaqda.

Gətirdiyim qəniməti istəyirdi məndən ala.

Bu qənimət uğrunda mən Troyada vuruşmuşam,

Coşqun dəniz sularında məşəqqətlər çəkib başım. 265 O düşməndi mənə, çünki Troyada bir vaxt onun Atasına tabe ikən öz dəstəmi düzəltmişdim.

Bir dostumla mən pusquya yatıb yolun kənarında O, tarladan qayıdanda qılıncımla həlak etdim.

Qatı gecə qaranlığı göyü elə sarmışdı ki,

270 Bizi heç kəs tanımadı, xəlvətdə baş verdi bu iş.

Elə ki, mən həlak etdim onu iti qılıncımla,

Finikiyalı dostlarımlın gəmisinə tərəf qaçdım.

O tükənməz qəniməti onlara vəd eləyərək, Yalvardım

ki, onlar məni ya Pilosa aparsınlar,



275 Ya da şanlı epeylərin pak Elida şəhərinə.  
 Lakin onlar istəmədən, yolumuzu dəyişdi yel;  
 Yox, yox, onlar aldatmağa çalışmırdı əsla məni;  
 Gecədən bir xeyli keçmiş biz buraya gəlib çıxdıq,  
 Çətinliklə avar çəkib bu körfəzə girə bildik.  
 280 Ac olsaq da şam etməyi tamam yaddan çıxartmışdıq.  
 Gəmimizdən düşən kimi uzandıq qum üzərinə,  
 Yorğunluqdan şirin yuxu yaxaladı dərhal məni.  
 Dostlar mənim şeylərimi tez gəmidən endirərək  
 Yatdığım bu sahil qumu üzərinə daşıyıblar,  
 285 Özlərisə yollanıblar gözəl Sidon diyana.  
 Mən sahilə dərdli-qəmli, dalğın halda tək qalmışam”.  
 Bax bunları deyəndə o, gülümsədi pak ilahə,  
 Odisseyi sığalladı. İndi gözəl, boy-buxunlu,  
 Əl işində mahir qadın görkəmini almışdı o,  
 290 Cıca səslə Odisseyə bu hikmətli sözü dedi:  
 “Fəndgirlikdə sənin ilə bəhsə girə bilməz heç kim,  
 Mə baş oğru, nə kələkbaz; heç allah da girə bilməz.  
 Həmişəki kələkbazsan, həmişəki məkrli sən!  
 Doğma yurda çatanda da uydurmadan əl çəkmirsən,  
 295 Körpəlikdən yalan şeylər uydurmağı xoşlayırsan.  
 Bu barədə danışmayaq, fəndgirlikdə bərabərik:  
 Sən həm sözdə, həm də işdə fanilərdən çox üstünsən,  
 Mən də kəskin düşüncədə, hiylə-kələk işlətməkdə  
 Ölümsüzlər arasında böyük şöhrət qazanmışam.  
 300 Doğrudanmı, Zevsin qızı Afinanı tanımadın?  
 Mən ki daim yanında yam, daim səni qoruyuram.  
 Feaklarda sənə qarşı məhəbbəti mən oyatdım.  
 Gəldim birgə fikirləşək, görək sonra neyləyəsən;  
 Gəldim - mənim təhrikimlə sənə nəcib feakların  
 305 Verdikləri bu qiymətli töhfələri gizlətməyə.  
 Gəldim deyəm: öz evində başına nə gələcəkdir.  
 İstədin, ya istəmədin sən hər şeyə dözməlisən,  
 Sənin ağır səyahətdən öz evinə dönməyini  
 Nə bir qadın bilməlidir, nə bir kişi; susmalısan,  
 310 Dözməlisən zorakılıq edənlərin hər felinə”.  
 Odissey də Afinanın cavabında belə dedi:  
 “Ey ilahə, təcrübəli belə olsa fani insan,  
 Yenə səni tanıyammar: hər görkəmə düşürsən sən.  
 Bilirəm ki, axeylilər Troyada vuruşanda,



- 315 Sən hər zaman mənə çox-çox xeyirxahlıq göstərirdin.  
Priamin uca sədli şəhərini fəth eləyib Qayıdarkən  
allahlar ki, pərən-pərən saldı bizi,  
O zamandan, ey Zevs qızı, bir dəfə də görmədim ki,  
Sən gəmiyə gəlib məni bəlalardan qoruyasan.
- 320 Dənizlərdə uzun zaman dərdli, üzgün dolaşdım mən, Axır  
məni allahlar bu müsibətdən xilas etdi.  
Varlı feak torpağına yalnız onda gedib çatdım,  
Sən də ürək verib mənə, yola saldın o şəhərə.  
Atan Zevsin xatirinə, söylə görüm mən hardayam? 325  
Heç inana bilmirəm ki, gəldiyim yer İtakadır.  
Yox, başqa bir diyardayam; sən də məni ələ salıb  
Gülmək üçün bu sözləri söylədin, ey Zevsin qızı!  
Doğrudanmı, mən öz doğma vətənimə qayıtmışam?”  
Ödisseyin cavabında belə dedi Afina da:
- 330 “Sinəndəki ürək hər an bir cürədir, ey Odissey.  
Bax bununçün sən bədbəxti təkbaşına qoyammıram.  
Çünki sən həm ehtiyatlı, həm də ki, çox ağıllısan.  
Bir başqası olsa idi belə uzun yoldan sonra Dərhal  
arvad-uşağını görmək üçün tələsərdi.
- 335 Sual verib sən hər şeyi öyrənməyə çalışırsan.  
Öncə sadıq arvadını sınamaqdır fikrin sənin;  
Çoxdan sənin gəlişinə həsrət çəkən arvadının Gündüzü  
də, gecəsi də göz yaşıyla, ahla keçir.  
Mənsə səndən arxayındım; bilirdim ki, dostlarını 340  
Qeyb etsən də əvvəl-axır vətəninə dönəcəksən.  
Amma ki, mən Poseydonla bəhsə girmək istəmirdim;  
Çünki doğma əmimdir o, səndən də çox yanıqlıdır.  
Onun oğlu Polifemin gözünü sən çıxartmısan, İnanasan  
deyə sənə təsvir edim İtakanı.
- 345 Bax bu körfəz su allahı qoca Forkin adınadır. Körfəzin lap  
axırında sıxyarpaqlı zeytun bitib. Zeytunun da  
yaxınında zil qaranlıq mağara var.  
Nayad adlı pərilərçün ibadətqah vardır orda, üca tağlı  
mağarada pərilərin şərəfinə 350 Yüz heyvanlıq hekatomba  
qurbanı da kəsibsən sən Bu da Nerit dağıdır ki, sıx meşəylə  
örtülübüdür”.
- Bunu deyib ilahə sis örtüyünü yox elədi:  
Göründü o doğma ada. Ödisseyin qəlbi coşdu,  
Öpdü doğma vətəninin bərəkətli torpağını.

355 Əl qaldırıb, dua edib belə dedi pərilərə:  
 “Zevs qızları, şux pəriləri Ağlıma da gəlməzdi ki,  
 Sizi bir də görə biləm! Salamlayır qəlbim sizi!  
 Zevsin qızı ömür versə, oğlum boya-başa çatsa,  
 Keçmişlərdə olduğutək yenə sizin adınıza  
 360 Çox nəzirlər gətirəcək, çox qurbanlar kəsəcəyəm”.  
 Bayquşgözlü ilahə də ona belə cavab verdi:  
 “Aıxayın ol. Bu barədə düşünmək də lazım deyil.  
 Əvvəl gərək bu şeyləri bu ilahi mağarada  
 Yaxşı-yaxşı gizlədək ki, onlara əl toxunmasın.  
 365 Sonra isə nə eləmək barəsində düşünərik”.  
 Bunu deyib ilahə qız münasib yer tapmaq üçün  
 Girdi zülmət mağaraya. Odisseysə feakların  
 Ona peşkəş etdikləri qızılları, mis şeyləri.  
 Eləcə də pal-paltarı daşdı o mağaraya.  
 370 Etibarlı bir guşədə gizlədərək bu şeyləri,  
 Girəcəyə böyük bir daş qoydu Zevsin qadir qızı.  
 Sonra zeytun ağacının altı qoşa əyləşdilər,  
 Namizədlər dəstəsini məhv etməyi düşündülər.  
 Öncə sözə başlayaraq pak Afina belə dedi:  
 375 “Sən ey allah törəməsi, ey çoxbilmiş mərd Odissey!  
 O həyasız cavanları ram etməyi yaxşı düşün.  
 Onlar sənin sarayında üç il tamam hökm ediblər,  
 Arvadına elçi düşüb başlıq təklif eləyiblər.  
 Arvadınsa gözüyaşlı hər vaxt səni gözləyərək,  
 380 Nikah tələb edənlərə ayrı-ayrı ümid verir;  
 ürəyində isə tamam başqa şeylər fikirləşir”.  
 İlahənin cavabında belə dedi Ödissey də:  
 “Bax, belə de! Öz vaxtında məni halı etməsəydin,  
 Şübhəsiz ki, Atreyoğlu Aqamemnon kimi mən də  
 385 Amansız bir xəyanətlə öz evimdə öləcəkdim.  
 Məsləhət ver: qisasımı mən onlardan necə alım?  
 Troyanın qalasını dağıdanda olduğutək  
 Yaxınlımda durub, mənə cürət, hünər tələqin elə.  
 Ey ilahə, o vaxtkitək köməyimə çatsan yenə,  
 390 Təkbəşimə öhdəsindən gəlləm otuz nəfərin də;  
 Təki mənim havadarım sən olasan, ey ilahə!”  
 Zevsin qızı Afina da ona belə cavab verdi:  
 “Yox, yox, işə başlamağın vaxtı gəlib yetişəndə,  
 Səni yaddan çıxardaraq tək qalmağa qoymaram mən.



- 395 Var-yoxunu talan edən namizədlər dəstəsindən Çoxlarının qanı, beyni bəzəyər gen döşəməni.  
Ancaq gərək elə edəm, heç kəs səni tanımaya:  
Sənin çevik bədəninin dərisini qırışdıram,  
Töküb qumral saçlarını, çiyinə bir cındır atam,
- 400 Belə ki, hər görən səndən üz döndərə ikrah ilə.  
Gərək göyçək gözlərinə bir tutqunluq verəm sənin;  
Evdə bir vaxt yalnız qoyub getdiyin mərd arvadın da,  
Övladın da, subaylar da ikrah ilə baxa sənə.  
Sən əvvəlcə sizin donuz çobanının yanına get,
- 405 Onun sənə etibar, sədəqəti dəyişməzdir;  
Arvadının və oğlunun xatirini çox istəyir.  
Onu Qarğa təpəsinin, Aretusa çeşməsinin Yanında gəz;  
orda sənin donuzunu otarır o. Donuzların orda qara sudan içib, qoza yeyir;
- 410 Belə suyla, belə yemlər donuzları piyləndirir.  
Orda qalib hər bir şeyi öyrən donuz çobanından. Mənsə oğlun Telemaxı bura geri çağırmaqçın Güzəl qızlar yurdu olan Spartaya getməliyəm.  
Xor meydanlı Lakedemon şəhərinə gedib ki, o 415  
Menelaydan xəbər alsın: sən dirisən, yoxsa ki, yox?” İlahənin cavabında Odissey də belə dedi:  
“Sən hər şeyi bilə-bilə niyə ona deməmişən?  
Yoxsa talan olduğu halda burda var-dövləti,  
İstəyirdin dənizlərdə bəlaya rast gəlsin o da?”
- 420 Odisseyə cavab verib pak Afina belə dedi:  
“Qoy oğlunun dərdi səni çox narahat eləməsin,  
Onu özüm göndərdim ki, bu səfərlə ad qazansın.  
O çox rahat gedib çatıb Menelayın sarayına,  
Qulağı dinc əyləşibdir, nəyi desən vardır orda.
- 425 Penelopa məftunları, düzdür, indi pusqudadır,  
Onu geri dönmə zaman istəyirlər öldürsünlər.  
Ancaq bu, baş tutmayacaq, qara torpaq öz qoynuna O məftunlar dəstəsindən çoxlarını alacaqdır”.  
Belə deyib çubuğunu Odisseyə toxundurdu,
- 430 Dərhal çevik bədəninin dərisini qırışdırdı,  
Tökdü qumral saçlarını. Bədənini başdan-başa Əldən düşmüş bir qocanın bədəninə çevirdi o,  
Bir tutqunluq verdi onun gözəl-göyçək gözlərinə. Kir-pasaqlı, dəlik-deşik, hisə batmış bir xitonla,

435 Əyninə lap didim-didim bir cındır da geyindirdi,  
Tükü getmiş köhnə maral dərisi də saldı üstdən.  
Əlinə bir skipetr verdi, bir də bir dağarcıq,  
Bu yamaqlı dağarcığın qayıışı da ipdən idi.  
Məşvərətdən sonra onlar ayrıldılar. Zevsin qızı 440  
Getdi gözəl Spartaya Telexı qaytarmağa.



## ON DÖRDÜNCÜ NƏGMƏ

Odissey dağ cığırıyla yuxarıya qalxdı ordan;  
Afinanın ona nişan verdiyi o dağ başında Allahsifət  
çoban Yevmey yaşayırdı. O, ağanın İşinə can  
yandırmaqda kölələrdən seçilirdi.

5 Gördü, çoban öz evinin qabağında əyləşibdir.

Onun geniş həyəti çox etibarlı bir yerdəydi,  
Daxma hasar arasına alınmışdı hər tərəfdən.

Ağa yola düşən kimi nə xanımdan, nə Laertdən İzn  
almadan daş sədd çəkib donuzların yer düzəltdi. <sup>10</sup> Həmin  
uca daş hasarı vəhşi armud bəzəyirdi.

Palıd çağlar kəsib çoban qabığını təmizlədi, Donuzluğu  
çöl tərəfdən aldı çaxçax arasına. Donuzların düz on iki  
ağıl hazır elədi o,

Bir-birinə yaxın olan ağılların hər birində <sup>15</sup>

Çamırlıqda eşələnən əlli diş donuz vardı.

Dışarıda yatan erkək donuzların sayı azdı;

Çünki nikah istəyənlər erkək kəsib yeyirdi hey.

Çoban Yevmey hər gün neçə yağlı erkək donuz seçib,

Bu gənclərin məclisinə ətlük üçün göndərirdi.

20 Sayı üç yüz altmış idi qalan erkək donuzların.

Dörd yırtıcı itdi çəkən donuzların keşiyini,

Baş çoban öz əllərilə bəsləmişdi bu itləri.

Xoşrəng buğa dərisindən ayağının ölçüsündə Gön

kəsərək ayaqqabı düzəldirdi Yevmey bu vaxt.

25 Cıç çobanın hərəsi bir yanda donuz otarırdı;

Başçı Yevmey istəməyə-istəməyə dördüncüylə Bir kök

qaban göndərmişdi şəhərə ki, müftəxorlar Kəsib yenə

tıxasınlar eysü-işrət məclisində.

Odisseyin gəldiyini görüb itlər hürə-hürə

30 Ona sarı yüyüdürlər. Odissey tez çökdü yerə,

Əlindəki dəyənək də elə bu vaxt düşdü yerə.

Az qaldı öz sürüsünün köpəkləri onu tuta,

Lakin Yevmey əlindəki gönü dərhal atıb yerə, Oturduğu  
yerdən durub tez qonağa tərəf qaçdı.

35 İtlərinə uca səslə acıqlanıb, daşa basdı,  
 Qovub köpək sürüsünü ağasına belə dedi:  
 “Qoca, azca qalmışdı ki, itlər səni parçalaya!  
 Onda, yəqin, el içində lap biabır olacaqdım!  
 Onsuz da çox bəlalara düçar edib allah məni  
 40 Bax oturub sahibimin həsrətini çəkirəm mən,  
 Donuzları isə başqa adamlarçın bəsləyirəm.  
 Bəlkə də, o özü indi ac-yalavac dolaşaraq,  
 Gəzir başqa şəhərləri, yad adamlar diyarını  
 Gəzir, hələ yaşayırsa, baxırsa gün işığına.  
 45 Qoca, əvvəl arxamca gəl, gedək evə, öncə ye-iç,  
 Gözün-könlün doysun, sonra özün haqda danışarsan:  
 Billəm əslin haralıdır, nə bəlalər çəkib başın”.  
 Belə deyib Odisseyi daxmasına apardı o.  
 Evdə onu üstü keçi dərisilə döşənilmiş  
 50 Göy budaqlar üzərində oturtdu ki, orda qonaq  
 Rahatlana bilsin bir az. Odissey ev yiyəsinin  
 Göstərdiyi bu hörmətdən razı qalıb belə dedi:  
 “Çoban, sən ki, belə qəbul etdin məni, o ulu Zevs  
 Və allahlar səni hər bir istəyinə çatdırırsınlar!”  
 55 Odisseyin cavabında belə dedin sən ey Yevmey:  
 “Qərib, səndən zəlili də gəlsə, qəbul edəsiyəm;  
 Dilənçini və qəribi çünki bizə Zevs göndərir.  
 Sədəqəm çox olmasa da, canla-başla verirəm mən.  
 Üstümüzdə tamam yeni ağalar ki, peyda olur,  
 60 Biz kölələr çox sədəqə verməyə də çəkinirik.  
 Əvvəlkinin dönməsinə mane oldu ölümsüzlər;  
 O dönsəydi, məni qəlbən sevər, hər şey bağışlardı:  
 Ev verərək evləndirər, bir parça da yer verərdi. -  
 Allahların köməyiylə kölə yaxşı işləyəndə,  
 65 Mərd ağası nə verərsə, hamısını verərdi o.  
 Öz işimin öhdəsindən bacarıqla gəlirəm mən.  
 Ağam burda olsa idi, hər bir şeyim vardı indi.  
 O məhv oldu, kaş ki, dölü məhv olaydı Yelenanın,  
 Çünki onun ucbatından büküldü çox mərdin dizi!  
 70 Troyada Aqamemnon şərəfini qorumağa  
 Getdi mənim sahibim də, getdi yadla vuruşmağa”.  
 Belə deyib xitonunun üstdən kəmər bağlayaraq,  
 Çoşqaların saxlandığı ağıla üz tutub getdi.  
 İki qəşəng çoşqa seçib öldürdü hər ikisini,



- 75 Tüklərini ütdü, tikə-parça edib taxdı şişə,  
Qızardaraq üstlərinə dümağ arpa unu səpdi,  
İsti-isti Odisseyə verdi həmin o şişləri.  
Balıdan şirin şərab süzdü sonra taxta piyaləyə, Qabaq-  
qənşər əyləşərək qonağına belə dedi:
- 80 “Qərib qonaq, çəkinmə, ye kölələrə düşən paydan!  
Çoşqadır, ye, gənc ağalar yeyir erkək donuzları,  
Qələblərində nə mərhəmət, nə də allah qorxusu var. Bəd  
əməldən xoşu gəlmir ancaq nəcib allahların; Ədalətli  
işlərini xoşlayırlar adamların.
- 85 Adamlar var - şəhər-şəhər dolaşırlar yad elləri,  
Zevs atanın sayəsində qənimətlər əldə edib,  
Gəmilərə vurub, yenə yurdlarına qayıdırlar;  
Onların da ürəyində qorxu hissi vardır həтта.  
Bunlar hansı allahınsa eşidiblər sədasını,
- 90 Biliblər ki, o ölübdür; onun gözəl arvadına Nə elçitək elçi  
düşür, nə evindən əl çəkirlər,  
Evini, var-dövlətini arxayınca talayırlar.  
Zevsin gecə-gündüzünün nə sayı var, nə hesabı;  
Bir, iki yox, gündə neçə heyvan kəsib tıxanırlar.
- 95 İçdikləri şərabin da ölçüsünü deyəmmərəm.  
İri-xırda mal-qarası çoxdu mənim sahibimin:  
Nə İtaka adasında, nə quruda əyanlardan Heç birinin nə  
bu qədər malı vardır, nə donuzu. Onunkundan azdı varı düz  
iyirmi dövlətinin. 100 Qoy onları sayım: onun qarada on iki  
inək,  
O qədər də qoyun-keçi, donuz-qaban sürüsü var.  
Muzdlu çoban və kölələr otarır bu sürüləri.  
İtakanın ucqarında on bir keçi sürüsü var;  
Ən qayğıkeş adamlardır göz olan o sürülərə.
- 105 Hər çoban öz sürüsündən kök bir keçi seçib hər gün  
Ərgənlərin məclisinə növbə ilə pay aparır.  
Mənsə donuz çobanıyam, donuzlara göz oluram,  
Hər gün kök bir donuz seçib bir adamla göndərirəm”.
- Belə dedi. Qərib əti iştahayla yeyə-yeyə 110 Düşünürdü: necə  
qırsın o məftunlar dəstəsini.  
Elə ki, ət yeməyini yeyib, içki içdi qonaq,  
Köpüklənən şərab ilə doldurdu öz qədəhini Verdi donuz  
çobanına. Məmnunluqla aldı o da.  
Sonra qərib bu qanadlı sözlə xitab etdi ona:



- 115 “Sevimli dost, söylə görüm, dediyin o ağa kimdir?  
Sözlərindən görünür ki, o çox varlı və güclüymüş.  
Dedin: ölüb Troyada, Aqamemnon irzi üçün.  
Adını de. Bəlkə, onu harda isə görmüşəm mən.  
Bircə Zevsə, bir də başqa allahlara məlumdur ki,  
120 Mən çox yerlər dolaşmışam; bəlkə, ondan xəbərim var”.
- Sürülərin baş çobanı Odisseyə belə dedi:  
“Yox, ey qoca, ondan xəbər gətirərək gələnlərdən  
Heç birisi nə xanımı qane edib, nə oğlunu.  
Muştuluq və çörək üçün hey doluşan avaralar  
125 Həqiqətlə uyuşmayan ağ yalanlar uydururlar.  
İtakaya gələn belə avaralar dərhal gedib  
Xanıma nəql eləyirlər uydurulmuş, yalanları.  
Ərləri yad ölkələrdə itmiş bütün qadınlartək  
Gələnləri o da candan dinləyərək, qonaq edir,  
130 Qəlbən yaman kədərlənir, göz yaşları tökür xanım.  
Əgər biri xiton, plaş versə idi sənə, qoca,  
Yəqin, sən də dürlü-dürlü uydurmalar uydurardın.  
Yox, o çoxdan ölüb gedib, köpəklərlə vəhşi quşlar  
Çoxdan onun dərisini bədənindən ayırıblar!
- 135 Ya dənizin balıqları yeyib onu; sümüyüsə  
Haradasa qalıb sahil qumlarının alt qatında;  
Məntək yaxın dostlarını yası qoyub ölübdür o.  
Onun kimi ağa hanı! Mə zamansa doğulduğum,  
Boya-başa çatdığım öz ata-ana ocağıma  
140 Və ya başqa bir diyara yollansam da, bilirəm ki,  
Elə həlim və xeyirxah bir ağaya rast gəlmərəm.  
Düzdür, ata-anamı da istəyərdim görə, ancaq  
Mən onlara sahibimə yandığımtək yanammaram.  
Məni yalnız Odisseydir dərdə-qəmə qər q eləyən,  
145 Canü-dildən sevib məni hər qayğıma qalardı o, -  
O yoxsa da, adı ilə çağırmaqdan çəkinirəm  
Və “əzizim!” deyər ona müraciət eləyirəm!”
- Qərrib qonaq ona yenə xitab edib belə dedi:  
“Ey dost, demək, inanmırsan, inam hissi yoxdur səndə;  
150 Tamamilə əminsən ki, o bir daha dönməyəcək... Elə-belə  
söyləmirəm, and içərək deyirəm ki:  
Odissey öz vətəninə dönəcəkdir! O qayıdıb Öz evinə girən  
kimi, bu şad xəbər əvəzində Mənə qəşəng bir paltarla,  
plaş, xiton verməlisən.



- 155 Ehtiyacım olsa da, mən indi heç nə istəmirəm.  
Ehtiyacı rəf etməkçün uydurmalar çərənləyən Hər  
kəs mənə o dünyanın qapısı tək iyrənc gəlir.  
And içirəm ulu Zevsə, and içirəm bu süfrəyə,  
And içirəm Odisseyin bu qonaqçıl ocağına,
- 160 Deyəcəyim bütün sözlər tutacaqdır öz yerini:  
Elə bu il qayıdaraq gələcəkdir mərd Odissey!  
Göydə gəzən Ay yerinə təzə bir Ay gələn kimi,  
Öz evinə qədəm basıb, arvadını və oğlunu Təhqir edən  
adamlardan qanlı qisas alacaqdır”.
- 165 Ey donuzabaxan Yevmey, sənə ona belə dedin:  
“Yox, ey qoca, xoş xəbərcün sənə xələt çatmayacaq;  
Çünki heç vaxt Odissey öz ocağına dönməyəcək. İçkini  
iç, söhbəti də dəyiş, başqa şeydən danış, Çünki hər kəs  
xatırlatsa mənə əziz sahibimi,
- 170 ürəyimi bir amansız qüسسə-kədar, həsrət sarır.  
And içməyə dəyməz, qərib! Təki gəlib çıxsın ağam;  
Bunu mən də, arvadı da, əldən düşmüş atası da,  
Allahsifət Telemax da lap ürəkdən istəyirik.  
Odisseyin oğlunun da dərdi məni götürübdür.
- 175 Allahların yetirməsi bir cavandır indi o da.  
Mən deyirəm, yəqin, o da böyüyəndə atası tək Boy-  
buxunca seçiləcək bütün başqa cavanlardan.  
Ölməzlərdən, fanilərdən kimsə yerdən etdi onu, Atasının  
sorağıyla getdi Pilos şəhərinə.
- 180 Penelopa məftunları ona ada yaxınında Gizli pusqu  
düzəldiblər; istəyirlər bu yol ilə İtakada  
Arkeysinin nəslini məhv eləsinlər.  
Daha ondan danışmayaq: yad əllərə keçəcəkmə,  
Ya Zevs xilas edəcəkmə onu dardan, - bilmək olmaz. 185  
İndi, qoca, öz başına gələnlərdən danış mənə, Olanları düzgün  
danış, yaxşı-yaxşı bilim mən də. Kimsən? Atan-anan kimdir?  
Şəhərinin adı nədir? Hansı yolla gətirdilər gəmiçilər səni bura?  
Səni qonaq gətirən o gəmiçilər kimdir, danış?
- 190 Bilirəm ki, ayaq ilə bura gəlmək mümkün deyil”.  
O çoxbilmiş Odissey də ona cavab verib dedi:  
“Mən başıma gələnləri olduğutək danışaram.  
Bil ki, uzun zaman üçün azuqəmiz çatsa idi,  
Günlər boyu arxayınca qonaqlığa məşğul olub,

- 195 Bu daxmada əyləşərək, başqasını işlətsəydik,  
 Allahların hökmü ilə başım çəkən bəlaları  
 Tamam bir il danışsaydım, yenə sözüm tükənməzdi.  
 Bəli, başım çox çəkibdir allahların hökmü ilə!  
 Mən fəxr ilə deyə billəm: əslim geniş Kritdəndir.
- 200** Varlı-hallı bir adamın sarayında doğulmuşam.  
 Neçə oğlu vardı onun qanuni arvadından da.  
 Anam qeyri-qanuniydi, satınalma bir kənizdi.  
 Xilakoğlu Kastor idi fəxr etdiyim atam mənim;  
 Qanuni bir oğul kimi istəyirdi xətrimi o.
- 205 Hilakidi var-dövləti, ləyaqətli oğulları  
 Kritdə bir allah kimi şan-şöhrətə çatdırmışdı.  
 Lakin ölüm Kerarları atdı onu o dünyaya.  
 Hilakidin təkəbbürlü oğulları qürə atıb  
 Bütün ata mirasını pay-pay edib bölüşdülər,
- 210 Mənə cüzi bir pay ilə, bir də ki, ev verdi onlar.  
 Amma igid, alicənab və ağıllı olduğumçün  
 Varlılardan bir nəfəri öz qızını verdi mənə.  
 İndi artıq o günlərdən bir əlamət qalmamışdır!..  
 Dərd-qəm əldən salıb məni, amma köyşən görəndə də
- 215 Bilirsən ki, bu köyşənlik bir vaxt necə tarla imiş.  
 Afınayla Ares mənim cəsərdən yarıtmışdı.  
 Çox yarmışam yad səfini. Düşməni məhv etmək üçün  
 Mərd yoldaşlar seçib pusqu düzəldərdim yolda-izdə.  
 Məni ölüm vahiməsi sarsıtmayıb heç bir zaman.
- 220** Pusqudakı adamlardan ən birinci mən sıçrayıb  
 Çataraq yad arxasından nizəm ilə məhv etmişəm.  
 Amma doğma uşaqlara bəxtiyarlıq qazandıran  
 Çöl işini, ev qayğısı çəkməyi heç sevməmişəm.  
 Xoşlamışam çoxavarlı gəmiləri, döyüşləri,
- 225 Hamarlanmış nizələri, ucu sivri mis oxları.  
 Çoxlarına dəhşət verən döyüşlər xoş gəlib mənə,  
 Allahlar həkk eləyiblər könlümə bu məhəbbəti,  
 Birinə bir şey xoş gəlir, o birinə bir başqa şey.  
 Hələ bizim axeylilər Troyaya yollanmamış,
- 230 Mərd dostlarla doqquz kərə yad ellərə soxulmuşam.  
 Qənimətim az olmayıb: bir qismini öz gücümlə,  
 Bir qismini qürə atmaq yolu ilə pay almışam.  
 Var-dövlətim gündən-günə başdan aşıb,  
 Məndən qorxub hörmətimi saxlayıblar kritlilər.



- 235 Elə ki, Zevs çox mərdlərin dizlərini bükmüş olan O  
yürüşü hazırladı, yola düşən gəmilərə Başçılığı  
İdomeney ilə mənə tapşırdılar.  
Bundan boyun qaçırmağa imkan yeri qalmamışdı;  
Haqqımda çox söz danışib, dedi-qodu yayardılar.
- 240 Düz doqquz il Troyada vuruşduq biz axeylilər.  
Onuncu il fəth eləyib Priamın şəhərini Qayıdanda pərən-  
pərən saldı allah gəmiləri.  
Mən bədbəxtə Kronion daha artıq zülm elədi.  
Cəmi bir ay öz evimdə arvadımla, uşağımla 245 Öz  
varımın-dövlətimin gördüm ağız ləzzətini.  
Sonra Misrə səfər eşqi düşdü mənim ürəyimə;  
Yaxşı dostlar toplayaraq, saz gəmilər hazırladım,  
Çox çəkmədi doqquz gəmi doldu səfər dostlarıyla.  
Bundan əvvəl düz altı gün mən onlara kef vermişdim. 250  
Yemək üçün, allahlara nəzir-niyaz vermək üçün  
Çoxlu heyvan ehtiyatı görmüşdüm mən bu müddətdə.  
Yeddinci gün axır Krit adasından çıxdıq yola,  
İti şimal küləkləri gəmiləri alıb getdi.  
Elə bil çay axarıyla asanlıqla üzürdük biz,
- 255 Maneəyə rast gəlmədən arxayınca yol gedirdik, Sükançı və  
səmt küləyi aparırdı gəmiləri.  
Beşinci gün gəlib çatdıq Misrin qəşəng məcrasına.  
Haçaquyruq gəmiləri həmin çayda saxlatdırıb,  
Onları çay sahilinə çıxartmağı əmr elədim,
- 260 Dedim, qalib özləri də gəmilərə göz olsunlar. Müşahidə  
qülləsinə gözətçilər çıxsın dedim.  
Amma ki, bu gözətçilər güclərinə güvənərək,  
Misrin barlı düzlərini talayaraq boş qoydular,  
Kişiləri qırıb, arvad-uşağını qul etdilər.
- 265 Bağırıtı və haray səsi düz şəhərə gedib çatdı,  
Misirlilər eşidib bu səsi gəldi səhər tezdən,  
Silahlanmış piyada və atlılarla doldu səhra.  
Yolçuların ürəyinə qorxu saldı Şimşəksaçan;  
Heç birisi düşmənlə üz-üzə gəlmək istəmədi.
- 270 Hər tərəfdən üstümüzdə yağdı ölüm təhlükəsi.  
Yolçulardan bir qismini tunc qılıncdan keçirdilər.  
Bir qismini diri tutub işlətməyə apardılar.  
Mənə isə Kronid Zevs başqa fikir aşladı.  
Ah, kaş elə onda mənə haqlayaydı mənhus ölüm!

- 275 Demə məni qarşıda bir başqa bəla gözləyirmiş.  
Başdan möhkəm sərpuşumu, çiyimdən mis qalxanımı,  
Tunc və iti nizəmi də bir tərəfə tolazlayıb,  
Gələn çara yaxınlaşıb öpdüm onun dizlərindən,  
Mərhəmətə gələrək o, müdafiə etdi məni.
- 280 Gərdunədə əyləşdirib yola düşdü sarayına.  
Arxamca çox itiudu nizə atdı misirlilər;  
Mənə qarşı onlar yaman qəzəbli və kinli idi.  
Çarsa Zevsin qəzəbindən qorxub məni qoruyurdu:  
Qonaqpərvər Zevs xoşlamır axı qonaqsevmezləri...
- 285 Düz yeddi il orda qalıb, xeyli dövlət-var topladım;  
Misirlilər çünki mənə çox hədiyyə verirdilər.  
Elə ki, vaxt gəlib keçdi, səkkizinci il yetişdi,  
Hiyləgər və yalançı bir finikiyalı gəlib çıxdı.  
Çoxlarının başına o, müsibətlər gətirmişdi.
- 290 Finikyada var-dövləti olan həmin fırıldaqçı  
Dilə tutub məni ora aparmağa nail oldu,  
Tamam bir il Finikyada qaldım onun yanında mən.  
Elə ki, gün gün dalınca keçdi, ay da ay dalınca,  
Elə ki, il tamam olub, yenə bahar fəslı gəldi;
- 295 Satmağa mal aparmaqda ona kömək edim deyə  
Məni də öz gəmisində Liviyaya apardı o.  
Demə yaxşı bir qiymətə satacaqmış orda məni,  
ürəyimə damdısa da istəmədən getdim amma.  
Güclü şimal küləyinin sürətilə üzdü gəmi,
- 300 Krit qaldı arxamızda. Qəsdi varmış demə Zevsin.  
Elə ki, yox oldu Krit, quru tamam gözdən itdi,  
Hara baxdıq gözümüzə bir göy dəydi, bir də dəniz.  
Gəميمizin üzərinə qara bulud göndərdi Zevs,  
üc-bucaqsız dənizi də sardı qatı bir qaranlıq.
- 305 Zevs gurlayıb ildırımla vurdu bizim gəميمizi,  
İldırımın zərbəsindən gəmi suda dövrə vurdu,  
Kükürd iyi yayıldı və yolçuları aldı dəniz;  
Cəmdəkləri qarğalartək dəstə-dəstə üzdü suda.  
Zevs onlan doğma yurda qayıtmaqdan məhrum etdi...
- 310 Mənə isə - sarsılaraq lap özümü itirmişkən -  
Burnuqara gəميمizin çatdırdı dor ağacını,  
Bu minvalla məni yeni bir bəladan qurtardı o,  
Yapışdım dor ağacından, alıb getdi külək məni.  
Düz doqquz gün üzüb getdim, onuncu gün gecə vaxtı



- 315 Fesprotlar diyarına atdı məni gur dalğalar.  
Fesprotlar çarı Fedon məni yaxşı qəbul etdi.  
Çar Fedonun oğlu məni qum üstündə yorgun, üzgün,  
Soyuqdan bitab uzanmış görən kimi qaldıraraq  
Qollarıma girib, çarın sarayına gətirmişdi.
- 320 Evdə mənə xiton, plaş verib dərhal geyindirdi.  
Odisseydən danışaraq Fedon mənə bildirdi ki,  
Vətəninə qayıdanda burda qonaq qalmışdı o.  
Odisseyin gətirdiyi qızılları, mis şeyləri,  
İşlənməsi çətin dəmir şeyləri də göstərdi o.
- 325 Hökmdarın sarayında var-dövləti çoxdu onun, Başqasının  
lap onuncu nəslinə də çatardı bu. Odisseyin Dodonaya  
getdiyini söylədi çar.  
Gedibdir ki, kəramətli pak palıddan bilsin görək,  
İtakanın bərəkətli torpağına necə dönsün. - 330 Madam çoxdan  
çıxıb, ordan açıq dönsün, ya xəlvəti? Mey nəziri süzüb yerə,  
allahlara and içdi ki,  
Odisseyi doğma ata diyarına aparmaqçın Gəmi suya  
salınıbdır, avarçılar ayrılıbdır.  
Elə bu vaxt təsadüfən bol taxıllı Dulixiyə  
335 Yollanan bir gəmi ilə əvvəl məni göndərdi çar.  
Məni Akast hökmdara çatdırmağı tapşırdı o;  
Demə onlar mənə qarşı tamam bəd bir fikirdəymiş...  
Demə azlıq eləyirmiş çəkdiklərim hələ mənə! (Jzaqlaşan  
kimi gəmi fesprotlar sahilindən,
- 340 Dənizçilər məni qula döndərməyi düşündülər.  
Paltarımı - xitonumu, plaşımı soyundurub Əynimə  
bir köhnə xiton, bir də cındır geydirdilər.  
İndi sənin gördüyün də həmin cındır paltarlardır.  
Gəmi axşam çatdı gəndən gözə çarpan İtakaya.
- 345 Mənim möhkəm gəmidə bərk bağlayıb əl-ayağımı. Şam  
yeməyi yemək üçün tez sahilə töküldülər.  
Ancaq ölməz allahların sayəsində fesprotlar Kəndirləri  
möhkəm-möhkəm bağlamağı unutmuşdu; Mən onları  
asan açdım, başıma bir cındır salıb,
- 350 Tutdum sükan kürəyindən, endim sahil sularına.  
İki əlli üzə-üzə düz səthini yardım suyun,  
Ordan tezcə uzaqlaşıb çıxdım dəniz kənarına.  
Çıxdığım yer çiçəklənən sıx kollarla örtülmüşdü,  
O kolluqda sindim yerə. Onlar məni çox gəzdilər;

355 Axtarışı lakin davam etdirməyi artıq bilib,  
 Yenə geri qayıdaraq tez gəmiyə əyləşdilər.  
 Ölümsüzlər asanlıqla daldalayıb məni orda,  
 Sonra müdrik bir kişinin daxmasına gətirdilər.  
 Görünür ki, hələ ölüm anım gəlib çatmayıbmış!”  
 360 Ey donuzabaxan Yevmey, sənsə ona belə dedin:  
 “Ey bəxtikəm yolçu, məni yaman tutdu hekayətin.  
 Diyar-diyar dolaşarkən nələr çəkib başın sənin!  
 Odisseydən dediklərin amma əqlə batan deyil,  
 O barədə söylədiyin qane edə bilməz məni.  
 365 Bir də ki, nə mənası var belə yalan danışmağın?  
 Özüm yaxşı bilirəm ki, o bir daha dönməyəcək.  
 Görünür ki, allahların ondan xoşu gəlməyibdir:  
 Troyada və ya geri qayıdanda dost qolları üzərində  
 Can versəydi, axeylilər ona qəbir ucaldardı,  
 370 Telemax da həmişəlik şan-şöhrətə yetişərdi.  
 Harpilər ən şərəfsiz bir ölüm qismət edib ona.  
 Mən burada tək yaşayıb, şəhərə az-az gedirəm.  
 Arada bir Penelopa öz yanına çağırır ki,  
 Gələn təzə adamların xəbərinə qulaq asım.  
 375 Odisseyin yoxluğuna qəlbən yanan qohumları  
 Və ya onun var-yoxunu talan edən soyğunçular  
 Müsafirə sorğu-sual yağdıрмаğı xoşlayırlar.  
 Etolyalı bir adamın aldatdığı gündən bəri  
 Mən heç kəsə ağam haqda sual vermək istəmirəm.  
 380 Bir nəfəri öldürərək, diyar-diyar gəzən o şəxs  
 Axır gəlib bura çıxdı, yaxşı qəbul etdim onu.  
 İdomneylə Odisseyi o Kritdə görüb, guya.  
 Odissey öz zədələnmiş gəmisini sazlayırmış.  
 Guya, yayda, ya payızda topladığı qənimətlə,  
 385 Yanındakı yoldaşlarla o, buraya dönəcəkdir.  
 Bədbəxt qoca! Allahlar ki, bura salıb güzaranı,  
 Yalanlarla mənə ürək-dirək vermək havayıdır.  
 Buna görə sənə hörmət eləmirəm, - rəhmim gəlir,  
 Bir də qonaq sevən Zevsin qəzəbindən qorxuram mən”.  
 390 Həmin donuz çobanına Odissey də belə dedi:  
 “Köksündəki o ürəkdə heç bir şeyə inam yoxdur,  
 And içirəm, yenə mənim sözlərimə inanmırsan.  
 Gəl indi biz ikilikdə burada bir şərt bağlayaq;  
 Şərtimizə Olimpdəki allahlar da şahid olsun.



- 395 Əgər ağan öz evinə-eşiyinə qayıdarsa,  
 Sən bir plaş, bir də xiton verib mənə, özümü də Can  
 atdığım Dulixiyə tezcə yola salmalısan.  
 Əgər sözüm yalan çıxıb, ağan geri qayıtmazsa,  
 Nökərlərin məni hündür bir qayadan tullasınlar 400 Ki, hər  
 yetən bir də sizi aldatmağa cəhd etməsin”. Odisseyə allahsifət  
 çoban belə cavab verdi:  
 “Əvvəl səni qonaq kimi qəbul edib, yer vermişkən,  
 Sonra uca bir qayadan atdıraraq məhv eləsəm,  
 Həm bu günün, həm gələcək nəsillərin arasında 405 Əcəb  
 ad-san qazanardım, əcəb hörmət qazanardım! Saf ürəklə onda  
 Zevsə dua edə bilərdinmi?  
 Şam vaxtıdır. Çobanlar da indi çöldən qayıdacaq. Onlar  
 gəlsin, dadlı-dadlı şam yeməyi hazırlayaq”.  
 Belə söhbət eləyirdi Odisseylə çoban Yevmey,  
 410 Çox keçmədi sürüsüylə gəldi donuz çobanları. Heyvanları  
 ağıllara doldurdular dərhal onlar,  
 Donuzlar cır səsləriylə axışdılar ağıllara.  
 Dostlarını haraylayıb belə dedi çoban Yevmey:  
 “Ən yaxşı bir donuz seçin, kəsim əziz qonaq üçün,  
 415 Qoy doyunca özümüz də onunla bir yerdə yeyək.  
 Zəhmətini az çəkmiş bu ağ dişli donuzların, Zəhmətini  
 biz çəkmiş, ləzzətini yadlar götür!”  
 Bunu deyib odun yardı Yevmey iti baltasıyla.  
 Beşyaşar bir yağlı donuz gətirərək yoldaşları,  
 420 Kəsilməkçün ocağa lap yaxın yerdə saxladılar.  
 Yevmey ölməz allahları unutmadı; o ağ dişli Donuzun  
 baş tükündən bir çəngə kəsib atdı oda. Allahlara dua edib  
 yalvardı ki, ağıl kanı Odisseyi doğma yurdu İtakaya  
 qaytarsınlar.  
 425 Sonra palıd odununu çırpdı donuz kəlləsinə,  
 Çıxdı canı. Tüklərini təmizləyib, doğradılar.  
 Hər üzvündən bir az kəsib Yevmey бүkdü piy qatına,  
 üstə arpa unu səpib atdı oda yansın deyə.  
 Allahların nəzirini bu qaydayla verdi Yevmey,  
 430 Qalan əti doğrayaraq taxdılar şiş çubuqlara.  
 Ehtiyatla qızardıb, şiş çubuqlardan siyirdilər,  
 Bu qızarmış ətləri bir masa üstə qaladılar.  
 Yevmey qalxıb qayda ilə bölüşdüdü bu ətləri,  
 Tən bölünmüş yeddi paydan hər adama bir pay verdi.



435 Mayyaoğlu Hermesə və pərilərə bir pay çıxıb,  
 Yerdə qalan altı payı verdi altı əyləşənə.  
 Qabanın bel sümüyünü əti ilə tamam kəsib  
 Odisseyə verdi Yevmey, xoşhal etdi onu xeyli.  
 Çox ağıllı Odissey də ona kitab edib dedi:  
 440 “Yevmey, sən ki, məni bunca uca tutdun, əzizlədin,  
 Zevs ata da uca tutub səni belə əzizləsin!”  
 Çoban Yevmey, sən də ona cavab verib belə dedin:  
 “Ye, ey qeyri-adi qonaq, ye, ürəyin ləzzət alsın.  
 Birisini verən allah, birisini vermir bizə,  
 445 Nə istəyir onu edir; hər şey onun əlindədir”.  
 Əvvəl başdan ölməzlərin nəzirini vermək üçün  
 Əlindəki dolu camın şarabını səpdi yerə,  
 Sonra camı Odisseyə verib keçdi öz yerinə.  
 Çörəyi də paylaşırdıran Mevsaliydi, Yevmey onu  
 450 Odisseyin evdən uzaq düşdüyü vaxt qul almışdı.  
 Bu barədə nə xanımdan soruşmuşdu, nə Laertdən;  
 Tafosludan onu satın almışdı öz hesabına.  
 Əyləşənlər əllərini yeməklərə uzatdılar,  
 İstədiyi qədər hər kəs yeyib-içib doyan kimi,  
 455 Artıq qalan yeməkləri yığışdırdı Mevsali cəld.  
 Yeyib doymuş çobanların yatmaq vaxtı gəlib çatdı.  
 Aysız, zülmət bir gecəydi, xeyli yağış yağdırdı Zevs,  
 Aramsızca əsib coşdu bol yağışlı qərb küləyi.  
 Odissey öz çobanını sınaacağı qət edərək,  
 460 Ya özünün, ya da başqa çobanlardan birisinin  
 Plaşını alıb ona verməsini ona xahiş etdi:  
 “Yevmey, sən də, dostların da sözlərimə qulaq verin.  
 İstəyirəm qarşınızda bir az öyüm öz-özümü;  
 İçdiyim bu köpüklü mey yaman tutub məni, dostlar.  
 465 Mey adamı oxudar da, güldürər də, süzdürər də,  
 Gizlənməsi vacib olan sözü açıb dedirdər də.  
 Madam sözə başlamışam, axıradək deyəm gərək.  
 Kaş gəncliyim, gənclikdəki güc-qüvətim qayıdaydı!  
 Yadımdadır: Troyada biz dəstəylə pusqudaydıq.  
 470 Dəstəmizin başçıları Odisseylə Menelaydı,  
 üçüncü də məndim: məni onlar özü çağırmışdı.  
 Elə ki, biz Troyanın yanaşdıq dik hasarına,  
 Hasarın lap dibindəki kolluqlarda yatdıq yerə,  
 Qalxanları üstümüzə tutub sindik qamışlığa.



- 475 Gecə oldu, sübhə kimi əsdi buzlu şimal yeli,  
Buludlardan çəngə-çəngə yağdı yerə quşbaşı qar,  
Qalxanların üzərində göründü buz təbəqəsi.  
Plaşı da, xitonu da vardı döyüş dostlarımın, Qalxanıyla  
kürəyini örtüb onlar yatdı rahat.
- 480 Plaşını düşərgədə qoyub gələn tək mən idim.  
Axmaqlıqdan düşünmədim - gecə soyuq olacaqdır. Birce  
parlaq kəmərimlə qalxanımı götürmüşdüm. Gecənin düz  
üçdə biri qaldı, bir-bir söndü ulduz.  
Mən yanımda uzanmış mərd Odisseyi dümsüklədim, 485  
Mənə sarı dönəndə o, bu sözləri dedim ona:  
“Sən ey allah törəməsi, ey çoxbilmiş mərd Odissey!  
Bu gecədən sağ çıxmaram, soyuq məni əldən salıb.  
Plaşsızam. Nəs bir allah mənə təlqin elədi ki,  
Xitonla da getmək olar. Ayaz düşdü birdən-birə”.
- 490 Mən bunları söyləyəndə Odissey bərk fikrə getdi, -  
Döyüşdə və məsləhətdə o beləydi, hər vaxt belə, - Mənə  
tərəf əylirək pıçıldadı qulağıma:  
“Yavaş danış! Axeylilər eşidərlər dediyini!”  
Dirşəyinə söykənərək bu sözləri dedi bərkdən:
- 495 “Qulaq verin, dostlar! İndi bir ilahi yuxu gördüm.  
Gəmilərdən çox aralı düşmüşük biz, qoy bir adam  
Sərkərdəmiz Aqamemnon hüzuruna gedib dərhal, Xahiş  
etsin, kömək üçün bir az adam göndərsin o”.  
Andremonoğlu Foant eşidincə bu sözləri,
- 500 Dərhal qalxdı; al-qırmızı plaşını soyunaraq,  
Gəmilərə tərəf qaçdı; mən Foantın plaşını Öz üstümə  
salıb yatdım qızıl şəfəq doğanadək.  
Kaş gəncliyim, gənclikdəki güc-qüvvətim qayıdaydı!  
Bəlkə, onda hünərimə, bir də qonaq olmağıma 505 Hörmət edib  
adamlardan biri plaş bağışladı.  
Əynimdəki cın-cındırdan ürəküb hamı qaçır məndən”.  
Çoban Yevmey, Odisseyə sən də belə cavab verdin:  
“Çox maraqlı, çox gözəldir, qoca, sənin hekayətin,  
Danışdığın əhvalatın bir sözü də yersiz deyil.
- 510 Nə paltardan, nə bir şeydən ehtiyacın olmayacaq,  
Bu gün nəyə möhtacsansa, alacaqsan, ey bəxtikəm.  
Sabah cındır paltarını geyəcəksən amma yenə.  
Bizdə artıq nə plaş var, nə də ki, bir artıq xiton,  
Çobanların hərəsinin vur-tut bir dəst paltarı var.

515 Odisseyin oğlu geri qayıdantək qürbət eldən,  
Özü sənə plaş, xiton bağışlayar geyinərsən Və  
ürəyin istədiyi yerə səni yola salar”.

Bunu deyib çarpayını oda yaxın çəkdi Yevmey,  
Qoyun, keçi dərisindən yumşaq yataq hazırladı.

520 Odissey öz yatağına girib yatdı. Yevmey isə  
Enli, isti plaşını saldı üstə Odisseyin.  
Onu soyuq günlər üçün saxlayırdı o baş çoban.  
Qonağını çoban Yevmey bu minvalla rahatladı,  
Qalan cavan çobanlarsa ətrafında yatdı onun.

525 Yevmey isə donuzlardan uzaq düşmək istəmədi,  
Hazırlayıb çıxdı çölə. Öz malının - heyvanının Belə möhkəm  
qorunması sevindirdi Ödisseyi. Yevmey iti qılıncını çiyini  
üstdən aşıraraq, Küləklərdən qorunmaqçın üstündən yun  
plaş geydi. 530 Onun üstədən tüklü keçi dərisinə bürələndi.  
İtdən, yaddan qorunmaqçın nizəsini aldı ələ,  
Getdi tağlı qayalığa: orda bəyazdiş donuzlar  
Güclü Borey küləyindən qorunaraq yatmışdılar.



## ON BEŞİNCİ NƏGMƏ

Bu arada Odisseyin şanlı oğlu Telemaxı Vətəninə tez dönməyə təşviq etmək niyyətilə Getdi geniş Lakedemon şəhərinə pak Afina. Nesteroğlu Pisistrat və Telemax şan-şöhrətli 5 Menelayın sarayında yatmışdılar həmin gecə.

Zevsin qızı gördü şirin yuxudadır Pisistrat.

Yuxu yenə bilməmişdi lakin hələ Telemaxı,

Öz sevimli atasını düşünürdü yenə bu gün. Telemaxa yaxınlaşıb belə dedi pak ilahə: *10* “Evdən bunca uzaq düşmək yaxşı deyil, ey Telemax! Həyasızlar ümidinə qalıb orda var-dövlətin.

Onlar tələf edə bilər sənin olub-qalanını,

Onda sənin səfərin də havayı bir səfər olar!

Menelaydan xahiş elə, səni tezəcə yola salsın,

*15* Onda doğma ananı da evinizdə görərsən sən. Qardaşları və atası onu dilə tuturlar ki,

Yevrimaxa ərə getsin, bütün ərgən cavanlardan Başlığı və hədiyyəsi daha çoxdur Yevrimaxın.

Anan səndən xəbərsizəcə evinizdən şey aparar.

*20* Sən ki, qadın ürəyinə bələdsən: o istəyər ki,

Təzə ərin ev-əşiyi əvvəlkindən dolu olsun.

Təzə ərə gedən qadın nə öz doğma övladını,

Nə də ölmüş köhnə əri yada salıb-xatırlayar.

Öz evinə tez qayıdıb, işlərini sahmana sal;

*25* Sədaqətli bildiyin bir qaravaşa tapşır evi, - O göz olsun, allah sənə layiqli yar verənədək.

Bir sözü də vardır, onu canla-başla qəbul elə:

İtakayla qayalı Zam arasında dar körfəzdə Neçə cəsur pərəstişkar durub sənin marlığında,

*30* Qayıdanbaş onlar səni öldürməkçün dayanıblar.

Ancaq bu baş tutmayacaq: malını qəsb edənləri

Qara torpaq yaxınlarda alacaqdır öz qoynuna.

Gecə ikən, keç yanından sən həmin o adaların.

Bil ki, səni mühafizə edən Olimp allahları

35 Qəmin gedən səmtə tərəf bir külək də əsdirəcək.  
 İtakaya çatan kimi sən düş, səfər dostlarını  
 Və gəmini yolla getsin düz şəhərə, dayanmadan.  
 Özün isə əwəl-əwəl çoban Yevmey yanına get,  
 Donuzlara yaxşı baxan, sənə sadıq sobandır o.  
 40 Gecə onun yanında qal. Müdrik, aqıl anana da  
 Sənin dönmək xəbərini, əmr edərsən, o aparar,  
 Deyər, qumlu Pilosdan sən sağ-salamat qayıtmışsan”.  
 Pak Afina bunu deyib getdi Olimp dağlarına.  
 Telemaksa dabarıyla oyadaraq Nestoridi,  
 45 Bu qanadlı sözlər ilə müraciət etdi ona:  
 “Nestoroğlu Pisistrat! Qalx, o yürək atlan qoş;  
 Boyunduruq vur onlara. Bizim getmək vaxtımızdır”.  
 Nestoroğlu Pisistrat etirazla belə dedi:  
 “Tələssək də gecənin bu zülmətində gedəmmərik.  
 50 Onsuz da sübh şəfəqinin doğmasına çox qalmayıb.  
 Mərd nizədar Atreyoğlu Menelayı bir az gözlə,  
 Qoy o gəlib töhfələri qoysun bizim gərdunəyə,  
 Xeyir-dua verib sonra bizi yola salsın özü.  
 Qonağını gülər üzlə qəbul edən adamları  
 55 Qonaq heç vaxt unutmayıb xatirinə salır tez-tez.  
 Belə dedi. Elə bu vaxt qızıl taxtlı Eos doğdu.  
 Sıx hörüklü Yelenanın yatağından ayrılaraq  
 O gur səsli Menelay da yaxınlaşdı cavanlara.  
 Odisseyin əziz oğlu Menelayı görən kimi,  
 60 Parıldayan xitonunu öz əyninə geyindi tez,  
 Cizun və gen plaşını atıb enli kürəyinə,  
 Qabağına yeriyərək bu sözləri dedi ona:  
 “Atreyoğlu çar Menelay! Sən ey Allah yetirməsi!  
 Daha məni burax gedim öz sevimli vətənimə.  
 65 Qəlbim yaman tələsir öz yuvasına qayıtmağa!”  
 O gur səsli Menelaysa Telemaxa belə dedi:  
 “Allahsifət Odisseyin oğlu, səni yubatmaram,  
 Madam getmək istəyirsən, get, etiraz eləmirəm.  
 Qonağı lap çox saxlayan qonaqpərvər adamları,  
 70 Ya da onu tezcə başdan eləyən ev sahibini  
 Mən özüm də xoşlamıram; ölçüsü var hər bir şeyin.  
 Qonaq qalmaq istəyirsə, onu qovmaq yaxşı deyil.  
 Çıxıb getmək istəyəni saxlamaq da yaxşı deyil.  
 Qonaq gəldi - qəbul elə; gedim desə - mane olma.



- 75 Bir az gözlə, töhfələri gərdunənə qoyum sənin, - Özün də bax. Qoy əmr edim kənzilərə, evdə olan Azuqədən nahar üçün yaxşı yemək bişirsinlər. Siz bizim bu məmləkətdən tox getsəniz, şad olaram. Bu, mənimçün bir şərəfdir, sizin üçün cansağlığı.
- 80 Elladadan və Arqosdan keçib getmək istəsəniz, Bələdçiniz mən olaram; qoyun, qoşum gərdunəni. Şəhərdəki adamlarla sizi tanış eləyərəm, Heç kəs əliboş buraxmaz, hərə bir şey töhfə verər: Birisi mis qazan verər, ya da ki, mis üçayaqlı.
- 85 Ya bir qızıl kasa, ya da bir cüt işlək qatır verər”. Dərrakəli Telemax da Menelaya bunu dedi:  
“Sən ey allah yetirməsi, Atreyoğlu çar Menelay!  
Evə dönmək istəyirəm. Çünki yola çıxanda mən Var-dövləti heç bir kəsə tapşırımdan çıxıb gəldim.
- 90 Mərd atamı axtarırkən birdən özüm həlak ollam,  
Ya da ki, var-dövlətimiz əlimizdən çıxar tamam!”  
Eşidincə bu sözləri o gursəsli çar Menelay,  
Arvadına və xidmətçi qadınlara əmr etdi ki,  
Evdə olan azuqədən bol-bol yemək bişirsinlər.
- 95 Yeteoney Boyefomid yaxınlıqda yaşayırdı;  
O, yerindən təzə qalxıb Menelaya yaxınlaşdı. Menelay əmr etdi ki, o od qalayıb, ət qızartsın. Hökmdarın əmrinə o canla-başla əməl etdi. Menelaysa Yelenayla Menapənfi götürərək, <sup>100</sup> Xoş ətirlər saçan geniş zirzəmiyə tərəf endi. Var-dövləti saxlanılan o anbara gələn kimi, Qoşaqulplu tökmə gümüş bir krater seçib dərhal, Əziz oğlu Meqapənə götürməyi əmr elədi.  
Bu arada Yelena da bir sandığa yaxınlaşdı;
- 105 Öz əl işi çoxlu peplos saxlanırdı o sandıqda.  
O gözəllər gözəli bir peplos seçdi içlərindən, - Bu paltarın özü gəndi, naxışları xoşagəlim.  
Lap altdaydı ulduz-ulduz parıldayan həmin peplos. Bir otaqdan keçib onlar, Telemaxa yanaşdılar. <sup>110</sup> Xurmayışaç mərd Menelay belə dedi qonağına:  
“Ey Telemax, qoy Heranın ildırımlar saçan əri ürəyincə etsin sənin vətəninə dönməyini!  
Öz evimdə çoxdan bəri qoruyaraq saxladığım Ən qiymətli bir əşyanı sənə peşkəş eləyirəm.

- 115 Çox zərif bir əl işidir mən verdiyim bu krater;  
 Özü tökmə gümüşdəndir, ağzı isə xalis qızıl.  
 Hefestin bu əl işini Fedim mənə bağışlayıb. -  
 Mən qəsrini tərک edəndə həmin sidon hökmdarı  
 Qonaqlıqda verdi bunu. Mənim töhfəm budur sənə”.
- 120 Belə deyib qoşaqlıqlu krateri təqdim etdi.  
 Həmin par-par parıldayan tökmə gümüş krateri  
 Gənc Meqapenf Telemaxın qarşısında qoydu yerə.  
 Gözəlüzlü Yelena da Telemaxa yaxınlaşıb  
 Gətirdiyi qəşəng donu təqdim edib belə dedi:  
 125 “Bax, bu qəşəng töhfəni də mən verirəm, əziz oğlum!  
 Həsratini çəkdiyən yar toyda geysin bu paltarı;  
 Sən də baxıb Yelenanın əllərini yadına sal.  
 Evlənənə qədər amma ver anana, o saxlasın.  
 Öz sevimli vətəninə, öz evinə qayıdasan!”
- 130 Bunu deyib verdi donu. O, sevinclə etdi qəbul,  
 Pisistrat gərdunəyə qoydu bütün töhfələri.  
 Nestorid bu töhfələrə baxaraq lap valeh oldu.  
 Menelay hər iki gənci dəvət etdi öz evinə,  
 Evdə hamı kreslo və kürsülərdə əyləşdilər.  
 135 Əllərini yumaq üçün kəniz qızıl bir dəstidə  
 Su gətirdi, gümüş tasta yudu onlar əllərini.  
 Sonra kəniz cilalanmış masa çəkdi önlərinə.  
 Mötəbər bir açarçı da masa üstə çörək qoyub,  
 Neçə cürə yemək verdi evdə olan azuqədən.
- 140 Boyefoid parçalayıb ət payladı qonaqlara,  
 Şan-şöhrətli Menelayın oğlu isə mey payladı.  
 Qonaqlar əl uzatdılar dərhal hazır yeməklərə.  
 İstədiyi qədər hər kəs yeyib-içib doyan kimi,  
 Alicənab Nestoroğlu və Telemax tez qalxdılar,  
 145 Gərdunənin atlarını qoşub, mindi özləri də,  
 Keçib tağlı sütunları, darvazaya yetişdilər.  
 Xurmayısac Menelay da gedənləri izləyirdi,  
 Sağ əlində meylə dolu bir piyalə tutmuşdu o;  
 İstəyirdi gedənlərin dallarınca şərab səpsin.
- 150 Gərdunənin qabağında durub dedi bu sözləri:  
 “Gənclər, sizə uğurlu yol! Qonşuların ağsaqqalı  
 Nestora da salam deyin; bizim Axey övladları  
 Troyada vuruşanda o atalıq edib mənə”.  
 Dərrakəli Telemax da ona belə cavab verdi:



- 155 “Sən ey Zevsin yetirməsi! Arxayın ol, çatan kimi Sözlərini çadıraram. İtakaya qayıdanda Əziz atam Odisseyi dəxi dönmüş görəydim kaş. Sənin mənə göstərdiyin ehtiramın, məhəbbətin, Bəxş etdiyin töhfələrin bərəsində danışıydim”.
- 160 Elə bu vaxt başlarının üzərindən, sağ tərəfdən Caynağında iri, ağ qaz tutmuş qartal uçub keçdi, Arvad, kişi qışqıraraq qaçırdılar arxasınca. O ağ qazı qartal həmin o həyətdə ovlamışdı. Gərdunənin və atların sağ yanından uçdu qartal, 165 Onlar bunu görən kimi qəlbən yaman sevindilər. Nestoroğlu Pisistrat Menelaya belə dedi:
- “Sən ey Zevsin yetirməsi, el başçısı Atrid, söylə, Bu əlamət səninçünmü, bizimçünmü göndərilib?” Bu vaxt Ares sevimlisi Atreyoğlu fikrə getdi:
- 170 Nestoridə necə cavab versin ki o, səhv olmasın. Menelayı qabaqlayıb Yelena tez belə dedi:
- “Qulaq asın! Allahların xəbər vermək istədiyi Hadisəni açib deyim və dediyim olacaqdır: Ərsəyə dağ zirvəsində gəlib, orda bala vermiş 175 Bu qartalin ev qazını aparması göstərir ki, Odissey də uzun sürən məşəqqətli səyahətdən Öz evinə qayıdacaq və intiqam alacaqdır. Bəlkə də, o indi gəlib, qanlı qisas hazırlayır”. Dərrakəli Telemax da ona belə cavab verdi:
- 180 “Pak Heranın şimşəksaçan əri belə bir iş görsə, Harda olsam allah kimi sənə səcdə edəcəyəm!” Belə deyib gərdunənin atlarını qamçıladi. Çapa-çapa şəhərdən üz qoydu atlar düzə sarı, Bütün günü gərdunəni çəkə-çəkə qaçırdılar.
- 185 Axır günəş qürub etdi, yollar-izlər kölgələndi. Onlar Feri şəhərində Diokleyə qonaq oldu. Alfeyoğlu Ortiloxun övladıydı pak Diokley, Qonaqlara yer verdi o, onlar orda gecələdi. Erkən doğan alsaçaqlı Eos çıxdı qaranlıqdan,
- 190 Ala-bəzək gərdunəni qoşub mindi hər ikisi. Keçib tağlı sütunları, darvazaya yetişdilər, Pisistrat qamçıladi, atlar dərhal götürüldü, Cica Pilos şəhərinə yetişdilər bir az sonra. Nestoridə üz tutaraq belə dedi Odisseid:



- 195 “Nestoroğlu, bir söz desəm, ona əməl edərsənmi?  
 Axı bizə atamızdan keçib dostluq, gedib-gəlmək,  
 Yaşımız da bərabərdir, bir gəlmişik bu dünyaya,  
 Bizim birgə səfərimiz möhkəmlətdi bu dostluğu.  
 Odu gəmim. Məni onun qarşısında düşürt yerə.
- 200** Qorxuram ki, qoca atan qonaqcılıq göstərərək,  
 Şaxlar məni. Halbuki tez çatmalıyam Itakaya”.  
 Belə dedi. Nestoridsə öz-özünə fikirləşdi:  
 Neyləsin ki, bu təklifə daha yaxşı əməl etsin.  
 Bax bu fikir Nestoridə hər fikirdən xoş göründü:
- 205 Dənizdəki o gəmiyə tərəf sürdü atlarını.  
 Menelayın bəxş etdiyi paltarları, qızılları,  
 Başqa nadir töhfələri tez gəmiyə daşdı o.  
 Telemaxa ürək verib bu qanadlı sözü dedi:  
 “Di dayanma, min gəmiyə, minsin səfər dostların da.
- 210 Çatmamışdan, əhvalatı danışaram qocaya mən.  
 Bunu yaxşı bilirəm, o dediyindən dönan deyil:  
 Səni qonaq eləməmiş, getməyinə razı olmaz;  
 Düz buraya gələr özü, sənsiz geri addım atmaz.  
 Dediyini eləməsən, acığını tutdurasan”.
- 215 Bunu deyib gərdunəni sürdü Pilos şəhərinə.  
 Qalın yallı atlar onu tez çatdırdı evlərinə.  
 Telemaxsa ruhlandııb dedi avarçəkənlərə:  
 “Dostlar, qara gəmimizi tez sazlayın səfər üçün,  
 Sonra minək özümüz də, yola düşmək vaxtı çatıb”.
- 220** Gəmi hazır vəziyyətə gətirildi, tez mindilər,  
 Dərhal avar arxasında hər kəs tutdu öz yerini.  
 Gəmisinin qarşısında Afinaya dua edib,  
 Nəzir verən Telemaxa bir yadelli yaxınlaşdı.  
 Arqosda bir adam qətlə yetirərək qaçmışdı o,
- 225 Özü Melamp nəslindəndi, adlı-sanlı fal açandı.  
 Melamp bir vaxt bol sürülü Pilosda ömür eləyirdi,  
 O, Pilosda ən dövlətli, gözəl evli bir adamdı.  
 Şan-şöhrətli Neleydən öz yaxasını qurtarmaqçın  
 Vətəninini tərək edərək yad ölkəyə sığınmışdı.
- 230 Neley onun var-yoxunu bir zaman qəsb eləmişdi;  
 Neleyqızı ucbatından Melamp bu vaxt buxovlanıb  
 Filakın ev zindanında çox əziyyət çəkmədəymiş.  
 Sərt ilahə Erinninin ona təlqin elədiyi  
 Bir məhəbbət korluğuyla bu zilləti çəkirmiş o.



- 235 Lakin ölüm gücsüz çıxdı; inəkləri Filakadan Pilosa  
nəql edə bildi. Neleydən də heyif aldı.  
Qardaşının arvadını öz evinə gətirdi o.  
Bundan sonra ilxıları bol Arqosa qaçıb getdi.  
Yığın-yığın arqoslunun hökmdarı - çarı kimi 240 Bu ölkədə  
ömür sürmək, demə, onun qismətiymiş.  
O, Arqosda evlənərək uca damlı ev ucaltdı,  
Antifat və Manti adlı iki oğlu oldu onun.  
Antifatın oğlu isə qəlbi möhkəm Oikleydi,  
Oikleydən törəmişdi hər bəcarısı Amfiaray.
- 245 Apollon və Zevsə əziz olmasına baxmayaraq,  
Amfiaray qocalığın qapısına yetişmədi,  
Qızılsevən arvadının ucbatından öldürüldü.  
Amfiloxla Alkmaonun atasıydı Amfiaray.  
Mantinin də iki oğlu oldu: Klit və Palifeyd.
- 250 Həmişəlik allahların arasında yaşamaqçın Klit gözəl  
olduğundan Eos onu oğurladı.  
Amfiaray ölənin kimi onun oğlu Palifeydi Olacağı xəbər  
verən falçı etdi Feb-Apollon.  
Atasından inciyərək Giperesyada olurdu o.
- 255 Orda ömür sürüb, orda işlədirdi falçılığını.  
Telemaxa yaxınlaşan Palifeydin oğlu idi;  
Feoklimen idi adı. Telemax pak allahların Şərəfinə mey  
süzərək dua edib yalvarırdı.  
Qərib ona uca səslə bu qanadlı sözü dedi:
- 260 “Yaxşı oldu ibadətdə ikən gördüm səni, ey dost! Kəsəcəyən  
qurbanların, allahların xatirinə,  
Öz başının, dostlarının başlarının xatirinə,  
Sözlərimə düzgün cavab ver, heç nəyi gizlətmədən:  
Kimsən? Atan-anan kimdir? Söylə, hansı şəhərdənsən?” 265  
Dərrakəli Telemax da ona cavab verib dedi:  
“Ey yadelli, düzü nədir açığa söyləyəyəm:  
İtakada doğulmuşam, atam məşhur Odisseydir.  
Düzü, bir vaxt atamdı o allahsifət; indi ölüb.  
Mənim bura gəlişimin səbəbi də budur ancaq;
- 270 Gəlmişəm ki, xəbər bilim itkin düşmüş Odisseydən”.  
Allahsifət Feoklimen ona belə cavab verdi:  
“Öz tayfamdan bir nəfəri öldürərək qaçmışam mən.  
Qohumları, qardaşları çoxdur Arqos şəhərində,  
Axeylilər arasında çoxdur güc və nüfuzları,

275 Hər vaxt ölüm gözləyirdim onun qohum-qardaşından.  
 Yad elləri dolaşmaqdır indən belə işim ancaq.  
 Yalvarıram bu qaçqını öz gəminə qəbul elə,  
 Yoxsa məni öldürərlər. Yəqindir ki, izləyirlər”.  
 Dərrakəli Telemax da ona cavab verib dedi:  
 280 “Sən ki, getmək istəyirsən, xahişini rədd etmərəm.  
 Qalx gəmiyə. İtakaya çatanda da qonağımsan”.  
 Belə dedi. Yadellinin nizəsini alıb ondan,  
 Qoydu onu gəmidəki taxta səki üzərinə.  
 Sonra özü dəxi mindi itigedən o gəmiyə,  
 285 Keçib arxa tərəfində əyləşdi öz qonağıyla.  
 Gəmidəki kəndirləri tez açdılar avarçılar.  
 Telemax əmr elədi ki, avadanlıq hazır olsun;  
 Avarçılar itaətlə əmrə əməl elədilər,  
 Qaldırıb dor ağacını bərkitdilər öz yerinə.  
 290 Sonra onun iplərini uc tərəfə bərkitdilər,  
 Hörmə qayıq örkən ilə qaldırdılar ağ yelkəni.  
 Pak Pallada Afina da yol səmtinə yel əsdirdi,  
 Suyu duzlu o dənizdə gəmi iti getsin deyə  
 Çox şiddətlə əsdi o pak ilahənin səmt küləyi.  
 295 Krunlardan, Xalkidadan keçdi gəmi sürət ilə.  
 Bu arada günəş batdı, yollar-izlər kölgələndi.  
 Zevsin güclü küləyilə üzən gəmi yepəylərin  
 Yaşadığı Elidadan keçib Feyə səmtə üzdü.  
 Telemax öz gəmisini adalara tərəf sürdü.  
 300 Düşünürdü: ələ keçib oləcəkmi, qalacaqmı?  
 Elə bu vaxt çoban Yevmey Odisseylə şam edirdi;  
 Onlarla bir əyləşmişdi yerdə qalan çobanlar da.  
 İstədiyi qədər hər kəs yeyib-içib doyan kimi,  
 Odissey öz çobanını sınamaqçın soruşdu ki:  
 305 Ona burda - bu daxmada qalmağa yer verəcəkmi,  
 Yoxsa ki, o baş götürüb şəhərəmi getməlidir?  
 “Çoban Yevmey, sən də eşit, qoy eşitsin dostların da!  
 Yük olmayım deyə sənə, sənənin çoban dostlarına,  
 Səhər tezdən mən şəhərə, dinləməyə gedəcəyəm.  
 310 Mənə yaxşı məsləhət ver, bələdçi də qoş yanıma,  
 O aparsın məni ora. Orda özüm dilənərəm,  
 Yəqin, bir çörək verər, başqası bir udum şərab.  
 Orda birbaş Odisseyin sarayına gedəcəyəm,  
 Onun aqıl arvadına ondan xəbər yetirərəm.



- 315 Bəlkə, elə namizədlər məclisinə girə bildim,  
Yəqin, onlar bol yeməkdən mənə də bir pay verərlər. Onda  
onlar nə istəsə, mən yerinə yetirərəm.  
Bir də sənə bir söz deyim, yaxşı-yaxşı dinlə məni:  
İnsanların əməyinə gözəllik və şöhrət verən 320 O xeyirxah  
Hermes məni hər cəhətdən yarıtmuşdır. Fanilərdən heç birisi  
mənimlə bəhs edə bilməz:  
Yaxşı odun daşıyıram, balta ilə doğrayıram,  
Ət doğrayıb, qızardıram, kraterə mey süzürəm, - Ağa adi  
adamlardan nə umursa, bacarıram”.
- 325 Yevmey, yaman qəzəblənib, sən qonağa belə dedin: “De, bu  
nədir? Niyə belə yaman fikrə düşdün, qərib? Namizədlər  
dəstəsinə qarışmağa can atmaqla, Görünür ki, sən özünü  
məhv eləmək istəyirsən. Yerə-göyə sığan deyil onlardakı  
həyasızlıq!
- 330 İşlərini görənlər də sənini kimi qoca deyil;  
Onlar gəncdir; yaxşı xiton, yaxşı pləş geyinirlər. Hamısının  
üzü gözəl, saçları da ətirlidir. - Bax belədir o nöqərlər.  
Ətin, meyın və çörəyin Çoxluğundan düz masalar az qalır  
ki, əyilələr.
- 335 Yox, burda qal. Sən heç kəsin yerini dar eləməzsən, Burda  
qalsan, mən də, başqa çobanlar da şad olarıq. Qürbət eldən  
Odisseyin oğlu geri qayıdantək,  
Özü sənə pləş, xiton bağışlayar, geyinərsən Və ürəyin  
istədiyi yerə səni yola salar.
- 340 Dözümüçox Odissey də ona belə cavab verdi:  
“Sən ki, məni əzizlədin, səni də Zevs əzizləsin! Qapı-qapı  
dolaşmaqdan sənsən xilas edən məni. Qapı-qapı  
dolaşmaqdan ağır bir dərd ola bilməz! Yurdsuzluğa,  
fəlakətə, dərdə düşər olan zaman,
- 345 Bu zəhrimar qarın bizi çox bəlaya salır, düzü. Telemaxı  
görüm deyə madam məni saxlayırsan, Odisseyin allahsifət  
atasından, anasından Bir xəbər ver; o gedəndə onlar tamam  
qocalmışdı. Onlar hələ sağ-salamat baxırmı gün işığına?
- 350 Yoxsa ölüb gediblərimi artıq Aid aləminə?”  
Odisseyə o baş çoban Yevmey belə cavab verdi:  
“Əziz qonaq, bu barədə düz xəbəri məndən eşit:  
Laert sağdır. Gecə-gündüz Zevsə dua eləyir ki,  
Daha onun bədənində olan canı alsın ondan,

- 355 Nə oğlunun fərağına dözüür, nə də arvadının.  
Arvadını itirməyi onu yaman salıb əldən,  
Arvadını itirməyi onu yaman qocaldıbdır.  
Arvad isə Odisseyin həsrətinə dözümməyib,  
Ağır dərdlə ölüb getdi. Mən öz əziz dostlarımdan  
360 Heç birinin belə dərdlə ölməyini istəmərəm.  
Sağlığında dərdi başdan aşısa belə, mənə onun  
Söz-söhbəti, sualıma cavabları xoş gəlirdi,  
üzüdonlu Ktimena və mən ondan dərs almışıq.  
Ktimena axırıncı qızı idi çarıçanın,  
365 Antikleya öz qızını məndən bir az çox sevirdi.  
İllər ötdü, hər ikimiz çatdıq gənclik yaşlarına.  
Xeyli başlıq alıb onu Zama ərə köçürdülər.  
Mənə isə Antikleya bir xiton, bir plaş, bir də  
Ayağıma geymək üçün bir cüt qızıl səndəl verdi.  
370 Özümü də kəndə yola saldı. Daha çox istədi.  
Onlar artıq keçmiş ola! Ancaq nəcib ölümsüzlər  
Burda mənə öz işimdə nailiyyət qazandırır.  
Özümün və qonağımın yeməyi də burdan çıxır.  
Penelopa məftunları lakin evə soxulalı,  
375 Xanımdan bir ürəkaçan söz eşidə bilməmişik.  
Halbuki biz azadlıqdan məhrum qullar istərik ki,  
Xanım ilə söhbət edib, məsləhəti ondan alağ.  
Onunla bir yeyib-içib, heç olmasa, bir töhfəylə  
Yenə çölə qayıtmağı biz könlər çox sevirik”.
- 380 Ağıl kanı Odissey də cavabında bunu dedi:  
“Yazıq Yevmey! Deməli, sən lap balaca yaşlarından  
Öz atandan, öz anandan və yurdundan gen düşübsən!  
Heç bir şeyi gizlətmədən indi mənə danış görüm,  
Bir zamanlar atan-anan yaşadığı rahat, qəşəng  
385 Gen küçəli şəhəriniz viranəmi qaldı, yoxsa  
Səni qoyun, ya qaramal sürüsünü otararkən  
Yadlar ələ keçirərək, bir gəmiyə mindiriblər,  
Sonra baha bir qiymətə satıblar öz sahibinə?”  
O baş çoban Yevmey isə ona belə cavab verdi:  
390 “Sən ki, bunu bilmək üçün sual verdin, dinlə, qonaq.  
Dinlə məni səs-səmirsiz, əyləşib mey içə-içə.  
İndi gecə çox uzundur. Şirin söhbət etməyə də, Şirin-  
şirin yatmağa da vaxt var; erkən yatmaq neçün? Çox  
yatmağın özü də biz adamları usandırır.



- 395 Ancaq kimin qəlbi, ruhu istəyirsə, gedib yatsın,  
Tez yatsın ki, göydə şəfəq görünuncə, yeməyini  
Tezəcə yeyib, sonra çölə sürsün donuz sürüsünü.  
Qonaq, bizsə bu daxmada yeyib-içib, əylənərik,  
Başımıza gələnləri söylərik bir-birimizə.
- 400 Baş çox-çox bəla çəkmiş sərgərdanın müsibəti Artıq  
keçib gedibdirsə, xatırlamaq ləzzət verir. Sənin  
bilmək istədiyin nədir - onu danışaram.  
Bir ada var, Siriyadır, bəlkə sən də eşidibsən?  
Ortiqiyadan üst tərəfdə, günün dönüş nöqtəsində. 405  
Əhalisi az olsa da, yaşamaqçın yaxşı yerdir: Heyvan üçün  
otlağı çox, üzümlüyü, taxılı bol.  
Orda heç vaxt aclıq olmur. İnsanlara əzab verən Çox  
dəhşətli naxoşluq da o adada olan deyil. Amma  
həmin o adanın sakinləri qocalınca,
- 410 Öz ağrısız oxlarıyla canlarını almaq üçün Apollonla  
Artemida enib gəlir yanlarına.  
Orda torpaq iki şəhər arasında tən bölünüb.  
Bir zaman o şəhərlərin hökmdarı Ktesiydi;  
Ormenoğlu, allahsifət o şəxs mənim atam idi.
- 415 Fırıldaqda ad qazanmış finikiyalılar gəldi bir yol,  
Satmaq üçün bir xeyli mal gətirmişdi özlərilə.  
Bizim evdə finikiyalı gənc bir qadın yaşayırdı; Boy-  
buxunlu, gözəl-göyçək, əl işində mahirdi o,  
O hiyləgər finikiyalılar tovladılar o qadını.
- 420 Gəmiyə çox yaxın yerdə paltar suya çəkirmiş o,  
Bir finikiyalı o qadınla sevişərək birgə yatıb.  
Zərif cinsdən ən namuslu qadını da azdırır eşq.  
Finikiyalı sonra ondan sorub hardan olduğunu, Bizim  
evi göstərərək qadın belə cavab verib:
- 425 “Finikiyanın Sidon adlı şəhərində doğulmuşam, Var-  
dövləti başdan aşan Aribantın qızıyam mən.  
Məni, çöldən qayıdanda tutub tafos quldurları,  
Sonra bura gətiriblər. Bax, o evdə ömür sürən  
Dövlətliyə satıb məni onlar baha bir qiymətə”.
- 430 O qadınla gizli yatan finikiyalı belə deyib:  
“Elə isə gəl bizimlə vətəninə qayıt yenə,  
Qayıt və gör öz atanın damı hündür evini də,  
Gör atanı-ananı da; onlar sağdır, çox varlıdır”. Sonra  
qadın bu sözləri deyib həmin finikiyalıya:

435 “Əgər məni sağ-salamat öz yurduma çatdırmağa  
Söz verərək, and içsəniz, buna razı olaram mən”.  
Belə deyib. Tez and içib finikiyalı dənizçiləri.  
Elə ki, and içib bütün müsafirlər qurtarıblar,  
Qadın yenə xitab edib Finikyadan gələnlərə:  
440 “Yaxşı, susun! Əgər sizdən biri mənə yolda-izdə  
Və ya bulaq başında rast gələrsə, dindirməsin.  
Heç kəs bizim evə gəlib, məndən mənim sahibimə  
Söz deməsin. Çünki ağam bunu bilsə, dərhal məni  
Sarıtdırar; sizi isə məhv etdirər bircə anda.  
445 Dediymi unutmayın, alveri də tez qurtarın.  
Elə ki, siz malınızı gəminizə yüklədiniz,  
Tez bir adam mən olduğum evə gəlib xəbər versin;  
Bacardığım qədər qızıl götürərəm; ondan başqa  
Yol haqqını ödəməkçün başqa şey də götürərəm;  
450 Axı varlı bir adamın uşağına baxanam mən.  
Çox ağıllı uşaqdır o. Gəzdirən tək mənəm onu.  
Mən onu da gətirərəm. Hansı elə aparsanız,  
Xeyli ağır bir qiymətə onu sata bilərsiniz”.  
Bunu deyib, cah-calallı evə tərəf gedib qadın.  
455 Finikiyalılar bütün ili qalıb bizim o şəhərdə,  
Cürbəcür mal alıb həmin o gəmiyə yükləyiblər.  
Elə ki, o böyük gəmi yüklənərək hazır olub,  
Dərhal qasid göndərilib xəbər üçün o qadına.  
Yadımdadır, bizim evə gələn fəndgir finikiyalı:  
460 Qızıl hilli bir kəhrəba boyunbağı gətirmişdi.  
Kəniylər və əziz anam əllərilə yoxlayaraq,  
Mat-mat baxıb, onu baha bir qiymətə istədilər.  
Gələn həmin finikiyalı gözü ilə qaşı ilə  
O kəniyə nəsə deyib, sonra evdən çıxıb getdi.  
465 O, əlimdən tutub mənim evdən çıxmaq istəyəndə,  
Birdən qabaq otaqdakı masaların üzərində  
Yığılmamış camlar gördü; qonaqlarsa getmişdilər.  
Onlar şəhər meydanına məşvərətə yollanmışdı,  
üç qədəhi çırpışdırıb, yaxasında gizlətdi o,  
470 Evdən çıxdı. Axmaqlıqdan mən də onu təqib etdim.  
Elə bu vaxt günəş batdı, yollar-izlər kölgələndi.  
Yeyin-yeyin yeriyərək biz limana gəlib çıxdıq.  
Finikyadan gələn gəmi orda hazır dayanmışdı,  
Elə ki, biz mindik ona, yola düşdük dayanmadan.



475 Şimşəksaçan Kronion əsdirdi səmt küləyini,  
Düz altı gün, altı gecə dayanmadan yol getdik biz. Zevs bu  
günlər üzərinə yeddincini artıranda, Artemida o qadını  
vurdu səssiz oxu ilə,

Qadın tirtap düşdü gəmi dibindəki durğun suya.

480 Tez dənizə atdılar ki, suiti, ya balıq yesin.

Dərdə-qəmə qərq olaraq mən gəmidə yalqız qaldım,  
Dalğalar və külək qovdu gəmimizi İtakaya.

Laert məni satın aldı burda baha bir qiymətə, Beləliklə, bu  
diyarı uşaq ikən gördü gözüm”.

485 Allahsifət Odyssey də Yevmeyə bu sözü dedi:

“Yevmey, yaman təsirləndim söylədiyən əhvalatdan. Çox  
müfəssəl nəql elədin öz başına gələnləri.

Lakin səni atamız Zevs həm incidib, həm yardıb, Başın  
bəla çəkibsə də, mərd adama rast gəlibsən, 490 Ağan sənə nə  
yeməkdən, nə içkidən korluq verib. Güzəranın pis deyildir;  
amma ki, mən diyar-diyar Dolaşaraq, ən nəhayət, sizə pənah  
gətirmişəm”. Odissəylə çoban Yevmey belə söhbət eləyirdi.

Hər ikisi yatdı axır; amma ki, çox çəkmədi bu:

495 Parıldadı qızıl şəfəq. Telemaxın adamları İtakaya  
yaxınlaşıb, açdılar dor və yelkəni,

Avarları işə salıb isküləyə yan aldılar,

Daş lövbəri atıb suya, borazları bərkitdilər.

Gəmini tərk edib sonra sahilə üz qoydu onlar.

500 Sonra yemək hazırlayıb, su qatdılar tünd şəraba.

İstədiyi qədər hər kəs yeyib-içib doyan kimi,

Dərrakəli, gənc Telemax belə dedi adamlara:

“İndi qara gəmimizi düz şəhərə sürün, dostlar! Çobanlara  
baş çəkməkçün özüm burda qalacağam, 505 Mala-mülkə göz  
gəzdirib axşam evə dönəcəyəm.

Bu qayıtmaq şərəfinə sabah məclis quracağam,

Sizi qonaq edəcəyəm şirin meyə, bişmiş ətə”. Allahsifət

Feoklimen ona cavab verib dedi:

“Əziz balam, hər tərəfi daş-qayalı İtakada,

510 Söylə görüm, bəs mən kimin qapısına gedəcəyəm? Yoxsa sizə  
- düz ananın yanmamı gedim birbaş?” Dərrakəli

Telemaxsa ona belə cavab verdi:

“Keçmiş zaman olsa idi öz evimə apararaq,

Lap ürəyin istəyəntək səni qonaq saxlayardım.



- 515 Lakin mən ki, orda yoxam, sənin günün yaxşı keçməz  
 Anam ona vurğunların salonuna az-az gəlir.  
 Öst qatdakı otağına çəkilərək çit toxuyur.  
 Ancaq biri var, o, səni canla-başla qonaq saxlar.  
 Anam ilə evlənməyə o hamıdan çox can atır, -
- 520 Yevriməxdır adı. Ona allah kimi baxır hamı.  
 Öyanların arasında o hamıdan ad-sanlıdır,  
 Bir çar kimi Odisseyi əvəz etmək istəyir o.  
 Ancaq bircə Kronoğlu ulu Zevsə əyandır ki,  
 Yevrimaxa qadın qismət olacaqdır, yoxsa ölüm”.
- 525 Belə dedi. Bu vaxt sağdan bir qızılquş uçub keçdi:  
 Apol İonun elçi quşu sivri, iti caynağında  
 Tutduğu bir göyərçini didirdi və lələkləri  
 Tökülürdü Telemaxla qara gəmi arasına.  
 Telemaxı bir tərəfə çəkib falçı Feaklimen,
- 530 Əllərini bərk-bərk sıxdı və adını çəkib dedi:  
 “Ey Telemax, allah hökmü ilə sağdan keçdi o quş!  
 Baxan kimi bildim: o quş gələcəkdən xəbər verir.  
 İtakada çaryetirən nəsliniztək nəsil yoxdur,  
 Bu iqtidar daim sizin əlinizdə qalacaqdır”.
- 535 Telemax da o falçının cavabında bunu dedi:  
 “Qərib, kaş ki, söylədiyin sözlər tamam çin olaydı!  
 Onda məndən dostluq görər, xeyli xələt alardın sən:  
 Rast gələnlər sənin xoşbəxt olduğunu deyərdilər”.
- 540 Bunu deyib yaxın dostu Pireyə o xitab etdi:  
 “Eşit, dostum Pirey, eşit, bizim Pulos səfərində  
 Bütün gəmi heyətindən mənə qulaq asan səndin.  
 Qulaq as bu sözümə də, qonaq apar bu qəribi,  
 Mən qayıdıb gələncən ona yaxşı hörmət elə”.
- 545 Telemaxa belə cavab verdi nizəvuran Pirey:  
 “Dost, burada çox qalası olsan da, sən arxayın ol,  
 Qoymaram bu qərib qonaq heç bir şeydən korluq çəkə”.
- 550 Belə deyib tez gəmiyə mindi; qalan dostlarına  
 Əmr etdi ki, minməmişdən yığsın onlar örkənləri.  
 Tez gəmiyə minib avar arxasına keçdi onlar.  
 Bu arada Odisseyin oğlu geydi səndəlləri,  
 Göyertədən aldı sivri, mis uduqlu nizəsini.  
 Onun səfər yoldaşları borazları azad edib,  
 İtələyə-itələyə suya saldı o gəmini,  
 Telemaxın əmri ilə İtakaya yollandılar.



555 Telemaksa böyük donuz pəyəsinə gəlib çatdı;  
Donuzların nə hesabı vardı orda, nə də sayı,  
Orda yatıb-dururdu öz ağasına sadıq çoban.

## ON ALTINCI NƏGMƏ

Şəfəq sökdü. Odisseylə allahsifət çoban Yevmey Ocaq çatıb, özlərinə sübh yeməyi bişirdilər.

Başqaları sürüsüylə artıq yola salınmışdı.

Yaxınlaşan Telemaxa hürmədi bir çoban iti,

5 Yalnız quyruq buladılar. Odissey hiss etdi bunu,

Duydu ayaq səslərini; bildi ki, bir gələn vardır,

Dərhal donuz çobanına bu qanadlı sözü dedi:

“Yevmey, gələn vardır. Çoban dostlarından deyil ki bu?

Yoxsa başqa bir tanışdır? Köpəklər də hürmür ona, *10* Ancaq quyruq bulayırlar. Ayaq səsi eşidilir”.

O, sözünü qurtarmamış, əziz oğlu gəlib çatdı.

Heyrət ilə sıçrayaraq öz yerindən qalxdı çoban,

Al şəraba su qatdığı qab əlindən düşdü yerə,

Özü isə Telemaxın qabağına yeridi cəld,

15 Öpdü gözəl gözlərindən, əllərindən və başından, Gözlərinin güclü yaşı axıb getdi yanağından.

Elə bil ki, həsrətiliklə tapılmış bir balasını, - Əziyyətlə

boya-başa çatmış, on il qürbət çəkmiş Tək oğlunu qoca ata öz bağrına basıb öpür. - *20* Yevmey də gənc Telemaxı elə qucub öpürdü ki,

Sanki, ölüm pəncəsindən xilas olub gəlmişdi o.

Çoban ona xırıltıyla bu qanadlı sözü dedi:

“Mənim şirin Telemaxım! Hə yaxşı ki, dönüb gəldin! Sən gedəndən, inanmırdım, bir də səni gözüm görə.

25 Di yaxşı, gəl içəri gir, gəl doyunca baxım sənə!

Öz evində-əşiyində olasan bu gündən belə!

Onsuz da biz çobanların yanına sən az gəlirsən, Şəhərdə

gün keçirirsən. Ö talançı dəstəsinin İyrənc, rəzil varlıqları

doğrudanmı, üzüm səni?

30 Dərrakəli Telemaxsa ona belə cavab verdi:

“Belədir ki, var, ay ata, mən yanına gəlmişəm ki,

Öz gözümle görüm səni, olanlardan xəbər tutum; Anam

hələ evdədirmi, yoxsa çıxıb ərə gedib?

Odisseyin yeri boşmu qalıb yataq otağında



- 35 Və hörümçək toru ilə, qalın tozla örtülübümü?” Telemaxın cavabında çoban Yevmey belə dedi:  
 “Yox, anan öz evindədir; əvvəl necə - yenə elə.  
 Dərd əlindən nə gecəsi, nə gündüzü vardır onun; Göz yaşları tökə-tökə, nə dincəlir, nə də yatır”.
- 40 Belə deyib sivri uclu mis nizəni aldı ondan,  
 Telemax daş astanadan addımlayıb keçdi evə.  
 Öz oğlunu görən kimi Odissey dik qalxdı yerdən.  
 Telemaxsa onu tutub uca səslə belə dedi:  
 “Əyləş, qonaq! Daxmamızda bizimçün də yer tapılar,  
 45 Bax bu adam mənimçün də ayrıca bir yer düzəldər”. Belə dedi. Odissey də öz yerinə qayıtdı tez.  
 Yevmey yaşıl budaqların üzərinə dəri saldı,  
 Odisseyin əziz oğlu həmin yerdə əyləşincə,  
 Yevmey taxta məcməyidə ət gətirdi onlar üçün;
- 50 Dünənki şam yeməyindən qalmışdı bu qızarmış ət. Bundan başqa bir səbətdə xeyli çörək gətirərək, Sonra taxta bir ləyəndə meylə suyu qarışdırdı,  
 Axırda da Odisseyin qarşısında əyləşdi o.  
 Əllərini uzatdılar onlar hazır yeməklərə.
- 55 İstədiyi qədər hər kəs yeyib-içib doyan kimi, Allahsifət çobana üz tutub dedi mərd Telemax:  
 “Bu yadelli kimdir, ata? Hardan, hansı diyardandır?  
 İtakaya onu hansı dənizçilər gətiriblər?  
 Axı, mənə, ayaq ilə gəlmək olmaz bu adaya”.
- 60 Telemaxın cavabında belə dedin sən, ey Yevmey: “Əziz balam, bu barədə bildiyimi danışaram;  
 Geniş Krit adasından olduğunu söyləyir o.  
 Adamların yaşadığı çox şəhərlər dolaşıbdır,  
 Allah belə əyiribdir bu qəribin bəxt ipini.
- 65 Fesportlar gəmisindən qaçıb gəlib indi bura,  
 Bu komaya sığımanı sənə təqdim eləyirəm.  
 İndi buyruq səninkidir. Amma kömək istəyir o”.  
 Dərrakəli Telemaxsa ona belə cavab verdi:  
 “Yevmey, sənin bu sözlərin yaraladı ürəyimi.
- 70 Ancaq onu necə qəbul edə billəm öz evimdə?  
 Mən bir yeniyetmə gəncəm, ona biri sataşarsa,  
 Qonağımı qorumaqçın elə güclü deyil qolum.  
 İki fikrin arasında qalib mənim əziz anam:  
 Biri budur: burda qalib keşiyini çəksin evin,

**75** Çəkinib el tənəsindən, qorusun ər yatağını.  
 Birisi də budur: adlı-şöhrətli bir axeyliyə,  
 Hamıdan çox başlıq verən bir cavana ərə getsin.  
 Madam ki, bu uzaqelli adam sənin qonağındır,  
 Köynək, plaş verib onu yaxşı-yaxşı geyindirirəm.  
**80** İki ağzı kəsən qılınc, ayağına səndəl verib,  
 Özü hara istəyirsə, ora yola salaram mən.  
 İstəyirsən elə özün öz yanında saxla onu,  
 Mən həm paltar göndərərəm onun üçün, həm də yemək,  
 Qoy nə sənə, nə də başqa çobanlara yük olsun o.  
**85** İstəmirəm namizədlər olan yerə ayaq bassın;  
 Çünki onlar həddən artıq həyasız və quduzdurlar,  
 Ələ salıb incidərlər onu, mənə bir dərd olar.  
 Az deyillər, heç onlarla mən özüm də bacarmıram;  
 Bir nəfər nə qədər güclü olsa çoxla bacarammaz.  
**90** Dözümü çox Odissey də Telemaxa belə dedi:  
 “Sevimli dost, heç pis olmaz mən qarışsam bu söhbətə.  
 Az qalır ki, ürəyimi parçalaya sözləriniz.  
 Sənin kimi bir adamla hesablaşmaq istəməyib,  
 O bədzatlar evinizdə nə azgınlıq törədirlər!  
**95** De görüm, öz xoşunlamı sən onlara əydin boyun?  
 Allahlarını salıb yoxsa səni xalqın nəzərindən?  
 Bərk ayaqda köməyinə yoxsa ümid bəslədiyin  
 Yaxın qohum-qardaşınmı yetişməyir köməyinə?  
 Kaş mən indi sənin kimi yeniyyətə gənc olaydım,  
**100** Odisseyin ya mərd oğlu olaydım kaş, ya da özü. -  
 Qoy bunu da deyim: onun gəlməyinə ümid çoxdur! -  
 Onun uca evindəki zala qədəm basar-basmaz,  
 O həddini azmışlara qanlı divan tutmasaydım,  
 Öz başımı verərdim mən rast gəldiyim ilk yolçuya.  
**105** Onlar məni təkləyərək hətta qalib gəlsələr də,  
 Bir halda ki, hər gün, hər an bəd əməllər görür gözüm,  
 Bir halda ki, mənim əziz qonağımı incidirlər,  
 Bir halda ki, yatağında zorlayırlar kənizləri,  
 Bir halda ki, zərərini ödəmədən, evdə olan  
**110** Bütün ərzaq və şərabi tələf edib tıxayırlar,  
 Onda ölmək yaşamaqdan daha xoşdur, şərəflidir!”  
 Dərrakəli Telemaxsa cavabında belə dedi:  
 “Qərrib, sənin sözlərinə düzgün cavab verəcəyəm:  
 Nə nifrəti vardır mənə xalqın, nə də ədavəti.



115 Şikayətim yoxdur qohum-qardaşdan da; bilirəm ki,  
Ən dəhşətli qırğında da qardaş atmaz qardaşını,  
Təkövladlı yaratmışdır Kronion bizim nəslİ:  
(Jlu babam Arkesidən yalnız Laert törəmişdir,  
Laertın də bircə oğlu olub, - o da Odisseydir,

120 O da məni bu dünyaya gətirərək, atıb gedib.  
Bu səbəbdən evimizdə düşmənlərin artıb sayı. Adaların  
nə qədər ki, adlı-sanlı cavanı var:  
Dulixi, Zam, sıx meşəli Zakinf, daşlı İtakadan Qolu  
zorlu bütün gənclər Odisseyin arvadına 125 Elçi düşüb, talan  
edir evimizdə olan varı.

Anam isə nə nikaha razı olur, nə onları Rədd etməyə  
gücü çatır; onlar isə evimizi Talan edir; çox çəkməz ki,  
özümü də məhv edərlər. Bütün bunlar yalnız qadir  
allahlara aşikardır.

130 Yevmey ata, durma, tez ol, get anamın yanına sən, Xəbər  
ver ki, mən Pilosdan sağ-salamat qayıtmışam. Sən  
qayıdıb gələnədək mən burada gözləyirəm.  
Bir anamdan başqa bunu bir axeyli bilməsin ha!  
Ayağımdan çəkənlərin az deyildir çünki sayı”.

135 Çoban Yevmey, sənsə ona cavab verib belə dedin:  
“Bildim. Elə mən özüm də bu barədə düşünürdüm.  
Ancaq mənə heç bir şeyi gizlətmədən bunu da de:  
Bu xəbəri bəxtidönük Laertə də çatdırımmı?  
Doğrudur o, Odisseyin həsrətini çox çəkirdi,

140 Lakin buna baxmayaraq göz qoyub çöl işlərinə, İstəyəndə  
nökərlərlə bir yeyib, bir içirdi də.

Sən gəmiylə qumlu Pilos adasına gedən gündən,  
Deyirlər ki, boğazından nə su keçir, nə də çörək. Baxammır  
çöl işlərinə; ağlayıb ah çəkə-çəkə 145 Qərç olub qəm  
dəryasına. Bir sümükdür, bir də dəri”. Dərrakəli Telemaksa  
belə dedi o çobana:

“Çox təəssüf! Lakin ona bu xəbəri vermək olmaz. Əgər  
hər kəs arzusuna, istəyinə yetişsəydi,  
Mən atamın İtakaya dönməsini istəyərdim.

150 Bu xəbəri sən anama çatdıraraq, qayıt geri.  
Yox, yox, Laert olan səmtə burulmağın lazım deyil.  
Anama de, açarçıyla o göndərsin bu xəbəri.  
Mənim geri dönməyimi Laertə qoy o çatdırsın”.  
Telemaxın əmri ilə çoban yola hazırlaşdı:

- 155 Ayağına səndəl taxıb tez şəhərə yollandı o.  
Afinanın nəzərindən yayınmadı bu hadisə.  
Uca boylu, yaraşlıq, əl işində məharətli  
Gözəl qadın görkəmində o komaya yaxınlaşdı;  
Astanada durdu; yalnız Odisseyə oldu əyan,
- 160 Telemaksa ilahənin gəlişini hiss etmədi:  
Allahların gəlişini hamı görə bilmir indi.  
Köpəklər də gördü onu, lakin hürə bilmədilər,  
Zingildəyə-zingildəyə qaçıb gözdən yayındılar.  
Afina qaş tərpedincə, Odissey cəld başa düşüb
- 165 Evdən çıxıb getdi həyət hasarının arxasına,  
İlahənin qarşısında durdu. Dedi pak Afina:  
“Sən ey allah törəməsi, ey çoxbilmiş mərd Odissey!  
Daha sirri öz oğlundan gizlətməyin yeri deyil.  
Yağılardan öc almağın tədbirini birgə çəkin,
- 170 Şəhərə də bir yollanın. Sizi çox da tək qoymaram.  
Döyüşlərə girmək mənim özümü də cəlb eləyir”.  
Belə deyib Odisseyə toxundurdu zər çubuğu,  
Ona təmiz plaş ilə, təmiz xiton geyindirdi.  
Ucaldıb boy-buxununu, cavan etdi görkəmini,
- 175 Üzü yenə əsmərləşdi, qırışıqlar yoxa çıxdı,  
Sıx və qara saqqal yenə bəzədi üz kənarını.  
Odisseyi Afina bu şəkllə salıb çıxdı getdi.  
O, daxmaya qayıdanda heyrət sardı Telemaxı,  
Baxışını yayındırdı, dedi, bəlkə, allahdır bu!
- 180 Telemax öz atasına bu qanadlı sözü dedi:  
“Qərrib, bir az əvvəlkinə heç bənzərin yoxdur indi;  
Paltarın da başqalaşmış, bədəninin dərisi də.  
Yəqin, geniş göy sahibi allahlardan birisən sən!  
Rəhm et, sənə yaxşı nəzir verib, qurban kəsərik biz.
- 185 Qızıl şey də verrik həтта; yalnız rəhmin gəlsin bizə!”  
Sınaqlardan mətin çıxmış Odissey də belə dedi:  
“Yox, yox, allah deyiləm mən; niyə allah bildin məni?  
Mən atanam. Səni dərddə-qəmə salan atan mənəm.  
Azğınlara baş əyməyin yalnız mənim ucumdandır”.
- 190 Belə deyib gözü yaşlı öpdü ata öz oğlunu  
O əvvəllər göz yaşını saxlamağı bacarırdı.  
Telemaksa inanmayıb o, Odissey olduğuna,  
Atasına xitab edib bu hikmətli sözü dedi:  
“Yox, Odissey deyilsən sən. Allahlardan yəqin biri



- 195 Aldadır ki, məni sonra daha artıq əzab çəkim.  
Fani insan öz ağıyla bu işləri törədemmiş.  
Yalnız qüdsi ölümsüzlər ölərilər qarşısında Cavan, ya da  
qoca şəkli alıb zahir ola bilər.  
Bir az əvvəl sən cındırdan paltar geymiş bir qocaydın,  
200 İndi geniş göy sahibi allahlara oxşayırsan!”  
Telemaxın cavabında Odissey bu sözü dedi:  
“Atan sənin qabağında dayanmışkən, bir bu qədər  
Heyrətlənmək, şübhələrə qapılmaq boş şeydir, oğul! Çünki  
başqa bir Odissey heç vaxt bura gəlməyəcək. 205 Mən çox  
ellər dolaşaraq, əzab çəkmiş Odisseyəm. Tamam on il  
dolaşaraq vətənimə qayıtmışam. Gördüyün bu dəyişiklik  
Afinanın əməlidir,  
Elə bir iş yoxdur ki, o pak ilahə bacarmasın.  
Bir az əvvəl məni qoca dilənçiyə döndərən də,  
210 Xoş geyimli, güclü gəncə çevirən də Afinadır.  
Bizə gözəl görkəm vermək, ya eybəcər şəklə salmaq  
Sonsuz səma sahibləri allahlarçın çox asandır”.  
Belə deyib əyləşdi o. Telemaxsa ağlayaraq Nəcabətli  
atasını öz bağrına basdı birdən.  
215 Odissey də, Telemax da ağlamaqdan doymurdular. Elə bil  
ki, bir qartalın, ya da ki, bir çalağanın Kimsə ətcə-  
balasını yuvasından aparmışdı, - O quş kimi ata-oğul uca  
səslə ağlayırdı.  
Nə atanın, nə oğulun dayanmırdı göz yaşları.  
220 Telemax öz atasına bu sualı verməşəydi,  
Gün batana qədər onlar göz yaşları tökəcəkdə:  
“Əziz ata, söylə görüm, səni doğma İtakaya Hansı gəmi  
gətirmişdir, gəmiçilər kimlər idi?  
Hər halda sən İtakaya ayaq ilə gəlməmişsən”.  
225 Sınaqlardan mətin çıxmış Odissey də belə dedi:  
“Əziz balam, heç bir şeyi gizlətmədən deyim sənə:  
Dənizsevər feaklardır məni bura gətirənlər;  
Onlar bütün qərbləri çatdırır öz yurdlarına.  
Onlar məni yatmış halda gətiriblər bir gəmidə 230 Və bir  
yığın töhfə ilə çıxarıblar bu sahilə.  
Mis və qızıl, gözəl paltar, bir çox başqa hədiyyələr Bir  
ölməzin köməyiylə mağarada gizlədilib.  
Məni bura pak Afina göndərmiş ki, yağılardan Qanlı qisas  
almaq üçün tədbiri bir yerdə çəkək.



- 235 Anan ilə evlənməyə namizədlər kimdir - danış,  
Görüm, onlar nəçidirlər, sayları nə qədər olar?  
Danış, - mən də bir götür-qoy edim, görüm, bu gənclərlə  
Qanlı vuruş aparmağa biz ikimiz qadirikmi,  
Özümüzə yoxsa başqa köməkçilər tapmalıyıq?”
- 240 Dərrakəli Telemaxsa Odisseyə belə dedi:  
“Ata, sənin haqqında mən çox təriflər eşitmişəm,  
Eşitmişəm, həm güclüsən, həm ağıllı məsləhətçi.  
Ancaq məni dəhşət alır; necə yəni iki nəfər  
Bir yığın güc sahibinin öhdəsindən gələ bilər?  
245 Çünki nikah talibləri nə ondur, nə iyirmidir.  
Önlar sayca nə qədərsə, sən özün də görəcəksən.  
Tək Dulixi adasından əlli iki adam gəlib,  
Hamısı gənc, əsilzadə, yanlarında altı nökrər.  
İyirmi dörd adlı-sanlı cavan isə Zamdan gəlib.  
250 Düz iyirmi əyan oğlu gəlib Zakinf adasından;  
Bizim yerli zadəgandan elçi düşən on ikidir.  
Qasid Medont, xoş avazlı allahsifət Femi, bir də  
İki mahir ətdoğrayan xidmət edir bu gənclərə.  
Saydığım bu adamların hamısına qarşı çıxsaq,  
255 Qanlı, qorxunc həmləsinə rast gələrək biz onlann.  
Yox, bacarsan sən əlavə köməkçilər dəvət elə,  
Elə olsun, canla-başla dadımıza yetişsinlər”.
- Sınaqlardan mətin çıxmış Odissey də cavab verdi:  
“Qulaq as gör nə deyirəm, yaxşı-yaxşı yadda saxla:  
260 Əgər bizim Afınayla Zevs olarsa köməkçimiz,  
Onda başqa bir köməkçi axtarmağa dəyərmə heç?”  
Dərrakəli Telemax da belə dedi atasına:  
“Adlarını çəkdiklərin ən mötəbər köməkçidir:  
Göydə qərar tutsalar da, onlar bütün fanilərin,  
265 Eləcə də allahların canına çox qorxu salır”.
- Sınaqlardan mətin çıxmış Odissey də cavab verdi:  
“Ares mənim sarayımda cəng işinə başladımı,  
Nikah tələb edənlərlə biz döyüşə girişdikmi,  
Nə Afina, nə də ki, Zevs bir kənardə qala bilməz.  
270 Sən dan yeri qızaranda yola düş düz evimizə,  
Penelopa məftunları dəstəsinə qoşul, dərhal.  
Bir az sonra mən də çoban Yevmey ilə gəlləm ora,  
Gəlləm qoca dilənçitək kirli, cındır bir paltarda.  
Onlar məni təhqir edib, əziyyət də vermiş olsa,



275 Vursalar da, söysələr də, ürəyini sıxmayasan. Ayağımdan tutub məni salon boyu sürüsələr, üstümə şey atsalar da, sən özünü saxla; yalnız Dilə tut ki, onlar belə ağılsızlıq etməsinlər.

Ancaq aqlım çətin kəsir, onlar sözə qulaqa asa,

280 Çünki artıq hamısının ölümləri çatıb daha.

Qoy sənə bir söz də deyim, qəlbən qəbul elə onu,

Pak Afina elə bu an mənə təlqin etdi bunu:

Mən başımı tərpedincə, sən otaqda gözə çarpan Bütün döyüş silahını başdan-başa yığışdırıb,

285 Qaldır birbaş yuxarıya, gözdən uzaq yerdə gizlət. Nikah tələb eləyənlər səbəbini soruşsalar,

Nəvazışlə cavab verib bu sözləri de onlara:

- Mən onları apardım ki, tüstü xarab eləməsin;

Axı onlar Odisseyin vaxtındakı kimi deyil,

290 Hamısını od-ocağın hissi basıb, korlanıblar.

Bir də ki, Zevs Kronion ürəyimə damdırdı ki,

Siz çox içib ölüm-dirim davasına qalxarsınız, Qonaqlığı, elçiliyi burnumuzdan tökərsiniz:

Kef zamanı axı silah öz-özünə çıxır qından! - 295 Ancaq bizim hərəməzə bir qılınc, bir nizə saxla, Döyüşlərə başlayanda əlimizə almaq üçün Hərəməzə mal gönübdən bir qalxan da saxlayarsan. Afinayla Zevs onların kütləşdirər şüurunu.

Qoy sənə bir söz də deyim, qəlbən qəbul elə onu:

300 Əgər mənim oğlumsansa, qanın mənim qanımdansa, Qoy bilməsin evdə heç kəs mənim gəlib çıxdığımı: Qoy nə Laert bilsin bunu, nə donuza baxan Yevmey, Nə evdəki xidmətçilər bilsin, nə də Penelopa.

Bir sən, bir mən imtahana çəkək bütün qadınları.

305 Qullardan da bəzi-bəzi adamları bir sınayaq,

Görək məni, səni sevən, bizdən qorxan hansılardır,

Saymayanlar, pisləməkdən çəkinməyən hansılardır”.

Odisseyin oğlu yenə belə dedi atasına:

“O qədər də çəkməz, ata, özün əmin olarsan ki,

310 Zəiflikdən, acizlikdən çox uzaqdır qəlbim mənim. Ancaq sənin tədbirini biz yerinə yetirərsək,

İnanmıram xeyri ola, - bu barədə yaxşı düşün.

Mülkündəki adamları öyrənmək çox vaxt aparar. Nikah tələb edənlərsə bu müddətdə rahat-rahat

315 Yeyib-içib, nəyimiz var, axırına çıxıb bilər.  
 Qadınları lap indi də yoxlayaraq, bilmək olar -  
 Səni bədnam edən kimdir, kim təmizdir, ismətlidir.  
 Kişilərə gəldikdəsə, çobanların oylağında  
 İmtahana çəkib, indi yoxlamağın vaxtı deyil.  
 320 Zevs işarə edən kimi onları da sınıyanq”.  
 Odisseylə Telemaxın bu haqdaydı söhbətləri.  
 Telemaxı vətəninə qaytararaq gələn kimi  
 Yaxınlaşmaq üzrə idi bu əsnada İtakaya.  
 Dərin körfəz sularına gəmi gedib çatan kimi,  
 325 Onu çəkib çıxardılar qumlu sahil üzərinə.  
 Tez sahilə daşdılar gəmidəki silahları,  
 Klitgilə daşdılar xidmətçilər töhfələri.  
 Telemaxın gəldiyini anasına demək üçün  
 Odisseyin sarayına tez bir qasid göndərildi.  
 330 Dedilər, qoy, Penelopa bilsin - oğlu çöldə qalıb  
 Və əmr edib: qara gəmi tez şəhərə yollansın ki,  
 Penelopa ürəyini üzüb daha ağlamasın.  
 Qasid ilə çoban Yevmey bir-birinə rast gəldilər;  
 Hər ikisi Penelopa üçün xəbər apardı.  
 335 Hər ikisi eyni vaxtda çatdı evə. Kənizlərin  
 Qabağında dayanaraq bu sözləri dedi qasid:  
 “Xanım, sənin əziz oğlun dönüb gəldi İtakaya!”  
 O baş çoban Yevmey isə yaxınlaşıb xanımına,  
 Telemaxın sözlərini lap yavaşdan dedi ona.  
 340 Tapşırığı öz yerinə yetirərək çoban Yevmey  
 Evdən çıxıb getdi çölə - donuzları olan yerə.  
 Penelopa məftunları bu xəbərdən pərtləşdilər.  
 Evdən çıxıb hündür həyəət hasarının o tayında -  
 Darvazanın lap yanında fikrə dalğın əyləşdilər.  
 345 Poliboğlu Yevrimax öz dostlarına belə dedi:  
 “Telemax ən böyük işin öhdəsindən gəlib, dostlar!  
 Biz nağüman olduğumuz bir səfəri başa vurub.  
 İndi gərək qara, qəşəng bir gəmini yola salaq,  
 Təcrübəli avarçılar əyləşdirək o gəmidə,  
 350 Pusqudakı yoldaşları onlar geri çağırırsınız”.  
 O sözünü qurtarmamış, Amfinom bir saz gəminin  
 Dərin liman sularına girdiyini gördü birdən,  
 Dənizçilər avarları və yelkəni yığırdılar.  
 Amfinom bir qah-qah çəkib belə dedi dostlarına:



- 355 “Xəbər vermək lazım deyil, onlar artıq limandadır!  
Ya bir allah xəbər verib, ya özləri görüblər ki:  
Yaxınlıqdan gəmi keçdi, ancaq ona çatmayıblar”.  
Belə dedi. Qalxıb hamı getdi dəniz sahilinə.  
Qumlu sahil üzərinə çıxarıldı həmin gəmi.
- 360 Xidmətçilər gəmidəki silahları daşdılar.  
Tələblilər sonra şəhər meydanına yollandılar.  
Qoymadılar nə qoca, nə gənc onlara yaxınlaşsın.  
Yevpeytoğlu Antinoy bu yığıncaqda nitq elədi:  
“İş xarabdır! Ölümsüzlər bu adamı xilas etdi.
- 365 Bütün günü bizimkilər küləkli dağ zirvəsində  
Durub keşik çəkirdilər. Gün batandan sonra isə  
Yuxumuza haram qatıb, itigedən gəmimizlə Suda üzüb  
Telemaxın pusqusunda dururduq ki, Onu ələ keçirərək,  
nəfəsini kəsək getsin.
- 370 Demə, allah sağ-salamat onu bura yetiribmiş. Gəlin,  
indi fikirləşib onu elə məhv edək ki,  
Bu tələdən yaxasını qurtarmağı bacarmasın.  
O nə qədər sağdır, biz öz arzumuza çatammarıq, Qərar  
qəbul etməkdə çünki artıq kamilləşib.
- 375 Bizə yerli camaatın rəğbəti də azalıbdır,  
Əhalini o, meydana toplamamış olsun gərək. Bilirəm ki,  
yubandıran deyil o bu tədbirini Və acığı soyumamış açıb  
xalqa deyəcək ki,  
Bizim sui-qəsdimizdən necə yaxa qurtarıb o.
- 380 Yəqindir ki, bu sui-qəsd xalqı razı salmayacaq,  
Bəlkə də xalq bizi tamam qovacaqdır bu diyardan, Onda  
gərək İtakadan yad ellərə köçüb gedək.  
Ən yaxşısı budur ki, biz onu şəhər kənarında Ya da  
yolda həlak edib, var-yoxunu zəbt eləyək, 385 Heç bir kəsi  
incitmədən aramızda bölüşdürək.  
Evi isə anasıyla, gedəcəyi ərə qalsın.  
Bu təklifi xoşlamayıb, onun diri qalmasına,  
Vara sahib olmasına əgər hamı tərəfdarsa,  
Onda gərək burdakı bu kef-damağı dayandıraq, 390 Kim  
bacarır, çox şey verib, razı salsın çariçanı. Allahların hökmü  
ilə xanım kimin qismətidir Və kim artıq başlıq verir, qoy ona  
da ərə getsin”. Antinoy bu sözü dedi, qalanları dinmədilər.  
Tək Amfinom onlara üz tutub dedi sözlərini. -

395 Çar Aretin nəslindəndi, Nisin şanlı oğluydu o.  
 Bol taxıllı, göy otlaqlı Dulixidən gəlmiş olan  
 Cavanların başçısıydı. Penelopa Amfinomun  
 Ağıllı söz-söhbətini, idrakını xoşlayırdı.  
 Nikah tələb edənlərə o bu sözlə xitab etdi:  
 400 Telemaxı məhv etməyi mən heç zaman istəməzdim.  
 Çar nəslindən olanları həlak etmək cinayətdir!  
 Əvvəl gərək allahların məramını öyrənək biz.  
 Əgər bizim bu tədbiri Zevs bəyənsə, Telemaxı  
 Mən öldürürəm və hamını bu işə cəlb eləyərəm.  
 405 Allaha xoş getmirsə bu, dinc durmamız məsləhətdir!”  
 Amfinomun təkliflə razılaşdı həmkarları.  
 Tezəcə qalxıb Odisseyin sarayına yollandılar,  
 Evə gircək kreslolar üzərində əyləşdilər.  
 Düşüncəli Penelopa bu vaxt başqa fikrə düşdü -  
 410 Dərhal lovğa məftunlann salonuna endi xanım.  
 Bilirdi ki, Telemaxın qətlinə can atır onlar;  
 Qasid Medont eşidərək qəsdi, xəbər gətirmişdi.  
 Kənizlərlə birgə endi Penelopa gen salona.  
 Qadınların arasında ilahətək gözəl xanım  
 415 Yan otağa gedən yolun payasına söykənərək,  
 Sifətini parıldayan baş şalıyla gizlətdi və  
 Antinoya üz tutaraq çox məzəmmət etdi onu:  
 “Antinoy, sən həm məkrli, həm utanmaz bir adamsan.  
 Burda hamı deyir ki, sən yaşıdların arasında  
 420 Ən ağıllı və natiqsən. Ancaq belə deyilsənmiş.  
 Quduzsanmış! Telemaxı məhv etməyə hazırsanmış!  
 Bilmirsən ki, Zevs arxadır ondan kömək umanlara?  
 Öz dostunun ölümünə susayanlar günahkardır.  
 Qorxub xalqın qəzəbindən atan bura qaçdığını  
 425 Yoxsa yaddan çıxarıbsan? Atan quldur tafoslarla  
 Əlbir olub, ta qədimdən bizimlə dost və müttəfiq  
 Fesprotlar tayfasını soyub, qarət eləmişdi.  
 Xalq qərara gəlmişdi ki, atanı məhv eləsinlər,  
 Olub-qalan varını da müsadirə eləsinlər.  
 430 Qeyzə gəlmiş camaatın qarşısını ərim aldı.  
 İndi onun arvadını alıb, mal və əmlakını  
 Qəsb eləmək, oğlunu da həlak etmək istəyirsən.  
 Bu fikirdən həm sən özün, həm dostların qoy əl çəksin!”  
 Poliboğlu Yevrimaxın belə oldu ona sözü:

- 435 “Sən ey qoca İkarinin aqıl qızı Penelopa!  
Heç narahat olma, səni qoy sıxmasın bu fikirlər.  
Bil ki, sənin əziz oğlun Telemaxa əl qaldıran Adam  
yoxdur, olmayıbdır, sonralar da olmayacaq.  
Nə qədər ki, gözümlə günəş işığına görün - olmaz.
- 440 Qoy sənə bir söz də deyim, öz yerini tutacaq söz:  
Kim ona qəsd edim - desə, tökəcəyəm al-qanını.  
Çünki bir vaxt qalayıxan mərd Odissey, uşaqlıqdan mənə, Dizi  
üstə çox oturdub, qızarmış ət verib mənə, Tünd-qırmızı  
şərab ilə doldurubdur piyaləmi,
- 445 Bax, bununçün Telemaxı mən hamıdan çox sevirəm.  
Burda olan cavanlardan Telemaxa xətər yerməz,  
Allah verən ölümünə qabağını almaq olmaz”.  
Belə dedi. Özü idi ona ölüm hazırlayan.  
Penelopa üst qatdakı otağına çıxıb getdi.
- 450 Pak Afina gözlərini qapayana qədər onun,  
Əziz əri Odisseyi yada salıb ağladı hey.  
Odisseylə Telemaxın yanına şəp qarışanda çatdı Yevmey.  
Onlar yaşı təzə bitmiş bir donuzu boğazlayıb Özlərinə şam  
yeməyi bişirməklə məşğuldular.
- 455 Afina öz çubuğunu toxundurdu Odisseyə;  
Odissey bir an içində ixtiyara döndü yenə.  
Cırıq-cındır paltarlarla örtüdü yenə vücudunu,  
Çünki birdən çoban Yevmey onu görüb tanıyardı Və  
şəhərə qaçardı ki, xanımına xəbər versin.
- 460 Telemax öz çobanını görüb ondan sual etdi:  
“Yevmey, söylə sən şəhərdən nə xəbərlə qayıdıbsan?  
Qatillərim pusqunu tərək edib geri qayıdıblar,  
Yoxsa hələ gözləyirlər ki, mən gəlib keçim ordan?” Çoban  
Yevmey, Telemaxa sənə belə cavab verdin:
- 465 “Yox, bunları soruşaraq öyrənməyə girişmədim.  
Mən şəhərə yollananda fikrim ancaq bu idi ki,  
Tapşırığı tez yerinə yetirərək dönüm geri.  
Yolda səfər dostlarının qasidinə rast gəldim mən. Məndən  
qabaq xanıma o çatdırmışdı bu xəbəri.
- 470 Ancaq sizə öz gözümlə gördüyümü danışaram:  
Mən şəhərdən dönüb Hermes təpəsinə çatır-çatmaz,  
Gördüm iti gedişli bir gəmi girdi isləyə.  
O gəmidə xeyli adam çarpdı mənim nəzərimə.  
Bir də çoxlu qoşaclu nizə ilə qalxan gördüm.

475 Dedim: görən onlardımı? Ancaq bir şey öyrənmədim”.  
Telemax bu əhvalatı eşidincə gülümsədi,  
Atasına baxdı xəlvət. Yəvmey bunu hiss etmədi.  
İşlərini qurtararaq, əyləşdilər şam etməyə,  
Doyanacan yedi hamı, qalmadı bir məğmun olan.  
480 İstədiyi qədər hər kəs yeyib-içib doyan kimi,  
Yatmaq yada düşdü, şirin yuxudan da həzz aldılar.



## ON YEDDİNCİ NƏĞMƏ

- Erkən doğan alsaçaqlı Eos çıxdı qaranlıqdan,  
Allahsifət Odisseyin oğlu qalxdı yatağından.  
Yaraşıqlı səndəlini dərhal geydi ayağına,  
Əlinə çox yaxşı yatan bir nizə də götürdü cəld,  
5 Sonra yola çıxhaçıxda belə dedi Yevmeyə o:  
“Anam məni görsün deyə düz şəhərə gedirəm mən.  
Nə qədər ki, öz gözüylə görməyibdir məni anam,  
Nə acı göz yaşlarını kəsəcəkdir, nə ahını.  
Tapşırıgım budur: sən də bu qocanı apar ora; 10 Qoy  
şəhərdə dilənçilik eləməklə dolansın o,  
Rəhmi gələn orda ona ya mey verər, ya da çörək.  
Gəlmələrin hamısını qəbul edə bilmərəm mən,  
Onsuz da öz dərdim-qəmim lap başımdan aşıb mənim.  
Qonaq bundan inciyərsə, öz işini pisləşdirər.  
15 Danışanda həqiqəti danışmağı sevirəm mən”.  
Ağıl kanı Odissey də ona belə cavab verdi:  
“Sevimli dost, mən özüm də burda qalmaq istəmirəm,  
Orda hər kəs bir sədəqə verər, yəqin, bu qocaya.  
Şəhər yeri dilənçiyə kənd-kəsəkdən daha xoşdur,  
20 Elə yaşda deyiləm ki, burda qalıb çobanların Hər  
əmrinə qulaq asıb, dediyinə əməl edim.  
Yaxşı, sən get, mənə isə Yevmey edər bələdçilik.  
Qoy qızınım odda bir az, qızsın günün işığı da,  
Paltarım da yaxşı deyil; naxoşlalar sübh ayazı.  
25 Axı bayaq dediniz ki, şəhər burdan uzaqdadır”.  
Belə dedi. Öc almağı fikirləşən Telemaxsa Keçib çoban  
həyatindən tez şəhərə yol başladı,  
Elə ki, o rahat, qəşəng evlərinə gəlib çıxdı,  
Nizəsini evin hündür sütununa söykədi tez,  
30 Özü isə dan kandarı adlayaraq keçdi evə.  
Öncə dayə Yevrikleya gördü onun gəldiyini;  
Kreslolar üstə qoyun dəriləri salırdı o,  
Sevincindən ağlayaraq Telemaxa yaxınlaşdı.  
Dalınca da Odisseyin kənizləri axışdılar.



35 Telemaxın gah başından öpdü onlar, gah çiyindənən.  
Afrodita, Artemida yaraşlıqlı Penelopa  
Bir az sonra rahat yataq otağından çıxıb gəldi,  
Gözü yaşlı qucaqladı Telemaxı əllərilə,  
Parıldayan gözlərindən və başından öpüb onun,  
40 Dərqli-qəmli, dalgın halda bu hikmətli sözü dedi:  
“Mənim şirin Telemaxım, demək gəldin! Sən Pilosa  
Gedən gündən inanmırdım bir də səni gözüm görə. Öz  
atanın sorağına düşdün məndən xəbərsizcə. Hərtərəfli  
söylə görüm, nə xəbərlə döndün geri?” Dərrakəli  
45 Telemaxsa ona belə cavab verdi:  
“Ana, məni gəl ağlatma, ürəyimi parçalama,  
Çünki ölüm pəncəsindən yaxam yeni qurtarıbdır.  
Ən yaxşısı budur: get çim, təmiz paltar gey əyninə,  
Kənizlərlə bir yerdə qalx üst qatdakı otağına,  
50 Orda ölməz allahlara hekatomba nəzri vəd et;  
Bəlkə, Zevsin köməyiylə qisas aldıq yağılardan.  
Mən özümlə gətirdiyim qonağı da çağıraraq Burdan  
şəhər meydanına gedəcəyəm İtakanın.  
Öncə sadıq dostlarımla onu yola saldım bura.  
55 Tapşırıdım ki, Pireygilə aparsınlar o qəribi,  
Mən gəlincə Pirey ona layiqincə hörmət etsin”.  
Belə dedi. Penelopa söz tapmadı cavabında.  
Dərhal gedib yuyundu o, sonra təmiz paltar geydi,  
Allahlara vəd etdi ki, düz yüz qurban kəsəcəkdir.  
60 Bəlkə, Zevsin köməyiylə onda qisas-öc alın.  
Telemax da yenə alıb nizəsini çıxdı evdən,  
Çox yırtıcı iki it də qaçdı onun arxasınca.  
Afina da ona nadir bir gözəllik bəxş elədi,  
Telemaxı bu görkəmdə görənləri heyrət aldı. Penelopa  
65 məftunları yığışdılar tez başına.  
Fikirləri bəd olsa da, söhbətləri bəd deyildi.  
Pərəstişkar dəstəsindən ayrılaraq tezliklə o,  
Mentor, Antif və Alifers olan yerə yaxınlaşdı;  
Onlar köhnə dostlarıydı Laertoğlu Odisseyin.  
70 Əyləşdilər. Onlar sorğu-sual verdi Telemaxa,  
Bu vaxt məşhur nizəatan Pirey ora yaxınlaşdı,  
O, şəhərdən keçirərək qonağı da gətirmişdi. Telemax  
öz qonağını görüb ona tərəf getdi.  
Öncə Pirey Telemaxa xitab edib belə dedi:

75 “Telemax, əmr elə, qadın xidmətçilər bizim evdən Menelayın verdiyi o töhfələri daşısınlar”.

Dərrakəli Telemax dərhal cavab verib dedi:

“Pirey, hələ bilmək olmaz bu işlərin axırını.

Nikah tələb eləyənlər öz evimdə məni xəlvət 80 Öldürərək paylaşılar atamın var-dövlətini, Menelayın töhfələri onlara yox, sənə qalsın.

Mən onları məhv edərsəm, o qiymətli töhfələri Bizim evə gətirərsən, sən də, mən də şad olarıq”. Belə deyib yadellini öz evinə apardı o.

85 Abad evə çatan kimi plaşları soyundular,

Qatlayaraq kreslo və kətil üstə qoydu onlar,

Sonra girib hər ikisi vannalarda yuyundular. Çimizzdirib, canlarına kənzilər yağ çəkdi sonra, Axırda da yun plaşla, yumşaq xiton geydirdilər.

90 Sonra gedib hərəsi bir kreslodə tutdu qərar.

Əllərini yumaq üçün kənziz qızıl bir dəstidə Su gətirdi,

gümüş tası qoydu yerə önlərində,

Sonra da bir masa çəkdi gələnlərin qabağına. Mərifətli açarçı da çörək qoydu o masaya,

95 Evdə olan ehtiyatdan neçə cürə yemək verdi. Qapının yan payasına yaxın yerdə kresloya Əyləşərək zərif iplik əyirirdi Penelopa.

Hazırlanmış yeməklərə uzatdılar əllərini.

İstədiyi qədər hər kəs yeyib-içib doyan kimi, 100 Çox ağıllı Penelopa onlara bu sözü dedi:

“Oğlum, qalxım otağıma, yatağıma girim yenə.

Əziz ərim Atridlərlə Troyaya gedən gündən O yatağı gecə-gündüz çəkdiyim ah bürümüşdür,

O yatağı gözlərimdən axan yaşlar suvarmışdır.

105 Odisseyin gəlməyindən əgər xəbər bilirsənsə,

O həyasız məftunlarım gəlməmişdən söylə, oğlum”.

Dərrakəli Telemaksa anasına belə dedi:

“Elə isə, əziz anam, nə var - sənə söyləyəyəm.

Biz Pilosa müdrik Nestor sarayına getdik öncə. 110 CЈca damlı evində o, məni yaxşı qəbul etdi.

CЈzun sürən bir səfərdən qayıdaraq yeni gəlmiş Öz

sevimli övladını ata necə qarşılasa,

Nestor, bir də oğulları məni elə qarşıladı.

Nestor dedi, Troyadan ayrılalı, Odisseyin

- 115 Ölməsindən, qalmasından heç bir xəbər eşitməyib,  
Spartaya - mərd nizədar Menelayın paytaxtına  
Getmək üçün mənə möhkəm gərdunəylə at verdi o.  
Arqiv qızı Yelenanı Spartada gördüm, ana.  
O gözəlçün çox arqivli və troyan getdi bada.
- 120 Məni görcək Atreyoğlu mərd Menelay soruşdu ki,  
Lakedemon diyarına nə məqsədlə gəlmişəm mən.  
Heç bir şeyi gizlətmədən həqiqəti açıb dedim.  
Çar Menelay onda mənə bu sözlərlə cavab verdi:  
“Necə yəni Odisseytək mərdin zifaf yatağına
- 125 O cür miskin yaramazlar sahib olmaq istəyirlər!  
Bu iş ona bənzəyər ki, körpə-körpə balasını  
Yatırdıb şir kahasında otlamağa gedə maral.  
Yaşıl otlu düzənlərdə, dərələrdə vaz atırkən  
Qüdrətli şir birdən-birə yuvasına dönüb gələ.
- 130 Onda körpə balaların və maralın vay halına!  
Odissey də o gəncləri belə qırıb-çatacaqdır.  
Ey Zevs ata, ey Apollon, ey ilahə pak Afina!  
Lesbosdakı qüdrətilə qayıdaydı kaş Odissey!  
Lesbosda o Filomelid pəhləvanı qaldıraraq
- 135 Yerə elə bərk çırpdı ki, axeylilər fərəhləndi.  
O zamankı Odisseylə qarşılaşsa namizədlər,  
Ömürləri gödək olar, toyları da vaya dönər.  
İndi bilmək istədiyən suala da cavab verib,  
Heç bir şeyi gizlətmədən açıb sənə söyləyəyəm.
- 140 Falçı dəniz qocasından eşitdiyim bir xəbəri  
İndi sənə danışaram tamam yerli-yerində mən.  
Odisseyi bir adada əzab çəkən görüb qoca,  
O adada onu zorla dustaq edən Kalipsodur.  
Öz yurduna heç vəchlə qayıdammır pak Odissey.
- 145 Gur dalğalı dənizləri qət eləyib keçmək üçün  
Nə yoldaşı var, nə də ki, çoxavarlı gəmissi var.  
Bəli, məşhur nizəatan mərd Menelay belə dedi.  
Bu xəbəri bilib döndüm. Səmt küləyi əsdirərək,  
Ölümsüzlər köməkləşib məni evə çatdırdılar”.
- 150 Anasının ürəyini titrətdi bu sözlərlə o,  
Bundan sonra allahsifət Feoklimen qalxıb dedi:  
“Odisseyə hər cəhətdən layiq olan nəcib qadın!  
Bunu lap az adam bilir. Eşit mənim dediyimi,  
Heç bir şeyi gizlətmədən, düzü nədir, danışırım.



- 155 And içirəm ulu Zevsə, and içirəm bu süfrəyə,  
 And içirəm Odisseyin bu qonaqcıl ocağına Ki, Odissey  
 İtakada - bu an doğma yurdundadır,  
 Ya əyləşib, ya yol gedir, məlumata qulaq asır,  
 Bu həyasız aşıqləri məhv etməyə hazırlaşır.
- 160 Biz gəmidə İtakaya gələn zaman bir quş bunu  
 İşarəylə xəbər verdi, mən də dedim Telemaxa”.  
 Çar arvadı Penelopa ona belə cavab verdi:  
 “Qonaq, sənin dediklərin tutsa əgər öz yerini,  
 Məndən çox-çox hörmət görüb, çox muştuluq alarsan sən.
- 165 Onda sənə rast gələnlər “nə xoşbəxtidir!” - deyəcəklər”.  
 Penelopa o qonaqla belə söhbət edirdilər.  
 Penelopa məftunları bu vaxt evin qabağında Nizə ilə, disk  
 ataraq əylənməyə məşğuldular.  
 Bu meydanda onlar hər gün həyasızlıq edərtilər. *no* Nahar  
 vaxtı gəlib çatdı. Heyvanları hərgünkütək Naxırçılar təmənnalı  
 gənclər üçün gətirdilər.  
 Bu həyasız cavanların rəğbət, hörmət bəslədiyi,  
 Bir oturub-durduqları qasid Medont belə dedi:  
 “Ey cavanlar, siz o ki var oynadınız, əyləndiniz,
- 175 Daha bəsdir, gedək evə; birgə nahar hazırlayaq,  
 Çünki nahar yeməyini gecikdirmək yaxşı deyil”. Penelopa  
 məftunları sözbə baxıb tez qalxdılar.  
 Rahat evə girən kimi plaşları soyunaraq,  
 Qatlayıban kreslo və kətil üstə qoydu onlar.
- 180 Yağlı qoyun-keçiləri, kök və iri donuzları Yağlı-piyli inəkləri  
 boğazlayıb namizədlər Doğradılar nahar üçün. Odisseylə  
 çoban Yevmey Bu vaxt şəhər səfərinə hazırlığa başlamışdı.  
 O baş çoban Yevmey sözbə başlayaraq belə dedi:
- 185 “Qərib qonaq, sahibimin buyruğunca sən şəhərə  
 Günü bu gün getməlisən. Amma mənə qalsa idi,  
 Burda qalıb heyvanların üzərində göz olardın.  
 Ancaq ağa buyruğundan çıxmaq olmaz. Danlar məni, Axı  
 ağa məzəmməti çox da xoşa gələn olmur.
- 190 Di gəl gedək. Vaxt tez keçdi. Çox çəkməz ki, axşam olar,  
 Axşam çağı olanda da hava yaman soyuqlaşır”.  
 Çox ağıllı Odissey də belə cavab verdi ona:  
 “Anlayıram. Elə mən də bu barədə düşünürdüm,  
 Yaxşı, gedək. Qabağa düş. Dilənərək gəlirəm mən də.

195 Varsa hazır dəyənəyin, ver - o, mənə dayaq olsun,  
 Axı özün deyirdin ki, şəhər yolu sürüşkəndir”.  
 Belə deyib asılıqanı ipdən olan, dəlmə-deşik Və  
 yamaqlı heybəsini çiyini üstədən aşırıdı o,  
 Öz ürəyi istəyən bir əsa verdi Yevmey ona,  
 200 Ağa ilə bələdçilik edən Yevmey düşdü yola;  
 Çobanlarla itlər qaldı mal-qaranı qorumağa.  
 Söykəndiyi əsasıyla, köhnə yırtıq paltarıyla  
 Laertoğlu yaşı ötmüş dilənçiyə oxşayırdı. Çala-  
 çuxur, daşlı yolla aşağıya endi onlar,  
 205 Daş divarlı, şəffaf sulu bir quyuya rast gəldilər;  
 Suyu bütün şəhərlilər bu quyudan aparırdı,  
 İtak, Nerit və Poliktor düzəltmişdi bu quyunu.  
 O quyunun dörd bir yanı qaraqovaq meşəsiydi, Suyu  
 isə yuxarıdan - bir qayadan süzülürdü. Yuxarıda  
 210 məbəd vardı - pərilərin şərəfinə;  
 Yolçu ona nəzir verib, sonra yola düzəlirdi.  
 Elə burda gəlib çatdı Melanfi o yolçulara, - Gənc  
 ağalar yesin deyə kök keçilər aparırdı. Melanfiyə iki  
 başqa köməkçi də qoşulmuşdu. Yolçuları görəndə  
 215 kimi, o təhqirli sözlər dedi,  
 Bu sözlərlə Odisseyin qəlbini bərk yaraladı:  
 “Bax, bir əclaf bələdçilik edir başqa bir əclafa!  
 Allah elə hər bir kəsi öz tayına rast gətirir!  
 Bu səfili hara belə aparırsan, çoban Yevmey?  
 220 Bu cansıxan, bu qab dibi yalamağı sevən qoca Çox  
 qapıda sülənəcək; topladığı töhfə isə Nə qılınctır, nə  
 də qazan, - çörək qırıq-quruğudur. Sən ver onu,  
 bizim həyat-bacamıza keşik çəksin, Mala baxsın,  
 çəpişlərə şöy budaqlar daşısın hey, Ayrına bəlkə  
 225 keçi ayağı da ala bildi.  
 Amma onun pis peşədən çıxır başı, iş xoşlamır.  
 Adamlara yaxınlaşıb əl açmaqdan xoşu gəlir,  
 Sədəqəylə doyurmağa cəhd eləyir boş qarnını.  
 Bir söz deyim, bil ki, bu söz tutacaqdır öz yerini:  
 230 Allahsifət Odisseyin sarayına düşsə yolu,  
 Kürsüləri üzərinə yağdıracaq namizədlər;  
 Qabırğa və kəlləsini tamam şil-küt edəcəklər!” Bunu  
 deyib Odisseyə bir təpik də vurdu o gic;  
 Öz yoluna davam etdi, sarsıtmadı zərbə onu.



- 235 İki fikir tərəddüdə saldı bu dəm Odisseyi:  
Əlindəki ağaclamı vurub candan etsin onu,  
Yoxsa göyə qaldıraraq başı üstə vursun yerə.  
Ancaq dözüb səbir elədi, Yevmey isə Melanfiyə Söyüb,  
sonra əllərini qaldıraraq dua etdi:
- 240 “Siz ey bulaq pəriləri, ey Zevsin qız övladları!  
Mərd Odissey əgər sizin adınıza çəpiş budu,  
Quru budu yandırılıbsa, rədd etməyin xahişimi!  
O qayıtsın; onu bura çatdırınsız ölümsüzlər!  
O qayıtsa səndə olan bu qürrəni dağıdardı,
- 245 Bu qürrədir səni hər gün İtakaya sürükləyən.  
Sürününsə axırına çıxır fərsiz çobanların”.  
Belə cavab verdi keçə sürüsünün baş çobanı:  
“Gör bir nələrlər çərənləyir bu sərt köpək, bu fitnəkar! Bircə  
dayan, bu yaxında bir gəmiyə mindirərək 250 İtakadan uzaqlarda  
səni qultək satacağam.  
Telemaxı ya Apollon oxla vurub öldürəydi,  
Ya da əyan oğulları tökəydilər al-qanını;  
İtkin düşmüş atasının yolu ilə yollanaydı!”  
Belə deyib yeyinlədi, Odisseygil qaldı dalda.
- 255 Melanfi tez gedib çatdı Odisseyin sarayına,  
Zala girib subaylarla bir süfrədə əyləşdi o;  
Onu sevən Yevrimax da qarşısında əyləşmişdi. Xidmətçilər  
bir parça ət qoydu onun qabağına,  
Yesin deyə, açarçı da çörək qoydu masa üstə.
- 260 Bir az sonra Odisseylə çoban Yevmey gəlib çatdı; Yaxınlıqda  
dayandılar. Forminq səsi eşitdilər.  
Oxumağa hazırlaşan Femiyyədi onu çalan.  
Odissey öz çobanının əllərindən tutub dedi:  
“Çoban Yevmey, Odisseyin qəşəng evi, yəqin, budur! 265  
Bu qədər ev arasında onu tapmaq çətin deyil.  
Burda hər şey yerindədir. Həyəət tamam hasarlanıb, Qoşa  
taylı darvazası möhkəmdir nə qədər desən,  
Nə sındırmaq mümkündür bu darvazanı, nə də yıxmaq.  
Görürəm ki, çoxdur sayı bura qonaq gələnlərin,
- 270 Qızarmış ət iyi gəlir, forminq səsi eşidilir.  
Axı bütün məclislərə forminq bəzək yaranıbdır.  
Çoban Yevmey, Odisseyə sənə belə cavab verdin:  
“Dediklərin tamam düzdür, sən hər işdə ağıllısan.  
İndi gərək fikirləşək: bundan sonra neyləyək biz?”

275 İstəyirsən sən daxil ol rahat, qəşəng evə öncə,  
 Məftunların dəstəsinə qarış, mənsə burda qalım.  
 İstəyirsən sən burda qal, mən əvvəlcə daxil olum. Ancaq  
 burda çox ləngimə, birdən görün olar səni,  
 Bir şey atar, ya da döyər. Bax, bu haqda bir fikirləş”.  
 280 Sınaqlardan mətin çıxmış Odissey də ona dedi:  
 “Anlayıram. Elə mən də bu barədə düşünürdüm.  
 Əvvəl sən gir. Burda qalıb mənsə bir az gözləyəyəm.  
 Mənə çox şey atılıbdır, çox döyülüb-söyülmüşəm.  
 Mənim canım dözümlüdür. Həm davada, həm dənizdə  
 285 Yaman günə alışımsam; qoy biri də artıq olsun.  
 Amma aclıq yaman dərdədir, yalnız onu yenmək olmur,  
 Az fəlakət gətirməyib adamların başına o.  
 Adıq dərdi insanlara möhkəm gəmi düzəltdirib, Coşqun  
 dəniz sularında yağılara qan uddurur”. Odisseylə çoban  
 290 Yevmey belə söhbət edirdilər. Odisseyin Arqus adlı iti  
 qapı yanında idi;  
 O başını qaldıraraq şəkldi cüt qulağını.  
 Odissey öz əllərilə yemləyərdi həmin iti,  
 Troyaya gedən gündən it də qaldı ov etməkdən. Gənclər  
 295 onu maral, keçi, dovşan üstə aparardı,  
 İndi yoxdu sahibinin nəzərləri üzərində.  
 Arqus qapı yanındakı peyinlikdə uzanmışdı,  
 İnek, qatır peyinliyi tərə kimi qalanmışdı.  
 Qullar ağa tarlasına aparmalı idi onu,  
 300 İt gənəsi bürümüşdü peyinlikdə yatan iti.  
 Arqus birdən hiss elədi Odisseyin gəldiyini,  
 Quyruğunu bulayaraq, tez şəkldi qulağını,  
 Ancaq gücü çatmadı ki, sahibinə tərəf gedə.  
 Odissey gözücu baxıb göz yaşını sildi xəlvət.  
 305 İstəmədi Yevmey görsün və tələsik sual etdi: “Qəribədir,  
 Yevmey, peyin üzərində yatan bu it Yaraşlıq itdir.  
 Ancaq bunu deyə bilmərəm ki,  
 Qaçışı da özü kimi bir vaxt gözəl olub, ya yox?  
 Bəlkə də, o, ağasının süfrəsində hey yalmanan,  
 310 Görkəminə görə evdə saxlanılan itlərdənmiş?”  
 Çoban Yevmey, sənə ona cavab verib belə dedin:  
 “Sahibi çox uzaqlarda ölmüş olan bu köpəyin Yaraşığı  
 və cəldliyi hələ qalmış olaydı kaş!  
 Odisseyin Troyaya getdiyi vaxt sən bu iti



- 315 Görmüş olsan, çeviklik və qüvvətinə mat qalardın!  
 Heç bir meşə yırtıcısı ondan qaça bilməyirdi,  
 İy anlayıb ov izinə düşməkdə də birinciydi.  
 İndi tamam əldən düşüb, sahibi də harda isə Ölüb gedib.  
 Kənizlərsə əhəmiyyət vermir ona.
- 320 Əgər qul öz ağasının hökmünü hiss eləmirsə,  
 İşləməyə olan şövqü bircə anda sönüb gedir.  
 Açıq gözlü Zevs insanı qul halına salan zaman Onun əsil  
 qiymətinin yarısını alır geri”.
- Belə deyib yaraşlıq, rahat evə girdi Yevmey, - 325  
 Namizədlər toplaşdığı geniş zala daxil oldu.  
 Düz iyirmi ildən sonra sahibini görən iti Qara bəxti qara  
 ölüm ağuşuna atdı birdən...  
 Yevmeyi ən əvvəl görən allahsifət Telemaxdı,  
 Onun evə girdiyini görən kimi gənc ağası 330 Tez başını  
 tərpedərək dəvət etdi öz yanına.  
 Kətil çəkib əyləşdi o. Namizədlər qonaqlığa Toplaşanda o  
 kətildə ətpaylayan əyləşərdi.  
 O kətili Telemaxın masasının lap önündə Yerə qoyub  
 ağasıyla qabaq-qənşər əyləşincə,
- 335 Carçı ona ət də verdi, səbətdəki çörəkdən də.  
 Bir az sonra Odissey də daxil oldu həmin zala,  
 Yaşı ötmüş dilənçiyə oxşayırdı o görkəmcə,  
 Əsa ilə yeriyirdi, cır-cındırın içindəydi.  
 Gəlib göyrtüş çərçivənin kandarında əyləşərək,
- 340 Kürəyini qapının sərv payasına yarışdırdı.  
 Xarrat onu bir vaxt yonub, qaytanla da düzəltmişdi. Mərd  
 Telemax Yevmeyə gen səbətdən bir bütöv çörək, Bir də iki  
 əl tutumu qədər bişmiş ət verərək Dilənçiyə aparmağı əmr  
 eləyib belə dedi:
- 345 “Al bunları qonağa ver; özünə də de ki, tez-tez Subaylara  
 yanaşaraq hər birindən pay istəsin. Utancaqlıq adamların  
 ən yaramaz yoldaşdır!”  
 Yevmey əmrə qulaq asıb Odisseyə tərəf getdi, Qarşısında  
 dayanaraq bu qanadlı sözü dedi:
- 350 “Qonaq, bunu göndərərək Telemax ərz elədi ki, Subaylara  
 yaxınlaşıb tez-tez ehsan istəyəsən.  
 Dedi: həya yoxsulların ən yaramaz yoldaşdır”.
- Çox ağıllı Odissey də Yevmeyə bu sözü dedi:  
 “Ey ulu Zevs! Xoşbəxtliyi Telemaxdan əsirgəmə!



355 ürəyində nə arzusu varsa, ona çatdır onu!”  
 Belə deyib ikiəlli aldı oğul payını o,  
 Qoydu ayaq ucundakı köhnə-köşkül heybəsinə.  
 O yeməyə başlayanda, ucaldı xoş nəğmə səsi,  
 O yeməyi qurtaranda, müğənni də susub durdu.  
 360 Penelopa məftunlan zalda hay-küy qaldırdılar.  
 Bu arada Odisseyə yanaşaraq pak Afina Tapşırırdı ki,  
 subaylara yaxınlaşıb pay istəsin;  
 Bu minvalla rəhmdillə rəhmsizi seçə bilsin.  
 Aman vermək istəmirdi Afina heç birisinə.  
 365 Dilənməyə sağ tərəfdən başlayaraq mərd Odissey,  
 Təcrübəli dilənçitək əl uzatdı hər birinə.  
 Təəccüblə baxıb ona subaylar pay verirdilər. Bir-  
 birindən sorurdular: bu kimdir və hardan gəlib?  
 Birdən çoban Melanfi bu suallara verdi cavab:  
 370 “Ey xanımla evlənməyə namizədlər, qulaq verin:  
 Bu yadelli dilənçini sizdən əvvəl mən görmüşəm.  
 Onu bizim yanımıza çoban Yevmey gətiribdir, Ancaq  
 əsil-nəsəbini sizə deyə bilmərəm mən”.  
 Belə dedi. Antinoy bərk töhmətlədi donuzçunu:  
 375 “Söylə görüm, bunu niyə gətiribsən bu şəhərə?  
 İtakada yoxsa azdır ev-əşiksiz avaralar,  
 Yoxsa azdır zəhlətökən, qabyalayan dilənçilər?  
 Sahibinin sərvətinə bunca adam daraşmışkən,  
 Sən az bilib birini də dəvət edib gətirmisən?”  
 380 Çoban Yevmey, Antinoya sənsə belə cavab verdin:  
 “Əsilzadə ola-ola, Antinoy, çox pis danışdın!  
 Özün düşün: əlindən bir iş gəlməyən müsafiri,  
 Xeyirverməz bir adamı kim evinə dəvət edər?  
 Falçıları, həkimləri, məharətli xarratları,  
 385 Xoş nəğməli müğənnini dəvət edir bizdə hər kəs;  
 Bunlar dəvət edilirlər dünyanın hər guşəsində.  
 Dilənçini dəvət edən kimdir ki, xərc çəkə ona? Xanım  
 ilə evlənməyə namizədlər arasında Odisseyin  
 qullanna, şəxsən mənə sən çox sərtsən. Mə qədər ki,  
 390 dərrakəli Telemaxla, ağıl kanı Penelopa bu evdədir,  
 sözün mənə kar eləməz”. Dərrakəli Telemax da  
 Yevmeyə bu sözü dedi:  
 “Daha bəsdir, sus, bu qədər uzunçuluq eləmə, sus!  
 Bilirsən ki, Antinoy çox sevir qaba danışmağı,



395 Savaşmağı, özgəsini savaşa sövq eləməyi”.

Bundan sonra Antinoya bu qanadlı sözü dedi: “Antinoy, sən ata kimi mənə qayğı göstərirsən.

Fikrin budur bu qonağı xoşagəlməz sözlər ilə Öz evimdən qovum çölə. Allah, bizi bundan qoru!

400 Könlün hər nə istəyir, - ver; heyfim gələnlə deyil mənim. Hətta xahiş eləyirəm. Nə anamdan çəkin, nə də Odisseyin sarayında ömür sürən könlərdən.

Lakin sənün ürəyindən keçən başqa bir fikirdir: Almaqda çox tamahkarsan, verməkdəsə əlin yoxdur”. 405 Belə dedi.

Antinoy da belə cavab verdi ona:

“Bu nə sözdür, danışırısan, ay boşboğaz, quduz dəli! Hər namizəd bu qədər pay versə ona tamam üç ay Bu qarıya hərlənməyə cəsərətini çatmaz onun”.

Bunu deyib üstünə ağ ayağını uzatdığı

*410* Bir kürsünü masa altdan alıb onu hədələdi.

Qalan bütün məftunlarsa ətlə çörək verib onun Heybəsini doldurdular. Axeylilər verdikləri Nemətlərdən yemək üçün astanaya qayıdarkən Antinoya yaxınlaşıb belə dedi mərd Odissey:

415 “Dost, sən də ver; sən bu yerdə sonuncu yox

Birincilər səfindənsən. Görkəmindən çarlıq yağır.

Buna görə sən hamıdan çox sədəqə verməlisən;

Mən də səni gen dünyanın hər yerində tərifləyirəm.

Bir zamanlar mənə dəxi qəşəng, rahat evim vardı,

420 Varlı, xoşbəxt yaşayırdım, qərirlərə əl tuturdum,

Qərib hər kim olur olsun razı yola salırdım mən. Qullarım da çoxdu, insan övladını xoşbəxt edən,

Onu zəngin adlandıran başqa varım-dövlətim də. Nəyim vardı, məhv etdi Zevs. Yəqin, belə istəyirmiş.

425 Bundan başqa, uzaq yolda tələf olub gedim deyə Piratlarla

məni Misir səfərinə sövq elədi.

İkiqyruq gəmiləri Misir-çayda saxlatdırıb Onları çay

sahilinə çıxartmağı əmr elədim,

Dedim: qalib özləri də gəmilərə göz olsunlar,

430 Müşahidə qülləsinə gözətçilər çıxsın dedim.

Amma ki, bu gözətçilər güclərinə güvənərək,

Misrin barlı düzlərini talayaraq boş qoydular,

Kişiləri qırıb, arvad-uşağını qul etdilər.

Bağırtdı və haray səsi düz şəhərə gedib çatdı,

- 435 Misirlilər eşidib bu səsi, gəldi səhər tezdən, Silahlanmış  
 piyada və atlılarla doldu çöllər.  
 Yolçuların ürəyinə qorxu saldı Şimşəksaçan. - Heç  
 birisi düşmənlə üz-üzə gəlmək istəmədi,  
 Hər tərəfdən hədələdi bizi ölüm təhlükəsi.
- 440 Yolçuların bir qismini tunc qılıncdan keçirdilər,  
 Bir qismini diri tutub işlətməyə apardılar,  
 Məni isə İsa oğlu Dmetora bəxş etdilər.  
 O, qüvvətli Kipr hakimi olub, Misrin qonağıydı.  
 Kiprdə çox bəla çəkib, axır gəldim çıxdım bura”.
- 445 Antinoy bərk qışqıraraq Odisseyə belə dedi: “Qonaqlığı  
 burnumuzdan tökmək üçün gəlibsən sən! Mənə yaxın  
 gəlmə! Çəkil məclisin düz ortasına.  
 Yoxsa elə vurram səni, Misirlə Kipr yaddan çıxar!  
 Sənin kimi zəhlətökən bir dilənçi görməmişəm.
- 450 Sən hamıya yaxınlaşıb, bir yığın da pay alırsan.  
 Özlərinin malı deyil, heyifləri gəlsin ona,  
 Yad malıdır; özü də ki, nə həddi var, nə hesabı!”  
 Antinoydan uzaqlaşdı belə dedi Odisseyə də:  
 “Sənin qəlbin demə tamam əksi imiş zahirinin!
- 455 Öz evində duz istəyən olsa, duz da verməzsən sən. Əlin  
 altda xeyli çörək ola-ola, yad malından Bircə parça  
 verməməyin mənə, bunu sübut edir!” Belə dedi.  
 Antinoy da daha artıq qəzəblənib Hirsli-hirsli baxıb  
 ona, bu qanadlı sözü dedi: “Görürəm ki, öz xoşunla
- 460 zaldan çıxan deyilsən sən! Təhqirə də yol verirən,  
 söyüşə də yol verirən!” Bunu deyib bir kürsünü qapıb  
 atdı Odisseyə,  
 Sağ çiyindən dəydi, lakin yerindən də tərپənmədi,  
 Dayandı bir qaya kimi, sarsıtmadı zərbə onu.
- 465 Öc almağı düşünərək, baxıb yalnız baş buladı.  
 Tezəcə dönüb astanada əyləşərək, ağzınacan Dolmuş  
 olan heybəsini yerə qoyub belə dedi:  
 “Xanım ilə evlənməyə namizədlər, qulaq verin!  
 ürəyimdən keçənləri istəyirəm deyəm sizə!
- 470 Bəyaz yunlu qoyununu, inəyini yağılardan Qoruyarkən  
 döyülərək kötək yeyən mal sahibi Nə canında ağrı  
 duyar, nə də giley-güzar edər. Antinoysa məni qarnım  
 ac olduğu üçün vurur.  
 Məlun aclıq nə bəlalər gətirməyib başımıza!



- 475 Erinnilər və allahlar havadarsa yoxsula da,  
 Arzum budur Antinoyun vaya dönsün toy-büsatı!”  
 Yevpeytoğlu Antinoy da ona belə cavab verdi:  
 “Ey yadelli, ya dinməz ye çörəyini, ya dur rədd ol!  
 Yoxsa gənclər yapışaraq əlindən və ayağından,  
 480 Dışarıya atıb səni qırarlar sür-sümüyünü!”  
 İnciyənlər az olmadı Antinoyun sözlərindən.  
 Təkəbbürlü cavanlardan bəziləri belə dedi: “Antinoy,  
 sən bu bədbəxti nahaq yerə incidirsən.  
 O, göydəki allahlardan biridirsə, öləcəksən!”  
 485 Ölümsüzlər qərib kimi gəzir bizim şəhərləri;  
 Hər görkəmə, şəkələ girib göz qoyurlar insanların  
 Təkəbbürlü olanına, ədalətli olanına”.  
 Cavanlar bax belə dedi, ancaq ona kar etmədi.  
 Atasının döyülməsi Telemaxın ürəyini 490 Ağrıtsa da, göz  
 yaşını mətanətlə saxladı o,  
 Öc almağı düşünərək baxıb dinməz baş buladı.  
 Yadellinin döyülməsi sədəsini eşidincə Düşüncəli Penelopa  
 kənzilərə belə dedi: “Sərrastvuran Apollonun oxuna rast  
 gəlsin onu!” 495 Yevrinoma açarçı da belə dedi xanımına:  
 “Öz yerinə yetəydi kaş etdiyimiz bu qarğışlar:  
 Bu qudurmuş zadəganlar sabaha sağ çıxmıyadı!”  
 Zəkavətli Penelopa açarçıya belə dedi:  
 “Anacığım, onlar bədxah və nifrətə layiqdirlər.  
 500 Antinoysa içlərində qara ölüm Kerasıdır.  
 Zalda hansı bir qəribsə yanaşıb hər zadəgana Bir az  
 yemək xahiş edir, ehtiyacı vardır, yəqin,  
 Boş çantası dolanadək hamı ona yemək verdi.  
 Tək Antinoy kürsü atıb vurdu onu sağ çiyindən!”  
 505 Xanım yataq otağında kənzilərlə söhbətdəykən,  
 Allahsifət mərd Odissey zalda nahar eləyirdi.  
 Mərd Yevmeyi çağıraraq Penelopa belə dedi:  
 “Əziz Yevmey, get yadelli o qonağı bura çağır,  
 Burda onu danışdırıb xəbər almaq istəyirəm:  
 510 Bəlkə, mətin Odisseydən bir şey bilir, yaxud görüb.  
 Görkəmindən bilinir ki, dünyagörmüş adamdır o”.  
 Çoban Yevmey, cavabında sənə ona belə dedin:  
 “Xanım, əgər məftunların bu səs-küyə son versələr,  
 O qərib öz söhbətilə səni xoşhal eləyərdi.

515 Öz daxmamda tamam üç gün onu qonaq saxlamışam, O  
gəmidən qaçan kimi düz yanıma gəlib mənim.  
Öz başına gələnləri ancaq deyib qurtarmayıb. Allahların  
nəgmə təlim elədiyi xanəndənin Ürəkləri valeh edən,  
könül açan nəgməsini Dinləməkdən insan necə  
520 doymayırsa, mən də elə Heyran-heyran dinləmişəm bu  
qərribin söhbətini. Atamızdan keçib, deyir, Odisseylə  
mənə dostluq.  
O, Kritdə - Minos nəslə vətəninə doğulmuşdur.  
Çox bəlalər çəkə-çəkə buraya da ordan gəlib.  
525 Deyilənə görə burdan o qədər də uzaqda yox, Fesprotlar  
diyarıdır düşdüğü yer Odisseyin.  
Bol töhfəylə yola çıxıb ordan bura gələcəkdir”. Zəkavətli  
Penelopa Yevmeyə bu sözü dedi:  
“Sən özünü çağır onun, qoy yaxından görsün gözümlə.  
530 Məftunlarım ya sarayın qabağında, ya da evdə Kef  
çəkməyə məşğul olsun. Niyə də kef çəkməsinlər?  
Hamısının çünki evdə toxunulmaz durur malı.  
Çörəyini, şərabını evdəkilər yeyir yalnız,  
Özlərisə hər gün bizim evimizə soxularaq,  
535 Yağlı keçi, qoyun, cöngə boğazlayıb tıxayırlar,  
İçilən saf şərabın da nə həddi var, nə ölçüsü.  
Hər nə var - məhv eləyirlər. Evimizdə Odisseytək Kişi  
olsa məlunlardan qoruyar bu var-dövləti.  
Kaş o yenə qayıdaydı doğma yurdu İtakaya,  
540 Oğlu ilə birləşərək xainlərdən öc alaydı!”  
Telemaxın asqırtısı eşidildi elə bu vaxt,  
Bütün evi tutdu səsi. Penelopa güldü buna Və Yevmeyə  
üz tutaraq bu hikmətli sözü dedi:  
“Durma, Yevmey, yadellini tez yanıma çağır, gəlsin!  
545 Görmürsənmi dediyimi təsdiq etdi bu asqırıq!  
Demək axır nəfəsidir bu insafsız subayların,  
Heç birisi ölümdən öz yaxasını qurtarammaz.  
Qoy bir söz də deyim sənə, yaxşı-yaxşı saxla yadda:  
Sözlərinin düzlüyünə inanarsam o qərribin,  
550 Məndən qəşəng xiton, pləş, başqa paltar alacaqdır”. Bu  
sözləri eşidincə Odisseyə yaxınlaşıb Çoban Yevmey  
ağasına bu qanadlı sözü dedi:  
“Qonaq, səni Penelopa öz yanına dəvət edir;  
Xanım tamam əllərini üzübsə də öz ərindən,



- 555 Yenə ondan xəbər bilmək arzusuyula vurur qəlbi.  
 Əgər sənin sözlərinin düzlüyünə inanarsa,  
 Sənə ən çox gərək olan xiton, plaş verəcəkdir.  
 Yeməyini isə yenə qapı-qapı dolaşaraq Camaatdan  
 yığacaqsan, kim nə istər, onu verər”.
- 560 Dözümü çox Odissey də belə dedi o çobana:  
 “İkarinin aqıl qızı Penelopa üçün Yevmey,  
 Bildiyimi danışaram, heç bir şeyi gizlətmərəm.  
 Odisseylə bir dərdliyik, çoxdur ondan deyəcəyim.  
 Bu qudurğan namizədlər çəkindirir məni lakin:
- 565 Onlardakı həyasızlıq yerə-göyə sığan deyil!  
 Elə bu gün heç bir kəsi incitmədən dolaşırkən  
 Bax bu adam var gücüylə sağ çiyimdən vurdu mənim.  
 Nə Telemax imdadıma çatdı mənim, nə başqası.  
 Get xanıma xəbər ver ki, həddən artıq tələssə də,  
 570 Gün batana qədər dözüb gözləsin öz otağında.  
 Onda ocaq kənarında söyləyəyəm xoş xəbəri.  
 Bir də özün bilirsən ki, əynim-başım tökülübdür,  
 Bunun üçün mən ki əvvəl səndən xahiş eləmişəm”.  
 Belə dedi. Çoban bunu eşidincə çıxıb getdi.
- 575 O qapıdan girən kimi Penelopa xəbər aldı:  
 “Tək gəlirsən, Yevmey? Niyə bəs gəlmədi o yadelli?  
 Ya çəkinir, ya bu evdə görünməkdən həya edir.  
 Cİtancaq yurd-yuvasızın ağır keçər güzəranı”.  
 Çoban Yevmey xanımına sənsə belə cavab verdin:
- 580 “O çox düzgün cavab verdi. Abırsızdan abırını  
 Qoruyan hər müdrək adam ancaq belə cavab verər:  
 Gün batana qədər onu gözləməyi tapşırıdı o.  
 Xanım, sənin özünçün də qərib ilə tək oturub Söhbət  
 etmək, sözlərinə qulaq asmaq yaxşı olar”.
- 585 Düşüncəli Penelopa ona belə cavab verdi:  
 “Kim olursa olsun qərib, dedikləri ağıllıdır.  
 Yer üzündə, ölməlilər arasında bunlar kimi Həyasızlıq və  
 cinayət törədənlər az tapılar”.  
 Belə dedi. Yevmey isə deyəcəyi sözü deyib 590 Gənc  
 əyanlar yığnağına qarışdı bir an içində.  
 Başqaları eşitməsin deyə bir az əyilərək,  
 Bu qanadlı sözlərini Telemaxa pıçıldadı:  
 “Dost, mən gedim donuzlara, mal-qaraya bir baş çəkim,  
 Sən də burda - öz evində bu qəribdən muğayat ol.

595 Ancaq əwəl özün haqda düşün, bir iş baş verməsin: Bu  
adamlar arasında bədxahların az deyildir.  
Bizə bəla törətməmiş Zevs alaydı canlarını!” Dərrakəli  
Telemaksa ona cavab verib dedi:  
“Ata, sözün çin olacaq. Ancaq əwəl ye, sonra get. 600  
Dan sökəndə qurban üçün mal gətirib gəlməlisən. Allahların  
köməyilə buranı mən yola verrəm”.

Belə dedi. Yevmey rahat kreslodə əyləşərək, Könlü-  
gözü doyanacan yemək yedi, içki içdi.  
Evdən çıxıb sonra getdi donuzları olan çölə.  
605 Penelopa məftunları bütün günü axşamədək Oxumaqla,  
oynamaqla kef çəkdi, həzz aldılar.



## ON SƏKKİZİNCİ NƏGMƏ

Gəlmə bir dilənçi vardı. İtakanı başdan-başa  
Dolanmaqdı işi-gücü. Yaman qarınquluydu o. Boy-  
buxunca nəhəng olan, qarnıdoymaz dilənçinin Nə elə  
bir gücü vardı, nə elə bir iqtidarı.

5 Ona əziz anasının verdiyi ad Anrey idi,  
İtakalı cavanlarsa İr deyərək çağırırdı,  
Onlar hara buyursalar o tez xəbər çatdırırdı. Odisseyi  
öz evindən qovmağa cəhd elədi İr,  
Onu təhqir eləyərək bu qanadlı sözü dedi: 10 “Rədd ol,  
qoca, yoxsa tutub ayağından sürüyərəm. Bir bax, hamı göz  
vurur ki, ayağından tutub səni Dışarıyla fırladım. Mənim  
üzüm gəlmir buna.

Di yubanma, əlbəyaxa olmamışkən dur ayağa!”

Hirsli-hirsli baxıb ona, Odissey bu sözü dedi:

15 “Axı, sənə bir yamanlıq eləmədim, sataşmadım! Mənim  
üçün fərqi yoxdur, kim nə verir, versin sənə. Qapı  
ağzı nə səninçün darlıq edir, nə mənimçün. Hər  
ikimiz yoxsul ikən niyə gərək həsəd çəkək?  
Əlimizdən nə gələr ki, varı verən allahlardır.

20 Çox da əl-qol atıb məni hirsləndirmə; qocalsam da,  
Ağzın-burnun, bərbədənin al qanına qəltan olar. Onda  
bil ki, sabah daha rahat olar burda yerim. Səni əmin  
edirəm ki, onda sənin ayaqların Laertoğlu Odisseyin  
sarayına bir də dəyməz!”

25 Avara İr qışqıraraq Odisseyə belə dedi:

“Aman allah! Gör bir nələr çərənləyir bu lüt qoca!  
Sanki mətbəx qarısıdır! Dayan, sənə göstərəm!  
Zəmidə göy sünbülləri məhv edən bir donuz kimi  
Əzişdirib, dişlərini qırıb tökər sərt yumruğum!

30 Di toqqalan! Burdakılar şahid olsun davamıza!  
Səndən gəncin zərbəsinə görək necə tablaşırsan!” üca  
qapı qarşısında hamarlanmış astanada Onların bu  
sözləşməsi qızısqıca qızısqı hey. Yevpeytoğlu  
Antinoyun nəzərindən qaçmadı bu.



35 Sevinərək gülə-gülə dostlarına belə dedi:  
 “Dostlar, belə bir əyləncə görünməyib burda hələ.  
 Gör allahlar bizə nə xoş bir tamaşa qismət edir!  
 Bu yadelli adamlar İr bir-birilə savaşırlar,  
 Vuruşmayla bitəcək bu. Gəlin biz də qızışdıraq!”  
 40 Nikah tələ eləyənlər yerlərindən sıçradılar,  
 Toplaşdılar andır geymiş adamların ətrafına.  
 Yevpeytoğlu Antinoy, bax, belə dedi subaylara:  
 “Gənc dostlarım, sözlərimə yaxşı-yaxşı qulaq verin!  
 Keçilərin qanlı, piyli qarınları ocaqdadır;  
 45 Biz onları axşam çağı yemək üçün hazırladıq.  
 Kim bu iki vuruşandan rəqibinə qalib gəlsə,  
 Dediym o qarınlardan birisini seçib yeyər  
 Və iştirak edə bilər bizimlə hər qonaqlıqda;  
 Burada başqa dilənçinin dilənməyə haqqı yoxdur”.  
 50 Antinoyun təkliflə razılaşdı dərhal hamı.  
 Odiseysə məqsədini bildirmədən belə dedi:  
 “Bir ehtiyac üzgününün - əldən düşmüş bir qocanın  
 Bir cavanla vuruşması mümkündürmü, əziz dostlar!  
 Məlun qarın vadar edir lakin məni bu vuruşa.  
 55 Ancaq gərək siz də mənə and içib söz verəsiniz  
 Ki, sizlərdən heç biriniz ağır və sərt yumruğuyla  
 Məni vurub qələbəni İrə nəsb etməyəcək”.  
 Penelopa məftunlan and içdilər Odiseyə.  
 Elə ki, söz verib ona, and içdilər qurtardılar  
 60 Dərhal sözə başlayaraq Telemax bu sözü dedi:  
 “Qəlbin vuruş meydanına səsləyirsə əgər səni,  
 Axeylilər qoy təlaşa salmasınlar ürəyini!  
 Səni vuran çox adamla vuruşmalı olacaqdır.  
 Ev sahibi mənəm. Yəqin, adlı-sanlı və ağıllı  
 65 Antinoy da, Yevrimax da mənə kömək edəcəklər”.  
 Telemaxın bu sözüylə razılaşdı bütün gənclər.  
 Odisey cır-cındırıyla örtü eyib yerlərini,  
 Açıq qaldı yalnız iri ombasıyla, enli çiyini.  
 Pak Pallada - Afina da yaxınlaşdı ona bu an,  
 70 Qüvvət verdi onun bütün əzasına, qollarına.  
 Penelopa məftunları bunu görüb mat qaldılar.  
 Bəzisi öz yanındakı yoldaşına belə dedi:  
 “İrin işi bitdi daha. Əngəl açdı öz başına.  
 Cındır paltar altda qoca gör nə omba sahibiymiş!”



- 75 Onlar belə danışanda İr əsirdi qorxusundan.  
Qullar onu güclə çəkib gətirdilər ortalığa.  
İrin bütün bədəninin əzələsi titrəyirdi.  
Antinoy öz adı ilə çağıraraq söydü onu:  
“Lovğa! Gərək ya öləydin, ya dünyaya gəlməyəydin!”
- 80 Madam ki, sən yoxsulluqdan üzgün düşmüş bir qocanın  
Qabağında titrəyirsən, doğulmasan yaxşı idi!  
Bax, deyirəm və dediyim sözlə əməl edəcəyəm:  
Əgər səndən güclü çıxıb, sənə üstün gəlsə qoca,  
Səni qara bir gəmiyə süvar edib mən bir anda 85 Ehet çarın  
torpağına özüm yola salacağam.  
Qoy o qanayerikləyən kəssin burun-qulağını,  
Biabırçı üzvünü də qopardaraq atsin itə!”  
Bu sözlərdən İrin daha bərk titrədi bər-bədəni.  
Onu dartıb gətirdilər. Yumruqlar tez qalxdı göyə.
- 90 Öz-özünə sual verib fikirləşdi mərd Odissey:  
Bir zərbədə ucurtsunmu ruhu onun bədənindən,  
Yoxsa yüngül bir zərbəylə yalnız yerə sərsin onu?  
Düşündü və qət etdi ki, yüngülvari vursun İri,  
Beləliklə, heç bir kəsdə şübhə-filan oyatmasın.
- 95 Onlar bir az gəzişdilər. İr çiynindən vurdu onu. Odisseysə  
qulağının lap dibindən vurdu İrin,  
Əzdi boyun sümüyünü. Ağzından qan gəldi İrin,  
Dişlərini bir-birinə vura-vura sərildi İr,  
Ayağını döydü yerə. Əllərini qaldıraraq 100 Penelopa  
məftunları gülməkdən qəşş elədilər.  
Odisseysə ayağından tutub İri ön otaqdan Sürükləyib çəkdi  
həyət darvazası yaxınına,  
Divara dik söykəyərək əlinə bir əsa verdi.  
Sonra isə bu qanadlı sözlə ona etdi xitab:
- 105 “İndi əyləş, donuzlardan, köpəklərdən qorun ancaq, Dilənçi  
və qəriblərə hökm etməyi yaddan çıxart.  
Sən ki belə qorxaqsanmış, bundan betər olar günün!” Belə  
deyib, asılqanı ipdən olan, dəlmə-deşik Və yamaqlı heybəsini  
çiyni üstədən aşırırdı o, 110 Sonra yenə qayıdaraq astanada tutdu  
qərar.  
Subaylar da evə dönüb, onu təbrik elədilər:  
“Qərib qonaq, o ulu Zevs bir də başqa ölümsüzlər İstədiyin  
hər nədirsə, səni ona çatdırsınlar!  
O acgözü yaxşı oldu başımızdan rədd elədin;

115 Bir də burda sülənməz o. Çox çəkməz o avaranı  
 Ehet çarın torpağına yola sallıq, çıxar canı”.  
 Onların xoş sözlərindən xoşhal oldu Odissey də,  
 Antinoy da ona yağlı keçi qarnı bağışladı.  
 Amfinom da bir səbətdən iki bütöv çörək alıb,  
 120 Odisseyə tərəf gedib çörəkləri verdi ona,  
 Sağlığına qızıl camda mey qaldırıb belə dedi:  
 “Ey yadelli ata, şad ol! Düzdür indi qəməzdəsən,  
 Barı bundan sonra bəxtiyarlıq qismət olsun!”  
 Çox ağıllı Odissey də ona belə cavab verdi:  
 125 “Sən haqlısan. Amfinom, sən çox ağıllı bir adamsan,  
 Sənin atan bərəsində çox təriflər eşitmişəm;  
 Dulixili Nis həm varlı, həm də hünər sahibiydi.  
 Deyirlər ki, görkəmcə də lap atana oxşayırsan.  
 Bu səbəbdən sözlərimə yaxşı-yaxşı qulaq ver sən: Yer  
 130 üzündə əmr eləyən, nəfəs alan, ya sürünən Canlıların  
 arasında insanlar ən yazığıdır.  
 İndi günü xoş keçirsə, ayaqları yer tutursa, Düşünür  
 ki, yaxınlarda bəla da baş verə bilər.  
 Bir fəlakət göndərdimi ona Olimp allahları, ürəyindən  
 135 olmasa da o möhnətə dözsəsidir.  
 Zevs atamız hansı fikri bu gün tələq eləyibsə,  
 Həmin gün o fikir gəzir başında yer övladının.  
 El içində mən də bir vaxt varlı, xoşbəxt olasıydım,  
 Ancaq neçə qardaşıma, atama və öz hökmümə  
 140 Qürrələyib neçə-neçə nalayiq iş törətdim mən.  
 İnsan gərək belə xəbis, bəd işlərə qurşanmasın.  
 Allahların verdiyinə qane olsun, kiritmişcə.  
 Bu evdə də xəbis işlər görən neçə pərəstişkar:  
 Yaxınlarda vətəninə, əziz qohum-qardaşıma  
 145 Qovuşacaq bir adamın varını qəsb edir onlar, Arvadını  
 təhqir edir. Allah elə eləsin ki,  
 Yad ellərdən qayıdaraq bura ayaq basanda o,  
 Evə getmiş olaydın sən, görməyəydi burda səni.  
 Öz evinə dönən kimi burdakılar ilə onun Arasına qan  
 150 düşəcək, inan mənim sözlərimə!”  
 Yerə şirin mey carlayıb, sonra özü nuş elədi.  
 Dulixili sərkərdəyə verdi sonra mey camını.  
 O, əldə cam gəzdi zalı, ürəyində gizli bir dərd,  
 Başı yerə dikilmişdi; duymuşdu ki, öləcəkdir.



- 155 Afinanın hökmü ilə buxovlanıb bu qəsrdə,  
Telemaxın nizəsilə dünyanı tərک etməliydi.  
Gedib əwəl əyləşdiyi kreslodə oturdu o.  
Pak Pallada Afinanın təlqinilə İkarinin Aqıl qızı Penelopa  
birdən belə fikrə gəldi:
- 160 Nıkah tələb edənləri gedib bir az qızışdırsın,  
Eləcə də öz oğlunun, öz ərinin nəzərində Əwəllərdə  
olduğundan daha artıq olsun əziz.  
Şübhəli bir təbəssümlə kənizinə belə dedi:  
“Yevrinoma, qəlbim mənə əmr edir ki, - zəhləm gedən 165  
Namizədlər dəstəsinin qarşısında öz oğluma  
Onun üçün faydalı bir söz söyləyib, öyüd verəm: Deyəm  
ki, o həyasızlar dəstəsinə qoşulmasın,  
Çünki onlar üzdə yaxşı, batındəsə bədxahdırlar”.  
O açarçı Yevrinoma cavabında belə dedi:
- 170 “Mənim balam, başdan-başa haqlı sözdür dediklərin. Heç bir  
şeyi gizlətmədən get bunları oğluna de.  
Ancaq əwəl get bir yuyun, ətirli yağ çək üzünə;  
Göz yaşının üzündəki izləri qoy bilinməsin.  
Hər bir şeyi unudaraq hey qəm çəkmək yaxşı deyil.
- 175 Oğlun daha böyüyübdür. Gecə-gündüz yalvararaq Onu  
görmək istədiyın gənc yaşına gəlib çatıb”. Düşüncəli  
Penelopa ona belə cavab verdi:  
“Tək id etmə, Yevrinoma, dərd başımdan aşı-aşa Nə  
çiməsi, nə üzümə ətirli yağ çəkəsiyəm.
- 180 Odissey ki, əyriburun gəmisində üzüb getdi,  
Aldı Olimp allahları mənim hüsn-camalımlı.  
Avtonoya, Qippodamya kənizləri çağır gəlsin,  
Müşayiət eləsinlər məni, zala enən zaman.  
Cİtanıram kişilərin yanına mən tək getməyə”.
- 185 Xanım belə buyurunca qarı evdən çıxdı dərhal,  
Getdi həmin kənizləri yuxarıya çağırmağa.  
Pak Pallada Afina da başqa fikrə gəldi indi,  
Penelopa yatsın deyə şirin yuxu göndərdi o. Süstləşərək  
oturduğu yerdə yatdı xanım dərhal.
- 190 Axeylilər tamam heyran qalsın deyə, pak ilahə Onda olan  
gözəlliyə əlavələr etdi yenə.  
Əwəl başdan Afrodita işlətdiyi yağdan çəkib Daha gözəl  
bir cazibə verdi onun camalına, - Afrodita xaritələrlə rəqs  
edəndə bundan çəkib.

195 Pak Afina sonra onun artırdı boy-buxununu,  
Dərisini cilalanmış fil sümüyü tək ağartdı.  
Bu işləri görüb getdi ilahələr ilahəsi.  
Elə bu vaxt bəyaz əlli kənzilər də gəlib çıxdı; Penelopa  
səs-küyünə oyandı bu gələnlərin, üz-gözünü  
200 ovuşdurub, yuxusunu qovub dedi:  
“Dərd başımdan aşa-aşa şirin yuxu tutub məni.  
Artemida kaş belə bir rahat ölüm göndərəydi,  
Dərd çəkməkdən həmişəlik qurtaraydı yazıq canım.  
Çoxcəhətli igidliyi axeylilər arasında  
205 Məşhur olan ər həsrəti üzməyəydi daha məni”.  
Belə deyib qəşəng yataq otağından zala endi.  
İki qadın xidmətçi də müşayiət etdi onu.  
Qadınların ilahəsi Penelopa enib zala,  
Onun giriş qapısının yanında bənd alıb durdu.  
210 Parıldayan örpək altı gizlətməmişdi yanağını, Sağ-  
solunda iki kənz dayanmışdı ehtiramla. Məftunlann  
alovlanan ehtirasdan əsdi dizi, - Penelopa ilə yatmaq  
arzusuna düşdü hər kəs. üç səslə öz oğluna xitab edib  
dedi xanım: “Olub-qalan mətanətin yoxa çıxıb, oğlum,  
215 yəqin, uşaq vaxtı indikindən daha mətin bir oğlandı.  
Düzdür, indi böyüyübsən, yeniyetmə yaşındasan.  
Səndə olan boy-buxunu, gözəlliyi-yaraşığı Görən  
deyər: ən bəxtiyar bir kişinin övladısan. Rəhmətdillik nə  
qəlbində qalıb ancaq, nə başında.  
220 Yol verirsən evimizdə bədxahlıqlar peyda olur,  
Yol verirsən incidirlər qonağımız yadellini!  
İndi buna nə ad verək? Qonaq bizim evimizdə  
Adamlardan zorakılıq və istehza görürsə tək,  
El içində adın-sanın ləkələnib xar olmazmı?”  
225 Odisseyin dərrakəli oğlu ona belə dedi:  
“Əziz ana, məzəmmətin üçün səndən incimirməm.  
İndi ruhən hiss edirəm yaxşı nədir, yaman nədir;  
Əwəllərsə uşaq idim, seçəmmirdim mən bunları.  
Lakin yenə doğru-düzgün düşünməyi bacarmıram,  
230 ürəkləri təmizlikdən uzaq olan bu adamlar Tez-tez  
məni hirsləndirir; yoxdur düz yol göstərənim.  
Savaşdıran bu adamlar deyil İrlə bu qocanı;  
Onlar özü savaşdılar qoca qalib gəldi İrə,



235 Ey Zevs ata, ey Apollon, ey Pallada Afina! Kaş Evimizə  
soxulmuş bu məftunların özləri də İrtək əldən düşmüş  
halda başlarını sallayaraq,

Kimi həyəət, kimi də ev divarına söykəneydi.

İr indi də həyətdəki sədd dibində əyləşərək,

240 Gözlərini dikib yerə; görən deyər sərxoşdur o.

Ayaq üstə dura bilmir, öz evinə gedə bilmir, Bər-bədəni  
gücdən düşüb, taqətini itiribdir”. Telexla Penelopa bu  
barədə danışdı.

Yevrimax da gəldi bu vaxt, o, xanıma belə dedi:

245 “Sən ey qoca İkarinin aqıl qızı Penelopa!

Əgər Arqos camaatı səni indi görsəydilər,

Pərəstişkar cavanların sayı qat-qat çoxalardı,

Gün doğmamış gəlib bura qonaqlığa başlardılar. Boy-  
buxunda, dərrakədə heç bir qadın çatmaz sənə”. 250 Düşüncəli  
Penelopa ona belə cavab verdi:

“Yox, Yevrimax, məndə olan gözəlliyi, boy-buxunu

Arqivlilər İliona gedən gündən aldı fələk.

Nəcib ərim Odissey də gedənlərin içindəydi.

O qayıtsa və qayğımı çəksə idi mənim yenə,

255 Bundan daha gözəl olar, artardı şən-şöhrətim də. Çoxdur  
qəmim. Allahlar çox dərdə düşər edib məni. Yadımdadır  
doğma ata yurdunu o tərk edəndə,

Sağ əlimi biləyindən tutub mənə belə dedi:

- Əzizim, mən inanmıram dizlik geyən axeylərin 260

Hamısı o Troyadan sağ-salamat dönsün geri.

Deyirlər ki, troyanlar özləri də vuruşandı;

Onlar yaxşı nizə atır, yaydan yaxşı ox atırlar, Gərdunəni  
məharətlə sürüb hücum eləyirlər,

Bu işə ən böyük hərbin taleyini həll eləyir.

265 Bilmirəm ki, Troyada öləsiyəm, ya dönəsi.

Burda gərək sən muğayat olasan mal-mülkümüzə. Mənsiz,  
indi olduğutək və ya ondan daha artıq Həm atama, həm  
anama qayğıkeşlik göstərəsən.

Elə ki, sən boya-başa çatmış gördün oğlumuzu,

270 Evdən çıxıb istədiyən şəxsə ərə get, əzizim! - O vaxt  
onun dedikləri indi tutur öz yerini.

Artıq nifrət elədiyim toy gecəsi gəlib çatıb.

Lənətləyib, xoşbəxtlikdən məni məhrum eləyib Zevs.

Başqa dərd də xırpalayır həm qəlbimi, həm ruhumu,

275 Evlənməli gənclər bir vaxt səxavətlə tanınardı. Varlı-  
hallı ailədən qız istəyən mərd igidlər Ona sahib olmaq  
üçün bir-birilə yarışardı.  
Onlar özü qız evinə qoyun, cöngə gətirərdi, Qonaqlıqlar  
verib, qıza hədiyyələr bağışlardı.

280 Əvəzini ödəmədən yad malını yeməzdilər?”.  
Belə dedi. Bu sözlərdən razı qaldı Odissey də:  
Bambaşqa da olsa fikri, Penelopa subayları Şirin dilə  
tuta-tuta hədiyyələr ala bilir...  
Yevpeytoğlu Antinoysa xanıma bu sözü dedi:

285 “Sən ey qoca İkarinin aqıl qızı Penelopa!  
Axeylilər sənə hər nə bağışlayır, qəbul elə,  
Verilən bir hədiyyəni rədd eləmək yaxşı deyil.  
Subaylardan sən birini seçib ərə getməyincə,  
Bizdən heç kəs başqa bir qız qapısına getməyəcək”.

290 Penelopa məftunları bu təklifi bəyəndilər.  
Hər kəs töhfə gətirməkçün yola saldı qasidini. Ala-  
bək don gətirdi Antinoysa öz qasidi,  
On iki zər ilgək vardı həmin donun üzərində.  
O qədər də qarmaq vardı, - əyməsi çox yaraşlıq.

295 Yevrimaxın qasidi bir boyunbağı gətirmişdi,  
Qızıl hillər, kəhrəbalar bəzəmişdi onu tamam.  
Yevridamant qasidi də bir cüt sırğa ilə gəldi,  
Hər sırğada tuta bənzer üç dürr vardı - yaraşlıq.  
Poliktorid Pisandrın göndərdiyi qasid isə Bərabəri az

300 tapılan gərdənbəndlə gəlib çıxdı.  
Yerdə qalan subayların hər biri bir töhfə verdi. Penelopa  
üst qatdakı otağına qalxdı sonra,  
Dalınca da kənziləri töhfələri apardılar.  
Subaylarsa yenə həmin zalda qalıb, axşamədək

305 Əylənərək zövq aldılar həm nəğmədən, həm rəqsdən.  
Onlar kefə məşğul ikən çökdü axşam qaranlığı,  
İşıqlansın deyə salon düz üç manqal gətirdilər.  
Hər manqala bir az əvvəl ağzı iti balta ilə Doğanılmış  
quru odun parçalan qaladılar,

310 Odunları növbə ilə Odisseyin kənziləri Talaşayla  
yandırırdı. Allahların törəməsi Odissey bu kənzilərə üz  
tutaraq belə dedi:  
“Çoxdan çıxıb getmiş olan Odisseyin kənziləri!  
Yaxşı olar siz xanımın otağına qalxıb indi,



- 315 Orda cəhrə fırladaraq ona toxtaq verəsiniz,  
Ya birlikdə əyləşərək yanında yun didəsiniz.  
Mənqallara özüm baxıb nurlandırım hər tərəfi.  
Gənc ağalar qızıl taxtlı al şəfəqi gözləməli Olsalar da mən  
bu işdən yorulmaram - dözümlüyəm”. 320 Belə dedi. Kənzlərsə  
bir-birinə baxıb güldü.  
Lakin ona üzdən gözəl Melanfo sərt cavab verdi;  
Doli qızı Melanfonu xanım özü böyütmüşdü, Geyindirib-  
kecindirib, qayğısına qalmışdı hey.  
Lakin bu qız xanımının hörmətini saxlamayıb,
- 325 Yevrimaxla sevişərək əlaqəyə girişmişdi.  
Odisseyə təhqiramiz sözlər dedi həmin kənz:  
“Miskin qərib, bu nə sözdür; yoxsa dəli olubsan sən? Get  
dəmirçixanada, ya aşxanada yer tapıb yat. Görürəm ki,  
ağzına nə gəlir burda danışırsan,
- 330 Bunca adam arasında ədəbsizlik eləyirsən.  
Çəkinmirsən. Şərab alıb, bəlkə, olan aqlını da,  
Ya ənvəldən ağılsızsan, belə boş-boş danışırsan?  
Ya da səfil İrə qalib gəlməyindən aqlın çaşıb?  
İrdən daha güclü adam gəlsə, onda neyləyərsən?
- 335 O öz güclü yumruğuyla səni yaxşı əzişdirib,  
Al qanına qəltan edib evdən çölə atar bayaq!” Hirsli-hirsli  
süzüb onu Odissey də belə dedi:  
“Qancıq! Gedib sözlərini Telemaxa çatdıraram,  
Bil ki, bunu desəm, səni tikə-tikə doğrayar o!”
- 340 Belə deyib vahiməyə saldı bütün kənzləri,  
Əsə-əsə zaldan keçib hərəsi bir yana qaçdı,  
Elə güman etdilər ki, dediyini edəcək o.  
Odisseysə mənqallara tez-tez odun tullayırdı,  
Qızlar haqda düşünmürdü. Göz qoyurdu hər bir şeyə, 345  
Qəlbən coşur, görülcək işlər haqda düşünürdü. Laertoğlu  
Odisseyin qəlbində qəm atəşini Daha artıq alovlatmaq məqsədilə  
pak Afina Odisseyə sataşmağı tələqin etdi subaylara.  
Poliboğlu Yevrimax üz tutub zalda olanlara,
- 350 Onlar bir az gülsün deyə, belə dedi Odisseyə:  
“Qulaq asın, ey xanımla evlənməyə namizədlər!  
ürəyimdən keçənləri qoyun bir-bir deyim sizə. Allahlardır  
bu adamın güzərini bura salan.  
O gəlib ki, daz başıyla işıqlatsın bu məclisi;



355 Bircə baxın, bir tük belə yoxdur onun təpəsində!” Sonra  
isə qalayıxan Odisseyə belə dedi:  
“Dost, mən səni qəbul etsəm, çöl işində işlərsənmi?  
Sənin məndən alacağın zəhmət haqqı pis olmaz heç. İşin  
isə ağac əkmək, qanqal yığmaq olacaqdır. İstədiyin  
360 qədər yemək verirərəm, qamın doyar,  
Yaxşı paltar, ayağına qəşəng səndəl verirərəm. Amma  
sənin dilənçilik peşəsindən çıxır başın, Adamlara  
yaxınlaşıb əl açmaqdan xoşun gəlir, Sədəqəylə  
doydurmağa cəhd edirsən boş qarnını!” Ağıl kanı  
365 Odisseyə ona cavab verib dedi:  
“Yevrimax, kaş bahar vaxtı sən mənimlə yanşasan,  
Bilirsən ki, ömrü bahar günlərinin uzun olur.  
Mən bir əyri dəryaz alam öz əlimə, sən birini,  
Ot çalmağa girişək biz, lap dan yeri qızarıandan Hər  
370 tərəfi bürüyənə qədər axşam qaranlığı.  
Ya səninlə öküz qoşub yer şumlayam bir tarlada,  
Eyni yaşlı və bəslənmiş iri, kürən öküzlərin Gücləri də  
eyni ola; sahə birə dörd olsa da,  
Bu şərtlə ki, həmin sahə əlverişli ola şuma,  
375 Onda gözüün görər - necə şırım açır bu ixtiyar;  
Ya da ki, Zevs elə bu gün harda isə dava sala,  
Mənim də ki, bir qalxanım, iki iti nizəm ola,  
Gicgahıma qədər enən tunc dəbilqəm ola başda, Onda  
məni vuruşmanın ön səfəndə görüb gözüün, Qarınqulu  
380 deyə qaxınc sözlərini işlətməzdin.  
Amma ki, sən çox lovğasan, təbiətin sərtidir yaman,  
Buna görə sanırsan ki, həm güclüsən, həm də böyük.  
Çünki aciz və əfəllər arasında keçir günün,  
Odissey öz doğma yurdu İtakaya dönsə birdən,  
385 İnan ki, bu gen qapılar dar gələrdi onda sənə,  
Dönüb dala boylanmadan əkilərdin bu dəhlizdən!” Belə  
dedi. Yevrimaxı başdan-başa sardı qəzəb.  
Acıqlı bir nəzər salıb ona belə cavab verdi:  
“Ay zavallı, bu sözlərin tez alaram heyfini mən!  
390 Sən bu qədər adamdan nə həya edir, nə qorxursan. Şərab  
alıb, bəlkə, sənin olub-qalan ağılı da?  
Ya əvvəldən ağılsızsan, belə boş-boş danışırsan?  
Ya da səfil İrə qalib gəldiyinçün çaşıb ağılın?”  
Belə deyib, qışqıraraq bir kürsünü qapdı yerdən.



- 395 Diksinərək mərd Odissey, dulixili Amfinomun Dizlərinə  
sığındı tez. Kürsü şərəbpaylayanın Sağ qoluna gedib dəydi,  
mey dəstisi düşdü yerə,  
Saqi isə ufuldayıb üzüqoylu sərələndi.  
Nimqaranlıq salondakı gənclər birdən küyləşdilər.
- 400 Bəziləri yanındakı yoldaşına baxıb dedi:  
“Kaş bu qərib gəlib bura yetişməmiş, yolda-izdə Məhv  
olaydı. Bu qışqırıq, bu hay-haray qopmayaydı.  
İki səfil üstündə gör biz necə də deyişirik.  
Qanqaraldan qonaqlığın nə səfası, nə ləzzəti?!”
- 405 Telexmax bu adamlara cavab verib belə dedi:  
“Amma əcəb məxluqsunuz! Əməliniz azıb tamam! Yeyib-  
içir, özünüzü ələ ala bilmirsiniz.  
Allahlardan, bəlkə, biri sizi belə qızıdırır?  
Məclis bitdi. Kim istəyir gedib yatsın, mən qovmuram”. *4io*
- Telexmaxın bu cürətli sözlərinə qulaq verib,  
Namizədlər təəccübdən dişlədi dil-dodağını.  
Aretiadin hökmdarı Nisin adlı-sanlı oğlu Amfinom üz  
tutub orda olanlara belə dedi:  
“Dostlar, onun haqq sözündən inciməyin yeri deyil;
- 415 Kin bəsləyib ona təhqir yağdırmaq da düzgün olmaz. Artıq nə  
bu yad adamı, nə Odissey evindəki Kələlərdən heç birini  
təhqir etmək lazım deyil.  
Saqi yenə qədəhləri ağzınacan doldursun qoy. Allahlara  
nəzir süzüb, sonra hamı gedib yatsın.
- 420 Qəribisə Odisseyin sarayında qoyub gedək;  
Qoy Telexmax rahatlasın. Axı onun evindədir”.  
Belə dedi o, hamının ürəyinə yattı bu söz.  
Onun yaxın dostu Muli, Dulixinin carçəkəni Kraterdə yenə  
meyə bir anda su qarışdırıb,
- 425 Hərəyə bir qədəh verdi. Allahların şərəfinə Mey ayini icra  
edib, özləri də içdi sonra.  
İstədiyi qədər hər kəs meydən içib doyan kimi,  
Bütün gənclər evlərinə çıxıb getdi yatmaq üçün.

## ON DOQQCIZCINCCI NƏGMƏ

Odisseylə pak Afina böyük yemək otağında Nikah tələb edənləri məhv etməyi düşünürdü. Telemaxa üz tutaraq Odissey bu sözü dedi:

“Nə ki, döyüş silahı var, Telemax, sən çıxart zaldan. 5 Nikah tələb eləyənlər səbəbini soruşsalar, Mülayimcə cavab verib, bu sözləri de onlara:

- Mən onları apardım ki, tüstü xarab eləməsin,

Axı, onlar Odisseyin vaxtındakı kimi deyil,

Hamısını od-ocağın hissi basıb, korlanıblar. 10 Bir

də nəcib əbədilər ürəyimə damdırdı ki,

Siz çox içib ölüm-dirim davasına qalxarsınız,

Qonaqlığı, elçiliyi bumumuzdan tökərsiniz:

Keflənəndə axı silah öz-özünə çıxır qıندان”.

Belə dedi. Telemax cəld əməl edib tapşırığa,

15 Harayladı üst qatdakı Yevrikleya dayəsini:

“Əziz ana, kənzləri qoyma çıxsın otaqlardan.

Qoy anbara daşayım mən Odisseyin silahını,

Burda onlar xarab olur, hamısını his basıbdir.

Atam gedib, indiyədək mən də hələ uşaq idim.

20 Gərək indi gizlədim ki, tüstü xarab eləməsin”.

Dayə qadın Yevrikleya belə cavab verdi ona: “Mənim balam, heç olmasa, indən belə var-dövləti, Mülkü-malı qorumağın qayğısına qalmalısan.

Bəs səninlə kim gedəcək, yola işıq salmaq üçün?

25 Axı səni ötürməyə qoymayırsan kənzləri”.

Dərrakəli Telemax da ona belə cavab verdi:

“Bax, bu qərrib ötürəcək, uzaqdan da gəlmiş olsa.

Çörəyimi kim yeyirsə, onu işsiz qoymaram mən!”

Belə dedi. Yevrikleya söz tapmadı cavabında.

30 Kənzləri otaqlardan dışanya buraxmadı.

Odisseylə onun şanlı oğlu qalxdı yerlərindən.

Nizələri, sərpuşları və qabarıq qalxanları Daşımağa

başladılar. Öndə gedən pak Afina Tutduğu zər

çırağıyla işıqlatdı yollarını.



- 35 Telemax öz atasını səsləyərək belə dedi:  
“Ata, böyük bir möcüzə çarpır mənim gözlərimə!  
Geniş zalm divarları, dərin taxça - zeh yerləri,  
Hündür cökə sütunları, dam tirləri - hər şey, hər şey  
Parlayır göz qabağında, sanki, yağıın baş veribdir.  
40 Göy sahibi allahlardan, yaqın, biri buradadır!”  
Ağıl kanı Odisseysə ona cavab verib dedi:  
“Oz fikrini cilovla, sus, sorğu-sual vermə daha! Olimpdəki  
allahlara xas olan bir haldır bu hal.  
Ancaq sən get, yerində yat; mənə burda qalacağam.  
45 İstəyirəm ananı və kənizləri bir sınaıyım,  
Yəqin, gözü yaşlı anan məndən çox şey soruşacaq”.  
Belə dedi. Telemaxsa atasına itaətlə  
Əldə məşəl, çıxdı zaldan, getdi yataq otağına.  
Nə vaxt yatmaq istəsəydi bu otaqda yatırdı o.  
50 Pak Eosu gözləyərək yatdı yenə bu otaqda.  
Odisseyə pak Afina qalıb qonaq otağında Nikah tələb  
edənləri məhv etməyi düşündülər.  
Afrodita, Artemida, yaraşıqlı Penelopa Bu arada rahat  
yataq otağından çıxıb gəldi.  
55 Onu ocaq yanındaki kreslodə oturdular.  
İkmalinin əl işi o kreslonun bərbəzəyi Gümüş və fil  
sümüyündən ibarətdi başdan-başa.  
Ayaq qoymaq üçün kiçik kürsüsü də vardı onun, Yumşaq  
qoyun dərisi də salınmışdı üzərinə.  
60 Penelopa əyləşəntək kənizlər də enib gəldi.  
Masaları, qonaqlıqdan artıq qalmış yeməkləri,  
Cavanların mey içdiyi qədəhləri yığışdırıb,  
Manqallarda qalan odu yerə töküüb, əvəzinə Təzə odun  
qoydular ki, istilik və işıq versin.  
65 Melanfo mərd Odisseyi yenə təhqir edib dedi:  
“Yadelli, de, bütün gecə zəhləmizi tökəcəksən?  
Boylanaraq qadınlara gözmü qoymaq istəyirsən?  
Di rədd ol get! Bol-bol yedin, qarnın doydu - daha bəsdir!  
Çıx get, yoxsa bir kösövlə döyüb səni sallam yola!”  
70 Kinli-kinli baxıb ona Odissey bu sözü dedi:  
“Nə olub ki? Mənə qarşı niyə belə qəzəblisən?  
Buna kirlə olmağımı, cırıq-cındır geyimimmi,  
Yoxsa ki, rast gəldiyimə əl açmağım səbəbkardır?  
Axı qərib və yoxsulu ehtiyacdır diləndirən.

- 75 Bir zamanlar mənim dəxi qəşəng, rahat evim vardı,  
Varlı, xoşbəxt yaşayırdım; qəriblərə əl tuturdum.  
Qərib hər kim olur olsun, razı yola salırdım mən.  
Qullarım da çoxdu, insan övladını xoşbəxt edən,  
Onu zəngin adlandıran başqa varım-dövlətim də.
- 80 Nəyim vardı, məhv etdi Zevs. Yəqin, belə istəyirmiş.  
Ondan qorx ki, səni bütün kənizlərdən fərqləndirən  
Gözəlliyn, yaraşığın bir gün əldən çıxma tamam.  
Bəlkə, bir gün sən xanımın qəzəbinə gələcəksən.  
Ya Odissey qayıdacaq; axı hələ ümid vardır.
- 85 Əgər ölmüş olsa belə, dönməyəcək olsa belə. Apollonun  
kərəmindən oğlu boya-başa çatıb.  
İndən belə kənizlərdən heç biri bəd əxlaqını Telemaxdan  
gizlədəmməz; daha uşaq deyildir o”.  
Belə dedi. Penelopa eşitdi bu danışığı,
- 90 Çox məzəmmət eləyərək belə dedi kənizinə:  
“Ey həyasız qancıq! Mənə məlumdur bəd əməllərin.  
Bu işlərin öz başınla mənə cavab verəcəksən! Dönə-  
dönə demişəm mən, sən də yaxşı bilirsən ki,  
Bu qəribə ərim haqda sual vermək istəyirəm.
- 95 Bilirsən ki, onsuz mənim nə gecəm var, nə gündüzüm”.  
Yevrinoma açarçıya sonra belə dedi xanım:  
“Yumşaq dəri salıb üstə, tez bir kətil gətir bura Qonaq  
onda əyləşərək qoy eşitsin sözlərimi,  
Cavab versin sualıma, cavab versin sorğuma o”. Penelopa
- 100 belə dedi. Açarçı tez əməl edib Yumşaq dəri döşənmiş bir  
üstü hamar kətil verdi, Sınaqlardan mətin çıxmış Odisseyi  
əyləşdirdi.  
Sözə ilkin başlayaraq xanım ona belə dedi:  
“Əziz qonaq, əvvəl başdan mən soruşmaq istəyirəm:
- 105 Kimsən? Atan-anan kimdir? Şəhərinin adı nədir?”  
Ağıl kanı Odissey də ona belə cavab verdi:  
“Xanım, heç kəs yer üzündə səndə eyib tapa bilməz, Şöhrətinin  
səs-sorağı göylərə də gedib çatıb.  
Sən bir yığın camaatı ədalətlə dolandıran Dindar, güclü və
- 110 ləkəsiz hökmdara bənzəyirsən. Beləsinin ölkəsində haqq-  
ədalət hökm sürür.  
Qara torpaq güllü taxıl, ağaclar bol bar yetirir,  
Artır heyvan sürüləri, dənizlər bol balıq verir,  
Xalq da belə hökmdarın sayəsində xoşbəxt olur.



- 115 Bir də mənə başqa sual versən daha yaxşı olar;  
Vətənim, qəbiləmi istəmirəm biləsiniz.  
Mən onları anan zaman dərdim daha artıq olur. Onsuz  
mən yer üzündə bədbəxtlərin bədbəxtiyəm; Yad bir  
evdə yaş axıdıb inləmək də yaxşı deyil.
- 120 Cİnudub hər şeyi, daim yas saxlamaq yaxşı deyil.  
İstəmirəm ya sən özün, ya da sənin kənzlərin  
Deyəsiniz: çox içməkdən göz yaşını saxlayammır!”  
Zəkavətli Penelopa ona belə cavab verdi:  
“Yox, ey gərib, məndə olan gözəlliyi, boy-buxunu
- 125 Arqivlilər İlionə gedən gündən aldı fələk.  
Nəcib ərim Odissey də gedənlərin içindəydi.  
O qayıtsa və qayğımı çəksə idi mənim yənə,  
Bundan daha gözəl olar, artardı şən-şöhrətim də. Çoxdur  
qəmim. Allahlar çox dərdə düçar edib məni. 130 Adaların nə  
qədər ki, adlı-sanlı cavanı var:  
Dulixi, Zam, sıx meşəli Zakinf, daşlı İtakada Qolu zorlu  
bütün gənclər mənim ilə evlənməyə Can ataraq, talan edir  
evimizdə olan varı.  
Bu səbəbdən nə qərib, nə dilənçinin, nə də xalqa 135  
Xidmət edən carçıların halı təsir etmir mənə. Odisseyin  
dərdi yalnız parçalayır ürəyimi.  
Nikah tələb edənlərə kələk gəlib aldadıram:  
Allahlar çit toxumağı öncə tələqin etdi mənə, üst  
qatdakı otağıma xeyli böyük dəzgah qoyub,
- 140 Zərif parça toxuyaraq belə dedim subaylara:  
- Siz ey cavan aşıqlərim, Odissey məhv olubsa da. Bir  
az dözü, məni vadar etməyin tez ər seçməyə. Bu  
kəfənlik toxumanı, qoyun, başa çatdırım mən! Adlı-  
sanlı qoca Laert, bəlkə, öldü bu yaxında; İnsanları  
qırıb-tökən ölüm onu yaxalasa,
- 145 İstəmirəm məni axey arvadları sözə qoyub  
Desin: belə varlı adam kəfənə də sarınmadı! - Belə  
deyib məftunların ürəyini yumşaltdım mən.  
Bəs sonrası? Bütün günü toxumaqla məşğul olub,  
Gecə məşəl işığında sökürdüm o kəfənliyi.
- 150 Beləliklə, üç il mənə inandılar axeylilər.  
Elə ki, vaxt ötüb keçdi, dördüncü il yaxınlaşdı, Günlər  
bir-bir gərdeşini başa vurub, aylar ötdü, Aşıqlərim bu  
kələyi bir kənzdən öyrəndilər.

- 155 Toxumanı sökən zaman tez üstümü aldı onlar.  
İstəmədən öz işimi qurtarmalı oldum mən də.  
İzdivacdan daha boyun qaçırmağı bacarmıram.  
Bunun üçün hətta yeni bəhanə də tapammıram.  
Qohumlar da evlən deyir. Oğlum dözmür bu talana.
- 160 O hər şeyi qanır daha; ulu Zevsin sayəsində Ad qazanıb,  
təsərrüfat işindən də başı çıxır.  
İndi də sən söylə mənə: kimlərdənsən, haradansan?  
Nağıldakı kimi axı nə daşdansa, nə pəliddən”.
- 165 Ağıl kanı Odissey də ona belə cavab verdi:  
Odisseyin ad-sanına layiq olan uca qadın!  
Sən təkidlə mənim əsil-nəsəbimi soruşursan.  
Bu hekayət dərdim üstə dərd qoysa da danışaram.  
Mənim kimi vətəmindən uzun zaman ayrı düşən,  
Görmədiyi şəhərləri əziyyətlə gəzib görən Adamların  
170 güzəranı elə belə keçib gedir.  
Ancaq buna baxmayaraq cavab verərəm sualına:  
Tünd suların qucağında Krit adlı bir ada var,  
Çox zəngindir gözəlliyi, vəsfə gəlməz həmin ada.  
Şəhərlərin sayı doxsan, xalqı saysız-hesabsızdır.
- 175 Neçə dilə rast gələrsən. Axeylilər, kidonlular,  
Eteokrit tayfasına rast gələrsən o adada;  
Düz üç dori sülaləsi, pak pelasq tayfası var.  
Knos böyük şəhəridir bütün Krit adasının.  
Orda doqquz il sürürdü Minosun hər çarlıq dövrü. Onun  
180 oğlu Devkalion mənim doğma atam idi. İdomeney ilə  
mənəm Devkalion oğulları.  
İdomeney Atridlərlə ayrıburun gəmilərdə İlionə üzüb  
getdi. Məşhur Efon mən özüməm. İdomeney həm  
böyükdür məndən, həm də hünərlidir. Odisseyi mən  
185 Kritdə görüb qonaq saxlamışam.  
O Maleya yaxınından Troyaya yollanarkən Sərt bir  
külək onu Krit adasına gətirmişdi.  
İlifiya mağarası olan Amnis limanında Gəmisini  
çətinliklə fırtınadan qurtarmışdı.
- 190 Şəhrə gircək İdomeney haqda sorğu-sual etdi.  
Deyirdi ki, İdomeney ilə gediş-gəlişi var.  
İkiquyruq gəmisində İdomeney Troyaya  
Gedən gündən şəfəq on, ya on bir dəfə görünmüşdü.  
Odisseyi gülər üzlə özüm qəbul eləyərək



- 195 Evdəki bol azuqənin hesabına qonaqladım.  
Laertoğlu Odisseylə onun səfər dostlarının Gülsün deyə  
kөнülləri, əhalidən gülgün şərab,  
Bir qədər də kök mal əti, bir də ki, un toplatdırdım.  
Allahsifət axeylilər düz on iki gün qaldı bizdə.
- 200 Güclü şimal küləkləri ləngidirdi qonaqları.  
Bilirdim ki, allahlardan hansınsa işidir bu.  
Külək yalnız on üçüncü gün dayandı. Onlar getdi”.  
O, doğruya oxşar olan yalanlardan çox danışdı. Xanımın  
göz yaşı axıb isladırdı yanağını;
- 205 Sanki, Zefir küləyinin dağ başına yağdırdığı  
Qar əriyib isladırdı yeri Yevrin təsiri ilə.  
Qar suları tez doldurur gen çayların məcrasını. Qarşısında  
əyləmiş öz mərd ərinin həsrətilə Xanım da göz yaşı töküüb  
isladırdı yanağını.
- 210 Arvadını ağlar görüb kövrəlsə də mərd Odissey,  
Bunuz kimi, dəmir kimi möhkəm durub, ağlamadı. Lakin  
xanım Penelopa ağlamaqdan doyan kimi, Yadellinin  
sözlərinin doğru-düzgün olduğunu Bilmək üçün ona yenə  
xıtab edib belə dedi:
- 215 “İstəyirəm, imtahana çəkim səni, qərrib qonaq!  
Mənə nağıl elədiyən kimi əgər, doğrudan da,  
Odisseylə dostlarını qonaq qəbul edibsənsə,  
Söylə görüm, o əyninə nə cür paltar geyinmişdi;  
Onun özü necə idi, kimdi səfər yoldaşları?”
- 220 Ağıl kanı Odissey də belə dedi cavabında:  
“Bunu demək çox çətindir, çünki üstədən çox keçibdir.  
Odisseyin mənim doğma vətənimə tərək edərək Getməsinin  
azı-azı iyirmi il keçib üstədən.  
Lakin yenə danışaram xatirimdə nə qalıbsa.
- 225 İkiqat və tünd-qırmızı bir plaşdı əynindəki  
Cüt ilgəyə keçən qızıl qarmaq vardı kəmərinde; Qarmağın  
da üst tərəfi şəkilli bir lövhə idi:  
Ala-bəzək, gənc maralı bir it qabaq pəncələri Və dişilə  
tutmuş idi. Qızıldandı hər ikisi.
- 230 İt maralı boğur, maral əldən çıxıb qaçmaq üçün  
Ayağını ümidsizcə yerə vurub çırpınırdı.  
Plaş altdan geyindiyi xitonu da yadımdadır;  
Nazikliyi quru soğan qabığına bənzəyirdi, - Zərif parça  
günəş kimi şölə saçıb parlayırdı.



235 Qadınlar çox heyrət ilə baxırdılar bu xitona.  
 Qoy bunu da deyim sənə, yaxşı dinlə sözlərimi.  
 Heç bilmirəm evində də bunlarımı geyirdi o,  
 Yoxsa yola düşən zaman onları bir dostu verib,  
 Ya da ki, yol gedən zaman yol yoldaşı bağışlayıb.

240 Axı onu sevən çoxdu; axeylilər içrə təkdi.  
 Mən də ona tünd-qırmızı, haşiyəsi yaraşlıqlı İkiqat bir  
 xiton verdim, bir də qılınc bağışladım.  
 Özünü də öz davamlı gəmisində yola saldım.  
 Odisseyin özündən gənc qasidi də yanındaıdı.

245 Qasidin də görkəmini sənə təsvir edə billəm:  
 Qıvrımsaçlı, donqartəhər və əsmər bir cavandı o.  
 Yevribatdı adı onun; Odissey bu qasidini Hamıdan çox  
 istəyirdi, tuş gəlirdi fikirləri”.  
 Qərib elə hərtərəfli təsvir etdi Odisseyi Ki, daha da

250 qubarlanıb yaş axıtdı Penelopa.  
 Lakin xeyli yaş axıdıb ağlamaqdan doyan kimi,  
 Odisseyə müraciət eləyərək belə dedi:  
 “Qərib qonaq, mən əvvəlcə acıyırdım sənə qəlbən,  
 Lakin indi ən hörmətli qonağısan sən bu evin.

255 Sən dediyin paltarları öz əlimlə qatlayaraq Anbardan mən  
 gətirmişdim. Yaraşlıq olsun deyə Kəməri də mən  
 qoymuşdum. Təəssüf ki, gözüm daha Odisseyin doğma  
 yurda döndüyünü görməyəcək!  
 İçi oyuq gəmisində o dəhşətli Troyaya Onu çəkən, görünür

260 ki, amansız bir tale imiş!”  
 Ağıl kanı Odissey də cavabında bunu dedi:  
 “Odisseyin ad-sanına layiq olan uca qadın!  
 Daha onun həsrətilə soldurma gül camalını.  
 Səni bundan çəkəndirsəm, düzdür, haqlı olmazdım mən:

265 Səninkinə çatmasa da, ər itirən qadın ağlar;  
 Çünki sevgi yatağında birgə yatıb, uşaq doğub.  
 Deyirlər ki, sənin ərini allahlara bərabərmiş.  
 Lakin kəs bu göz yaşını, dediyimi eşit, düşün.  
 Gizlətmədən həqiqəti olduğutək deyim sənə.  
 270 Eşitmişəm, Odissey öz vətəninə tez dönəcək.  
 Yaxındadır. Bərəkətli fəspotlar torpağından Bol töhfəylə  
 yola düşüb öz evinə dönür indi;  
 Bu töhfələr neçə-neçə xalqdan ona hədiyyədir. Trinakriya  
 adasından ayrılarda öz gəmisi



275 Və dostları qərq olublar. Bu adamlar Heliosa Aid olan inəkləri oğurlayıb yeyib deyə,  
Qəzəblənib Heliosla Zevs batırıb hamısını Tək Odissey gəmi tiri üzərində xilas olub,  
Dalğa onun allahların törəməsi feakların 280 Torpağına atıb. Orda Allah kimi qarşılanıb.

Feaklar çox töhfə verib, özünü də sağ-salamat İtakaya yollayıblar. Çoxdan gəlib çıxardı o.

Amma əvvəl el-el gəzib yaxşı sərvət toplamağı,  
Sonra bura qayıtmağı üstün bilib o çoxbilmiş.

285 Fənilərdən heç birisi öz xeyrini düşünməkdə  
Odisseylə müqayisə edilməyə layiq deyil.  
Bunu mənə fesprotlar hökmdarı Fedon deyib,  
And içdi, mey carladı ki, allahların şərəfinə Odisseyi istədiyi məmləkətə aparmaqçın 290 Gəmi suya salınıb və avarçılar hazırdırlar.

Ancaq əvvəl məni yola saldı; çünki taxılı bol Dulixiyə yollanırdı Fesprotun bir gəmisi.

Odisseyin topladığı şeyləri də göstərdi çar.

Mən gördüyüm o var-dövlət o qədər, o qədər ki,

295 Lap onuncu nəslinə də çatardı bir başqasının. Odisseyin Dodonaya getdiyini dedi Fedon,  
Gedibdir ki, İtakaya geri dönmək bərsində Sirli palıd ağacından öyrənsin Zevs məramını:

Öyrənsin ki, öz evinə gizli getsin, yoxsa açıq?

300 Deməli, o salamatdır və tezliklə qayıdacaq.

Qohum-qardaş, yurd həsrəti çox da uzun çəkməyəcək.

İnandırmaq üçün səni and da içə bilərəm mən.

And içirəm ulu Zevsə, and içirəm bu süfrəyə,

And içirəm Odisseyin bu qonaqcıl ocağına!

305 Dediklərim başdan-başa tutacaqdır öz yerini.

Elə ki, ay öz yerini yeni aya verdi göydə,

Yəni bu il qayıdacaq Odissey öz sarayına”.

Müdrük, aqıl Penelopa ona belə cavab verdi:

“Kaş, ey qərib, dediklərin tuta tamam öz yerini!

310 Onda məndən dostluq görər, hədiyyələr alardın bol; Onda sənə rast gələnlər “Nə xoşbəxtdir!” - deyərdilər, ürəyimə damıb amma: bu baş tutan deyil heç vaxt:

Nə Odissey qayıdacaq, nə də səni vətəninə Yola salan olacaqdır. Ödisseyi əvəz edən

315 Ev kişisi yoxdur indi. Getməmişdən o beləydi! -  
 Qəribləri yaxşı yola salar, yaxşı qarşılardı.  
 Qızlar, tezcə yuyundurun, qonağa yer hazırlayın:  
 Çarpayısı, yastıqları, yorğanı da isti olsun:  
 Qızıl tadı Şəfəq tülü edənədək rahat yatsın.  
 320 Səhər tezdən çimizdirin, yağ da çəkin bədəninə,  
 Salonda da Telemaxla bir əyləşib yemək yesin.  
 Vay o kəsin halına ki, xatirinə dəysin bunun,  
 Belə adam qəzəbindən, hikkəsindən partlasa da,  
 İndən belə bu sarayda məndən heç nə gözləməsin.  
 325 Qərib, əgər kirli halda, əynindəki cır-cındırla Səni  
 yemək masasının arxasında əyləşdirsəm, Mənim  
 ağıl-dərrakəcə bütün başqa qadınlardan Daha üstün  
 olduğumu necə təyin eləyərdin?  
 Sərt adamın niyyəti də özü kimi çox sərt olur.  
 330 Beləsinə sağlığında hamı pis gün arzulayır;  
 Öləndə də məsxərəyə qoyub, tənə yağdırırlar. Amma  
 yaxşı adamların niyyəti də yaxşı olur. Qəriblər də  
 tərifini hər tərəfə yayır onun,  
 Adamların çoxu onu mərd, xeyirxah adlandırır”.  
 335 Ağıl kanı Odissey də cavabında dedi onun:  
 “Odisseyin ad-sanına layiq olan uca qadın!  
 O gündən ki, uzunavar bir gəmiyə əyləşərək Qarlı  
 Krit dağlarını tərk eləyib düşdüm yola,  
 İsti yorğan və yastıqda uyumağı yadırgadım. Çoxdan  
 340 adət etdiyimtək gözüaçıq uzanaram. Gecələrin  
 çoxusunu narahat bir yatacaqda Qızıl taxtılı al şəfəqi  
 mən beləcə gözləmişəm. Ayağımı yumaq dəxi  
 ürəyimdən deyil mənim. İstəmirəm evinizdə olan  
 cavan kənzilərdən Heç birisi su gətirib ayağımı  
 345 yusun mənim.  
 Bəlkə burda mənim kimi başı çox-çox bəla çəkmiş  
 Dünyagörmüş, yaşı keçmiş, qanacaqılı qarı ola, -  
 Ayağıma toxunmağa yalnız onu qoyaram mən”.  
 Müdrik, aqıl Penelopa ona belə cavab verdi:  
 350 “Əziz qonaq! Bura gələn uzaq elli qəriblərdən Heç  
 birini sənin kimi düşüncəli görməmişəm. Danışdıgın  
 bütün sözlər anlaşıqlı, ağıllıdır!  
 Evimizdə bir qarı var, - ağıl-kamal sahibidir.  
 Bəxtidönük Odisseyi öz anası doğar-doğmaz



- 355 Öz əlilə tutub qarı, yedizdirib körpə ikən.  
Tamam əldən düşübsə də yuya bilər ayağını. Mənim müdrik Yevrikleyam, ayağını yu qonağın. Odisseyin yaşdığıdır; bəlkə, elə ağanın da Əl-ayağı indi bunun əl-ayağı kimi olub;
- 360 Dərd-bəlayla keçən ömür tez qocaldır adamları”. Belə dedi. Əllərilə üzünü bərk qapayaraq,  
Töküb isti göz yaşını, qəmgin halda dedi qarı: “Yazıq bala! Əlimdən nə gələr! Zevsə sən ehtiram Elədiyin halda, sənə gör bir necə xor baxır o!
- 365 Şimşəksaçan Kronidə hansı fani sənin qədər  
Yüzheyvanlıq qurban kəsib, yağlı budlar yandırır ki,  
Qocalığı öz evinə rahat-rahat qarşılıyıb,  
Adlı-sanlı övladını boya-başa çatdırmasın?  
Amma ki, Zevs qayıtmağı bircə sənə yasaq etdi.
- 370 Bəlkə, elə Odissey də bir varlığın evindədir;  
Burda səni bu köpəklər incitdiyitək onu da Ələ salıb incidirlər həmin evin kənizləri!  
Ey yadelli, tənəsindən qurtarmaqçın bu qızların,  
Ayağını yumağa da qoymayırsan sən onları.
- 375 Mən xanımın dediyini canla-başla eləyərəm.  
Tək xanımın xətri üçün deyil, bir də sən qəribin Xətri üçün ayağını yaxşı-yaxşı yuyaram mən. Tələtümə gəldi qəlbim. Eşit, gör bir nə deyirəm. Bizim evə çox bəxtikəm yolçuların yolu düşüb,
- 380 Heç birisi Odisseyə sənin qədər oxşamayıb:  
Sanki, səsin, ayaqların və görkəmin onunkudur”.  
Ağıl kanı Odissey də cavabında belə dedi:  
“Düzdür, qarı, kim ki, bizim ikimizi birdən görüb,  
Bizdə olan oxşarlığı deyib bizim özümüzə.
- 385 Sən özün də bu barədə haqlı dedin, düz danışdım”. Ayaq üçün olan tası gətirdi tez Yevrikleya;  
Dayə qadın ancaq ayaq yuyardı o parlaq tasda. Əvvəl soyuq, sonra isti su tökərək soyuqladı.  
Tez üzünü qaranlığa tərəf tutdu Laertoğlu.
- 390 Ürəyinə gəldi: birdən ayağını yuyan zaman Çapığından tanınar o və açılar işin üstü.  
Ayağını yumaq üçün yaxınlaşan Yevrikleya Tez tanıdı o çapığı, - qaban diş yarasını.  
Nə zamansa Avtolikin oğulları Odisseylə

- 395 Şikara bir getmişdilər. Məşhur oğru və yalançı  
Avtolik mərd Odisseyin doğma ana babasıydı.  
Oğurluğu və yalanı Hermes ona öyrətmişdi,  
Çünkü quzu, çəpiş budu yandırmışdı o, Hermesə.  
Əvəzində Hermes ona rəhbər oldu bu işlərdə.
- 400 O bir dəfə İtakaya gəlib gördü qızı doğub. Yeməyini  
qurtarantək Yevrikleya bu uşağı Babasının dizi üstə  
qoyub, ona belə dedi:  
“Avtolik, öz qız nəvənə istədiyini adı ver sən,  
Axı oğlan olmağını yaman arzu eləyirdin”.
- 405 Avtolik də uca səslə dayəyə bu sözü dedi:  
“Ey qızım və kürəkənim! Ona adı mən verirəm.  
Öz evimdən çıxıb sizə yollananda bizim yerli Bir  
çox qadın və kişiyə qəzəblənib çıxdım yola. - Qoy  
Odissey olsun adı: qəzəblənən deməkdir bu.
- 410 Böyüyəndə ana yurdu Parnasa da səfər eylər.  
Axı mənim var-dövlətim Parnasda hidz olmaqdadır.  
Ona yaxşı pay verərək İtakaya sallam yola”. Odissey  
bu məqsəd üçün Parnasa yol aldı bir gün. Avtolik və  
oğulları onu yaxşı qarşıladı.
- 415 Əllərini bərk-bərk sıxıb, çox mehriban danışdılar.  
Qoca nənə Amfiteya Odisseyi qucaqlayıb, Həvəsinin  
başından, saf gözlərindən öpdü, öpdü... Avtolik əmr  
elədi ki, ad qazanmış oğulları Tezcə yemək  
bişirsinlər. Əməl etdi onlar buna.
- 420 Tez beşyaşar bir cöngəni qovub çöldən gətirdilər.  
Boğazlayıb dərisini soydular və doğradılar, Xırda-  
xırda tikələrə bölüb şişə keçirdilər,  
Ehtiyatla qızardaraq adambaşı paylaşdılar. Beləliklə,  
bütün günü qonaqlığa sərf etdilər, Doyanadək yedi
- 425 hamı, qalmadı bir məğmun olan. Bu arada günəş  
batdı, yer üzünə çökdü zülmət. Cızanaraq yatdı  
hamı, rahatlandı ləzzət ilə. Qaranlığı yarıb Eos göy  
üzündə görünəncə, Yanında ov tulaları Avtolikin  
oğulları Odisseyi götürərək ov etməyə yollandılar.
- 430 Hər tərəfi sıx meşəli uca Parnas dağlarına Qalxıb  
tezcə yetişdilər ala-toran bir meşəyə.  
Sakit axan Okean-çay sularından çıxıb günəş  
Tarlaların üzərinə səpdi təzə şöləsini.



- 435 Ov dəstəsi dərədəki dərinliyə teylənirdi.  
Hər bir şeyi qoxlayaraq qaçan itlər arxasınca Avtolikin oğulları və Odissey gedirdilər.  
Nizə tutmuş pak Odissey çox yaxındı tulalara.  
Sən demə, sıx kol içində nəhəng qaban gizlənməmiş. 440 Bu kolluğa nə küləyin nəm nəfəsi girə bilir,  
Nə günəşin yandırıcı şölələri yol tapırdı.  
Sıx yarpaqlar yağışı da aşağıya buraxmırdı.  
Kollar altıda quru yarpaq qalaq-qalaq qalanmışdı.  
Səs getdikcə çoxalırdı. Qaban it və adamların 445 Eşidərək hay-küyünü çıxdı kollar arasından, Qabardaraq tez belini, baxdı yanan gözlərilə. Gələnlərə yaxınlaşdı. Açıb güclü qollarını Odissey öz nizəsilə tezcə nişan aldı onu.  
İstəyirdi ata, lakin qaban onu qabaqladı;  
450 Onu qılınc dişi ilə dizi üstədən yaraladı.  
Yandan vurub bud ətinin götürdü bir parçasını Diş sümüyə işləmədi. Odissey tunc nizəsilə Qabanın sağ kürəyindən vurdu, çıxdı sol çiyindənən, Tez sərildi qaban yerə, xırıldadı, çıxdı canı.
- 455 Avtolikin oğulları əvvəl cumub qaban üstə,  
Sonra isə allahsifət Odisseyin yarasını Sarıyaraq, axan qanı ovsunlayıb saxladılar.  
Bu işləri görüb evə yetişməyə tələsdilər.  
Odisseyin yarasını dayıları sağaltdılar.
- 460 Avtolik öz nəvəsinə xeyli sərvət bağışlayıb  
Oğulları ilə onu İtakaya yola saldı.  
Avtolik və oğulları razı qaldı bu səfərdən.  
Razı qaldı Odisseydən atası da, anası da;  
Soruşdular: necə olub qaban ona hücum edib.
- 465 Avtolikin oğulları ilə ova getdiyini,  
Yırtıcının hücumunu bir-bir dedi mərd Odissey...  
Yevrikleya Odisseyin ayağını sığayarkən Çapıq yerə çatar-çatmaz, tez yanına düşdü əli.  
Ayaq tasa düşdü yenə, cingildədi onun misi,
- 470 Yanı üstə çevrildi tas, suyu yerə axdı tamam.  
Yevrikleya həm sevindi, həm kövrəlib qubarlandı.  
Bir qışqırıq qopdu ondan, gözlərinin axdı yaşı. Ağasının çənəsinə toxunaraq belə dedi:  
“Ah, Odissey, əziz balam, demə, bu sən özünsənmiş!

475 Çapıǵına əl vurandan sonra səni tanıdım mən!”  
 Belə deyib gözlərini xanımına zillədi o,  
 Sevinərək istədi ki, desin: budur əziz ərin!  
 Lakin xanım ona sarı baxmadı, bir şey sezmədi. - Afina  
 bu mənzərədən yayındırdı diqqətini.  
 480 Odissey sağ əli ilə tutdu onun boğazından,  
 Sol əlilə yaxınına çəkib belə pıçıldadı:  
 Yoxsa məni məhv eləmək keçir sənin xəyalından?  
 Sən ki, mənə öz döşündən süd verərək bəsləmişən. Nə  
 əzabla iyirmi ildən sonra evə qayıtmışam.  
 485 Madam məni allahların təlqinilə tanıdın sən,  
 Sus, evdəki adamların heç birinə bir söz demə!  
 Qulaq as, gör nə deyirəm və nə desəm - olacaqdır:  
 Allahların köməyilə subayları susdurdummu,  
 Xəyanətkar kənziləri qıracağam; hətta məni Əmizdirmiş  
 490 olsan da sən, xain çıxsan, aman umma!” Dərrakəli  
 Yevrikleya ona belə cavab verdi:  
 “Bu nə sözdür dişlərinin çəpərindən uçdu, oğlum? Özün  
 yaxşı bilirsən ki, mən inadam və möhkəməm. Dəmir  
 kimi, ya daş kim şaxlaram hər sirrini mən.  
 495 Qoy başqa bir söz də deyim, qəlbən qəbul elə bunu:  
 Allahların köməyilə subayları susdurdunmu,  
 Kənzilərdən hansı xain çıxıb - sənə bildirərəm,  
 Bildirərəm - kim adını ləkələyib, kim təmizdir”.  
 Ağıl kanı Odissey də cavabında belə dedi:  
 500 “Anacığım, sən onları bildirməyin nə lazımdır.  
 Xaini və pakı seçmək mənim üçün çətin deyil.  
 Sən ancaq sus. Qoy allahlar əncam çəksin bu işlərə”. Odisseyin  
 bu sözündən sonra evdən çıxdı qarı,  
 Getdi təzə su gətirsin; əvvəlki su tökülmüşdü. Ağasının  
 505 ayağını yuyub, üstədən yağ da çəkdi.  
 Odissey öz kürsüsünü çəkdi ocaq kənarına,  
 Çapıǵını cındırıyla örtüb odda qızındı o.  
 Düşüncəli Penelopa ona yenə sual verdi:  
 “Qərrib qonaq, mənim sənə yenə sorğu-sualım var. Bir o  
 510 qədər çəkməz, şirin yuxu vaxtı gəlib çatar; Hamının -  
 lap dərdlinin də gözlərini yumar yuxu. Allah mənə  
 verdiyi dərd yerə-göyə sığan deyil. Gündüzləri  
 ağlamaqla, ah çəkməklə günüm keçir, Kənzilərin  
 işlərinə nəzarətlə vaxt ötüşür.



- 515 Gecələrsə hamı yatıb rahatlanıb dincələndə,  
Mən yerimdə uzansam da, qəlb sıxılıb dərd əlindən,  
Könlümü bir qayğı, kədər içəridən yeyib tökür. Pandareyin  
açıq-sarı bülbül qızı Aeda da Bahar fəslə gələr-gəlməz  
budaq-budaq dolaşaraq,
- 520 Sıx yarpaqlı ağacların zirvəsində əyləşərək,  
Öz səsinin ahəngini dəyişdirib nəgmə deyər,  
Zəfdən olan İtil adlı oğluna yas tutub ağlar;  
Öz oğlunu tunc qılıncla bir vaxt səhvən öldürüb o. -  
Aedatək iki yolun ayrıcında qalıb qəlbim:
- 525 Oğlumlamı qalıb burda mülkə-mala, var-dövlətə, Hündür  
damlı ev-eşiyə, evdə olan kənzilərə,  
Bir də ərim Odisseyin yatağına keşik çəkim,  
Ya da məftun cavanlardan hansı daha şöhrətlidir,  
Hansı artıq başlıq verir - çıxıb ona ərə gedim?!
- 530 Nə qədər ki, oğlum hələ ağılkəsməz bir uşaqdı,  
Onu qoyub ərə getsəm hamı məni qınayardı.  
İndi artıq o böyüyüb, ağıllı bir cavan olub,  
Özü təklif eləyir ki, evdən çıxıb ərə gedim:  
Axeylilər evi talan etməsinə dözmür artıq.
- 535 Bir də, qərib, mən gördüyüm bir yuxunu şərh et mənə.  
Gördüm ki, düz iyirmi qaz suda üzən buğdaları  
Dənləyirlər. Mən tamaşa eləyərək şadlanıram.  
Birdən dağdan uçub gələn əyricaynaq nəhəng qartal  
Hamısının boğazını üzüb atdı bir tərəfə,
- 540 Yerdə qaldı cəmdəkləri. Qartal yenə pərvazlandı.  
Mən yuxuda çox ağlayıb inildədim; bağırıma Gəldi gözəl  
saçlı axey qadınları axın-axın.  
Qazlarının məhv olması qəmləndirdi onları da.  
Birdən qartal uçub gəldi, qondu damın dirəyinə,
- 545 İnsan kimi dil açaraq mənə toxtaq verib dedi:  
- Adlı-sanlı İkarinin aqıl qızı, ruhdan düşmə! Gördüklərin  
yuxu deyil, baş verəcək həqiqətdir.  
Qazlar sənənin taliblərin, qartal isə mənəm, ancaq İndi ərin  
Odisseyəm. Axır gəlib çıxdım evə.
- 550 Azğınlaşmış namizədlər əlimlə məhv olacaqlar! - O bunları  
dedi. Mənim şirin yuxum qaçdı dərhal.  
Göz açınca qazlarımı dışarıda gördüm yenə,  
Gördüm ki, dən çanağından dən götürüb dənlənirlər”. Ağıl  
kanı Odissey də ona cavab verib dedi:



555 “Bu yuxunu başqa cürə yozmaq mümkün deyil, xanım, Odisseyin  
özünü sənə, olacağı xəbər verib.  
Nikah tələb edənlərin hamısı məhv olacaqlar.  
Bu ölümdən heç birisi xilas ola bilməyəcək!”  
Müdrək xanım Penelopa ona belə cavab verdi:

560 “Qərrib, lakin qeyri aydın yuxular da görür insan;  
Onları şərh etmək olmur. Düz çıxmayan yuxu da var.  
Candan məhrum yuxuların iki cürdür qapıları:  
Birincilər buynuzdandır, ikinci fil sümüyündən.  
O yuxu ki, fil sümüyü qapısından keçib gəlir,  
565 Həqiqəti pərdələyib çaşbaş salır adamları.  
O yuxu ki, hamar buynuz qapısından keçib gəlir, Həmin  
yuxu gerçək olur, tez çevrilir həqiqətə. Zənnimcə mən  
görən yuxu o qapıdan keçməmişdir, Halbuki mən, bir də  
oğlum istərdik ki, belə ola.

570 Qoy bir söz də deyim sənə, qəlbən qəbul elə onu.  
Yaxınlaşır mənhus səhər, mən bu evdən getməliyəm,  
Lakin burdan ayrılmamış yarış elan edəcəyəm.  
Odissey on iki balta tiyəsinə bir cərgəyə Düzüb zalda, özü  
isə xeyli dala çəkilərdi;

575 Atıb, oxu hamısının sap yerindən keçirərdi.  
İstəyirəm məftunlarım girsin bu ox yarışına.  
Odisseyin kamanına girişini kim bənd edib,  
Baltaların sap yerindən oxu sərrast keçirərsə,  
Öz ərimin varlı-hallı və məhriban sarayını Tərk eləyib, o  
580 adama qoşularaq gedəcəyəm.  
Lakin sonra mən bu evi yuxuda da görəcəyəm!”  
Ağıl kanı Odissey də cavabında belə dedi:  
“Odisseyin ad-sanına layiq olan uca qadın!  
Bu oxatma yarışından məbada vaz keçə qəlbin!

585 Məftunların əl vurmamış cilalanmış yaya hələ,  
Ağıl kanı Odisseyin özü gəlib çıxacaq və Oxu atıb  
baltaların sap yerindən keçirəcək”.

Müdrək xanım Penelopa ona belə cavab verdi:  
“Qərrib, əgər sən sözünə davam etmək istəsəydin,  
590 Sevincimdən səhərəcən oyaq qalib göz yummazdım.  
Yuxusunu lakin insan hər vaxt, hər an qova bilmir.  
Allahların hökmüdür bu. Ölümsüzlər fəzilətçün Bərəkətli  
yer üzündə hər bir şeyə hədd qoyublar.  
Daha qalxım yuxarıya, üst qatdakı otağıma.



595 GİRİM YENƏ DƏRD-QƏMİMƏ MƏHRƏM OLAN YATAĞIMA.  
Əziz ərim lənətlənmiş Troyaya gedən gündən O  
yatağı gecə-gündüz göz yaşımıla suvarıram.  
Mən yatım öz otağında. Sən də bizim bu evdə qal.  
Ya yerdə, ya çarpayıda yataq salmaq olar sənə". 600 Belə  
deyib Penelopa qalxdı yataq otağına. Müşayiət etdi onu  
evdə olan kənzilər də.

Kənzilərlə yuxarıya qalxan xanım Penelopa  
Pak Afina gözlərini qapayan son ana qədər  
Əziz əri Odisseyi yada salıb inildədi.

## İYİRMİNCİ NƏGMƏ

Özü üçün dəhlizdə yer hazırladı mərd Odissey.  
Altdan cöngə dərisini, üstədən isə namizədlər Öldürdüyi  
qoyunların dərisindən saldı xeyli.

(Jzanınca Yevrikleya üstə yorğan saldı onun.

- 5 Nikah tələb edənləri məhv eləmək barəsində Düşündü  
o, yatağında. Qaravaşlar gülə-deyə Zaldan bura  
doluşdular. Xanım ilə evlənməyə Namizədlər bu  
qızlarla çoxdan bəri sevişirdi.

Odissey bu əlaqəni görüb yaman qəzəbləndi; *10* tizun  
müddət çaşbaş qalıb bilmədi ki, heç neyləsin: Dərhal qalxıb  
kənizlərin hamısını qırsın, yoxsa Oynaşlarla keçirməyə qoysun  
bu son gecəni də.

Qəlbi, ruhu sinəsində nərə çəkib bağırırdı.

- Öz doğduğu küçükləri tapdanmaqdan qoruyaraq *15* Yad  
adamı qapmaq üçün mırıldayan bir it kimi Odisseyin ürəyi də  
quduzlaşıb çırpınırdı.

Sinəsinə vurub, birdən belə dedi öz qəlbinə:

- “Səbir et, könül! Sən ki, bundan yaman gündə səbir  
etmişən: Sənin qoçaq dostlarını zorlu, acgöz Təpəgözün *20*  
Yediyi gün səbir elədin, ümid yoxkən sağ qalmağa;

Səbir elədin fəndgirliyin sizi xilas edənədək”.

Bunu deyib köksündəki ürəyini danladı o. ürək dözdü  
ətrafında baş verən bu bəd işlərə;

Özü isə gah bu böyrü üstə döndü, gah o biri.

- 25 Yağlı-qanlı mal qarnını qıpqırmızı od üstündə Qızartmaqda  
olan adam qarın yaxşı bişsin deyə,

Onun gah bu, gah da ki, o tərəfini oda verir;

Odissey də gah bu səmtə, gah o səmtə çevrikərək,

Düşünürdü: necə qırsın bu sırtıqlar dəstəsini,

- 30 Elə bu vaxt pak Afina Odisseyə yaxınlaşdı;

Göydən yerə enən kimi o bir qadın şəkli aldı.

Odisseyin başı üstə durub ona belə dedi:

“İnsanların ən bədbəxti! Niyə yuxun gəlmir sənin?

Bu ki, sənin öz evindir, arvadın da bu evdədir.

- 35 Bu da oğlun. Kim istəməz oğlun kimi oğlu ola?”  
Ağıl kanı Odissey də cavabında belə dedi:  
“Ey ilahə, söylədiyən sözlər tamam həqiqətdir.  
Amma mən bir məsələni həll etməyi bacarmıram:  
Düşünürəm: necə qırım bu sırtıqlar dəstəsini.
- 40 Təkbaşına bu sürünün öhdəsindən necə gəlim? ürəyimə  
qorxu salan bir məsələ vardır daha:  
Sən və Zevsin köməyiylə mən onları qırıb-çatsam. Sonra  
qaça bilərəmmi intiqamdan? Bunu düşün”.  
Pak Pallada Afina da ona belə cavab verdi:
- 45 “Yenə dedi dediyini! Bir halda ki başqaları  
Ağıl naqis bir faniyə dost deyərək bel bağlayır.  
Halbuki mən ilahəyəm, dar ayaqda, yaman gündə  
Havadarın mən oluram; eşit, gör bir nə deyirəm: Əsgərləri  
vurub-tutan düz iyirmi böyük qoşun 50 Bizi döyüş meydanında  
mühasirə etsələr də,  
Qalib gəlib biz onların alardıq mal-qarasını!  
Di yat. Bütün bir gecəni oyaq qalmaq çətin işdir.  
Çox çəkməz ki, bədbəxtliyin əlindən can qurtararsan”.  
Belə deyib onun yuxu səpələdi gözlərinə.
- 55 Bundan sonra doğma Olimp dağlarına uçub getdi. Can  
dinciyi, qəm dərmanı yuxu sardı Odisseyi.  
Elə bu vaxt Penelopa qalxdı şirin yuxusundan, Əyləşərək  
yatağında tökdü acı göz yaşları.  
Penelopa çox ağlayıb ürəyini boşaldınca,
- 60 Artemida ilahəyə dua edib belə dedi:  
“Zevsin qızı Artemida, ey qüdrətli pak ilahə!  
Kaş bu saat tuşlayaydın oxunu düz ürəyimə!  
Ya da güclü bir qasırğa məni yerdən ayıraydı;  
Zil qaranlıq yollar ilə uzaqlara aparaydı,
- 65 Burulğanlı Okean-çay mənsəbinə tullayaydı! Pandareyin  
qızlarını tufan belə aparmışdı.  
O qızların ataları, anaları ölmüşdülər,  
Evdən qalan yetimləri Afrodita pendir ilə,  
Al-qırmızı şərab ilə, şirin balla bəsləmişdi.
- 70 Hera ağıl və gözəllik bəxş elədi o qızlara,  
Artemida o qızların ucaldı boy-buxununu,  
Afina əl işlərini öyrətdi bu gözəllərə.  
Bir gün gözəl Afrodita qalxıb Olimp dağlarına, Gələcəyi  
yaxşı bilən, şimşəksaçan atasından

**75** O qızları varlı ərə verməsini xahiş etdi.  
 Zevs bilirdi insanları nə gözləyir, nə gözləmir.  
 Harpiyalar oğurlayıb elə bu vaxt o qızları,  
 Dəhşətsaçan Erinnilər dərgahına apardılar.  
 Ölümsüzlər kaş məni də beləcə məhv edəyidilər;  
**80** Ya ilahə Artemida oxla vurub öldürəydi, -  
 Heç olmasa, yer altında görəydim mərd Odisseyi,  
 Bir namərdin əyləncəsi olmaqdan can qurtaraydım!  
 Gündüzləri başdan-başa qəm çəkərək, qan-yaş tökən,  
 Lakin gecə yata bilən kəslər dərdə dözə bilir;  
**85** Çünki yuxu qapayınca insanın göz qapağını,  
 Qəm-qüssə də unudulur, ömrün zövqü-səfası da.  
 Yuxunun da ən pisini göndərir, bax, allah mənə.  
 Odisseyə oxşar bir şəxs qucmuşdu bu gecə məni.  
 Troyaya gedən zaman necəydisə, eləydi o.  
**90** Elə bildim, yuxu deyil, həqiqətdir; çox sevindim”.  
 Bunu dedi. Elə bu vaxt qızıl taxtlı Eos doğdu.  
 Arvadının ağlaması Odisseyə çatdı birdən.  
 Əvvəl ona elə gəldi xanım onu tanımışdır  
 Və əyilib baş üstə axıdır göz yaşlarını,  
**95** üzərində uzandığı dəriləri və yorğanı  
 Yığışdırıb salonda bir kreslonun üstə qoydu.  
 Əllərini qaldıraraq Zevsə belə dua etdi:  
 “Ey Zevs ata, ey allahlar! Mənə əzab verə-verə  
 Doğma ata diyarıma təsadüfi atmadınız.  
**100** Evdə hər kim oyanıbsa, qoy uğurlu bir söz desin,  
 Bayırdasa əlamətdar xəbər gəlsin qoy Zevsdən!”  
 Bax, o belə dua etdi. Duasını eşitdi Zevs.  
 Parlaq Olimp zirvəsində bir gurultu saldı bulud.  
 Odissey bu əlaməti görən kimi fərəhləndi,  
**105** ün üyüdən kənizdən də uğurlu bir söz eşitdi, -  
 Qızlar unu baş sərkərdə üçün əzib-üydürdü. -  
 Düz on iki kəniz burda əlləşirdi bütün günü,  
 Arpa unu, buğda unu çəkirdilər kirkirədə.  
 Öz işini bitirənlər artıq gedib yatmışdılar,  
**110** Əldən düşmüş olsa belə bu zəif qız yatmamışdı.  
 Kirkirəni saxlayıb o, bu uğurlu sözü dedi:  
 “Ey Zevs ata, ey fənilər və allahlar hökmdarı!  
 O ulduzlu səmalarda sən nə yaman guruldadın!  
 Bulud yoxkən guruldamaq, yəqin ki, bir əlamətdir;



- 115 Kimə isə xəbərdir bu. Mən bədbəxti eşit, ey Zevs:  
Odisseyin sarayında hazırlanan bu qonaqlıq Kəbin tələb  
edənlərin qoy olsun son qonaqlığı! Dizlərimi bu üzücü zəhmət  
ilə qatlayanlar İndən belə heç bir zaman nə kef görsün, nə  
qonaqlıq!” 120 Belə dedi. Odisseyi həm gurultu sevindirdi,  
Həm bu sözlər. Yağılardan öc almağı qət elədi. Odisseyin  
sarayında olan bütün qaravaşlar Toplaşaraq bir araya  
böyük ocaq qaladılar.  
Elə bu vaxt allahsifət Telemax da qalxdı yerdən,  
125 Paltarını geyib, açdı çiyini üstədən qılincını,  
Taxtı bəyaz ayağına gözəl, zərif səndəlini.  
(Jcu iti, özü möhkəm nizəsini aldı ələ,  
Astanada Yevrikleya qarıya üz tutub dedi:  
“Əziz dayə, yadellini rahatlaya bildinizmi?  
130 Yedirdib, yer saldınızımı? Yoxsa elə baxımsızdır?  
Ağıllı da olsa anam, o buna yol verə bilər:  
Ləyaqətsiz bir adama həddən artıq hörmət-izzət,  
Ləyaqətli bir adama hörmətsizlik edə bilər”.  
Düşüncəli Yevrikleya ona belə cavab verdi:  
135 “Yox, ay bala, nahaq yerə gəl məzəmmət etmə onu! Anan  
ilə əyləşərək, qərrib xeyli şərab içdi.  
Xanım yemək təklif etdi, qonaq yemək istəmədi.  
Elə ki, o yatmaq vaxtı çatdığını xatırlatdı,  
Penelopa yer salmağı əmr elədi kənilərə.  
140 Lakin o da bütün səfil, bəxtidönük adamlartək  
Yorğan altıda, yumşaq, rahat yerdə yatmaq istəmədi.  
Qurumamış inək, qoyun dəriləri üstündə o Dəhlizdəcə  
yuxuladı. Yorğanı biz saldıq sonra”.  
Belə dedi. Telemaksa nizəsini alıb çıxdı,  
145 İki oynaq tulası da arxasınca qaçdı onun.  
Birbaş şəhər meydanına tərəf getdi mərd Telemax...  
Yevrikleya kəniləri harayladı bu arada.  
O pak qadın Opun qızı, Pensenorun nəvəsiydi:  
“Di başlayın! Su çiləyib döşəməni tez süpürün,  
150 Kreslolar üzərinə tünd-qırmızı parça salın.  
Masaları süngər ilə yaxşı-yaxşı silib sonra,  
Nə qədər ki, krater var, hamısını təmizləyin,  
Qoşaqlıplu camları da təmiz-təmiz suya çəkin.  
Kənilələrin bir hissəsi bulaq suyu daşısın qoy.

- 155 O qədər də çox çəkməz ki, gənc ağalar qayıdılar,  
 Bu gün lap tez gələcəklər, hamısının bayramıdır”.  
 Belə dedi; canla-başla əməl etdi qaravaşlar,  
 İyirmisi bulaqdan su gətirməyə getdi dərhal,  
 Qalanları dağılışıb evdə işə başladılar.
- 160 Odunları doğramaqçın nökərlər də gəlib çıxdı,  
 Bulaqdan su gətirməyə gedən qızlar qayıtdılar.  
 Onların da arxasınca çoban Yevmey gəlib çıxdı.  
 O üç qaban gətirmişdi, üçü də kök, seçmə, iri.  
 Qabanları o, həyəətə buraxdı ki, yemləsinlər,
- 165 Özü isə Odisseyə yaxınlaşıb belə dedi:  
 “Qərib qonaq, axeylilər rəftarını dəyişibmi,  
 Yoxsa onlar dünənkitək hörmətsizlik göstərirlər?”  
 Ağıl kanı Odissey də ona belə cavab verdi:  
 “Qoy onları allah özü intiqama çəksin, Yevmey!
- 170 (Jtanmaq nə olduğunu zərrə qədər hiss etmədən  
 Yad evində biabırçı işlər görür bu əclaf!”  
 Odisseylə çoban Yevmey bu barədə danışarkən  
 Keçilərin baş çobanı Melanfi də yaxınlaşdı,  
 Ağaları üçün o da kök keçilər gətirmişdi,
- 175 İki başqa çoban dəxi ona kömək eləyirdi.  
 Keçiləri tağlı sütun kölgəsində bənd etdilər.  
 Odisseyə istehzayla Melanfi bu sözü dedi:  
 “Sən yenə də adamların zəhləsini tökə-tökə  
 Dilənirsən? Sən hələ də burdan çıxıb getməyirsən?
- 180 Görünür ki, xoşluq ilə ayrılacaq deyilik biz.  
 Yaman üzlü dilənçisən; məndən yumruq yeyəcəksən.  
 Axı başqa evlərdə də var axeyli qonaqlığı!”  
 Belə dedi. Odissey bu təhqirlərə dözüb susdu,  
 ürəyində qisas eşqi, baş buladı yalnız ona.
- 185 Sonra ora çobanbaşı Filotinin düşdü yolu,  
 Kök keçilər, bir də düyü gətirdi o, qonaqlığa.  
 Dənizçilər gətirmişdi bu malları İtakaya,  
 Adam dəxi daşıyırdı adaya bu dənizçilər.  
 Filoti də heyvanları sütunlara elədi bənd.
- 190 Sonra donuz çobanına yaxınlaşıb sual etdi:  
 “Yevmey, bizim evimizə gələn təzə qonaq kimdir?  
 Fəxr etməyə layiq olan əsli-kökü varmı onun?  
 Tayfasının adı nədir? Doğulduğu yer haradır?  
 Bəxti gözəl olmasa da, görkəmindən çarlıq yağır.



- 195 Çox dolaşan adamları allahlar pis günə salır,  
Hökmdar da olsa hətta, bədbəxtliyə düşür yenə!”  
Belə deyib, sağ əlilə salamladı Odisseyi,  
Yaxınlaşıb uca səslə bu sözləri dedi ona:  
“Ey yadelli ata, şad ol! Düzdür indi bəxtikəmsən,  
200 Barı, bundan sonra sənə bəxtiyarlıq qismət olsun!  
Ey Zevs ata! Allahların amansız sən özünsən,  
İnsanı sən törətsən də, rəhmin gəlmir ona əsla.  
Onu çox-çox bədbəxtliyə, dərdə düşər eləyirsən!  
Səni gördüm ağlamağım tutdu, qərrib, batdım tərə;  
205 Odisseyi xatırladım, dedim, yəqin, o da indi Harda isə,  
salamatsa, görürsə gün işığını,  
Sənin kimi cır-cındırdan paltar geyib qəmgin gəzir.  
Əgər ölüb, gedər-gəlməz dünyasına gedibdirsə,  
Yazıq mənim bu günümə! Çünki hələ uşaq ikən *2io*  
Kefallenlər diyarında o naxırçı qoyub məni.  
Sürüdəki inəklərin lap çoxalıb indi sayı,  
Bir adamın sürüsündə bu qədər çox inək yoxdur.  
Yad əmrilə mən onları indi yada yedirdirəm,  
Nə oğlundan həya edir, nə allahdan çəkinirlər.  
215 Onlar hələ doğma vətən didərgini Odisseyin Varını da  
bölüşməyə, paylaşmağa hazırlaşır.  
Hərdən mənim ürəyimə bax, belə bir fikir gəlir:  
Bir halda ki, Odisseyin oğlu onun yerindədir,  
Mən sürünü yad ellərə apararsam düzgün olmaz.  
220 Burda qalıb, adamların yad malını yeməsini  
Seyr eləmək ondan qat-qat artıq əzab verir mənə.  
Buna gözmək çox çətindir. Çoxdan çıxıb gedərdim mən,  
Sürünü də başqa çarın torpağına haylayardım.  
Amma hələ deyirəm ki: bəlkə, aqşam gəlib çıxdı,  
225 Bu azğınlar sürüsünü dağıtdı öz evlərinə”.  
Ağıl kanı Odissey də ona belə cavab verdi:  
“Çoban, sən nə pis adama, nə axmağa oxşayırsan,  
Dərrakəli olduğunu özüm yaxşı hiss edirəm.  
Ən böyük bir and içərək sənə xəbər verə billəm:  
230 And içirəm ulu Zevsə, qonaqpərvər bu süfrəyə,  
And içirəm sığındığım bu evə, bu eşiyə ki,  
Sən getməmiş mərd Odissey öz evində olacaqdır.  
Öz gözünlə görəcəksən ki, bu evdə hökm sürən  
Namizədlər güruhunu o necə məhv edəcəkdir”.



- 235 Naxırçı da Odisseyə cavab verib belə dedi:  
 “Kaş ulu Zevs sən deyəni həqiqətə çevirəydi!  
 Onda özün görərdin ki, məndə necə güclü qol var!”  
 Yevmey kanı Odisseyin dönüş yolu yaxın olsun.
- 240 O üç nəfər bir-birilə bu barədə danışırdı.  
 Pərəstişkar gənclər bu vaxt Telemaxın qəsdindəydi. Bu  
 arada sol tərəfdən bir qaraquş havalandı; Caynağında  
 tir-tir əsən bir göyərçin çırpınırdı.  
 Bunu gören Amfinom gənc dostlarına belə dedi:  
 245 “Dostlar, bizim niyyətimiz baş tutacaq niyyət deyil, -  
 Telemax məhv olmayacaq. Gəlin keyfə hazırlaşaq!”  
 Amfinomun təklifini gənc dostları bəyəndilər.  
 Odisseyin sarayına çatan kimi soyundular,  
 Plaşları kreslo və kətil üstə qaladılar.
- 250 Yağlı qoyun-keçiləri, kök və iri donuzları,  
 Eləcə də cöngələri boğazlayıb bircə-bircə içlərini  
 qızardaraq pay-pay bölüb paylaşdılar. Kraterlər mey və  
 suyun məhluluyla doldu tamam, Yevmey qədər, Filoti  
 də çörək verdi qonaqlara, Melanfi mey süzdü bir-bir  
 255 hər bir kəsin qədəhinə. Əllərini uzatdılar hazır olan  
 yeməklərə.  
 Telemax fənd işlətməyi düşünərək, Odisseyi İçəri zal  
 qapısının ağzındaca əyləşdirdi,  
 Ona yönsüz bir kətilə, kobud masa təqdim etdi.
- 260 Qabağına qızarmış iç qoydu, qızıl piyalədə Tünd-  
 qırmızı şərab verib bu sözləri dedi ona:  
 “Qərib qonaq, burda otur, adamlarla birgə ye-iç. Kim  
 sataşsa sənə, ona özüm cavab verəcəyəm;  
 Axı bura bizim evdir, meyxanələr küncü deyil,  
 265 Odissey bu imarəti mənim üçün hazır edib.  
 Gənc ağalar! Əlinizi, dilinizi dinc saxlayın,  
 Yoxsa burda bir sözləşmə, bir vuruşma qopacaqdır!”  
 Belə dedi. Bu cürətli danışığa mat qalaraq,  
 Penelopa məftunları çeynədi dil-dodağını.
- 270 Yevpeytoğlu Antinoy bu sözü dedi subaylara:  
 “Telemaxın sözü sərt də olsa, qəbul etməliyik;  
 Gördünüz ki, yaman hədə-qorxu gəldi indi bizə!  
 Zevs qoysaydı onun çoxdan qapayardıq ağzını biz.  
 Susdurardıq qışqırıcı boşboğazı həmişəlik!”



- 275 Antinoyun sözlərinə Telemax heç baş qoşmadı. Allahlara yüzheyvanlıq qurban nəzri vermək üçün Qasidlər hey önlərinə qatıb heyvan gətirirdi.  
Axeylilər Feb-Apollon meşəsinə toplaşmışdı.  
Bu arada şişlərdəki bişmiş əti siyirdilər.
- 280 Məclisdəki adamlardan hər kəs aldı öz payını  
Allahsifət Odisseyin dərrakəli, əziz oğlu Telemaxın əmri ilə ətpaylayan xidmətçilər O paylardan birini də Odisseyə gətirdilər.  
Odisseyi daha artıq hirsəndirmək məqsədilə 285
- Afina hey qızısqırdı nikah tələb edənləri,  
İstehzal söz atmağı onlar davam etdirdilər.  
Cavanların arasında yolsuz-izsiz biri vardı;  
Onun adı Ktesippdi, Zamda idi ev-eşiyi.  
Atasının xeyli varlı olmasına güvənərək,
- 290 O da almaq istəyirdi Odisseyin arvadını.  
Namizədlər dəstəsinə Ktesipp üz tutub dedi:  
“İgid, cəsur zadəganlar, qulaq asın sözlərimə!  
Bu qonaq da bizim kimi layiqli ət payı aldı.  
Bu, belə də olmalıdır. Niyə gərək Telemaxa 295
- Qonaq gələn bir adamı özümüzədən incidək biz?  
Mən də ona pay verirəm: istəyir o həmin payı  
Su qızdıran qıza versin, ya Odissey qəsindəki  
Kölələrdən birisinə bağışlasın, - özü bilər!”  
Belə deyib səbətdəki iri bir mal ayağını 300
- Odisseyə tərəf atdı. O, başını yana əydi.  
ürəyində istehzayla güldü ona mərd Odissey.  
Mal ayağı gedib dəydi evin möhkəm divarına. Telemaxsa  
Ktesippə acıqlanıb belə dedi:  
“Allahına şükür elə ki, ayaq ona toxunmadı,
- 305 Əyilməklə xilas oldu qəfil yağlı zərbəsindən.  
Ayaq ona toxunsa, nizəm səni dələcəkdi,  
Atan da toy əvəzinə sənə matəm tutacaqdı.  
Sizin yersiz işinizə daha dözə bilmir ürək,  
İndi daha anlayıram - yaxşı nədir, yaman nədir.
- 310 Bir az əvvəl uşaq idim, hər şeyi dərk eləmərdim.  
Siz gözümün qabağında mal-qaranı boğazlayır,  
Çörəyin də, şərabin da axırına çıxırdınız.  
Səbir etməli olurdum mən. Siz çoxdunuz, mənəşə yalqız.  
Belə çirkin əməllərə yol vermərəm bundan belə!

315 Əgər məni həlak etmək istəsəniz, mən razıyam.  
 Bir halda ki, hər gün, hər an bəd əməllər görür gözüm.  
 Bir halda ki, mənim əziz qonağımı incidirlər,  
 Bir halda ki, yatağında zorlayırlar kənziləri,  
 Bax bunlan görə-görə yaşamaqdan ölüm xoşdur!”  
 320 Belə dedi. Qonaqların heç birindən səs çıxmadı. Handan-  
 hana Damastorid Aqelay bu sözü dedi: “Dostlar, onun  
 sözü haqdır, inciməyin yeri deyil, Cavabında onu təhqir  
 eləmək də düzgün deyil.  
 Daha nə bu yadellini, nə Odissey sarayında Olan başqa  
 325 kələləri incitməyi qoyaq yerə.  
 Telemaxla anasına xoş niyyətlə deməliyəm;  
 Söylədiyim söz onlann bəlkə yatdı ürəyinə.  
 Nə qədər ki, qəlbinizdə o çox müdrik Odisseyin Sağ-  
 salamat öz evinə dönməsinə ümid vardı,  
 330 Sizin işi ləngitməniz bizi dilxor edəmməzdi, -  
 Deyəmməzdik: “yubatmayın bizi!” çünki Odisseyin Öz  
 evinə qayıtması hamımızın qəlbindəndi.  
 İndi tamam aydındır ki, o qayıdıb gəlməyəcək.  
 Get ananı başa sal ki, kimin nəslı ucadırsa,  
 335 Kim başlığı çox verirsə, seçib ona ərə getsin.  
 Sən öz ata mirasını sərf et ağız ləzzətilə,  
 O da gedib bir kişinin xanım olsun ocağına”.  
 Aqelaya dərrakəli Telemax bu sözü dedi:  
 “And içirəm Zevsə, bir də öz evindən ayrı düşmüş,  
 340 Ya da ölüb getmiş olan möhnətzədə atama ki,  
 Mən etiraz eləmirəm, hətta dilə tuturam ki,  
 İstədiyi bir adama anam çıxıb ərə getsin.  
 Bol töhfə də vəd edirəm. Əgər özü istəmirsə,  
 Evdən qovmaq bacarmaram. Allah buna yol verməsin!”  
 345 Telemaxın bu sözünə, Afinanın təlqinilə Aqlı çəşmiş  
 namizədlər qah-qah çəkib gülüşdülər. Gülüş başqa şəkllə  
 saldı üzünü bu adamların;  
 Əti çiy-çiy yedi onlar, gözləri qan-yaşla doldu,  
 Hər birinin ürəyinə damdı ki, son anlarıdır.  
 350 Allahsifət Feoklimen onlara bu sözü dedi:  
 “Ah bədbəxtlər! üstünüzü alan bəla nə qorxuncdur!  
 Başınızı, üzünüzü, dizinizi duman sarır.  
 Fəryadınız çatır mənə, üzünüzü yaş isladır,  
 Geniş salon divarları qan rəngində dəyir gözə,



- 355 Dəhliz, otaq, həyət-baca teyflərlə dolub tamam.  
O dünyanın zülmət Ereb hissəsinə uçur onlar,  
Günəş batır, hər tərəfi sarır qatı bir qaranlıq!" Penelopa məftunları güldü onun sözlərinə.  
Poliboğlu Yevrimax bu sözlə cavab verdi ona:
- 360 "Yeni gəlmiş bu yadelli gör bir nələr çərənləyir!  
Ey cavanlar! Madam onun gözlərinə duman dəyir,  
Dayanmayın, köməkləşib atın onu dışarıya!"  
Allahsifət Feoklimen ona belə cavab verdi:  
"Yox, - Yevrimax, ehtiyacım yoxdur sənin bələdçinə. 365  
Gözüm də var, qulağım da, getmək üçün ayağım da. Düşüncəm də yerindədir, zədələnmiş deyildir o. Özüm çıxıb gedə billəm.  
Ancaq sizin üstünüzə Amansız bir ölüm gəlir. Ondan heç bir pərəstişkar Yaxasını qurtarammaz. Odisseyin evində siz,
- 370 Odisseyin adamına gülüb, ələ salırsınız!"  
Belə deyib rahat, qəşəng imarəti tərək edərək,  
Çıxıb getdi Pireygilə; gülürüzlə qarşılandı.  
Namizədlər bir-birinə baxıb, sonra Telemaxı  
Cinlətməkçün, qonaqları ələ salıb gülüşdülər.
- 375 Lovğalanan cavanlardan bəziləri belə dedi:  
"Ay Telemax, amma sənin qonaqların lap əfəldir; Birincisi zəhlətökən avaranın birisidir;  
Öz qarnını otarmaqdan başqa bir şey bacarmayır, Gücsüz-vecsiz bu avara artıq yüküdür torpağa da!
- 380 O biri də sinəsinə döyüb deyir: "mən falçıyam!"  
Əgər bizim sözüməzə qulaq assan, heç bəd olmaz: Gəl həm onu, həm də bunu bir gəmiyə qoyub dərhal Sicilyaya yola salaq. Yaxşı qazanc əldə edək!" Cavanların sözlərinə əhəmiyyət vermədi o.
- 385 Atasına baxıb səssiz, gözlədi ki, görsün haçan Bu həyasız subayları şil-küt edib qıracaqdır.  
Müdrək qoca İkarinin aqıl qızı Penelopa Zalın qarşı tərəfində bir kətildə əyləşmişdi,  
Zalda gedən danışqlar başdan-başa çatdı ona.
- 390 Namizədlər bu müddətdə xeyli heyvan boğazlayıb, Gülə-gülə bol yeməkli bir ziyafət düzəldilər.  
Amma ki, bu şam yeməyi Afınayla Odisseyin Nikah tələb eləyənlər üçün təşkil etdikləri  
Şam yeməyi məclisindən qan qaraldan olammazdı.

## İYİRMİ BİRİNCİ NƏGMƏ

Pak Pallada Afınanın təlqinilə İkarinin Aqıl qızı  
Penelopa birdən belə fikrə düşdü:  
Ər seçməyi tələb edən cavanlara yarış üçün Odisseyin  
yayı ilə versin balta tiyələri.

5 Evin hündür pillələri ilə çıxdı yuxarıya.

Görkəmi yar-yaraşıklı, dəstəyi fil sümüyündən tlcu  
əyri tunc açarı Penelopa götürərək Yanındakı  
kənizlərlə getdi evin anbarına.

Odisseyə aid olan hər şey orda saxlanırdı: *10* İşlənməsi  
çətin olan dəmir, qızıl, mis, bir də ki, Elastik yay saxlanırdı,  
yanında da bir ox qabı;

Ox qabında ölümsəçən oxlar səf-səf düzülmüşdü. Bu  
ox-yayı Lakedemon diyarından Odisseyə Yevritoğlu  
allahsifət İfit peşkəş eləmişdi.

15 Ortiloxun sarayında görüşmüşdü onlar o vaxt, Odissey öz  
borclarını toplamağa getmiş idi;

Həmin borcu Messenanın camaatı verməliydi.

Onlar bir vaxt İtakadan çobanlan ilə birgə Bir gəmiyə  
dolduraraq üç yüz qoyun aparmışdı.

20 Odissey çox gənc olsa da ağsaqqallar və atası Onu

vəkil sifətilə Messenaya yollamışdı.

İfit isə yoxa çıxmış atlarını axtarırdı;

On iki madyan daylağıyla, bir də qatır yox olmuşdu. O  
atların güdazına düşüb həlak oldu İfit.

25 Zevsin oğlu daşürəkli Herakl ilə görüşdü o;

Çox hünərlər göstərərək ad qazanmış bu qəhrəman, Oz  
evinə qonaq edib, öldürdü öz qonağını! - Nə allahdan,  
nə açdığı o süfrədən həya etdi. Xəyanətlə qonağını  
həlak edib öz evində,

30 Möhkəmdımaq atlarını qanunsuzca mənimsədi. Odisseylə  
o, atları axtaranda görüşmüşdü;

Böyük Yevrit yayını da o vaxt ona bəxş etmişdi,

Yevrit yayı öz oğluna miras qoyub vermişdi can.

Odissey də bir qılıncla nizə verdi əvəzində,



35 Verdi ki, qoy aralıqda sonra gediş-gəliş olsun. Ancaq onlar bir masanın arxasında oturmamış, Allahsifət İfit qətlə yetdi Herakl əli ilə.

Ağıl kanı mərd Odissey minib qara gəmilərə üzəq-uzaq səfərlərə yollananda həmin yayı 40 Özü ilə götürməzdi. Dostdan əziz xatirətək Evdə şaxlar; İtakada gəzdirərdi yalnız onu.

O pak qadın Penelopa bir qarıya yaxınlaşdı,  
Cilalanmış palıd kandar qarşısında dayandı o.

Nə zamansa xərrat onu qaytanlayıb düzəltmişdi, 45  
Yan tərəfdən tirlər qoyub, asmışdı cüt qapısını. Penelopa qayıqları açdı dərhal halqalardan,

Açar saldı, içəridən keçdi qapı rəzəsinə;  
Dal tərəfə itələdi. Cırıldadı möhkəm qapı, - Elə bil ki, ot otlayan buğa nəərə çəkdi çöldə.

50 Buğa kimi nərildəyib qapılar tay-tay açıldı,  
Penelopa yubanmadan çıxdı hündür səki üstə. Paltar ilə dolu olan sandıqlar yan-yana idi.

Qalxıb ayaq barmaqları üstə, aldı Odisseyin Taxta mıxdan qoburuyla asılmış o sərt yayını.

55 Əyləşərək, dizlərinin üstə qoydu o qovuru,  
Ordan yayı çıxararaq uca səslə nalə çəkdi.  
Elə ki, o doyanadək ağlayıb göz yaşını tökdü,  
Durub getdi nəslə uca subayların hüzuruna.  
Möhkəm yayla ox qabını əllərində tutmuşdu o;

60 Ox qabında ölüməsaçan oxlar səf-səf düzülmüşdü.  
Arxasınca kənzilər bir iri qutu gətirirdi.  
Odisseyin mis və dəmir alətləri orda idi. Qadınların ilahəsi Penelopa enib zala,

Onun giriş qapısının yanında bənd alıb durdu.

65 Parıldayan örpək altı gizlətmişdi yanağını. Sağ-solunda iki kənz dayanmışdı ehtiramla.

O üzünü ərgənlərin dəstəsinə tutub dedi:

“Siz ey nəcib aşıqlərim, qulaq verin sözlərimə!

Ev sahibi çoxdan bəri yoxdur deyə öz evində,

70 Siz hey yeyib-içərsiniz onun geniş sarayında. Elçiləyib məni almaq təklifindən başqa sizin Əlinizdə heç bir dəlil, ya bəhanə yoxunuzdur.

Nə deyirəm; bunun üçün yarışın bir-birinizlə.

Allahsifət Odisseyin böyük yayı bax, burdadır.

**75** Kim o yayın girişini asanlıqla darta bilsə  
 Və oxu on iki balta yarığında düz keçirsə,  
 Mən bu varlı, əziz, qəşəng ər evini tərək edərək  
 Həmin yarış qalibinin arxasınca gedəcəyəm!  
 Lakin bu ev zaman-zaman yuxuma da girəcəkdir”.

**80** Belə deyib, Penelopa Yevmeyə əmr elədi ki,  
 Qoysun yay və baltaları ərgənlərin qarşısına.  
 Yevmey yay və baltaları yerə qoydu ağlayaraq.  
 Filoti də doluxsundu yay gözüne dəyən kimi.  
 Antinoy bu halı görərkək, söyüş söyə-söyə dedi:

**85** “Eh, kəndlilər! Bumunuzdan uzaq görün deyilsiniz!  
 Ay bədbəxtlər, deyin niyə göz yaşlan tökürsünüz?  
 Niyə xarab edirsiniz bu qadının ürəyini?  
 Onsuz da ən əziz bir ət itirib o, dərdi çoxdur.  
 Kirimişcə yerinizdə əyləşərək yeyin, için,

**90** Ya da oxu-yayı qoyub, gedin çöldə ağlaşın siz.  
 Siz gedin ki, biz yanşı maneəsiz başa vuraq,  
 O qədər də asan deyil dartmaq bu yay girişini.  
 Çünki bizim aramızda Odisseyin yoxdur tayı,  
 Mən görmüşəm Odisseyi, heç vaxt onu unutmaram,

**95** Bir uşaq da olsam o vaxt, xatirimdən çıxmayıbdır”.  
 Belə dedi. Lakin onun ürəyindən keçirdi ki,  
 Oxu atıb, baltaların sap yerindən keçirəcək.  
 Halbuki mərd Odisseyin oxu ona dəyəcəkdə;  
 O daha çox tapdamışdı Odisseyin şərəfini,

**100** O bu işə sövq etmişdi başqa subay gəncləri də.  
 Telemaxın pak varlığı onda ona belə dedi:  
 “Müsiibətə baxın ki, Zevs küt yaradıb məni tamam!  
 Gör nə qədər nadanam ki, mənim əziz, müdrik anam  
 Deyəndə ki, evdən çıxıb başqasıyla gedəcəyəm,

**105** Mən ürəkdən sevinərək, ağılsıztək gülürəm də.  
 Dayanmayın, di başlayın! Bu yarışın mükafatı  
 Olan gözəl qadına tay nə bu geniş Axeyada,  
 Nə Mikena, nə Arqosda, nə qayalıq İtakada,  
 Nə pak Pilos torpağında, nə qitənin özündə var.

**110** Siz ki yaxşı bilirsiniz, mən deməyim nəyə görə.  
 Bu sözlərin yeri deyil; yubatmayaq yarışı biz,  
 Vaxtdır daha. Di başlayın. Biz də görmək istəyirik.  
 Mən özüm də istəyirəm öz gücümü bir sınaım.  
 Əgər oxu keçirərsəm baltaların sap yerindən,



- 115 Evdən çıxıb anam başqa birisilə gedir deyə,  
Fikir edib, dərd çəkmərəm; bilirəm ki, öz atamın  
Silahını işlətməyə artıq mənim gücüm çatır”.  
Belə deyib tez soyundu al-qırmızı plaşını,  
Ağziiti qılıncını qayıışıyla bir çıxartdı.
- 120 Baltaları sancmaq üçün öncə düz bir şırım açdı; Qazıdığı  
o şırımı qaytanla da tarazladı.  
Ayağıyla tapdaladı torpağı hər iki yandan, Namizədlər  
baxdı onun səliqəli düzümünə,  
Hərçəndi o əvvəlləri belə bir iş görməmişdi.
- 125 Düz üç kərə cəhd etdi ki, kirişini çəksin yayın;  
Çəkəmmədi; ancaq ona elə gəldi - yayı əyib,  
Öz oxunu baltaların sap yerindən keçirəcək.  
Başıyla yox işarəsi etməsəydi mərd Odissey,  
O bir daha əyməyə cəhd edəcəkdə həmin yayı.
- 130 Telemaxın pak varlığı belə dedi adamlara:  
“Ah, deyəsən, ömrüm boyu gücsüz, zəif olacağam.  
Yaxud hələ çox cavanam, elə güclü deyil qolum Ki,  
hücuma keçən şəxsın cavabını verə bilim!  
İndi məndən güclü gəlib bu kirişi çəksin görək,
- 135 Yarışları başlamağın vaxtı gəlib çatıb daha”.  
Belə deyib Laertoğlu Odisseyə mənsub yayı,  
Hamar qapı taylarından birisinə söykədi o.  
CJcy sivri oxları da dayadı yay kənarına,  
Bir az əvvəl əyləşdiyi kreslodə tutdu qərar.
- 140 Yevpeytoğlu Antinoysa subaylara belə dedi:  
“Dostlar, indi növbə ilə bir cərgəyə düzülərək, Saqinin  
mey payladığı yerdən bir-bir yaxınlaşın”. Antinoyun  
bu təklifi məmnun etdi hamısını.  
Ən birinci yaxınlaşan Oynopoğlu Leod oldu.
- 145 Gələcəkdən xəbər verən Oynopoğlu Leod daim Bir  
bucaqda, kraterin lap yanında əyləşərdi.  
Məftunların törətdiyi bəd işləri sevməzdə o.  
Odisseyin ox-yayını əvvəlcə o aldı ələ.  
Astanada dayanaraq çəkdi yayın kirişini.
- 150 Ox atmağa alışmayan zərif əli tez sustalıb,  
Düşdü gücdən. Subaylara xitab edib belə dedi:  
“Mənim gücüm çatan deyil! Başqaları dartsın görək!  
Bu yay adlı cavanlardan çoxunu xar edəcəkdir.  
Birimizi seçib ərə gedəcəyi vədi ilə



- 155 Bizi bura toplayanı əlimizdən verməkdənsə,  
 Öliüb getmək daha xoşdur. Bilirəm ki, içinizdə  
 Laertoğlu Odisseyin gözəl-göyçək arvadına  
 Sahib olmaq ümidini itirməyən vardır hələ.  
 Ancaq hər kəs əbəs yerə yayı dartmaq istəyirsə,
- 160 Qoy başqa bir qız taparaq başlıq verib, razı salsın.  
 Kim başlığı çox verərsə, qismətinə o düşübsə,  
 O da həmin o adama könül verib ərə getsin”.  
 Clca səslə belə deyib, Odisseyə aid yayı  
 Haman qapı taylarından birisinə söykədi o,
- 165 Clca sivri oxları da dayadı yay kənarına  
 Bir az əvvəl əyləşdiyi kreslodə tutdu qərar.  
 Antinoy bu sözdən qızıb həmlə çəkib belə dedi:  
 “Bu nə sözdür dişlərinin çəpəridən uçdu, Leod?  
 Belə sözlər eşidəndə hövsələdən çıxıram mən.  
 Madam ki, sən kirişini çəkib onu çəymədin,  
 Demək, bu yay çoxlarının ümidini qıracaqdır.  
 Yəqin, səni əziz anan ona görə doğubdur ki,  
 Nə əlinə yay alasan, nə ox atmaq bacarasan.  
 Bu o demək deyildir ki, hamı səntək hünərsizdir”.
- 175 Belə deyib sonra keçi çobanına əmr elədi:  
 “Melanfi, tez ocaq qala böyük nahar salonunda;  
 Yanına da bir kürsü qoy, üstə qoyun dərisi çək.  
 Evdə olan ehtiyatdan bir parça piy kəsib gətir  
 Ki, onunla yağlayaq biz qızdırılmış həmin yayı.  
 180 Sınayaq öz gücümüzü, yarışımız çatsın sona”.  
 Melanfi tez od qaladı böyük yemək salonunda,  
 Yanına bir kürsü qoydu, üzərinə dəri çəkdi,  
 Evdə olan ehtiyatdan bir parça da piy gətirdi.  
 Gənclər yayı qızdıraraq güclərini sınaqıdılar,  
 185 Amma gücü çatıb onu əyə bilən tapılmadı.  
 Tək Antinoy və Yevrimax toxunmadı həmin yaya;  
 Nəslə uca bu gənclərin ikisi də başçı idi.  
 Bu arada allahsifət Odisseyin naxırçısı  
 Filotilə çoban Yevmey dışanya birgə çıxdı.  
 190 Odissey də arxasınca çıxdı həmin adamlann.  
 Həyətdəki darvazanın o tayına çatan kimi,  
 Odissey hər ikisinə yumşaqılıqla belə dedi:  
 “Ey naxırçı və ey çoban, - heç bilmirəm deyim sizə,  
 Ya deməyim öz sözüümü? Cırəyim əmr edir ki: de!



- 195 Allahlardan biri hərgah Odisseyin gūzarını  
Bura salsa heç bilmirəm, siz o zaman neylərsiniz? -  
Onun, yoxsa subayların tərəfinə keçərsiniz?  
Deyin görüm, ürəyiniz sizə necə əmr eləyir?"  
Naxırçı tez Odisseyə cavab verib belə dedi:
- 200 "Ey Zevs ata! Kaş bu sözlər yalan deyil, gerçək ola!  
Allahlardan kaş ki biri onu bura yetirəydi!  
Onda özün görərdin ki, məndə necə güclü qol var!"  
Yevmey dəxi bütün ölməz allahlara yalvardı ki,  
Ağıl kanı Odisseyi qaytarsınlar öz evinə.
- 205 Naxırçının və çobanın məramını bilən kimi,  
Odissey hər ikisinə xitab edib belə dedi:  
"Bilin ki, o - mən özüməm! Başıma çox bəla gəlir.  
Düz iyirmi ildən sonra qayıtmışam vətənimə. Kələrdən tək  
sizsiniz dönməyimdən sevinc duyan. 210 Sizdən başqa mən  
heç kəsi görmədim ki, allahlara Dua edib mənim geri  
dönməyimi arzulasın.  
Baş verəcək hadisədən indi sizi halı edim:  
Allahların köməyilə yağıları məhv eləsəm,  
Sizi dərhal evləndirib, mal da, mülk də verəcəyəm. 215  
Öz evimin lap yanında sizə də ev tikiləcək. Telemaxın  
qardaşı və dostu sizi biləcəyəm.  
Şübhə yeri qalmamaqçın məndəki bir nişanəni  
İstəyirəm görəsiniz indi siz öz gözünüzlə. - Qaban diş  
yarasını. Avtolikin oğulları 220 Və mən Parnas yaylağında  
ikən aldım bu yaranı". Belə deyib cındır altdan göstərdi diş  
yarasını.  
Diqqət ilə baxdı onlar, o çapıqı görən kimi İkisi də  
gözü yaşlı qucaqladı Odisseyi,  
Həm başını, həm çiyini öpüşə qərq elədilər.  
225 O da öpdü çobanların başlarından, əllərindən.  
Gün batana qədər onlar bu minvalla ağladılar. Odissey  
hər ikisini kiridərək belə dedi:  
"Ağlamağı kəsin daha, birdən evdən çıxıb biri Görüb  
bunu, evdə kim var, - hamısına xəbər verər. 230 Salona da bir  
yerdə yox, ayrı-ayrı daxil olun;  
Əvvəlcə mən, sonra da siz. İşarəmi gözləyin siz.  
Nə qədər ki, nəcabətli cavan vardır bu sarayda Oxu-  
yayı mənə vermək əleyhinə olacaqlar.  
Sən ey allahsifət Yevmey, sən o yayı tez götürüb,

- 235 Düz yanıma gətirərək mənə təqdim eləyərsən.  
Kənizlərə tapşırırsan otaqları bağlasınlar.  
Hər kim kişi bağirtısı, ya gurultu eşidərsə,  
Gizləndiyi otağından qoy bayıra atılmasın.  
Öz yerində qalib hər kəs, öz işilə məşğul olsun.
- 240 Mərd Filoti, sənə həyət qapısını tapşınram:  
Rəzəsini tez keçirib, kəndirlə də bağlayarsan”.  
Belə deyib rahat, qəşəng sarayına daxil oldu,  
Bir az əwəl əyləşdiyi kürsü üstə tutdu qərar.  
Odisseydən bir az sonra gəldi iki köləsi də.
- 245 Odisseyin yayı bu vaxt Yevrimaxın əlindəydi;  
Qızmar odun üzərində qızdırırdı o bu yayı,  
Lakin onu əyəmmədi. Ağır-ağır inildədi.  
Qəzəblənib axırda da subaylara belə dedi:  
“Özümün də, sizin də halınıza acıyıram!
- 250 Evlənməyin pozulması deyil yalnız üzən məni, -  
İtakada olduğutək başqa-başqa yerlərdə də  
İstədiyən qədər vardır axeyalı gözəl qızlar.  
Lakin allah bərabəri Odisseyin qarşısında  
Gör nə qədər gücsüzlük ki, yayını da əyəmmədik.
- 255 Bu elə bir ləkədir ki, nəsil-nəsil söylənəcək!”  
Yevpeytoğlu Antinoysa ona belə cavab verdi:  
“Yox, Yevrimax, özün yaxşı bilirsən: bu - belə deyil.  
Apollonun şərəfinə bu gün bayram edir hamı.  
Belə əziz gündə yayla oynamağın yeri deyil,
- 260 Qoy sabaha qalsın yarış. Baltalar da qalsın bu cür.  
Bilirəm ki, Odisseyin girib uca sarayına  
Heç kəs əmin baltaları götürməyə cürət etməz.  
Qoyun indi meypaylayan şərab süzsün qədəhlərə,  
Mey ayini icra edək, qoy sonraya qalsın yaş.
- 265 Melanfiyə tapşıraraq, sabah tezdən sürüdəki  
Keçilərin yaxşısını seçib bizə gətirər tez;  
Apollonun şərəfinə yandıraraq budlarını.  
Bu oxatma yarışını sonra davam etdiririk”.  
Antinoyun bu təklifi razı saldı hamısını.
- 270 Carçılar su tökdü, yudu əllərini zaldakılar.  
Kraterlər ağzımacan içki ilə doldu tamam,  
Camlar doldu, mey carlandı allahların şərəfinə,  
Sonra hər kəs könlü-gözü doyanadək içdi meydən.  
Məqsədini bildirmədən mərd Odissey belə dedi:



- 275 “Xanım ilə evlənməyə can atanlar, qulaq verin!  
ürəyimdən keçənləri istəyirəm deyəm sizə:  
Əvvəl başdan Yevrimaxla pak Antinoy, siz dinləyin!  
Antinoyun elədiyi təklif, sözsüz, ağıllıdır.  
Toxunmayın yaya; işi qoy allahlar həll eləsin,
- 280 Onlar kimi istəyirsə, sabah ona zəfər verər.  
Ancaq yayı verin, mən də öz gücümü bir sınayım,  
Görüm bir vaxt bədənimdə, qollarımda olan gücdən  
Və qüvvətdən hələ bir iz, bir əlamət qalıbdırmi; Yoxsa  
yollar və ehtiyac onu yoxa çıxarıbdır?”
- 285 Namizədlər eşidincə bunu hay-küy qaldırdılar, Qorxdular  
ki, bu yadelli yayı birdən əyə bilər.  
Onu söyüb Antinoy bu sözlər ilə etdi xitab:  
“Ay zavallı! Səndə ağıl əlaməti qalmayıbdır!  
Belə coşqun cavanlarla bir məclisdə əyləşərək,
- 290 Yeyib-içmək, danışılan söhbətlərə qulaq asmaq Demək,  
sənə azlıq edir? İndiyədək heç bir qərīb,  
Ya dilənçi qulaq asa bilməyibdir sözümüzə.  
Görünür ki, şirin şərab dumanladıb düşüncəni;  
Bu qaydadır: çox içənlər zərərini çəkir meyın.
- 295 Şanlı kentavr Yevrition qorxubilməz Pirifoyun Sarayında  
lapiflərin müsafiri olan zaman Həddən artıq içdiyindən  
dumanlatdı mey başını, Xoşagəlməz işlər gördü  
Pirifoyun sarayında. Qəhrəmanlar qəzəbləndi, onu  
evdən çölə atıb,
- 300 Burnunu və qulağını dibdən kəsib tulladılar.  
Özünün bəd əməlinin, korluğunun bəhrəsini Acılıqla  
dadan kentavr bu minvalla çıxıb getdi.  
O zamandan lapiflərlə kentavrlar tutaşiblar. Əwəl-əwəl  
çox içərək o özünə ziyan vurdu.
- 305 Əgər yayı darta bilsən, başın çox-çox bəla çəkər, İtakada  
heç kim sənin imdadına çatmayacaq.  
Səni qara bir gəmiyə qoyub yola salarıq biz, Fanilərin  
sərt qatili Ehet çarın torpağına.  
Orda nicat olmaz sənə. Gəl dinc otur öz yerində,
- 310 Ye-iç. Vaz keç cavanlarla yarışlara qoşulmaqdan!”  
Penelopa Antinoyun cavabında belə dedi:  
“Yox, Antinoy, Telemaxın qonağını incitməkdə Sən  
olduqca ədalətsiz hərəkətə yol verirsen!  
Yəqin, güman edirsən ki, Odisseyin yayını o

315 Qollarının qüvəsinə güvənərək darta bilsə,  
 Öz arvadı kimi mənə öz evinə aparacaq!  
 Belə bir iş, əlbəttə ki, fikrinə də gəlmir onun.  
 İçin; belə fikirlərlə üzməyin öz-özünü;  
 Xoşagəlməz belə bir iş heç zaman baş verə bilməz!”  
 320 Poliboğlu Yevrimaxsa belə cavab verdi ona:  
 “Sən ey qoca İkarinin aqıl qızı Penelopa!  
 Onun səni aparması barəsində düşünmürük.  
 Qadınların, kişilərin tənəsidir üzən bizi;  
 Bir də gördün Axeyanın bir qanmazı belə dedi:  
 325 - Mərd kişinin arvadına görün kimlər elçi düşüb!  
 Heç birisi Odisseyin yayını da əyə bilmir.  
 Amma səfil-sərgərdanın biri gəlib əyib yayı,  
 Baltaların sap yerindən oxu da düz keçiribdir. -  
 Belə sözlər, əlbəttə ki, bizim üçün bir ləkədir”.  
 330 Düşüncəli Penelopa ona belə cavab verdi:  
 “Yox, Yevrimax, mərd kişinin sərvətini utanmadan  
 Tələf edən adamları gözləyir o şərəfsiz ad.  
 Heç bilmirəm burda sənə ağır gələn cəhət nədir?  
 Bu qəribin uca boyu, yaraşığı görkəmi var.  
 335 Dediyyə görə nəcib bir kişinin övlədidir.  
 Hamarlanmış həmin yayı bir ona da verin, görək!  
 Bir də sizə həqiqətə çevriləcək bir söz deyim:  
 Apollonun köməyiylə əgər yayı əyə bilsə,  
 Qeysin deyə yaxşı paltar, yumşaq plaş, təmiz xiton,  
 340 İtdən və yad adamlardan qorunmaqçın iti nizə,  
 Qoşaağız bir qılıncla, bir də səndəl verəcəyəm,  
 Özünü də istədiyi səmtə yola salacağım”.  
 Dərrakəli Telemax da ona belə cavab verdi:  
 “Ana, yayı kimə vermək mənə aid olan işdir.  
 345 Məndən başqa heç bir kəsin ixtiyarı yoxdur buna;  
 Nə bu daşlı İtəkanın adlı-sanlı hakimləri,  
 Nə də yaşıl Elidaya yaxın ada hakimləri  
 Malikdir bu ixtiyara. İstəsəm lap həmin yayı  
 Bu yadelli qonağıma həmişəlik bağışlaram.  
 350 Sən qayıt, öz işini gör: ip əyirib, parça toxu,  
 Kənizlərə əmr et: hərə öz işilə məşğul olsun.  
 Ox atmaqsa kişilərə - mənə aid olan işdir.  
 Öz evimdə hökmü rəvan olan yalnız mən özüməm!”  
 Penelopa bu sözlərə heyrət edib çıxdı getdi.



- 355 Oğlunun bu müdrək sözü yaman təsir etdi ona.  
Kənzilərlə üst qatdakı otağına qalxar-qalxmaz Pak  
Afina gözlərini qapayana qədər onun Əziz əri  
Odiseyi yada salıb hey ağladı.  
Allahsifət çoban Yevmey əyri yayı alıb getdi,
- 360 Salondakı namizədlər bunu görüb qışqırdılar. Təkəbbürlü  
cavanlardan bəziləri belə dedi:  
“Ey donuzabaxan Yevmey, yayı hara aparırsan? Apollonla  
başqa nəcib allahlar rəhm etsə bizə, Adamlardan xeyli uzaq,  
donuzların arasında 365 Səni özün yemlədiyin öz itlərin  
yeyəcəklər”.
- Cavanların nərəsindən vahiməyə düşüb Yevmey, Apardığı  
yayı yarı yolda yerdə qoydu zalda.  
Bu vaxt bərkdən qışqıraraq Telemax da hədələdi:  
“Qulaq asma! Apar yayı! Axırı pis olacaqdır!”
- 370 Aparmasan səni qovub dalınca daş atacağam!  
Özüm cavan olsam da mən, bil ki, səndən çox güclüyəm!  
Səndən necə güclüyəmsə evimizdə məskən salmış Bu  
həyasız gənclərdən də bir o qədər güclü olsam,  
Bu sırtıqlıq edənlərə bir elə toy tutardım ki,  
375 Vahiməyə düşüb, burdan baş götürüb qaçardılar!”  
Nikah tələb eləyənlər güldü onun sözlərinə,  
Telemaxa bəslənilən güclü qəzəb söndü birdən.  
Bu arada Yevmey yayı alıb zaldan keçirərək Laertoğlu  
Odiseyə çatıb ona təqdim etdi.
- 380 Yevrikleya dayəni də çağırıb, o belə dedi:  
“Yevrikleya! Telemaxın tapşırığı budur sənə:  
Möhkəm bağla kəviz olan otaqların qapısını,  
Hər kim kişi bağirtəsi, ya gurultu eşidərsə,  
Gizləndiyi o otaqdan qoy bayıra atılmasın.
- 385 Öz yerində qalıb hər kəs öz işilə məşğul olsun”. Yevrikleya  
danışqsız qəbul etdi tapşırığı;  
Qaravaşlar otağının qapısını kilidlədi.  
Filoti də səssiz-küysüz çıxıb yemək salonundan,  
Hasarlanmış həyətdəki darvazanı kilidlədi.
- 390 Papirusdan örkən vardı Kolonnada olan yerdə. Darvazanın  
rəzəsini bağlayaraq döndü geri,  
Bir az əvvəl əyləşdiyi kürsü üstə tutdu qərar.  
Odiseydən göz çəkmədi. - O yayını yoxlayırdı.  
Gah o yana, gah bu yana çevirərək düşünürdü:

- 395 Gv xarab etmyib ki, grsn, yay buynuzunu? Bzisi  
z qonşusuna bu szlri sylyirdi:  
“Yqin, mahir oxatandır, amma bunu gizldir o.  
Blk, onun znn d evd bel bir yayı var,  
Ya bel yay dzldck? Gr bir yayı n firladır!  
400 Dz, gzm he su imir bu srsri dilnidn!”  
Lovğalanan subaylardan bzisi d deyirdi ki:  
“Bu yadelli gr yayı bu gn y bilcks,  
Bundan sonra grm onun bxti glsn bugnktk!”  
Namizdlr bel shbt elyrkn, Odissey d Nhng  
405 yayı alıb l, diqqtl gz gzdirirdi.  
Sanki, alıb-oxumaqda mahir olan kifaraı Asanlıqla  
kklyirdi simi tz kk stnd. Bağırsaqdan eşilmiş o  
mhkm kiriş uclarını Odissey d asanlıqla brkitti yay  
uclarına,  
410 Sonra da sağ li il yoxladı yay kirişini.  
Gydki bir qaranquştk ss ıxartdı kiriş drhal,  
Subayların rklri sdi, qadı rnglri d.  
Lap ucadan gurladı Zevs; işarydi bu gurultu;  
Sınaqlardan mtin ıxmış Odissey şad oldu buna, nki  
415 fndgir Kronun Zevs oğlundandı bu işar.  
O, l atıb masadakı iti oxu aldı drhal.  
Yerd qalan btn oxlar ox qabında hazır idi.  
zlerində sınaıyacaq idi gnclr bu oxları.  
Tutub yayın dstyindn, dartdı oxla kirişini o;  
420 Krssndn qalxmıyaraq qddin yib, nişan aldı.  
Ox he yana toxunmadan bir-birinin arxasınca Dzlmş  
o baltaların keib getdi sap yerindn.  
Ağıl kanı mrd Odissey bel dedi Telemaxa:  
“Telemax, de, sni xcil etmdi ki, bu yadelli?”  
425 Nhng yayı asan dartıb, hdfi dz nişan aldım. Demk,  
mn z qwtimi-gcm qeyd etmmişm. Bu ağalar  
mnim nahaq abırımı alıb, syr.  
İşiq gzli hazırlıyaraq onların şam yemyini.  
Forminq alıb ngm demk axı hl qabaqdadır.  
430 Mclislrin yaraşığı forminq alıb oxumaqdır!”  
Bel deyib qaşlarını oynatdı o. Bunu grck Telemax  
tunc qılınanı tez belinə bağılayaraq Mis ucluqlu nizsini  
aldı l; parıldayan Silahlıyla Odisseyin lap yanında glib  
durdu.



## İYİRMİ İKİNCİ NƏĞMƏ

Əynindəki cır-cındırı atdı müdrək, mərd Odissey  
Əlində ox dolu oxdan, bir də ki, yay, - sıçrayaraq  
Çıxdı uca astanaya; ayaqları qarşısına Səpib oxu,  
cavanlara üz tutaraq belə dedi:

- 5 “Başdan-başa təhlükəsiz yarış daha çatdı sona, Tamam  
başqa bir hədəfi indi nişan alacağam. Feb-Apollon,  
görüm zəfər qazandırır mənə, ya yox!” Belə deyib  
Antinoyu nişan alıb atdı oxu.

Qoşaqulplu zər qədəhi ovucları arasına <sup>10</sup> Almışdı  
ki, qaldıraraq içsin şirin şərabını.

Antinoy öz ölümünü fikrinə də gətirmirdi.  
Məclisdəki adamlardan kim düşünə bilərdi ki,  
Hər nə qədər güc sahibi olsa belə, bircə adam Bu  
qədər gənc qəhrəmanın axırına çıxıb bilər.

- 15 Antinoyun xirtdəyinə girib oxu Odisseyin, Nərmə-nazik  
peysərini dəlib çıxdı o tərəfdən.

O tez yerə sərələndi, əlindəki cam da düşdü,  
Dərhal burun deşiyindən axdı qatı insan qanı  
Ayağıyla vurub yıxdı önündəki masanı da,

- 20 Döşəməyə səpələndi masadakı yeməklər də; Qızarmış ət,  
bir də çörək batdı yerin çirkabına. Antinoyu belə  
görüb namizədlər qışqıraraq Kreslodan qalxıb zalda  
vurnuxmağa başladılar. Divarların diblərində silah  
gəzdi nəzərləri,

- 25 Qorunmaqçın nə bir qalxan çarpdı gözə, nə bir nizə.

Qəzəblənib Odisseyə söyüş, təhqir yağdırdılar:  
“Qərib, onu öldürməklə öz başına bəla açdın!  
Sən yarışdan çıxdın daha! Ölümün göz önündədir!  
Öldürdüyün itakalı gənclərin ən şanlısıdır,

- 30 Bu qətl üçün qurda-quşa yem olacaq leşin sənini!” Namizədlər  
elə güman edirdi ki, qonaq qəsdən Öldürməyib Antinoyu.  
Ağılsızlar bilmirdi ki,  
Ölüm toru hamısının başı üstədən asılıbdır.  
Odissey sərt nəzərlərlə hamısını süzüb dedi:



35 “Ah, köpəklər! Yoxsa elə bilirdiniz Troyadan Bir də  
geri dönmərəm mən? Siz evimi talayaraq,  
Zor işlədib evimdəki kənizlərlə bir yatdınız,  
Əri sağkən arvadımla evlənməyə can atdınız.  
40 Qorxmadınız geniş göyün sakinləri allahlardan, -  
Demədiniz insanlardan biri axır qisas alar.  
İndi sizin hamınızı qamarlayıb ölüm toru!”  
Namizədlər eşidincə bunu, dümağ ağardılar, Ölümdən  
can qurtarmaqçın hər yana göz gəzdirdilər. Tək  
Yevrimax Ödisseyə cavab verib belə dedi:  
45 “İtakalı mərd Odissey, doğrudan, sən özünsənsə,  
Dediklərin tamam düzdür. - Doğrudan, biz axeylilər  
İstər evdə, istər çöldə çox fənalıq törətmişik.  
Amma bütün bu işlərin səbəbkarı Antinoydur;  
O da ölüb getdi artıq. Bu işləri törətməkdə Antinoyun  
50 istədiyi heç də nikah deyil idi;  
Niyyəti bambaşqa idi, ona da Zevs mane oldu;  
O bu gözəl İtakanın çan olmaq istəyirdi.  
Pusqu qurub oğlunu da o məhv etmək istəyirdi.  
O qanuni öldürüldü, qırma bizi, biz sənənik!  
55 Xalqdan yığıb, sənə dəyəən zərərləri ödəyərik:  
Əvəzini ödəyərik vurduğumuz ziyanların.  
Üstəlik də iyirmi baş buğa neçə eləyirsə,  
O dəyərdə mis, ya qızıl cəriməsi verər hər kəs.  
Biz bunları eləməsək, hirslənməkdə sən haqlısan”.  
60 Acıqlı bir nəzər salıb Odissey bu sözü dedi:  
“Yox! Əgər siz atanızın, özünüzdün nəyi varsa Və  
üstəlik mənə başqa hədiyyələr versəniz də,  
Siz bihəya cavanlardan qisasımı almayınca,  
Sizi qınb məhv etməkdən əl götürən deyiləm mən. İndi  
65 seçin: ya mənimlə vuruşmağa hazır olun,  
Ya da qaçıb canınızı qurtarmağa cəhd eləyin.  
Bu qırğından sağ qurtarmaq amma çətin məsələdir!”  
Eşidincə bu sözləri əsdi dizi cavanların.  
Onlara üz tutub yenə Yevrimax bu sözü dedi:  
70 “Öz amansız əllərini bu adam dinc qoymayacaq!  
Madam ələ keçiribdir yayı ilə ox qabını,  
Durub hündür astanada, qıracaqdır hamımızı.  
Ən yaxşısı budur ki, biz birbaş girək vuruşmaya!  
Tez siyirin qılıncları! Ölümsaçan peykanları



- 75 Masalarla dəf eləyin. Gəlin birgə həmlə edək, Sıxışdırıb  
astanadan birgə uzaq salaq onu,  
Tez şəhərə üz qoyaraq haraylayaq camaatı.  
Oxyağdıran əli onun onda düşər öz yanına!”  
Belə deyib Yevrimax tunc qılıncını çəkdi qından,
- 80 Nərə çəkib Odisseyin üzərinə etdi hücum.  
Odissey də bu əsnada darddı yayın kirişini,  
Atdığı ox Yevrimaxın düz döşündən dəyib keçdi,  
Dəldi qara ciyərinə, yerə saldı qılıncını.  
Ləngərlənib üzərinə düşdü yemək masası da;
- 85 Masadaki qoşaquqlu piyalə də, yeməklər də  
Səpələndi döşəməyə, üzüqoylu düşdü özü,  
Bərk ağrıdan ayağını kresloya döyəclədi,  
Çox çəkmədi gözlərinə çökdü qatı bir qaranlıq.  
Nisin oğlu mərd Amfinom çəkib iti qılıncını,
- 90 Dərhal hücum etdi igid Odisseyin üzərinə.  
İstəyirdi onu bayır qapısından sıxışdırırsın.  
Lakin bu vaxt Telemaxın tunc nizəsi Amfinomun  
Kürəyindən sancılaraq çıxdı köks qəfəsindən, Haray  
çəkib birdən-birə üzüqoylu düşdü yerə.
- 95 Telemaxsa sıçrayaraq döndü geri, nizəsini  
Amfinomun cəsədindən çıxartmağa can atmadı;  
Qorxdı nizə çıxararkən bir axeyli vurub daldan Ya  
qılıncla həlak edər, ya nizəylə yaralayar.  
O, tələsik atasına tərəf qaçdı sürət ilə. 100 Ona yaxın  
dayanaraq bu qanadlı sözü dedi: “İstəyirəm, ata, sənə bir  
qalxanla, bir cüt nizə, Gicgahını yaxşı örtən bir də sərpuş  
gətirim mən. İstəyirəm Filotiyə Yevmeyə də silah verəm,  
Özüm dəxi silahlanam. Belə etsək, yaxşı olar”.
- 105 Ağıl kamı Odissey də ona belə cavab verdi:  
“Nə qədər ki, ox qabında ox var hələ, tez get gətir!  
Tək vuruşsam uzaşdırar onlar məni astanadan”. Belə  
dedi. Əməl edib oğul ata sözlərinə,  
Silahların saxlandığı gen anbara yollandı cəld. 110  
Səkkiz nizə, dörd qalxan və saçaqları at tükündən, Altı  
dəri, üstü misdən dörd dəbilqə seçdi ordan, Bu şeylərlə  
gəldi əziz atasının yanına tez.  
Öncə özü yaraqlanıb taxdı parlaq silahları.  
Ondan sonra geydi döyüş paltarını iki kölə,

- 115 Fənd ustası Odisseyin düzüldülər ətrafına.  
Nə qədər ki, Odisseyin oxu vardı oxdanında,  
Namizədlər bir-birinin arxasınca oxlanaraq Cəsədləri  
bir-birinin üzərinə qalanırdı.  
Elə ki, çar Odisseyin bitdi bütün peykanları,
- 120 Kamanının bir ucunu evin qapı payasına Söykədi, bir  
ucunu da döşəmənin üstə qoydu. Dördqat gönlü o  
qalxanı çiyinləri üstə tutdu, Saçaqları at tükündən  
sərpuşu da qoydu başa.  
Bu saçaqlar dəbilqəyə bir qorxunluq bəxş etmişdi.
- 125 Misi par-par pəndədən iki nizə aldı ələ.  
Odisseyin dayandığı astananın divarında Yan tərəfə  
açılan bir ayı qapı dəxi vardı.  
Dar dəhlizin yoluqdu bu, qapısı kip bağlanırdı,  
Odisseyin əmri ilə Yevmey onu qoruyurdu.
- 130 Ən qorxulu hücum həmin o qapıdan gözlənirdi.  
Aqelay üz tutub cavan dostlarına belə dedi: “Dostlar,  
bəlkə, içinizdən biri çıxsa bu qapıdan, Bağıraraq  
camaatı kömək üçün haraylaya!  
Odissey ox atmağından həmişəlik qalar onda!”
- 135 Aqelaya cavab verib dedi çoban Melanfi cəld:  
“Yox, Aqelay, mümkün deyil, dediyin bu qapı ki var,  
Dar dəhlizə açılır və həyəət də çox yaxındır.  
Gücü olan bir şəxs orda hamını dəf edə bilər.  
Mən anbardan amma sizə hər cür silah gətirərəm.
- 140 Yəqin, igid Odissey öz ləyaqətli oğlu ilə Silahları  
gizlətmək üçün ancaq ora daşıyıblar”.  
Belə deyib keçiotaran Melanfi tez salondakı Dar  
keçiddən sivişərək qalxdı silah anbarına. Qalxanın da,  
nizənin də hərəsindən düz on iki,
- 145 O qədər də tük saçaqlı, mis dəbilqə götürdü o,  
Tez subaylar dəstəsinə çatdırdı o silahları.  
Subayları silahlanan, nizələnən görün kimi Odisseyin  
ürəyinə qorxu düşüb, əsdi dizi.  
Hiss etdi ki, indən belə vuruş ağır olacaqdır.
- 150 Telemaxa üz tutaraq bu qanadlı sözü dedi: “Telemax,  
ya bu evdəki kənizlərdən bir nəfəri,  
Ya Melanfi bizə qarşı vuruşmanı qızışdırır!”  
Dərrakəli Telemaxsa ona cavab verib dedi:  
“Ata, günah özgəsində deyil, mənim özümdədir,



- 155 Mənəm silah anbarının qapısını açıq qoyan.  
Casusları fərli imiş bu sırtıqlar dəstəsinin.  
Yevmey, tez get qapısını bağla silah anbarının,  
Gör düşmənə silah verən kənzidir, ya Melanfidir? Hamıdan  
çox Melanfidir bərk şübhəyə salan məni”. 160 Odisseylə  
Telemaxın bu haqdaydı söz-söhbəti. Melanfi bu zaman yenə  
getdi silah gətirməyə. Allahsifət çoban Yevmey bunu dərhal hiss  
elədi, Yanındakı Odisseyə xəbər verib belə dedi:  
“Sən ey allah törəməsi, ey çoxbilmiş mərd Odissey! 165  
Haqlı yerə bizim şübhə etdiyimiz mənfur adam  
Silah üçün gedir yenə. Əmr et görüm neyləyim mən:  
Öhdəsindən gələ bilsəm oradaca gəbərdimmi,  
Yoxsa çəkib burayamı gətirim, öz törətdiyi Cinayətin  
cəzasını sən verəsən öz əlinlə?”
- 170 Ağıl kanı Odissey də belə cavab verdi ona:  
“Qurtarmağa nə qədər can atsalar da, mən bu nəcib  
Cavanların oğlum ilə qarşısını alacağım.  
Sizsə onun daldan bərk-bərk bağlayıb əl-ayağını,  
Atın silah anbarına, qapısını bərk bağlayın.
- 175 Eşmə iplə sarıyaraq yenə arxa tərəfindən Sütun  
ilə yuxarıya çəkin, tirlər olan yerə;  
Tez ölməyib qoy altını çəksin bədxah işlərinin”.  
Belə dedi. Onlar isə əməl etdi dediyinə,  
Onlar ora elə girdi, Melanfi hiss eləmədi;
- 180 Anbardakı divarları axtarmaqla məşğuldu o.  
Onlar qapı payaları kənarında gizlənmişdi.  
Çıxmaq üçün Melanfi çöl qapısına tərəf gəldi.  
Bir əlində yaraşlıqlı sərpüş vardı, o birində Cüstünü pas  
örtmüş iri, köhnə qalxan görünürdü,
- 185 Bu qalxanı bir zamanlar cavan Laert işlədərdi,  
Qayıqların hətta tikiş yerləri də çürümüşdü.  
Atılaraq Melanfinin saçlarından tutdu onlar,  
Qorxmış halda içəriyə çəkib yerə uzatdılar. İşgəncəylə dal  
tərəfə qanırıb əl-ayağını,
- 190 Dözümlü və allahsifət Odisseyin dediyitək  
Eşmə iplə arxasında möhkəm-möhkəm bağladılar. Sonra  
yenə eşmə ipi o sarğıya keçirərək Sütun boyu qaldıraraq  
düz tavanda saxladılar.  
Çoban Yevmey onu belə alçaldaraq bunu dedi:

- 195 “Ey Melanfi! Sənə layiq olan bax o yumşaq yerdə  
Səhərədək silahların keşiyini çəkəcəksən!  
Okean-çay sularından erkən çıxan al şəfqin Doğmasını  
çox yataraq nəzərindən qaçırtmazsan; Keçiləri tez  
qovarsan ağaların məclisinə”.
- 200** Beləliklə, ip ucundan asılaraq qaldı çoban.  
O birilər yaraqlanıb, qapını bərk bağladılar,  
Yenə fəndgir Odisseyin hüzuruna qayıtdılar.  
Astanada indi dörd mərd cəsərlə dayanmışdı.  
Dörd nəfərə qarşı zalda “adaxlılar” xeyli çoxdu. Birdən-
- 205 birə astanada zahir oldu pak Afina,  
O, səsinə, görkəminə mərd Mentora bənzətmişdi.  
Onu görcək Odissey çox sevinərək belə dedi:  
“Mentor, bizə kömək elə; yad et əziz həmdəmini!  
Yaxşılığın keçib sənə, həm də mənim yaşadımın!”
- 210 Ancaq bildi: Afinadır, - onu cəngə dəvət edir. Penelopa  
məftunları bir qışqırıq qopardılar. Damastorid Aqelaydı  
Mentora ilk sözü deyən:  
“Mentor, uyub Odisseyin sözlərinə, bizə qarşı Vuruşma  
sən, ona qahmar və havadar çıxma, Mentor! Həqiqətə
- 215 çevriləcək məramımız bax belədir:  
Elə ki, biz Odisseyi və oğlunu həlak etdik,  
Əgər qahmar çıxsan ona, səni də məhv edəcəyik.  
Başınla bəd əməlinin cavabını verəcəksən!  
Zorakılıq eləməkdən sizi məhrum edən kimi,
- 220** Evində, ya evdən kənar nə qədər ki varın vardır,  
Odisseyin varı ilə qarışdırıb böləcəyik.  
Övladını qovacağıq yaşadığın imarətdən,  
Arvadını İtakadan dərhal sürgün edəcəyik!”  
Bu sözlərdən pak Pallada Afina bərk qəzəbləndi,
- 225 Odisseyə üz tutaraq hirsli-hirsli belə dedi:  
“Yox, Odissey, nə əvvəlki hünər qalıb səndə, nə güc; O  
hünər ki, bəyaz əlli, nəcabətli Yelenanın Şərəfinə düz  
doqquz il Troyada qan elədin;  
Nə qədər mərd həlak etdin sən o qorxunc vuruşmada,
- 230 Priamın şəhəri də tədbirinlə fəth olundu.  
İndi əlin öz evinə, öz varına çatmış ikən,  
Qarşıda bir yeni döyüş vardır deyə qəmlənirsən!  
Əziz dostum, gəl yanımda dayan indi, öz gözünlə Gör  
Alkimin oğlu Mentor yaxşılığın əvəzində



- 235 Düşməninə necə hücum çəkib, necə qıracaqdır!”  
Belə dedi. Lakin ona tam qələbə bəxş etmədi.  
Öncə oğlu Telexla Odisseyin hünərini,  
Cürətini, qüvvətini sınağa qət elədi.  
Qaranquşa çevrilərək gen salonun tavanında 240  
üzərini hiss bürümüş bir tir üstə gedib qondu. Damastorid  
Aqelayla, Poliktorid Pisandr və Polib ilə Amfimedont,  
Yevrinomla Demoptolem Qızıdırıb cavanları hər bə təhrik  
edirdilər.  
Sağ qalaraq, ölüm-dirim davasına girənlərin 245  
Arasında bu cavanlar birinci yer tuturdular.  
Ox yağışı gözlərini qorxutmuşdu qalanların.  
Aqelay üz tutub bütün cavanlara belə dedi:  
“Dostlar, gücdən tez düşəcək amanbilməz qolu onun,  
Lovğa-lovğa danışsa da, Mentor artıq çıxıb getdi.  
250 Onlar qapı qabağında indi yalnız dayanıblar.  
Nizələri ancaq birdən süzdürməyin ona sarı,  
Altısını atın öncə. Bəlkə, Zevsin köməyilə Odisseyi həlak  
etdik; böyük ada-sana çatdıq.  
O ölərsə, asanlıqla ölər yerdə qalanları!”  
255 Belə dedi. Altı nəfər nişan alıb nizə atdı.  
Afinanın köməyilə o nizələr yan ötdülər:  
Nizələrdən biri gedib dəydi qapı payasına,  
O birisi gedib dəydi möhkəm qapı taxtasına, üçüncünün  
tunc nizəsi sancıldı ev divarına.  
260 Subayların atdığı bu nizələr ki, çıxdı boşa,  
Dözümü çox Odissey öz dostlarına belə dedi:  
“Əziz dostlar, indi sizə bir söz demək istəyirəm:  
Ərgənlərin dəstəsinə nizələri birdən ataq.  
Bizi qırmaq istəyirlər, - suçları azmış kimi.  
265 Belə dedi. Nişan alıb birdən nizə atdı onlar.  
Odisseyin nizəsilə Demoptolem həlak oldu,  
Yevriadi mərd Telex, Yelati mərd Yevmey vurdu,  
Malotaran Filoti də Pisandri məhv elədi.  
Onlar birdən düşüb yerə, nəm torpağı gəmidilər,  
270 Qalan bütün namizədlər çəkildilər dal tərəfə.  
Hər kəs gəlib nizəsini çəkdi cansız cəsədlərdən. Penelopa  
məftunların nizələri atdı yenə.  
Afinanın köməyilə çoxu yenə çıxdı boşa.  
Nizələrdən biri gedib dəydi qapı payasına,

- 275 O birisi gedib dəydi möhkəm qapı taxtasına, üçüncünün  
tunc nizəsi sancıldı ev divarına. Amfimedont Telemaxı  
yaraladı biləyindən, - Ancaq üzdən siyirmişdi nizə  
onun dərisini.  
Ktesipp də mərd Yevmeyin siyirmişdi bir çiyini; uzun
- 280 nizə çiyini cızıb, gedib yerə sancılmışdı.  
O çoxbilmiş Odisseyin yaxın silah yoldaşları  
Pərəstişkar cavanlara yenə nizə yağdırdılar.  
Yevridamant Odisseyin nizəsilə oldu şəhid,  
Amfimedont - Telemaxın, Polib - donuz çobanının
- 285 Nizəsilə oldu həlak. Filoti də Ktesippin Düz köksündən  
vurub, sonra lovğa-lovğa belə dedi: "Polifersin boş  
danışan oğlu, sənə yaraşmaz ki, Öz-özünü bunca tərif  
eləyəsən! Qoy allahlar Desin bunu. Çünki onlar səndən  
qat-qat üstüdürlər. Zalı gəzib bir sədəqə istəyən bu
- 290 Odisseyə Atdığın mal ayağının əvəzidir bax bu nizə!"  
Astaayaq inəklərin naxırçısı belə dedi.  
Damastorid həlak oldu Odisseyin nizəsilə,  
Yevenorid Leokriti şəhid etdi mərd Telemax, - İti nizə  
qasığını dəlib keçdi o igidin, üzüqoylu düşüb birdən,
- 295 yerə döydü öz başını.  
Pak Afina tavanda öz dəhşətsaçan qalxanını Tərpədicə  
qorxu sardı nikah tələb edənləri.  
O tərəfə-bu tərəfə qaçırdılar zalda onlar.  
Elə bil ki, yazın uzun günlərində göy çəməndə Qovur
- 300 inək sürüsünü gənələrin sıx dəstəsi.  
Elə bil ki, əyricaynaq, əyridimdik şahin-şonqar Birdən-  
birə dağdan enib cumurlar quş dəstəsinə. Quş dəstəsi  
bulud kimi qaçıb düzə tökülüşür, Şahinlərsə qırıb tökür;  
nə qoruna bilir quşlar,
- 305 Nə də uçub qaça bilir. Adamlar həzz alır bundan.  
Odissey və adamları belə qovub subayları, üçü sivri  
nizələrlə belə qırıb-çatırdılar.  
Fəryad zalı bürümüşdü, döşəmə də qızıl qandı.  
Leod adlı cavan birdən Odisseyə yaxınlaşdı,
- 310 Dizlərini qucaqlayıb bu qanadlı sözü dedi:  
"Dizlərini qucaqlayıb yalvarıram, rəhm et mənə!  
Bir qadına yaman gözlə baxmamışam mən bu evdə.  
Yaman bir söz deməmişəm. Əksinə - cəhd eləmişəm



- 315 Bütün başqa subaylar da bu bəd yoldan çəkənsinlər, Lakin onlar fənalıqdan əl çəkməyi bacarmadı. Tutduqları bəd əməlin cəzasıdır - çəkir onlar.  
Mən günahsız bir falçıyam; suçum yoxkən niyə ölüm? Nə eybi var! Yaxşılığa biz əvəz də istəmirik!”
- 320 Hirsli-hirsli baxıb ona, Odissey bu sözü dedi:  
“Sən öyünüb deyirsən ki, mən onların falçısıyam!  
Elə isə, görünür, sən tez-tez dua eləyərək, Deyirsənmiş, mənim bura qayıtmağım baş tutmasın, Arvadımla evlənərək, oğul-uşaq törədəsən.
- 325 Yox, ölümdən xilas ola bilməyəcək canın, Leod!”  
Belə deyib öldürülmüş Aqelayın mərd əlindən Yera düşmüş qılıncını əylilərək götürdü o,  
Leodun lap peysərinin ortasından çaldı onu.  
O bağırıb qurtarmamış, baş torpağa diyirləndi.
- 330 Subayların oxumağa güclə vadar etdikləri  
Terpioğlu Femi yalnız məhv olmaqdan xilas oldu.  
Yan qapıda əldə forminq fikrə dalğın dayanmışdı,  
İki fikir arasında tərəddüddə qalmışdı o:  
Bilmirdi ki, zaldan çıxıb bir zamanlar Laert ilə 335  
Odisseyin tez-tez yağlı buğa budu yandırdığı (Jlu Zevsin həyətdəki mehrabına sığsınımı,  
Odisseyin dizlərini qucaqlayıb yalvarsınımı?  
Keyli müddət fikirləşib, ən nəhayət, qət etdi ki: Odisseyin dizlərini qucaqlamaq məsləhətdir.
- 340 Forminqini alıb tezcə kraterlə gümüşmismar Kreslonun arasında döşəmənin üstə qoydu.  
Özü qaçıb Odisseyin dizlərini qucaqladı,  
Ona yalvar-yaxar edib bu qanadlı sözü dedi:  
“Dizlərini qucaqlayıb yalvarıram, rəhm et mənə!
- 345 Əgər məni həlak etsən, sonra peşman olacaqsan. Öləri və ölməzləri vəsf edən bir müğənniyəm! Özbaşına öyrənmişəm, allahdandır təbim mənim. Səni də bir allah kimi vəsf etməyə hazırım mən.  
Gəl başımı kəsməginən, rəhm elə, rəhm elə mənə!
- 350 Hətta sənin əziz oğlun Telex da söyləyər ki,  
Bu sırtıqlar məclisində forminq çalib oxumaqçın Sizin evə öz xoşumla gəlməmişəm heç bir zaman, Sayda, gücdə məndən üstün gənclər zorla gətiriblər!” Müğənninin sözü çatdı Telexin qulağına,



355 Tezcə əziz atasına yaxınlaşıb bərkdən dedi:  
 “Dayan, ata! Gəl öldürmə bu günahsız müğənnini! Gərək  
 carçı Medonta da aman verək; çünki Medont Cışaq ikən  
 mənə qayğı göstərirdir bizim evdə.  
 Əgər Yevmey, ya Filoti vurmayıbsa, ya da sənin Ox, ya  
 360 nizə zərbənə rast gəlməyibsə, aman verək!”  
 Belə dedi. Bu sözləri eşidirmiş demə Medont;  
 Ölməməkçün bir kreslo altda girib büzüşmüşdü, üstə yeni  
 öldürülmüş mal dərisi çəkmişdi o.  
 Gizləndiyi yerdən çıxıb, dərinə də tezcə atdı,  
 365 Qaçıb dərhal qucaqladı Telemaxın dizlərini.  
 Ona yalvar-yaxar edib bu qanadlı sözü dedi:  
 “Əziz dostum, mən burdayam! Qəzəblənmiş atana de Öz  
 qüdrətli qılıncıyla məni həlak eləməsin.  
 Evinizi soyub-sökən, səni nahaq təhqir edən - Anan ilə  
 370 evlənməyə can atanlar dəstəsidir!” Gülümsünüb Odissey  
 də ona belə cavab verdi: “Qorxma, Medont! Sənə bunu  
 bildiyiңçün ölüm yoxdur. Sonralar da adamlara başa sal  
 ki, bu dünyada Xeyirxahlıq bədxahlıqdan, xəbislikdən çox  
 yaxşıdır.  
 375 Lakin sən də, bol nəğməli müğənni də zaldan çıxıb,  
 Həyətdə - bu qətlgahdan uzaq yerdə qərar tutun. Mənim  
 hələ görəcəyim işlərim var bu salonda!”  
 Belə dedi. Hər ikisi çıxıb zaldan dışarıya, ülu Zevsin  
 mehrabına yaxın yerdə əyləşdilər;  
 380 Orda, ölüm vahiməsi canlarında, gözlədilər.  
 Odissey də bu müddətdə salona göz gəzdirdi ki,  
 Görsün diri qalan varmı həyasızlar dəstəsindən.  
 Ancaq onlar qan içində, hərəkətsiz uzanmışdı.  
 Elə bil ki, xırda gözlü toru ilə bir balıqçı Ovladığı balıqları  
 385 atıb dəniz sahilinə.  
 Duzlu dəniz sularından ayrı düşmüş o balıqlar Sahil qumu  
 üzərində qalaq-qalaq qalanmışdı,  
 Bəziləri qızmar günün altda hələ can verirdi.  
 Həlak olmuş gənclər də o balıqları andırırdı.  
 390 Ağıl kanı Odissey mərd Telemaxa belə dedi:  
 “Telemax, get çağır gəlsin Yevrikleya qan bura, ürəyimdə  
 indi ona deyiləcək bir sözüm var”.  
 Telemax öz atasının dediyinə əməl edib Tez qapını  
 silkələdi və dayəyə belə dedi:



- 395 “Ey bu evdə xidmət edən bütün kölə qadınlara  
Nəzarətçi olan qarı, tez yerindən qalx, gəl bura! Gəl,  
atamın indi sənə deyiləcək sözü vardır!” tlcə səsle  
dedi bunu. Qarı dinməz qulaq asdı Rahat, qəşəng  
otağının qapısını açıb çıxdı.
- 400 Telemax öz arxasınca apardı ev dayəsini.  
Odisseyi ölümlərin arasında gördü qarı.  
O al-qana batmış olan bir aslana bənzəyirdi;  
Bir buğanı təzə yemiş aslan kimi tərşənirdi,  
Həm sinəsi, həm də üzü qana batmış aslan kimi. 405
- Ona gözlə baxmaq belə qorxu salır ürəklərə. Əl-ayağı  
qana batmış halda idi Odissey də.  
Bax bu qanlı mənşərəni - qana batmış meyitləri Yevrikleya  
gören kimi istədi ki, haray sala;  
Lakin ona mane oldu Laertoğlu mərd Odissey.
- 410 tlcə səsle xitab edib bu qanadlı sözü dedi:  
“Qarı nənə, sevinirsən səssiz sevin, haray salma!  
Öldürülmüş adamları tərşfləmək yaxşı deyil.  
Onlara bəxt və bədəməl ölüm hökmü çıxarıbdır,  
Çünki onlar yer üzündə heç bir kəsi saymırdılar. - 415 Nə  
yaxşıya, nə də pisə fərq qoymurdu bu adamlar. Bəd  
əməllər bu gənclərin bəd elədi iqbəlini.  
Danış görüm, kənilərdən hansı mənə sadıq qalıb, Hansı  
mənim namusumu ləkələyib öz evimdə”. Yevrikleya  
Odisseyin cavabında belə dedi:
- 420 “Həqiqəti olduğutək danışaram, oğlum, sənə.  
Əlli qadın qulluqçusu xidmət edir bizim evdə,  
Biz onlara bütün qadın işlərini öyrətmişik:  
Yun didirlər, başqa kölə xidmətləri göstərirlər.  
Əlli nəfər cariyədən on ikisi pozulmuşdur,
- 425 Nə xanıma, nə də mənə hörmət qoyur bu kənilər. Telemaksa  
yeni-yeni boya-başa çatır indi;  
Xanım onu qoymayırdı kənilərə hökm etməyə.  
İcazə ver, xanıma da gedim işdən hali edim;  
Allahlardan hansı isə onu lap bərkəyatırdıbdır”.
- 430 Ağıl kanı Odissey də ona belə cavab verdi:  
“Yox, oyatma hələ onu. Mənim burda olmadığım  
Zamanlarda yoldan azan kəniləri bura çağır”.  
Odissey bax belə dedi. Kəniləri aşığıya  
Çağıрмаqçın zaldan çıxıb yuxarıya qalxdı qarı.

- 435 Odisseysə Telemaxı, Filotini və Yevmeyi Öz yanına  
çağıraraq bu qanadlı sözü dedi: “Köməkləşib kənzilərlə  
meyitləri daşmayın tez.  
Sonra isə dəlmə-deşik süngərləri isladaraq Yaraşıqlı  
kreslo və masaları təmizləyin.
- 440 Elə ki, siz köməkləşib evdə sahman yaratdınız,  
Kənziləri palatadan dışarıya çıxararaq,  
Xımm-xırda anbarıyla həyəət səddi arasında Xəlvət yerdə  
hamısını qınn iti qılınc ilə.  
Nikah tələb edənlərlə görüşməyi, sevişməyi,  
445 Afrodita əməlini həmişəlik unutsunlar!”  
Qaravaşlar bir-birinə sıxılaraq girdi zala,  
Vahimədən və kədərdən axdı-axdı göz yaşları.  
Öncə onlar meyitləri daşdılar dışarıya;  
Sədd boyunca portik altda düzdülər bu cəsədləri.  
450 Odisseyin şəxsən özü əmr edirdi kənzilərə, - Könülsüz də  
olsa onlar əmrə əməl edirdilər.  
Sonra onlar dəlmə-deşik süngərləri isladaraq Yaraşıqlı  
kreslo və masaları təmizlədi.  
Bu müddətdə Telemaxla Filoti və çoban Yevmey  
455 Salondakı döşəməni yaxşı-yaxşı qaşdılar.  
Qadınlarsa sıyrıntını yığıb çölə daşdılar.  
Elə ki, bir əlləşərək evdə sahman yaratdılar,  
Kənziləri gen salondan dışarıya çıxararaq,  
Dairəvi anbar ilə həyəət səddi arasında Qaçılması qeyri-  
460 mümkün dar bir yerə topladılar. Dərrakəli Telemax o  
kənzilərə belə dedi:  
“Sizi bakir bir ölümlə həlak etmək istəmərəm,  
Bu həyasız cavanlarla bir yataqda yata-yata  
Həm anama, həm də mənə böyük ləkə vurmuşsunuz”.  
465 Belə deyib qara gəmi örkənini aldı ələ,  
Cünbəz üstədən aşıraraq bir dirəyə ilişdirdi.  
Kənzilərin boğazında ilmə vurub çəkdi ipi.  
Bəzən ya bir qaratoyuq, ya göyərçin bir kolluqda  
Gizlədilmiş tora düşür, yuvasına tələsirkən,  
470 Həmin torda ona qorxunc bir rahatlıq qismət olur. - Eləcə  
də kənzilərin boynu ilgək gördü birdən,  
Başlar çarpıb bir-birinə, əziyyətlə can verdilər.  
Ayaqları çapaladı, amma çox yox, bircə anlıq.  
Məlanfi də elə bu vaxt həmin yerə gətirildi.



- 475 İti qılınc kəsdi onun qulağını və burnunu,  
Biabırçı üzvünü də kəsib itə tulladılar.  
Sonra hədsiz bir qəzəblə kəsdilər əl-ayağını.  
Filoti də, Yevmey də öz əllərini yuyub təmiz,  
Yenə zala, - Odisseyin hüzuruna qayıtdılar.
- 480 Yevrikleya qarıya üz tutub dedi mərd Odissey:  
“Qarı, mənə kükürd gətir; tüstü verək gərək zala.  
Sonra çıxıb yuxarıya xanıma da xəbər ver ki,  
Yanındakı kənizlərlə aşağıya enib gəlsin.  
Qalan bütün qızları da çağır, bura yığışsınlar”.
- 485 Yevrikleya Odisseyə cavab verib belə dedi:  
“Əziz oğlum, lap vaxtında söyləyirsən bu sözləri,  
Amma əvvəl sənin üçün xiton, plaş gətirim qoy. Əynindəki  
cır-cındırla daha zalda görünmə sən,  
İndi sənin bu görkəmdə görünməyin layiq deyil”.
- 490 Ağıl kanı Odissey də cavabında belə dedi:  
“Yox, əvvəlcə od qalamaq lazımdır bu gün salonda!” Belə  
dedi. Yevrikleya deyilənə əməl etdi.  
Dərhal gedib salona o, kükürd ilə od gətirdi,  
Zala, evə və həyəətə tüstü verdi mərd Odissey.
- 495 Yevrikleya qadınları işdən hali etmək üçün  
Otaqlardan qadınları dəvət etdi aşağıya,  
Əldə məşəl, qaravaşlar aşağıya tələsdilər.  
Odisseyi aralığa alıb hamı qucaqladı,  
Həm başından, həm çiyindən öpdülər, həm əllərindən. 500  
Sevincindən Odissey də istədi ki, hönkürdəsin,  
Çünki bütün xidmətçilər tanıdığı adamlardı.

## İYİRMİ CİÇCİNCCİ NƏGMƏ

Xanımının otağına qalxdı qarı sevinərək,  
Qalxdı - ona xəbər versin ki, qayıdıb gəlib əri. Yerimirdi,  
elə bil ki, uçurdu bu qoca qarı...

Xanımının başı üstə əyilərək belə dedi:

5 “Oyan, qızım Penelopa! Həsərətini çox çəkdiyin Bir adamı öz  
gözünlə görmək üçün oyan, bala!

Gec də olsa Odisseyin dönüb gəlib öz evinə.

Malımızı tələf edən, Telemaxa qəsd eləyən,

Nikah tələb edənləri qırıb-çatıb başdan-başa!” 10

Penelopa etirazla ona belə cavab verdi:

“Ana, yəqin, allah sənin düşüncəni dumanladıb!

Axı onlar ağıllını ağılsıza çevirərək,

Düşüncəsi olmayanı düşüncəli edə bilir.

Əvvəl sən də ağıllıydın, indi allah alıb onu.

15 Dərd qəlbimi üzmüş ikən sən də boş-boş danışaraq, Mənə  
rişxənd eləyirsən. Gözlərimi şirin yuxu Möhkəm-  
möhkəm qapamışdı, gəlib qovdun o yuxunu. Allahsifət  
ərim mənhus İlionə gedən gündən Mən indiki kimi  
möhkəm bir yuxuya getməmişdim.

20 Di yaxşı en aşağıya, sonra qayıt gəl yanıma! Qadınlardan bir  
başqası qaçıb mənim otağıma,

Bu xəbəri versə idi və yuxudan oyatsaydı,

Mən danlayıb, onu dərhal yenə zala qaytarardım. Amma

səni qocalığın xilas edir bu cəzadan!”

25 Yevrikleya etirazla ona belə cavab verdi:

“Mənim əziz qızıcığazım, səni ələ salmıram mən,

Odisseyin öz evinə qayıtmağı həqiqətdir.

Demə, burda hamı təhqir edən qərib - Odisseymiş. Oğlun

çoxdan xəbərdarmış atasının gəlməyindən.

30 Odisseyin niyyətini amma gizli tuturmuş ki,  
Zorakılıq edənlərdən o, intiqam ala bilsin”.  
Penelopa sevinərək dik atıldı yatağından,  
Şadlığından öz bəğrına basdı qoca dayəni o,  
Sonra ona xitab edib bu qanadlı sözü dedi:



- 35 “Anacığım, əhvalatı olduğutək danış mənə!  
Əgər sənin dediyintək o, doğrudan, qayıdıbsa,  
O həyasız subayların öhdəsindən necə gəldi?  
Axı onlar bizim evə axın-axın doluşurlar!”  
Yevrikleya etirazla ona belə cavab verdi:
- 40 “Özüm görə bilməmişəm, ancaq həlak olanların Fəryadını  
eşidirdim. Çünki kənz otağında Qapını da bərk  
bağlayıb qorxa-qorxa oturmuşduq. Oğlun bizi  
çağırana qədər orda oturdum mən. Çağırmağı Odissey  
əmr eləmişdi Telemaxa.
- 45 Odisseyi meyitlərin arasında tapdım zalda,  
Onun dörd bir tərəfində, tapdalanmış döşəmədə, Meyit  
qalaq-qalaq idi. Görsən könlün odlanardı.  
O, qan-tərə batmış qorxunc bir aslana bənzəyirdi.  
O meyitlər indi qapı arxasında - həyətdədir.
- 50 Odissey öz əllərilə böyük ocaq qaladı ki,  
Bizim qəşəng evimizi versin kükürd tüstüsünə.  
Məni bura o göndərdi. Çox yubanma, di gəl, gedək.  
Çox çəkdiniz; indi gərək siz də qəlbən güləsiniz!  
O çoxdankı niyyətiniz axır tutur öz yerini,
- 55 Sağ-salamat qayıtdı o, gördü arvad-uşağını. Talançılar  
Odisseyə az yamanlıq etməyiblər,  
Ancaq o da heyifini aldı bütün bu işlərin!”  
Düşüncəli Penelopa ona belə cavab verdi:  
“Əziz ana! Öyünmək və şadlıq etmək hələ tezdir!
- 60 Bilirsən ki, hamı onun dönməyini istəyirdi;  
Ələlxüsus, mən və mənim oğlum necə müntəzirdir!  
Ancaq bunun doğru xəbər olduğuna inanmıram,  
Bədəməlli məftunlarım allahlardan hansınısa  
Hirləndirib; o da həmin sırtıqları qırıb-töküb.
- 65 O quduzlar yer övladı insanları saymırdılar,  
Nə yaxşıya, nə yamana heç təfavüt qoymurdular. Bəd  
əməllər bu gənclərin bəd elədi iqbalını. Odisseysə  
dönən deyil, o qürbətdə həlak olub”. Yevrikleya  
etirazla ona belə cavab verdi:
- 70 Bu nə sözdür danışsən, ağzından nə çıxdı, qızım? Ərin  
evdə ola-ola, sən inanmaq istəmirsən,  
Nə inamsız bir ürəyə maliksən, ay mənim balam!  
Elə isə deyim sənə onda olan əlaməti:  
Ayağında qaban dişi çapığı var Odisseyin,

- 75 O çapığı özüm gördüm ayağını yuyanda mən.  
İstəyirdim sənə deyim, o qapadı ağzımı tez,  
Əmr etdi ki, bildirməyim; ehtiyatlı adamdır o.  
Di gəl gedək. Mən başımdan keçərəm ki, bu belədir,  
Əgər sözüm yalan çıxsa, əziyyətlə öldürt məni!”
- 80 Düşüncəli Penelopa onda ona belə dedi:  
“Mənim əziz anacığım, sən nə qədər bic olsan da  
O ölümsüz allahların məramından baş açmazsan.  
Yaxşı, gedək Telemaxın yanına, mən ölənləri  
Və onları öldürəni özüm görmək istəyirəm”.
- 85 Xanım endi otağından; tərəddüddə idi qəlbi:  
Bilmirdi ki, uzaqdanmı söhbət etsin əri ilə,  
Yoxsa gedib əllərindən və başından öpsün onun?  
Penelopa qapının daş kandarından keçib getdi,  
Öz ərilə qabaq-qənşər əyləşdi od kənarında.
- 90 Əri hündür bir sütuna söykənərək oturmuşdu,  
İndi onu öz gözüylə görən nəcib arvadından  
Söz eşitmək arzusuyla yerə baxıb gözləyirdi.  
Heyrətindən uzun zaman xanım dinib-danışmadı:  
Gah üzünə baxıb onu öz ərinə oxşadırdı,
- 95 Gah da cındır paltarları onu yada oxşadırdı.  
Axır oğlu hiddətlənib anasına belə dedi:  
“Ah anacan, sən nə hissiz, nə duyğusuz adamsanmış!  
Niyə ondan gen əyləşib, yan-yanaşı oturmursan?  
Niyə ona bir söz deyib, bir hal-əhval soruşmursan?”
- 100 Çox bəlalər, müsibətlər çəkə-çəkə vətəninə  
Düz iyirmi ildən sonra çətinliklə dönmüş əri  
İnanmıram, başqa qadın belə soyuq qarşılıya!  
Yəqin, sənin sinəndəki ürək daşdan daha bərkdir!”  
Düşüncəli Penelopa öz oğluna belə dedi:
- 105 “Əziz oğlum, bu əhvalat mənliyimi lap sarsıdıb,  
Dilim də söz tutmur, ona sual verib, bir söz deyim,  
üzünə dik baxmağa da cəsarətim çatmır mənim.  
Amma ki, o Odisseysə, qayıdan o özüdürsə,  
Onda biri-birimizi asanlıqla tanıyanq;
- 110 Çünki elə əlamətlər var ki, yalnız biz bilirik”.  
Belə dedi. Odisseysə ona baxıb gülümsədi,  
Telemaxa üz tutaraq bu qanadlı sözü dedi:  
“Telemax, qoy anan məni imtahana çəkir, çəksin! Onda  
məni lap tezliklə və lap yaxşı tanıyar o.



- 115 Özüm kirli, pal-paltarım cırıq-cındır olduğundan Bu  
gəlməyə kəmetinə baxıb deyir: bu - o deyil.  
Qoy hələ nə etməliyik, - bu barədə fikirləşək.  
Qan davası edən qohum-əqrəbası çox olmayan Bir  
adamı öldürən və doğma ata diyarını,
- 120 Doğma qohum-qardaşını tərək edərək qaçmalıdır. Bizsə  
bütün İtakanın adlı-sanlı gənclərini Məhv elədik  
başdan-başa. Bu barədə düşün, oğlum!” Dərrakəli  
Telemaksa ona belə cavab verdi:  
“Əziz ata, bu barədə sən düşünsən yaxşı olar.
- 125 Hər kəs təsdiq eləyir ki, sən hamıdan ağıllısan,  
İnsanlardan heç birisi sənənlə bəhs edə bilməz.  
Bizsə canla-başla sənənin arxan ilə gedənlərlik, Gücümüzü  
əsirgəyən deyilik heç zaman səndən”.  
Ağıl kanı Odissey də ona cavab verib dedi:
- 130 “Mənə belə gəlir ki, biz belə etsək, yaxşı olar:  
Əvvəl təmiz yuyunaraq, əyninizə xiton geyin,  
Deyin, bütün kənizlər də geyinsinlər-keçinsinlər.  
Allahsifət müğənni də xoş sədalı forminq çalıb,  
Bizi rəqsə dəvət etsin, əyləndirsin şadü xürrəm.
- 135 Qonşuluqda yaşayanlar və ya yoldan ötüb-keçən Eşidince  
bu səsləri elə bilsin toy edirik.  
Elə olsun bu həyasız cavanların məhv olması İtakaya  
yayıllana qədər çıxacaq biz aradan,  
Sıx ağacları bağımıza gedib orda daldalanaq,
- 140 Bəlkə Olimp hökmdarı göstərdi bir çıxış yolu”.  
Belə dedi. Onlar onun fərmanını qəbul etdi.  
Əvvəl təmiz yuyunaraq təmiz xiton geyindilər, Qadınlar  
da bəzəndilər. Allahsifət müğənni də Forminqini alıb ələ  
çaldı; bu səs hamısında 145 Xoş nəğmələr oxumağa, rəqs  
etməyə oyatdı meyil Bərbəzəkli qadın, kişi ayağının tappılıtsı  
Odisseyin gen qəsrini silkələdi başdan-başa.  
Şəhərdə bu həngaməni eşidənlər belə dedi:  
“Xanımla bir gənc əyanın bu gün yəqin toy günüdür, 150  
Arsız arvad! Öz qanuni əri geri dönənədək Onun geniş  
sarayını qorumağı bacarmadı!”  
Belə dedi çoxu, amma bilmədi ki, bu nə işdir.  
Yevrinoma bu arada Odisseyi yaxşı-yaxşı Çimizdirib  
bədəninə parıldayan yağ da çəkdi.



- 155    Sonra ona yaxşı plaş, qəşəng xiton geyindirdi.  
Afina da bir gözəllik bəxş elədi üz-gözünə,  
Cicaltdı boy-buxununu; qıvrımlatdı saçlarını,  
Sanki, sünbülçiqəyidir bu saçların hər qıvrımı.  
Cistalığı Hefest ilə Afinadan əxz eləmiş,
- 160    Sənətin hər sahəsində məharətli bir sənətkar  
Gümüş əşya üzərinə qızıl naxış vurduğutək  
Afina da parıldatdı Odisseyin camalını.  
O vannadan çıxan zaman allahlara bənzəyirdi.  
Bir az əvvəl əyləşdiyi kresloda tutdu qərar.
- 165    Qabaq-qənşər əyləşdiyi arvadına belə dedi:  
“Qəribəsən! Qadınlann heç birində görünməyən  
Çox möhkəm bir ürək verib sənə Olimp allahları!  
Çox bəlalər, müsibətlər çəkə-çəkə vətəninə  
Düz iyirmi ildən sonra çətinliklə dönmüş əri
- 170    İnanmıram başqa qadın belə soyuq qarşılaya.  
Dayə, mənə yer hazırla; görünür, tək yatacağam.  
Bu qadının qəlbi, yəqin, ətdən deyil, dəmirdəndir!”  
Penelopa xanım onun cavabında belə dedi:  
“Qəribə sən özünsən! Mən nə lovğayam, nə də sənə
- 175    Kin və qəzəb bəsləyirəm. Ancaq yaxşı yadımdadır:  
İtakanı gəmi ilə tərək edəndə sən necəydin.  
Hər nə isə... Yevrikleya, onu özü düzəltdiyi Çarpayıda  
yer sal, ancaq otaqda yox, dıxarıda. üzərinə yumşaq  
qoyun dərisindən bir örtük sal, Sonra isə yastıq düzüb,
- 180    yorğanla da bükəlersən”. Belə deyib istədi ki, imtahana  
çəksin onu. Qəzəblənib arvadına Odissey bu sözü dedi:  
“Penelopa, bu sözlərin ürəyimi parçaladı!  
De, yerini dəyişdirən kimdir mənim çarpayımın?  
Dəyişdirə bilməz onun yerini baş bir usta da,
- 185    Yalnız allah dəyişdirər yerini o çarpayımın. İnsanlardan  
heç birisi, - hətta güclü bir cavan da Çarpayını öz  
yerindən tərptəməyə qadir deyil.  
Bir sirri var - mən bilirəm; çünki mənəm düzəldəni!  
Cizunyarpaq zeytun vardı o vaxt bizim bu həyətdə,
- 190    Onun iri gövdəsi bir sütun kimi yoğun idi.  
Daş divarlar ucaltım mən o ağacın dörd yanında, -  
Oldu yataq otağımız; sonra ördüm üstünü də, Qapıları  
öz yerinə taxıb, rəzə vurdum ona.



- 195 Mən yuxan hissəsini kəsdim həmin o zeytunun.  
Kəsmədiyim kötüyü mən yonub, iplə hamarladım, Tunc  
rəndəylə rəndələnmiş və şalbana dönmüş kötük  
Çarpayığı ayaq oldu. Burğu ilə işləyərək Bir çarpayı  
hazırladım, onun tamam bərbəzəyi,
- 200 Naxışı fil sümüyündən, qızıldan və gümüşdəndi Sonra isə  
al boyanmış qayış çəkdim üzərinə. Penelopa, nişanları  
budur həmin çarpayının!  
Bilmirəm öz yerindədir, yoxsa zeytun kötüyünü Kimsə  
kəsib və yerindən tərpedib o çarpayını?"
- 205 Belə dedi. Xanımın həm dizi əsdi, həm ürəyi,  
Eşitdiyi nişanələr dəqiq idi başdan-başa.  
Yaxınlaşıb öz ərini qucaqladı Penelopa,  
Tez başından öptü onun, inləyərək belə dedi:  
“Ah, Odissey, acıqlanma! Sən hamıdan ağıllısan *2io*  
Allahlardır bizi bunca dərd çəkməyə məhkum edən. Onlar bizi  
qoymadı ki, qoşa keçsin gəncliyimiz, Xoşbəxtliklə ömür  
sürüb, qocalığa qoşa çataq.  
İndi məndən incimə ki, səni ilkin görənin kimi Gülərlə  
qarşılıyıb, mehribanlıq göstərmədim.
- 215 Çünki mənim qəlbim, ruhum səksəkədə olub daim,  
Qorxmuşam ki, gəlmələrdən biri məni çaşbaş salar. Yalan-  
yanlış məsləhətlər verən çoxdur bu dünyada. Zevsin qızı  
Yelena da, - arqivlərin o gözəli Bilsəydi ki, Axeyanın mərd və  
igid övladları 220 Onu yenə doğma arqiv diyarına qaytaracaq,  
Yadelliyə könül verib, bir yatağa girməzdi heç.  
Bu ləkəli yola onu təhrik edən allahlardı.  
Yanlışığa və korluğa yol verməzdi əvvəlindən,  
Biz də onun ucbatından düşməzdik bu müsibətə.
- 225 İndi bizim çarpayını sən çox dəqiq təsvir etdin.  
İnan ki, o çarpayını heç bir insan görməmişdir;  
Bir sən, bir mən, bir də kölə Aktorida görüb onu.  
O kənizi atam mənə vermişdi toy günümüzdə.  
Bizim yataq otağını Aktorida qoruyardı.
- 230 İnamsız da olsa qəlbim indi onu inandırdın!”  
Bu söz yaman kövrəltdi mərd Odisseyin ürəyini.  
Onun ağı, etibarı sevincdən ağlatdı bunu.  
Bəzən möhkəm bir gəmini dalğalarda qova-qova  
Yertirədən Poseydon qərq edib suda parçalayır.

235 Onda yeri arzulayıb ona tərəf üzənlərdən  
 Çox az adam xilas olub sahilə yan ala bilir.  
 Dənizin şor sularından yeyilsə də bədənləri,  
 Sağ-salamat qalmaları onlan çox sevindirir.  
 Penelopa öz ərini görüb belə sevinirdi,  
 240 Ayırmırdı Odisseyin boynundan ağ qollarını.  
 Təzə fikrə düşməsəydi, Zevsin qızı pək Afina,  
 Onlar Eos doğanadək göz yaşlan tökəcəkdə.  
 O, gecəni yer üzündə, qızıl taxtlı Eosu da  
 Okean-çay sularında çox saxlayıb yubandırdı;  
 245 Eosa əmr elədi ki, insanlara nur gətirən  
 Faetonla Lampı hələ gərdunəyə qoşmasın o.  
 Ağıl kanı Odissey bu sözü dedi arvadına:  
 “Arvad, hələ harasıdır, qurtarmayıb sınaq hələ.  
 Əziyyətlər, məşəqqətlər, çətinliklər qarşıdadır;  
 250 Mən çox işin öhdəsindən gəlməliyəm, bil ki, hələ,  
 Fivli qoca Tiresinin ruhu belə deyib çünki.  
 Mən özümlə dostlanmın evə dönüş yolumuzu  
 Öyrənməkçün yollanmışdım onda Aid ələminə.  
 Penelopa, artıq yuxu vaxtı gəlib çatmayıbmı?  
 255 Gəl bir yerdə yatıb şirin yuxudan da ləzzət alağ”.  
 Penelopa xanım onun cavabında belə dedi:  
 “Bir halda ki, ölümsüzlər səni doğma diyanna,  
 Tikilişi yaraşlıq sarayına yetiriblər,  
 İstədiyən zaman dərhal hazır olar yatacağın.  
 260 Bir də dedin allah hünər göstərməyi vəhy eləyib;  
 Yaxşı olar bu barədə məni vaqif eyləyəsən;  
 Onsuz da mən biləcəyəm, əvvəl bilsəm məsləhətdir”.  
 Ağıl kanı Odissey də cavabında belə dedi:  
 “Qəribəsən! İstəyirsən mən hər şeyi açıb deyim?  
 265 Yaxşı! Açıb söyləyəyəm mən heç nəyi gizlətmədən,  
 ürəkaçan deyil sözüüm, açmır mənim özümü də.  
 Mənə falçı Tiresinin tapşırığı bu oldu ki,  
 Çiynimə bir avar alıb, şəhər-şəhər gəzim yenə.  
 Dəniz nədir tanımayan, xörəyinə duz tökməyəm  
 270 Adamlara rast gələnə qədər gedim. Söylədi ki:  
 O adamlar nə dənizdə al-qırmızı gəmi, nə də  
 Dəryalarda qanadları əvəz edən avar görüb.  
 Bir əlamət daha dedi, qoy bunu da deyim sənə:  
 Qabağıma çıxanlardan əgər biri soruşsa ki:



- 275 “Niyə sovruq kürəyini öz çiyində gəzdirirsən?”  
Dayandığım yerə sancım həmin avar kürəyini, Şərəfinə  
qurban kəsim yertitrədən Poseydonun:  
Biri qaban, biri cöngə, biri qoyun olsun onun.  
Sonra dönüm öz evimə, - bir-bir bütün allahlara 280  
Yüzheyvanlıq qurban kəsib budlarını odda yaxım, Geniş  
göyün sahibidir Olimpdəki o allahlar.  
Onda məni dənizlərdə qəfil ölüm yaxalamaz, Qocalaraq  
can verərəm xoşbəxt elin arasında.  
O demişdi bütün bunlar tutacaqdır öz yerini”.
- 285 Müdrik, aqıl Penelopa ona belə cavab verdi:  
“Ölümsüzlər əgər sənə dinc qocalmaq vəd edibsə, ümid  
var ki, yaxamızdan yaman gün əl çəkəcəkdir”. Penelopa  
Odisseylə bu barədə danışdı.  
Dayə ilə Yevrinoma əllərinə məşəl alıb 290 Bu zaman ər-  
arvad üçün yumşaq yataq düzəltdirdi. Çox səy ilə çarpayıda  
onlara yer hazırlayıb Yevrikleya yatmaq üçün çəkildi öz  
otağına;  
Çoxdan yataq otağında xidmət edən Yevrinoma Əldə  
məşəl ər-arvadı yola saldı yatacağa,  
295 Onlar yataq otağına girən kimi döndü kəviz.  
Görüb tanış çarpayını sevindilər həsrətliyə. Telemaxla  
Filoti və çoban Yevmey, həm özləri,  
Həm də qadın xidmətçilər rəqs etməyi dayandırıb,  
Nimqaranlıq zalda yataq hazırlayıb yatışdılar.  
300 Ərlə arvad şirin vüsal dəmlərindən həzz alaraq, Şirin-şirin  
ləzzət ilə xeyli söhbət elədilər.  
Penelopa danışdı ki, yığın-yığın məftununu Öz evində  
görən zaman nə əzablar çəkib qəlbi,  
Hər gün onun şərəfinə neçə cöngə, neçə qoyun 305 Kəsib,  
şərab küplərinin axırına çıxırmışlar.  
Ondan sonra Odissey nəql elədi ki, o kimlərin Başlarına  
nə gətirib, öz başına nələr gəlib.  
Penelopa öz ərini çox maraqla dinləyirdi.  
Odisseyin hekayəti qurtarmamış o yatmadı.  
310 Kikonları öncə talan etməsindən söhbət açdı.  
Lotofaqlar diyarına getdiyini dedi sonra.  
Dostlarından neçəsini Polifemin yeməsindən Və  
onların qisasını almasından söhbət açdı.  
Bir adada Eol onu necə qəbul etməsini,

- 315 Hörmət ilə vətəninə necə yola salmasını,  
Gözlənməyən bir tufanın, bəd taleyin hökmü ilə,  
Dalğalarda onu necə qovmasını danışdı o.  
Telepilə - Lestriqonlar şəhərinə getməsini,  
Sərnişin və gəmiləri onlann məhv etməsini,
- 320 Bir gəmiylə təkbaşına qaçmasını danışdı o.  
Sirseyanın cadusundan, məkrindən söz açdı sonra.  
Nağil etdi: iyrenc Aid aləminə necə gedib,  
Tiresinin ruhu ilə orda necə söhbət edib,  
Sonra necə qarşılaşıb bütün döyüş dostlarıyla,
- 325 Qayğısıyla böyüdüüyü anasını necə görüb...  
Dedi necə qulaq asıb sirenlərin nəğməsini,  
Ətrafından heç bir kəsin sağ-salamat keçmədiyini,  
Xaribda və Ssillaya nə yollarla yaxınlaşıb,  
Heliosun mallarını yoldaşları necə kəsib,
- 330 Zevs onların gəmisini şimşəyilə necə vurub,  
Yoldaşları başdan-başa necə həlak olub suda,  
Qara ölüm pəncəsindən necə xilas olub özü,  
Kalipsonun yaşadığı Oqiqiyaya necə gedib...  
O danışdı: Kalipsonun onu dərin mağarada
- 335 Saxlayaraq ər olmağa vadar etmək niyyətini,  
Ölümsüzlük və daimi gənclik təklif etməsini,  
Lakin buna şirnikməyən qəlbindən də söz açdı o.  
O danışdı: feaklann adasına necə gedib,  
Feak xalqı ona necə allah kimi hörmət edib.
- 340 Yaxşı paltar, mis və qızıl məmulatı verib, onu Sonra  
necə bir gəmidə göndəriblər İtakaya. Odissey bu  
hekayəti, yuxu onu basan zaman, Əzalan tamam  
gücdən düşən zaman vurdu başa. Bu arada pak Afina  
yenə başqa fikrə düşdü:
- 345 Ağıl kanı Odissey ki, kam alıb yar vüsalından, Duydu  
şirin yuxunun da nəşəsini, ləzzətini,  
İlahə əmr elədi ki, Okean-çay sulanndan Çıxıb  
qızıltaxtlı Eos, insanlara nur paylasın.  
Odissey də qalxıb yumşaq yatağından belə dedi:
- 350 “Arvad, bizim başımızdan çox bəlalər gəlib keçib;  
Sən - yolumu gözləyərək burda əzab çəkibsən hey,  
Mən - nə qədər İtakaya qayıtmağa can atsam da, Zevs  
və başqa ölümsüzlər mane olub daim mənə. Madam,  
arzu etdiyimiz vüsal qismət oldu bizə,



- 355 İndən belə əlimizdə qalan varın qeydinə qal.  
Məftunların məhv etdiyi mal-madarın bir qismini  
Axeylilər ödər, qarət eləyəyəm bir qismini.  
Yenə bizim mal pəyəsi ağzınacan dolar tamam.  
Bizim barlı bağımıza gərək gedib bir baş çəkim,  
360 İstəyirəm gedib görüm öz bəlakəş atamı da.  
Ağıllı da olsan özün, tapşırığım budur yenə:  
Günəş doğub, mənim bütün pərəstişkar dəstəsini  
Qırmağımın səsi tamam İtakaya yayılınca  
Kənzlərlə üst qatdakı otağına qalxıb əyləş,  
365 Nə bir kəslə söhbət elə, nə bir kəsdən bir şey soruş”. Belə  
deyib, tez əyninə geydi döyüş libasını.  
Telemaxı, Filotini və Yevmeyi oyadaraq,  
Əmr etdi ki, onlar da cəng paltarını geiyinsinlər. Qulaq  
asıb, hamısı mis libasları geyindilər,  
370 Odisseyin arxasınca darvazadan çıxdı onlar.  
Hava hələ işıq idi, lakin çənə bürüyərək Afina bu  
adamları tez şəhərdən uzaşdırdı.

## İYİRMİ DÖRDCİNCİ NƏGMƏ

Killenili Hermes allah, Odisseyin öldürdüyü  
Adamların ruhlarını öz yanına harayladı.  
Əlindəydi zər çubuğu; bu çubuqla istəsə o, Oyaqları  
yuxuladar, yatanları oyadardı.

5 O çubuğu tərpedincə ruhlar gəldi küyləşərək. Mağarada  
tağa qonmuş yarasalar dəstəsindən Bəzən biri sıxlığa  
tab gətirməyib düşür yerə;

Dəhşətli bütün yarasalar cəldə uçuşurlar. - O ruhlar  
da cəldə-cəldə uçurdular. <sup>10</sup> Onları öz arxasınca  
aparan pək Hermes idi. Okean-çay sularından, sıx qayalıq  
Levkadidən, Heliosun qapısından, rüyaların ölkəsindən  
Keçib tezəcə yetişdilər Asfodelon çəmənində; Ölənlerin teyfi-  
ruhu bu çəməndə qərar tutur.

15 Bu çəməndə Peleyoğlu Axillesin və Patroklun, Ayaks ilə  
Antiloxun ruhlarına rast gəldilər. Axillesdən sonra  
Ayaks boy-buxunda və görkəmdə Bütün danay  
cavanları arasında birinciydi.

Axillesin başına cəm olmuşdular bu igidlər.

20 Bir az sonra gəldi ruhu Aqamemnon Atreyidin.  
Onun Egist əli ilə Egistin öz sarayında Öldürülən  
dostları da başına cəm olmuşdular. Öncə ona Axillesin  
ruhu xitab edib dedi: “Aqamemnon, bizə elə gəlirdi ki,  
igidlərin <sup>25</sup> Arasında şimşəksaçan Zevsin sənə ən  
əzizi. Arqivlərin çox dərd-bəla çəkdiyi Troyada  
Bütün güclü sərkərdələr axı sənə tabe idi.

Demə bütün insanların son qisməti olan ölüm Səni də  
öz zamanından əvvəl gəlib tapacaqmış.

30 Gərək sən öz mövqeyinə layiq olan ölümə də Atları bol  
troyanlar ölkəsində rast gələydin.

Şərəfinə onda məzar ucaldardı axeylilər,

Öğluna da böyük şöhrət qoyub getmiş olardın sən.

Demə miskin bir ölümlə ölmək sənə qismətinmiş!”



- 35 Atrid ruhu Axillesin cavabında belə dedi:  
“Sən ey ölməz allahlara oxşar olan nəcib Axill!  
Sənsə doğma eldən uzaq, Troyada şəhid oldun.  
Cənazənə sahib olmaq üçün sənin ətrafında Çox axeyli  
və Troya gənclərinin axdı qanı.
- 40 Sən gərdünə döyüşünü unudaraq toz-torpaqda  
Uzanmışdın. Biz cəngdəydik; Zevs qasırga qaldırmasa  
İnanma ki, bu vuruşma nəhayətə yetişəydi.  
Alıb sənin cənazəni, gəmilərə tərəf getdik,  
Yerə qoyub, yaraşığıl əndamını isti suyla 45 Təmiz  
yuduq və yağladıq. Cənazənin ətrafında Axeylilər çox ağlayıb,  
kəsdilər gur saçlarını.  
Anan bundan xəbər tutub pərilərlə çıxdı sudan;  
Gen dənizi başdan-başa sardı qorxunc fəryad səsi.  
Bu fəryada qulaq asan axeylilər sarsıldılar,
- 50 Gəmilərin dayandığı yerə tərəf üz qoydular.  
Dünyagörmüş qoca Nestor dayandırdı bu axını.  
Hamımıza ən ağıllı məsləhəti o verirdi.  
Yenə təmiz bir niyyətlə o üz tutub bizə dedi:  
- Durun, arqiv övladları! Qaçmayın, ey axeylilər!
- 55 O, Pelidin anasıdır, - pəriləri sudan çıxıb  
Öldürülmüş övladını görmək üçün bura gəlir! - Bax, o  
bizə belə dedi, qaçanlar tez dayandılar.  
Nereyin qız övladları aralığa alıb səni,  
Ölümsüzlük paltarını geydirdilər cənazənə;
- 60 Doqquz muza birdən ötdü qəmli matəm mahnısını.  
Axeylilər bu mahnıdan elə yaman sarsıldı ki,  
İçlərində bir nəfər də ağlamayan tapılmadı.  
On yeddi gün çəkdi sənin cənazənin üzərində Fanilərlə  
ölməz olan allahların ağlaşması.
- 65 On səkkizə keçən günü yandırdıq biz cəsədini, Şərəfinə  
çoxlu qoyun, astaayaq cöngə kəsdik.  
Sənin allah paltarını yağa, bala bulaşdırıb,  
Cəsədini sonra tonqal üzərinə qoyub yaxdıq.  
Parlayan cəng paltarında çox axeyli igidləri 70  
Dolandılar od başına həm süvari, həm piyada. Hefestin pak  
alovları yandırınca səni tamam,  
Səhər tezdən yığışdırıb bir yerə sür-sümüyünü,  
Saf şərab və yağla dolu xalis qızıl qaba qoyduq. - Bu  
Dionis töhfəsini sənin anan gətirmişdi;



- 75 Dediynə görə bu qab Hefestin əl işi imiş.  
Sənin, bir də Menetoğlu Patroklun ağ sümükləri  
Həmin qabda hifz olunur, ey şöhrətli, mərd Axilles.  
Patroklndan sonra ən çox istədiyin Antiloxun  
Sümükləri tamam başqa bir küpədə saxlanılır.
- 80 Axeyanın nizəatan, bacanlı qoşunlan  
Sümükləri tamam başqa bir küpədə saxlanılır.  
O tərəcik gen Hellespont boğazında, sahilədir  
Və dənizdən çarpır gözə. Onu yalnız bugünkülər  
Deyil, hətta gələn yeni nəsillər də görə bilər.
- 85 Anan alıb allahlardan yarış üçün gətirdiyi  
Töhfələri böyük qaçış meydanında qoydu yerə.  
Peleyoğlu, sən ki matəm yarışında çox olmusan,  
Bilirsən çar, ya qəhrəman nə hörmətlə yad olunur.  
Bilirsən ki, gənclər necə kəmər taxıb hazırlaşır.
- 90 Ancaq anan gümüşayaq Fetidanın gətirdiyi  
Həmin yanş töhfəsini görsəydin sən, mat qalardın.  
Allahların hüzurunda çünki xətrin əziz idi.  
Özün ölüb getdinsə də adın qaldı yer üzündə  
Və hər zaman anılacaq insanların arasında.
- 95 Qanlı hərbi mən axıra çatdırdımsa, nə faydası?  
Qayıdınca, Kronion mənə məlun arvadımın  
Və Egestin əllərilə miskin ölüm nəsib etdi!”  
Axilleslə Aqamemnon belə söhbət edirdilər.  
Elə bu vaxt Odiseyin öldürdüyü subayların
- 100 Ruhlarını qabağına qatıb gəldi qasid Hermes.  
İkisi də heyrət edib gələnlərə yanaşdılar.  
Atreyoğlu Aqamemnon Melaneyin əziz oğlu  
Adlı-sanlı Amfimedont qəhrəmanı tez tanıdı,  
İtakada ona qonaq olmuşdu mərd Aqamemnon.
- 105 Atrid sözə başlayaraq belə xitab etdi ona:  
“Bu qaranlıq yer altına necə düşdü güzəriniz?  
Hamınız bir yaşda, qəşəng! Şəhərdə ən qəşəngləri  
Biri seçmək istəsəydi, yalnız sizi seçərdi o.  
Dənizlərin tufanını üstünüzə qaldıraraq
- 110 Poseydondur, bəlkə, sizin gəminizi qərq eləyən?  
Qoyun, inək sürüsünü yarı bölüb aparanda  
Bəlkə, sürü sahibləri - düşmən həlak edib sizi?  
Bəlkə, qadın, ya da şəhər tutmağa cəhd edirdiniz?  
Düz cavab ver. Çörək kəsib biz ki, yaxın dost olmuşuq.



- 115 Yadındamı, mən qardaşım allahsifət Menelayla  
Gəldik sizə, - allahsifət Odisseyi razı salıb Gəmi  
ilə Troyaya döyüşlərə aparmaqçın?  
Tamam bir ay biz dənizi ölçdük. Axır çətinliklə  
Qalayıxan Odisseyi bu səfərə razı saldıq”.
- 120 Amfimedont ruhu ona cavab verib belə dedi:  
“Atreyoğlu Aqamemnon, qəhrəmanlar sərkərdəsi! Sən  
ey allah törəməsi, dediklərin yadımdadır.  
Bizim fəci ölümümüz haqqındakı hekayəti Sənə nağıl  
eləyərəm heç bir şeyi gizlətmədən.
- 125 Çoxdan çıxıb getmiş olan Odisseyin arvadına  
Elçi düşdük. Xanım bizə nə “hə” dedi, nə “yox” dedi, Əl  
altından demə bizi məhv etməyə çalışırmış.  
Bizə qarşı məkrli bir tədbirə də əl atdı o,  
Dəzgah qurub otağında başladı ağ toxumağa.
- 130 Toxuduğu zərif çiti göstərərək bizə dedi:  
- Siz ey cavan aşıqlərim! Odissey məhv olubsa da, Bir  
az döztün, məni vadar etməyin tez ər seçməyə.  
Toxuduğum kəfən bitsin, əyirdiyim zay olmasın. Adlı-  
sanlı qoca Laert, bəlkə, öldü bu yaxında,
- 135 İnsan üçün xoşagəlməz ölüm onu yaxalasa, İstəmirəm  
məni axey arvadları sözə qoyub Desin: belə varlı adam  
kəfənə də sarınmadı! - Belə deyib bizim bu mərd  
qəlbimizi inandırdı.  
Bəs sonrası? Bütün günü toxumaqla məşğul olub, 140  
Gecə məşəl işığında sökürmüş nə toxuyubsa.  
Bu qaydayla üç il keçdi, inandıq biz axeylilər.  
Elə ki, ay dalınca ay, gün dalınca gün dolandı,  
Vaxt ötüşüb, zaman keçdi, dördüncü il gəlib çatdı, Bu  
kələyi bilən qadın bizi bundan hali etdi.
- 145 Toxumamı sökən zaman biz üstünü aldıq onun, İstəmədən  
öz işini qurtarmalı oldu xanım.  
Qurtararaq təmiz yudu və göstərdi onu bizə;  
Kəfən par-par parlayırdı göz önündə ay-gün kimi.  
Bu vaxt bizə düşmən allah Odisseyi etdi əyan.
- 150 Demə, əvvəl çölə, - çoban daxmasına gedibmiş o.  
Allahsifət Odisseyin qumlu Pulos adasına Getmiş oğlu  
Telemax da birbaşa ora qayıdıbmış.  
Bizi qırmaq tədbirini orda çəkib, yollanıblar,  
Ancaq onlar şəhərə bir yerdə yola düşməyiblər;

- 155 Odisseyin oğlu əwəl, özü sonra çıxıb yola.  
 Odisseyi müşayiət edən donuz çobanıydı,  
 Yaşı ötmüş dilənçiyə oxşayırdı görkəmindən,  
 Əsa ilə yeriyirdi, cır-andırın içindəydi.  
 Heç kim, hətta yaşlılar da hiss eləyə bilmədi ki,
- 160 Qarşısındakı birdən-birə dönüb gəlmiş Odisseydir.  
 Biz cavanlar təhqir edib, üstünə şey yağdırırdıq.  
 Öz evində o bir müddət endirilən zərbələrə,  
 Yağdırılan söyüslərə mətanətlə tab gətirdi.  
 Təlqinilə amma Zevsin, oğlu ilə köməkləşib
- 165 Evdən bütün silahları yığışdırıb əvvəlcədən,  
 Daşınışdı anbara və qapısını bağlamışdı.  
 Sonra biclik işlədərək arvadına tapşırırdı ki,  
 Yarış üçün bizə dəmir baltalarla yay gətirsin.  
 Bax, bu yarış başlanğıcı oldu bizim məhvimizin.
- 170 Həmən yayın kirişini bizdən heç kəs dartamıdı,  
 Bunun üçün lazım olan güc yoxdu heç birimizdə.  
 Yay əlinə keçən kimi Odisseyin, biz hamımız  
 Bir ağızdan uca səslə bağırdıq ki, bu yadelli  
 Hər nə qədər yalvarsa da, yayı ona verməsinlər.
- 175 Tək Telemax rüsxət verdi, ürək-dirək verdi ona.  
 Yay ələ alan kimi dözümlü çox mərd Odissey,  
 Oxu asan keçirdi o, baltaların sap yerindən.  
 Astanaya qalxıb sonra səpdi oxu qabağına.  
 Dəhşətli bir nəzər salıb Antinoyu vurdu öncə,
- 180 Sonra isə nişan alıb qırdı yerdə qalanları.  
 Cənazələr bir-birinin üzərinə qalandılar.  
 Anladığımız ki, allahlardan biri ona kömək edir.  
 Qeyzə gəlib ucu sivri nizələrlə onlar bizi  
 Sağa-sola qırıb-çatır, başımızı əzirdilər,
- 185 Fəryad zalı bürümüşdü, döşəmə də qızıl qandı.  
 Bax, biz belə həlak olduq. Cənazəmiz indiyədək  
 Odisseyin həyatında qalanıb dəfn olunmamış.  
 Başımıza gələnlərdən xəbərsizdir qohum-qardaş,  
 Onlar bilsə, el qaydası yaramızı yuyub bizim
- 190 Rahat yerdə uzadaraq üstümüzə ağlaşarlar!”  
 Atreyoğlu Aqamemnon ruhu ona cavab verdi:  
 “Ey çoxbilmiş Odissey, gör bəxtin necə gətiribdir!  
 Penelopa kimi yüksək əxlaqlı bir arvadın var!  
 Gör nə yaxşı ürəyi var, gör nə pakdır, ləkəsizdir!



- 195 Gör necə də unutmayıb öz qanuni ərinin o!  
Unudula bilməz onun ləyaqəti heç bir zaman.  
Nəcib Olimp allahları Penelopa barəsində Xoş nəğmələr  
oxumağa ruhlandırır nəğməkarı. Tindareyin qızı isə anılar  
bəd nəğmələrdə;
- 200 Öz qanuni ərinin o ölümünə bais olub.  
Cismən zəif qadınların gələn yeni nəslinə də Bu ad ləkə  
gətirəcək, lap günahsız qadına da!”  
Yerin dərin qatındakı tutqun Aid məkanında Ölənlərin  
ruhu belə danışırды bir-birilə.
- 205 Odisseygil şəhəri tərk edib bağa yetişdilər.  
Həmin bağı nə zamansa satın alıb, Laert özü Çoxlu zəhmət  
sərf edərək gözəl bir bağ eləmişdi.  
Evdı; evin yanında da vardı başqa tikililər.  
Müharibə əsirləri olurdu bu daxmalarda.
- 210 İşdən sonra onlar burda yeyib, yatıb, dincəlirdi.  
Sicilyalı bir qarı da yaşayırdı həmin evdə,  
O, qocaya canla-başla qulluq edib göz olurdu.  
Odissey öz oğlu ilə qullarına belə dedi:  
“İndi siz bu yaraşlıq qəşəng evə daxil olub,  
215 Nahar üçün ən yaxşı bir donuz seçib boğazlayın.  
İstəyirəm mən də gedib öz atamı bir sınayım;  
Görüm məni görən kimi o tanıya biləcəkmı.  
Bəlkə də, heç tanımadı, gör nə vaxtdan getmişəm mən!”  
Belə deyib kölələrə verdi döyüş silahını.
- 220 Onlar dərhal evə sarı yönəldilər; Odisseysə  
Atasını sınamaqçın meyvəsi bol bağa girdi.  
Lakin onun nəzərinə nə Dolinin özü çarpdı,  
Nə Dolinin oğulları, nə də onun kölələri.  
Çəpər üçün onlar tikan toplamağa getmişdilər.
- 225 Hamısını qabağına qatıb qoca aparmışdı.  
Odissey öz atasını yalnız gördü həmin bağda.  
Yer qazırdı. Əynindəki kirli xiton yamaqlıydı.  
Dizlərinə keçirdiyi dizlik buğa gönüdəndi;  
Bu yamaqlı dizlik dizi cızılmaqdan qoruyurdu.
- 230 Tikanlardan qorunmaqçın əlcək vardı əllərində.  
Onu keçı dərısindən papaq dərdli göstərirdi.  
Atasının ürəksıxan görkəmini - onu tamam Əldən salmış  
qocalığı görən kimi mərd Odissey üca armud ağacının  
altıda durub çox aqladı.

235 İki Tikir arasında tərəddüdlə qaldı xeyli:  
 Bir istədi atasını tez bağrına basıb öpsün,  
 Öz evinə, öz yurduna döndüyünü açıb desin. - Bir istədi  
 sual verib imtahana çəksin onu.  
 Bu barədə çox düşünüb axır belə qət etdi ki,  
 240 Zarafata salıb, öncə imtahana çəksin onu.  
 Bu niyyətlə Odissey öz atasına yaxınlaşdı.  
 O başını yerə əyib kol dibini qazıyırdı.  
 Şan-şöhrətli oğlu ona yanaşaraq belə dedi:  
 “Görürəm ki, bağbanlıqda məhərətin vardır, qoca! Səliqəli-  
 245 sahmanlısan. Durub fikir verirəm mən:  
 Səliqən hiss olunmayan nə bir kol var, nə də zeytun;  
 Əncir, armud, üzümlüyün və bostanın sahmanlıdır. Ancaq  
 başqa bir sözüüm var, eşit, amma acıqlanma, Özünə can  
 yandırmırsan. Yaxşı keçmir qocalığın. Kir-pasağın  
 250 içindəsen; əynin-başın tökülübdür,  
 Yox, yox, tənbel deyilsən ki, ağan gözdən sala səni.  
 Kələlikdən səndə əsər və əlamət görməyirəm, Boy-  
 buxundan və görkəmdən hökmdara oxşayırsan. Sənin  
 kimi bir qocaya, bütün başqa qocalartək Yemək, çimmək,  
 255 yumşaq yerdə yatıb-durmaq çox yaraşır. Ancaq, qoca, heç  
 bir şeyi gizlətmədən, düzünü de, Söylə kimin kələsisən?  
 Baxdığın bu bağ kimindir?  
 Bir də bunu açıb söylə, yaxşı-yaxşı bilim mən də:  
 Doğrudanmı, mənə gəlib çıxdığım yer İtakadır?  
 260 Bunu yolda rast gəldiyim bir şəxs mənə dedi bu gün. Sərt  
 adama oxşayırdı; mən verdiyim suallara Ləyaqətlə qulaq  
 asıb, cavab vermək istəmirdi.  
 İstəyirdim biləm: mənə dostum vardı, burdadırımı,  
 Hələ sağdır, yoxsa ölüb, gedib Aid aləminə?  
 265 İndi sənə bir söz deyim. Qulaq asıb yadda saxla.  
 Bir qəribi bir vaxt qonaq saxlamışdım öz yurdumda.  
 Cİzaq eldən gəlmiş olan qəriblərdən heç birisi Onun qədər  
 ürəyimə yatmamışdı düzü, mənə. İtakadan olmasıyla  
 fəxr eləyib deyirdi ki:  
 270 Arkesinin oğlu Laert onun doğma atasıdır.  
 Yaxşı qəbul edib onu, apardım öz sarayıma.  
 Azuqəmiz boldu evdə, onu yaxşı qonaqladım.  
 Ən hörmətli qonaqlara layiq olan töhfə verdim:  
 Yeddi talant saf qızıldan hazırlanmış məmulatla,



- 275 üstü qızılgül naxışlı tökmə gümüş bir krater,  
On iki adi yun plaşla bir o qədər yorğan üzü,  
On iki əla kətan plaş, bir o qədər xiton verdim.  
Əl işində məharətli kənzilər də bağışladım,  
Yaraşığı dörd kənizi özü üçün ayırdı o”.
- 280 Ağlayaraq Odisseyə belə dedi öz atası:  
“Qərib, sənin gəldiyin yer elə həmin İtakadır.  
İndi ona vicdansızlar, həyasızlar hökm eləyir.  
Sən o qədər töhfəni də verməyəydin kaş ki, ona İndi onu  
İtakada sağ-salamat görsə idin,
- 285 O da sənə töhfə verər, qəriblərə layiq olan  
Bir hörmətlə qonaq şaxlar, vətəninə yollayardı.  
Səndən bir söz xəbər alım, amma mənə düzünü de: Onu  
qonaq saxladığın vaxtdan neçə il keçibdir?  
Oğlum idi həmin bədbəxt. Bəli, bir vaxt oğlum idi.
- 290 İndi isə vətəmindən, doğma qohum-əqrəbadan uzaq  
düşüb; ya dənizin sularında balıqlara,  
Ya quruda heyvanlara, qurda-quşa yem olubdur.  
Nə atası ağlayıbdır üzərində, nə anası,  
Nə ağıllı, bol cehizli Penelopa öz ərinin 295 Gözlərini  
qapayaraq, el-obanın adətincə Onun ölüm yatağına əyilib göz  
yaşı töküb.  
Bir də mənə düzünü de, yaxşı-yaxşı bilim mən də:  
Kimsən? Atan-anan kimdir? Söylə, hansı şəhərdənsən?  
Sən və sənin yoldaşların hansı gəmi ilə gəlib?
- 300 Yoxsa, özgə gəmisində özün bura tək gəlibsən,  
Səni bura düşürərək onlar özü üzüb gedib?”  
Ağıl kanı Odissey də ona belə cavab verdi:  
“Sən verdiyin suallara düzgün cavab verəcəyəm,  
Alibantdır mənim yurdum, orda yaxşı evim vardır.
- 305 Atam məşhur Afeydantdır, babam isə Polipemon.  
Öz adımsa Yeperitdir. Allah, özüm istəmədən, Sikanidən  
güzarımı bu sahilə salıb mənim.  
Gəyim burdan çox uzaqda, düzənlikdə durur indi.  
Bəxtidönük Odisseyin mənim doğma diyarımı 310 Tərk edərək  
getməsindən indi tamam beş il keçir. Sağdan uçan quşlar ona  
uğurlu yol vəd etdilər,  
Bu vəddən sevinərək özüm yola saldım onu.  
Məmnun düşdü o da yola. Söz verdik bir-birimizə: Qonaq  
gəlib, qonaq gedək, töhfə verib, töhfə alağ”.

- 315 O qurtardı. Qara bulud çulğaladı atasını.  
İkiəlli ovudayıb yerdən qara torpağı o, İnildəyə-  
inildəyə səpdi bəyaz saçlarına.  
Əldən düşmüş atasının bu halını görən kimi  
Odisseyin həyəcandan doluxsundu şux gözləri.
- 320 Tez bağına basıb onu, üz-gözündən öpüb dedi:  
“Əziz ata! Xəbər bilmək istədiyin oğlun mənəm! Düz  
iyirmi ildən sonra qayıtdım öz vətənimə.  
Daha saxla göz yaşını, ahlər çəkib inildəmə.  
Qoy bir söz də deyim sənə: gərək indi biz tələsək,  
Dünən bütün nikah tələb edənləri öldürmüşəm,  
Tutduqlan bəd işlərin cəzasını vermişəm mən”. Laert  
ona inanmayıb bu sözlərlə xitab etdi: “Doğrudan da,  
əgər oğlum Odisseyin özüsənsə,  
Bir nişanə göstər mənə ki, yəqinlik hasil edim”.
- 330 Ağıl kanı Odissey də cavabında belə dedi:  
“Əvvəl başdan qıçımdakı bu çapıǵı görsün gözün,  
Pamasda ov eləyəndə qaban vurub bu yaranı.  
Bir vaxt mənə vəd etdiyi hədiyyəni almaq üçün Ana  
babam Avtolikin yanına sən, bir də anam Özü mən  
yollamışdı onda Pamas yaylaǵına.  
İndi peşkəş elədiyən ağacları sayım bir-bir.  
Mən uşaqdım, sən yanına salıb bağda gəzdirdirdin,  
Burdakı hər ağac haqda sənə sual verirdim mən, Sən  
də mənə ağacların adlarını öyrədirdin.
- 340 Onda mənə on üç armud, on alma və qırx da əncir  
Ağacı bəxş eləmişdin; üstəlik də, il boyunca Təzə-  
təzə üzüm verən əlli tənək bağışladın.  
Kronion bəiyetirən havasını yolladıqca Tənəklərdə  
yenə təzə salxımlan görər gözüm”.
- 345 Belə dedi. Laertın həm dizi əsdi, həm ürəyi,  
Gördü düzdür Odisseyin söylədiyi bütün sözlər.  
Övladını öz köksünə basan kimi bihuş oldu,  
Tez qolları üstə aldı atasını mərəd Odissey.  
Qoca axır nəfəs alıb ruhu döndü öz yerinə.
- 350 Öz oǵluna cavab verib bu qanadlı sözü dedi:  
“Əgər arsız namizədlər cəzasına yetişibsə,  
Ey Zevs ata! Demək hələ Olimpidədir pak allahlər!  
Bircə bundan qorxuram ki, İtəkanın camaatı Bu  
xəbəri çatdıralar Kefəlləndə hər şəhərə,



355 Özləri də axın-axın üstümüzə yeriyələr”,

Ağıl kanı Odissey də ona belə cavab verdi:

“Heç narahat olma, heç də qayğısını çəkmə bunun! Evə getsək yaxşı olar; ev ki, bura lap yaxındır. Telemaxla Filotini, bir də donuz çobanını 360 Mən oraya göndərdim ki, tezcə nahar düzəltsinlər”. Belə deyib hər ikisi evə tərəf yollandılar.

Yaraşıqlı, rahat, qəşəng evə gedib yetişincə Telemaxı, Filotini və Yevmeyi gördü onlar,

Ət doğrayıb, kraterdə şəraba su qatırdılar.

365 Bu arada sicilyalı qarı yaxşı çimizdirib,

İxtiyarın bədəninə yağ da çəkib parıldatdı, üstədən plaş geyindirdi. Bu müddətdə Afina da Məşhur qoşun başçısının ucaldı boy-buxununu, Əndamına bir dolğunluq, bir möhkəmlik verdi onun. 370 O, vannadan çıxan zaman oğlu görüb heyran qaldı, Gördü ölməz allahlara çox oxşayır indi Laert.

Atasına xitab edib Odissey bu sözü dedi:

“Ah, atacan! Yəqin, ölməz allahlardan biri sənin ücaldıb boy-buxununu, yaraşıqlı edib belə”.

375 Dünyagörmüş Laert isə ona cavab verib dedi:

“Ey Zevs ata, ey Apollon, ey Pallada pak Afina Kaş Kefallen hökmdarı olduğum vaxt, dənizin dik Sahilində ucaldılmış abad Nerik şəhərini Fəth edəndə necəydimsə, dünən də o cür olaydım. 380 Geyib döyüş paltarını subaylarla vuruşaydım,

Onda özün görərdin ki, o həyasız cavanlardan Neçəsinin dizlərini büküb, səni şad edərdim!”

Laert ilə Odisseyin bu haqdaydı söhbətləri. Telemaxgil hazırlayan kimi nahar yeməyini 385 Keçib masa arxasında əyləşdilər cərgə ilə.

Yeməyə əl uzadanda qoca Doli gəlib çıxdı, Oğlanları ilə birgə o tarladan qayıtmışdı.

Sicilyalı qarı özü Doligilin dallarınca Gedib nahar yeməyinə çağırılmışdı. Onların da 390 Qayğısına qalıb, yemək hazırlayan bu qarıydı. Odisseyi görən kimi dərhal onu tanıyaraq Otağın düz ortasında hərəkətsiz dayandılar.

Odissey də nəvazişlə onlara bu sözü dedi:

“Əyləş, qoca, nahar elə, bəsdir heyrət elədiyin!



395 Biz lap çoxdan nahar etmək istəyirik, amma sizin  
Çöl işindən qayıdaraq gəlmənizi gözləyirik”.  
Doli iki əlini də uzadaraq Odisseyin Tutdu iki  
biləyindən; əllərindən öpə-öpə Müraciət edib ona bu  
qanadlı sözü dedi:

400 “Həs-rətini çəkdiyim dost, axırı ki, gəlib çıxdın!  
Əlimizi üz-müşük biz, allah səni verdi bizə!  
Sağ ol, var ol! Ölüm-süz-lər səni xoş-bəxt eləsinlər! Ancaq  
mənə düzünü de, yaxşı-yaxşı bilim mən də: Düşüncəli  
Penelopa gəlməyindən xəbər tutub,

405 Yoxsa ona bir qasidlə tezcə xəbər çatdır-aq biz?”  
Ağıl kanı Odissey də cavabında belə dedi:  
“O hər şeydən xəbər-dardır. Heç narahat olma, qoca!”  
Doli gedib əyləşdi öz əyləşdiyi kresloda.  
Sonra onun oğulları Odisseyin əllərini Bərk-bərk sıxıb,

410 hər-ərlə onu təbrik elədilər,  
Sonra gəlib əyləşdilər Doli ilə bir cərgədə.  
Beləliklə, evdə hamı yemək ilə məşğul oldu.  
Bu müddətdə xəbər gəzdi İtakanı başdan-baş-a  
Pərəstişkar cavanların yaydı məşum ölümünü.

415 Bəd xəbər eşidincə, İtakanın camaatı Gözü yaşlı axın  
etdi Odisseyin sarayına.  
İtakalı meyitləri İtakada dəfn etdilər.  
Başqa yerdən olanların cəsədini balıqçılar Gəmilərlə  
yurdlarına daşdı-lar xahiş ilə,

420 Camaatsa yas içində axdı şəhər meydanına.  
Bütün şəhər camaatı gəlib ora toplaşınca Yevpeyt gəlib  
yığıncağın qabağına, nitq elədi. Odisseyin əli ilə həlak  
olmuş Antinoyun Qətli yaman sarsıtmışdı atasının  
ürəyini.

425 Gözündən yaş axa-axa belə dedi o sözünü:  
“Dostlar, yaman zərbə vurub İtakaya bu Odissey!  
Troyaya apardığı igidlərdən bir qismini Döyüşlərdə  
həlak etdi, bir qismini gəmilərdə. Qayıdınca qırdı seçmə  
gənclərini Kefallenin.

430 Qaçıb qumlu Pilosda, ya epeylərin yaşadığı Elidada  
gizlən-məmiş biz üstünü ala-q gərək!  
İndən belə yoxsa xəcil olaca-ğınq həmişəlik.  
Ölmüş neçə balamızın qisasını yerdə qoysaq,  
Gələn nəsil bunu bizə böyük ləkə sayacaqdır.



- 435 Onda mənə bu dünyada ömür sürmək haram olar. Onda ölüb,  
ölənlərlə olmaq daha şərəflidir.  
Onlar dəniz sularını adlamamış, gedək, dostlar!” İnləyərək  
belə dedi; axeylilər kövrəldilər.  
Oyanınca Odisseyin sarayını tərək edərək,
- 440 Allahsifət Femi ilə Medont gəlib çıxdı ora.  
Düz ortada dayandılar. Hamı heyrət etdi buna Ağıllı bir  
məsləhətlə carçı Medont belə dedi:  
“Ey İtaka camaatı, inanın ki, mərd Odissey Allahların  
hökmü ilə törəmişdir bu qırğını.
- 445 Öz gözümlə gördüm ki, mən, allahlardan hansı isə  
Girib Mentor cildinə, cüt dayanmışdı Odisseylə.  
Gah önünə düşüb onu vuruşmağa ruhlandırır,  
Gah da ərgən cavanları qovub, qorxu yaradır.  
Onlar günah işlər görüb, dağıtdılar yad malını.
- 450 Bu sözləri eşidəndə hamısının rəngi qaçdı.  
Mastoroğlu nəcib qoca Alifers nitq etdi sonra.  
Keçmiş və gələcəyi ondan yaxşı bilən yoxdu.  
O, xeyirxah bir niyyətlə yığıncağa belə dedi: “Sözlərimə  
qulaq verin, ey İtaka camaatı!
- 455 Bu qırğına sizin qorxaq olmanız səbəbkardır.  
Siz nə məni eşitdiniz, nə də Mentor sərkərdəni.  
Heç bir ata öz oğlunun yığmadı əl-ayağını,  
Onlar isə bir-birinin üzərinə yıxılırdı”.  
Dönməyindən əlinizi üzdüyünüz qəhrəmanın 460 Arvadını  
el içində tamam rüsvay elədilər.  
Heç olmasa indi mənim sözlərimə qulaq asın:  
Biz getməyək onun üstə, daha betər dərdədən qaçaq!”  
Eşidincə bunu çoxu hay-küy ilə çıxıb getdi.  
Qalan başqa adamlarsa yerlərindən tərpənmədi.
- 465 Gedənlərə xoş gəlmədi Alifersin bu sözləri, uyub  
Yevpeyt dediyinə silah üçün getdi onlar.  
Hamısı göz qamaşdıran silahlarla yollandılar Xor meydanı  
məşhur olan o şəhərin kənarına. Qan-qan deyən Yevpeyt  
idi başçısı bu adamların.
- 470 O elə zənn edirdi ki, alar oğul qisasını,  
Bilmirdi ki, onun özü ordan geri dönməyəcək.  
Zevs ataya elə bu vaxt belə dedi pak Afina:  
“Ey atamız Kronoğlu, hökmdarlar hökmdarı!  
Fikrin bu qan davasını sona necə çatdırmaqdır?

475 Qırğınları yenə davam etdirməkdir qəsdin, yoxsa  
Tərəflərin arasında barışıqı yaratmaqdır?”  
Buludyığan Zevs də belə cavab verdi Afinaya:  
“Əziz qızım, bu sualı niyə mənə verirən sən? Odisseyin  
qayıdaraq pərəstişkar cavanlardan Qanla qisas almasını  
480 sən özün qət etmədinmi? Neyləyirsən, elə. Ancaq mənim  
budur məsləhətim: Allahsifət Odissey ki, qisasını aldı  
tamam,  
Qoy onlardan söz alsın ki, o ömürlük çar olacaq.  
Biz onlara unudurruq oğul, qardaş ölümünü.  
485 Xalq sülh ilə və bolluqla sürsün deyə həyatını Biz onlann  
arasında mehribanlıq yaradanq”.  
Zevsin bütün dedikləri Afinanın qəlbindəndi. İca Olimp  
zirvəsindən dərhal endi pak ilahə...  
Dadlı və bol yeməklərdən hamı yeyib doyan kimi  
490 Sınaqlardan mətin çıxmış Odissey bu sözü dedi:  
“Qoy bir adam çıxıb baxsın: yaxınlaşır onlar, ya yox”.  
Dolinin bir oğlu qalxıb əməl etdi deyilənə;  
Astanada durub baxdı, gördü onlar yaxınlaşır.  
Odisseyə xəbər verib bu qanadlı sözü dedi:  
495 “Onlar bura yaxınlaşır. Gərək dərhal silahланаq!”  
Hamı qalxıb öz yerindən, geydi döyüş paltarını.  
Odisseygil dörd nəfərdi, altı Doli oğulları,  
Doli özü, bir də Laert qoşuldu bu on nəfərə;  
Çox qocalmış olsalar da, məcburdular vuruşmağa.  
500 Yaraqlanan kimi onlar, dərhal açıb qapıları,  
Odisseyin arxasınca dışarıya atıldılar.  
Zevsin qızı pak Afina yaxınlaşdı bu dəstəyə.  
Yenə səsi və görkəmi mərd Mentoru andırırdı.  
Onu görcək Odissey çox fərəhlənib, çox şad oldu.  
505 Əziz oğlu Telemaxa dərhal dönüb belə dedi:  
“Əziz balam, bir halda ki, sən bura da gəlib çıxdın, Gərək  
burda olanlarla ayaqlaşa igidliyin.  
Bax, Odissey ocağının ad-sanını korrəlama ha!  
Biz hünərdə, güc-qüvvətdə fərqlənmişik yer üzündə”.  
510 Dərrakəli Telemaxsa atasına belə dedi:  
“Əziz ata, indi özün görərsən ki, sənin oğlun Nəslimiz  
ad-sanına ləkə vuran oğul deyil”.  
Eşidincə bunu Laert sevinərək belə dedi:  
“Ey allahlar! Ən bəxtiyar bir günündür bu gün mənim!



- 515 Oğlum ilə nəvəm hünər göstərməkdə bəhsə girir!”  
Afina da yaxınlaşıb Laertə bu sözü dedi:  
“Arkesiad, dostlarımdan ən əzizi sənsən mənə. Kronidlə  
onun qızı Afınaya dua edib,  
Nişan alıb var gücünlə at nizəni düşmənlərə!”
- 520 Belə deyib o, Laertın artırdı güc-qüvətini.  
Kronidə və qızına hərərətlə dua edib,  
Var gücüylə uzunkölgə nizəsini atdı qoca;  
Tunc üzlüklü sərpuşuna gedib dəydi o, Yevpeytin. Sərpuş  
davam gətirmədi, nizə onu dəlib keçdi,
- 525 Yevpeyt yerə sərələndi, silahları cingildədi.  
Odissəylə igid oğlu ön səflərə həmlə edib,  
Nizə ilə, qılınc ilə düşmənləri məhv etdilər. Qalxantutan  
Zevsin qızı Afınanın çığırtısı,  
Hay-harayı olmasaydı, Odisseygil hamısını 530 Qıradılar.  
Zevsin qızı lakin mane olub dedi:  
“Ey İtaka camaatı, dayandırın bu qırğını!  
Qan tökməyə xitam verin! Dağılışıb gedin daha!”  
O bağırdı. Qorxusundan rəngi qaçdı hamısının,  
Diksindilər, əllərindən düşdü tamam silahları,
- 535 Diksindilər qışqırtıdan, - qılınc-qalxan düşdü yerə.  
Ölməməkçün geri dönüb, tez şəhərə qayıtdılar.  
Sınaqlardan mətin çıxmış Odissey də nərə çəkib,  
Qartal kimi qanad açıb təqib etdi qaçanları.  
Elə bu vaxt göydən yerə bir ildırım göndərdi Zevs, 540 O  
ildırım gəlib düşdü Afınanın qarşısına.  
Zevsin qızı onda belə xitab etdi Laertiyə:  
“Sən ey Allah törəməsi, ey çoxbilmiş, mərd Odissey!  
Hamı üçün qorxunc olan bu qırğını qurtar daha! Qəzəbini  
tutdurarsan yoxsa itigözlü Zevsin!”
- 545 Bax, Afina belə dedi. O sevincək razı oldu.  
Qalxantutan Zevsin qızı tərəflərin arasında  
Əhdnamə bağlatdırıb, and-amanla möhkəmlətdi.  
Onun səsi və görkəmi mərd Mentorunu andırırdı.



**Homer**

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



# İZAHLAR

“İliada”nın davamı olan “Odisseya”nın Azərbaycan dilinə çevrilməsində V.V.Verəsəyevin rusca tərcüməsi əsas götürülmüşdür. Lakin tərcümə prosesində V.A.Jukovskinin və P.A.Şuyskinin tərcümələrindən də istifadə edilmişdir, izahların, əsətiri və coğrafi adlar lüğətinin yazılışında yuxanda adlan çəkilən mütərcimlərin həmin tərcüməyə verdikləri izahlarla yanaşı, N.A.Kunun “Jİerenzu>1 Н МН4>М **нpeBHен** рpeиnn” və “**СноBapt** ННОСТpaHHтix CJIOB” kitablarındakı məlumatlardan da istifadə olunmuşdur.

Tərcümədə “mərd” epiteti mərdlikdən daha çox qəhrəman mənasına, “pək” epiteti təmizlikdən daha çox bakirəlik, müqəddəslik mənasında işlədilmişdir.

## BİRİNCİ NƏĞMƏ

Misra 90. *Qoy uzunsaç axeylilər yığıncağı çağırıb o.* - Homer dövründə yunanlar kölələrdən seçilsinlər deyər saçlarını uzadırdı.

Misra 110. *Kraterə su qatılmış mey töküdü bəziləri.* - O zaman şərbəyə su qatmaq bir adətdi. Krater qoşaquplu mey kuzəsi idi.

Misra 153. *Qasid gözəl kifaramı verdi Femi y müğənniyə.* - Kifara və ya forminq dördsimli qədim musiqi aləti idi.

Misra 183. *Dəmir verib əvəzində Temesadan mis almaqçün.* — Hələ pul işlənmədiyi üçün ticarət mübadilə yolu ilə aparılırdı.

Misra 200. *Nə peyğəmbər, nə quşlarla falabaxan olmasam da.* - Quşlarla fal açmaq qədim Yunanıstanda geniş yayılmışdı. On beşinci nəğmənin 160-161-ci misralarına verilən izahatda bu haqda geniş danışılır.

Misra 239. *Şərəfinə məzar-təpə ucaldıblar axeylilər.* — Təsvir edilən dövrdə axey qəbiləsi Şimali Yunanıstanda və Peloponnesdə



hakim qəbilə idi. O zaman hələ bütün yunanları ifadə edən “ellin” sözü mövcud olmadığından axeylər, arqivlər və danaylar adlanan qəbilələr, ümumiyyətlə, yunanları təmsil edirdilər.

Misra 241. *İndi onu Harpi alıb şərəfsizcə yoxa çıxıb.* - İtkin düşmüşlərin harpilər tərəfindən oğurlanması təsəvvürü geniş yayılmışdı. Adlar lüğətində harpilər haqqında məlumat verilmişdir.

Misra 291. *Adına bir məzar-təpə ucalt, matəm saxla ona.* - Söhbət keioıtafdan (hərfi mənası: boş məzar) gedir. İtkin düşənlərin və ya hər hansı səbəbdən cənəzəsi ələ gəlməyən adamların adına məzar təpəciyi düzəltmək bir adət idi.

Misra 358. *Söz danışmaq arvad işi deyil, kişi işidir, bil.* - Homer dövründə pədəşahiliyin möhkəm hökm sürdüyü aşkar görünür. Evdə kişi ixtiyar sahibi idi. Qadın ona tabe vəziyyətdə olub, kişi məclisində iştirak edə bilməzdi.

Misra 380. *Qan bahanız ödənmədən hamınız məhv olarsınız.* - Telemax tələb edir ki, namizədlər Odisseyin evindən çıxıb getsinlər. Əks-təqdirdə o, qan bahası verməkdən azad olunur.

Misra 431. *Düz iyirmi buğa verib, satın alıb gətirmişdi.* - Home- rin zamanında əsas mübadilə vasitəsi qaramal idi, əksərən cöngə idi; kölənin qiyməti səkkiz cöngədən, iyirmi cöngəyə qədər idi.

## İKİNCİ NƏĞMƏ

Misra 14. *Qocalar.* - Qəbilə ağsaqqalları deməkdir.

Misra 38. *...Telemaxa skipetr təqdim etdi.* - Skipetr adlanan əsanı hökmdarlar, basileylər (qəbilə başçıları) və kahinlər gəzdirərdilər. Xalq yığıncaqlarında söz alan adamların əlinə də skipetr verilərdi.

Misra 71. *Yaraşıqlı dizlik* - Yaralanmamaq üçün axeylərin bal-dırlarını örtən dizlikləri vardı.

Misra 134. *Xeyli fidyə verməliyəm.* - Kişi arvadını və ya həd- dibuluğa çatmış oğul, anasını tutarlı dəlil göstərmədən atası evinə göndərdikdə, verilən cəriməyə işarədir.



## ÜÇÜNCÜ NƏĞMƏ

Misra 3. ...*qalxdı göyün mis tağına*. - Homer vaxtında göy qübbəsinin metaldan - tuncdan və ya dəmirdən olduğu zənn edilirdi.

Misra 6. *Poseydona qara cöngə qurbanları kəsirdilər*. – Yeraltı allahlara olduğu kimi, dəniz allahı Poseydona da qara rəngli heyvan qurban kəsilməli idi.

Misra 45. ...*carla yerə mey nəzrini*. - Qədim yunanlar qansız qurban nəzri də verirdilər. Bunlardan ən çox yayılma allah şərafinə şərab, su, süd, bal kimi içkiləri qədəhlərdən yerə tökmək ayini idi.

Misra 73-74. Homer dövründə icmalar bir-birilə həmişə düşmənçilik edib vuruşurdular. Buna görə də başqa tayfaların malım talan etmək, oğurlamaq nəinki rəqabət sayılırdı, əksinə, qəhrəmanlıq, rəşadət adlanırdı. Odur ki, Nestorun Telemax və Mentor görkəmində gəlmiş ilahə Afinadan quldur olub-olmadıqları barədə sualı onların xətrinə dəyə bilməzdi.

Misra 163. ...*Qoşaquyruq gəmilər*. - Qədimdə gəmilərin həm arxa, həm burun hissəsi dik və uclan əyilmiş olduğundan müəllif onları qoşaquyruq adlandırdı.

Misra 167. *Təqib etdi bizi Tidid Aresid də*. - Qədim yunanlarda fəmiyyə yox idi; adamlar çox zaman atasının adı ilə adlanırdı: oğlu sözünü ifadə edən “id”, “ion” şəkilçiləri idi. Laertoğlu - Laertid, Atreyoğlu (Aqamemnon və ya Menelay) - Atrid, Kronoğlu (Zevs) - Kronid və ya Kronion şəklində işlənirdi. Qadınların atasının adı ilə adlandırıldığıda “ida” şəkilçisi əlavə edilirdi: Xriseyqızı - Xriseida, Briseyqızı - Briseida şəklində çağınırdı. Yuxarıdakı ifadədə Tidid Aresid və Troya qəhrəmanı Tideyoğlu, Aresoglu (burda müharibə allahı Aresin sevimlisi mənasındadır) Diomeaə işarədir. Patronimikanın (atanın adı ilə adlanmanın) Homer dövründə geniş yayılması patriarxal münasibətlərin güclü olduğunu sübut edir.

Misra 188. *Deyərlər ki, böyük qəlbli Axillesin oğlu ilə*. -Neoptolemə işarədir.

Misra 280. *Feb-Apollon birdən zərif oxla vurub etdi həlak*. - Qədim yunanların təsəvvürünə görə qəfildən ölənlərini Feb- Apollon və onun əkiz bacısı Artemida oxla vurub öldürür; Feb- Apollon kişiləri, Artemida isə qadınları.



Misra 378. *Tritogena*. - Afinanın ləqəbidir. Mənası aydınlaşmamışdır.

Misra 445 *və sonrakılar*. - Qurban ayinini təsvir edir: ayın zamanı əl yuyulduqdan sonra qurbanlıq heyvanın üzərinə arpa səpilir və baş tükündən kəsib yandırırldılar.

Misra 467. *Xiton*. - Homer əsrində geyilən qolsuz uzun köynək.

### DÖRDÜNCÜ NƏĞMƏ

Misra 129. *...on talant qızıl*. - Burada və “İliada” əsərinin müxtəlif yerlərində qızıl talant ölçü vahidi ilə ifadə olunur, lakin bu, qızılın mübadilə vasitəsi olduğunu sübut etmir.

Misra 207-208. Ümumiyyətlə, yunan əsətirində insanın ömür ipi, yəni tale ipi tale ilahələri Moyralar tərəfindən ayrılır: halbuki burda bəxt ipinin Zevs tərəfindən ayrıldığı da irəli sürülür.

Misra 369. Homer dövründə yunanlar heç bir başqa qida maddəsi ələ keçmədikdə balıq tutub yeyirdilər.

Misra 477. *Zevsin sudan yaratdığı Misir çayı axanyla*. - Gur yağışlı Nil çayı deməkdir.

Misra 506. *Üçdişli*. - Poseydon üçün sehrli çubuğu əvəz edir. Yunan əsətinə görə Poseydon əlindəki üçdişli ilə dənizdə həm tufan yaradır, həm də tufanı yatırır.

Misra 564. *Yelisey*. - Qədim yunanların əqidəsincə dünyanın insan yaşayan hissəsindən o yana bir yer var ki, o yer qəhrəmanlar üçündür; onlar orada əbədiyyət əldə edirlər.

Misra 760. *Üst qatdakı otaq*. - Qadınlar evin müəyyən hissəsində, yuxarı qatda yaşayırdılar.

Misra 761. *Bir səbətə arpa töküüb, Afinaya dua etdi*. - Afinaya arpa nəzri verilirdi.

Misra 834. *Yoxsa yoxdur Odisseyim, gedib Aid aləminə?* - Yəni ölüb, yeraltı dünyanı gedib?

## BEŞİNCİ NƏGMƏ

Misra 93. *Amvrosiya qoydu, nektar qarışdırdı - qıpqırmızı.* - Amvrosiya, qədim yunanların təsəvvürünə görə, allahların işlətdiyi qida maddəsi, nektar isə onların içkisidir.

## ALTINCI NƏGMƏ

Misra 19. *Xaritlərtəkgözəl iki qulluqçu qız uyumuşdu.* – Xaritlər sevinc və qəşənglik ilahələridirlər.

Misra 91-92. Qədim yunan qadınları paltarı, altına daş döşənmiş su hövzələrində ayaqları ilə tapdalayıb yuyarmışlar.

Misra 105. *Səhra pəriləri.* - Pərilər - kiçik ilahələr idi; guya hər yerin öz pəriləri vardır: dağ, meşə, çöl, su pəriləri.

Misra 158. *Hamıdan çox töhfə verib səni alan bir cavanı.* - Bəxşiş və ya töhfə qız atasına verilən başlıqdır. Qızları satın almaq adəti Homer dövründə geniş yayılıbmış.

Misra 207-208. Zevs qəriblərin, yoxsulların hamisi hesab olunurdu.

Misra 232. Axsaq allah Hefest və Afina müxtəlif əl işlərində mahir və peşə sahiblərinin hamisi sayılırdılar.

Misra 266. Meydan və ya Aqora yığıncaq yeridir. Şəhər əhalisinin ictimai məsələləri ümumxalq yığıncağında müzakirə və həll edilirdi.

Misra 288. Homer dövründə yad kişi ilə qadın, xüsusilə qızın yanaşı getməsi namussuzluq hesab edilirdi.

## YEDDİNCİ NƏGMƏ

Misra 103. *Əllyədək kölə qadın işləyirdi bu sarayda.* - Homer zamanında varlı adamlar çox kölə saxlamırdılar. Alkinoy kimi çarın sarayında 50 kölənin işləməsi o dövrə görə nadir hal idi.

Misra 107. *Sıx toxunmuş o parçadan damcı-damcı yağ damırdı.* - O zaman toxunan parçanın saplarını əvvəlcədən yağlayırdılar.



Misra 137-138. Yunanlar yatmamışdan əvvəl Hermes allaha dua edir, bəzən də onun şərəfinə mey ayini icra edirdilər.

Misra 153. Qədim yunanlarda evin müqəddəs yeri ocaq idi. Orada kül üstündə oturmaq ev yiyəsindən kömək istəmək demək idi.

Misra 197-198. Qədim yunanların əqidəsinə, bəxt ilahələri hər kəs üçün nə əyiribse, o olacaq.

Misra 242. Guya bəla səma sakinləri uranidlər (“uranos” yunanca səma deməkdir) tərəfindən göndərilir.

### SƏKKİZİNCİ NƏĞMƏ

Misra 64. Yunan əsətirində bütün müğənnilər kor təsvir olunur. Rəvayətə görə Homerin özü də kor olmuşdur.

Misra 161-164. Homer dövründə ticarətlə əsasən finikiyalılar məşğul olurdular. Yunan zadəganları bu peşəyə həqarətlə baxırdılar.

Misra 283. *Lemnos*. - Egey dənizində vulkanlı bir adadır. O ada od allahı Hefest adası hesab edilirdi.

Misra 318. O zamanın adətinə görə, qadın ailə həyatına xəyanət edərsə, ər onu atası evinə qovar və verdiyi başlığı geri tələb edə bilərdi.

Misra 347. Söhbət Aresin Hefesti bədnam etdiyi üçün cərimə verməsindən gedir.

Misra 361. Müharibə allahı Aresin (romalılarda Mars) uca tutulduğu Frakiya Bosfor boğazı ilə Mərmərə dənizinin sahilində, Kipr isə Aralıq dənizindədir. Kiprin Paqos şəhərində Afroditanın şərəfinə məbəd vardı.

Misra 492-495. Yunanların taxta at içərisində gizlənərək Tro-yaya daxil olmaları və şəhəri darmadağın etmələri barədə sonradan yaranmış “İlionun darmadağın edilməsi” və “Kiçik İliada” poemalarında daha geniş danışılır.

## DOQQUZUNCU NƏGMƏ

Misra 50. Homer zamanında süvarilər vuruşmazdı. Əsasən piyadalar və hərbi gərdunələrdə ayaq üstə qəhrəmanlar dava edərildilər.

Misra 64-65. Qədim yunanların əqidəsincə ölən adamı üç kərə çağırıldıqda, onun ruhu vətənə qayıdır.

Misra 83. *Lotofaqlar*. - Şanagülü yeyən əfsanəvi xalq. Onların Afrikada yaşadıklarına inanırdılar. Beləliklə Odisseyin gəmiləri kikonlann yaşadığı Frakiyadan Afrika sahillərinə qədər çox uzun yol qət etmiş olublar.

Misra 125. *Alburunlu gəmi*. - Əksər hallarda gəmilərin bumunu qırmızı rənglə rənglədilər.

## ONUNCU NƏGMƏ

Misra 7. Eolun altı qızını altı oğluna ərə verməsi çox qədim zamanlarda adət halım almış kütləvi ərə getmə və kütləvi evlənməni xatırladır.

Misra 86. Bu misra lestriqonlann Yunanıstandan çox şimalda bəyaz gecələrə bənzər qısa gecələrin olduğu yerlərdə yaşadıklarını göstərir.

Misra 135-136. Əfsanəyə görə cadugər ilahə Sirseyanın (daha dürüstü Kirka) Odisseydən Teleqon adlı bir oğlu olmuşdur. Teleqon böyüdükdən sonra atasım axtara-axtara İtaka adasına gəlib çıxmış, tam- madan Odisseylə cəngə girmiş və onu öldürmüşdür. Öz doğma atasım öldürdüyünü bilincə, Telemaxı və Penelopam Eoya adasına apararaq, Penelopa ilə özü evlənmiş, anası Sirseyam isə Telemaxa ərə vermişdir. “Teleqoniya” adlanan bu əsər Troya haqqında silsilə əsərlərin sonuncusudur. Poemanın özü itmiş, məzmunu isə gəlib bizə çatmışdır.

Misra 179. *Üzlərini açıb hamı*. - Yəni matəmə son vermək əlaməti olaraq üzlərini açdılar.

Misra 305. *Moli*. - Ola bilsin ki, sarımsağın bir növüdür.

Misra 493 və sonrakılar. *Persefona onu məhrum eləməyib düşün-cədən*. - Homerin təsəvürüncə Aidin arvadı Persefona ölənlərin idrakım alın: o. yalnız məşhur fəlcı Tiresinin idrakına toxunmamışdır.

Misra 518 və sonrakılar. Sirseyanın ruhlar dünyası Aiddə içki və qurban nəzri barədə Odisseyə verdiyi məsləhətlər Homer dövründə ölənlərin yas mərasimində eynilə icra olunmuş.

### ON BİRİNCİ NƏĞMƏ

Misra 103. *Oğlunu kor etdiyindən sənə yaman qəzəblənib.* - deməklə Tiresi Odisseyin taygöz Polifemi kor etdiyinə işarə edir.

Misra 136. *Qocalaraq can verərsən xoşbəxt elin arasında.* - Tiresinin Odisseyə dediyi bu sözlərin yerinə yetməsi barədə Homerin əsərində məlumat yoxdur. Lakin Troya silsiləsindən "Teleqoniya" adlı dastanda Odisseyin öz oğlu Teleqon tərəfindən öldürüldüyü təsvir edilir. Teleqon, yuxanda qeyd edildiyi kimi, Odisseyin ilahə Sirseyadan olan oğludur.

Misra 291. Burada "falçı gənc" ifadəsi məşhur falçı Melampa işarədir. Adlar siyahısında Melamp və Pero haqqındakı məlumatlara bax.

Misra 300. *At ram edən Kastor, bir də zoryumruqlu mərd Polidevk* - Bu iki qardaşa Dioskurlar, yəni Zevs oğulları da deyirlər. Zevsin bir adı da Diy olduğundan Dioskur Diyoğlu deməkdir. Bu əkiz qardaşların qanuni atası Tindarey, anaları Ledadır. Rəvayətə görə əkizlərdən Kastorun atası Tindarey, Polidevkin atası Zevsdür. Buna görə də Kastor öləni, Polidevk ölməzdir. Dioskurlar sədəqətli qardaşlıq örnəyidirlər: Kastor qətl olunduqdan sonra Polidevk atası Zevsdən xahiş edir ki, onun ölməzlüyünü qardaşı Kastorla yan bölün. Odu ki, oğlunun xahişini yerinə yetirən Zevs bir gün onları Olimpə - ölməz allahlara arasına, o biri gün Aiddə - ölmüşlərin təyfləri arasına göndərir.

Troya silsiləsindən olan dastanlardan birində bu barədə iki parça saxlanmışdır;

Birinci parçada deyilir:

Fani doğulmuşdu Kastor anadan,  
Qardaşı Polidevk lakin ölməz

İkinci parçada isə deyilir:

.....Linkey tələsik  
Dırmandı başına Tayget dağının;  
Ordan Pelopsoğlu igid Tantalın  
Adını daşıyan adaya baxdı Palid  
oyuğunda o mərd qəhrəman  
Yarıqlar qalibi Polidevk ilə,  
Qardaşı Kastoru gördü uzaqdan.

“Kipri” adlı bu dastanın məzmununu nağıl edən Prokl qeyd edir ki, “Linkeylə İdin inəklərini oğurlamağa gələn Kastor və Pelidevk tutuldular. Kastoru İd, İdi və Linkeyi isə Polidevk həlak etdi. Zevs Kastor və Polidevkə ölümsüzlük bəxş etdi”.

Misra 315-316. *Onlar Ossa dağlarını Olimp üstə, Pelini də Ossa üstə qoyub göyə çıxmağa can atırdılar.* - Ossa, Olimp, Pelin Fessaliyada dağ adlandır.

Misra 322. Burada Ariadna haqqında məlum əfsanənin variantı verilir. Başqa bir rəvayətə görə qəhrəman Tezeyin atıb getdiyi Ariadna Dionis adlı allalun arvadı olur. Homer isə Ariadnanın ilahə Artemida tərəfindən öldürüldüyünü nağıl edir.

Misra 523. *Biz Yepeyin düzəltdiyi taxta atda gizləndə.* - Taxta at yunan qəhrəmanlarının gizləndiyi nəhəng taxta atdır. Həmin at troyalılar tərəfindən şəhərə aparılmış və beləliklə, şəhərin fəth olunmasına səbəb olmuşlar.

Misra 542 və sonrakılar. Ayaks teyfinin Odisseyə qəzəblə başlaması vaxtilə onların arasında baş vermiş müsabiqə ilə əlaqədardır. Axillesin anası Fetida öz oğlunun ölümündən sonra onun silahlarını cənazənin düşmən əlinə keçməməsində daha fəal iştirak etmiş qəhrəmana verəcəyini vəd etmişdi. Bu mükafatı almaq üçün Odisseylə Ayaks müsabiqəyə girmişdilər. Yunanlılar yanlışlığa yol vermədən müsabiqə qalibini müəyyən etmək üçün İlion hasarlarına yaxın gedib bu barədə troyalıların rəyini eşitməyi qərara alırlar. Onlar hasara yaxınlaşan anda troyalı qadınlar Pallada Afinanın təlqinilə üstünlüyü Odisseyə verirlər. Bu hökmdən sarsılmış Ayaksın başma hava gəlir. Qoyunları düşmən kimi görərək onlara hücum edir. Dəlilini keçdikdən sonra isə özünü öldürür.

Misra 568-627. Bir qədər əvvəl Homer ölmüş adamların bədənədən və idrakdan məhrum olduqlarını söylədiyi halda, bu misralarda adları çəkilən ölümlər nə bədən, nə də idrak cəhətdən dirilərdən seçilmirlər. Bu onu göstərir ki, Homerin zamanında axirət dünyası haqqında iki cür təsəvvür varmış.

Misra 577. *Doqquz peletr yer tutaraq uzanmışdı torpaqda o.* - Peletr - ölçü vahididir. Doqquz peletr təxminən bir hektara bərabərdir.

Misra 601. *Daha sonra pak Heraklın teyji ilə qarşılaşdım.* - Burada Herakl (romalılarda Herkules) haqqında müxtəlif zamanlarda yaranmış əfsanələr birləşmişdir. Heraklın teyfi ölmüş başqa qəhrəmanlarla yeraltı dünyada, özü isə arvadı Heba ilə Olimpdə



ölümsüz allahlarla bir yerdədir. Beləliklə, allah Herakl ilə qəhrəman Herakl haqqındakı əsətir birləşdirilmişdir.

Misra 621. *Məndən çox-çox ləyaqətsiz bir adama tabe olub.* — Burada Herakl Mikena hökmdarı Yevrisfeyi nəzərdə tutur. Bu haqda adlar siyahısındakı məlumatlara bax.

Misra 623. *Əmr etdi ki, bu dünyadan it aparım onun üçün.* - Burada Heraklın yeraltı ölümlər dünyasından yerüstü dirilər dünyasına gətirdiyi Kerber və ya Serber adlı üçbaşlı qorxunc itdən söhbət gədir. Adlar siyahısında Herakla bax.

### ON İKİNCİ NƏĞMƏ

Misra 133. *Ataları Heliosdur, anaları Neeradır.* - Bu misradakı Neera Okeanın qızıdır.

Misra 356-358. *İnəkləri tutub onlar. Arpa yoxmuş gəmimizdə;  
Əvəzində uca pəlid ağacından yarpaq dərib,  
O ölümsüz allahlara qurban kəsib, yalvarıblar.* - Qədim yunanlar qurban kəsiləcək heyvanın üzərinə arpa səpərlərmiş. Bu misralardan aydın olur ki, arpa olmadıqda heyvanın üzərinə müqəddəs hesab etdikləri pəlidin yarpağını səpələyirmişlər. Ümumiyyətlə, Homerin dediyinə görə, bütün qonaqlıqlar ya mey nəzri paylamaqla, ya da qurban kəsib budlarını yandırmaqla başlayarmış.

### ON ÜÇÜNCÜ NƏĞMƏ

Misra 13-14. *Qoy indi də bir qazanla bir üçayaq verək ona.  
Bu şeylərin əvəzini əhalidən toplayırıq.* - Alkinoyun bu sözlərindən məlum olur ki, hakim siniflər zəhmətkeş əhalini necə amansızcasına soyurmuşlar.

Misra 77. *Ovulmuş daş dəliyindən borazları açdı onlar.* - Gəmiləri sahilə bənd etmək üçün böyük bir daşı dəlib gəmi örkənini ora bağladılar.

Misra 141-142 ..... *axı sənək şanlı, qədim  
Bir allahın hörmətini saxlamamaq olarmı heç?* —



Zevsin dili ilə deyildiyi kimi, dəniz allahı Poseydon (romalılarda Neptun) ən qədim allahlardan hesab edilirdi.

Misra 156-157..... *daşa çevir o gəmini, Görkəmini saxla onun, hamı baxıb heyran qalsın.* - Korfi adası yaxınlığında qədim gəmilərə oxşar bir qaya var; adma Gəmi qayası deyirlər. Alimlərdən bəziləri bu qayaya görə feakların yaşadığı Sxeriya adasının Korfi olduğunu irəli sürürlər.

Misra 272. *Finikiyalı dostlarımla gəməsinə tərəf qaçdım.* - Homer dövründə ticarətlə ən çox məşğul olan xalq finikiyalılar idi. Onların əsas nəqliyyat vasitələri gəmi idi.

Misra 387. *Troyanın qalasını dağıdanda...* - ifadəsi əslində “Biz Troyanın baş çalmasını götürəndə” şəklində verilərək, müəllif uçurulan qala hasarlarını baş çalması məcazi ilə əvəz etmişdir.

Misra 437. *Əlinə bir skipetr verdi...* - Homer Afinanın qoca dilənçi halma saldıği Odisseyin əlinə məhz skipetr verdiyini qeyd edir. Müəllif əsa, dəyənək sözlərini işlətməyib qəsdən “skipetr” kəlməsini işlədir. Çünki onun vaxtında yalnız hökmdarlar deyil, carçılar və qoca dilənçilər də skipetr gəzdirirdilər. Deməli, Homer əsərlərində skipetr hökmdarlıq əsası mənasında yox, adi dəyənək kimi anlaşılmalıdır.

## ON DÖRDÜNCÜ NƏĞMƏ

Misra 55. *Odisseyin cavabında belə dedin, sən ey Yevmey.* - ‘Iliada’nm on altıncı nəğməsində Patrokla, “Odisseyə”nm on dörd və sonrakı nəğmələrində Yevmeyə “sən” deyərək xitab etməsi epik dastan müəllifi Homerin bu əsəri surətlərə qarşı bəslədiyi rəğbət hissindən irəh gəlir.

Misra 85-87. *Adamlar var - şəhər-şəhər dolaşırlar yad elləri, Zevs atanın sayəsində qənimətlər əldə edib, Gəmilərə vurub, yenə yurdlarına qayıdırlar.* — Homer dövründə tacirlərin dəniz səfərləri dəniz quldurluğu və qul alveri ilə əlaqədar idi. Səyyah tacirlər alverlə yanaşı pıratlıq etmək, qul əldə edib satmaqda da ixtisas sahibləri olmalı idilər.

Misra 231 -232. *Qənimətim az olmayıb: bir qismini öz gücümə, Bir qismini qürə atmaq yolu ilə pay almışam,* -



Qədim Yunanıstanda döyüş zamanı ələ keçən qənimət döyüşçülər arasında çöp atmaq yolu ilə bölüşdürülürdü. Hərbi başçı isə bölgü başlanmadan əvvəl qənimətin müəyyən hissəsini özü üçün ayırdıqdan sonra, bölgüdən də pay ala bilirdi.

Misra 246. *Sonra Misrə səfər eşqi düşdü mənim ürəyimə.* - Krit adasının Misirlə əlaqəsi çox qədim tarixə malikdir. Hələ Krit- Miken dövründən başlayaraq bu iki ölkə arasında ticarət və dəniz quldurluğu əlaqələrinin bünövrəsi qoyulmuşdu.

Misra 323-324. *Odisseyin gətirdiyi qızilları, mis şeyləri,*

*İşlənməsi çətin dəmir şeyləri də göstərdi o.* - Qədim dövrlərdə mis və dəmir qızıl ilə bərabər tutulurdu. Çünki texnikanın ibtidailiyi üzündən metaldan əşya hazırlanması olduqca çətin idi. Buna görə də metal əşyalar yüksək qiymətə alınıb-satılırdı. Homer hər iki poemasında yuxarıdakı misraları ya eynən, ya da ona yaxın şəkildə təkrar edir və “işlənməsi çətin olan” dəmiri ayrıca qeyd edir.

Misra 327. *Odisseyin Dodonaya getdiyini söylədi çar.* - Dodo- nada (Epirdə) Zevsin olduğu zənn edilən müqəddəs palıdın yarpaqlarının xışılısı ilə fal açan məşhur kahinlər var idi.

Misra 399. *Nökərlərin məni hüdüür bir qayadan tullasınlar.* - Yunanıstanda müqəssiri qayadan atdırmaq geniş yayılmış cəza tədbiri idi.

#### ON BEŞİNCİ NƏĞMƏ

Misra 105. *Öz əl işi çoxlupeplos saxlanırdı o sandıqda.* - Pep- los 1) çiyinləri toqqa ilə bağlanan qolsuz üst paltara, 2) plaşa və 3) duvağa deyilirdi.

Misra 160-161. *Elə bu vaxt başların üzərindən, sağ tərəfdən Caynağında iri, ağ qaz tutmuş qartal uçub keçdi.* - Qədim yunanlılar quşun sağ tərəfdən keçməsinə uğurlu fal hesab edirdilər, sol tərəfdən uçmasını isə uğursuzluq sayırdılar. Bəzi hallarda quşun səsi və ya növü ilə də fal açırdılar.

Misra 415 və sonrakılar. Çoban Yevmeyin öz doğma yurd-yuvasından ayrı düşməsi haqqındakı hekayəti göstərir ki, eyni miltədən, eyni qəbilədən olan adamlar kölə sahiblərinə qarşı birgə

mübarizə aparmışlar. Finikiyalı kölə qadın finikiyalı tacirlərin köməyilə köləlikdən qaçır; üstəlik, öz ağasmm kiçik oğlu Yevmeyi də satmaq üçün özü ilə aparır.

#### ON ALTINCI NƏGMƏ

Misra 288. *Mən onlan apardım ki, tüstü xarab eləməsin.* - Evləri qızdırmaq və işıqlandırmaq üçün qədim Yunanıstanda otaqlarda ocaq və mañqal yandırıldılar. Buna görə də evdəki şeyləri his basırdı.

#### ON YEDDİNCİ NƏGMƏ


Misra 541-542. *Telexaxın asqırtısı eşidildi elə bu vaxt, Bütün evi tutdu səsi. Penelopa güldü buna.* — Asqırmaq qədim yunanlarda yaxşı əlamət hesab olunurdu; niyyətin yerinə yetəcəyinin müjdəçisi kimi qiymətlənirdi. Buna görə də Penelopa öz oğlu Telexaxın asqırmasını eşidincə sevincindən gülmür. Odisseyin tezliklə qayıdacağına inanır.

#### ON SƏKKİZİNCİ NƏGMƏ

Misra 5-6. *Ona əziz anasının yerdiyi ad Anrey idi, İtakalı cavanlarsq İr deyərək çağırırdı.* - İr qadın adı olan İridanın müxtəsər şəkliidir. İlahə İrida allahların xəbər aparamdır. Penelopa məftunlarının tez-tez ora-bura göndərdikləri dilənçi Anreyə istehza ilə cavanlar İr deyə müraciət edirdilər.

Misra 30-31. *Di toqqaları! Burdakılar şahid olsun davamıza!* - Antik dövrdə yunanlar yumruq davasına başlamazdan əvvəl paltarın üstündən kəmərlə bağlamalı idilər. Əks təqdirdə uzun və geniş paltar vuruşanlara mane ola bilərdi.

Misra 84-85. *Səni qara bir gəmiyə süvar edib mən bir anda, Ehet çarın torpağına özüm yola salacağam.* - Əfsanəvi çar Ehet qəddarlıq, amansızlıq rəmzi kimi məşhur idi.



Misra 328. *Get dəmirçixanada, ya aşxanada yer tapıb yat.* - Dəmirçixanalar isti olduqları üçün dilənçilər qışda orda gecələ-yərdilər.

### ON DOQQUZUNÇU NƏGMƏ

Misra 86. *Apollonun kərəmindən oğlu boya-başa çatıb.* - Apol- lon işıq, musiqi və poeziya allahı olmaqla bərabər, eyni zamanda gənclik rəmzi və yeniyetmələrin himayəçisi hesab edilirdi.

Misra 176. *Eteokrit tayfasına rast gəlsən o adada;  
Düz üç dori sülaləsi, pak pelasq tayfası var.* - Eteokritlər Yunanıstanın ən qədim tayfalarındanandır. Onlar axeyli- lərdən də qədim tarixə malikdirlər. Qəribədir ki, burada təsvir olunan Troya hadisələrindən çox sonralar Aralıq dənizi sahillərinə gəlmiş yunan qəbiləsi dorilərin də adı çəkilir.

Misra 179. *Orda doqquz il sürürdü Minosun hər çarlıq dövrü.* - Əsətirə görə Minos hər doqquz ildən bir atası Zevsin yanına gedib ondan rəiyyəti idarə etmək üçün qanunlar öyrənirmiş. Bundan başqa, qədim əqidəyə görə, məmləkətin firavan həyat keçirməsi hökmdarın sağlam və gümrah olmasından asılı imiş. Rəvayətə görə qədim yunan çarlarının hakimiyyət dövrü onların fiziki sağlamlıqları ilə müəyyən edilirdi; çar qocalanda onu öldürürmüşlər. Sonralar isə çarın ölkəni idarə etmə müddəti müəyyən zaman çərçivəsinə almırdı. Krit çarı Minosun hakimiyyəti kimi, allahların buyruğu ilə, bu müddət təkrar- təkrar artırıla da bilərdi.

Misra 285 və sonrakılar. Odisseyin uydurması olsalar da, onun özünün və müasirlərinin psixologiyası ilə uyğun gəlir.

Misra 409. *Qoy Odissey olsun adı, qəzəblənən deməkdir bu.* - Avtolik “qəzəblənirəm” mənasını ifadə edən “Odissomay” sözünü əsas götürərək nəvəsinin adını Odissey qoymuşdur.

Misra 473. *Ağasının çənəsinə toxunaraq belə dedi.* - Muxatibin çənəsinə toxunmaq ya məhəbbət, ya xahiş ifadə edirdi.

Misra 573-575. *Odissey on iki balta tiyəsinə bir cərgəyə Düzüb zalda, özü  
isə xeyli dala çəkilərdi;  
Atıb oxu hamısının sap yerindən keçirərdi.* - Müəyyən məsafələrlə balta tiyələrinin ağız tərəfini yerə elə saı-

cardılar ki, küpləri bir xətt təşkil etsin. Atılan ox tiyələrin küp dəliyindən düz keçməli idi.

### İYİRMİNCİ NƏĞMƏ

Misra 65. *Burulğanlı Okean-çay mənsəbinə tullayaydı.* – Yəni ölümlər dünyasına ataydı.

Misra 66. *Pandareyin qızlarını tufan belə aparmışdı.* - Panda-reyin qızları dedikdə müəllif Kleotera və Meropanı (başqa rəvayətlərdə Kamiro və Klitiya) nəzərdə tutur. Adlar siyahısında Pandarey haqqındakı məlumatlara bax.

Misra 355. *Dəhliz, otaq, həyət-baca teyflərlə dolub tamam.* — Bu sözlərlə Feoklimen öldürüləcək pərəstişkarların ruhlarını nəzərdə tutur.

### İYİRMİ BİRİNCİ NƏĞMƏ

Misra 395. *Güvə xarab etməyib ki, görəsən, yay buynuzunu.* - Yayın uclarına buynuz bənd edilirdi. Yayın girişi də bu buynuzlara bağlanırdı.

Misra 415. *Çünki fəndgir Kronun Zevs oğlundandı bu işarə.* - Zevsin atası Kronu əsatir fəndgir kimi təqdim edir. Kron oğullarından birinin əli ilə Tartara göndəriləcəyindən xəbərdar idi. O, kələk işlədərək bu bələdan xilas olmağa çalışırdı. Ancaq işlətdiyi kələk də onu bu fəlakətdən qurtara bilmədi.

### İYİRMİ İKİNCİ NƏĞMƏ

Misra 56-58. *Əvəzini ödəyərək vurduğumuz ziyanların,  
Üstəlik də iyirmi baş buğa neçə eləyirsə,  
O dəyərdə mis, ya qızıl cəriməsi verər hər kəs.* - Əyan başçılarından Yevrimaxın dediyi bu sözlər cavanların öz günahlarını yumağa hazır olduqlarını bildirir. Qədim qanunlara görə də Odissey onları amansızcasına qırmaqdan çəkinməli idi.



Misra 297-298. *Pak Afina tavanda öz dəhşətsaçan qalxanını*

*Tərpədicə qorxu sardı nikah tələb edənləri.* - Əslində “egida” adlanan bu ecazkar qalxan və ya süpər keçi dərisindən olub döyüşçünün kürəyini və sinəsini qorumaq üçündür. Əfsanəyə görə ilk egida Zevs üçün hazırlanıb. Bu egidanı Zevs hələ körpə ikən südü ilə bəsləndiyi Amalfeya adlı keçinin dərisindən hazırlayıblarmış. Həmin egida ildırım saçması, gurultusu və zülmət yayması ilə insanları vahiməyə salmış.

Misra 336. *Ulu Zevsin həyətdəki mehrabına sığınsınmı.* - Mehraba sığınan adam toxunulmaz hesab olunurdu.

Misra 421. *Əlli qadın qulluqçusu xidmət edir bizim evdə.* - Əlli rəqəmi, görünür, şərti imiş; bu rəqəm çoxluğu ifadə edirmiş.

Misra 481. *Qarı, mənə kükürd gətir; tüstü verək gərək zala.* - Qədim Yunanistanın dini mərasimlərində kükürd tüstüsü hər cür natəmizliyi təmizləyici hesab edilirdi.

#### IYIRMI UÇUNCU NƏGMƏ

Misra 221. *Yadelliyə könül verib bir yatağa girməzdi heç.* - Yadelli ifadəsi Troya şahzadəsi Parisə aiddir.

#### IYIRMI DORD UNCÜ NƏGMƏ

Misra 1 və sonrakılar. Əsər boyu ruhların idrakdan məhrum olduğu təsəvvürü hökm sürdüyü halda, bu misralarda Odisseyin öldürdüyü cavanlar idraklarını saxlayırlar. Onlara bələdçilik edən killenili Hermes allahdır. Əsatirə görə Hemies Killen dağında doğulmuşdur. Bu səbəbdən ləqəblərindən birisi də killenilidir. Müəllif ruhların civildəşərək küyləşdiyini nəql edir. Bu da ruhların quşa çevrilməsi kimi çox qədim təsəvvürlə əlaqədardır.

Misra 36-37. *Sən ey ölməz allahlara oxşar olan nəcib Axill!*

*Sənsə doğma eldən uzaq, Troyada şəhid oldun.* - Axillesin doğma eli Fessaliyada pelast Arqosu hesab olunur.

Misra 46. *Axeylilər çox ağlayıb, kəsdilər gur saçlarını.* - O zamanın adətinə görə cavanlar matəm əlaməti olaraq saçlarını kəsib cənazənin üzərmə qoyurdular. Bu barədə “İliada”nın iyirmi üçüncü nəğməsinin 135-ci və sonrakı misralarında deyilir:

*Ortada da öz dostları, - mərd Patroklun cəsədini  
Aparırdı... Saçlarını kəsib onlar atırdılar O cəsədin  
üzərinə... Saç çulğadı onu tamam...*

Misra 47. *Anan bundan xəbər tutub pərilərlə çıxdı sudan.* - Axillesin anası su pərisi Fetidadır.

Misra 199. *Tindareyin qızı isə anılar bəd nəğmələrdə.* - Tindareyin qızı Aqamemnon arvadı Klitemnestradır.

Misra 206-207. Homer qəhrəmanlarının fiziki əməklə, xüsusən, əkinçilik, bağçılıq işləri ilə məşğul olduqlarını görürük.

**Homer**

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ





# ƏSATİRİ VƏ COĞRAFİ ADLAR

## LÜĞƏTİ

**A d r e s t a** - Penelopanın kənizi.

**A e d a** - Pandareyin qızı, Fiv qəhrəmanı Zefin arvadı. Zevsdən İtil adlı yeganə bir oğlu varmış. Aeda fiv hökmdarı Amfionun çoxuşaqlı arvadı Niobaya qısqanmış, Niobanın daimi tənələrinin heyfını almaq üçün onun İsmen adlı oğlunu öldürməyi qərara almışdır. Lakin gecə qaranlığında İsmenin əvəzinə öz yeganə oğlu İtili öldürmüşdür. Aeda dərddən sarsılaraq oğlunun cənəzəsini qucaqlamış, allahlar onun bu vəziyyətini görərək yazıqları gəlib onu bülbülə çevirmişlər. Aeda adı yunanca bülbül mənasına gələn “aedon” sözündəndir.

**A f e y d a n t** - Polipemonun oğlu; Odisseyin uydurduğu atası.

**A f i n a** - Afinanın müqəddəs şəhəri. Attikanın paytaxtı. Klassik yunan mədəniyyətinin mərkəzi.

**A f i n a** - Zevsin qızı. Ana bətnindən yox, Zevsin başından doğulmuşdur. Mühəribə, müdriklik ilahəsi, Odisseyin hamisidir. Ona Pallada Afina və ya sadəcə Pallada da deyilir. Qədimlərdə yunanlarda bayquş gözü də öküz gözü kimi gözəl hesab edildiyindən ona bayquşgözlü ləqəbi verilmişdir.

**A f r o d i t a** - (romalılarda Venera) Eşq və gözəllik ilahəsi. Ən çox yayılmış rəvayətə görə o, deniz dalğalarının köpüyündən çıxmış və ilk dəfə Kipr adasına qədəm basmışdır. Buna görə də ona bəzən Kiprida deyilir. Başqa rəvayətə görə atası Zevs, anası Dionadır. Rəvayətlərdən birində mühəribə allahı Aresin (romalılarda Mars), o birində Hefestın arvadı kimi, eşq allahı Erotun anası kimi qələmə verilir. Homer onu Hefestın arvadı, Aresin oynaşı kimi təsvir edir.

**A x e y l i l ər v ə y a a x e y l ər** - Yunanıstanın qədim və məşhur qəbilələrindən biri. Homer bu adı arqıvlər və danaylar qəbiləsi kimi bütün yunanlara şamil etmişdir. Ellin qəbiləsi məşhurlaşandan sonra, yəni Homerden çox sonra bütün yunan tayfaları ellinlər, Yunanıstan isə bezən Ellada əyalətinin adı ilə adlanmışdır.

**A x e r o n t** - yeraltı dünyanın çaylarından biri.

**A x i l l e s v ə y a A x i l l** - dəniz ilahəsi Fetidailə mirmidonlarhökmdarı Peleyin oğlu; “İliada”nın baş qəhrəmanı. Allahlar onun üçün misilsiz qəhrəmanlıq, lakin qısa ömür ayırmışlar. O troyahların baş qəhrəmanı Hektoru öldürmüş, Hektorun qardaşı, Yelenanı qaçıraraq mühəribəyə səbəb olmuş Parisin atdığı oxla həlak olmuşdur. Həmin oxu Feb-Apollon Axillesin yeganə zəif əzası olan dabanına yönəltdirmişdir. Məşhur “Axilles dabanı” ifadəsi də bu münasibətlə yaranmışdır.



**Aid** - 1) Kron ilə Reyannın oğlu, Zevsin qardaşı. Yeraltı dünyanın allahı. 2) Ölülər aləmi.

**A k a s t** - Dulixi adasının hökmdarı.

**A k r o n e y** - gənc birfeak.

**A k t o r i d a** - Aktor qızı. Penelopanın kənizi.

**A q a m e m n o n** - yunan ordularının baş komandanı, Menelayın qardaşı, Klitemnestranın əri, öz qatili Egistin əmisi oğlu. Atası Atreydir.

**A q e I a y** - Damastorun oğlu, Penelopa ilə evlənməyə can atan gənclərdən biri.

**A l e k t o r** - spartalı.

**A l f e y - 1**) Peloponnesdə bir çay; 2) həmin çayın allahının adı.

**A l i b a n t** - İtaliyada şəhər.

**A l k a n d r a** - Misirin Fiv şəhəri hökmdarı Polibinin arvadı.

**A l k i m** - Mentorun atası.

**A l k i n o y** - Feakların hökmdarı, Sxeriya adasında yaşayır.

**A l k i p p a** - Yelenanın kənizi.

**A l k m e n a** - Mikena hökmdarı Elektrionun qızı, əkiz qardaş Herakl və İftiklin anası, Amfitrionun arvadı. Amfitrion evdə olmayan vaxt onun görkəmində Alkməna ilə yatan Zevsdən Herakl, qanuni əri Amfitriondan isə İftikl doğulmuşdur.

**A l k m e o n** - atası Amfiaray, anası Erifiladır. Fiv üzərinə ikinci yürüşün başçısı olmuşdur. Atasının intiqamını almaq məqsədilə anasını öldürmüşdür. Buna görə də qan qisası ilahəsi Erinninin təqibinə məruz qalmışdır. O, məşhur əfsanəvi falçı Melampın uzaq nəvəsidir.

**A l o e y** - adətən Poseydonun oğlu hesab edilir. Bu ad, dən üyüdülməsi mənasını daşıyan yunan sözü “aloe” kəlməsindən alınmışdır. O, üyütmə allahı hesab edilir. İfimedeyanın əri olan Aloey nəhəng Ot və Efialt qardaşların atasıdır. Başqa bir əfsanədə həmin nəhənglərin ataları Posey- don olduğu qeyd edilir.

**A m f i a 1** - cavan feak.

**A m f i a o n** - anası Tiro, atası Fessaliya çarı Krefeydir. Gələcəkdən xəbər verən məşhur Melampın atasıdır.

**A m f i a r a y** - Arqoslu falabaxan; məşhur Melampın nəticəsi. Polinikə uymuş arvadının təkidi ilə Fiv üzərinə yürüşdə iştirak etmişdir. Lakin o, bu yürüşün məğlubiyyətlə bitəcəyini əvvəlcədən bildirdi. Məğlubiyyətdən sonra Amfiaray qaçaraq canını qurtarsa da, yer aralanmış və onu gərdunəsi ilə birlikdə bağrına çəkmişdir. Ölümündən sonra Amfiaray qəhrəman adlanmış və müqəddəs hesab edilmişdir.

**A m f i l o x** - Amfiarəylə Erifilanın oğlu, Alkmeonun qardaşdır. Fiv üzərinə yürüşdə o da iştirak etmişdir. Atası kimi o da gələcəkdən xəbər verən və Troya müharibəsi iştirakçısıdır.

**A m f i m e d o n t** -Penelopa pərəstişkarlarından biri.

**A m f i n o m** - Penelopamın pərəstişkarlarından olan Amfinom Nisipoğ- ludur.

**A m f i o n** - 1) atası Zevs, anası Antiopadır. Füsunkar forminqi ilə daşları da hərəkətə gətirmiş. Əkiz qardaşı Zeffə birlikdə Fivdə çar olmuşdur. Bu şəherin hasarını da sehrlı çalğısının qüdrəti ilə ucaltmışdır. Amfimedont Niobamın əridir. 2) Orxomen şəhərinin hökmdarı, İasinin oğlu, Xloridamn atasıdır.

**A m f i t e y a** - Avtolikin arvadı, Odisseyin ana nəvəsidir.

**A m f i t r i o n** - T irin çarı Alkeyin oğlu, Persey in nəvəsi, Alkmenamn əri, İfiklin atasıdır.

**A m f i t r i t a** - Poseydonun arvadı. Deniz qocası Nereyin saysız qızlarından biri, eyni zamanda dənizin özünü təmsil edir.

**A m n i s** - Krit adasında liman şəhəri.

**A n a b e s i n** - Feak gənclərindən biri.

**A n d r e m o n** oğlu **F o a n t**- Troyada axeylilər tərəfində vuruşan etolili döyüşçülərin başçısı.

**A n x i a l** - Feak gənclərdən biri.

**A n x i a l** - Tafosda qəbilə başçısı Mentin atası.

**A n t i f** - İtakah ağsaqqallardan biri.

**A n t i f a t** - Lestriqonlann başçısı.

**A n t i f a t** - gələcəkdən xəbər verən məşhur Melampın oğlu.

**A n t i f** - Yeqiptinin oğlu, Odisseyin səfər yoldaşlarından biri, taygöz. Polifem tərəfindən yeyilmişdir.

**A n t i k l** - Taxta at bətnində Troyaya aparılan axeyli qəhrəmanlardan biri.

**A n t i k l e y a** - Avtolikin qızı, Laertın arvadı, Odisseyin anası. Odisseyin ayrılığına dözməyib qəm çəkməkdən ölmüşdür.

**A n t i l o x** - Pulos çan Nestorun böyük oğlu, Troyada vuruşan görkəmli yunan qəhrəmanlarından biri; Patroklun ölümündən sonra Axillesin ən yaxın dostu. Müharibənin axınında qoca atasını ölüməndən xilas etmək üçün özünü qabağa vermiş və Memnon tərəfindən öldürülmüşdür.

**A n t i n o y** - Yevpeyinin oğlu, Penelopa pərəstişkarlarının başçısı və en qeddan.

**A n t i o p a** - Zevsdən Amfion və Zef adlı əkiz qardaşlan doğmuşdur. Ason adlı çayın qızıdır.



**Ap o l l o n** - (Feb) atası Zevs, anası Leto (Latona), ilahə Artemidanın əkiz qardaşdır. Musiqi və poeziya allahıdır. Eyni zamanda gələcəkdən xəbər verəndir. Troya müharibəsində troyalıları kömək edir; Parisin atdığı oxu Axillesin dabanına tərəfə yönəldib, həlak olmasına səbəb olur.

**Ar q i v l i l ər** - Arqosda yaşayırdılar. Homer danaylar, axeylilər kimi arqivlilər də geniş mənada, yəni bütün yunan qəbilələri mənasında işlədir.

**Ar q o** - Yason və yoldaşlarının qızıyulnu qoç üçün Kolxidaya yollandıqları gəminin adı. Arqonavtlar adı da gəminin adından alınmışdır.

**Ar q o s** - 1) Yunanıstanın Peloponnes hissəsi. Arqosun şimali-şərq hissəsi paytaxt Migena olmaqla Aqamemnonun, qalan hissəsi Diomedin hakimiyyəti altında idi. 2) Fessaliya düzənliyindəki Pelast Arqosu Axillesin ixtiyarında olduğunu bildirən rəvayət də var. 3) Arqolidanın baş şəhərinin Arqos adlandığını iddia edənlər də vardır.

**Ar q u s** - 1) Yüzcüzlü əjdaha. Baş ilahə Heranın əmri ilə Arqus Zevsin danaya çevrilmiş sevgili İonu gözədən qoymayırmış. Nəhayət, Arqus Hermes tərəfindən öldürülmüşdür. 2) Odisseyin itinini adı.

**Ar q u s v u r a n v ə y a Ar q o v u r a n** - Hermesin ləqəblərindən biri.

**Ar e s** - Zevslə Heranın oğlu, qorxunc müharibə allahı.

**Ar e t** - Nestorun oğullarından biri.

**Ar e t a** - Feak çarı Alkinoyun arvadı.

**Ar i a d n a** - Krit çarı Minosun qızı. O məşhur qəhrəman Tezeyə sap vermiş, Tezey Minotavr adlı nəhəng əjdahanı öldürərək həmin sapın köməyi ilə labirintdən çıxıb çıxmış və Ariadna ilə birlikdə qaçmışdır. Daha geniş yayılmış bir əfsanəyə görə Tezey tərəfindən Naksos adasında tərki edilmiş Ariadna ya Dionisə ərə getmiş və ya Artemidanın oxu ilə öldürülmüşdür. "Odiseya"da əsərin başqa variantı ilə qarşılaşırıq: Artemida Dionisin sözü ilə Ariadnanı Diya (Naksos) adasında həlak edir.

**Ar k e z i** - Laerti atası. Odisseyin ata tərəfdən babası, Zevsin oğlu.

**Ar k t o s** - Böyük Ayı bürcü, Yeddi qardaş, Araba kimi adlar verilən yeddi ulduzdur.

**Ar t a k i y a** - Lestriqonlar adasında bir bulaq.

**Ar t e m i d a** - Apollonun əkiz bacısıdır. Ovçu ilahə hesab edilir. Qədimlərdə qəfildən ölənlərin Artemida, kişilərin Apollon oxu ilə öldürüldüyünü zənn edirdilər.

**A s o p** - Beotiyada çaydır.

**At l a n t** - Titan, Yapetin oğlu. Prometeyin qardaşı, pəri Kalipsonun atasıdır. Homerin əsaslandığı əsətlərə görə göylə yeri ayıran sütunları o

saxlayır. Başqa əsətirə görə, Atlant səma günbəzini öz çiyinlərində saxlayır. Bir zaman allahların əleyhinə cinayət hazırladığı üçün allahlar da onu bu əbədi əzaba məhkum etmişlər.

**A t r e y** - Mikena çarı, Pelopsoğlu. Onun nəslə allahların lənətini qazandıqından həmişə bədbəxtliyə düşər olurlar. Atreylə öz qardaşı Fiyest arasında amansız ədavət hökm sürür və Fiyestin oğlu Egist əvvəl Atreyi bir müddət sonra oğlu Aqamemnonu öldürür.

**A t r i d i a r** - Atrey oğulları deməkdir: Aqamemnon və Menelay.

**A t r i t o n a** - Afinanın ləqəblərindən biri, defedilmez deməkdir.

**Av t ə l i k** - Hermesin oğlu, Odisseyin ana babası. Oğurluq, yalançılıq, üzüdünlük atası Hermes allahdan irsənə ona da keçmişdir.

**Av t o n o y a** -Penelopanmkanizi.

**A y a k s O i l i d** — Lori hökmdarı Oileyin oğlu, Troyada vuruşan lori döyüşçülərinin başçısı. Qələbədə sonra Troyadan vətəninə qayıdarkən Girey qayaları yanında gəmi qəzasında ölmüşdür.

**A y a k s T e l a m o n i d** - Salamin çarı Telamonun oğlu, Troyada vuruşan ən görkəmli qəhrəmanlardandır. O, qüvvət və şücaətdə Axil- lestdən sonra birinci idi. Axilles həlak olduqdan sonra onun silahlarına sahib olmaq üçün Odisseyə bəhsə girmişdir. Lakin silahlar Odisseye çatdığından, Ayaks ağılmı itirmiş və özünü öldürmüşdür.

**A y s a** - Tale, qezavü-qeder, Moyra.

**A y t ə n** - Odisseyin uydurma adlarından biri.

**B o r e y** - şimal küləyi.

**B o y e f o ğ l u Y e t e o n** -Menelayın ev işlərini idarə edən.

**D a n a y** və **y a d a n a y l ı l a r** -en qədim yunan qəbilələrindən biri, Arqos sakinləri. Arqivlilər və axeylilər kimi Homerin əsərlərində danay- lar da bütün yunanları təmsil edirlər.

**D e i f o b** - Priamın oğlu, Hektor və Parisin qardaşı. Troya qəhrəmanlarından biri.

**D e l ə s** - Egey dənizində bir ada, Apollonun doğulduğu yer, Delfi kimi Delos da Apollonun ziyarətəgahıdır.

**D e m e t r a** - Kron ilə Rey anın qızı, Zevsin bacısı və arvadı. Persefona Demetramn Zevsdən olan qızıdır.

**D i o m e d** - Tideyoğlu, Troya müharibəsində böyük qəhrəmanlıqlar göstərmişdir. Bu qəhrəmanlıqlardan “İliada”da ətraflı danışılır.

**D i o n i s** - atası Zevs, anası Kalmın qızı fani Semeladır. Üzüm, şarab və eysü- işret allahı.



**D i y a** - rəvayətin birində Krit yaxınlığında bir ada, başqasında Egey dənizindəki Naksos adasının qədim adı.

**D o d o n a** - Epirdə bir şəhər. Zevsin ibadətگاهی və məşhur orakul oradadır.

**D u l i x i** - Homerin dediyinə görə İtaka yaxınlığında bir adadır. İoni dənizindəki adalardan hansının vaxtilə Dulixi adlandığını müəyyən etmək çətindir.

**E a k** - atası Zevs, anası Eginadır. Peley və Telamonun atası.

**E d i p** - atası Fiv hökmdarı Lay, anası İokasta (Homerdə Epikasta)dir. Orakul Laya xəbər vermişdi ki, oğlu onu öldürəcək və öz anası ilə evlənəcək. Odur ki, oğlu olan kimi Lay öz sadıq köləsinə onu atmağı əmr etmişdi. Edipi başqa adamlar götürərək boya-başa çatdırmışdılar. Edip yeniyetmə yaşma çatdıqda atasını axtarmağa gedir. Yolda tanımadan atasını öldürür, Fivə gedib hakimiyyəti ələ alır. İokasta ilə evlənir. Aradan bir neçə il keçdikdən sonra ata qatili olduğunu və anası ilə evləndiyini bilib özünü kor edir, anası isə intihar edir.

**E e t** - Heliosla Persanın oğlu, Kolxidanın çarı, Medeyanın atası, Sir- seyannın qardaşı.

**E e y a** - Sirseyannın yaşadığı əfsanəvi ada.

**E f i a 11** - nəhəng Poseydonla İfimedeyannın oğlu, Otosun əkiz qardaşı.

**E q i** - Peloponnesin şimalında şəhər; orada Poseydona məbəd vardır.

**E l a t r e y** - Feak gənclərindən biri.

**E l a t** - Penelopa namizdlərindən.

**E l i d a** - Peloponnesin şimal-qərbində vilayət.

**E 11 ada** - 1) Peloponnes; 2) ümumiyyətlə, Yunanıstan.

**E o 1** - küləklər allahı. Ailəsi ilə birlikdə Eoliya adasında yaşayırmış.

**E o 1 i y a** - Eolun sakin olduğu ada. Guya, bu ada hərəkət edirmiş.

**E o s** - Heliosun (günəşin) və Selenanın (ayın) bacısı; şəhər şəfəqi ilahəsi.

**E p e y l i l ə r** - Elidanın şimal hissəsində yaşamış qəbilə.

**E r e b** - ölümlər dünyası Aidin daha cansıxıcı hissəsi.

**E r i f i 1 a** - Amfiarayın arvadı, öz ərinə məhv edib. Sonralar özü oğlu Alkmeon tərəfindən öldürülmüşdür. Erifila Edipin oğlu Polinikə satılmış, ərinə Fiv taxtı uğrunda Polinikin öz qardaşı Eteoklla apardığı mübarizəsində Polinikin tərəfdarı kimi vuruşmağa sövq etmişdir. Amfiaray müvəffəqiyyətsizliyə uğrayacağını əvvəlcədən bilsə də, arvadının sözündən çıxmamış, müharibəyə gedərək axırda məhv olmuşdur. Amfiaray haqqındakı məlumata bax.

**E r i n n i l ər** - (furiler) qan qisası ilahələri.

**E s ə n** - Tironun Krefeydən olan oğlu, arqonavtların başçısı Yasonun atası.

**E t o l i y a** - Yunanistanın orta hissəsində yer.

**E y d o f e y a** - Fiyestin oğlu. Troya müharibələri zamanı Aqamemnon baş sərkərdə kimi Troyaya yollananda, hakimiyyəti ələ keçirərək, Klitemnestra ilə birlikdə ölkəni idarə edir. Aqamemnon Troyadan qayıdan kimi Egist Klitemnestra ilə birlikdə onu öldürür. Yeddi il keçdikdən sonra Aqamemnonun oğlu Orest atasının qanını alaraq Egisti və anası Klitemnestram qətlə yetirir.

**F a e t o n** - Eosun atlarından biri.

**F a e t u s a** - pəri, Heliosun qızı.

**F a r o s** - Aralıq dənizində, Misir sahillərinə yaxın ada.

**F e a k l a r** - əfsanəvi dənizçi xalq, allahlrın sevimlisi və xoşbəxt xalq. Əfsanəvi Sxeriya adası sakinləri.

**F e b** (Apollon) - Apollon haqqındakı məlumata bax.

**F e d i m** - Sidon hökmdarı.

**F e d o n** - Fesprotlar hökmdarı.

**F e d r a** - Afina çan Tezeyin arvadı. Öz oğulluğu İppoliti vurulmuş, lakin təmiz əxlaqlı gənc onun təklifini rədd etdiyi üçün ona şər atmış və Tezeyə şikayətlənmişdir. Tezeyin xahişi ilə Roseydon İppoliti öldürmüşdür. Fedra isə intihar etmişdir.

**F e m i d a** - Uran və Qeyanın qızı, ədalət və qanun ilahəsi.

**F e m i y** - Terpioğlu, İtəkalı müğənni.

**F e o k l i m e n - f a l ç ı**, Polifeydin oğlu. Melampm nəticəsi.

**F e r i** - 1) Messeniyada şəhər; 2) Fessaliyada şəhər.

**F e s p r o t l a r** - Epirdə yaşayan qəbilələrdən biri.

**F e s t** - Krit adasında şəhər.

**F e t i d a** - dəniz qocası Nereyin və Doridanın qızı. Zevs və Poseydon onunla evlənmək istəyirdilər. Lakin ona xəbər verilmişdi ki, oğlu atasından üstün olacaq. Ona görə də Fetidam fəni adama - Peleyə ərə verirlər. Axilles bu izdivacın törəməsidir.

**F i l a k** - Filaka şəhərinin hakimi; İfiklin atası.

**F i l a k a** - Fessaliyada şəhər.

**F i l o** - Yelenanm xidmətçisi.

**F i l o k t e t** - Poyantin oğlu, Herakl yayının varisi, məşhur oxatan. Fessaliya qoşunlarını Troyaya aparan başçı. Yolda onu ilan sancmışdır. Bədəninə pis qoxulu yara əmələ gəldiyindən, yunanlar onu Lemnos adasında qoyub, çıxıb getmişlər. Filoktet bu adada bir neçə il miskin həyat



keçirmişdir. Nəhayət, axeyilərə allahlardan xəbər gəlmişdir ki, Filoktet iştirak etməsə, Troya alınmayacaq. Odissey onu Lemnos adasından Tro- yaya gətirmiş, orada müalicə olunmuş və müharibədə iştirak etmişdir. Paris də onun sərrast oxu ilə öldürülmüşdür.

**F i l o m e l i d** - Lesbosda yaşayan qəbilənin başçısı.

**F i l o t i** - Odisseyin sadıq kölələrindən biri, naxırçı.

**F i n i k i y a** - indiki Suriya və Fələstinin sahil zonası. Finikiyalılar qədimlərdə dənizçilikdə və dəniz ticarətində ad qazanmışdılar.

**F i v l ə r** - 1) Beotiyada şəhər; 2) Misirdə şəhər.

**F i y e s t** - Atreyin qardaşı, Egistin atası.

**F o a n t** - etoliyalıların başçısı.

**F o n** - Misir sakini.

**F o o s a** - dəniz allahı Forkinin qızı, taygöz Polifemin anası, Foosa dar mağarada Poseydonla cütləşərək, Polifemi doğmuşdur.

**F o r k i n** - dəniz allahlarından biri.

**F r a s i m e d** -Nestorun oğullarından biri.

**F r o n i** - itakalı Noemonun atası.

**F r o n t i** - Onetar atasındandır. Menelayın sükançısıdır.

**F t i y a** - Fessaliyada mirmidonların baş şəhəri, Axillesin vətəni.

**H a r p i y a l a r** - Harpiyanın yunanca hərfi mənası “oğru qadın” deməkdir. Yunan əsətinə görə, qanadlı əcaib qadınlardır. Qasırga ilahələridir. İtkin düşmüş adamları guya Harpiyalar oğurlayır.

**H e b a** - Zevslə Heranın qızı, gənclik ilahəsi. Herakl öldükdən sonra allahlar onu Olimpə aparmış və Heba ilə evləndirmişlər.

**H e f e s t** - (romahlarda Vulkan) Zevs və Heranın oğlu, od və dəmirçilik sənəti allahı. Axaq və yaraşıqsızdır. Lakin bir rəvayətə görə gözəl Xarita, başqa bir rəvayətə və Homerə görə Afrodita özü onun arvadı olmuşdur.

**H e l i o s** - günəş allahı, Selenanın (ayın) və Eosun (səhər şəfəqinin) qardaşı; titan Hiperionla Tiyanın oğlu.

**H e l l e s p o n t** - Kiçik Asiyanı Frakiya Xersonesindən ayıran boğaz. Bu boğaz indi Dardanel boğazı adlanır. Hellespont adı Orxomen hökmdarı Afamantın qızı Hellanın adından götürülmüşdür; bədxah analığın əlindən qoyuna minib qaçan Hella, guya, burada suya düşmüşdür.

**H e r a** - Kronla Reyanın qızı, Zevsin bacısı və arvadı, izdivacı müdafiə edən ilahə.

**H e r a k l** - Yunanıstanın ən böyük qəhrəmanı, atası Zevs, anası fani Alkmenadır. Doğulduğu gündən Heranın təqibinə məruz qalır. Mikena



çan Yevrisfeyə xidmət etməli olur. Onun tapşırığı ilə on iki məşhur hünər göstərir; yeraltı dünyaya enərək Serber adlı qorxunc köpəyi gətirməsi də onlardan biridir.

**H e r m e s** - atası Zevs, anası Kellen dağınm pərisi Mayyadır. Ticarət və peşə hamisi, məşhur oğru və kələkbaz, allahların qasidi, ölənlərin ruhlarını yeraltı dünyaya müşayiət edən.

**H i p e r i o n** - titan, Heliosun, Selenanın (ayın) və Eosun (səhər şafəqinin) atası.

**X a l k i d a** - Etoliyada şəhər.

**X a r i b d a** - əcaib dəniz nəhəngi; o, dənizin suyunu gəmilərlə birlikdə udub sonra geri qaytarır.

**X a r i l l ə r** - gözəllik və sadlıq ilahələri.

**X i o s** - Egey dənizində ada.

**X l o r i d a** - 1) Amfionun qızı; 2) Neleyn arvadı, Nestorun, Perikle- menin, Xrominin və Peronun anası.

**X r o m i** - Nestorun qardaşı.

**İ a r d a n** - Kritdə çay.

**İ d o m e n e y** - Devkalionun oğlu, Krit adasındakı Knos şəhərinin hökmdarı. Troya müharibəsində kritlilərin başçısı.

**İ f i k l** - 1) atası Amfitrion, anası Alkmenadır. Heraklm əkiz qardaşıdır. Onun qəhrəmanlıqlarının bir çoxunda iştirak etmişdir; 2) Filakalı Filakm oğlu, Melampın oğurladığı cins buğaların sahibi.

**İ f i m e d e y a** - Aloeyin arvadı. Bir rəvayətə görə Poseydondan, başqa rəvayətə görə qanuni əri Aleoydən Efialt və Ot (yaxud Otos) adlı iki nəhəng oğlu olmuşdur.

**İ k a r i** - Tindareyin qardaşı, Spartadan qovulduqdan sonra Akar- naniyada məskən salmışdır. Penelopa və İftimanın atası.

**İ l** — 1) Mermerin oğlu; 2) Peloponnesin Efira şəhərinin çan.

**İ l i o n** - Troyanın ikinci adı. Bu ad Troyanı bina etdirən Trosoğlu İlin adından alınmışdır.

**İ l i f i y a** - doğum ilahəsi.

**İ n o** - Levkoteyaya bax.

**İ o k a s t a** - Fiv çarı Layın arvadı, Edipin anası.

**İ o l k** - Fessaliyada şəhər.

**İ s m a r** - kikonların mərkəz şəhəri, Frakiya sahilindədir, İsmar öz şərabı ilə bütün Yunanıstanda məşhurdur.

**İ t a k a** - Odiseyin doğma adası; İtaka İoni dənizində Akamaniya sahillərinə yaxında yerləşir.



**İ t i l** - Zevs və Aedanın oğlu, anası tərəfindən öldürülmüşdür.

**K a d m** - Sidən çarı Aqenorun oğlu. Zevsin götürüb qaçdığı Yevro- panın qardaşı. Atası onu bacısını axtarmağa göndərir. Kadm çox dolaşdıqdan sonra Delfidə Apollon orakulu ona xəbər verir ki, qarşısına çıxacaq bir inəyi izləsin, inək hansı çəmənlikdə uzanarsa, orda yeni şəhər binası qoysun. Beləliklə o, Kadmeya şəhərinin binasını qoyur. Sonralar o şəhərə Fiv adı verilmişdir. Allahlar Kadmu və Areslə Afroditanın qızı Harmoniyanı evləndirirlər. Bu izdivacdan Avtonoy, İnə (Levkoteya), Semela, Aqava, Polidor kimi övladlar doğulur. Kadm da, arvadı Harmoniya da ömürlərinin axırında əjdahaya dönmüşlər.

**K a l i p s o** - Atlantın qızı; Oqiqiya adasının pərisi.

**K a s s a n d r a** - Troya çarı Primanın qızı, Parisin və Hektorun bacısı. Apollon Kassandram sevdiyi üçün ona gələcəkdən xəbər vermək istedadı verir; lakin sevgisi rədd edildikdə, adamlarda Kassandranın falçılığına inamsızlıq əmələ gətirir. Troya fəth olunduqdan sonra Cassandra Aqamem- nona çatır və onunla birlikdə Klitemnestra və Egist tərəfindən öldürülür.

**K a s t o r və P o l i d e v k** -Ledannoğullarıdır;KastorTindareydən, Polidevk Zevsdandır. Hər ikisi çox hünər göstərmiş məşhur qəhrəmanlardır. Kastor öldükdən sonra Polidevk atasından xahiş edir ki, ölümsüzlüyünü qardaşı ilə bölüşdürsün. Zevs razı olur. O zamandan qardaşlar bir gün Olimpdə allahların məclisində, o biri gün Aiddə ölümlər arasında olurlar.

**K a v k o n l a r** - Peloponnesdə yaşayan qədim yunan qəbilələrindən biri.

**K e f a l l e n i y a** - İtaka, Zam, Zakinf adaları və materikin bu adalarla üzbəüz sahilləri. Bu rayonda yaşayan qəbilələr kefallenlər adlanırdı.

**K e n t a v r l a r** - əsətirə görə yarı adam, yarı at məxluqdurlar. Guya, Fessaliyada ömür sürürlərmiş.

**K e r a** - əksərən “ölüm” mənasında işlənir.

**K e r a l a r** - qanadlı qadın iblislər. Onlar bədəni tərkdən ruhları tuturlar.

**K i f e r a** - Kipr adasına yaxın adacıq; Afroditanın əsas məbədi.

**K i k o n l a r** - Frakiya qəbilələri.

**K i l l e n** - Hermesin doğulduğu yer.

**K i m m e r i l e r** - qədim yunanların təsəvvürünə görə Günəş nuru çatmayan yerdə yaşamış əfsanəvi bir xalqdır.

**K i p r** - Klikiya və Suriya sahillərinə yaxın sularda böyük adadır. Afroditanın qədim məbədi orada imiş. Bu ada ilə əlaqədar olaraq Afrodi- tanın bir adı da Kipridadır.

**Kl i m e n** -Nestorun arvadı Yevridikamn atası.  
**Kl i m e n a** - Filakın arvadı, İfiklin anası.  
**Kl i t** - məşhur falçı Melampın nəvəsi, Mantinin oğlu. İlahə Eos ona vurularaq oğurlamışdır.  
**Kl i t e m n e s t r a** - atası Tindarey, anası Ledadır. Aqamemnonun arvadı, Orest və Elektranın anasıdır. Aqamemnon Troyada ikən ona xəyanət etmiş, Egistlə yaşamış, Troyadan qayıdan ərini də onunla birlikdə həlak etmişdir.  
**K i o t o** - insanların həyat ipini əyirən üç bacıdan biri.  
**K n o s** - Krit adasında Minosun hökm sürdüüyü şəhər.  
**K o t e y l i l ər** - Kiçik Asiya qəbilələri.  
**K o t s i t** - yeraltı dünyanın çaylarından biri, Stiks nehrinin qolu.  
**K r a t e i d a** - Ssillanın anası.  
**K r e f e y** - küləklər allahı Eolun oğlu.  
**K r e o n t** - Heraklın arvadı Meqaranın atası.  
**K r i t** - Aralıq dənizində böyük bir ada. Yunanlardan qabaqkı mədəniyyətin mərkəzi.  
**K r o n** - Uran və Qeyamn oğlu, xeyirxah və fəndgir allah. Onun hakimiyyəti sürdüüyü dövr “qızıl dövr” sayılır. Qeyadan Zevs, Poseydon, Aid, Hera, Demetra və Qestiya adlı övladlar olmuşdur. Əvvəlcədən xəbər verildiyi kimi, oğlu Zevs tərəfindən hakimiyyətdən salınmışdır.  
**K r o n i d** və ya **K r o n i o n** -Kronoğlu Zevs.  
**K r u n l a r** - Elidada yer adı.  
**K t e s i** - Yevmeyin atası.  
**K t i m e n a** - Odisseyin kiçik bacısı. Zam adasına gəlin getmişdir.  
**Q e r e s t** - Yevbeya adasında liman və burun.  
**Q e r m i o n a** - Menelayla Y elenanın qızı, Axillesin oğlu Neoptolemin arvadı.  
**Q e y a** - yer ilahəsi.  
**Q i p e r e s i y a** - Arqosdaşəhər.  
**Q o r q o n a** - baxışı ilə insanları dəhşətə gətirən, bəzi rəvayətdə görə daşa çevirən heyvanqulaqlı, yastıburun, qıcanmışdişli və ilanhöürüklü qorxunc qadın. Qorqonalar üçdür. Arqoslu qəhrəman Persey onlardan Meduza adlı birisinin başını vurmuşdur. Persey Zevsle Danayanın oğludur.  
**Q o r t i n a** - Krit adasında böyük bir şəhər.  
**L a e r t** - Odisseyin atası Arkezinin oğlu.  
**L a e r t i d** - Laertoğlu Odissey.



**L a k e d e m o n** - Lakonika, Peloponnesin cənub-şərqində vilayət. Homer çox zaman Lakodemonun baş şəhəri Spartanı da belə adlandırır.

**L a m** - Lestriqonların əcdadı, Telepil şəhərinin banisi.

**L a m p v ə F a e t o n** - Eosun gərdünəsinə qoşulan atlar.

**L a m p e t i y a** - pəri, Heliosun qızı.

**L a o d a m a n t v ə L a o d a m** - Alkinoyun böyük oğlu.

**L a p i f l ə r** - Fessaliyada yaşamış əfsanəvi qəbilə. Yevrition haqqındakı məlumata bax.

**L a t o n a v ə y a L e t o** - ilahə. Zevsin sevgilisi, Apollon və Artemida-nın anası. Zevsin arvadı Heranın təqibindən qaçaraq, Delos adasında gizlənmiş və əkiz bacı-qardaşı da orada doğmuşdur. Buna görə də Delos Apollonun məbədi hesab olunur.

**L e d a** - Sparta çarı Tindareyin arvadı. Etoliya hökmdarı Festinin qızı. Yunanistanın məşhur gözəli. Dörd övladı olmuşdur: Kastor və Kli-temnestra Tindareydən, Yelena və Polidevk isə Zevsdəndir.

**L e m n o s** - Egey dənizində ada və şəhər.

**L e s b o s** - Egey dənizində böyük bir ada.

**L e s t r i q o n l a r** - əfsanəvi nəhənglər nəslə.

**L e t o** - Latona haqqındakı məlumata bax.

**L e v k a d a** - Aidin yaxınlığında qayalıq.

**L e v k o t e y a** - Kadın qızı İnodur; dəniz ilahəsinə çevrilmiş və Levkoteya adını almışdır.

**L i v i y a** - Afrikanın şimali-şərq hissəsi.

**L o t o f a q l a r** - lotos çiçəyiylə dolanan əfsanəvi xalq.

**M a l e y a** - Peloponnesin cənubunda burun.

**M a n t i** - məşhur falçı Melampın oğlu

**M a r a f o n** - Attikada kiçik qəsəbə.

**M a r o n** - kikonların kahini.

**M a s t o r** - falabaxan Alifersin atası.

**M a y y a** - pəri, Hermesin anası.

**M e d o n t** - itakalı qasid.

**M e q a p e n t** - Menelayın kənizdən olan oğlu.

**M e q a r a** - Fiv hökmdarı Kreontun qızı, Heraklın birinci arvadı. Bu izdivacdan üç uşaq olmuşdu. Herakl cinlənərək onların üçünü də öldürmüşdür. Hera onun aqlını başından çıxartmışdı. Herakl Meqaranın öz dostu İolaya bağışlamışdır.

**M e l a m p v ə y a M e l a m p o d** - Amifaonun oğlu, məşhur falaçan, heyvanların dilini bilən, falaçılar sülaləsinin banisi. Onun haqqındakı əsətir

qarmaqarışıqdır. Homer Neleyin nə zamansa Melampı təhqir etdiyini üstüörtülü şəkildə deyib keçir. Bu təhqir Melampın qardaşı Biantrın Neley- qızı Pero ilə evlənməsindən irəli gəlmişdi.

**M e l a n f i** - Odisseyin dönük çıxmış kələsi, keçi çobanı.

**M e l a n f o** - Odisseyin kələsi Dolinin qızı.

**M e m n o n** - atası Tifon, anası Eosdur. Efiopların çandır. Qeyri-adi güc sahibi nəhəngdir. Müharibənin axınna yaxın troyalıların köməyinə gəlmişdir. Döyüşdə Nestorun böyük oğlu Antiloxu öldürmüş, özü isə Axilles tərəfindən öldürülmüşdür.

**M e n e l a y** - Spartanın çanı, Atreyin oğlu, Aqamemnonun kiçik qardaşı, Parisin qaçırdığı Yelenanın əridir. Troya fəth edildikdən sonra Yelena əvvəlki eri Menelayla Sparta qayıtmışdır.

**M e n e t i** - Patroklun atası.

**M e n t o r** - itakiyalı, Odisseyin yaşadı və yaxın yoldaşı. Ağıllı və mühakimə sahibi olması ilə məşhurdur.

**M e r m e r** - efiralı İlin atası.

**M e s a v l i** - çoban Yevmeyin atası.

**M e s s e n i y a** - Peloponnesin cənub-qərbinə verilən ad; baş şəhəri Messena.

**M i k e n a** - İnaxın qızı

**M i k e n a v ə y a M i k e n l ə r** - şəhər adı. Aqamemnonun hakimiyyəti altında olan Arqolidanın paytaxtı. Yunanlardan qabaqkı mədəniyyətin mərkəzi.

**M i m a n t** - Xios adasının qarşısında, Kiçik Asiya sahilində dağlıq burun.

**M i n i l ə r** - baş şəhəri Arxomen olan Beotiyada qəbilə.

**M i n o s** - Krit adası. Atası Zevs, anası məşhur gözəl Yevropadır. Yevropa Sidon çanı Aqenorun qızıdır. Zevs inək görkəmi alaraq Yevro- panı Kritə qaçır, orada onların üç oğulları olur: Minos Radamant və Sarpedon, Minos böyükdə Kritin çanı olur, qanunlar verir və misilsiz ədaləti ilə tanınır. Buna görə Zevs Minosu, öldükdən sonra yeraltı dünyada da məhkəmə hakimi təyin edir.

**M i r m i d o n l a r** - Fessaliyada bir qəbilə, başçıları Axillesdir.

**M o y r a l a r** - tale, qəzavü-qədər. İnsanların tale ipini əyirən üç bacı; Kioto, Laxezi və Atropos. İki əyirir, biri qırır.

**M u l i** - Dulixili carçı, qəhrəman, namizəd Amfinomun dostu. Pene- lopa məftunu.

**M u z a l a r - 1**) Zevs və ilahə Miyemoskinanın 9 qızı. Onlar elm və



sənət hamiləridir: Uraniya - astronomiyanın, Kalliona - gözəl danışmağın, Klio - tarixin, Melpomena - faciənin, Poliqimniya - lirik poeziyanın, Taliya - komediyanın, Erato - poeziyanın, Terpsixora - rəqsin, Evterpa - musiqinin hamisidir. 2) Poetik ilham mənbəyi. 3) Şairin özünə xas olan yaradıcılığı da muza adlanır.

**N a v s i f o y** - Poseydonla Peribeyanın oğlu, Alkinoy və Reksenorun atası, feak çarı; əsatirə görə feaklar nə zamansa Qiperiyada taygözlərin qonşuluğunda yaşayırmışlar; Navsifoy öz xalqını Qiperiyadan Sxeriyaya köçürmüşdür.

**N a v s i k a y a** - Feak çarı Alkinoyun və Aretanın qızı.

**N a y a d l a r** - çay və bulaq pəriləri.

**N e l e y** - Poseydonla Tironun oğlu, Nestorun atası, Pulos hökmdarı.

**N e o p t o l e m** və ya **P i r r** - Axilleslə Deylamiyanın oğlu. Axilles həlak olduqdan sonra Troyaya gətirilmiş və axeylilər tərəfində vuruşmuş, hünəri və amansızlığı ilə fərqlənmişdir: o əvvəlcə Priamın övladlarını, axırda da özünü öldürmüşdür. Troya müharibəsi bitdikdən sonra Mene- layın qızı Qemiona ilə evlənmişdir. Apollonun Delfi məbədində ağlını itirmiş Orest tərəfindən öldürülmüşdür.

**N e r i k** - Akamaniyada sahil şəhəri.

**N e r i t** - İtakada dağ adı.

**N e r i t** - itakalılann ulu babaları.

**N e ş t ə r** - Neley və Xloridanın oğlu, Pulos hökmdarı, Troyada axeyli sərkərdələr içərisində ən yaşlı və məsləhətçisi, müharibə başlananda Neştər üçüncü nəslin çarlığını eləyirmiş.

**N e s t o r i d** - Nestoroğlu Pisistrad.

**N e y o n** - İtakada dağ.

**N ə h ə n g l ə r** - Qeyanın (Yerin) törəmələri olan nəhənglərin ayaqları ilan, özləri çox güclü təsəvvür olunur. Onlar yer üzərində hakimiyyəti ələ almaq üçün Olimp allahları ilə müharibəyə girirlər. Qeya onlara, allahların atdıqları oxlardan mühafizə üçün iksir verir. Nəhəngləri yalnız fani insan məhv edə bilirdi. Mübarizə uzun zaman davam edir; nəhənglər allahların üzərinə böyük qayalar və iri ağaclar yağdırır. Herakl allahların köməyinə yetişir; o, Zevsin göstərişi və köməyi ilə bütün nəhəngləri qırır-tökür.

**O i k l e y** - falçı Melampm nəvəsi.

**O i l e y** - lokrlar başçısı Ayaksın atası.

**O k e a n** - bütün dünyanı dolanan çaydır, bu dünyanı yeraltı dünyadan o ayırır. Dünyanın qurtaracağında Okeanın sahilində nəcib efioplar və

əbədi dumanlığa qorq olmuş kimmerilər yaşayır, Homerde Okean şəxs- ləndirilmiş və bütün yunan allahlarının, titanların əcdadı kimi qələmə verilir. O, Perseyin atası, Sirseyamın babasıdır.

**O q i q i y a** - pəri Kalipsonun adası.

**O l i m p** - Yunanıstamn şimalında dağ, yunan allahlarının məskəni.

**O p s** -Peysenorun oğlu, Yevrikleyamın atası.

**O r e s t** - Aqamemnonun oğlu, atasının qatilləri olan anası Klitem- nestramı onun oynadı Egesti öldürmüşdür.

**O r x o m e n** -Beotiyada şəhər.

**O r i o n** - mahir ovçu, ilahə Eosun sevgilisi. Artemidamın oxu ilə öldürülmüşdür. İlahənin ona qəzəblənməsi barədə müxtəlif rəvayətlər söylənir. Homer “Odisseyə” əsərində deyir ki, allahlar Eosun Oriona olan məhəbbətinə qısqanmış və Artemidaya onu öldürməyi əmr etmişlər. Orion öldürüldükdən sonra ulduz bürcünə çevrilmişdir.

**O r l a r** - ilin fəsil ilahələri.

**O r m e n** - Yevmeyin babası, Ktesinin atası.

**O r s i l o x** - Idomeneyin Odissey tərəfindən uydurulmuş oğlu.

**O r t i q i y a** - Artemida kultu ilə əlaqədar əfsanəvi ada.

**O r t i l o x** - çay allahı Alfeyin oğlu, Fer hökmdarı Diokleyin atası.

**O s s a** - Fessaliyada Olimp dağma yaxın bir dağ.

**O t v ə y a O t o s** - İfimedeya ilə Poseydonun oğlu, Efialtm qardaşı. Hər iki qardaş hələ uşaqlıqdan nəhəng boylan və güclü olmaları ilə hamudan seçilirdi. Onlar lovğalanaraq Aresi zəncirlə buxovlayıb, Olimp, Ossa və Pelion dağlarını bir-birinin üstünə aşıraraq allahların yanına qalxmaq istəyirdilər. Onların bu niyyətindən vahiməyə düşən Apollon hər iki qardaşı oxlayaraq öldürmüşdür.

**P a f o s** - Kipr adasında şəhər. Kiprida Affoditamın məşhur ibadətگاهی bu şəhərdəymiş.

**P a l l a d a A f i n a** - Afina haqqında məlumata bax.

**P a n d a r e y** - E f e s hökmdan, Aeda, Meropa və Kleoteramın atasıdır.

**P a n o p e y** -Fokida ilə Beotiya sərhədində şəhər.

**P a r n a s** - Fokidada dağ. Onun yamacında Apollon məbədi və orakulu ilə məşhur Delfi yerləşir.

**P a t r o k l** - Axillesin ən yaxın dostu. Peleyin evində hər ikisi bir yerdə tərbiyə almışlar. Troya müharibəsinə Axilleslə birgə getmiş, Hektor tərəfindən öldürülmüşdür.

**P e a n** - Olimp allahlarının həkimi.

**P e l e y** - Eakın oğlu, Telamonun qardaşı, Axillesin atası, mirmidon-



ların çarı. Dəniz qocası Nereyin qızı Fetida ilə evlənmiş, Axilles də bu ilahədən doğulmuşdur.

**P e l i d** - Peleyoğlu Axilles.

**P e l i o n** - Fessaliyada Ossa və Olimp dağlarının qonşuluğundakı dağ.

**P e l i y** - Poseydonla Tironun oğlu, Neleyin əkiz qardaşı. O, Tironun Krefeydən doğulmuş oğlu Esonu hakimiyyətdən məhrum edib, Fessali- yanın İolka şəhərində hökmdarlıq etmişdir. Peliy ögey qardaşı Esonun oğlu Yasonu Kolxidadan qızıl yun götürməyə göndərmişdi. Bunun müqabilində hakimiyyəti ona təhvil verəcəyini vəd etmişdi. Öz vədinə əməl etməyən Peliyi Yasonun arvadı Medeya öldürmüşdür.

**P e n e l o p a** - İkarinin qızı, Odisseyin arvadı, Telemaxın anası.

**P e r i b e y a** - nəhəng Yevrimedontun qızı, Poseydonun arvadlarından biri.

**P e r i k l i m e n** - Nestorun qardaşı.

**P e r i m e d** - Odisseyin yol yoldaşlarından biri.

**P e r o** - Neleyin qızı, Nestorun bacısı. Məşhur falçı Melampın qardaşı Biantın arvadı. Neley vəd etmişdi ki, hər kəs İfiklin buğalarını Filakadan Fessaliyaya gətirsə, qızı Peronu ona verəcək. Melamp bir il müddətinə İfiklin əsiri olacağını bilsə də, qızı qardaşı Bianta almaq üçün bu işə girişdi. Melamp məhbəsə düşərək bir il orda qaldı. İfikl onun falçı olduğunu yəqin etdikdən sonra həbsdən azad etdi. Sonsuz qalmaqdan necə xilas olmaq yolunu öyrəndikdən sonra İfikl öz cins buğalarını Melampa bağışladı.

**P e r s a** - Okeanın qızı Heliosun arvadı, Sirseyanın anasıdır.

**P e r s e f o n a** - (Kora). Zevslə onun bacısı həm də arvadı Demetra- nın qızıdır. Məhsuldarlıq və bahar ilahəsidir. Persefonanı öz əmisi, eyni zamanda dayısı Aid qaçırdaraq yeraltı dünyaya aparır və özünə arvad edir. Qızını axtararaq bütün dünyanı əldən salan Demetrami sakitləşdirmək üçün Zevs Persefonanın baharda yer üzünə çıxmasını, payızda isə yeraltına, ərinin yanına qayıtmasını müəyyən edir.

**P e r s e y** - Nestorun oğullarından biri.

**P e y s e n o r** - itakalı qasid, Yevrikleyanın babası.

**P ə r i l ə r** - kiçik ilahələrdir. Təbiətlə əlaqələndirilən bu pərilər müxtəlif adlar daşıyırlar: driadlar - meşə pəriləri, oreadlar - dağ pəriləri, nereidlər - dəniz pəriləri, nayadlar - çay və bulaq pəriləridir.

**P i f o n**, yaxud **D e l f i** - Apollonun ən qədim məbədi olan şəhər.

**P i l o s** - Peloponnesin cənubunda Nestorun hökm sürdüyü şəhər.

**P i r e y** - itakalı, Klitin oğlu.

**P i r i f l e q e t o n** - Axeronta tökülən yeraltı dünya çaylarından biri.



**Pirifoy** - lapiflərin hökmdarı. Onun Laodamiya ilə toyunda kentavrlar lapif qızları üzərinə atılır, bu hadisə lapiflərlə kentavrlar arasında vuruşmanın başlanmasına səbəb olur.

**Pisandr** - Poliktorun oğlu, Penelopa namizədlərindən biri.

**Pisistrat** - Nestorun kiçik oğlu.

**Piyeriyə** - Makedoniyada bir vilayət.

**Pleyadlar** və ya **Pleyados** - 1) Qədim yunan əsətirində Atlantın yeddi qızı; anaları Pleyonadır. Bu yeddi bacı öldükdən sonra Zevsin əmri ilə göydə bürc kimi yaşayırlar. Rəvayətə görə onlar dərd əlindən özlərini öldürmüşlər; 2) Altı iri, iki yüz xırda ulduzdan ibarət ulduz topası.

**Poib** - yüzqapılı Fiv sakini.

**Poib** - feak, kos ustası.

**Poib** - Penelopa məftunu Yevrimaxın atası.

**Poib** - Penelopa məftunlarından biri.

**Polidamna** - misirli Fəonun arvadı.

**Poidevk** - Zevslə Ledanın oğlu. Yelenanın doğma, Kastor və Klitemnestranın ögey qardaşı.

**Poifem** - Poseydonla Fəos adlı pərinin oğlu, Odisseyin kor etdiyi taygöz.

**Polikasta** - Nestorun qızı.

**Poiktor** - İtakın qardaşı, itakahlının ulu babası.

**Poiktor** - Penelopa məftunlarından Pisandnın atası.

**Polipemon** - Odisseyin uydurma atası Afeydantın atası.

**Poit** - Odisseyin yol yoldaşlarından biri.

**Poiter** - Penelopa məftunu Ktesipin atası.

**Poseydon** - Kron ilə Reyanın oğlu, Zevsin və Aidin qardaşı, dənizlərin allahı. Trəya müharibəsində o, axeylilərin tərəfini saxlayırmış. Müharibədən sonra Poseydon Odisseyi addım-addım izləyərək, gözü tökülən oğlu Polifemin qisasını almaq istəyirmiş.

**Priam** - Laomedontun oğlu, Trəyanın çanı.

**Prokrida** - Afinanın əfsanəvi çanı Yerexteyanın qızı, Kefalın arvadı. Uzunmüddətli səfərə getmiş Kefal bir gün qonaq kimi evinə qayıdır. Prokrida gələnlə qonaqla sevişərək ərinə xəyanət etməyə hazırlaşır. Məsələnin üstü açılır. Bir gün də ər-avad ova gedirlər. Prokrida Kefalın vəhşi heyvan zənn edərək vurub öldürür.

**Protey** - dəniz qəçası; gələcəyi görmə və şəkildən şəkllə düşmə qabiliyyətinə malik dəniz allahı.

**Psiriyə** - Xios adası yaxınlığında adacıq.



**Rada mant** - Zevslə Yevropanın oğlu, Minosun qardaşı. Ölümündən sonra allahlar ona Elisiyada yaşamaq və qardaşı Minos kimi ölümləri mühakimə etmək hüququ vermişlər.

**Salmoney** - Eolun oğlu, Sizifin qardaşı, Tironun atasıdır. O da Zevs kimi şimşək çaxdıb, ildırım yağdıra bilirmiş; buna görə də Zevs tərəfindən öldürülmüşdür.

**Sxeriyə** - feakların yaşadığı əfsanəvi ada.

**Sidon** - Finikiyada şəhər.

**Sidoniya** - Finikiya.

**Sikaniya** - Siciliya.

**Sintilər** - Lemnosda yaşayan qəbilə.

**Sirenlər** - əfsanəvi qadın başlı quşlar. Onlar öz adalarının yanından ötən gəmi adamların gözəl nəğmələri ilə şirnikdirib adaya cəlb edir, sonra məhv elayırlər.

**Siriya** - Yevmeyin vətəni, əfsanəvi ada.

**Sizif** - Eolun oğlu; Korinfin banisi və hökmdarı. Tantal kimi o da allahların sirtini insanlara açmış, buna görə öldükdən sonra böyük bir daş dağın təpəsinə qaldırmağa məhkum edilmişdir. Hər dəfə zirvəyə qaldırılan daş geri diyirlənir. “Sizin zəhməti” zərbi-məsəl kimi işlənir; ağır və nəticəsiz zəhmət mənasındadır.

**Skiros** - Egey dənizində ada.

**Solim dağları** - Kiçik Asiyada solim qəbiləsinin yaşadığı ərazidə imiş, lakin bu dağların yeri naməlumdur.

**Sparta** - Menelayın hökmdar olduğu Lakonikanın baş şəhəri.

**Ssilla** - onikiayaqlı, altı köpək başlı qorxunc dəniz heyvanı.

**Stiks** - Yeraltı dünyanın çaylarından biri.

**Sun** - Attikanın cənubunda, Afina şəhərinin şərqində burun.

**Tafos və ya Taf** - İoni dənizində Akamaniya sahilinə yaxın ada.

**Talant** - qədim Yunanıstanda çəki vahidi

**Tantal** - Zevsin oğlu, Sipil (Friqiya) şəhərinin hökmdarı. Allahlarla yaxın əlaqəsi olub, onların bir çox ziyafətlərində iştirak edirmiş. O, allahların yeməyi olan nektar və amvrosiya oğurlamaq kimi Zevsin xoşuna gəlməyən bir sıra nalayiq işlər görmüş, Sizif kimi allahların sirlərini fəş etmişdir. Zevs onun bütün cinayətlərini bağışlamışdır. Nəhayət o, allahların hər şeyi bildiklərinə şübhə edərək, öz oğlu Pelopsun ətinə qonaqlıqda onlara yedirdərək imtahana çəkmək istəmişdir. Bu cinayətinə görə Zevs onu cəhənnəmə ataraq əbədi aclığa, susuzluğa və başının üstündən asılmış qayanın altında qalmaq qorxusuna məhkum etmişdir.

**T a y q e t d a ğ l a r ı - L a k o n i k a d a s ı r a d a ğ l a r .**

**T e l a m - t a y g ö z l ər i n g ə l əc ək d ən x ə b ər v ər ər i .**

**T e l a m o n - E a k n o ğ l u , P e l e y i n q a r d a ş ı , A y a k s ı n v ə T e v k r i n a t a s ı , S a l a m i n a d a s ı h ö k m d a r ı , K a l i d o n ş ı k a n n d a v ə a r q o n a v t l a r s ə f ər i n d ə i ş t i r a k e t m i ş d i r .**

**T e l e m a x - O d i s s e y l ə P e n e l o p a n n ı n o ğ l u .**

**T e l e f - Y e v r i p i l i n a t a s ı , m i s i r l i ə s i r , a x e y l ər i n T r o y a y a y ür ü ş ü n d ə s ı k a n ç ı .**

**T e l e p i l - l e s t r i q o n l a n n b a ş ş ə h ər i .**

**T e m e s a - İ t a l i y a d a ş e h e r .**

**T e n e d o s - E g e y d ən i z i n d ə , T r o y a y a x ı n l ı ğ ı n d a a d a .**

**T e r p i - m ü ğ ər n i F e m i n i n a t a s ı .**

**T e z e y - A f i n a ç a r ı E g e y i n o ğ l u , ç o x - ç o x h ı n ər l ər g ö s t ər m i ş m i s i l s i z q ə h r ər a m H e r a k l i l ə b i r l i k d ə a m a z o n k a l a r l a m ı b a r i z ə a p a r m ı ş , a r q o n a v t l a r s ə f ər i n d ə , K a l i d o n ş ı k a r ı n d a i ş t i r a k e t m i ş d i r . O n u ə n ç o x m ə ş h u r l a ş d ı r a n y a r ı i n s a n , y a r ı b u ğ a M i n o t l a r ü z ər i n d ək i q ə l ə b ə s i d i r . M i n o t a v r M i n o s u n a r v a d ı P a s i f a y a n n ı n b u ğ a i l ə c ı t l ər m ə s i n d ən t ər ər i m i ş d i r . A f i n a l ı l a r h ər i l M i n o t a v n y e m l ər m ək ü ç ü n K r i t ə y e d d i o ğ l a n , y e d d i q ız g ət i r m ə l i i d i l ər . M i n o t a v r e l ə b i r l a b i r i n t d ə y a ş a y ı r m ı ş k i , h e ç k əs o r a d a n g e r i q a y ı d a b i l m i r m i ş . T e z e y M i n o t a v n ö l d ür ü b M i n o s u n q ız ı A r i a d n a n n ı n v e r d i y i s a p ı n k öm ə y i l ə q a y ı d ı y o l u n u t a p a r a q K r i t d ən q a ç m ı ş d ı r . A t a s ı E g e y i n ö l ı m ı n d ən s o n r a A f i n a n n ı n h ö k m d a r ı T e z e y o l m u ş d u r .**

**T i d e y - A r q o s h ö k m d a r ı , K a l i d o n ç a n O y n e y i n o ğ l u . “ İ l i a d a ” n m e n g ö r k əm l i g e h r e m a n l a n n d a n b i r i o l a n D i o m e d i n a t a s ı .**

**T i n d a r e y - S p a r t a m n ç a n , L e d a n n ı n ə r i , K l i t e m n e s t r a n n ı n v ə K a s t o - r u n a t a s ı .**

**T i r e s i - f i v l i q o c a , k ər f a l ç ı . E d i p i n t ər ət d i y i c i n a y ət i o i f ş a e d i r .**

**T i r o - S a l m o n e y i n q ız ı , K r e f e y i n a r v a d ı , K r e f e y d ən - E s o n , F e r e t v ə A m i f a o n , P o s e y d o n d a n - ə k i z P e l i y v ə N e l e y a d l ı o ğ u l l a n o l m u ş d u r .**

**T i t i y - Y e r i n o ğ l u , t i t a n , i l a h ə L e t o y a s a t a ş d ı ğ ı ü ç ü n A p o l l o n v ə A r t e m i d a t ər ə f i n d ən ö l d ür ü l m ü ş d ü r v ə y e r a l t ı d ü n y a d a ə b ı d i ə z a b a m ə h k u m e d i l m i ş d i r : o , y e r d ə u z a n m ı ş v ə i k i ç a l a ğ a n o n u n q a r a c i y ər i n i d i d i r l ər .**

**T i t o n - P r i a m n q a r d a ş ı , ç o x g öz əl o l d u ğ u n d a n i l a h ə E o s o n u o ğ u r l a y a r a q e v l ə n m i ş d i r . B u i z d i v a c d a n e f i o p l a r ı n ç a n M e m n o n d o ğ u l m u ş d u r . E o s u n x a h i ş i i l e a l l a h l a r T i f o n a ö l m ə z l i k b ə x ş e t m i ş l ər .**

**T r i n a k r i y a - H e l i o s i m m a l l a n o t l a y a n ə f s a n ə v i a d a . B ə z ən o n u n S i c i l i y a o l d u ğ u n u d e y i r l ər .**



**Troya vəyallion** - Kiçik Asiya şəhəri. Skamandr çayı düzənliyində yerləşir. Priam çarlığıdır. Parisin qaçırdığı Yelenanı geri qaytarmaq üçün axey qoşunları Troyaya axın edir. Onillik mühasirədən sonra şəhər fəth edilir və yandırılır.

**Troya atı** - Y epey haqqındakı məlumata bax.

**Yason** - Kolxidaya yollanan arqonavtların başçısı. Medeyanın köməyi ilə o, qızıl yunu ələ keçirmişdir. O, Medeya ilə evlənir. Lakin sonra da atır. Medeya ondan intiqam almaq məqsədilə həm Yasonun sevgilisini, həm də ondan olan iki uşağını məhv edir.

**Yazion** - Demetranın oynaşı. Zevs qışqanaraq onu öldürmüşdür.

**Yexeney** - feakların ağsaqqalı və məsləhətçisi.

**Yexet** - Epir və ya Apir hökmdarı.

**Yeçipti** - qoca itakalı, Odisseyin yol yoldaşı Antifin atası. Taygöz Polifem mağarada yediyi itakahlardan biri də Antif idi.

**Yelena** - anası Sparta çarı Tindareyin arvadı Leda, atası Zevsdir. Elladanın ən gözəl qadını, Menelayın arvadı. Paris bir münsif kimi Afroditanı ilahələr içərisində ən gözəl adlandırdığı üçün ilahə də Yelenanı ona verməyi vəd edir. Paris Spartaya yollanır; Menelay evdə olmayanda Yelenanı dilə tutub onunla qaçır. Bu əhvalatdan xəbər tutan Menelay bütün yunan qəhrəmanlarını köməyə çağırır. Menelayın qardaşı Aqa- memnon sərkərdəliyi altında axeylilərin böyük dəstələri Troya üzərinə yürüş edirlər. Müharibə on il davam edir, nəhayət, axeylilərin qələbəsi ilə bitir. Menelay Yelena ilə 7 il yollarda cürbəcür macərələr keçirib, 8-ci il gəlib Spartaya çıxır.

**Yelpenor** - Odisseyin yol yoldaşlarından. Sirseyanın evinin damından sərxoş halda düşmək istərkən yıxılıb ölmüşdür.

**Yepey** - axeyli qəhrəmanlardan biri, Afinanın köməyi ilə nəhəng taxta atı düzəldən. Həmin taxta atın qarınında ən cəsarətli qəhrəmanlar gizlənir. Yerdə qalan axeylilər qələbədən əl üzmüş kimi gəmilərə doluşub dənizdə gözdən itirlər. Heyrətə düşmüş troyalılar taxta atı qənimət kimi qalanın içinə aparırlar. Bu yolla düşmən qalasına soxulmuş axeylilər gecə atın qarınından çıxaraq darvazaları açıb axeyliləri içəri buraxırlar. Beləliklə, Troya fəth olunur.

**Yeperit** - Odisseyin uydurma adı.

**Yerextey** - Y eroğlu. Afinanın əfsanəvi çarı.

**Yerimanf** - Arkadiyada dağ.

**Yeremblər** - Homerin dediyinə görə Finikiya yaxınlığında yaşamış əfsanəvi xalqdır. Bu haqda heç bir tarixi məlumat yoxdur.

**Yevbeya** və ya **Evbeya** - Egey dənizində materik yaxınlığında böyük ada.  
**Yevmel** - Fessaliyalı, Admetin oğlu, Penelopam bacısı İftimamın əri, “İliada”nın görkəmli qəhrəmanlarından biri.

**Yevr** - şərq küləyi.

**Yevriail** - feak gənclərindən biri.

**Yevridika** -Nestorunarvadı.

**Yevrikleya** -T elemaxın süd anası və mürəbbisi.

**Yevriiox** - Odisseyin yol yoldaşlarından.

**Yevrimax** - Poliboğlu, Penelopa pərəstişkarları başçılarında biri.

**Yevrimedont** - nəhənglər hökmdarı.

**Yevrimedus** -Navsikayanın kənizi, qoca qan.

**Yevrinom** - Yeqiptinin oğlu, Penelopa pərəstişkarlarından biri.

**Yevrinoma** - Odisseyin evində qoca açarçı.

**Yevripil** - atası Telef, anası Astioxadır. Priamın bacısı oğludur. Mühəribənin axırında troyalılara köməyə gəlmiş və Neoptolem tərəfindən öldürülmüşdür.

**Yevrit** - Exaliya şəhərinin hökmdarı, məşhur oxatan və bu işi Herakla öyrədən. O, lovgalanaraq Apollonun özünü oxatma yarışına çağırmış və Apollon tərəfindən öldürülmüşdür. Yevritin məşhur yayı oğlu Ifite qalmışdı. O da həmin yayı Odisseye bağlamışdı.

**Yevrition** -Lapiflərin çan PirifoylaLaodamiyanın toyunda iştirak etmiş kentavrın adı. Şərabdan serxoşlaşmış kentavrlar lapif qızları üzərinə atılmış, bunu görən lapiflər kentavrlarla qızın döyüşə girmişlər.

**Volopas** - Böyük Ayı bürcü yaxınlığında (Arktos) bürc.

**Zakinf** - İoni dənizində ada. Itaka və Zam adalarından cənubda.

**Zam** - İoni dənizində, Akamaniyanın cənubunda ada.

**Zef** - Zevslə Antiopamın oğlu, Amfionun əkiz qardaşı, Aedanın əri.

**Zefir** - qərb küləyi.

**Zevs** - Kronla Reyanın oğlu. Yunanların baş allahı. Göy, ildırım və göy gurultusu tanrısı.

**Homer**

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



# Odisseya

## MÜNDƏRİCAT

*Ön söz* ..... 5

### *NƏĞMƏLƏR*

Birinci nəğmə .....	15
İkinci nəğmə .....	27
üçüncü nəğmə .....	38
Dördüncü nəğmə .....	51
Beşinci nəğmə .....	73
Altıncı nəğmə .....	86
Yeddinci nəğmə .....	95
Səkkizinci nəğmə .....	104
Doqquzuncu nəğmə .....	119
Onuncu nəğmə.....	134
On birinci nəğmə .....	149
On ikinci nəğmə .....	166
On üçüncü nəğmə .....	178
On dördüncü nəğmə .....	190
On beşinci nəğmə .....	204
On altıncı nəğmə .....	219
On yeddinci nəğmə.....	232
On səkkizinci nəğmə .....	248
On doqquzuncu nəğmə .....	259
İyirminci nəğmə .....	275
İyirmi birinci nəğmə .....	285
İyirmi ikinci nəğmə .....	296
İyirmi üçüncü nəğmə .....	309
İyirmi dördüncü nəğmə .....	319
<i>İzahlar</i> .....	335
<i>Əsatiri və coğrafi adlar lüğəti</i> .....	353



DÜNYA ƏDƏBİYYATI  
KLASSİKLƏRİ

# HOMER

# ODİSSEYA

**Çapa imzalanmışdır 09.06.2009. Format 60x84 V<sub>1fl</sub>. Ofset çap üsulu.  
Fiziki çap vereqi 23,5. Sifariş 91. Tiraj 7000.**

**"Şerq-Qert>" ASC-de çap olunmuşdur  
Bakı, Aşıq Ələsgər küçəsi, 17  
Tel.: (+994 12)474-75-62  
Faks: (+994 12) 470-18-49  
e-mail: [sharq.garb@gmail.com](mailto:sharq.garb@gmail.com)**